

MUSA URUD

ZƏNGƏZUR
TOPONİMLƏRİ

- 13931 -

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsi

PREZIDENT NƏŞRİYYAT MƏRKƏZİ

N U R L A R
NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ

BAKİ – 2013

Elmi redaktoru:

Teymur Bünyadov,
Azərbaycan MEA-nın həqiqi üzvü,
tarix elmləri doktoru,
əməkdar elm xadimi


Musa Urud. Zəngəzur toponimləri.

Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. 400 səh.


Azərbaycan Respublikası Milli Məclisinin Toponimiya Komissiyasının üzvü, şair-publisist Musa Urudun bu kitabı Vətənimizin ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun yer-yurd adlarının tədqiqinə həsr edilmişdir. Bölgədəki 838 toponimin ətraflı izahı verilən bu kitabı müəllifin elmi-publisistik “Zəngəzur” kitabının ikinci hissəsi də hesab etmək olar. Kitabda müasir eranın əvvələrindən ta çağdaş günümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xəritələr, habelə yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin tarixi, etomoliyiyası, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilmiş, bu qədim türk torpaqlarında yaşayan insanların həyatı, mösiəti və mübarizəsi toponimlərin dili ilə oxuculara çatdırılmışdır. Kitab bölgənin tarixi, toponimiyası, mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alımlar, tədqiqatçılar, tələbələr, habelə geniş oxucu ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.

ISBN – 978 - 9952 - 460 - 56 - 8

© Musa Urud, 2013.




ZƏNGƏZUR QƏZASI.
Azərbaycan Demokratik Respublikasının
siyasi-inzibati xəritəsi (1919-cu il)



ZƏNGƏZUR QƏZASI.
Azərbaycan Demokratik Respublikasının
siyasi-inzibati xəritəsi (1919-cu il)

Tarix böyükdür. Bir əsrda olan hadisələr sonrakı əsrlərdə dəyişilə bilər. Biz sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancəq nə vaxt, nə mümkün olacaq, – bunu tarix göstərəcəkdir. Biz məhz bu tarixi torpaqlarımızın bizə mənsub olmasını daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir. Bunun üçün də əsaslı sənədlər, fundamental elmi, populyar əsərlər yaranmalıdır.

A handwritten signature in cursive script, likely belonging to Huseyn Javid, positioned above his typed name and title.

Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılib Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlılı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.

A handwritten signature in black ink, appearing to be in the Latin alphabet, is positioned in the lower right area of the page. The signature is fluid and expressive, consisting of several loops and strokes.

Bu kitabı türk dünyasının bütün tarixi boyu yeqiştirdiyi ən böyük şəxsiyyətlərdən biri, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf edirəm.

Musa Urud

Bu kitabın üzərində işləyərkən Zəngəzurda orta əsr-lərdən müasir dövrümüzədək mövcud olmuş və yazılı mənbələrdə, xəritələrdə təsbit olunmuş bütün toponimləri imkan daxilində araşdırmağa, dəqiqləşdirmələr aparmağa, elmi və tarixi cəhətdən daha düzgün hesab etdiyimiz yazılış formalarını tapmağa çalışdıq.

Zəngəzurun toponimiyasının öyrənilməsində akademik nəşr səviyyəsində fundamental elmi tutuma malik olan iki mənbəni xüsusi qeyd etmək isteyirəm. Bunlardan biri akademik Budaq Budaqovun və professor Qiya-səddin Qeybullayevin "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti", ikincisi isə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstiutunun hazırladığı "Azərbaycan toponimləri" ensiklopedik lügətidir. Hər iki mənbənin əhəmiyyətini zərrə qədər azaltmadan qeyd etmək isteyirəm ki, bu kitablarda Zəngəzurdakı toponimlərin bəzilərində istər yer adlarında, istərsə də onların coğrafi mövqelərinin, topomorfantın mənsub olduğu ərazinin rəsmi adının göstərilməsində, eləcə də mənasının izahında qeyri-dəqiqliyə yol verilmişdir. Bu qeyri-dəqiqliyi, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində tərtib olunan xəritələrdəki yalnızlıqların olması – bəylərbəyiliklər, xanlıqlar, çar Rusiyası dövründəki inzibati-ərazi bölgüsü ilə Sovet Hökumətinin inzibati-ərazi bölgüsünün üst-üstə düşməməsi, müəlliflərin bölgəni yaxşı tənimmələri, eləcə də son on ildə bəzi adların dəyişdirilməsi kimi səbəblərlə izah etmək olar. Həmin nöqsanları təkrar etməməyə çalışdığınızdan bu kitabda verilən bəzi toponimlərin coğrafi yeri və anlamı bizə qədərki mənbələrdən fərqlənir.

Topomorfantların izahını verərkən müxtəlif paralellər aparmış, oxşar və ziddiyyətli versiyaları müqayisə etmiş, bölgəni yaxşı tanıyan alımlər, ziyalılarla məsləhətləşmiş, daha çox elmi, tarixi, məntiqi əsaslara söykənməyə çalışmışq. Dəqiqliyinə kifayət qədər əsasımız olmayan toponimlərin izahını verməkdən çəkinmişik.

Zəngəzur torpağı, təəssüflər olsun ki, işgal altındadır və bu işgal nəticəsində oradakı bütün azərbaycanlı yaşayış məntəqələri dağdırılmış və adları erməniləşdirilmiş





dir. Zəngəzuru gələcəkdə yerində tədqiq etmək (mən bu günün olacağına inanıram) istəyən alimlərimizə, eləcə də ata-baba yurdlarını gedib ziyarət etmək arzusunda olan gənc nəsil insanlarımıza kömək məqsədi ilə toponimləri mümkün qədər coğrafi dəqiqliklə verməyə, rayon mərkəzindən hansı tərəfdə, hansı məsafədə olduğunu göstərməyə çalışmışıq.

Zəngəzurun müxtəlif dövrlərinə aid toponimlərin tarixinin araşdırılmasında, müxtəlif dövrlərə aid xəritələrin əldə olunmasında göstərdikləri köməyə görə, Milli Arxiv İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarına təşəkkür edirəm.

Zəngəzurda son vaxtlara kimi mövcud olan yaşayış məntəqələrinin coğrafi mövqeyini, tarixini, əhalisinin sayını, təsərrüfatını, toponimik izahını, ən əsası buradakı mikrotoponomləri daha ətraflı öyrənmək üçün o kəndlərdə (300-dən çox) yaşamış insanlarla görüşmüş, onlardan müvafiq plan əsasında tərtib edilmiş suallara cavab verən yazılı məlumatlar almışam. Bu kitabın ən qiymətli hissəsini təşkil edən həmin məlumatlara görə bütün informatorlara, Qafan, Sisyan, Gorus və Mıgrı rayon ictimaiyyətinə, Qubadlı, Laçın və Zəngilan rayon İcra Hakimiyyətlərinə, bu rayonların ərazi-dairə nümayəndəliklərinə minnətdarlığını bildirirəm.

ZƏNGƏZURDA TÜRK MƏNŞƏLİ TOPONİMLƏR

Qafqazın dünyada ən qədim insan məskənlərindən biri olması elmi fakt kimi çoxdan təsdiq olunmuş tarixi həqiqətdir. Təbii ki, sürü halından icmaya, yəni cəmiyyətə keçənə qədər insan aləmi uzun bir tarixi dövr – evolyusiya prosesi yaşamışdır və Qafqazın da hər yerində insan populyasiyası eyni vaxtda məskunlaşmamışdır. İnsan özünü dərk edəndən və ətrafdakı digər canlılardan özünün keyfiyyət fərqini, yəni nitq və şüur fərqini anlayan-dan, canlı aləmin ən elitar nümayəndəsi Homo sapiens mərhələsinə qədəm qoyandan sonra təbiətə uyğunlaşmaqla yanaşı, ətraf mühiti özünün maraqlarına uyğunlaşdırmağa, təbii seçmə yolu ilə gedən mübarizədə şüurun və təcrübənin verdiyi üstünlükdən istifadə edərək öz həyatı üçün daha əlverişli mövqelər əldə etməyə başladı.

İbtidai insanlar yaşayış yerləri seçərkən qida və su mənbələrinin bolluğunu, həyatın təhlükəsizliyini, xüsusi-lə, digər icmaların hücumlarından müdafiə imkanlarının genişliyini, yayın istisindən, qışın soyuğundan, yazın və payızın şiddətli yağışlarından qorunmayı mümkün edən təbii şəraiti nəzərə alırdılar.

Bələ şərait üçün isə ən əlverişli yer dağlıq və dağətəyi ərazilər sayılır. Təbii istehkamların – kaha və mağara-ların, gizlənməyə və daldalanmağa etibarlı səngər rolü oynayan nəhəng qayaların, yağış suyunu dolça kimi yiğib saxlayan iri çalaları olan sal daşların, keçilməz sıx meşə-lərin, gur bulaqların və dumdurucayıların bol olduğu Zəngəzur ərazisi bu mənada ilk insanların məskunlaşması üçün ən əlverişli regionlardandır. Ona görə də bütün kiçik Qafqaz sıra dağlarının ətəkləri kimi Zəngəzur silsiləsi də ilk insan məskənlərindən sayılır.

Qədim Zəngəzur torpağı orada ilk insanların məskunlaşmasından ta müasir dövrümüzə qədər sonsuz sayda irili-xirdalı mübarizələrin mərkəzində olmuşdur. Müba-liğəsiz söyləmək olar ki, Zəngəzurun tarixi mübarizələr tarixidir. Bunu Zəngəzur ərazisindəki toponimlər, onla-



Bütün indiki Erman-nistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variansi yazılmışdı. Biz bütün bunları bilməliyik.

İlham Əliyev



rın yaranma, dəyişilmə və ləğv olunma prosesinin xarakteri də aydın şəkildə göstərməkdədir.

Toponimlər yerləşdiyi ərazinin tarixi, kimə məxsusluğunu haqqında çox şey deyir. Yerlərin adları heç zaman təsadüfi olaraq verilmir. Toponimlərin yaranması tarixi proseslərin, ictimai, siyasi münasibətlərin, insan fəaliyyətinin məcmusu olaraq ortaya çıxır və toponimlər tarixin güzgüsü kimi həm keçmişə, həm də gələcəyə işiq salır. Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, yaşadıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar. Bu mənada Azərbaycanın ən qədim, ən şöhrətli və ən başıbeləli torpaqlarından biri olan Zəngəzurun da, oradakı müxtəlif mənşəli digər toponimlərin də mənasını burada yaşayan insanların milli-tarixi kimliyində və bu qədim torpağın tarixi taleyində axtarmaq lazımdır.

Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır.

Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tərəsi hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.).

Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələndilər. Qazaxistana, Əfqanistana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə – Ərzincan, Gürcüstanda – Zəngişamlı, Zəngənə, Azərbaycanda – Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (İsmayılli rayonu), İrəvan mahalında – Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi" komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçməş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir.

Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı.

Bəzi irandilli və erməni ədəbiyyatlarında zəngilərin guya kurd mənşəli tayfa olduqları iddia edilir. Qarşılıqlı assimiliyasiya proseslərinin təsirindən İran, İraq və Suriyaya yayılan böyük səlcuq köçündən hansıa ailələrin farslaşması, kürdləşməsi, yaxud ərəbləşməsi (eləcə də əksinə, yerli xalqların içərisindən müəyyən ailələrin türkləşməsi) fikri, hardasa, müzakirə mövzusu ola bilər. Lakin zəngilərin kurd kökənli olması, yaxud sonradan tamamilə kürdləşməsi iddiası tamamilə yalnızdır. Bu iddianın heç bir elmi, tarixi və məntiqi əsası olmasa da, müəyyən ideoloji yükü – antitürk, antiazərbaycançıları olması gün kimi aydınlaşdır. Əvvəla, bütün tarixi mənbələrdə göstərilir ki, XII əsrдə Mosul və Hələbdə Zəngi Atabəyliyinin əsasını qoymuş İmadəddin Zənginin atası Ağsunqur bəy böyük səlcuq imperatoru Məlikşahın ordु komandanı, sonra da Hələbdə Atabəy olmuşdur. Ağsunqurun atası Alturgan bəyin səlcuq oguzlarının qay (başqa bir mənbədə isə avşar – M.U.) boyunun zəngi tirəsindən olması faktı da tarixi mənbələrdə göstərilir.

İkincisi, kürdlər heç bir zaman belə geniş bir arealda məskun olmamışlar, nəinki yaşamamış, heç bəlkə də adları çəkilən yerlərin bəzilərinə indiyə qədər belə kurd ayağı dəyməmişdir.

Tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında, eləcə də bəzi kurd üsyanlarının yatırılmasında yaxından iştirak etmişlər. Zəngilərin indiki Zəngəzur ərazilərinə kütləvi köçü də məhz Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir.

Şah İsmayıл Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində səlcuq oguzla-

Zəngəzurda türk mənşəli toponimlər



*Gərək biz tariximizi
heç vaxt unutmayaq,
onun hər bir səhifəsinə
hormətlə, ehtiramla ya-
naşaq.*

Heydər Əliyev

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



Prezident İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin "Zəngəzur" tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Dövlət başçısı gəminin xidmət və yaşayış sahələri, eləcə də ekipajın iş və yaşayış şəraitini ilə tanış olub.

Eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan gəmi "Prezident Heydər Əliyev" tankeri ilə eyni layihədəndir və bu tip tankerlər Xəzərdə istismar olunan ən iri gəmilərdir.

"Zəngəzur" tankerinin yüksək tətbiq məsələləri 13 min tona bərabərdir. Gəminin uzunluğu 150 metr, eni 17,3 metrdir.

Mətbuatdan

rın bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur. Əksinə, kurd tayfaları bu dövrde Səfəvilərlə daim müharibə şəraitində yaşayan Osmanlı Türkiyəsinin təhrikisi və dəstəyi ilə dəfələrlə qızılbaşlara qarşı üsyan qaldırmış, bu qiyamlar Nadir şahın dövründə də davam etmişdir.

Orta əsr tarixi mənbələrinin ("Kitabi-Dədə Qorqud" (VII əsr), Mahmud Qaşgari (Divani Lügəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oguznamə (XIV əsr), Əbdülqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur. Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaclı, lək, xəlli, sor-

sor, şəfəq və s. Bu qəbilələrin çoxu Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar.

A.Bakıxanov zəngənə, xəlli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalarının adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir.

Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmışa başladı.

Babək xürrəmidin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alımlərinin diqqətində müdafiə istehkamı – qala kimi qalmışdır. Eyni zamanda yaşayış məntəqələrinin, demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıldığı bu dağlıq ərazini ərəb səy-

yahları "Zəngi sur – zəngilərin qalası" adlandırmaqda tamamilə haqlı idilər. "Sur, sür" sözü (eləcə də sürü, sūrəkli, sürüşmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır.

Kiçik Qafqaz sıra dağlarının mabədi və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılmasının həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə başa düşüləndir.

Bəzi erməni mənbələrində Zəngəzurun guya erməni sözü olub "zanqe" (ərəb dilindəki mağara mənasını verən "zaga" sözündən) və "dzor" (dərə) komponentlərindən yaranması fikri tamamilə absurddur. "Zəngəzur" termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrən məlumdur. Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Əmir Teymur, Ağqoyunlu, Qaraqoyunlu və nəhayət, Səfəvilər dövlətlərinin tərkibində olan bir müsəlman vilayətinə orada yalnız bir neçə kənddə yaşayan ermənilərin ad (Zanqedzor şəklinde) verməsi qeyri-mümkün, qeyri-məntiqi və qeyri-inandırıcıdır. Bu elə bir dövr idi ki, əksinə, ermənilər kütləvi surətdə türk dilini öyrənir, türk və fars mədəniyyəti ni, mətbəxini mənimsəyirdilər, bir sözlə, məğlub və kiçik xalqların özünüqoruma instinctinə uyğun olaraq, yalnız öz dinlərini və əlifbalarını qorumaq hayında idilər.

Zəngəzur ərazisində xeyli sayıda sur (zür) topomorfanti ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamisinin dağlarda və sıldırıq qayaçıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Cəgəzür, Dərməzür, Astazur, Əynəzür, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir.



Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixili Sərəncamı ilə Ordubad Milli Parkı Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.

Ərazisi 12131 hektar olan Zəngəzur Milli Parkı əsasən dağlıq ərazidədir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir.

Mətbuatdan

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



XX əsrda müxtəlif dövrlərdə 2 milyona yaxın soydaşımız öz tarixi vətənlərindən köçürülmüş, etnik təmizləmə siyasatının qurbanına çevrilərək öldürülmüş və dişdən salınmışdır.

Heydər Əliyev

Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin aqalıq iddialarından yaranan irili-xirdalı döyüş səhnələri ilə zəngin olan dağlıq bir ərazidə, yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin, demək olar ki, hamısı belə bir landşaftı olan ərazidədir.

Digər tərəfdən, Zəngəzurun təbiəti – qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basmayan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyatı və strateji baxımdan əlverişli olan yerlərdə salınsın.

Zəngəzur sözünün ermənilərə dəxli olmadığını daha bir fakt sübut edir: Hazırkı Ermənistən Respublikasının inzibati-ərazi bölgüsü müəyyən edilərkən Zəngəzura aid olan Qafan, Gorus, Sisyan və Mıgrı rayonlarını əhatə edən bölgə Zəngəzur deyil, Syunik mərzi adlandırılmışdır. Faktiki olaraq ermənilər rəsmən Zəngəzur sözündən imtina etmişlər.

Bu toponimin "Səngi-Sur" formasında izahı da maraq doğurur. Belə ki, fars dilində "səng – daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir.

Zəngəzurda toponimlərin yaranması və formalaşmasının uzunmüddətli tarixi proses, müxtəlif xalqların və tayfa birliklərinin bu torpaqlarda yerləşməsi, dövlət qurmaşı, müxtəlif dinlərin (zərdüştilik, atəşpərəstlik, xristianlıq, islam) yayılması tarixi ilə sıx bağlı olduğunu nəzərə alaraq bu tarixi dönenmlərə qısa nəzər salaq.

Bizim eradan əvvəl VII əsrə türkdilli (prototürklər) sakların, kimmerlərin Cənubi Qafqaza, o cümlədən, indiki Zəngəzurun ərazisinə axını başladı. Sakların, kimmerlərin, yerli uti, ud, sod, mar, qarqar, leq, qel, uz və s. tayfalarla qaynayıb qarışmasından e.ə. IV əsrə Albani dövləti yarandı. Albaniyanın ərazisi qərbdə İberiya (Gürzan) və Ərməniyyə ilə, Şimalda Sarmatiya (Dagıstan) ilə, Şərqdə və Cənubda Atropatena ilə həmsərhəd idi. Paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri olan Albani-



ya dövlətinin ən böyük vilayətlərindən biri Syuni, yaxud Sisakan idi. Bəzən deyirlər ki, Syuni (Syunik) bu ərazi-nin erməni mənbələrindəki adı, Sisakan isə farsca adını bildirən sözdür. Elə buradaca qeyd edək ki, həm Syuni, həm də Sisakan sözü türk sözüdür.

Eradan əvvəl IV minillikdə Çində, indiki uygurların yaşadığı ərazidə Syunnu adlanan türk tayfaları yaşamış, sonra bu tayfalar Orta Asiyaya, Qara dəniz sahillərinə və Qafqaza yayılmışlar. Bunlar sak, iskit, yaxud skif adlandırılan Saqa (Saqat) boyuna qohum tayfalar idilər. Saqaların e.ə. VII əsrə məskunlaşlığı və uzun əsrlər hökmran olduğu bir ərazinin Syunik (syunilərin məskəni) adlandırılmasının, bu yerlərin Si (sakların ən böyük bir sülaləsinin adı) + Sak (TÜRK tayfaları) + An (məkan bildirən şəkilçi) si sakların yaşadıqları ərazi adlandırılması qədər təbii və məntiqi idi. Sak carlığı parçalandıqdan sonar Si saklar indiki Zəngəzur ərazisində öz kiçik dövlət qurumunu yaratmışlar. Əslən Zəngəzurdan olan XIII əsr tarixçisi Stepanos Orbeliyan bu sülalə haqqında yazdı: "Si saklar təkcə Syunninin yox, həm də albanların əcdadıdlılar, hətta ondan da qədimdirlər".

Sisakan nəinki erməni torpağı olmayıb, əksinə, həmisi erməni carlığı ilə münaqışə vəziyyətində olan, onuna mübarizə aparan bir Alban vilayəti olmuşdur.

Ümumiyyətlə, demək olar ki, bu torpaqlarda üç min ilə yaxın dövrde müstəqil bir dövlət olmamışdır. Həm gürcüler, həm ermənilər, həm albanlar və azərbaycanlılar, gah Bizans, gah Parfiya, gah İran, gah ərəb, daha sonralar isə Türk (mögollar, səlcuqlar, teymurilər, səfəvilər, osmanlılar) imperiyasının tabeliyində ən yaxşı halda, yarımasılı vəziyyətdə olmuşlar.

Tarixi xronologiyaya nəzər salaq:

E.ə VII əsr – Sakların və kimmerlərin (Saqa-qəmərlərin) Qafqaza gəlişi.

E.ə 675-550-ci illər – Midiya (Maday) dövləti mövcud olmuş, Göyçə gölü də daxil olmaqla Kür-Araz aralığı bu dövlətin tərkibində olmuşdur.

E.ə 550-330-cu illər – Əhmənilər imperiyası dövrüdür ki, bu İran dövləti Ərməniyyəni, Şərqi Gürcüstanı, Kür-Araz çayları arasındaki əraziləri işgal etmişdir. Bi-



sütun kitabələrində Əhmənəi hökmdarı İ Daranın adından belə bir məlumat yazılmışdır:

"Mən ordu ilə Sak ölkəsinə, ucu şış papaq qoyan saklara qarşı getdim. Çaya çatdım, onu ordu ilə keçdim. Bundan sonra, sakları darmadağın etdim, qalanını əsir tutdum. Skunxa adlı başçılarını tutub mənim yanına getirdilər. Mən başqasını onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu".

Əhmənilərin hakimiyyətinin son dövrlərində Albaniyadakı xırda tayfa ittifaqları birləşərək Albaniya dövlətini yaratdılar. Bu dövlət əhmənilərin hakimiyyətin dən qismən asılı idi, ona xərac verirdi və müharibə zamanı Əhmənəi ordusunu hərbi dəstələrlə təchiz edirdi. Yarıməməstəqil Alban dövləti gah tərəqqi – gah tənəzzül edərək bizim eranın VIII əsrinə qədər (705-ci il) – ərəb xilafətinin Qafqaza gəlişinə qədər mövcud olmuşdur.

E.ə III əsr – b.e 226-ci illərdək Qafqazın bir çox əraziləri, o cümlədən, indiki Zəngəzurun ərazisi Parfiya padşahlığının tabeliyində olmuşdur.

226-651-ci illərdə fars xanədanının Sasanilər sülaləsi hakimiyyətdə olmuşdur.

656-889-cu illər – ərəb xilafətinin hökmranlığı dövrüdür. Bu dövrdə Qafqazda İslam dövləti yarandı, İslam dinini yayıldı. Qafqaz Albaniyasının bütün vilayətləri kimi, Syunik də xilafətin tabeliyinə keçdi. Albaniya – Arran, Syunik isə Sisəcan (Sisakan) adlandırılmağa başladı.

Syunik IX-XI əsrlərdə Sacilər (**889-942-ci illər**), Salarilər (**941-981-ci illər**), Şəddadilər (**971-1088-ci illər**) dövlətlərinin tabeliyində olmuşdur.

XIII əsrdə Moğol-tatarlar Qafqaza gəldilər. Qafqazı və cənubi Azərbaycanı tutdular. Öz hakimiyyətlərini (hü'lakilər, elxanilər) yaratdılar.

1385-ci ildə Əmir Teymurun ordusunun Qafqazı işgal etməsi ilə bu ərazilərdə uzun illər davam edən türk hökmranlığı dövrü başladı, Qafqaz, İranın çox hissəsi, Şərqi Anadolu bir-birini əvəz edən Cəlairilər (**1385-1410**), Qaraqoyunlular (**1410-1467**), Ağqoyunlular (**1468-1501**) hakimiyyətinin təsiri altına düşdü.

1501-1590 – Səfəvilər dövləti – Büyük Azərbaycan yarandı.

1590-1748 – Qafqazın, Anadolunun və İranın bir çox əraziləri kimi, Zəngəzur mahalı da Osmanlı və Cənubi Azərbaycan (Səfəvilər, Nadir şah) türklərinin hakimiyəti altında oldular.

1748-ci ildə Qarabağ xanlığı yarandı. Pənahəli xan Qarabağ xanı elan olundu. Sisyan, Qafan, Tatev, Megri, Güney, Çəlbair, Hacisamlı, Kolair mahalları Qarabağ xanlığına daxil oldular.

1806, 1813 və 1828-ci illərdə Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri ilə Qarabağ, Naxçıvan və İrevan xanlıqları Rusiyaya ilhaq edildi.

1868-ci il – Yelizavetpol quberniyası təsis edildi və bu quberniyanın en böyük ərazi-inzibati vahidi olan Zəngəzur qəzası yaradıldı.

1918-1920-ci illər – Zəngəzur Azərbaycan Demokratik Respublikasının Qarabağ quberniyasına daxil oldu.

1920-ci il 1 dekabr – Zəngəzurun qərb hissəsi Sovet Ermənistənə bağışlandı.

Zəngəzurdakı toponimlərdən danışarkən, qeyd etmək yerinə düşərdi ki, bu bölgədəki yer-yurd adlarının 90%-ə qədəri türk-müsəlman mənşəlidir.

Zəngəzurdakı ən qədim yaşayış məntəqələrinin adları hələ Qafqaz Albaniyası dövründən burada yaşayan türk-mənşəli tayfalarla – prototürklər, yaxyd qədim türklərlə bağlıdır. Qafan, Qoroz qalası, Sisakan, Şəki, Ağvani, Aqvanna, Afqanlı, Hot, Şələt kimi yer adları qədim türk tayfaları ilə birbaşa bağlı olan toponimlərdir.

Zonadakı hunlarla bağlı toponimlər eranın əvvəllərində Cənubi Qafqaza gəlmış hunların məskunlaşması nəticəsində yaranmışdır. Albaniyada hunlar haqqında mənbələrdə məlumat çoxdur. Favst Buzand IV əsrin ikinci yarısına aid hadisələrdə Albaniyada hunlar barədə yazmışdır (Favst Buzand, III kitab, 6-cı fəsil). Belə məlumat "Alban tarixi"ndə vardır (II kitab, 35-ci fəsil). V əsr müəllifi Yelişə Sasanlar şahlarının indiki Beşbarmaq qayası ilə dəniz arasındaki səddini "Hunlardan müdafiə səddi" adlandırır. Həmin əsr müəllifi Lazar Parbetsi isə bu səddi "albanlarla hunlar arasında istehkam" kimi səciyyələndirir. Muğanda hunların yasadığını V əsr Bizans müəllifi Feofilakt Simokatda, IV-VII əsrlərde Albaniya ərazi-





sində Hunlar barədə Bizans və Suriya mənbələrində də məlumatlar vardır. Zəngəzurda hun adı ilə bağlı Hünüt (Qafan), Xunzirək (Gorus), Qundanlı (Qubadlı), hunların quşçu tayfasının adını daşıyan Quşçulu (Qubadlı r-nu), Quşcu (Laçın r-nu), Quşçu (Sisyan r-nu) kimi toponimlər bu zonanın aborigen sakinlərinin bir başqası deyil, məhz türk xalqları olduğunu sübut edən inkaredilməz dəllərdir.

Zəngəzurdakı toponimlərin bir qismi digər qədim türk tayfları (prototürklər) – saklar və kimmerlərlə bağlıdır. Sisyana (eləcə də bütövlükdə Kür-Araz arasına) bu yerlərdə uzun illər bundan öncə həmişəlik möhkəmlənmiş və bəlkə, bu gün də mövcud olan əksər tayfa və törmələrin (etnosun) təşəkkülündə əhəmiyyətli rol oynayan sakların və kimmerlərin (saqa və qəmərlər) gəlişi bizim eradan əvvəl VII əsrə təsadüf edir.

Türkdilli sak tayfları başqa bir türkdilli tayfları (kimmerləri) Cənubi Qafqaza, oradan da Ön və Cənubi Asiyaya qovdu. Saklar çox idilər və Tatarıstandan üzü Anadoluya səpələnmişdilər. Genişlik axtaran bu cəngavər tayfa öz qonşularını, nisbətən azsaylı kimmerləri cənuba sıxışdıraraq öz mövcudiyyətlərinin hüdudlarını genişləndirməyə başladı.

Bələliklə, Cənubi Qafqaza, Ön və Cənubi Asiyaya gələn kimmerlər və saklar burada möhkəmlənərək (digər tayflarla birlikdə) azərbaycanlı-türk etnosunun formlaşmasında mühüm rol oynadılar.

Saqa və qəmərlərlə bağlı yer-yurd adları son vaxtlara qədər Zəngəzurda qalmaqdı idi. Sisyan rayonunda Sisyan, Şəki, Şükər, Püsək, Gomur, Qafan rayonunda Gomaran yaşayış məntəqələri məhz sak və kimmerlərlə bağlı tarixi sirləri indiyədək gizləyib saxlamış, lakin bizim öz tariximizə qarşı olan ənənəvi biganəliyimiz ucbatından öyrənilməmiş, yad əlinə, yağı tapdağına keçmiş milli-mənəvi itkilərimizdəndir.

Qafqazda eradan əvvəl ikinci əsrən məskunlaşmağa başlayan türkmənşəli bulqarların izləri Zəngəzurda son vaxtlara qədər qalmaqdı idi. Bulqarların Qazan tayfasının adını özündə əks etdirən Qazan dağı, Qazan gölü, Qazançı kəndləri bu ərazilərdə türklərin məskunlaşma-

sının iki min ildən çox tarixə malik olduğunu göstərən dəllillərdir.

Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar, yayıcı, sofulu, saral, qıqlı) adlarını daşıyan Piçənis, Sofulu, Sarallı, Sarallı Xəştəb, Gığı, Suvarlı, Yayçı və s. yaşayış məntəqələrinin olması da buranın aborigen əhalisinin məhz Azərbaycan türklərinin olduğunu sübut edən danılmaz tarixi faktlardır.

Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. Qalın İç Oğuz tayfaları bu dağlarda məskən salmış, yaşamış, mübarizə aparmışdır. Bütün türk xalqlarının qəhrəmanlıq eposu sayılan "Kitabi-Dədə Qorqud"dakı hadisələrin çoxu bu ərazilərdə baş vermiş və tarixin daş yaddaşında, insanların qan və gen yaddaşında bu günə qədər öz əks-sədasını qoruyub saxlamışdır.

Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni, avşar tayfaları, xüsusilə qayı türklərin qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə toponim (Bayandur (Laçın rayonunda çay, Gorus rayonunda kənd), Qayalı və Babalı Qayalı (Qubadlı rayonu), Xələc (Qafan və Qubadlı rayonları), Çəpni (Qafan rayonu), Avşarlu (Qafan rayonu) və s.) vardır.

Sisyan, Qafan, Gorus və Zəngilan rayonlarının da bir neçə Baharlı kəndinin olmasını məhz eyniadlı tayfanın bu ərazidə geniş yayılması ilə izah etmək mümkündür.

Qafan rayonundakı Qacaran, Avşarlı, Cullu, Xələc, Çobanlı, Gorus rayonundakı Bayandur, Sisyan rayonundakı Baharlı, Uz, Murxuz, Zabahadur, Qubadlı rayonundakı Xələc, Padar, Dondarlı kəndlərinin adları məhz 24 oğuz tayfaları ilə əlaqədar olan topomorfantlardır.

O vaxtkı Zəngəzur qəzasının hüdudları, coğrafi mövqeyi, təsərrüfat və məişət şəraiti, dini, etnik tərkibi rus tədqiqatçısı S.P.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində (bir qədər ermənipərəst mövqedən olsa da) geniş və ətraflı təhlil edilmişdir. S.P.Zelinskiyə gö-





rə, Zəngəzurdakı xəzinə torpaqlarına aid olan 161 kəndin 111-də müsəlmanlar, 49-da ermənilər, 1 kənddə (Bazarçay kəndi) malakanlar yaşayırdılar. Zelinski Zəngəzurda müxtəlif ərazilərdə yayılmış aşağıdakı türk tayfalarını göstərir:

1) Sofulu. Bu tayfa 19 qışlaqda məskunlaşır. Bunlardan 4-ü Cəbrayıl qəzasında, 5-i Sisyan, 10-u isə Kapan ərazisindədir.

2) Dərzili. Bu tayfa qəzanın Kapan sahəsinin 11 kəndində yaşayır.

3) Sarallı. Bu tayfa qəzanın Kapan sahəsinin 13 kəndində yaşayır.

4) Puşanlı. Bu tayfa qəzanın Kapan və Mığrı sahəsinin 7 kəndində yaşayır.

5) Gığlı. Bu tayfa qəzanın Kapan sahəsinin Gığı dərsi bölgəsinin 4 qışlağında yaşayır.

6) Xocamusaxlı. Bu tayfa qəzanın Kapan sahəsinin 2 qışlağında və Sisyan sahəsinin 1 qışlağında yaşayır.

7) Baharlı. Bu tayfa qəzanın Bəsət çay hövzəsində 3 kənddə yaşayır.

8) Bərgüşad. Bu tayfa bölgənin müxtəlif kəndlərində yaşayan digər tayfalarla qaynayıb-qarışmışdır. Yalnız Qubadlı kəndinin sakinləri özlərini bərgüşadlı adlandıırlar.

İ.Şopen bərgüşadlı və sofulu tayfalarını kəngərlilərin bir qolu hesab edir.

Zəngəzurdakı toponimlərdən danışarkən buradakı kürd mənşəli yer adlarını da qeyd etmək lazımdır. Kürdlər İran dil qrupuna mənsub xalq olub indiki Suriya, İraq, İran, Türkiyə ərazilərində, XVI əsrən başlayaraq isə Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşmışlar. S.Zelinski "Экономический бытъ государственных крестьян в Зангезурском уезде елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində kürdlərin Zəngəzura gəlməsini XVI əsrə aid edir. Onun yazdığını görə, Səfəvi-Osmanlı müharibəsi zamanı 1589-cu ildə Zəngəzuru ələ keçirən türk sultanının əmri ilə Urmiyada yaşayan kürdlərin bir hissəsi İbrahim ağa adlı tayfa başçısının rəhbər-

"Sisqan özüñə məxsus dili və dindar xalqı olan bir diyardır. Sisqan əhalisi başda hökmədar Vasak olmaqla V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərirdi".

Zaxari Ritor, VI əsr
Suriya tarixçisi

liyi ilə Zəngəzura gələrək burada məskunlaşmışlar. Din birliyi və məişət yaxınlığı səbəbindən Zəngəzur kürdlərinin böyük əksəriyyəti assimiliyasiya olunaraq türkləşmişlər.

S.P.Zelinski öz tədqiqat əsərində yazırkı ki, XIX əsrin sonlarında Zəngəzurda yalnız bir neçə kənddə (Korcalanlı, Bozlu, Ağcakənd, Qarıqayası, Minkənd, Şixov, Mollu və Zerti) kurd dilində danışırdılar.

Zəngəzurdakı yer-yurd adlarının bəziləri islamla bağlı və ərəb-fars mənşəli adlardır: Şıxlar, Mollalı, Müsəlləm, Pirdovdan, Sənçərli, Şəhərcik, Ərəbxana, Şam, Şamsız, Məzrə, Məliklər və s.

Zəngəzurdakı bəzi yaşayış məntəqələrinin tarixi isə çox qədimdir. Eramızın əvvəllərində, hətta, müasir eradan qabaqkı minilliliklərdə mövcud olmuş və öz tarixi keçmişini və mənsubluğununu adında yaşıdan Urud, Vagudi, Ağudi, Dovrus, Şurnuxu, Şabadin, Qurdqalaq, Gorus və s. kimi toponimlərin izahını vermək xeyli çətindir.

Zəngəzur ərazisindəki hidronimlərin, (Araz, Bazarçay, Bərgüşad, Oxçu çayı, Çaudur çayı, Oxdar çayı, Bəsit çay, Əyri çay, Dəli çay) demək olar ki, hamısı Azərbaycan adlarıdır.

Bölgənin zəngin flora və faunası toponimlərdə də öz əksini tapmışdır. Zəngəzurdakı zootoponimlər bu arealda yayılmış heyvanların adları ilə, yaxud heyvandarlıqla bağlı peşə və məşguliyətlərlə əlaqədardır: Qurdqalaq, Qabangədik, Dəvəboynu, Eşşək meydani, Ayıbazar, Axtaxana, Atqız, Bozdağan, Qurdalar, Qurban təpə, Mişni, Ördəkli, Lök, Lehvaz, Maldaş, Maralzəmi və s.

Bitki adları ilə bağlı toponimlərin çox olması da diqqət çekən məqamlardandır: Arpa təpəsi, Buğda təpəsi, Alçalı, Almalı, Almalıq, Armudlu, Ərikli, Ardıcılı, Baldırğanlı, Bənəvşəpuşt, İydəli, Qaraqğac, Süsəndağ, Zogallı dərə, Çəmənli, Qaraçimən və s.

Zəngəzurun coğrafiyasından danışarkən qeyd etmək lazımdır ki, Zəngəzur Rusiya imperiyasının daxilində bir inzibati ərazi vahidi – qəza kimi yaranandan çox-çox əvvəl, hələ XIV əsrədə coğrafi ərazi kimi mövcud olmuşdur. Azərbaycan Rusiyaya ilhaq edilənə qədər Zəngəzur adı bir coğrafi məkan olaraq xatırlanırdı. Bu dövrə qə-



"Sisaqan, Aran Gürzan kimi Ermənistandan ayri bir ölkədir".

**Zaxari Ritor, VI əsr
Suriya tarixçisi**



"Syunik özünün müllki və kilsə həyatında mərkəzi Ermənistandan müstəqil və öz xüsusi mövqeyi ilə seçilən vilayət idi ki, bunun da başlıca səbəbi Syunikin etnik özülliyi ilə bağlıdır."

N.Adons, 1908

dər Zəngəzur İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının tərkibində mahal kimi mövcud olmuşdur.

Çar Rusiyası öz sərhədlərini Cənuba və Şərqə doğru genişləndirə-genisləndirə, nəhayət, XVIII əsrin axırlarında Qafqaza gəlib çıxdı. Artıq çoxdan zəifləmiş İran şahənşahlığına qalib gəlmək cavan və Avropa üslubunda müharibə aparan rus ordusu üçün heç bir çətinlik törrətmirdi. Qısa müddətli Rus-İran müharibəsində fars xanədanı Azərbaycanın bir hissəsini, o cümlədən, Qarabağ, Gəncə, daha sonra isə Naxçıvan və İrəvan xanlıqlarını Rusiyaya güzəştə getdi. Bu güzəşt 1813-cü il oktyabrın 12-də Gülüstan müqaviləsi ilə tarixə düşdü. Bu müqaviləyə əsasən Qarabağ vilayəti sərhəd Çaudur çayı olmaqla Rusyanın tabeliyinə verildi. Lakin müharibə davam etdirildi və İran yeni itkilərlə üzləşərək, 1828-ci ilin 10 fevralında imzalanan Türkmençay müqaviləsinə görə Rusiya-İran sərhədi Zəngəzurda Araz çayına qədər cənuba sürüşdürüldü.

Zəngəzurun ərazisi XIX əsrin 50-ci illərinə qədər Şamaxı quberniyasının, 60-cı illərdə isə Bakı və İrəvan quberniyalarının tabeliyində olmuşdur.

Cənubi Qafqazda yeni inzibati-ərazi bölgüsünü müəyyənləşdirən layihəyə uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, İrəvan və Tiflis quberniyalarının bir hissəsi hesabına yeni bir quberniya – Yelizavetpol (Gəncə) quberniyası yaradıldı. Bakı quberniyasının Şuşa qəzasından və İrəvan quberniyasının Ordubad qəzasından ayrılan hissələr hesabına indiyə qədər haqqında danışılan Zəngəzur qəzası mərkəzi Gorus şəhəri olmaqla inzibati, məhkəmə, ərazi vahidi olaraq formalasdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı.

S.P.Zelinskiyə görə, Zəngəzur qəzası Yelizavetpol quberniyasının ən böyük qəzalarından biri olaraq Zaqqaziyanın cənubunda yerləşir və ərazisi 137 kv. mil təşkil edir. Zəngəzur qəzası şərqdən və şimal-şərqdən Cəbrayıl və Şuşa qəzaları ilə, şimaldan Cavanşir qəzası ilə, qərbədən və cənub-qərbədən İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, cənubdan və cənub-şərqdən isə Araz çayı boyunca İranla həmsərhəddir.

Şuşa qəzası ilə Zəngəzur qəzasının sərhədini dəniz səviyyəsindən 7-9,5 min fut hündürlüyündə dağ və yaylalar silsiləsi müəyyən edir ki, onlardan ən əhəmiyyətli ləri bunlardır: Kirs dağı, Sağsagan silsiləsi, Saribaba dağı, Qırqxız yaylası və s.

Sərur-Dərələyəz və Naxçıvan qəzalarını Zəngəzur qəzasından ayıran dağ və yaylalar silsiləsi bunlardır: Qırsırdağ, Kəbirli, Ağdaban, Salvartı, İslıqlı, Ərəzin, Dəvəboynu, Qapıcıq, Alagöz.

Alagözdən Kirs dağına qədər uzanan silsilə dağlar və yaylalar Zəngəzur silsiləsini təşkil edir. Zəngəzur silsiləsi Arpa çayından Araz çayı boyunca meridional istiqamətdə uzanaraq 130 km-lik bir məsafəni tutur. Silsilənin ən hündür zirvəsi dəniz səviyyəsindən 3904 m. yüksəkdə qərar tutan Qapıcıq dağıdır. Zəngəzur silsiləsi qranit və qranitbənzər sűxurlardan təşkil olunmuşdur. Silsilənin qərb yamacları otluq və kolluqlarla, şərq yamacları isə enliyarpaqlı meşələr (palid, görüs, vələs, ağaçqayın) və subalp çəmənlikləri ilə örtülüdür.

Zəngəzurun dağ və yayla silsilələri bu yerlərin təbiəti qədər sərt, gözəl və təkrarolunmazdır. Ucu göylərə dirənən şış qayalar, sıldırım yarğanlar, dar cığırlı, sərt yoxlu yamaclar. "qu" deyəndə qulaq tutulan dərin dərələr, keçilməz aşırımlar, zəncirbənd kimi bir-birinə keçən yallar və zirvələr, qarlı dağların ətəklərindən süzülüb şirilti ilə dərələrə axıb tökülen gümüşü çaylar, alp çəmənliklərinə keçən six meşələr Zəngəzuru oxşarsız edən, Qafqazın digər dağlıq ərazilərindən köklü surətdə fərqləndirən cəhətlərdir.

1920-ci ilə qədər, yəni Zəngəzur ərazisinin böyük və əsas hissəsinin Ermənistən SSR-yə verilməsinə qədər Zəngəzur qəzası dörd müstəqil inzibati vahiddən – sahədən (uçastok) təşkil olunmuşdu:

1. Mıgrı yaxud Mıgrı-güney sahəsi – bu sahə indiki Mıgrı və Zəngilan rayonlarının ərazisini əhatə etmişdir.

Mıgrı inzibati sahəsinin ərazisində 1930-cu ildə Ermənistən SSR-nin tərkibində ərazisi 664 kv. km olan Mıgrı rayonu və Azərbaycan SSR-nin tərkibində sahəsi 707 kv. km olan Zəngilan rayonu yaradılmışdır.



... Tarixçilərin şəhədətinə görə Əmir Teymur 1396-cı ilin yazında Dərbəndə qayitdi. Kürün sahili boyunca qarba doğru irəliləməyə başladı.

Ağdama gələrək o, Qarabağda Dərbənddən Bağdada və Həmədan-dan orta Asiyaya qədər ərazilərdəki hakimiyətinin idarə olunmasını oğlu Miranşaha həvalə etdi. Özü isə Sultaniyyədən keçərək Səmərqəndə qayitdi...

**A. Bakıxanov,
“Gülüstani-İrəm”**



Zəngəzurun Mıgırı inzibati sahəsi dağlıq (Alagöz, Xustup, Bərguşad, Mıgırı – güney silsiləsi), dağətəyi, yamac (Araz və Həkəri çayları arasında) və düzən (Bazar çayla Oxçu çay arasında – Ağoyuq maili düzəni) landşafta malikdir. Ərazinin şimal hissəsində dağlarda meşə örtüyü diqqəti cəlb edir. Meşələr əsasən enliyarpaqlı (palid, vələs) ağaclarlardan ibarətdir. Bəsit çayın dərəsində isə çinar meşəsi vardır. Araz çayının yatağı boyunca cənuba doğru getdikcə ağac örtüyü seyrək kollara, çöl bitkilərinə, nəhayət, çilpaq qayalıqlara keçir.

2. Zəngəzur qəzasının Qafan nahiyyəsi qəzanın, təxminiən mərkəzində yerləşmişdi. Bu nahiyyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 kv. km olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 kv. km olan Qubadlı rayonu yaradılmışdır.

Qafan (Kapan) nahiyyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyyəsi, cənubdan Megri və qərbdən Sisyan nahiyyələri ilə həmsərhəddir.

Bu nahiyyə 6 kiçik daireyə (okruq) bölünmüştür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaudurçay dairəsi.

Qafan nahiyyəsi də digər nahiyyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyyədə meşə örtüyü qalın və zəngindir.

Zəngəzur nahiyyəsi qəzanın şimal-şərq hissəsini təşkil edir. Cənubdan və cənub qərbdən (Bazarçayın axarı boyunca) Qafan nahiyyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyyəsi İlizin (Lçen) çayının axarı, İşıqlı dağı və Mıxtökən yaylası boyunca Sisyan nahiyyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyyəsi dörd dairəyə (okruq) bölünmüştü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri.

Bu nahiyyənin landşaftını orta hündürlüklü dağlar, sıx meşələr, bərəkətli qara və şabalıdı torpaqlar təşkil edir. Zəngəzurun qəza mərkəzi, Gorus şəhəri bu nahiyyədə yerləşirdi.

Zəngəzur qəzasının eyni adlı nahiyyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-nin tərkibində sahəsi 752 kv. km olan Gorus rayonu və 1930-

cu il avqustun 8-də isə Azərbaycan SSR-nin tərkibində sahəsi 1883 kv.km olan Laçın rayonu təsis edilmişdir.

Sisyan nahiyyəsi Cavanşir, Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, həmçinin Zəngəzur və Qafan nahiyyələri ilə həmsərhəddir. Sisyan nahiyyəsində sərt sildirim qayalı dağlar və sıx meşələr, demək olar ki, (İrmis, Bəhrülü, Ərefəsə meşələrini çıxmaq şərtilə) yoxdur. Burada otlaq və əkinə yararlı sahələr üstünlük təşkil edir. Sisyan nahiyyəsi də iki dairəyə (1-ci və 2-ci) bölünmişdə. Qəzanın 1-ci və 2-ci dairələri əsasən indiki Sisyan rayonunun, qismən də Gorus və Laçın rayonlarının ərazilərini əhatə edirdi.

1874-cü ildə aparılan siyahıaalmaya görə Zəngəzur qəzasındaki 268 dövlət kəndinin 5-i qarışq kənd olmuş, 208 kənddə tatarlar (azərbaycanlılar), 42-də ermənilər, 12-də kürdlər, 1-də isə ruslar (malakanlar) yaşayırdılar. Ümumiyyətlə, XIX əsrin sonlarında Zəngəzurda mövcud olan 400-ə yaxın yaşayış məntəqəsinin yalnız 72-də ermənilər yaşamışdır ki, onların da tam əksəriyyəti 1828-ci ildən sonra İrandan və Türkiyədən bölgəyə köçürülenlərdir.

Aparduğumuz ətraflı tarixi, etnoqrafik, linqvistik, toponomik tədqiqatlar tam qətiyyətlə deməyə əsas verir ki, bir neçə kəndi çıxmaqla, Zəngəzurda erməni mənşəli heç bir topomorfant yoxdur.

Abbas dərəsi – Gorus rayonunda kənd adı. Həkəri çayının sağ qolu olan Ağoglan çayının sağ sahilində, Gorus şəhərinin 16 km-də, dərədə yerləşirdi. Yaxınlıqdakı Abbaslar kəndindən köçmüş ailələr tərəfindən meşəlik ərazidə salmışdı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Kəndin xarabaliqları və qəbir yerləri son vaxtlara qədər qalırdı.

Abbaslar – Gorus rayonunda kənd adı. Gorus şəhərindən 20 km. şimal-şərqi, meşəlik ərazidə yerləşirdi. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Abbaslar kəndin əsasını qoymuş nəslin adıdır.

Abdalənli – Qubadlı rayonunda kənd adı. Dağotəyi ərazidə, Bərgüşad çayının sol sahilində yerləşir. Qayalı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd





Ağoğlan məbədi
ərazisində qoç fiquru

rayon mərkəzinin 10 km-də, dəniz səviyyəsindən 785 m. hündürlükdə yerləşir. 45 km-lik məsafədə Hekəri dəmir yolu stansiyası yerləşirdi. Kənddə işgala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi və digər sozial obyektlər var idi. 10 ev, 42 nəfər əhali olmuşdur. XIX əsrə aid mənbədə Ocaqqışlaq adı ilə qeydə alınmışdır. Bu da yaşayış məntəqəsinin keçmiş qışlaq yerində bina edildiyini göstərir. Toponim kəndin binasını qoymuş hun türklərindən olan abdalanlı (abdal) adlı tayfanın adı ilə bağlıdır.

Abdallar – Laçın rayonunda kənd adı. S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndin Zerti, Qarıkahası, Kərəviz adlı binə yerinin olduğunu göstərir. 1924-cü ilə qədər poçt məntəqəsi kimi tanınmış, həmin

ildə əsası qoyulan Laçın qəsəbəsinə birləşdirilmişdir. Adın mənası ağ hunların bir qolu olan abdal (heptal, efdal) tayfası ilə bağlıdır. Orta əsr alban tarixçisi Moisey Kalankatlı Qafqaz Albaniyasında abdal tayfasının yaşadığını və onların Makedoniyalı İskəndər tərəfindən buraya köçürüldüğünü yazar. XI-XIII əsrlərdə səlcuqların və mögolların tərkibində abdalların yeni köyü Qafqa-

za və Türkiyə ərazisinə gelmişdir. Azərbaycanda bir neçə (Ağdam, Tovuz, Ordubad və Oğuz rayonlarında) Abdal kəndi, Türkiyədə Amasiya bölgəsində Yacyı Abdal, Kastomonu bölgəsində Abdal kəndləri, Bolqarıstanın Varna şəhəri yaxınlığında Yunus Abdal kəndləri vardır.

Abgəz – Mıgrı rayonunun Aldərə kəndinin yaxınlığında kənd. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda və Qafqazın hərbi topoqrafik xəritəsində (1903-cü il) kəndin adı Abqyaz şəklində göstərilmişdir. Yuxarı Vartanizor və Mərzəkit kəndlərinin yaxınlığında yerləşirdi. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqə-

dar olaraq əhali qonşu kəndlərə köçmüş, kənd ölü kəndə çevrilmişdir. Oykonim 2 tərkib hissədən: fars mənşəli "ab"(su) və türk dilinə məxsus "gəz" (aşırım, dağın ən yüksək, iti yeri, gəzdək, dağ çökəyi) ibarət olub, "dağ suyu" mənasındadır.

Acibac – Qafan rayonunda kənd. Qafan rayonunun ən yüksək dağ kəndlərindən biri olub, dəniz səviyyəsindən 2000-2200 m. yüksəklikdə, Qafan şəhərindən 40 km şimal-qərbdə Bərgüşad sıra dağlarının ətəyində Acıbac çayının sahilində yerləşir. Kənd hər tərəfdən meşələrlə əhatə olunmuşdur (Toxmaq, Maral ölü, Əbədəre, Qarayataq, Məmməddər, Dəf meşələri). Acibac kəndi Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (Ağbiz, Acibac, Alişar, Ballıqaya, Boynəker, Göyyal, Dərətun, Qıvrıaq, Girs, Murxus, Pirəsad, Püssüyan, Saldaş, Sancaraqlu, Sarıcıq, Həçəti, Hortikuz, Çavalı və Yavsunlu) biridir. XVI əsrə salınmışdır. Osmanlı imperatorluğunun 1593-cü ildə tərtib edilmiş "Urut və İskəndər qalası lıvalarının müfəssəl dəftəri"ndə kəndin adı Acbacı şəklində göstərilmişdir.

Kəndin toponimləri: Maral ölü, çeşməsi, Baldırqanlı bulaq, Qarayataq, İlbənd, Çobanöldürən, Daş körpü, Motal qaya, Sarı yurd və s.

Statistik məlumatlara görə, kənddə 1886-ci ildə 220, 1931-ci ildə 90, 1986-ci ildə 200 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə Andranikin daşnak ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acibac kəndinin XVII əsrə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Taglı məscidi yandırılıb dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1988-ci ildən kənddə 8 illik məktəb fəaliyyət göstərirdi, klub, kitabxana, tibb məntəqəsi var idi.

1988-ci ilin 4 dekabrında erməni separatçıları Acibac kəndinin əhalisini kənddən zorla qovub çıxartdılar. Hazırda kəndin əhalisi Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində məskunlaşdır.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Acabac adlandırılmışdır.



...Gündən-günə öz hakimiyyətini gücləndirən Pənah xan Qarabag əyalətinin Megri və Gəney, Naxçıvan əyalətinin Tatev və Sisan, Təbriz əyalətinin Zəngəzur və Qafan torpaqlarını öz hakimiyyətinə təbe etdi...

A.Bakıxanov,
“Gülüstanı-İrəm”

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



Ağacı qalası – Qafan rayonunun Ağacı kəndində müdafiə qalası. Qız qalası da adlandırırlar. X-XIII əsrlərə aiddir.

Ağacı – Qafan rayon mərkəzindən 7-8 km şimal-qərbdə, Qır qalası dağının ətəyində, Oxçu çayının sol sahilində, Şəhərcik və Davudbəy qəsəbələrinin arasında yerləşir. Kəndin adının mənası dəqiqləşdirilməmişdir. Haça dag arasında yerləşən kənd mənasında olduğu guman edilir. Kənd mənzərəli bir yerdə yerləşmiş, meşəliklə əhatə olunmuşdur. Kəndin yaxınlığında 75 metr hündürlükdən tökülən, əsrarəngiz gözəlliyyə malik Şir-şir şəlaləsi yerləşir. Kəndin tarixi barədə əlimizdə tutarlı, yazılı mənbələr olmasa da, Ağacı kəndinin ətəyində çox qədim qəbir daşlarının olması, iki Alban kilsəsinin mövcudluğu burada çox qədimdən insanların məskunlaşdığını göstəren dəlillərdir. Ağacı kəndinin ətrafindakı bulaq, əkin və örüş yerləri və s. toponimlər təmiz Azərbaycan türkçəsində idi: Böyük taxtdır, Kiçik taxtdır, Cimən dağı, Armudlu, Kəmərə qaya, Eşşək küfələ, Novlu çeşmə, Məmməştapan və s.

...1805-ci ilin 15 mayında Rusiya ordusunun baş komandani Qarabaklı İbrahim xan ilə görüşərək Müqavilə imzaladılar. Həmin müqaviləyə görə Qarabağ xanlığı ilə 10 min qızıl onluq xərac verməklə Rusyanın təbəəciliyini qəbul etdi. 500 rus soldatı Şuşa qalasında yerləşdirildi...

A. Bakıxanov,
“Gülüstani-İrəm”

1918-20-ci illərdə Qafan rayonunun digər azərbaycanlı kəndləri kimi Ağacı kəndi də ermənilər tərəfindən talan və qırğınlara məruz qalmış, kəndin salamat qalan əhalisi Pirdavdan-Qapıcıq yolu ilə Ordubada pənah aparmışdır.

1922-23-cü illərdə kənd camaati qaçqınıldan geri dönmüş, yandırılıb-dağdırılmış yurd yerlərini bərpa edərək, doğma yurdda yenidən məskunlaşmışlar. 1988-ci ildə Ağacı kəndində klub, 6 mindən çox kitab fondu olan kitabxana, 8 illik məktəb, tibb məntəqəsi var idi.

1988-ci ilin 4 dekabrında Qafan ermənilərinin təzyiqi ilə ağaculular öz yurdlarından didərgin salındılar. 55 evdən ibarət bu azərbaycanlı kəndinin camaatı hazırda Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda məskunlaşıb.

Afqanlı – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş verstlik xəritəsinin ad göstəricisi toplusu"nda kəndin adı Avqanlı" şəklində göstərilir. Yerli tələffüz forması Avqanlı. 1905-ci ildə tərtib olunmuş Qafqazın hərbi-topoqrafik



xəritəsində kəndin adı Aqvanna, yeri isə Maldaş və Tanzaver kəndlərinin arasında göstərilir. Bəzi mənbələrdə bu kəndin Sisyan rayonuna aid edilməsi səhvdir. Toponimin mənəsi Qafqaz Albaniyası və alban tayfalarının adı ilə bağlıdır. Qədim erməni dilində "l" səsi olmadığına görə "b" səsinin "v" səsi ilə əvəzlənməsile Alban etnonimi "Aqvan" kimi tələffüz edilir və yazılırdı. Ərəb işgalindən əvvəl IV əsrər xristian dinini qəbul etmiş alban xalqının əksəri hissəsi sonradan islam diniyi qəbul etmiş, yalnız Artsak, Şəki və az miqdarda Dağlıq Şirvanda albanlar xristian dinindən dönməmişdilər. Alban tayfası Göycə və Zəngəzur bölgələrində də yaşayırırdı. Aqvanlu topónimi göstərir ki, bu yaşayış məntəqəsi "alban" etnonimi unudulduğdan və onu bu adın ermənicə tələffüz forması olan "aqvan" adı əvəz etməsindən sonra yaranmışdır.

XIV əsrər Qarabağı ələ keçirən Əmir Teymur ona təbe olmaqdan boyun qaçıran, özünü "aqvan" adlandıran 20 min nəfər xristian albanı Orta Asiyaya – Qəndəhara köçürmüdü. Xristian albanlar orada islam dinini qəbul etmiş və hakim qüvvəyə çevrilmişdilər. XVIII əsrən sonra "Ağvan" etnonimi təhrifə ugrayaraq "Afqan" formasını kəsb etdi və "Əfqanistan" adına çevrildi. Hazırda Əfqanistanda çoxlu Qarabağ toponimləri də məhz ağvanların (albanların) özləri ilə apardıqları "Qarabağ" adından ibarətdir. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağidlılmışdır.

Ağabaş – Sisyan rayonunda kənd adı. 1590-cı ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Sisyan nahiyəsində kənd olaraq göstərilmişdir. Mənbədə Əlili kəndi ilə birgə qeyd olunmuşdur. Ağa şəxs adından və farsca bəş – "əkin yeri" sözündəndir. Ağanın əkin yeri mənasındadır. 1595-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kənddə yaşayan Ömər adlı şəxsin timar sahibliyi qeyd olunur. Sonrakı mənbələrdə adı çəkilmir.

Ağacay – Qubadlı rayonu ərazisində çay. Bərgüşad çayının qolu. Yerli sakinlərin verdiyi məlumatata görə, çayın adı bölgədə yaşamış hörmətli bir seyidin şərəfinə belə adlandırılmışdır.

...Sisianovun öldürülməsindən sonra Qarabaklı İbrahim xan farslarla dostluğunun bərpa edərək onların köməkliyi ilə Rusyanın təbəliyindən çıxmaga çalışdı. Onun oğlu Əbülfət xan öz qoşunu ilə Kafan tərəfdən Şuşanın altına gəldi.

Mayor Lisaneviç 1221-ci (1806) il iyunun 2-də gecə yarısı Şuşa qalasının yaxınlığında düşərgə salmış İbrahim xanı və onun arvadını (şəkili Səlim xanın bacısı), oğlunu, qızını, çoxlu sayıda tərəfdarlarını və xidmətçilərini öldürdü.

General-mayor Mehdiqulu ağa atasının yerinə Qarabağ xanı təyin edildi.

Əbülfət xan Ataulla xan Şahsevənlinin köməkliyi ilə Cəbrayıllı tayfasını və digər qarabağlıları başına yığaraq dağlara çəkildi. Lakin Cəfərqulu ağa rus qoşunları ilə birlikdə onları təqib edərək Kafan yaxınlığında darmadag-in etdi...

A. Bakıxanov,
“Gülüstanı-İrəm”

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



Ağacı Mehrəli – Sisyan rayonunda kənd adı. Ağudili Mehrəli adlı şəxsə məxsus kənd mənasındadır. Kənddə 1886-ci ildə 116 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə əhalisi qovulduğandan sonra kənd dağıdılmışdır.

Ağaflı – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Aqaplu şəklində göstərilmişdir. Gorus rayon mərkəzindən 23 km. şimal-şərqdə yerləşmişdi. XX əsrin əvvəllerində kənd dağılmışdır. Ağaflı kəndin əsasını qoymuş nəslin adı ilə bağlıdır.



Sisyan rayonunda
Qoşundaş abidəsi
(e.o. III minillik)

Ağaga – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Aqay şəklində göstərilmişdir. 1727-ci ildə tərtib olunmuş "Naxçıvan sancığının müfəssəl dəftəri"ndə kəndin adı Agayi kimiidir ki, bu da "Agaya məxsus" mənasındadır. Həmin mənbədə deyilir ki, kənddə cəmi 1 müsəlman (azərbaycanlı) ailəsi yaşayır. Kənddə 1886-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduğandan son-

ra kənd dağıdılmışdır. Xarabaliqları son vaxtlara qədər Sixlar kəndinin yaxınlığında qalırdı.

Ağakəndi – Sisyan rayonunda kənd adı. Yazılı mənbələrdə 1468-ci ildən adı çəkilir. İrvanda Matenadaran arxivində saxlanılan 1508-ci il 08 noyabr tarixli alqı-satqı qəbaləsində Ağakəndinin Tatev monastırına bağışlandığı təsdiq edilir. "Urud və İsgəndərqlası lıvalarının müfəssəl dəftəri"ndə (1593-cü il) dağıdılmış azərbaycanlı kəndi kimi göstərilir.

Ağaklışilər – Zəngilan rayonunda kənd. Dağlıq ərazidədir. İsgəndərbəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-şərqdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1240 m. hündürlükdə yerləşir. Ağaklışilər kəndi Zəngilan rayonunun Ağbis, İsgəndərbəyli və Qubadlı rayonunun Qiyaslı,

Çərəli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza, və digər sosial obyektlər var idi. 10 ev, 62 nəfər əhali olmuşdur. Ağakışılər kəndində Mövdan dərəsi, Xanəhməd bulağı və s. adlı toponimlər var idi.

Yaşayış məntəqəsini 1918-ci ildə Qafan rayonunun Kirs kəndindən ermənilər tərəfindən qovulmuş ağakışılər nəslinə mənsub ailələr saldıqlına görə belə adlandırılmışdır. Kəndin ərazisi keçmişdə kirslilərin yataq yeri olmuşdur.

Ağalaruşağı – Laçın rayonunda kənd. Oğuldərə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Dağlıq ərazidədir. Pənahəli xanın dövründə Qarabağ xanlığının baş sərkərdəsi və Zəngəzur sultani Qara Murtuza bəyin mülklərindən olmuşdur. Sonra Murtuza bəyin böyük oğlu Ağa bəyə və onun nəslinə mənsub olub. Kənd bir zamanlar Ağabəyli, Ağalarlı kimi də adlandırılmışdır. Toponim ağalarra, yəni, Ağa bəyin nəslinə məxsus olan kənd mənasındadır.

Ağalı – Zəngilan rayonunda kənd. Ağalı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Nümayəndəlikdə olan hər üç kənd: I Ağalı, II Ağalı, III Ağalı Həkəri çayının sol sahilində yerləşir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 400-500 m hündürlükdə yerləşir. Ağalı kəndinin 5 km cənubundan Bakı-Mincivan-Naxçıvan və kəndin içərisindən Bakı-Qubadlı-Laçın şose yolları keçir. Kəndin 7 km cənubundan Bakı-Naxçıvan dəmir yolu, 8 km cənubundan isə Araz çayı keçirdi. Kənddən 2-3 km şərqdə, 100-150 m. hündürlükdə Gəyən düzü yerləşir. Ağalı kəndi rayonun Babaylı kəndi və Qubadlı rayonunun Zilanlı kəndi ilə qonşudur. Ağalı kəndində işgala qədər (1993) orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, hamam, ATS, tibb məntəqəsi, 4 mağaza, 2 yerdə artezian quyu, inzibati bina və digər sosial obyektlər var idi. 250 ev, 986 nəfər əhali olmuşdur. Ağalı kəndində Yazı düzü, Narlı dərə, Qaraçourlu, Gilətag yatağı, Kaftar dərəsi, Sulu dərə, Sulu kaha,



Urud kəndində
Babek qalası
(VII əsr)



Kar qaya, Dik daş, Dəlik daş, Muncuqlu dərə, Məşədi arxi, Ərikli bağ, Qovaqlı, Ənbərə, Qobu, Qaraş yeri, Arx altı, Zalı bağlı, Ali bulağı, Gödək təhnə, İncirli dərə, Sarı yargan və s. yer adları vardı. Kənddə Dağdağan piri, daşa vurulmuş dəmir mixlər olan pir, Seyidəbəyim ağanının türbəsi, 2 qədim qəbiristanlıq var idi ki, burada qədim baş daşlarının üzərində atlı döyüşü, müxtəlif fiqurlar təsvir olunmuşdu və ərəb əlifbası ilə yazılar vardı.

Yerli sakinlərin verdiyi məlumatə görə, kəndin adı onun əsasını qoymuş üç qardaşdan biri olan Ağəli adlı şəxsin adından götürülmüşdür. Kənd əhalisi I Ağalıya Baş Ağalı, II Ağalıya Orta Ağalı, III Ağalıya Böyük Ağalı deyərdilər. Yaşlı nəsil isə kəndlərin əsasını qoymuş üç qardaşın adıyla I Ağalıya Alırzəlli, II Ağalıya Hüseynxanlı, III Ağalıya isə Ağalı deyir.

Ağanus – Laçın rayonunda kənd. Fətəlipəyə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 10 km-də, dəniz səviyyəsindən 1250 m. hündürlükdə yerləşir. Kəndin 3 km qərbində



Laçın rayonunun Minkənd kəndində Seyid Fərman ağının günbəzi

də Laçın-Qubadlı-Akara şose yolu və 6 km məsafədən Həkəri çayı keçir. Ağanus kəndi rayonun Unannovu, Ərəb, Turşsu, Karovuz, Fətəlipəyə və Şuşa r-nun Qaldarəsi kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 47 ev, 200 nəfər əhali olmuşdur. Ağanus kəndində Armudluq, Xırmanlar, Göllər, Tavanevi, Dəflər, Ağ güney, Cıranın yalı, Korbulaq, Qumlax və s. mikrotoponimlər vardır.

Yaşayış məntəqəsinin adı oradakı qədim məbədin xarabalığından götürülmüşdür. Toponim ağ (rənginə görə) və naus (ərəbcə "məbəd", bəzi alimlərin fikrincə, Sasaniłər dövründə zərdüştliyə sitayiş edənlərin qəbirüstü tikilisi də naus adlanırdı) sözlərinin birləşməsindən əmələ gəlib, "ağ məbəd" mənasındadır.

Yerli sakinlərin verdiyi başqa bir məlumatə görə, kəndin adı bu kənddə ilk yaşayarlardan olan Ağayunus bəyin adından götürülmüşdür.

Ağaphı – Bax: Ağaflı.

Ağayeri – Sisyan rayonunda kənd adı. Darabas kəndinin qədim adı. Orta əsrlərdə bölgənin ən böyük kəndlərindən biri olmuşdur. Ağaya məxsus yer (kənd) mənəsindədir.



Ağbatxayır, Ağbatxeyir – Laçın rayonu ərazisində, Minkənd çayının qolu olan Ağbatxeyir çayının dərəsinə kükürdlü mineral bulaq. Müalicəvi təsiri vardır. Yerli əhali mədə-bağırsaq xəstəliklərinin müalicəsində yaxşı təsir göstərdiyini qeyd edir. Toponimin mənası "aqibəti xeyir", xeyirli, şəfaverici su anlamındadır.

Ağbənd – Zəngilan rayonu ərazisində dağ. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Aq-bent dağı və dağ aşırımı qeyd olunur. Bartaz dağ silsiləsinin Araz çayının dərəsinə enən yerindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan forma-da uzandığını görə belə adlandırılmışdır.

Ağbənd – Zəngilan rayonunda qəsəbə. Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Toponimin adı yanılığındağı Ağbənd dağından götürülmüşdür. Vejnəli kənd inzibati ərazi vahidinin tabeliyindədir. Bakı-Naxçıvan dəmir yolu dayanacaqlarından biridir. Qəsəbə rayon mərkəzindən cənub-qərbədə, rayonun 35 km-də, dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşir. Ağbənd qəsəbəsi rayonun Vejnəli kəndi, Megri rayonu və İran İslam Respublikası ilə qonşudur. Qəsəbə şimalda Mollu, şərqi Dəvəboynu dağı, qərbədə Sığır dağları ilə əhatə olunmuşdur. Qəsəbədə işgala qədər (1993) orta məktəb, kitabxana, mağaza, klub, poçt və digər sosial obyektlər var idi. 57 ev, 299 nəfər əhali olmuşdur. Ağbənd qəsəbəsində Pələng dərəsi, Həsəni bağı düzü, Şilli çeşmə, Ballı çeşmə, Sulu dərə, Smaxor dərəsi və s. yer adları vardır. Qəsəbədə Göy bənd körpüsü, dəmir yol tuneli vardır.

Ağbənd yaşayış məntəqəsi 1930-cu illərdə Bakı-Naxçıvan dəmir yolu xəttinin çəkilişində və istismarında çalışan işçilər üçün salınmış, 1958-ci ildə Bartaz, Vejnəli,

Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtün kəndlərindən gəlmiş ailələrin hesabına genişlənərək qəsəbə statusu almışdır. Qəsəbənin adı ətəyində salındığı dağın adından götürülmüşdür.



Ağbiz – Zəngilan rayonu ərazisində dağ. Türk mənşəli ağ (suxurların rəngini bildirir) və biz, pis (dik, hündürlük, dağ zirvesi) sözlərindən ibarət olub, "ağ dağ" mənasındadır. Dağı təşkil edən təbaşir, gil, şist səxurlarının ağ rəngdə olması toponimin yaranmasını şərtləndirən amildir.

Ağbiz – Zəngilan rayonunda kənd. Ağbiz dağının yamaclarındadır. İsgəndərbəyli kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-şərqdə, rayonun 33 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Kəndin ərazisi 900 hektardır. 350 hektarı əkin və yaşayış sahəsi, qalan hissəsi isə meşəlik və kolluqdur. Ağbiz kəndi bir tərəfdən Ermənistanla, qalan tərəflərdə isə, İsgəndərbəyli, Aşağı Yeməzli və Ağaklışılər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 20 ev, 120 nəfər əhali olmuşdur. Ağbiz kəndində üstündə qədim əlyazmaları (1824-cü il tarixli) olan bulaq, Ağbis dərəsi adlanan meşəli dərə, Cidali adlanan pir var idi.

Kənd əvvəllər sofulu tayfasına məxsus olmuş qışlaq yerində salınmışdır. Qışlaq isə Ağbiz dağının adı ilə adlandırılmışdır. Yerli sakinlərin dediyinə görə, kəndi XVIII əsrənət Ordubadın Bis kəndindən gələnlər salmışlar.

Ağbulaq – Gorus payonunda kənd. Gorus rayon mərkəzindən 40 km cənub-qərbdə, Kəpəz dağının ətəyində, meşə içərisində yerləşir. Kəndin adı Kəpəz dağından axan Ağbulaq adlı çeşmədən götürülmüşdür. 1830-cu ildə Ağkörpü tayfası tərəfindən sonra salındığı güman edilir. Kənddə 1914-cü ildə 600, 1931-ci ildə 120, 1986-ci ildə 240 nəfər azərbaycanlı əhali yaşamışdır. Kəndin yaxınlığında XVII əsr abidəsi olan Qələndər qalasının qalıqları saxlanılır.

1918-ci ildə Ağbulaq camaatı Andranikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmiş, uzun müddət öz kənd-

Bostanda tagım ağlar,
Dəymə, yarpağım ağlar.
Ölünçə mən aglaram
Olsəm, torpağım ağlar.

Zəngəzur folkloru



lərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmaga məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. Sovet hökuməti qurulduğandan sonra kənd camaatinin bir hissəsi (40-a yaxın ev) geri qayıdaraq, Ağbulaq kəndini yenidən bərpa etmişdir. Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur.

SSRİ Nazirlər Sovetinin Ermənistən SSR-də yaşayış azərbaycanlılarının deportasiyası ilə bağlı məlum qərarı ilə əlaqədar olaraq 1948-52-ci illərdə Ağbulaq kəndindən 51 ev Azərbaycana (Yevlax və Bərdə rayonlarına) köçürülmüşdür.

1988-ci ildə Ağbulaq kəndində 70 ev, 240 nəfər əhali var idi. Kənddə klub, kitabxana, məktəb, kolxoz idarəsinin binası, tibb məntəqəsi, mağaza və s. sosial obyektlər var idi.

1988-ci ilin noyabrında Ağbulaq kəndi ermənilər tərəfindən zorla boşaldılmışdır. Ağbulaq camaati hazırda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Bərdə, Yevlax, Füzuli, Cəbrayıł, Beyləqan və Qubadlı rayonlarında yaşayır.

Kəndin toponimləri: Ağbulaq, Xor-xor bulaq, Çomçə bulaq, Daş bulaq, Aləmşah, Zaman təpəsi, Çirişli, Dəf yarı, Şingirlik, Qalanın quzeyi, Çarıq dələn, Vənli güney, Mac, Kəndirbaz, Gəlin qaya, Gamiş yatağı, Öküz ziyanəti, Pullu bulaq, Oğlan-qız, Qanbel, Yellicə, Sadıq gölü, Seyidlər düşən və s.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Ağbullak adlandırılmışdır.

Ağbulaq – Laçın rayonunda kənd. Ağbulaq kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 65 km-də, dəniz səviyyəsindən 2000 m. hündürlükdə yerləşir. Kəndin şimal-qərbindən Ağdərə çayı axır, şimal-qərbdə Çöplü gölü, Yeddi böyük, Camal yurdu, Ağbabə piri, Qaranlıq dərəsi kimi yaylaqlarla və Mıxtökən yüksəkliyi ilə əhatə olunmuşdur. Ağbulaq kəndi şərqdən Şeylanlı, cənubdan Qarakeçdi kəndləri ilə qonşudur. Kənddə işgala qədər

Daglarda gəzən mənəm,
Al geyib bəzənmənəm.
Yuvasız quşlar kimi
Sərgərdan gəzən
mənəm.

Zəngəzur folkloru



*Qu məni,
Bayqu məni, qu məni.
Dəsmalın kəfən elə,
Göz yaşışnan yu məni.*

Zəngəzur folkloru

(1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, xəstəxana, 2 mağaza, poçt və digər sosial obyektlər var idi. 120 ev, 760 nəfər əhali olmuşdur. Ağbulaq kəndində Ağbulaq şəlaləsi, Aşağı tala, Dəmirçi bulağı, Çinli qaya, Məcnun yurdu, Qədir təpəsi, Goy döş, Novruzun bulağı, Zol çuxuru və s. mikrotoponimlər vardır. Kənddə Alban qəbiristanlığı və iri daşların üzərində alban yazıları vardır.

Ağbulaq keçmişdə Zəngəzur qəzasında yaşamış ağ-körpü adlı elatin qışlaq yerlərindən olmuşdur. Kənd həmin elata mənsub ailələr tərəfindən salınmışdır. Yerli əhalinin fikrinə görə Ağbulaq adı kəndin ortasındaki ağ rəngli qayaların altından qaynayıb çıxan gur sulu bulağın adı ilə əlaqədardır.

Ağbulaq – Laçın rayonunda kənd. Rayonun 14-15 km-də, dəniz səviyyəsindən 1700-1800 m hündürlükdə yerləşir. Zerti kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd Şuşa r-nun Qaladərəsi kəndi ilə qonşudur. Kənddə işgala qədər (1992) 12 ev, 40 nəfər əhali olmuşdur. Kənddə Sarı Baba dağı, Bəşirganın düzü, Qalacıq və s. yer adları vardır. Kəndin adı yaxınlığındakı bulağın adından götürülmüşdür.

Ağcakənd – Laçın rayonunda kənd. Hocazsu çayının sahilində, Qarabağ yaylasında, Qabaqtəpə dağının ətəyindədir. Ağcakənd kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Kəndin ərazisində Ağdərə çayı axır. Kənd rayon mərkəzinin 70 km-də, dəniz səviyyəsindən 2000 m. hündürlükdə yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, inzibati bina və digər sosial obyektlər var idi. 85 ev, 415 nəfər əhali olmuşdur. Ağcakənd kəndində Ülyan baba dağı, Hacixəlil dağı, Qaranlıq yaylığı, Uzun yol dağı, Cərgə bulağı, At bulağı, Armudlu tala, Mirış yurdu, Qətər daş, Turşsulu dərəsi, Orucun bulağı, Mərgi bulağı, Ağaxan bulağı və s. mikrotoponimlər vardır. Kənddə Ağdərə çayının üzərində qədim Sınıq körpü və Qaranlıq yaylasında iki qədim qəbiristanlıq vardi.

Toponim ağca (ağımtıl, bozumtul yer, torpaq) və kənd sözlərinin birləşməsindən əmələ gəlib, "ağımtıl yerdə kənd" deməkdir. Pirembel tayfasına mənsubdur.

Ağcayazı – Laçın rayonunda düz. Toponimin adı ərazinin torpaq sūxurlarının rəngi ilə əlaqədar olub türk mənşəli ağca (ağa çalan rəng mənasında) və qədim türk dillərində "çöl, düz, düzənlək" mənasında işlənən yazı sözlərinin birləşməsindən ibarət olub, "ağımızlı düz" deməkdir. Yerli əhali arasında bəzən Ağcaəzi kimi tələf-füz olunur.

Ağcayazı – Laçın rayonu ərazisində dağ. Toponim Ağcayazı düzü ilə eyni mənalıdır.

Ağcayazı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Piçənis çayının sol sahilindədir. Arduşlu kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 46 km-də, dəniz səviyyəsindən 1455 m. hündürlükdə yerləşir. Ağcayazı kəndi Vağazin, Boz Güney və Piçənis kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyektlər var idi. 41 ev, 142 nəfər əhali olmuşdur. Ağcayazı kəndində Ağvaq, Məmməd Hüseynin düzü, Dəmir ölonin düzü, Almədetli yeri, Şəvəndə oğlunun yeri, Kəkilli pir, Şanoların düzü, Kəklik-bulaq, Məmməd Hüseynin bulağı və s. mikrotoponimlər vardır.

XIX əsrde Piçənis kədində məxsus binə olmuşdur. Sonalar həmin kənddən ayrılan ailələr Ağcayazı düzündə daimi yaşayış məskəni salmışlar. Kənd salındığı ərazinin adını daşıyır.

Ağdaban – Zəngəzuru Naxçıvan MR və Dərələyəz-dən ayıran Zəngəzur sislsiləsinə aid (Sisyan rayonunda) dağ adıdır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" top-lusunda 7777 fut hündürlükdə olduğu göstərilmişdir. Rəng bildirən ağ (torpağın suxurundan rənginə görə) və türk dillərində geniş yayılmış "daban", "tavan" "dağ aşırımı" sözlərindən ibarətdir. Kəlbəcər rayonundakı Ağdaban dağı, Ağdavan çayı və kəndi ilə eyni toponimik mənənəni ifadə edir.

Ağdag – Qafan rayonunda dağ adıdır. Oronim "ağ" və "dağ" sözlərindən Dağın ağ rəngli sūxurlarla örtülməsi ilə bağlı yaranmış oronimdir. Sifət bildirən "ağ" ifadəsi ilə bağlı Zəngəzur ərazisində xeyli toponim vardır.



*Diri dağı,
Duman, gəl, bürü dağı.
Ölünü torpaq örtər,
Yamandır diri dağı.*

Zəngəzur folkloru



Ağ göl – Qafan payonunda kənd adı. Qaradəğ kəndindən şimal-qərbdə kənd yeri. Bu yerdə həm də göl olmuşdur. Toponim gölün ətrafındakı ağ rəngli süxurların mövcudluğu ilə əlaqədar olaraq yaranmışdır. XX əsrin əvvəllerində dağlığı güman edilir.

Ağ hasar – Qubadlı rayonunun Mirlər kəndi yaxınlığında ziyarətgah. Burada Mir Sədi ağa nəslindən olan seyidlərin qəbirləri vardır. Toponim pak, müqəddəs anlamını bildirən "ağ" (laçın rayonundakı Ağoglan məbədi də bu anlamdadır.) və ziyarətgahın çevrəsini müəyyən edən "hasar" sözlərindən yaranmışdır. "Ağ hasar"da müqəddəslərin qəbirləri üstə çiraq yandırar, niyyətlərinin hasil olmasını diləyərdilər.

Ağkənd – Zəngilan rayonunda kənd. Dağtəyi ərazi dədir. Canbar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 35 km-də, dəniz səviyyəsindən 1200-1300 m. hündürlükdə yerləşir. Kəndin qarşısından Oxçu çayı axır. Mincivan-Qafan dəmir yolunda dayanacaqdır. Ağkənd kəndi rayonun Qazançı, Dərəli, Şərikan və Qafan rəsun Pirimli, Sünik kəndləri ilə qonşudur. Kənd köhnə və yeni hissələrdən ibarətdir. Kənddə işgala qədər (1993) ibtidai məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 30 ev, 90 nəfər əhali olmuşdur. Kənddə Oruc dərəsi, Biyanlı zəmi və s. yer adları var idi. Kəndin yuxarı hissəsində qədim qəbiristanlıq var idi.

Kənd XIX əsrдə sarallı tayfasına mənsub aldavudlu, qəzənfərli, ismayilli, hacıaxundlu nəsilləri tərəfindən onlara məxsus binə yerində salınmışdır. Kəndin yerləşdiyi ərazi ağ-boz rəngdə olduğuna görə ona belə ad verilmişdir.

Ağkənd – Sisyan rayonunda kənd adı. Bazarçayın sağ qolu olan Sisyan çayın üzərində, Sisyan və Dulus kəndlərinin arasında yerləşmişdi. 1595-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Sisyan nahiyyəsində Ağcakənd kimi göstərilir və kənd sakini Canfəda Abdin oğlunun Timar sahibliyi qeyd olunur. 1828-ci ildə İranın Xoy və Salmas vilayətlərindən gəlmə ermənilər kənddə yerləşdirildikdən sonra əhali qarışq yaşamışdır.

1918-ci ildə azərbaycanlılar qovulmuş, kənd tamamilə erməniləşdirilmişdir. Kənddə 1886-cı ildə 300, 1905-ci ildə 390, 1914-cü ildə 410 nəfər azərbaycanlı əhali yaşımişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 17.04.1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Aşotavan adlandırılmışdır.

Ağ körpü – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı qeyd olunur. XIX əsrin ortalarından bu kənddən Aşağı Ağ körpü kəndi yaranmışdır. Ağ körpü kəndin əsasını qoymuş bir elin adıdır. Əsasən maldar olan bu elatin Zəngəzurda bir neçə yaylaq və qışlaq yeri var idi. S.Zelinskiinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестиан в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində ağ körpü tayfasının qışlaqları olan Ağbulaq, Qarakeşəv və Şinlanlı obalarının adını çəkir.

1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Ağoğlan – Laçın rayonu ərazisində çay. Həkəri çayının qolu. Uzunluğu 15 km. Yuxarı axınında Minkənd çayı, aşağı axınında isə Zabux çayı adlanır. Yaxınlığında axdığı yaşayış məntəqəsinin adı ilə adlanmışdır.

Ağoğlan – Laçın rayonunda kənd. Ağoğlan çayının sahilində Qarabağ yaylasındadır. Malibəy kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 28 km-də yerləşir. Kəndin ərazisindən Minkənd-Zabux çayı axır. Ağoğlan kəndi rayonun Hacılar, Zeyvə, Hüslü, Malibəy və Gorus r-nun Xənəzər, Bayundur, Xoznavar kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, ki-

Ağ körpü



Ağoğlan məbədi
(VII-VIII əsr)

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



*Köynəyi ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Eşitsəm ki, gəlirsən.
Yüz il qonaq saxlaram.*

Zəngəzur folkloru

tabxana, tibb mənteqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 52 ev, 180 nəfər əhali olmuşdur. Ağaqlan kəndində Qızıl qaya, Zeyvə güneyi, Dəvə kahası və s. mikrotoponimlər vardır. Kənddə Ağaqlan abidəsi və qədim qəbiristanlıqda sandıq, at, dəvə daş heykəlləri vardır.

Keçmiş adı Kosalardır. Yaşayış mənteqəsi oradakı Ağaqlan pirinin adı ilə adlanmışdır. Rəvayətə görə, Ağaqlan qədimdə buraya basqın etmiş yadəllilərlə döyüşdə öldürilmiş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır (başqa rəvayətə görə isə, burada onu ilan etmişdir). Toponim "ağ-ak", yəni "pak, təmiz müqəddəs oğlan" mənasındadır.

Ağoyuq düzü – Zəngilan rayonunun cənub-şərqində, Bazar çayla Oxçu çay arasında maili düzənlikdir. Düzənlikdə Bakı-Zəngilan avtomobil yolunun sol kənarında torpaga sancılmış təqribən 1,5 m hündürlükdə yanaşı iki ağ daş var. Bu daşlar el arasında "oyuq", yəni əkin, otlaq sahələri arasında mərzi (sərhədi) bildirmək üçün düzəldilmiş sərhəd göstəricisi adlandırılır. Yerli əhali həmin daşları pir sayır. Ağ oyuq düzü yerli əhali arasında Yazı düzü adlanır.

Ağsu – Laçın rayonu ərazisində çay. Həkəri çayının qoludur. Qarabağ silsiləsindən başlanır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Ağsuçay şəklində göstərilmişdir.

Ağudi – Sisyan rayonunda kənd. Sisyan rayonunun ən böyük azərbaycanlı kəndidir. Sisyan şəhərindən 5 km cənub-şərqdə Bazarçay çayıynın sol sahilində Uz, Noravan və Vağudi kəndlərinin əhatəsində yerləşir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Aqudi şəklində göstərilmişdir.

Kəndin adının mənası barədə müxtəlif versiyalar olسا da, dəqiqlik məlumat yoxdur. Bu da kəndin çox qədimdən bina olması ilə əlaqədardır. Ağudi Ermənistan ərazisində ən qədim türkmənşəli toponimlərdəndir. İlk dəfə e. ə. VIII əsrə aid Urartu mənbələrində Kiçik Qafqazda Akutaini adı çəkilir. Fikrimizcə, kəndin adı ilk

vaxtlar "AgUD" şəklində olmuşdur. Kəndin yaxınlığında VağUDi, UrUD. PinəqUT kəndlərinin adındakı "ud" topomorfantının olması, çox güman ki, hələ eranın əvvəllərində bu yerlərdə məskunlaşmış ud tayfalarının adları ilə bağlıdır. Mərhum akademik Ziya Bünyadov deyirdi ki, Zəngəzurun qədim tarixinin açarını Ağud-Vağud-Urud üçbucağında axtarmaq lazımdır.

Kəndin adının "Ağ düz" – "Böyük düz" anlamında izahı, fikrimizcə, xalq etimologiyasından başqa bir şey deyildir. Sisyan azərbaycanlıları kəndin adını "Agdü" şəklində tələffüz edirlər.

Ağudi camaati tarixən heyvandarlıqla, quşçuluqla, meyvə-tərəvəzçiliklə, habelə tütünçülüklə məşğul olmuşdur.

Kəndin qədim tarixini sübut edən onlarla abidə (yaxud onun qalıqları) – qədim Alban qəbiristanlığının və kilsəsinin qalıqları (maraqlıdır ki, bu yerə Anabat deyildi ki, "ana beyit" sözü də qədim Sibir türklerində qəbiristanlıq mənasındadır), tağlı körpü, qala yeri, alban memarlıq mədəniyyətinə məxsus məşhur "Ağudi qəbirüstü abidəsi" və s. vardır.

Təəssüflə qeyd etməliyik ki, Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi, Ağudidə də 1918-ci ildə müsəlman qətliamını törədən quldur Andranikin daşnak dəstələri misli görünməmiş vəhşiliklər törətmiş və bu zaman Ağudi məscidini yerlə yeksan etmişlər.

Ağudi kəndinin bulaqları, örüş və əkin yerləri, kəndin ətrafındaki dağlar, dərələr və s. adlar təmiz Azərbaycan türkcəsindədir (Yeddi novlu bulaq, Yamac bulağı, Naxır bulağı, Top soyüd bulağı, Göl yeri, Ağ düz, Goyərçinli, Niyazdüşən, Mirəhməd, Beş günlük, Qırımızı çinqıl, Qaranlıq kaha, Mikayıł əkən, Pərxan dərəsi, İslıqlı dağı, Qızıl bogaz, Arpa təpəsi, Bugda təpəsi, Qarın yarıq, Qızıl qaya, Çürük qaya, Qız-oğlan qayası, Mal daş, Dəvəboynu, Dəyirman burnu və s.).

Ağudi kəndində 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-ci ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1914-cü ildə 1070 nəfər, 1922-ci ildə 298 nəfər, 1931-ci ildə 496 nəfər, 1970-ci ildə 1222 nəfər, 1988-ci ildə 2000 nəfər azərbaycanlı əhali yaşamışdır.



*Gəlirəm Kür yaxası,
Oğlan mənə baxası.
Bənövşədən köynəyi.
Qızılıgıldən yaxası.*

Zəngəzur folkloru



*Qaramux, çinar,
saqqız... ağaclarını kəs-
mək günahdır. Bir saq-
qız ağacı var — pirdir.
Bu ağacın altında başı-
nı qoyursan daşın üs-
tünə, yatırsan. Əgər yu-
xuda bir nuranı dərvış,
bir əlində ağac, bir alin-
də də təsbeh gəlib dursa
başının üstə, desə ki, fi-
lankəs, sənin payını ver-
dim, onda muradına çat-
acaqsan. Yox əgər dər-
viş yuxuna girməsə, on-
da muradin hasıl olma-
yacaq.*

Zəngəzur folkloru

Agudi camaati 1918-ci ildə də daşnaklara qarşı mərdliklə mübarizə aparmış, lakin qeyri-bərabər döyüsdə 1918-ci ilin sentyabrında Andranikin quldur dəstəsi kəndi yandırmış, 300-dən çox azərbaycanlı qətlə yetirmiş, salamat qalanlar isə Kilsəli aşırımıni aşaraq, Minkənd-Molla Əhmədli yolu ilə Laçın rayonuna, oradan isə Şuşa, Ağdam, Bərdə rayonlarına, Qubadlı yolu ilə Qubadlı, Cəbrayıł, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarına gəlib çıxmışlar. Beş ilə qədər qaćqınlıq həyatı yaşayan bu insanlar yalnız 1922-ci ildə tədricən öz dogma ocaqlarına qayitmışlar.

Agudidə ilk tədris ocağı 1900-cü ildə 4 sinifli molla məktəbi şəklində açılmışdır. Sovet hökumətinin ilk illərində Agudi kəndində ibtidai məktəb, 1937-ci ildə 8 illik məktəb, müharibədən (1941-1945) sonra isə orta məktəb açılmışdır.

Agudi kəndi öz ziyahları ilə məşhur bir azərbaycanlı kəndi kimi bölgədə tanınmışdır. Azərbaycanın xalq yazıçısı Əli Vəliyev, xalq şairi Məmməd Araz, akademik Həsən Əhmədov, general-mayor Ədil Məhərrəmov, üçüncü çağırış Milli Məclisin üzvü olmuş Nizami İskəndərov öz soy-kökləri ilə Agudi torpagına bağlı olan Azərbaycanın görkəmlili insanlarıdırıllar.

1988-ci ilə qədər Agudi kəndində 300 yerlik mədəniyyət evi, 700 şagirdin təhsil aldığı məktəb binası, kitabxana, iki mağaza, bir bufet, tibb məntəqəsi və elektrik dəyirmanı var idi.

1988-ci ilin dekabrında bütün Zəngəzur camaatı kimi Agudi kəndinin 2000 nəfər əhalisi son nəfərinədək öz doğma yurdlarını tərk etməyə məcbur olaraq Azərbaycana gəlmiş, Bakı, Sumqayıt, Naxçıvan, Daşkəsən və s rayonlarda məskunlaşmışlar. Agudi camaatının bütün mülkiyyəti, əmlakı və ev əşyaları əllərindən alınmış, 70-dən çox ev ermənilər tərəfindən zəbt edilmişdir.

Agudi kəndinin yetirməsi olan kapitan Quliyev Qulu Əyyub oğlu Kəlbəcər uğrunda gedən döyüslərdə böyük qəhrəmanlıq göstermiş, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı ordeni" ilə təltif edilmiş, xatirəsi əbədiləşdirilmişdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Aqitu adlandırılmışdır.

Agvani – Qafan rayonunda kənd adı. Qafqaz Albaniyasının son dövrlərə qədər mövcud olan yaşayış məntəqələrinən biri idi. Kəndin adı Alban etnoniminin ermənicə tələffüz formasından yaranmışdır. Albanlı, alban kəndi mənasındadır. 1950-ci illərdə kənd dağılmışdır.

Agyol – Sisyan rayonunda kənd adı. Sisyan mahalının birinci inzibati sahəsində Hortagiz və Şıxlar kəndlərinin qonşuluğunda yerləşirdi. Kənddə 1886-ci ildə 29 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ilin yayında Andranikin rəhbərlik etdiyi daşnak dəstələri tərəfindən yandırılmış, əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Axlatyan – Sisyan rayonunda kənd adı. Bazarçayın sağ qolu olan Əyriçayın üzərində, Şıxlar və Dulus kəndlərinin arasında yerləşir. 1590-ci ilə aid türkçə mənbədə Əxlatian, 1728-ci ilə aid mənbədə Ahlatiyan kimi dir. Türkiyədə Van gölü kənarında yerləşən Axlat əyalətindən gəlmiş ailələrin özləri ilə gətirdiyi addır. 1727-ci ildə bu kənddə 5 azərbaycanlı və 1 erməni ailəsi yaşayırıldı. XIX əsrin 30-cu illərində azərbaycanlılar qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Axtaxana – Qafan rayonunda kənd adı. Bəzi mənbələrdə Axtalı kimi də qeyd olunmuşdur. Toponim kəndin əsasını qoymuş padar türklərinin axtaçı tayfasının adı ilə bağlıdır.

1830-31-ci illərdə Türkiyədən gələn ermənilər yerləşdikdən sonra qarışq kəndə çevrilmişdir. 1897-ci ildə burada 259 nəfər erməni, 27 nəfər azərbaycanlı yaşamışdır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Axta-xana şəklində göstərilmişdir.

1918-ci ildən sonra sərf erməni kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.06.1940-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Xlatağ, sonra isə Dzorastan adlandırılmışdır.

Aqarak (Akarak) – Mıgrı rayonu ərazisində yerləşən fehlə qəsəbəsi. Yerli tələffüzdə Əkərək, yaxud Əyərək. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-



Deyirlər, köhnə il-dən taza ilə keçəndə ev dayanır, at gövşəyir, ağaclar səcdəyə gəlir. Söyüd deyir: "Mən da, mən da." Bu vaxt kim nə niyyət eləsə, niyyəti qəbul olur.

Bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ağaclar səcdəyə gəldi.

Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir, deyir ki, boynum sinaydı, bə mən evə susuz necə gedəcəm? Arvadın boyunu sinir.

Zəngəzur folkloru



Bir kişinin qırx oğlu varmış. Bir gün onlar namaz qıldıqları yerdə daşa dönüblər. Kişi Al-la-ha şükür eləyib ki, mənim balalarım ibadət vaxtı ölüblər. Allahın xoşuna gəlib kişiə bir oğul da verib.

Qırxlar piri o vaxt-dan qalmadır.

Zəngəzur folkloru

verstlik xəritəsinin adlar göstəricisi" toplusunda Aqarak və Aqarek adlı iki yaşayış məntəqəsinin olduğu göstərilir. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayıının sol sahilində yerləşir. Qafqazda geniş yayılmış qədim toponimlərdən olan Aqarak (Əkərək) keçmişdə "sahibkar mülkü", "sahibkar təsərrüfatı", "yaşayış yeri" mənasında işlənmişdir. Mənşəcə şumer dilinə aid edilən aqarakar (əkin yeri, əkilən sahə) sözü ilə əlaqələndirilir.

Toponimin həkəri tayfasının adı ilə bağlı olduğuna dair fikirlər də vardır.

Azərbaycanlılarla bərabər erməni və ruslar da yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovuldular.

Aqavyurd – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda göstərilmişdir. Çox güman ki, ağa yurdu mənasındadır. 1918-ci ildə kənd dağılmışdır.

Alacadırılı Məzməzək – Sisyan rayonunda yaylaq obası. Zəngəzurda yaşayan məzməzəkli nəslinin yaylaq yeri olmuşdur. Bəzi mənbələrdə, təəssüf ki, bu oba kənd kimi göstərilmiş və adı Alçadərəli Məzməzək kimi getmiş, toponim alça bitkisinin bol olduğu dərənin adı ilə bağlı izah olunmuşdur.

Əslində bu toponim Məzməzək kəndindən olan Alacadırı adlanan bir tayfanın adı ilə bağlıdır. Maldarlıqla məşgul olan bu tayfa yayı Sisyan dağlarında, qışçı isə Bərdə düzlərində keçirirdi. Sonradan oturaq həyata keçən alacadırılı nəslini Bərdədə Alaçadırı kəndini salmış, Sisyanda isə onların Alaçadırılı Məzməzək adlı oba yeri olmuşdur.

Aladin – Zəngilan rayonunda kənd. Gilətag kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 14 km-də yerləşir. Aladin kəndi Vənədli kəndinin şimal hissəsində olub təsərrüfat işlərində eyni ərazidən istifadə edirlər. Kənddə işğala qədər (1993) müxtəlif sosial obyektlər və 7 ev, 45 nəfər əhali olmuşdur. Yerli əhalinin dediyinə görə, kəndi 1826-28-ci illərdə Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmış azərbaycanlı ailələr salmışdır.

Ala göllər – Laçın rayonu ərazisinin şimal-qərbində, Qarabağ yaylasında dağ. Hündürlüyü 3175 m. Dağın adı yaxınlıqdakı, eyniadlı göllərin adı ilə əlaqədardır.

Alaqurşaq – Qubadlı rayonunda kənd. Həkəri çayıının sahilindədir. Mahrızlu kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 18 km-də, dəniz səviyyəsindən 1380 m. hündürlükdə yerləşir. Akara-Laçın şose yolu kəndin yaxınlığından keçir. Muğanlı və Xanlıq kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər və 25 ev, 91 nəfər əhali olmuşdur. Sultanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahədə salınmışdır. Toponim ala (burada "boz rəng") və qurşaq (daş süxurları kəmərə, qurşağı oxşadığı üçün) sözlərinin birləşməsindən ibarət olub, "boz rəngli qurşaqda salınmış kənd" mənasındadır.



Aldərə – Migrı rayonunda kənd. Əsli Əlidərə, yaxud Alidərə. Yerli sakinlər kəndin adına Əli damı da deyirlər. Əli (Ali) şəxs adından və dərə sözündən ibarətdir.

Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayıının sol sahilində, İrəvan-Bakı dəmir yolunun sol tərəfində yerləşmişdir. Rayonun ən iri kəndlərindən biri olan Aldərə kəndi 1918-ci ildə Andranikin daşnak dəstəsi tərəfindən dağıdılib yandırıldı, əhalisinin salamat qalan hissəsi müxtəlif qonşu vilayətlərə, qəzalara qovuldu.

Bir neçə il kənd sahibsiz qalaraq, xarabalığa çevrildikdən sonra 1926-ci ildə kəndin əhalisinin təqribən 15-i, yəni 414 nəfəri öz doğma kendinə qayıtmış, 1931-ci ildə isə kəndə qayıdanların sayı 490 nəfərə çatmışdır.

Aldərə kəndində 30-cu illərin əvvəllərində kolxoz təşkil edilmiş, məktəb açılmışdır. Sonralar bu məktəb orta məktəbə çevrilmişdir. Zəngəzurun digər kəndləri kimi, Aldərə kəndi də ötən əsrin 70-80-ci illərində inkişaf etməyə başlamış, kənddə ikimərtəbəli, hər şəraiti olan evlər tikilmiş, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası və s. sosial obyektlər yaradılmışdır. 1988-ci il noyabrın 28-də Aldərə kəndinin camaati bütün var-dövlətini qoyaraq, ermənilərin dövlət səviyyəsində təşkil edilmiş deportasiya siyasəti nəticəsində Azərbaycana pənah gətirmişdir.

Kənddə 1886-ci ildə 1077, 1914-cü ildə 1987, 1931-ci ildə 490, 1986-ci ildə 820 nəfər azərbaycanlı əhali



*17 mart 1918-ci il.
Urmiya, İran. ABŞ kon-
sulu Sedin, Rusiya kon-
sulu Nikitinin, Fransa,
Ingiltərə və digər ölkə-
lərdən olan dini missio-
nerlərin gözləri qarşı-
sında erməni quldurlar
bir gün ərzində 10000-
dək dinc sakini öldür-
muşlər.*

**Müxtəsər xronoloji
Ensiklopediya**

yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qo-
vulmuşdur.

Aldərə (Əlidərə) çayı – Mıgırı rayonunda çay. Aldə-
rə kəndinin ərazisində axaraq Araz çayına töküür. Hidronim Aldərə kəndinin adından götürülmüşdür.

Bu elat son zamanlara qədər Laçın rayonunun Məz-
məzək kəndində yaşamışdır. Laçın rayonunda eyni adlı
çay da vardır. Məzməzək toponiminin mənası aydınlaş-
dırılmamışdır.

Alçalı – Gorus rayonunda kənd adı. Ağbulaq kəndi-
nin yaxınlığında, meşəlik ərazidə yerləşirdi. Alça bitki-
si bol olan yerdə salındığı üçün belə adlandırılmışdır.
1918-ci ildə azərbaycanlılardan ibarət əhalisi qovulduq-
dan sonra kənd dağılmışdır. Kəndin xarabaliqları, qəbir
yerləri son zamanlara qədər qalırdı.

Alxası – Laçın rayonunda kənd. Hocazsu çayının sa-
hilində, dağətəyi ərazidədir. Alxası kənd inzibati ərazi
vahidinin mərkəzidir. Kənd rayon mərkəzində 38 km.
şimal-qərbdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə
yerləşir. Rayon mərkəzi ilə Alxası kəndini birləşdirən
yolun üstündə Qızılça, Hoçaz, Sonasar, Mayıs, Mişni və
Seyidlər kəndləri vardır. Kəndin şərq hissəsində Həkə-
ri çayı axır. Alxası kəndi Alçalı, Əzgilli, Çaxmaqlı və
Şiş dağlarının etəyində, Seyidlər və Şəvəkar binələrinin
ortasında salınıb. Kənd şimaldan Qarakes, Katos və Şey-
lanlı, şərqi dənizdən, qərbi Alpoud və Qoşasu, qərbdən Çıraqlı və
Bozlu, cənubdan Mişni kəndləri ilə qonşudur. Ərazisi
4750 hektardır, əsasən meşəlikdir. Kənddə işgala qədər
(1992) orta məktəb, uşaq bağçası, 2 kitabxana, muzey,
xəstəxana, ATS, mədəniyyət evi, poçt, 2 mağaza, inzi-
batı binalar və digər sosial obyektlər var idi. 230 ev,
1500 nəfər əhali olmuşdur. Alxası kəndində Seyid Əziz
bulağı, Qarağatlıq, Əzgil, Çomçə, Qızıl qaya, Damcılı
bulaq, İsa bulağı, Şəfəkar suyu, Seyidlər, Godaxan, Ba-
ğırın yeri öruşları və s. mikrotoponimlər vardır. Kənddə
orta əsrlərə aid məbəd, Gavır qala, Sövmə, Vəng – qə-
dim yaşayış məskəni, Ərvəyən, Bəy qəbri, Yayçı, Ağ-
başölən, Surçaqdaş kimi qədim qəbiristanlıqlar, iyirmi-
ci əsrə məxsus Alxası, Seyidlər qəbiristanlıqları, Hacı
Məcid ziyarətgahı vardır.



Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsr-də Qazax sultanlığından köçmüş ailələr salmışdır. Kəndin bünövrəsini Alxas adlı şəxs qoymuşdur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynlər və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Kəndin adının mənası ilə bağlı yerli əhalisi başqa bir fikir də söyləyir ki, Alxas – Əlxas deməkdir, bu da meşənin paltarı mənasını verir.

Alican (Alcan) – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Köhnəkənd kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Alcan kəndi Hadrut rayonunun Domu kəndi ilə qonşudur. Kəndin ətrafında Seyidlər yurdu deyilən yaylaq vardi. Kənddə işğala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. Dağılana qədər kənddə 27 ev, 135 nəfər əhalisi olmuşdur. Alcan kəndində Altuntaxta, Seyidlər, Çalçıhan bulağı, Hacı Allahverdi bulağı, Əhmədbəy yurdu, Tayadaş, Ziyarətgah dağı, Qaranlıq dərə, Təpə dibi, Dik zəmi düzü, Yurdlad düzü, Dəyirmanyanı çayı və s. mikrotoponimlər vardır. Kənddə Köhnə qala, Taya daşı qala abidələri, Ziyarətgah piri vardır.

Yerli məlumata görə, kəndi Xocavənd rayonunun Susalıq kəndindən gəlmüş Alican adlı şəxs salmışdır. Kənddə onun nəslili indi alicanlılar, yaxud əmiralılar adlanır.

Aliqulu – Laçın rayonunda kənd. Pircahan kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 36 km-də, dəniz səviyyəsindən 1500-1600 m hündürlükdə yerləşir. Kəndin ərazisi 824 hektardır. Kəndin yaxınlığından Laçın-Kəlbəcər, Laçın-Şəlvə-Qorcu şose yolları keçir. Kəndin ətrafında Mirəyal dağ meşələri, Yalkənd dağı və Şəstə taxta düzənliyi, Suludərə, Qabaqtəpə dağı, Qızdırma bulağı, Daş bulaq və s. mikrotoponimlər vardır. Aliqulu kəndi Pircahan, Aşağı Qaraçanlı, Yuxarı Qaraçanlı, Bülövlük kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, mağaza, televizor ötürүcü stansiyası, ATS və digər sosial obyektlər var idi. 86 ev, 369 nəfər əhali olmuşdur. Yerli sakinlərin verdiyi məlumata görə, Ali

3 dekabr 1919-cu il.
Zəngəzur. Azərbaycan.
Deputat Mirzəsadiq Axundzadəyə telegramdan: "Zəngəzurda qanlı hadisələr təkrarən başlanılmışdır. Ermənilər Caylı və Oxcu kəndlərində 900 müsəlmani öldürmüslər. Adamlarla dolu olan məscid bom-balarla dağdırılmışdır. 400 qadın və uşağı tika-tikə etmişlər.

Müxtəsər xronoloji
Ensiylopediya

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



uşağı nəslindən olan Alıqulu adlı bəyin torpaqları olduğundan kəndə Alıqulu adını vermişlər. Kənddə tapılan küp qəbirlər kəndin çox qədim tarixi olduğunu sübut edir.

Alışar (Əlişar) – Sisyan rayonunda kənd adı. Rayonun Püsək və Qırvaq kəndləri arasında, Dəstəkert və Murxuz kəndlərinin yaxınlığında, Bazar çayın qolu olan Əyri çayın sol sahilində yerləşmiş azərbaycanlı kəndi olmuşdur. Kəngərli tayfasının sofulu qoluna mənsub ailələr tərəfindən salınmışdır. Naxçıvan MR-in Şərur rayonundakı eyniadlı kəndin Alışar kəndinin qışlaq yeri olması güman edilir.

Toponim qədim oguz türkçəsində "çay qırığı, çay mənsəbinin qarşı tərəfi" mənasındadır. Kənddə 1886-ci ildə 158, 1905-ci ildə 170, 1914-cü ildə 214, 1931-ci ildə 135 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ilin iyul-avqust aylarında Andranikin quldur dəstələri regionun digər azərbaycanlı kəndləri kimi Alışar kəndini də dağıdıb yandırmış, əhalinin bir hissəsi qətlama məruz qalmış, qalanı isə Naxçıvana qaçmışdır. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq yenidən kənddə məskunlaşmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhali qonşu Sofulu və Şıxlardır kəndlərinə köçürülmüşdür.

Müxtəsər xronoloji
Ensiklopediya

Allar – Gorus rayonunda kənd adı. Əsil adı Alarlar. Bazarçayın sol sahilində, meşəlik ərazidə yerləşirdi. Alarlar mögol türklərinin oyrat qoluna mənsub olan tayfadır. XIII əsrde mögol yürüşləri zamanı Qafqaza gəlmış, şahsevenlərin tayfa birliyinə daxil olmuş və müxtəlif regionlarda məskunlaşmışlar. Azərbaycanın Yاردımlı və Cəlilabad rayonlarında, Türkiyənin Sivas bölgəsində və Cənubi Azərbaycanda da Allar kəndləri vardır. Andranikin Zəngəzura hücumu zamanı – 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuş və kənd dağılmışdır.

Almalı – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Almalı şəklinde göstərilmişdir. Bəzi mənbələrdə Almalıq kimi də qeyd olunur. Sofulu və Murxuz kəndləri arasında salınmışdı. Kəndin adı salındığı yerin alma bağları olması ilə

17 may 1915-ci il.
Van. Türkiyə. Erməni terror və quldur birləşmələri Türkiyənin qədim Van şəhərini yandırmışlar. Dinc əhali arasında çoxlu tələfat olmuşdur. C. və K.Makkartılın tədqiqatına görə, XX əsrin əvvəllərində tərədi-lən qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür.

əlaqədardır. XIX əsrə Zəngəzurda yaşamış Sarallı tayfasının qışlaqlarından birinin adıdır. Sarallı tayfasının eyniadlı yaylaq yeri Kəlbəcər rayonu ərazisində olmuşdur. Kənddə 1886-ci ildə 38, 1905-ci ildə 50 nəfər azərbaycanlı əhali yaşamışdır. 1905-ci il erməni-müsəlman davası zamanı kənd dağılmışdır.

Almalıq – Qafan rayonu ərazisində xaraba kənd və çay adı. Almalıq kəndi Cibilli və Aşağı Gödəkli kəndlərinin yaxınlığında olmuşdur. Kəndin adı salındığı yerin alma bağları olması ilə əlaqədardır. Kənddə 1905-ci ildə 104, 1914-cü ildə 465 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuş və kənd dağılmışdır.

Alməmmədli – Laçın rayonunda kənd adı. Başqa adı Yalkənd. Qarabağ xanlığında xanın baş sərkərdəsi olmuş Alməmməd bəyin mülkü olmuşdur. Alməmməd bəy Qarabağ xanlığının banisi Pənahəli xanın yaxın silahdaşı Qara Murtuza bəyin nəvəsi idi. Kənd haqqında sonuncu məlumat 1924-cü ilə aiddir. Bu zaman kənddə 29 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədər kənd dağılmış, əhalisi Aliqulu kəndinə köçmüştür.

Alpout (Alpovud) – Laçın rayonunda kənd. Hocazsu çayının sol sahilində, Qabaqtəpə dağının ətəyində, Qoşa-su kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 45 km-də, dəniz səviyyəsindən 2200 m. hündürlükdə yerləşir. Kəndin adı qədim türk tayfalarından olan alpout (alpavut, alpagut) tayfasının adından götürülmüşdür. Alpoutlar XI əsrə Səlcuq tayfa birliklərinin tərkibində Qafqaza gəlmiş, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin yaranmasında mühüm rol oynamışdır. Azərbaycanın Bərdə, Göyçay, Ucar, Goranboy rayonlarında Alpout kəndləri, Türkiyənin Bolu vilayətində Alpogut kəndi vardır.

Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 10 ev, 65 nəfər əhali olmuşdur. Alpovud kəndində Bəydaşının düzü, Qantəpənin yali, Çardaqlı bulaq, Cəbrayılin dəyirmanı, Köçəri təpəsi, və s. kimi mikrotoponimlər, Ocaq Əlipənahın ziyarətgahı vardır.

Altıncı – Qubadlı rayonunda kənd. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 18 km-də, Bərgüşad



19 dekabr 1917-ci il.
“Qanlı Andranik”in bəyanatı yayımlılmışdır. Bəyanatda deyilir. “Əgər məni Ermənistəninin oğlu bilirsinizsə, ...Türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün günü sabah Ərzuruma yollanıram və heç kim məni dayandırıbilməz”.

Müxtəsər xronoloji
Ensiklopediya



çayının sağ sahilində, dağotəyi yaylada, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Ulaşlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. 18 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kənddən 3 km məsafədə Həkəri-Qubadlı şose yolu keçirdi. Altınca kəndi Ulaşlı, Əbilcə və Zəngilan rayonunun Ağakışılər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, tibb məntəqəsi, kitabxana və digər sosial obyektlər var idi. 31 ev, 131 nəfər əhali olmuşdur. Altınca kəndində Həsənxan bulağı, Sumaxlı bulağı, Xanəhmədli bulağı və Nərgizli, Gilavar dağı, Ağalı dərə, Narlı dərə, Qurd dərəsi, Goy daş, Kəpircik aşırımı, Zilanlı yurdu və s. yer adları vardır. Kəndin ərazisində Çinar Pir və Saqqız Pir adlı ziyarətgahlar var idi.

Keçmiş adı Altınca Qiylı olmuşdur. Kənd camaati isə kəndlərinə, sadəcə, Qiylı demişlər. Yerli məlumatla görə, qiylı nəslə XIX əsrə Naxçıvanın Nehrəm kəndindən gələrək indiki kəndin bünövrəsini qoymuşdur. Toponim türk dillərindəki altın (qızıl, qırmızı) sözündən və -ca şəkilçisindən ibarət olub, "qırmızıya çalan yer" mənasını bildirir. Başqa bir versiyaya görə isə Qiylı kəndində coxlu barama becərilmiş və bu məhsul yalnız qızıl pula satılmışdır. Buna görə də kəndə Altınca Qiylı, yəni qızılı Qiylı adını vermişlər. Yaşayış məntəqəsinin salındığı ərazinin adı Narlıdərə olduğundan buraya bəzən Narlı Qiylı da deyirlər.

Amuduq – Qubadlı rayonu ərazisində dağ. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda hündürlüğünün 4131 fut olduğu göstərilmişdir. Armudlu (keçmiş Amuduq) kəndinin şərqindədir. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq adlı məbəd var. Xalq etimologiyasına görə, coğrafi ad Armudluq sözünün təhrifidir. Türkiyədə Van gölünün yaxınlığındağı Amid qalasının adı ilə eyni mənşəli olması da ehtimal olunur.

Amuduq – Gorus rayonunda kənd adı. Bəzi mənbələrdə Amudux kimi qeyd olunur. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduğandan sonra kənd dagılmışdır. Bölgəyə gətirilmə addır. Armudluq, "Ar-



mud meyvə ağacı bol olan yer" mənasında izahı doğru deyildir. Ən azı ona görə ki, Zəngəzurda (eləcə də Azərbaycanın başqa bölgələrində armud meyvəsinə "amud" demirlər.) Qubadlı rayonundakı Amuduq dağı ilə eyni mənalıdır.

Anabad – Qafan rayonunda kənd adı. Xarabaliqları Sav çayının mənbəyinə yaxın Şişgerd kəndindən bir qədər şərqdə yerləşir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda bu kənddə mineral su mənbəyinin olduğu göstərilmişdir. Toponim farsca "an" inkar şəkilçisi və "abad" sözlərindən yaranıb "abad olmayan", "insan yaşamayan" yer mənasındadır. Qədim türklərdə ana beyt müqəddəs məzar mənasındadır. Bu toponim Sisyan rayonunun Ağudi kəndində qədim qəbiristanlıq, Ordubad rayonundakı Anabat kəndi, Qubadlı rayonunda "Anabat yeri", Laçın rayonundakı "Anabat dərəsi" topónimləri ilə eyni mənalıdır. Türkiyədə Van gölü yaxınlığında Anabat kəndi, İranda Xorasan yaxınlığında Anabat şəhəri mövcuddur. Kənddə 1897-ci ildə 15 azərbaycanlı, 12 erməni yaşayırıdı. XX əsrin əvvəllərində kənd dağılmışdır.

Aracı – Zəngəzur silsiləsində, Şahbuz rayonu (Naxçıvan MR) ilə Ermənistan sərhədində dağ. Hündürlüyü 3067 m. 1903-cü ildə tərtib olunmuş Qafqazın hərbi-topografik xəritəsində bu dağın adı Arajiin, başqa bir mənbədə isə Araçın kimi göstərilir.

Aralıq – Qafan rayonunda kənd adı. Oxçu-Aralıq da adlanmışdır. Oxçu çayı ilə Pirdavdan çayının birləşdiyi aralıqda yerləşdiyinə görə belə adlanmışdır. Kənddə 1886-ci ildə 148, 1914-cü ildə 162 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1922-ci ildə bir qismi geriyə qayıdan Aralıq kəndinin əhalisi Oxçu kəndində məskunlaşmışlar.

Aramlı – Sisyan rayonunda Bərgüşad dağ silsiləsində zirvə adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda toponim Aramlı-dağ şəklində göstərilmişdir. Eh-timal ki, tayfa adındandır.



Laçın rayonunun
Minkənd kəndində
bir tağlı köprü

Arçazur – Qafan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda hündürlüğünün 5394 fut olduğu göstərilmişdir. Toponim türk dillərində arça (ardıc) və ərəbcə "sur" (daş-divar, qala, bürc) sözlərindən ibarət olub ardıcılı dağ mənasını ifadə edir.

Arçazur – Qafan rayonunda kənd adı. Arçazur dağının adındandır. "Urud və İskəndər qalası lıvalarının müfəssəl dəftəri"ndə (1593-cü il) bu kənd Arçezor adı ilə dağıdılmış azərbaycanlı kəndi kimi göstərilir. Arçazur dağının ətəklərində yerləşdiyindən belə adlandırılmışdır.

Arduşlu (Ardışlı) – Laçın rayonunda kənd. Bəzi mənbələrdə Ardıcılı. Arduşlu kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Piçənis çayının sahilində, Qarabağ silsiləsinin ətəklərindədir. Kənd rayonun 50 km-də, dəniz səviyyəsindən 1455 m hündürlükdə yerləşir. Arduşlu kəndi Vagazin, Boz Güney və Piçənis kəndləri

ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyektlər var idi. 75 ev, 540 nəfər əhali olmuşdur. Arduşlu kəndində Qanlı Gədik dəhraz, Boz burun, Quş yuvası, Suvadin çayı, Soydumanlınm bulağı və s. mikrotoponimlər vardır.

Toponim ardıc (ağac adı) sözündən olub, "ardıcılı yer" mənasındadır.

Arpa təpəsi – Sisyan rayonunun Üç təpə yaylagında dağ adı. Hündürlüyü 1940 m. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda hündürlüğünün 6881 fut (2060 m.) olduğu göstərilmişdir. Ətrafında arpa zəmiləri əkil-diyyinə görə belə adlanır.

Arxüstü – Qafan rayonunda kənd adı. Rayonun Qafan dərəsi bölgəsinə aid kəndlərdəndir. "Arxin üstündə yerləşən kənd" mənasındadır. Kənddə 1905-ci ildə 24, 1914-cü ildə 21 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağidlılmışdır. Xarabalıqları Yuxarı Gırətag kəndinin yaxınlığında idi.

Ariqlar – Laçın rayonunda kənd adı. Çox güman ki, bölgədəki coxsayılı Ariqli, Ərikli toponimləri ilə eyni mənalıdır. Fikrimizcə, bu Sisyan rayonundan gətirilmə toponimdir və Ağqoyunlu tayfa birliyinə daxil olan ariqlı türk tayfasının adını özündə ehtiva edir. Kənddə 1924-cü ildə 69 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Ariqli (Ərikli) – Zəngəzurun Sisyan rayonunda kənd adı. Naxçıvan əyalətinin müfəssəl dəftərində (1728-ci il) İrəvan əyalətinin Sisyan nahiyyəsində Ərigli kəndi kimi göstərilmişdir. Sisyan rayonu ilə Naxçıvan MR-in Şahbuz rayonunun sərhədində Biçənək aşırımının ətəyində, Ərikli dağının, Şələt və Şükər kəndlərinin yaxınlığında yerləşirdi. Qədim türk dillərində "ərik" sözü düşərgə, dayanacaq yeri, "ərk" sözü isə qala, istehkam anlamını verirdi.

Ancaq bizim fikrimizcə, toponim Ağqoyunluların tayfa birliyinə daxil olan arıklı tırəsi ilə bağlıdır. Türkiyənin Çanaqqala, Mardin, Diyarbakır, Tarsus bölgələrində Arıklı adlı kəndlər vardır.

XIX əsrin ikinci yarısında Birinci Ariqli və İkinci Ariqli olmaqla iki inzibati vahid təşkil edirdi. Birinci Ariqlıda 1886-ci ildə 125 nəfər, 1905-ci ildə 150 nəfər, İkinci Ariqlıda 1886-ci ildə 106, 1905-ci ildə 140 nəfər, 1914-cü ildə 214 nəfər əhali yaşamışdır. 1905-ci il erməni-müsəlman davası zamanı Birinci Ariqli kəndi dağidlılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalanı isə İkinci Ariqli kəndinə sığınmışdır. 1918-ci ildə isə Andranikin quldur dəstələri tərəfindən kənd dağılmışdır. İkinci Ariqli kəndinin əhalisi Naxçıvana pənah aparmışdır.

Armaz – Zəngəzurda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar



Qafanın dağətəyi
meşələri





göstəricisi" toplusunda bu dağın hündürlüğünün 11188 fut olduğu göstərilmişdir.

Bərgüşad dağ silsiləsində zirvələrdən birinin adı olan Aramazd oronimi ilə, ehtimal ki, eynidir. Qədim İran mənşəli Ahuramazda (Hörmüzd) allahının adını əks etdirir.

Armudlu – Qubadlı rayonunda kənd. Başarət kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 37 km-də, dəniz səviyyəsindən 1400 m hündürlükdə dağlar əhatəsində yerləşir. Kəndin 50 km-dən Akara dəmir yolu stansiyası, 17 km-dən Bakı-Laçın şose yolu keçirdi. Armudlu kənddi Deşdahat, Hat, Milanlı, Başarət kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 5 ev, 28 nəfər əhali olmuşdur. Armudlu kəndində Yal yeri, Ənkəran, Ağ bulaq, Dərə yeri, Pirin daşı və s. yer adları vardır.

Kənd Əliyanlı təyfasına mənsub ailələr tərəfindən salınmışdır. 1948-ci ilədək rəsmi adı Amuduq olmuşdur. Kənd Amuduq dağının adı ilə adlandırılmışdır. Sonralar Amuduq sözü səhvən Armudlu kimi qeydə alınmışdır.

Armudlu – Qafan rayonunda kənd adı. Sünik bölgəsində Baldırqanlı dağın ətəklərində, eyniadlı çayın sahilində yerləşirdi. Qafan mis mədənlərinin sahiblərindən biri olan Sultanovlara məxsus kəndlərdən idi. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş, kənd erməniləşdirilmiş, adı isə dəyişdirilərək Danzaver qoyulmuşdur.

Armudlu – Sisyan rayonunda kənd adı. Bu kənd Sofulu və Dəstəkerd kəndlərinin arasında yerləşirdi. Kənddə 1914-cü ildə 150 nəfər azərbaycanlı əhali yaşamışdır. Zonadakı digər Armudlu kəndləri ilə eyni mənəni daşıyır.

Armudlu – Qafan rayonunda çay. Bu çay Baldırqanlı dağının aşağı ətrafindakı Armudlu dərəsindən axır. Cavundur çaya tökülür. Çayın aşağı axarının sol sahilində yaşayış məntəqəsinin izləri qalır. Sonralar həmin yer Ermənistanda müalicə ocagına çevrilmiş, orada sanatoriya, istirahət evləri və pioner düşərgələri salınmışdır.

Astazur – Mıgrı rayonunda kənd adı. Toponim Azərbaycan dilindəki "asta" (yavaş, səssiz mənasında) və



Ərəb dilindəki "sür" (qala hasar, divar mənasında) söz-lərindən yaranıb "səssiz, sakit qala" mənasını ifadə edir. Astazür kəndinin mikrotoponimləri də bu yurdun türk etnosuna mənsublugunu göstərir: Lələ daşı, Bağlar gədiyi, əli qəbri, Qotur su. Malyatan, Şahbazyurd və s. Er-mənistan SSR Ali Soveti Rəyasət Heyətinin 22.04.1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Şvanid-zor adlandırılmışdır.

Aşağı Avazlar – Laçın rayonunda kənd adı. Toponi-min mənəsi kəndin binasını qoyan Avaz (Əvəz) adlı şəxslə bağlıdır. Kənd haqqında sonuncu məlumat 1924-cü ilə aiddir. Bu zaman kənddə 21 adam yaşayırırdı. Kol-lektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Aşağı Ağkörpü – Laçın rayonunda kənd adı. Toponi-nim Zəngəzurda və Şərqi Anadoluda geniş areala səpə-lənmiş ağkörpü adlı türk tayfasının adı ilə bağlıdır. Kənddə 1924-cü ildə 33 nəfərin yaşadığı qeyd olunur.

Aşağı Cibikli – Qubadlı rayonunda kənd. Bərgüşad çayının qolu olan Kosakərəm çayının sahilindədir. Aşağı Cibikli kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 23 km-də, dəniz səviyyəsindən 1200-1300 m hündürlükdə, Ermə-nistan Respublikası ilə sərhəddə yerləşir. Qafan və Gorus rayonlarına gedən şose yolu kəndin 2 km-lik məsa-fesindən keçir. Aşağı Cibikli kəndi Əyin, Yuxarı Cibikli və Xallava kəndlərinin yaxınlığındadır. Kənddə işgala qədər (1993) natamam orta məktəb, klub, tibb məntəqəsi, mağaza, kitabxana və digər sosial obyektlər var idi. 52 ev, 195 nəfər əhali olmuşdur. Kənd meşə ətrafında yerləşirdi. Aşağı Cibikli kəndində Meşəbulağı, Vəlibulağı, Abbasbulağı, Kərimbuluğa, Quyubulaq, Kazımbulagi, Düz zəmi, Kolavat, Qırnıq, Çalayer, Yölyer, Meşəyer, Qənşərqaya. Keçəltəpə, Arxacqaya və s. yer adları vardır. Kənddə orta əsrlərə aid qəbiristanlıq və ora-da Mirbağır Ağa deyilən məşhur seyidin qəbri camaatin ziyanətgah yerinə çevrilmişdir.

Keçmiş adı Kosakərəmdir. XIX əsrədə yaxınlığında mövcud olmuş Cibikli kənd sakinlərinin bir hissəsi bu-rada məskunlaşdıqdan sonra Kosakərəm kəndi aşağı Ci-

*Bu damaqda,
Bu kefdə, bu damaqda.
Nər — maya sevdasında,
Lök qanqal budamaqda.*

Zəngəzur folkloru



*Suya gedən ikidir,
Saçı maral tüketidür.
Allah, məni su elə
Su qızların yüküdür.*

Zəngəzur folkloru

bikli adı ilə tanınmışdır. Cibikli adı XV əsrдən bu ərazi lərdə yaşayan, türkləşmiş cibiklicibikli adlı kürddilli tayfanın adından alınmışdır.

Aşağı Cicimli – Laçın rayonunda kənd. Kənd Mirhəsən yazılısı ilə Ağ düzün arasında dərənin içində, Hekəri çayından sağda, Ağsu çayının yaxınlığında yerləşirdi. Cicimli kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 35 km-də, dəniz səviyyəsindən 1275 m hündürlükdə, Laçın-Bakı şose yolundan 6 km solda yerləşir. 55 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Aşağı Cicimli kəndi rayonun Qazidərə, Cicimli və Gorus r-nun Kornidzor kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 23 ev, 172 nəfər əhali olmuşdur. Aşağı Cicimli kəndində Kəbirli, Kollu, Kiçik dərələri, Qoşa Qaraqaya, Şiş Qaraqaya, Üçdərin yəli, Harayın yəli, Haça daş, Muncuqçıxan, Dəvəboynu, Səlbi oğlunun bulağı, Cəlilin bulağı, Hofuzlu bulaq, Çalabulaq, Ağsu çayı, Şırınıxı çayı, Düzbağ, Ağdüz, Orta yer, Kəbirli, Uzun yer düzü, Dəvəboynu təpəsi və s. mikrotoponimlər vardır. Kənddə Tək günbəz, kurqan və Seyid Əhməd ağanın ocağı kimi məbəd abidələr var idi.

Yerli əhalinin verdiyi məlumatə görə, kəndin adı Ağalıq olub. Kənd şuşalı Əsəd bəyin torpaqları olub. Sonralar Cicimli kəndinə yaxın olduğu üçün Aşağı Cicimli adlanıb. Sakinlər kəndin yaxınlığında olan qədim Tək günbəzə və kurqana istinad edərək kəndin təqribən VII əsrдə bünövrəsinin qoyulmasını iddia edirlər.

Aşağı Craxor – Qafan rayonunda kənd adı. 1933-cü ildə Craxor su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq yaranmış kənddir. Azərbaycanlılar ermənilərlə qarışq yaşamışlar. Türk dillərində çəral "mineral bulaq" və or "çəmənlik" sözlərindən ibarətdir. Sonralar Zavod qəsəbəsi adlanırdı. Şəhərcik sovetliyinin tərkibində idi. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar.

Aşağı Fərəcan – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyindədir. Aşağı Fərəcan kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 45 km-də, dəniz səviyyəsindən 1500 m



hündürlükde yerləşir. Aşağı Fərəcan kəndi Türklər, Səfiyan, Xanallar, Suarası, Yuxarı Fərəcan və cənubdan Qubadlı r-nun Əliyanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, poçt, inzibati bina və digər sosial obyektlər var idi. 57 ev, 230 nəfər əhali olmuşdur. Aşağı Fərəcan kəndində Ocaq təpəsi, Quş yuvası dağı, Səllik dağı, Pirin yanı, Molla Gədik düzü, Xoş Gədiyin düzü, Eyvaz kəndi (köhnə kənd yeri) və s. yer adları vardır. Kənddə XV əsrə aid Alban məbədgahı vardır.

Yaşayış məntəqəsi XIX əsrə salınmışdır. Keçmiş adı Haraldır. 1954-cü ildə adı dəyişdirilərək Aşağı Fərəcan (qonşu Fərəcan kəndindən köcüb gəlmış ailələr məskunlaşdıığı üçün) adlandırılmışdır. Kənd sakinlərinin dediyinə görə, Fərəcan kəndini Səfiyan kəndindən köçmüş Fərəc adlı şəxs salmışdır. Kənd əvvəllər Fərəc, sonra isə Fərəcan adlanmışdır.

Aşağı Girətağ (Kirətag) – Qafan rayonunda kənd adı. Girətaq (sonra Yuxarı Girətaq) kəndindən yaranmış məntəqədir. Yerli tələffüz forması Gilətag. Gigi bölgəsi kəndlərinə aiddir. Türk dillərində kora "qışlaqda gecələr mal-qaranı salmaq üçün tikinti, tövlə" və yataq sözləndən ibarətdir. Başqa bir versiyaya görə, Zəngəzurda və Qarabağda yaşamış türksoylu tağ (tuğ) tayfasının məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. Sisyan rayonunda Kirətag, Zəngilan rayonunda Böyük Gilətag, Dərə Gilətag. Mıgrı rayonunda Tuğut, Tağəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir. Kənddə 1886-ci ildə 187, 1905-ci ildə 289, 1931-ci ildə 126, 1986-ci ildə 200 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə ermənilər kəndi dağıdaraq yandırmış, kəndin əhalisi Ordubada qəcmişdir. 1922-ci ildə əhalinin bir qismi doğma yurdlarına qayıdaraq kəndlərini yenidən bərpa etmişlər. Kəndin səkkizilik məktəbi, kitabxanası, klubu, tibb məntəqəsi var idi. 1988-ci ilin noyabrında Ermənistən SSR hökumətinin göstərişi ilə kənd əhalisi Azərbaycana deportasiya olunmuşdur. Aşağı Girətag kəndinin camaatı əsasən Abşeron rayonunda, Bakıda və Sumqayıtda məskunlaşmışlar.

Duraram obaşdan mən,
Yemərəm hər aşdan
mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan
mən.

Zəngəzur folkloru



*Oba köçdü, dam qaldı,
Damin yeri nəm qaldı.
Gördüyüm yaylaları
Gəzəmmədim, xam
qaldı.*

Zəngəzur folkloru

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən sonra kəndin adı dəyişdirilərək Netkin Qirataq adlandırılmışdır.

Aşağı Gödəkli – Qafan rayonunda kənd adı. Gödəkli (sonra Yuxarı Gödəkli) kəndindən yaranmış məntəqədir. Qafan şəhərindən 10 km. şərqdə, Gorus-Qafan avtomobil yolunun sol tərəfində yerləşirdi. Kənddə 186-cı ildə 123, 1986-cı ildə 206 nəfər azərbaycanlı əhalisi yaşamışdır. Kənd 1918-ci ildə dağıdılb-yandırılmış, əhalisi Qubadlı və Zəngilan rayonlarına qovulmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq kəndi bərpa etmiş, 1988-ci ildə kəndin əhalisi yenidən Azərbaycana qovulmuşdur. Toponim oğuz xələclərinin gödəkli tırəsinin burada məskunlaşması ilə bağlı yaranmışdır. Qubadlı, Beyləqan, rayonlarındakı Gödəklər və Xaçmaz rayonundakı Gödəkli kəndləri ilə eyni mənali toponimdir.

Aşağı Xocamsaqlı – Qubadlı rayonunda kənd. Yuxarı Xocamsaqlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd Bərgüşad silsiləsinin ətəyində, Ağçaçayının sağ sahilində, rayon mərkəzindən cənub-qorbdə, rayonun 7 km-də, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. Aşağı Xocamsaqlı kəndi Yuxarı Xocamsaqlı, Mehrili və Poladlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 15 ev, 46 nəfər əhali olmuşdur. Aşağı Xocamsaqlı kəndində Dəvəuçan, Qızıl qaya, Qoçəli yeri, Əv dərəsi, İki yal arası, Daş arası, Arpa dərəsi, Sarı dərə, Gav, Dəyirmən yolu, Pirin güneyi, Bulaq güneyi, Kosa dağ, Ballı qaya, Şinaxara, Ağçaçay, Mirhüseyn bulağı, Şirdanni bulağı və s. yer adları vardır. Kənddə XVIII əsr türbəsi, Hacı Hüseyn körpüsü, Dağdağan piri, Qara pir, Qalacıq qalası vardır.

Keçmiş adı Qalacıq Xocamsaxlıdır. Toponim qədimdən Zəngəzur qəzasında yaşamış xocamsaqlı tayfasının adındandır. Tayfanın əsl adı xacəebuishaqlı idi. Xocamsaqlıların keçmiş Qalacıq, Dəstəgird və Mazutlu qışlaqları sonralar tədricən müstəqil yaşayış məskənlərinə çevrilmişdir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında

Xocamsaqlı (indiki Yuxarı Xocamsaqlı) kəndindən çıxmış ailələr salmışdır. Toponimə aşağı komponenti onu eyniadlı digər kənddən fərqləndirmək üçün əlavə edilmişdir.

Aşağı Qarasaqqal – Laçın rayonunda kənd. Qozlu çayının sahilində, Kürdhacı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 60 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Kəndi şimal-qərbədə Ərikli, cənubda Korcabulaq, qərbədə Yuxarı Qarasaqqal, şərqdə Keşik dağları kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) 10 ev, 40 nəfər əhali olmuşdur. Kənddə Niftakinin güneyi, Çöpün yeri, Şirəkar, Qasımın kalafası, Çoban boğulan və s. yer adları vardır. Yerli sakinlərin verdiyi məlumatla görə, kəndin adı qarasaqqallar tayfasını adı ilə bağlıdır.

Aşağı Mollu – Qubadlı rayonunda kənd. Həkəri çayının sağ sahilindədir. Çayın sol sahilindən Bakı-Laçın şose yolu keçir. Yuxarı Mollu kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 17 km-də yerləşir. Sağ tərəfdə xanlıq və Yuxarı Mollu, sol tərəfdə Həzəli və Çaytumas kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 134 ev, 466 nəfər əhali olmuşdur. Aşağı Mollu kəndində Çaybaxarı-halbaxar dərəsi, Güneyyataq, İsmayılbəy dərəsi, Seyidlər dərəsi, Kiçik qarovun, Büyuk qarovun dərəsi, Qəziyan navı, Kəklik bulağı, Ceyran bulaq, Əzziz kələyi, Kağ dərəsi, Qara quzey, Nəzərin sulu qobusu, Halyolu, Qoca dərəsi, Qırmalar, Avşar dərəsi, Nəbi kələyi, Dik daş, Top daşlar, Fətəlinin kağ yeri, Yolaşan, Kortuzan kimi toponimlər vardır. Hüseyn baba piri, Dərvish baba piri, Osmanlı qəbiristanlığı, köhnə və təzə qəbiristanlıq, Həcərin qəbir abidəsi kimi yerlər vardır. Xalq qəhrəmanı Qaçaq Nəbi, XIX əsrin ortalarında Məkkə-Mədinədə təhsil almış axund Molla Əhməd bu kənddən olmuşlar. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gəlmış ailələr salmışdır. Mollu sözünün dürüst elmi açımı müəyyənləşdirilməmişdir.



*Dağlarda maral azdı,
Ovçu çox, maral azdı.
Ağlama, maralgözlü,
Ölmərəm, yaram azdı.*

Zəngəzur folkloru



Aşağı Pürülü – Qafan rayonunda kənd adı. Pürülü kəndindən yaranmış məntəqədir. Başqa adı Kənd Pürülü. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Gegavank adlandırılmışdır.

Aşağı Yeməzli – Zəngilan rayonunda kənd adı. Dağlıq və dağətəyi ərazidədir. Yeməzli kənd inzibati ərazi dairəsinin tərkibindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 20 km-də, dəniz səviyyəsindən 1840 m hündürlükdə yerləşir. Aşağı Yeməzli kəndi Orta Yeməzli, Sarallı Xəştəb və Ağbis kəndləri ilə qonşuluqdadır. Kənddə işgala qədər (1993) ibtidai məktəb, klub, kitabxana, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 14 ev, 76 nəfər əhali olmuşdur. Aşağı Yeməzli kəndində Dal dərə, Soflar, Yeməzli, Şorlu dərələri, Şahqulu, Çala, Kurd növü, Yargan dərə bulaqları, Ağ qaya, Caxmaqlı, Narlı qayaları və s. yer adları vardır. Kənddə Narlı qayada qədim qəbiristanlıq və Soflar piri vardır.

Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin adı Dəlləkli və Aşağı Qışlaq adlanıb. Yaşayış məntəqəsi Agdam rayonunun Ətyeməzli kəndindən gəlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Üç Yeməzli kəndi olduğuna görə və bu kənd onlardan aşağıda yerləşdiyinə görə belə adlandırılıb. Yaşlı kənd sakinlərinin dediyinə əsasən kənd XVIII əsrən yaranıb.

Aşağı Yeməzli – Qafan rayonunda, Ecanan mahalında kənd adı. Kənd Xələc çayının sol sahilində, Xələc-Sevakar yolunun üstündə yerləşmişdir. Kənddə 1886-ci ildə 244, 1905-ci ildə 230, 1914-cü ildə 89, 1931-ci ildə 54 nəfər azərbaycanlı əhali yaşamışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv olunmuş, əhalisi Xələc və Oxdar kəndlərinə köçürülmüşdür. Bölgədəki digər Yeməzli kəndləri ilə eyni mənali toponim olub Cənubi Azərbaycandan Qarabağa və Zəngəzura köçüb gələn at əti yeməyən (ətyeməzli) nəslinin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir.

Atqız – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsi-



nin adlar göstəricisi" toplusunda kəndin adı Atkiz şəklində göstərilmişdir. "At saxlanılan güzdək" mənasındadır. Qafan rayonunun Oxçu dərəsi bölgəsinə mənsub azərbaycanlı kəndlərindəndir. Qafan-Gecəlan avtomobil yolunun 2 km.-də, Pirhəmzə dağının döşündə yerləşirdi. 1918-ci ildə kənd ermənilər tərəfindən dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş (Oxçu kəndində məscidə doldurularaq yandırılmış), qalanı isə dağlardan aşaraq Ordubada qaçmışdır. 1922-ci ildə Atqız camaatından 32 ailə geri qayıdaraq kəndi bərpa etmişdir.

Atqız kəndi 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir. Kənddə 1886-cı ildə 160, 1905-ci ildə 198, 1914-cü ildə 36, 1931-ci ildə 74 nəfər azərbaycanlı əhali yaşamışdır.

Avazlar – Laçın rayonunda kənd. Qarabulaq yaylasındadır. Hoçaz kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 16 km-də yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 15 ev, 36 nəfər əhali olmuşdur. Yerli məlumata görə, kəndin adı orada məskunlaşmış avazlar nəslinin (tayfasının) adındandır.

Ayıbazar – Laçın rayonunda kənd. Ayıbazar çayının (Şəlvə çayının qolu) kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi meşəlikdən zolaq şəklində ayrılmış sahədədir. Bülüldüz kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayonun 25 km-də, dəniz səviyyəsindən 1700 m hündürlükdə, Bülüldüz kəndindən şərqdə, 4 km aralı məsafədə yerləşir. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər və 10 ev, 52 nəfər əhali olmuşdur. Ayıbazar kəndində Vəkilin novu, Bağın düzü bulağı, Çuxurun bulağı, Büyük yalın bulağı, Kalafalığın bulağı və s. mikrotoponimlər vardır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Aybassar şəklində göstərilmişdir.

Kəndin adının mənası ilə bağlı yerli sakinlər tərəfindən iki fikir söylənilir.

Birinci fikrə görə, kəndin əsl adı Ayıbasardır. Toponim ayı və basar (sonralar bazar formasına düşmüşdür)



sözlərindən ibarətdir. Kənd salındığı ərazisinin adını daşıyır. Əvvəller burası tez-tez ayılar hücum edərmiş, ona görə, ərazi belə adlanmışdır. İkinci fikrə görə, kənd karvan yolunun kənarında yerləşirmiş. Ayda bir dəfə karvan dəstəsi gəlib kənddən keçəndə Ay bazar deyərək camaatı bazarlıq etməyə çağırılmış. Kəndin adı o vaxtdan Aybazar olaraq qalmışdır.

Aynaxlı – Gorus rayonunda kənd adı. XX əsrin əvvəllərində kənd dağılmışdır. Mənası məlum deyil.

Bababelli – Gorus rayonunda kənd adı. XIX əsrin II yarısından sonra adı çəkilmir. Babaya məxsus el, oba mənasındadır.

Baba Hacı məqbərəsi – Mığrı rayonunda Nüvədi kəndi ərazisində ziyarətgah – məqbərə. Xalq arasında yayılmış açıqlamaya görə, bu məqbərə Babəkə məxsusdur.

Babalı qayalı – Gorus rayonunda kənd adı. S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndə məxsus olan Qarakaha obasının da adını çəkir. Kənddə 1886-ci ildə 151, 1905-ci ildə 220, 1914-cü ildə 250 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. "Babalı kəndi yaxınlığında Qayalıkəndi" mənasındadır. Səlcuq oguzlarının Kayı (Qayı) tayfasının adındandır.

Baba Yaqublu – Gorus rayonunda kənd adı. 1825-ci ildə yaranmışdır. Kənddə 1886-ci ildə 145, 1905-ci ildə 190, 1914-cü ildə 179 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kənd ermənilər tərəfindən dağıdılmış, əhalisi qonşu Zəngilan rayonuna qaçmışdır. Babayaqublu tırəsinin adındandır.

Babaylı – Zəngilan rayonunda kənd. Həkəri çayının sol sahilində, Məmmədbəyli kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 35 km-də, Zəngilan-Bakı, Qubadlı, Laçın şose yollarının kənarında yerləşir. Kəndin ümumi ərazisi 125 hektardır. Akara dəmir yolu kəndin yaxınlığından keçir-



di. Babaylı kəndi Qubadlı, Cəbrayıl rayonları və İran İslam Respublikası ilə qonşudur. Kənddə işğala qədər (1993) tibb məntəqəsi, uşaq bağçası, kitabxana, 2 artezian quyusu, mağaza, məscid və digər sosial obyektlər var idi. 101 ev, 320 nəfər əhali olmuşdur. Kənddə Kum qaya, İsa bulağı, Qobu yeri, Qarama yeri, Dəymədağlı, Ada yeri, Quanğıın altı, Quanğıın üstü və s. yer adları vardır.

Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.

Bağırbəyli – Gorus rayonunda kənd adı. Kəndin əsasını qoymuş nəsil adıdır. Kənddə 1886-cı ildə 869, 1905-ci ildə 836 nəfər azərbaycanlı əhali yaşamışdır. Gorus şəhərindən 21 km. cənub-şərqdə yerləşmişdir. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağılılmışdır. XVIII–XIX əsrlərdə Zəngəzurda məşhur olan Bağır bəy və onun nəslinə mənsub kəndlərdəndir.

Bağırbəyli – Laçın rayonunda kənd adı. Bağırlı kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Toponim kəndin əsasını qoyan Bağır bəyin adı ilə bağlıdır. Kənddə 1924-cü ildə 130 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır. Bu tayfanın Şamaxı və Kəlbəcər rayonlarındakı eyni adlı kəndlərlə qohumluq əlaqəsinin olması ehtimal edilir.

Bağırlı – Laçın rayonunda kənd adı. Toponim kəndin əsasını qoyan Bağır (Bağır bəyin) adlı şəxsin adı ilə bağlıdır. Kənddə 1924-cü ildə 130 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Baharlı – Zəngilan rayonunda kənd. Bəsit çayının sahilində, dağlıq ərazidədir. Çöpədərə kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 13 km-də yerləşir. 3 km məsafədə, sağda Bakı-Naxçıvan dəmir yolu və Bakı-Miğri şose yolu yerləşir. Kəndin ərazisindən Bəsitçay və Araz çayı axır. Kənddə işğala qədər (1993) natamam orta məktəb, klub, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyekt-




lər var idi. 53 ev, 204 nəfər əhali olmuşdur. Baharlı kəndində Şixilcan bulağı, Yazı düzü və s. yer adları vardır. Kənddə Seyid Mahmud, Seyid Qurban ocaqları, Seyid Əli Ağa güməzəzi, Ağa Kələyi, Qızıldaş yüksəkliyində Sobi qalası vardır. Toponim baharlı tayfasının adını əks etdirir.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri olmuş, 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd səmasında vurulmuş vertalyotda şəhid olan general Məhəmməd Əsədov bu kənddə doğulmuşdur.

Baharlı – Sisyan rayonunda kənd adı. Yerli tələffüz forması Bəhrülü, Pəhlili. İrmis və Darabas kəndlərinin yaxınlığında yerləşmişdi. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qaf-qazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Zəngəzur qəzasında üç Baharlı kəndinin və Baharlı dağ aşırımının adı çəkilir.

Qaraqoyunluların Baharlı tayfasının adını əks etdirir. 1906-ci ildəki erməni-müsəlman davasında Baharlı kəndinin camaatı xeyli itki ver-



Şixbabalı türbəsi
(XIII əsr)

miş, əhalinin bir hissəsi Vağudi və Urud kəndlərinə köçmüştür. Kənddə 1886-ci ildə 55, 1905-ci ildə 124, 1914-cü ildə 49 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ilin avqust ayında Sisyan rayonunun digər azərbaycanlı kəndləri kimi Baharlı kəndi də Andranikin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırıma məruz qalmış, dağıdılıb yandırılmış, əhalinin bir qismi qətlə yetirilmiş, qalanı isə qaçqın düşmüşdür. 1922-ci ildən sonra qayidan camaat kəndin bərpa edilməsini mümkünzsə görərək Vaqudi kəndində yerləşmişdir.

Baharlı – Qafan rayonunda kənd adı. Qafan şəhərindən 17-18 km şimal-qərbdə, Gığı çayının sol sahilində, dağın döşündə yerləşir. Kəndin bir tərəfi sıx meşəlik, bir tərəfi isə qayalıq və kolluqdur. Kəndin bağları və ətrafi çoxlu sayıda iri cəviz ağacları ilə zəngindir.

Baharlı kəndinin adı Qaraqoyunluların Baharlı tayfasının adı ilə əlaqədardır. XVII əsrə aid sənədlərdə kəndin adına rast gəlinir. M.Baharlı baharlıların XVIII əsrin ortalarında cənubi Azərbaycandan köçüb, Şuşa və Zəngəzur qəzalarında kənd salmasını göstərsə də, qaraqoyunluların bu yerlərdə XV əsrlərdə hakim olduqlarını nəzərə alaraq Baharlı kəndinin daha qədim tarixə malik olduğunu söyləyə bilərik.

S.Zelinskinin 1886-ci ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu tayfaya məxsus olan Qaradərə, Qaragöz və Müqəddəm adlı qışlaqların adını çəkir.

Kəndin toponimlərinin açılışı da, qədim tarixdən xəbər verir: Çola, Vana, Dəvə boynu, Pirkətən, ərkətən, Göt gədik, Məlik kahası, Novruz yurd və s.

Baharlı kəndində 1835-ci ildə 62 nəfər, 1886-ci ildə 138, 1905-ci ildə 132, 1926-ci ildə 113 nəfər, 1983-cü ildə isə 428 nəfər azərbaycanlı yaşamışdır. 1918-20-ci illərdə erməni daşnakları Baharlı kəndini dağıtmış, başdan-başa yandırmış, əhalinin bir hissəsini qırmış, qalanlar isə qışın ortasında qarlı dağ aşırılarını keçərək, Ordubada və Zəngilana qaçmışlar. 1922-ci ildən sonra bir neçə ailə Baharlıya qayıdır ibtidən məskunlaşmışdır. Gığı dərəsi bölgəsində ilk kolxoz 1931-ci ildə Baharlı kəndində təşkil edilmişdir. Baharlı kəndində ilk məktəb 30-cu illərin sonlarında açılmışdır.

Baharlı kolxozu 1965-ci ildə Gığı sovxozunga birləşdirildi. Kənd özü isə 1983-cü ildə qonşu Zeyvə kəndinə köçürüldü. Kəndin yerində Gecalan mis-molibden kombinatını işlətmək üçün su anbarı tikildi. Həmin dövrdən başlayaraq Baharlı kəndinin camaatının böyük bir hissəsi Azərbaycana köçüb gəldi və Abşeron rayonunda məskunlaşdı.

1988-ci ildə Baharlı kəndində 8 illik məktəb, klub, kitabxana fəaliyyət göstərirdi. Həmin ilin 3 dekabrında Zeyvə qəsəbəsinin digər sakinləri ilə yanaşı, Baharlı camaati da öz yurd-yuvalarından didərgin salındı.



*Göt guruldayanda
salavat çevirirələr.*

*Göt guruldamamış
çöldən pencər yiğib
yemək haramdır.*

Zəngəzur folkloru



*Gecə yuxunu qarış-
dirıbsansa, səhər durub
itə çörək atursan, toyu-
ğ'a dən verirsan, sonra
gedib yuxunu suya da-
nişırsan, xatər sovüşür.*

Zəngəzur folkloru

Balahəsənli – Qubadlı rayonunda kənd adı. Teymur Müşkanlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, dəniz səviyyəsindən 500-600 m hündürlükdə yerləşir. Kəndin ərazisində Bərgüşad çayı keçir. Kənd Yazı düzündədir. Kənddə işgala qədər (1993) 21 ev, 51 nəfər əhali olmuşdur. Kənddə Arifdərə, Damcılı bulaq, Yeddi bulaq və s. yer adları vardır. SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı həqiqi üzvü olmuş Əli Əmiraslanov Balahəsənli kəndində dünyaya gəlmışdır.

Yerli məlumatə görə, kəndi 1918-ci ildə milli qırğıın zamanı Qafan rayonunun Ağvanlı kəndindən didərgin salınmış ailələr salmışdır. Toponim Balahəsənli nəslinin adı ilə bağlıdır.

Balasoltanlı – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Balasoltanlı kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 790 m hündürlükdə yerləşir. 33 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Həkəri-Laçın şose yolu keçirdi. Balasoltanlı kəndi Xocik, Padar və Mollabürhan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, ATS, mağaza, şərabın ilkin emalı zavodu və digər sosial obyektlər var idi. 34 ev, 168 nəfər əhali olmuşdur. Balasoltanlı kəndində Mal təpə, Quru dərə və s. yer adları vardır.

Yaşayış məntəqəsini XIX əsrin ortalarında indiki Cəbrayıł rayonundakı Soltanlı kəndindən köçmüş ailələr salmışdır. Kiçik Soltanlı anlamındadır. Yerli əhali kəndin adını bəzən Balustanlı kimi də tələffüz edir.

Balaşlu – Sisyan rayonunda kənd adı. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Rəvan əyalətinin Sisyan nahiyyəsində kənd adı kimi qeyd olunur. Balaşa məxsus kənd mənasındadır.

Baldırğanlı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sahilindədir. Mığidərə kənd inzibati ərazi vahidiinin tabeliyindədir. Kənd rayonun 25 km-də yerləşir. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər və 5 ev, 25 nəfər əhali olmuş-

dur. Baldirganlı kəndində Zeynalın bulağı, Soyuq bulaq, Uzun güney, Dağdağanın yanı, Kəlbaşavsənnər, Tırtır-yatan və s. mikrotoponimlər vardır.

Kəndi XX əsrin əvvəllərində haqverdiuşağı nəslidir. Baldirganlı adlanan sahədə salmışdır. Yaşayış məntəqəsi baldirgan bitkisinin çoxluğu ilə əlaqədar belə adlandırılmışdır.

Baldirganlı – Qafan rayonunda dağ adı. Şəhərcik kəndinin qarşısında. Xustub dağının şərqində, hündürlüyü 2.490 m olan dağ silsiləsidir. Toponimin mənası bu yerlərdə bol olan baldirgan bitkisinin adı ilə bağlıdır.

Balk – Qafan rayonunda kənd adı. Erməni mənbələrində Baxk. Rayonun Sünik bölgəsində yerləşirdi. Bölğənin ən qədim yaşayış məntəqələrindəndir. Musa Kalnkatlinin "Alban tarixi"ndə Albaniyanın Sisakan əyalətində mahal adı kimi qeyd olunmuşdur ("Alban tarixi", III kitab, 17-ci fəsil). X əsr də Eçalan da adlanmışdır. Ehtimal ki, qədim türk dillərində balık "şəhər" sözdündəndir.

Ballıqaya – Qubadlı rayonunda kənd. Hal kəndi inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 13 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Ballıqaya kəndi Hal, Mollalı, Məmər və Boynəkər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 43 ev, 189 nəfər əhali olmuşdur. Ballıqaya kəndində Ballıqaya dərəsi, Vənni dərəsi, Taxtala düzü, Samanlı dərəsi və s. yer adları vardır. Kəndin adı Ballıqaya dərəsinin adından götürülüb.

Ballıqaya – Gorus rayonunda kənd adı. Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsr də Zəngəzurda yaşamış Sofulu tayfasının qışlaqlarından birinin adıdır. Kənddə 1886-ci ildə 202, 1905-ci ildə 230 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.

Barabatum – Qafan rayonunda kənd adı. Kənddə 1905-ci ildə 445, 1914-cü ildə 179 nəfər azərbaycanlı əhali vardır. 1918-ci ildə kənd dağıdılmışdır.



Bir oğlan gedib, Bu-gurkən pirinin yanında ağacların birini kəsir. Görür ki, ağacın kəsilən yerindən qan damır. Qorxudan oğlanın dili tutulur.

Oğlanı aparıb baxıcıya göstərirlər. Baxıcı deyir ki, oğlan günaha batıb, aparın Buğurkən pirində qurban kəsin.

Buğurkən pirində qurban kəsirlər, oğlanın dili açılır.

Zəngəzur folkloru



*Deyirlər, Humay adı
bir qadın vərmiş,
uşağı olmurmış. Niyyat
eləyib gedir, başını bir
qayanın üstüne qoyub
yatır. Ondan sonra uşa-
ğa qalır. O vaxtdan o
qayaya Humay qayası
deyirlər. Camaat ora zi-
yarətə gedir.*

Zəngəzur folkloru

Bartaz – Zəngilan rayonunun cənub-qərbində, Mıgrı silsiləsində dağ zirvəsi. Hündürlüyü 2270 m meşə və subalp çəmənliyi ilə örtülüdür. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda bu dağın hündürlüyü 7417 fut göstərilmişdir. Dağın adı barbər (uca, hündür) və türk dillərində mövcud olan taztas (çilpaq zirvə, qaya, daş) sözlərindən ibarət olub, "uca, çilpaq qayalıq, zirvə, yüksək dağ, uca dağ" mənasını bildirir.

Bartaz – Zəngilan rayonunda kənd. Bartaz çayının sol sahilində, Mıgrı silsiləsinin ətəyindədir. Bartaz kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 34 km-də, dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir. Şinnərə, Qanlı ağac, Qızıl qaya dağları ilə əhatə olunmuşdur. 7 km məsafədə Bartaz dayanacağı, 6,5 km məsafədə Şirvan-Mincivan şosesi yerləşir. Kəndin yaxınlığından Bartaz çayı axır. Çay başlangıcını Bartaz dağından götürüb Araz çayına axır. Bartaz kəndi Bartaz qəsəbəsi, Əmirxanlı, Qarqulu kəndləri ilə qonşudur. Kəndin ətrafında Pəri-Bartaz, Qoşdar, Xanazor, Pillər kənd xarabaliqları vardır. Kənd 7 məhlədən ibarətdir: Aşağı məhlə, Hacıqulu məhləsi, Dərə məhlə, Orta məhlə, Xıdır məhləsi, Alıcıfərli məhləsi, Quyruq məhlə. Bu məhlələr Babır dərəsi, Xıdır dərəsi, Zeynal dərəsi ilə əhatə olunmuşdur. Kəndin qarşısında qüzey dağ silsiləsi, arxasında güney dağ silsiləsi vardır. Bu silsilə Şinlərə və Arğunyalı Göysü dağları adlanır. Kəndin aşağı hissəsində Məşədi Hüseyn düzü, yuxarı hissəsində Sofu düzü vardır. Kəndin ümumi sahəsi 4097 hektar olmuşdur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, mağaza, poçt, ATS, radio qovşağı, inzibati binalar, dəyirmənlər və digər sosial obyektlər var idi. 169 ev, 651 nəfər əhali olmuşdur. Bartaz kəndində Alihüseyn qalası, Ulav dərəsi, Pörgü dərəsi, Pəri-Bartaz dərəsi, Gen dərə, Pillər dərəsi, Böyük təpə, Məşədi Hüseyn düzü, Qara qaya, Keçəl təpə, Babcan bulağı, Çinarlı çeşməsi, Arqun çeşməsi, Qoşanöv bulağı, Soltanheydər bulağı, Gözəllər çeşməsi, Üçbulaq Arançı bulağı, Sələfir dağı (2270 m



hünd.), Şükürataz yaylağı, Miyandərə yaylağı, Qarlı dərə və s. yer adları vardır. Kənddə Xanazir ziyarətgah-piri vardır. Yerli sakinlərin məlumatına görə, ziyarət-gahda uyuyan 8-ci imam Əliyyən Rzanın nəslindəndir. Bundan başqa Soltanheydər piri, Əlibarmaqbasan piri, Yel piri, Əhməd ocağı və qədim qəbiristanlıqlar vardır.

Yerli sakinlərinin məlumatına görə, kəndin ətrafında tapılan küp qəbirlər onun tarixini çox qədim (II-IV əsr-lər) olduğunu göstərir. Kənd qəbiristanlığında ərəb əlif-bası ilə olan yazı var və yazı 1384-cü ilə aiddir. Bunlardan başqa kəndin ətrafında köhnə kənd xarabaliqları və qəbiristanlıqları vardır.

Yaşayış məntəqəsi vaxtilə Ordubad və Samux rayonlarından gəlmış ailələrin Pəri Bartaz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim Bartaz dağı ilə eynimənalıdır.

Bartaz – Zəngilan rayonunda qəsəbə. Təlid dağının ətəyində, Hacıyan düzənliyindədir. Araz çayından 0,5 km aralıda, sol sahilindədir. Bartaz kənd inzibati ərazi vahidinin tabeliyindədir. Qəsəbə rayon mərkəzindən cənub-qərbdə, rayonun 30 km-də, dəniz səviyyəsindən 550 m hündürlükdə, Bakı-Naxçıvan dəmir yolunun sağında yerləşir. Qəsəbənin ərazisində şose yolu keçir. Qəsəbə Bartaz çayının sağ və sol sahillərində yerləşən iki məhəllədən ibarətdir. Bartaz qəsəbəsi Qarqulu, Dəlkəlli, Bartaz kəndləri və İran İslam Respublikası ilə qonşudur. Qəsəbədə işgala qədər (1993) orta məktəb, musiqi məktəbi, uşaq bağçası, klub, kitabxana, 2 tibb məntəqəsi, 2 mağaza, dəmiryol vağzalı, Çinql zavodu, Asfalt zavodu, Əmanət cassası inzibati binalar və digər sosial obyektlər var idi. 225 ev, 815 nəfər əhali olmuşdur. Bartaz qəsəbəsində Diremetxana təpəsi, Gulləatılan düz, Şir-şir dərəsi, Təlit dağı, Əbilcə düzü, Sulu dərə, Tüklü Şam, Etibar çeşməsi, Etibar şəmi, Vəlixanlı dərəsi. Göybənd dağı və s. yer adları vardır. Qəsəbədə orta əsrlərə aid kəhriz quyuları, 7 körpü, tunel, 20 Yanvar şəhidlərinə abidə vardır.

Yaşayış məntəqəsi 1840-cı ildə Rusiya – İran sərhədini qoruyan hərbçilərin sərhəd məntəqəsi kimi salınmış və yerli əhali tərəfindən barak (taxta ev) sözünün rusca-

Yazı düzündə taxıl susuzluqdan yanır. Camaat Allaha üz tutub deyir: "Ay Allah, yağış yağdır, bulaq üstə qurban kasacayık!"

Yağış yağır, camaat aparıb, Yazı düzünün yuxarı dərəsindəki bulagın üstündə öküz kəsir. O vaxtdan o bulagın adı qalır Nəzir bulağı.

Zəngəzur folkloru

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



dan təhrif olunmuş şəklində "Paraxlar" adlandırılmışdır. S.Zelinskinin 1886-ci ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində Bartaz kəndində 135 ev, 591 nəfər tatar (azərbaycanlı) əhalinin olduğunu qeyd edilir.

Bakı-Naxçıvan dəmir yolu çəkilərkən bu məntiqlə Bartaz dəmir yol stansiyası adlanmış, 1952-ci ildə qonşu kəndlərdən gəlmış ailələrin hesabına genişlənərək qəsəbəyə çevrilmişdir. Toponimin adı Bartaz dağının adından götürülmüşdür.

Bartaz Qız qalası – Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında orta əsrlərə məxsus qala. Toponimin birinci hissəsi Bartaz dağı və Bartaz kəndi ilə eyni mənəni daşıyır. Qız qalası sözü isə Azərbaycanda bir neçə yerdə olan eyniadlı qalalarla həmahəng olub ilkin anlamında "Göz qalası" kimi tələffüz edilmiş, gözətçi qala mənasını daşımışdır.



Qubadlı rayonunun
Başarat kəndi
ərazisində
alban türbəsi

Başarat – Qubadlı rayonunda kənd. Başarat kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 35 km-də, dəniz səviyyəsindən 1410 m hündürlükdə yerləşir. 50 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. 16 km

məsafədə Bakı-Laçın şose yolu keçirdi. Başarat kəndi Qubadlının Hat, Deşdahat, Milanlı, Hadrut r-nun Dolanlar, Xozabert və Cəbrayıł r-nun Çullu kəndləri ilə qonşudur. Kənndə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, tikiş seksi, idarə binası və digər sosial obyektlər var idi. 65 ev, 323 nəfər əhali olmuşdur. Başarat kəndində Əli bulğı, Hatın çayı, Cinarlı bulaq, Top ağac, Dərə yurd, Hürneyid, Yağlı yurd, Əmən dağı, Abbasın yalı və s. yer adları vardır.

Kəndin adının dəqiq mənəsi məlum deyildir. Toponi-min baş (yuxarı) və arat (səpindən qabaq suvarılmış torpaq) sözləri ilə bağlı izahı inandırıcı görünmür. Fikrimizcə, başarıat toponimi bəsirət sözü ilə yaxın mənalı olub türkçə bacaran, yönəldən, başçı anlamındadır. Şəhadət barmağını çox zaman "başırat barmaq", yəni istiqamət verən barmaq kimi adlandırmışız da bu anlamdan irəli gəlir. Türkiyənin Qars, Amasya, Çorum və Gümüşhanə bölgələrində də Başırat kəndləri vardır.

Kəndin qədim sakinləri olan Əliyanlılar XVIII əsrin sonlarında Türkiyəyə köçmüştür. Əslən Qubadlı rayonundan olan yazıçı-publisist Famil Süleymanovun qənaətinə görə Türkiyənin Suriya sərhədində yaşayan Qarapapaqlı toplumu Qubadlıdan köçmüş Əliyanlı tayfasından olanlardır. İndiki əhalisi isə XIX əsrə yaxınlıqda mövcud olmuş Hürneyit kəndindən köçən ailələrdir. XVI əsrə aid mənbədə Başıratbəy şəxs adı da çəkilir. Rayonun ərazisində eyniadlı dağ da var.

Baş Qaragədik – Gorus rayonunda kənd adı. Binə Qaragədik kəndindən çıxmış ailələr tərəfindən kəndin yuxarı (baş) hissəsində salındığı üçün belə adlandırılmışdır. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qaragədik kəndin yerləşdiyi yerin adıdır.

Baydar – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adları göstəricisi" toplusunda kəndin adı Baydak şəklində göstərilmişdir. Urud kəndinin şimalında Üçtəpə dağının ətəyindəki düzəngahda yerləşən bu kəndin xarabaliqları son vaxtlara kimi qalmaqdır.

XIX əsrin sonlarında, yaxud XX əsrin əvvəllərində dağıldığı güman edilir. Mögol tatarların tayfa birliyinə daxil olan Baydar tayfasının adını eks etdirir.

Baydar kahası – Sisyan rayonunda qədim mağara tipli tikili. Urud kəndinin şimalında vaxtilə mövcud ol-



Xudafərin körpüsü



mus Baydar kəndinin xarabaliqlarının aşağı hissəsində yerləşən olduqca böyük tagvari-mağara kimi tikilmiş bu obyekt çox güman ki, erkən orta əsrlərə aid idi. 250-300 kv.m sahəsi olan bu tikili dağ yamacında, sildirim qaya-liqlar üzərində salınmışdı. Dar bir cığırla ətraf mühitlə birləşirdi. Giriş tagı 2,5-3 m uzunluğu və 1,5 m eni olan nəhəng sal daşlardan düzəldilmişdi. Bu daşların hansı qüvvə və qosqu vasitəsi ilə buraya gətirilməsi çox maraqlıdır. Toponim çox güman ki, XIII əsrde Zəngəzuru fəth eləmiş mögol-tatarların Baydarlı tayfasının adı ilə bağlıdır. Bu ehtimal həm də Urud toponiminin mögol-tatarlarla bağlılığı fikrini gücləndirir. Maraqlıdır ki, Çingiz xanın ana tayfası Uruutlar adlanırdı.

Bayandur – Laçın rayonu ərazisində çay. Zabux çayının qoludur. Çayın adı türkdilli bayandur (oguz tayflarında biri) tayfasının adı ilə əlaqədardır. Bayandurlar orta əsrlərdə Ön Asyanın və Cənubi Qafqazın siyasi həyatında fəal iştirak etmişlər. Dədə Qorqud dastanlarında da bayandurlar tərənnüm olunur.

Bayandur – Gorus rayonunda kənd adı. Xonzavar və Xanazax kəndlərinin yaxınlığında yerləşirdi. Birinci Bayandur və İkinci Bayandur olmaqla iki yanaşı kənd olmuşdur. 1831-ci ildə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra Birinci Bayandur qarışq kəndə çevrilmiş, XIX əsrin ortalarında Azərbaycan türklərindən ibarət əhalisi çıxarılmış və ermənilər yerləşdirilmişdir. 1886-ci ilə aid məlumata görə əhalisi erməni idi. Oğulların Bayandur tayfasının adındandır.

İkinci Bayanbur kəndində 1905-ci ildə 803, 1914-cü ildə 409 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə bu kənd də aborigen əhalidən təmizlənmişdir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 07.05.1969-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Vagatur adlandırılmışdır.

Baydaq – Qafan rayonunda kənd adı. Qafan şəhərindən 5 km. şərqdə, Oxçu çayın sol sahilində, Qafan-Gorus avtomobil yolunun sol tərəfində yerləşirdi. Toponim, çox güman ki, XIII əsrde Zəngəzuru fəth eləmiş mögol-tatarların baydarlı tayfasının adı ilə bağlıdır. Mənbələrdə Qafqaza gəlmiş mögol-tatarların Baydar adlı sərkər-

dələrinin adı çəkilir. 1918-ci ildə azərbaycanlı əhali qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Kənddə 1886-ci ildə 68, 1905-ci ildə 118, 1931-ci ildə 28 nəfər azərbaycanlı əhali yaşamışdır. 1959-cu ildə Qafan şəhəri ilə birləşdirilmişdir.

Bazarkənd – Sisyan rayonunda kənd adı. Azərbaycanlı kəndi olmuşdur. XIX əsrin ortalarında Rusiyadan Qafqaza sürgün edilmiş malakan təriqətli rus ailələri yerləşdirildikdən sonra qarışq kəndə çevrilmiş, XIX əsrin sonlarında kənd dağılmış, əhalisi qonşu Bazarçay kəndinə köçmüştür. Toponim bazar türk tayfasının adından götürülmüşdür.

Bazarçay – Zəngəzurun ən uzun və bol sulu çayı. Öz mənbəyini Zəngəzur və Şərur-Dərələyəz dağ silsilesindən götürür. Axarı boyu yüzlərlə bulaq və çeşməni (Əyri çay, Zor-zor, Qara su, Ulu çay, Uz çay, İllizin çay, Gorus çay və s.) özünə qataraq dar, daşlı-qayalı yatağı ilə Sisyan və Gorus rayonlarının, demək olar ki, bütün uzunluğunu keçərək Gorus və Qubadlı rayonları ərazisində (Tatev kilsəsinin yaxınlığında) təbii daş tuneldən keçib (bu tunelə el arasında "Şeytan körpüsü" deyirlər) Qubadlı rayonunun Balahəsənli kəndinə burulur, bu ərazidən başlayaraq Bərguşad adı altında axaraq, Qaralar kəndinin cənubunda Həkəri çayı ilə birləşir və Həkəri adı ilə Araza töklür. Ümumi uzunluğu 179 km olan Bazarçayın adı X-XI əsrlərdən bu bölgədə məskunlaşan türk mənşəli Bazar tayfasının adı ilə bağlıdır. Bazarçayın üzərində 4 su elektrik stansiyası, 5 iri süni göl (dəryaça) yaradılmışdır.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli qərarı ilə çayın adı dəyişdirilərək Vorotan adlandırılmışdır.

Bazarçay – Sisyan rayonunda kənd adı. 1590-ci ildə aid mənbədə Rəvan əyalətinin Bazarçay nahiyyesində, 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyyesində bu adda kənd olduğu göstərilir. Bazarçayın adı X-XI əsrlərdən bu bölgədə məskunlaşan türk mənşəli Bazar tayfasının adı ilə bağlıdır. XIX əsrin ortalarında Rusiyadan



Sisyan rayonunda
Bazarçay üzərində
Şam SES-in görünüşü



Qafqaza sürgün edilmiş malakan təriqətli rus ailələri yerləşdirildikdən sonra qarışq kəndə çevrilmiş, XIX əsrin sonlarında kənd dağılmış, əhalisi qonşu Borisovka kəndinə köçmüştür. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən sonra kəndin adı dəyişdirilərək Qorayk adlandırılmışdır.

Bazurməzrə – 1590-ci ildə tərtib olunmuş "Rəvan əyalətinin müfəssəl dəftəri"ndə Sisyan nahiyyəsində məzrə adı kimi göstərilir. Tədqiqatçılar bu toponimi, türk dillərindəki bazırık "kurqan" və məzrə "əkin yeri" sözlərdən yarandığını qeyd edirlər. Bizim ehtimalımıza görə toponimin əsl Bazar məzrə, yəni Bazar tayfasına məxsus əkin yeri şəklində olmuşdur.

Beşdəli – Zəngilan rayonunda kənd. Əskulum dağının ətəyində yerləşir. Zəngilan şəhər inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayonun 6 km-də, dəniz səviyyəsindən 5600 m hündürlükdə yerləşir. Kənd hər tərəfdən meşəliklə əhatə olunmuşdur. Kənddə işgala qədər (1993) klub, kitabxana və digər sosial obyektlər var idi. Kənddə Mərmər yatağı, Soda dağı və s. yer adları vardır.

Tədqiqatçıların fikrincə, şahsevənlərin ataxanlı qolu-nun beşdəli tirəsinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yerli məlumata görə isə Ordubad rayonunun Tivi kəndindən gəlmüş beş dəliqanlı (igid) qardaş saldıqına görə kənd belə adlanmışdır.

Bəhrili – Sisyan rayonunda kənd adı. Əsl adı Baharlı. Yerli tələffüz forması Bəhrülü, Pəhlili. Bax: Baharlı, Sisyan rayonu.

Bəxtiyarlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sağ sahilində, dağlıq ərazidədir. Göyərcik kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbədə, rayonun 25-30 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Bəxtiyarlı kəndi "Dardan yuxarı" adlandırılaraq kəndlərə daxildir. Darlar silsilə dağlarının 200-300 metrliyində yerləşir. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər və 35 ev, 165 nəfər əhali olmuşdur. Bəxtiyarlı kəndində Məmmədli yeri, Korabulaq, Quyu bulağı, Atlı Məmmədli, Daş arası, Darlar, Quru dərə və s. yer adları vardır. Kənddə

Bəxtiyarlı piri və Məmmədli qəbiristanlığı vardır. Toponim özündə qızılbaşların bəxtiyarlı tayfasının adını əks etdirir.

Bəkdaş – Qafan rayonunda kənd. Qafan şəhərindən 6 km şimal-şərqdə, Qafan-Gorus avtomobil yolunun sağ tərəfində salınmışdır. S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndin adı Bay-daş, D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda isə Beyixtaş şəklində göstərilmişdir. Gətirilmə addır. Gözləmə (bəkləmə) daşı mənasındadır. Türkiyənin Çanaqqala, Sivas, Kayseri və Sinop bölgələrində də eyni adlı kəndlər vardır.

Zəngəzur qəzasında yaşamış Sarallı tayfasının çoxsaylı qışlaqlarından (Ağqaya, Almalıq, Əyədi, Baydaş, Qarahəsən yaxud Turabxanlı, Gərd, Zor, Girmik, Mollalı, Sisnək, Fərəc, Xəstab və Ximic) biri olmuşdur. Kənddə 1897-ci ildə 87 nəfər, 1907-ci ildə 100 nəfər, 1928-ci ildə 27 nəfər, 1939-cu ildə 42 nəfər, 1959-cu ildə 60 nəfər əhali yaşamışdır. 1908-ci ildə Baydaq kəndinə, 1916-ci ildə isə qonşu erməni kəndi olan İrsəvənlik kəndinə birləşdirilmişdir. Bununla da kənd dağılmış və 1950-ci illərin axırlarında ləğv edilmişdir. Əhalisi Gödəkli kəndinə köçürülmüşdür.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Xordzor adlandırılmışdır.

Bələk – Sisyan rayonunda kənd adı. "İrəvan əyalətinin müfəssəl dəftərində" (1590-ci il) Rəvan əyalətinin Sisyan nahiyəsində kənd kimi göstərilir. "Naxçıvan sancığının müfəssəl dəftərində" (1727-ci il) kənddə bir azərbaycanlı (Məhəmməd Hüseyn Xanəli oğlu) və iki xristian ailəsinin (xrisian albanlar nəzərdə tutulmalıdır) yaşadığı göstərilir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Balyak şəklində göstərilmişdir. Sisyan rayon mərkəzindən 10 km şimal-qərbdə, Bazar-



Zəngəzurda 137871 nəfər yaşamışdır. Bunnardan 63622 nəfəri (46,1%) erməni, 71206 nəfəri (51,6%) azərbaycanlılar, 1807 nəfəri (1,3%) kürdlər, 1236 nəfəri (0,8%) isə digər millətlərdən olmuşdur (160).

Rusiya imperiyası üzrə 1897-ci ildə əhalinin siyahıya alınması. Yelizavetpol quberniyası XIII cild



XX əsrin əvvəllərində İrəvan və Yelizavetpol guberniyalarında, Tiflis guberniyasının Lori-Pəmbək qəzasında mövcud olan 2310 yaşış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus idi.

Zaven Korkodyan.
Sovet Ermənistəninin
əhalisi son yüz ildə
(1831-1931)
Yerevan, 1932

çayın sağ sahilində dağtəyi ərazidə salınmışdı. 1931-ci ildə kənddə 68 nəfər azərbaycanlı əhali yaşamışdır. Həmin ildə İranın Xoy və Səlmas bölgələrindən köçürürlən ermənilər yerləşdirildikdən sonra qarışq kəndə çevrilmişdir. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş, kənd tamamilə erməniləşdirilmişdir. Qədim türk dillərində balık "şəhər" sözündəndir.

Bənəvşəpuşt – Mıgrı rayonunda kənd adı. "Bənövşə" bitki adı və farsca puşta "təpə" sözündəndir. Mıgrı rayon mərkəzindən 16 km.şimalda, Mıgrı çayın sağ sahilində idi. Kənddə 1886-ci ildə 30, 1905-ci ildə 28, 1914-cü ildə 42 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qəbiristanlığı və kəndin xarabaliqları son vaxtlara kimi qalmaqdır idı.

Bərgüşad – Bax: Bazarçay. Zəngəzurun ən uzun və bolsulu çayı olan Bazarçayın aşağı axını belə adlanır. Qubadlı rayonunun Balahəsənli kəndindən Həkəri çayına tökülenəcən çay bu ad altda tanınır. Toponim kəngərlilərin bərgüşad tayfasının adı ilə bağlıdır.

Bərgüşad – Zəngəzurda dağ silsiləsi. Zəngəzurda eyni adlı çay da mövcuddur. Toponim kəngərlilərin bərgüşad tayfasının adı ilə bağlıdır.

Bəsit çay – Zəngilan rayonu ərazisindədir. Bartaz yaylasından başlayaraq axarı boyunca Şixovuz, Şükrətəz, Sobusu çaylarını özünə birləşdirir. Baharlı kəndindən keçərkən Baharlı, Rəzdərə kəndində isə Rəzdərə çay adlanır. Çox güman ki, monqol mənşəli Bəsit (Besut) tayfasının adı ilə əlaqədardır. Hazırda Tacikistanda Bəsid və Cənubi Azərbaycanda Bəsit adlı kəndlər də mövcuddur.

Yerli əhali Balaçay da deyirlər. Ola bilsin ki, "bəsit" termini də çayın az sulu və kiçik olması ilə əlaqədardır. Bəzi tədqiqatçılar hidronimin birinci tərəfini "Dədə Qorqud" dastanında adı çəkilən Basat şəxs adı ilə əlaqələndirir.

Bəybalı – Sisyan rayonunda kənd adı. Sofulu kəndinin şimalında yerləşirdi. 1918-ci ildə əhalisi qovulduğandan sonra kənd dağıdılmışdır. Xarabaliqları son dövrlərə kimi qalmaqdır idı.

Bəybuğan – Mehri rayonunda dağdır. Ermənilər sonralar bu adı dəyişdirərək "Bağarsar" adlandırmışlar.

Bəylik – Laçın rayonunda kənd adı. Qara Murtuza bəyin 30-dək yurd yerlərindən biridir. Kəndin yaxınlığında Bəylik bağlı deyilən böyük bir bağ sahəsi də olmuşdur. Kənddə 1924-cü ildə 11 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Bix – Qafan rayonunda kənd adı. Qafan dərəsi bölğesinə aid kəndlərdəndir. Rayon mərkəzindən 4 km şimal-qərbədə, Oxçu çayının sağ sahilində hündür meşəlik yerde yerləşmişdir. 1831-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra qarışq kəndə çevrilmişdir. 1897-ci ildə burada 303 nəfər erməni, 36 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulduqdan sonra erməni kəndinə çevrilmişdir.

Binə-Qaragədik – Gorus rayonunda kənd yeri. Gorus rayonunun mərkəzindən 27-28 km şimal-şərqdə dağlıq və meşəlik sahədə yerləşmişdir. XIX əsrin axırlarında 151 nəfər, XX əsrin əvvəllərində 108 nəfər azərbaycanlı əhalisi olmuş, 1918-ci ildə dağıdılmışdır.

Birinci Alibəyli – Zəngilan rayonunda kənd. Həkəri çayının sağ sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Alibəyli kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 24 km-də dəniz səviyyəsindən 750 m hündürlükdə, Zəngilan-Qubadlı şose yolunun kənarında yerləşir. Birinci Alibəyli kəndi İkinci Alibəyli və Rəbənd kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, uşaq bağçası, klub, xəstəxana, aptek, poçt, inzibati binalar, 2 mağaza, bufet, mədəniyyət evi, çörək seksi, elektrik dəyirmanı, ATS, 4 anbar, məişət evi, Xocalan-Şərifan su kanalı, böyük arx var idi. 206 ev, 858 nəfər əhali olmuşdur. Kənddə Yazı düzü, Ağ oyuq, Qırxayaq dərəsi, Sarı dərə, Haça dərə, Uzun dərə, Məhəmməd ölən dərəsi, İldirim vuran dərəsi, Şuş yal və s. yer adları vardır. Kənddə kurqanlar, sönmüş vulkanlar və Mürşüdün adlı qəbiristanlıq vardır.

Yaşayış məntəqəsini Ağdam rayonundakı Alibəyli kəndindən köçüb gəlmış ailələr saldıqlına görə belə ad-



1905-ci il. Zəngəzur. Azərbaycan. Erməni quldur birləşmələri şəhərin dinc əhalisinə qanlı davan tutmuşlar. Onlarca adam öldürülmüşdür.

Şahidlərin dediklərinə görə, erməni cəlladlar təsəvvürolunmaz ətürpədici edam üsulları tətbiq etmişlər. Məsələn, adamları əl-ayaqlarından nəhəng ağacların əyilmiş budaqlarına bağlayırdılar. Sonra kənddiri kəsərək budaqları buraxırdılar... Erməni quldurlar sakınları yalnız ona görə öldürüdlər ki, onlar islam dininə etiqad edirdilər.

Müxtəsər xronoloji
Ensiklopediya



lanmışdır. Kəndin ərazisi əvvəllər Alibəyli kəndinin yaylaq yeri olmuşdur.

Birinci Arıqlı – Sisyan rayonunda kənd adı. Kənddə 1886-ci ildə 125, 1905-ci ildə 150 nəfər azərbaycanlı əhalı yaşamışdır. Kənd 1918-ci ildə ermənilər tərəfindən yandırılıb dağdırılmışdır. Bax: Arıqlı kəndi.

Birinci Əliyanlı – Gorus rayonunda kənd adı. Qaracorlu tayfasının əliyanlı qoluna mənsub olan ailələr tərəfindən salınmışdır. S.Zelinski əliyanlıları türkləşmiş kürd tayfası kimi qeyd edərək, XIX əsrin sonlarında onların 110 ailədən ibarət olduğunu və Zəngəzurda Böyük Hat, Kiçik Hat, Daşlı Hat və Mollalı qışlaqlarında məskunlaşdığını yazır. Birinci Əliyanlı kəndində 1886-ci ildə 714 nəfər əhalisi olmuş, 1918-ci il qırğını zamanı ermənilər tərəfindən dağdırılmışdır.

Birinci Tığlıq – Laçın rayonunda kənd. Dagətəyi ərazidədir. Zerti kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 13 km-də, dəniz səviyyəsindən 1700-1800 m hündürlükdə, şose yolunun üst tərəfində yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana və digər sosial obyektlər var idi. 17 ev, 70 nəfər əhalı olmuşdur.

Əsl adı Birinci Tiğikdir. Yaşayış məntəqəsi Tiğik dəğinin ətəyində salındığına görə həmin dağın adını daşıyır. Yerli sakinlərin verdiyi məlumatata görə, Tiğik sözünün mənası yeni kənd deməkdir. Kəndin əhalisinin çoxu Dərə kəndindən köçüb gələn İlyas kisinin nəсли hesab edilir. Buna görə də el arasında bu kəndə İlyas uşağı da deyirlər. İkinci qardaş olan Allahverdinin nəсли isə İkinci Tiğik kəndində məskən salmışdır.

Bizim fikrimizcə, toponim Zəngəzurda və Qarabağda yaşamış türksoylu Tuğ (tag) tayfasının məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. Hadrut rayonunda Tuğ kəndi, Taglar mağara məbədi, Sisyan rayonunda Kırətağ, Qafan rayonunda Aşağı və Yuxarı Girətağ, Zəngilan rayonunda Böyük Gilətağ, Dərə Gilətag, Mığrı rayonunda Tuğut, Tağəmir, Gorus rayonunda Tığ (Tex və ya Diğ) kəndləri kimi toponimlərlə eyni mənşəlidir.

Bizmin – Qubadlı rayonunda kənd. Həkəri və onun qolu Xoşgədik çayları arasında, Muradxanlı kəndindən

*I yanvar 1906-ci il.
Papravənd. Azərbaycan.
Erməni quldur birləşmələri azərbaycanlıların
Papravənd kəndinə basqın etmişlər. Sakinlər
ciddi cəhdələ müqavimət göstərsələr də, kənd işğal olunmuşdur. Kışlaların başlarını kəsir, ha-
milə qadınların işa qar-
nını qılıncla yarır və hə-
lə dünyaya gəlməmiş
uşaqların... başlarını vururdular. Qırğına er-
məni quldur Andranık
rəhbərlik edirdi.*



şərqdədir. Bəzi tədqiqatçılara görə, toponimin birinci komponenti qədim türk dillərində "dag" mənasında işlədilən biz sözündən, ikinci hissəsi isə Minq adlı türk mənşəli tayfanın adından ibarətdir. Dağın orada mövcud olmuş qədim Min (Minq) yaşayış məntəqəsinin adı ilə əvvəllər Biz Min adlanması sonralar isə Bizmin formasında yazıya alınması ehtimal edilir. Dağda Bizmin adlı qalanın qalıqları da bu mülahizəni təsdiqləyir.

Bordi – Sisyan rayonunda kənd adı. Matenadaranda saxlanılan Səfəvi dövrünə mənsub bir qəbalədə Bordi kəndinin Tatev monastırına məxsus olduğu bildirilir. Qəbalə 1508-ci ilin 08 noyabrında tərtib edilmiş və Sisəcan qazısı Şükrulla Ənsari tərəfindən imzalanaraq möhürülmüşdür. Buradəh sözünün təhrif olunmuş formasıdır. Toponim fars dilindəki bur "əkilməmiş yer" və deh "kənd" sözlərindən ibarətdir.

Boyunəkər – Qubadlı rayonunda kənd. Dağlıq və dagətəyi ərazidə, Bazarçayın sahilindədir. Çərəli kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 15 km-də, Bərgüşəd çayının 7 km-də, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. 37 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Boyunəkər kəndi Saldaş, Çərəli, Göyyal və Hərtiz kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 16 ev, 67 nəfər əhali olmuşdur. Boyunəkər kəndində Qurd dəresi, Ağ düz, Qurd ölən, Boruqlu dərə, Nərgizli yeri, Daşlı yoxuş, Saqqızlı dərə, Mövlən yolu və s. yer adları vardır. Kənddə Hacı Nurzaha adlanan günbəz var idi. Günbəzin 1803-cü ildə inşa edildiyi və orada Hacı Nurzahanın və iki övladının dəfn olunduğu ehtimal olunur. Kənddə orta əsrlərə aid qəbiristanlıq da vardır.

Toponim boyun (coğrafi termin mənasında) və əkər (əkin) sözlərinin birləşməsindən əmələ gəlib, "təpənin boynunda yerləşən əkin sahəsi" mənasındadır.

Bozdağın – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Şamkənd kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 62 km-də yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, ki-

İrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam etdi, bu axın 1853-1856, 1877-1878-ci illərdə və 1894. 1896-ci ildə daha da gücləndi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə artıq Qafqazda 1148673 nəfər erməni yaşayırırdı.

Z.T.Qriqoryan, 1959



"Zəngiyən bir neçə kənddən ibarətdir və hazırda Mərdan Həkim ərazisinə daxildir. Araz çayı üzərindəki Xudafərin köpüsü həmin hüdduddadır. Körpünü hicri 15-ci ildə (miladi 636) Məhəmməd peyğəmbərin tərəfdarlarından Bəkr ibn Abdullah (Allah ona rəhmət eləsin) tikdirmişdir."

Həmdullah Qəzvini,
XIV əsr

tabxana, mağaza və digər sosial obyektlər var idi. 41 ev, 208 nəfər əhali olmuşdur.

Güman ki, toponim eyni adlı etnik qrupun adı ilə bağlıdır. Həmin qrup doğandağın adlı quşu özlərinə totem hesab edirdi. Doğan sözü bəzi türk dillərində "qırğı", "şonqar", "çalaghan", "ağquş" mənalarında işlənən şahin sözü ilə bağlıdır. Yerli sakinlərin verdiyi məlumatata görə isə kəndin adı ətrafında yerləşən Boz dağın adı ilə bağlıdır. Kəndin əhalisi Qasimuşağı adlı kiçik tayfaya mənsub ailələrin nəslinə aiddir.

Bozgüney – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin yamacındadır. Vagazin inzibati ərazi vahidinin təbeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 45 km-də, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Kəndin qarşı tərəfində Baxcalığın düzü, üst tərəfində Qanlı dəlik, Binənin dağı, Qızıl qaya ilə əhatələnmişdir. Bozgüney kəndi Haxnəzər, Kalafalıq kəndləri ilə qonşudur. Kəndin yaxınlığından Kalafalıq çayı axır. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 45 ev, 255 nəfər əhali olmuşdur.

Kənd Bozgüney adlı sahədə salındığına görə həmin yerin adı ilə adlandırılmışdır. Toponim boz (burada "bitki örtüyü olmayan yer" mənasında) və güney (gün tutan, günəşli, cənub) sözlərindən ibarətdir.

Bozlu – Laçın rayonunda kənd. Qarabağ yaylasında, Minkənd çayının sol sahilində yerləşir. Bozlu kənd inzibati ərazi vahidiyinin mərkəzidir. Kənd rayonun 37 km-də, dəniz səviyyəsindən 1499 m hündürlükdə yerləşir. Kəndi rayon mərkəzi ilə Laçın-Minkənd şose yolu birləşdirir. Bozlu kəndi Çıraqlı, Mirk, Əhmədli, Kamallı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, xəstəxana, uşaq bağçası, 3 mağaza, ATS və digər sosial obyektlər var idi. 145 ev, 596 nəfər əhali olmuşdur. Bozlu kəndində Qırxbulaq bulağı, Mis dərəsi, Şırran dərəsi, Qanlı tala, Qaraguş daşı və s. mikrotoponimlər vardır. Kəndin qəbiristanlığında qədimdən qalma at heykəlləri, Seyid Nazpəri türbəsi mövcud idi.

Keçmiş tam adı Bozlu Ağcakənddir. XVIII əsrдə indiki Ermənistanın Dərələyəz mahalından gəlib burada



məskən salmış kürddilli bozulu tayfasının adını əks etdirir. XIX əsrde kəndin əhalisi hazırda Bozlu kövşəni, Bozlu çöpü (Minkəndin qərbində) adlanan yerdə Min-kənd çayının sol sahilindəki indiki yerə köçmüştür. Yerli əhalinin verdiyi məlumatə görə isə Bozlu kəndi 1960-ci ilə qədər Bozlu dağının ətəyində yerləşdiyi üçün belə adlandırılırdı.

Bozkaha – Gorus rayonunda kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qəbiristanlığı və evlərin xarabaliqları son vaxtlara qədər Qarnidzor erməni kəndinin yaxınlığında qalırdı. Türk dillərindəki bayz "sıldırırm qaya" və kaha sözlərindən ibarətdir. "Sıldırımda olan mağara" mənasındadır.

Böyük Gilətağ – Zəngilan rayonunda kənd. Bərgüşad silsiləsinin ətəyində, Gilətağ kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 15 km-də, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Süsən meşəsi, Süsən dağı (dəniz səviyyəsindən 1304 m hündürlükdə) vardır. Böyük Gilətağ kəndi Dərə Gilətag, Şamlı, Vənədli, Muğanlı, Yuxarı Yeməzli, Orta Yeməzli və Aşağı Yeməzli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, mağaza, klub və digər sosial obyektlər var idi. 16 ev, 74 nəfər əhali olmuşdur.

Böyük Gilətağ kəndində Böyük Güney, Gen Dərə, Dərə Zəmi, Pambıqlı zəmi, Maral dərəsi, Qanlı Arxac, Alaşoran, Malbasan, Çüxur zəmi, Muradxan dərəsi və s. yer adları vardır. Kənddə orta əsrlərə məxsus qəbiristanlıq və Mehrali piri var idi.

Kəndin keçmiş adı İydəli Gilətağdır. Kəndin ərazisi keçmişdə Xocahan (Qubadlı r-nu) bəylərinə məxsus olmuşdur. Kirətağ kəndinin əkin sahəsi az olduğu üçün onun camaatı bu ərazini Xocahan bəylərindən almış və kol-kosdan təmizləyərək əkin yerinə çevirmişdir. XIX əsrin ortalarında Kirətağdan bəzi ailələr köçərək burada həmişəlik məskunlaşmışlar. Yeni yaşayış məntəqəsi də keşmiş adı ilə adlanmışdır. Kirətağ və Gilətağ adlarının-dakı r-l səs dəyişməsi Azərbaycan dili üçün xarakterik-



Əhmədalılar türbəsi
(XIII əsr)

dir. Sonralar oykonimin əvvelinə onu eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirmək üçün "böyük" sözü əlavə edilmişdir.

Böyük İşıqlı – Laçın və Sisyan rayonları ərazisində dağ zirvəsi. Zəngəzur silsiləsininin ən hündür dağlarından biridir. Hündürlüyü 3550 m. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Böyük İşıqlı dağının hündürlüyü 11695 fut göstərilmişdir. Dağın adının əvvelinə böyük sözü onu eyniadlı cənəfə addan fərqləndirmək üçün əlavə edilmişdir. Bax: İşıqlı (dağ).

Böyük Kirs – Qarabağ silsiləsində ən yüksək zirvələrdən biri. Qarşılığı Kiçik Kirs. Toponimin tərkibindəki kirs sözünün dialektlərdə "uca zirvə", "sıldırım dag", həmçinin "qar toplanan yer" və s. məna çalarları vardır. Toponimin "uca, böyük, sıldırım dag" mənasında olması güman edilir.

Böyük Ortakəndi – 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyyəsində kənd adı. "Başqa adı Ortagir". Çox güman ki, Ortaüz (Hortogiz) kəndinin "İrəvan əyalətinin sicil dəftəri"ndə adı bu cür göstərilmişdir.

Budaqdərə – Laçın rayonunda kənd. Qarabağ yaylasında, Şəlvə çayının sağ sahilində, Hacıxanlı kənd inzibati ərazi vadiliyinin tabeliyindədir. Kənd rayon mə-

kəzindən şimalda, rayonun 62 km-də, dəniz səviyyəsindən 1690 m hündürlükdə yerləşir. Kəndin sol tərəfi Güney yurd, Uzun yal yaylaqları, sağ tərəfi Yaylım yeri, Meşə bulağı, Gavir yolu meşəlik sahələri ilə əhatə olunmuşdur. Budaqdərə kəndi Şəlvə, İmanlar, Hacıxanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 2 mağaza və digər sosial obyektlər var idi. 75 ev, 440 nəfər əhali olmuşdur. Budaqdərə kəndində Yastı yurd, Saqsagan dağı, Məşədi Bayram yurdu, Qoşa bulaq, Göz bulaq, Şahmurad bulağı və s. mikrotoponimlər vardır. Kənddə qədim qəbiristanlıq və daş fiqurlar qəbirüstü abidələr var idi.

Kənd Budaqdərəsi adlı yerdə salındığına görə belə adlanmışdır. Təklə türklərinin budaqlı tırəsinin adı ilə bağlıdır.

Budaq kənd – Laçın rayonunda kənd adı. Toponim təklə türk tayfasının budaqlı qoluna mənsub olan ailələrin adı ilə bağlıdır. Təklə türklərinin XVI əsrədə Türkiyədən Azərbaycana gəlməsi ehtimal olunur. Kənddə 1924-cü ildə 69 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmış, əhalisi Budaq dərəsi kəndində köçmüştür.

Buğacıq – başqa adı Boğazçıq. Qafan rayonunda kənd adı. Şabadin kəndindən yaranmış obadır. Bu toponim ərəb sərkərdəsi Buğa əl-Kəbirin adı ilə bağlıdır. Kənddə 1886-ci ildə 139, 1905-ci ildə 194, 1914-cü ildə 96 nəfər azərbaycanlı əhalisi yaşamışdır. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Xarabalıqları son vaxtlara kimi Qatnarat kəndinin yaxlığında qalmaqdır.



Davəboynu dağı

Buğakar – Mıgırı rayonunda kənd adı. Mıgırı rayon mərkəzindən 12 km. şimal-qərbdə, Mıgırı çayın sahilində yerləşirdi. 1918-ci ildə kənd ermənilər tərəfindən dağıdılmış, əhalisi Araz çayını keçərək İrana qaçmışdır. Sovet hakimiyyəti illərində kənd yenidən bərpa olunsa da, XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar dağılmışdır. Azərbaycan dilində buga və qar "almamaz (sildirim) qaya" sözlərindən ibarətdir. Başqa bir ehtimala görə, kənd ərəb sərkərdəsi, bu yerlərdə xürrəmilərlə döyüsdə öldürülmüş Buğa əl Kəbirin adı ilə bağlıdır.

Buğda təpəsi – Sisyan rayonunda Ağudi kəndi yaxlığında dağ. Hündürlüyü 2057 m. Əkin üçün sərfəli olan bu dağın ətəyində bugda bitkisi əkildiyindən belə adlandırılmışdır.

Bununis – Sisyan rayonunda kənd adı. İlk dəfə 1468-ci ildən məlumdur. Matenadaranda saxlanılan 08 noyabr





1508-ci il tarixli bir qəbalədə deyilir ki, Bnunis kəndi vardabed Şimavon tərəfindən Tatev monastırına bağışlanmışdır. XIX əsrin ortalarına aid mənbədə Pulnis kimi qeyd olunmuşdur. Bununis fars dilində bune "ev", "bina", "yer" və ərəbcə naus "məbəd", Sasanilər dövründə zərdüşt ölülərinin qəbirləri üzərində tikilən tikinti sözlərindən ibarətdir.

Burcalar – Qafan rayonunda kənd adı. Başqa adı Burcalı Dərzilidir. Dərzili kəndindən çıxmış Burcahilər nəslinin saldığı kənddir. Dərzililər Zəngəzurda bir neçə yaşayış məntəqəsində məskunlaşmış maldar türk elatıdır. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. ADR hökuməti tərəfindən yaradılmış Fövgəladə istintaq Komissiyasının 20.09. 1919-cu il tarixli məlumatında qeyd olunur ki, qəzanın Şakadin və Şixaüz erməni kəndlərindən Burcalar-Dərzili kəndinə silahlı basqın olmuş, ermənilər kənddəki 17 evin hamısını yandırmış, əşyaları talan etmiş, mal-qaranı aparmış, 21 nəfər azərbaycanlılığını öldürmüşlər.



Burunlu – Gorus rayonunda kənd. Dərzili tayfasının saldığı kəndlərdəndir. Zəngilan rayonundakı Bürülü kəndindən çıxan ailələr tərəfindən salındığı güman olunur. 1918-ci ildə ermənilər tərəfindən dağılmışdır.

Burunqot – Sisyan rayonunda kənd adı. Sonrakı mənbələrdə Pirnəqut. Yerli tələffüz forması Pırnəvit. Ermənicə Brnaqot. Zəngəzurun ən qədim kəndlərinəndir. Yazılı ədəbiyyatda beşinci əsrdən adı çekilir. Azərbaycan dilindəki burun (dag burnu) və qot (qut) sözlərindən ibarətdir. Türk dillərində qut "qala", ya da monqolca xot "düşərgə", "dayanacaq" sözlərindəndir. Dağ burnunda dayanacaq, yaxud qala mənasını verir. Bax: Pirnəqut.

Bürülü (Burunlu) – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilində, dağətəyi ərazidə, rayon mərkəzin-



dən 19 km məsafədə yerləşir. Şərikan kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kəndin yaxınlığında Mincivan-Qafan dəmir yolu, Zəngilan-Seyidlər şose yolu və Oxçu çayı keçir. Bürünlü kəndi Şərikan, Şayifli və Seyidlər kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) səkkizilik məktəb, klub, kitabxana, mağaza, və digər sosial obyektlər var idi. 40 ev, 89 nəfər əhali olmuşdur. Bürünlü kəndində Uzun dərə, Şırşır dərə, Qaratikanlı dərə, Noxudlu dərə, Şərikan dərəsi, Güllü yal, Bitti güney, Yarğan dalında biçənək və s. yer adları vardır. Kənddə Vənli, El bulağı, Fındıqlı, Turş suları bulaqları və çoxsayda dərə çayları mövcud olmuşdur.

Kəndi dərzili tayfasına mənsub ailələr salmışdır. Zəngəzur silsiləsində Xüstub dağının tırələrindən birinin burun (çox sərt, döngəli çıxıntı) hissəsində yerləşdiyinə görə belə adlanır. Yerli əhali kəndin adını Büründü kimi tələffüz edir. Abşeronda Ağburun dağı, Xanlarda burun qovaq, Siyəzəndə qızıl burun, Türkmənistanda Burunqum, Burundepe, Buruncuq və s. toponimlər də möv-cuddur.

Bülövlük – Laçın rayonunda kənd. Mıxtökən silsiləsinin (Kiçik Qafqaz) ətəyində, Biçənis çayının sağ sahilində, Qoşasu kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 48 km-də, dəniz səviyyəsindən 2000 m. hündürlükdə yerləşir. Kənddə işğala qədər (1992) orta məktəb, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 19 ev, 95 nəfər əhali olmuşdur. Bülövlük kəndində Şir-şir bulağı, Daş bulaq, Hacı yurdı, Əlinin xırman yeri, Ulu düz, Əhliyyət Qənəət vuru-lan və s. mikrotoponomislər vardır.

Toponim bülöv (kəsici alətləri itiləyən daş) sözündən və çoxluq, yer, məkan bildirən -lük şəkilcisiindən ibarət olub, "bülöv daşı olan yer" mənasındadır.

Bülüldüz – Laçın rayonunda kənd. Qarabağ sıra dağlarının qərb yamacındadır. Bülüldüz kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən 21 km şimalda, dəniz səviyyəsindən 1500 m hündürlükdə, Şəlvə çayının sol sahilindən 1-2 km aralıda yerləşir. Kəndinin yaxınlığında Laçın-Şəlvə şose yolu keçir. Bülüldüz kəndi 1960-ci illərə kimi yaşayış məntəqələri olmuş



Xanlıq yeri, Zəkir, Babadin, Palçıq, Qarakişi, Abbaslar kəndləri ilə qonşu olmuşdur. Kənddə işğala qədər (1992) orta məktəb, tibb məntəqəsi, mədəniyyət evi, mağaza və digər sosial obyektlər var idi. 90 ev, 500 nəfər əhali olmuşdur. Bülüldüz kəndində Zəyli dərə çayı, Öküz ölən meşəsi, Kor bulaq, Qızbəstən bulağı və s. mikrotoponimlər vardır.

Yerli sakinlərin verdiyi məlumatə görə, kəndin adının mənəsi "Büllur düz" deməkdir. Kənd iki dağın arasında, maili düzənlik olan bir sahədə yerləşdiyi üçün bu ad ona verilmişdir.

Çağazur – Laçın rayonunda kənd. Cagazur kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun 35 km-də, dəniz səviyyəsindən 1260 m hündürlükdə yerləşir. Ərazisi 2077 hektardır. Çağazur kəndi Zabux, Mollalar, Avazlar, Malibəy kəndləri ilə qonşudur. Kəndin yaxınlığından şose yolu keçir. Minkənd çayı Çağazür kəndinin ərazisindən axır. Çay Laçın-Minkənd yolu istiqamətində axmaqla kəndi iki hissəyə bölür. Kənddə işğala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 137 ev, 608 nəfər əhali olmuşdur. Çağazur kəndində Ulu güney, Xallanlı yəli, Qızıl qaya, Dik təpələr, Kəklik bulağı, Süleyman bulağı və s. yer adları vardır. Toponim "cağa" – kiçik və "sur" – qala, divar komponentlərindən ibarət olub "kiçik qala (zirvə)" mənasındadır.

Cahangirbəyli – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilindədir. Cahangirbəyli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 8 km-də, dəniz səviyyəsindən 1350 m hündürlükdə, Bakı-Naxçıvan şose yolu kənarında, Bakı-İrəvan dəmir yolu undan 2 km və Mincivan-Qafan dəmir yolu undan 1,5 km məsafədə yerləşir. Kənd Tatar, Turabad və Tiri kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) orta məktəb, kitabxana, mədəniyyət evi, mağaza, ATS, uşaq bağçası, tibb məntəqəsi, 2 inzibati bina, poçt, şərab zavodu və digər sosial obyektlər var idi. 128 ev, 787 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsini XIX əsrədə keçmiş Tərəkəmə, indiki Məmmədbəyli kəndindən köçüb gəlmış Cahan-

girbəy adlı şəxs bina etdiyi üçün belə adlanmışdır. Azərbaycanın Milli Qəhrəmanı Elnur Nuriyev bu kənddə doğulmuşdur.

Camalyurdu – Laçın rayonunda kənd adı. Toponim kəndin əsasını qoyan Camal adlı şəxsin adı ilə bağlıdır. Kənddə 1924-cü ildə 22 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılımışdır.

Canbar – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidədir. Canbar kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 33 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Mincivan-Qafan dəmiryolunun Bürülü dayanacağından 11 km məsafədədir. Rayonun Pirveys, Bürülü, Yuxarı və Aşağı Gəyəli və Qafan r-nun Çəkədin kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) ibtidai məktəb, mədəniyyət evi, mağaza, ATS və digər sosial obyektlər var idi. 30 ev, 48 nəfər əhalisi olmuşdur. Kəndin qarşı tərəfindəki biçənəklikdə qədim Alban kilsəsi var idi.

İnqilaba qədərki ədəbiyyatda topominin Cambar formasına rast gəlinir. Yaşayış məntəqəsini dərzili tayfasının azadlı, ələsgərli və güllü tirələrinə mənsub ailələr Canbar adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Bir fikrə görə, topomin çənbər sözündən olub, "dairə" mənasındadır. Yerə isə bu ad relyefinin formasına görə verilmişdir.

Cıbillı – Qafan rayonunda kənd. Sovet hakimiyyəti illərində Qaraçımən sovetliyinə daxil olmuşdur. Rayon mərkəzindən 6-7 km cənub-şərqdə yerləşir. Topominin mənası XV əsrə bu ərazidə məskunlaşan cibikli türk tayfasının adı ilə bağlıdır. 1873-cü ildə kənddə 80 nəfər, 1886-ci ildə 160 nəfər, 1897-ci ilə 82 nəfər, 1905-ci ildə 90, 1914-cü ildə 77, 1922-ci ildə 52, 1926-ci ildə 53 nəfər yaşamışdır. 1920-cu illərin axırlarında kənd dağılımiş, əhalisi qonşu azərbaycanlı kəndlərinə köçürülmüşdür.

Cılfır – Qubadlı rayonunda kənd. Bərgüşad silsiləsinin yamacındadır. Goyərcik kənd inzibati ərazi vahidiinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərb-





Laçın rayonunun
Cicimli kənd
qəbiristanlığında
daş kitabə

də, rayonun 25-30 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Kənd Səlkin (h. 1270 m yaxın) dağının zirvəsinə yaxın yerləşir. Cılfir kəndi "Dardan yuxarı" adlandırılan kəndlərə daxildir. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər və 20 ev, 100 nəfər əhali olmuşdur. Cılfir kəndində Abbasqulu bulağı, Pənahovun düzü, Qaranlıq bulağı, Səlkin qayası, Hüseynahlının yeri, Çətən qaya, Səlkin dağı və s. yer adları vardır. Yaşayış məntəqəsini XIX əsrin sonlarında Goyərcik kəndindən köçmüş ailələr Cılfir meşəsi adlanan ərazidə saldıq üçün belə adlanmışdır. Azərbaycan dilinin qərb dialektində cılfir sözü "cətin keçilən, sıx, kollu-koslu yer" deməkdir.

Cicimli – Laçın rayonunda kənd. Həkəri çayının sahilindədir. Cicimli kənd inzibati ərazi vahidiyinin mərkəzidir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1275 m hündürlükdə yerləşir. 9 km məsafədə Laçın-Bakı şose yolu keçir. 58 km məsafədə Akarra dəmir yolu stansiyası yerləşirdi. Kənd Həkəri çayından 9 km sağda yerləşir. Cicimli kəndi rayonun Aşağı Cicimli, Güləbird, Gorus r-nun Dığ, Xırrorek və Qubadlı r-nun Əliquluuşağı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, ATS, mağaza, məscid və digər sosial obyektlər var idi. 74 ev, 312 nəfər əhali olmuşdur. Cicimli kəndində Ağ çay, Camalxan bulağı, Yeddi bulaq, Tac bulağı, Salamin bulağı, Oyugun yahı, Kümbəzin düzü, Çobandaş, Mahmudun təpələri, Çinqılı, Dibək dərəsi, Başmaqcı, Nəbioglunun qayası, Quşoturan, Cinlicə, Tənəkli və s. mikrotoponimlər vardır. Kənddə XIV əsrə aid olan Məlik Əjdər turbəsi, Mir Cəfər qalası, inanc yeri olan Ağabəlim ağanın tagbəndi, qədim kurqanlar, qədim qəbiristanlıq olan çoban daşı var idi.

Yaşayış məntəqəsi əslində iki hissədən ibarətdir: Aşağı Cicimli və Yuxarı Cicimli. Aşağı Cicimli kəndi Yuxarı Cicimlidən ayrılmış ailələrin məskunlaşması nə-

ticəsində yaranmışdır. Kənd Yuxarı Cicimlidəki Cicim ocağı adlı qəbir – pirin adı ilə adlandırılmışdır.

Comərdli – Sisyan rayonunda kənd. Sisyan rayonunun azərbaycanlılar yaşamış dağ kəndidir. Rayon mərkəzindən 18 km qərbdə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, Təzəkənd kəndindən 6 km, Ərəfsə kəndindən 3 km məsafədə yerləşir. Comərdli kəndi təmiz havası, saf, diş göynədən bulaqları, gözəl Alp çəmənliyi olan yaraşıqlı dağ kəndidir. Kəndin bulaqları toplaşaraq Xırda çay adlanan, kəndə xüsusi yaraşıq verən dağ çayını əmələ gətirirdi ki, həmin çay Ərəfsə kəndindən keçən Dəli çaya qovuşur və Sisyan rayon mərkəzi yaxınlığında Bazar çaya töküldü. Yerli sakinlər kəndin adını "Comartlı" şəklidə tələffüz edirdilər. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Comartlu şəklində göstərilmişdir. Mənşəcə kəngərlilərin sofulu tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Comərdli sözü kəndin binasını qoymuş Comərd kişisinin adı ilə bağlıdır.

Bu kəndi 2 qardaş – Kərbəlayı Comərd və Alagöz Məhəmməd salmışlar. Kənddə yaşayanların hamısı bu iki qardaşın törəməsidir. Qeyd etmək lazımdır ki, müstəqil dövlətimizin banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin atası Əlirza kişisinin və anası İzzət xanımın ulu babaları Comərd kişi olmuşdur. Statistik məlumatlara görə Comərdli kəndində 1886-ci ildə 244, 1905-ci ildə 410, 1914-cü ildə 770, 1931-ci ildə 149, 1986-ci ildə 200 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ilə qədər Comərdli kəndində 110 ev olmuş, 800-dən çox adam yaşamışdır. 1918-ci ilin yayında Andranikin daşnak qoşunu Comərdli kəndinə hücum etmiş, lakin comərdlilərin ciddi müqaviməti ilə rastlaşmışlar. Kəndin Çala yurd deyilən yerində güclü atışma olmuş və bu döyüşdə Andranikin məşhur bir polk komandiri Comərdli sakini Əyyub Əmiraslan oğlu tərəfindən öldü-



Laçın rayonunun
Cicimli kəndində¹
Məlik Əjdər türbəsi
və kar günbəz



Sisyan rayonunun
Urud qəbiristanlığında
qoc heykəlli abidə
(XV əsr)

rülmüşdür. Bir neçə gün sonra daha mütəşəkkil şəkildə Comərdliyə hücum edən daşnaklar kəndi yandırıb tala-mış, 100-dən çox sakinini qətlə yetirmişlər. Comərdli camaati Taxta körpübən keçib Sisyan yurdu və Mərcanlı yaylığını aşaraq, Naxçıvana getmiş, Culfanın və Şəru-run kəndlərində məskunlaşmışdır.

Azərbaycan milli torpaqsünsəliq və ekologiya elmlərinin banisi, Milli Akademiyamızın yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim akademik Həsən Əlirza oğlu Əliyev bu qanlı qırğınların canlı şahidi kimi ömrünün son günlərinə qədər həmin hadisələri xatırlayıb,

mərdlilərin qeyri-bərabər döyüsdə düşmənə qarşı necə fədakarlıqla döyüşməsini, kəndlərinin dağıdılıb yandırılması, bir əmisinin atın tərkinə aldığı 10 yaşlı oğlunun arxadan atılan erməni güllesindən ölməsini, digər əmisinin isə arvadı və südəmər körpə qızı ilə kəndin kənarındaki bir mağarada gizlənməsini, ermənilərin mağaraya hücum zamanı isə son patrona kimi atışdığını, axırda isə daşnakların mağaraya girərək əmisinin başını kəsdiyini, əmi-

si arvadını və südəmər uşağı isə süngü ilə min bir əzab verərək öldürdüklərini, Comərdli camaatının çoxlu itkilər verdikdən sonra dağlarla qaçaraq, Naxçıvana pənah aparmasını yana-yana, erməni daşnaklarına qarşı sonsuz bir nifrət hissi ilə danişirdi .

1923-cü ildə kənd camaatının bir hissəsi yenidən Comərdliyə qayılmış və doğma kəndlərini bərpa etmişlər. Comərdlidə 1927-ci ildən 4 siniflik ibtidai məktəb açılmış, 70-ci illərdə isə 8 illik məktəbə çevrilmişdir. 1935-ci ildə kənddə kolxoz qurulmuş, kolxoz 1960-61-ci ildə Ərəfsə kolxozu ilə birləşdirilmiş, 1971-ci ildə isə Təzə kənd, Ərəfsə və Comərdli kolxozlarını əhatə edən mərkəzi erməni kəndi Təzə kənd olmaqla "Tasik" sovxozu yaradılmışdır. Comərdli kəndinin ətrafındakı bütün yerlərin adlarını comərdlilər özləri qoyduqlarına görə bu mikroponimlər təmiz Azərbaycan türkçəsindədir: Şirran bulaq, Əli bulaq, Sarı bulaq, Xırda çay, Təknə göl,

Laləli bulağı, Sandıq daş, Qoyun dağılan, Çala yurd, Dəvə boynu, Ərzurum, Gamiş uçan, Vənli dərə, Sallıq, Qaravış daşı, Əhməd yoxusu, Səlim gədiyi və s.

1988-ci ildə Comərdli kəndində 45 ev var idi, 200-ə yaxın adam yaşayırıdı. 1988-ci ilin dekabr ayında Qərbi Azərbaycanda olan bütün ellərimiz kimi, Comərdli kəndi də boşaldıldı. Comərdlilər hazırda Naxçıvan, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Tanahat adlandırılmışdır.

Craxor (Kənd Craxoru) – Qafan rayonunda kənd. Rayonun Qafan dərəsi bölgəsində yerləşirdi. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, Baldırğanlı dağının ətəyində, meşələrlə əhatə olunmuş yerdə yerləşmişdir. 1897-ci ildə kənddə 18 nəfər, 1922-ci ildə 20 nəfər, 1931-ci ildə 34 nəfər əhalisi olmuşdur. 1988-ci ilin noyabrında erməni millətçiləri bu kəndin əhalisini də qovmuşlar.

Cüdələr – Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2076 m. Şəlvə və Piçənis çayları arasında, Çorman kəndindən cənubdadır. Dağ əvvəllər burada Cüdələr adlı nəslin yaylaq yurdu olmasına görə belə adlandırılmışdır.

Çalbayır – Laçın rayonu ərazisində dağ silsiləsi. Şəlvə və Piçənis çayları arasındadır. Oronim çal (rəng mənasında) və türk mənşəli bayırbair (dağ döşü, yamac, təpə) sözlərində ibarət olub, "çal rəngli təpə" mənasındadır.

Çanaxçı – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Çanaxçı şəklində göstərilmişdir. 1914-cü ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Xarabalıqları Ərcəzür kəndinin yaxınlığındadır. Qaradiqa kəndindən yaranmışdır. Çanaxçı "ağacdan çanax düzəldənlər" mənasındadır. Kənddə 1886-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır.

Çardaqlı – Qubadlı rayonunda kənd. Dağetəyi ərazi dədir. Çardaqlı kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 10 km-də yerləşir. 45 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Çardaqlı kəndi Xələc, Tarovlu və Əyin kəndləri



Dağ başı dolu gözlər,
Sağı yox, solu gözlər.
Hayif mənim gözlərim –
Bivəfa yolu gözlər.

Zəngəzur folkloru



ilə qonşudur. Çardaqlı kəndində işgala qədər (1993) orta məktəb, ATS, kitabxana, tibb məntəqəsi, inzibati bina və digər sosial obyektlər var idi. 40 ev, 109 nəfər əhali olmuşdur. Kəndində Qarağac bulağı, Qısraq bulağı, Ehsan bulağı, Sarıyoxus. Qızıl qaya və s. yer adları vardır. Kənddə orta əsrlərə məxsus qəbiristanlıq da var idi.

Yaşayış məntəqəsi Korcalanlı kəndindən köcüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Xalq etimologiyasına görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş hündür təpədə düzəldilmiş daş çardağın adı ilə bağlıdır. Bu adda toponim Şəmkir və Tərtər rayonlarında da mövcuddur.

Çatal kaha – Sisyan rayonu ərazisində dağ adı. Toponim dağın görkəmi ilə əlaqədar yaranmışdır. Mürəkkəb quruluşlu toponim olub, iki tərkib hissəyə ayrıılır: "çatal" (haça, parçalanmış) və "kaha" (coğrafi termin). Haça dağ mənasındadır.

Çətən daş – Sisyan rayonu ərazisində dağ. Salvartı dağının yaxınlığındadır. Daşlar silsilə sıra ilə çətən kimi düzüldüyündən belə adlanırdı. Qaçaq Nəbinin səngərlərindən biri olmuşdur.

Çaundur çayı – Öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza töküller. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçəndə isə Mədən çay adlanır. Büyük qolları Gığı çay və Əcənan çaydır. Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrənən başlayaraq, məskunlaşan səlcuqların çavındır qolunun adı ilə bağlıdır.

Çaykənd – Qafan rayonunda kənd adı. Əvvəlki adı Mahmudlu. Bax. Mahmudlu kəndi.

Çaylı – Laçın rayonunda kənd adı. Çay kənarında yerləşdiyinə görə belə adlanmışdır. Kənddə 1924-cü ildə 13 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Çaytumas – Qubadlı rayonunda kənd. Həkəri çayıının sol sahilində, Həmzəli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə,

Bu dərd məni dəng
eylər,
Vurar başa, səng eylər.
Dərd ki adam
öldürməz –
Soldurur, bədrəng
eylər.

Zəngəzur folkloru

rayonun 21 km-də, dəniz səviyyəsindən 730 m hündürlükdə yerləşir. Kənddən 22 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Ərazidən Laçın-Akara şose yolu keçir. Çaytumas kəndi Xanlıq, Həmzəli, Aşağı Mollu və Cəbrayıł r-nun Dağ Tumas kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, 2 mağaza və digər sosial obyektlər var idi. 140 ev, 520 nəfər əhali olmuşdur. Ərazisi 1010 hektar idi. Çaytumas kəndində Soltanlı, İbadullah dərəsi, Kırışlı dəvə və s. yer adları vardır. Burada Dəvə aynaqı, İbrahim kahası, Gəmi kimi mikrotoponimlər də vardır. Kənddə XIX əsrə aid məscid, Yel piri və İsrafil piri də var idi.

Keçmiş adı Tumaslıdır. XIX əsrədə Cəbrayıł rayonun Dağ Tumas kəndindən köçmüş ailələrin Həkəri çayının sol sahilində məskunlaşması nəticəsində yaranmışdır. Çay sahilindəki Tumas kəndi anlamındadır.

Çəmbərəkənd – Laçın rayonunda kənd. Əvvəlki adı Çəmbərəxaç. Qarabağ silsiləsinin yamacında, İrçan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Çəmbərəxaç kəndi Mığıdərə, Dəyhan, Şuşa rayonunun Qaladərəsi, Xumarta və Köhnəkənd kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər, 10 ev, 53 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsi bəysülülər nəslinə mənsub ailələrin Çəmbərəxaç adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali kəndi Çəmbərəxaç formasında işlədir. Toponim "çəmbər (dairə) formalı xaç" mənasındadır. Yerli məlumata görə, həqiqətən burada üstündə xaç şəkili olan çəmbərə formalı daş varmış.

Çəmənli – Laçın rayonu ərazisində çay. Qozlu kəndinin cənubundan axaraq Şəlvə çayına tökülür. Başlanğıcını Çəmənli adlı yerdə götürdüyüñə görə belə adlanmışdır. Birinci İpək kəndi yaxınlığından axdığı üçün İpəkçay da adlanır.

Çəpni – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Çapni şəklində göstərilib. XVI əsrədə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənşəcə



*Duman dağı tutubdur,
Çıskin bağı tutubdur.
İstərəm duram galom –
Yolu yağı tutubdur.*

Zəngəzur folkloru



*Durdum getdim suya
mən,
Sudan aldım dua mən.
Qaranquşça olmadım,
Tikəm isti yuva mən.*

Zəngəzur folkloru

Selcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını eks etdirir. Bu tayfanın çobanlı olması ehtimalı da vardır. Qafan rayonunda Çəpni kəndi ilə yanaşı, Çobanlı kəndinin olması da bu ehtimalı gücləndirir. Mahmud Qaşqarliya görə, Çəpni Oğuz xanın oğlu Goy xanın 4-cü oğlunun adıdır. Çəpnilər böyük tayfa olaraq Ağqoyunluların və Səfəvilərin hakimiyyətində mühüm yer tutmuşlar. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və burada İrandan gəlmə ermənilər yerləşdirilmişdir.

Faruk Sumərə görə, Türkiyədə Çəpni adlı 43 kənd vardır. Hazırda Türkiyənin Qara dəniz sahilərində, Rizə, Giresun, Ordu, Trabzon, Samsun bölgələrində çəpnilər toplum halında yaşamaqdadır. Kəlbəcər rayonunda Çəpni kənd adı ilə mənşəcə eynidir.

Çərəli – Qubadlı rayonunda kənd. Dağlıq və dağətəyi ərazidədir. Çərəli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 13 km-də, dəniz səviyyəsindən 920 m hündürlükdə yerləşir. 40 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Çərəli kəndi Saldaş, Boyunəkər, Göyyal və Hərtiz kəndləri ilə qonşudur. Kəndində işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza, idman zalı, dəyirman və digər sosial obyektlər var idi. 97 ev, 315 nəfər əhali olmuşdur. Çərəli kəndində Qara Çuxur, Göynava, Taxtalar, Mavdan, Ağ yol, Xəçin dərə, Saqqızlı, Ağ düz, Qaraquzey, Qoçu aşan, Qurd dərəsi, Xırman dərəsi, Böyük Güney, Şəmsəddin piri, Hana qaya, Topallıq, Qaya dibi, Şahsuvar bağlı, Qızıl ölü, Qaramalı dərə, Bağ dərə, Qəhrəman düşən və s. yer adları vardır. Kənddə orta əsrlərə məxsus qəbiristanlıq var idi.

Yaşayış məntəqəsini sofulu tayfasına mənsub ailələr Çərəli adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçılara görə, toponim çərəçörə (örüş) sözündən və -li şəkilcisinindən ibarət olub, "otlaq, örüş yeri" mənasındadır. Cənubi Azərbaycanda da eyniadlı kənd mövcudur. Görkəmlı dövlət xadimi, uzun illər Azərbaycanda müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışmış, o cümlədən, 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuş, tarix elmləri doktoru Kamran Hüseynov Çərəli kəndində doğulmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış üzvü Arif Alişanov, Türkiyənin Giresun Universitetinin rektoru, professor Aygün Attar soykökü etibarı ilə bu kənddəndir.

Çıraqlı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Kamallı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Rayon mərkəzindən şimal-qərbdə, rayonun 56 km-də, dəniz səviyyəsindən 1620 m hündürlükdə yerləşir. Kənd bir tərəfdən El yolu adlanan silsilə zirvəli dağlar, digər tərəfdən Qırmızı palid meşəsi və Laləzar çəmənlilikləri ilə əhatə olunmuşdur. Çıraqlı kəndi Alxaslı, Kamallı, Qarakeçdi, Minkənd və Bozlu kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq baxçası, kitabxana, tibb məntəqəsi, mağaza, ATS və digər sosial obyektlər var idi. 162 ev, 619 nəfər əhali olmuşdur. Çıraqlı kəndində Çaxmaq daşı, Nəbi yurdı, Dik yurd, Şabanzadə çuxuru, Pir bulağı, Damcılı bulağı, Nəcəf bulağı və s. yer adları vardır.

Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XVIII əsrədə Dərələyəz mahalından gəlmmiş Çıraq adlı kor bir səxs salmışdır.

Tədqiqatçılar toponimi qızılbaşların Çıraqlı tayfasının adı ilə əlaqələndirirlər.

Çıraqlıbaşı – Laçın rayonu ərazisində dağ. Dağ həmin rayondakı Çıraqlı kəndinin baş tərəfində (yuxarı hissəsində) yerləşdiyi üçün belə adlanmışdır.

Çilgəz – Laçın və Kəlbəcər rayonları ərazisində dağ. Hündürlüyü 2362 m. Mıxtökən silsiləsinin şərqi hissəsindədir. Toponim cil (ləkə, xal) və gəz (gədiyin ən alçaq yeri, dağ belində aşırım) sözlərindən yaranmışdır. Dağın aşırılığında və yamacında yayılan ağ-boz rəngli daşlar uzaqdan dağı cil-cil göstərdiyinə görə ona belə ad verilmişdir. Laçın rayonu ərazisində bu dağın ətəyində eyniadlı mineral bulaqlar var.

Cinar – Laçın rayonunda kənd adı. Çox güman ki, bölgədəki coxsayılı cınar ağaclarının adı ilə bağlıdır. Kənddə 1924-cü ildə 26 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Çiriş – Qafan rayonunda kənd adı. Gəgəli tayfasının qışlağı əsasında yaranmışdır. Qafan rayon mərkəzindən



*Maralın dizi qanlı,
Topuğu, dizi qanlı.
Zülüm fələk zülmüdür,
Tutublar bizi qanlı.*

Zəngəzur folkloru



43 km. aralı, Kurud kəndinin 3 km-də, dağətəyi ərazidə yerləşirdi. Kənddə 1886-ci ildə 68, 1905-ci ildə 30, 1931-ci ildə 95 nəfər azərbaycanlı əhalı yaşamışdır. 1918-ci ildə kənd dağidlılmış, əhalisi qovulmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi yenidən qayıdaraq kəndi bərpa etmişdir. 1950-ci ildə kolxoz ləğv edilərək Gığı sovxozuna birləşdirilmiş, kənd camaatı Kurud və Kis kəndlərinə köçürülmüşdür.

Çobanlı – Qafan rayon mərkəzindən 15 km şimal-şərqdə Oxçu çayının qolu olan Ecanan çayının sol sahilində yerləşir. Hər tərəfi dağlıq və meşəlikdir. Kəndin adı 24 Oğuz tayfasından biri olan Çobanlı tayfasının adındandır. "Urud və İskəndər qalası livalarının müfəssəsəl dəftəri"ndə kəndin adı Çobanbağı kəndi kimi göstərilir. 1831-ci ildə kənddə 16 nəfər, 1873-cü ildə 195 nəfər, 1897-ci ildə 152, 1905-ci ildə 160, 1914-cü ildə 156, 1931-ci ildə 49 nəfər əhalı yaşamışdır.

1918-ci ildə Çobanlı kəndi daşnaklar tərəfindən dağidlılmış, əhalii isə son nəfərinə kimi kənddən qovulub çıxarılmışdır. Sovet hökuməti qurulduğdan sonra Çobanlı camaatının az bir hissəsi yenidən kəndə qayıtmış, dağılmış təsərrüfatı bərpa etmiş, kolxoz qurmuş, 8 illik məktəb tikmişdir. 30-cu illərdə kənddə Oxdar kəndi ilə birlikdə kolxoz qurulmuş, 50-ci illərdə isə bölgənin digər azərbaycanlı kəndləri kimi (7 kənd) Çobanlı kəndinin kolxozu da "Noraşenik" erməni sovxozuna birləşdirilmişdir. 1988-ci ildə kənddə 18 ev var idi, 100-ə yaxın əhalii yaşayırırdı.

Toponimləri: Ağ göl yaylağı, Pir bulağı, Oxdar çayı, Çobanlı dərəsi, Qoz dibi və s.

Çorman – Laçın rayonunda kənd. Şamkənd kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 60 km-də yerləşir. Kəndin ərazisindən Laçın-Şamkənd şose yolu keçir. Nağdalı çayı kəndi iki yerə bölür. Kənddə işgala qədər (1992) orta məktəb, klub, su dəyirməni, mağaza və digər sosial obyektlər var idi. 55 ev, 258 nəfər əhalii olmuşdur. Kəndin ərazisində nadir bitkilərdən sayılan qırmızı palid ağacı bitir.

Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin adı orman sözündən götürülmüşdür. Meşəlik sahəsi çox ol-

düguna görə əhali arasında Çorman adlandırılmışdır. Kəndin əhalisi qasımıuşağı adlı kiçik tayfaya mənsub ailələrin nəslinə aiddir. Bəzi tədqiqatçılar toponimi Qafqaz Albainyasının tayfa birliyinə daxil olan Çor (Çur) tayfasının adı ilə əlaqələndirirlər.

Çöpədərə – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidədir. Çöpədərə kənd inzibati ərazi vahidinin mərkəzidir. Rayon mərkəzindən qərbdə, rayonun 16 km-də yerləşir. 4 km məsafədə, sağda Bakı-Naxçıvan dəmir yolu və Bakı-Mehri şose yolu yerləşirdi. Kəndin içərisində Sobi çayı axırdı. Kəndin ərazisində Hətəmxan, Çinarlı, Tərnəvid dağları, İsmayıllı, Əhəngyanan, Cabbarlı, Qərəşdər dərələri Cabbarlı bulağı, Tərnəvid bulağı və s. yer adları vardır. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, 2 inzibati bina və digər sosial obyektlər var idi. 78 ev, 329 nəfər əhali olmuşdur.

Yerli məlumatata görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanda olan Çöpədərə kəndindən gəlmış ailələr tərəfindən salındığına görə belə adlanmışdır. Toponim çöp (Türk dillərində "payız", "payız otlağı" mənasındadır) və dərə sözlərindən ibarət olub, "payız otlağı" olan dərə" mənasındadır.

Çuxurqışlaq – Laçın rayonunda kənd adı. Toponim "çuxur" və "qışlaq" səzlərindən ibarət olub, yaşayış məntəqəsinin yerləşdiyi ərazi ilə bağlıdır. Kənddə 1924-cü ildə 26 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Cullu – Qafan rayonunda kənd adı. Qafan-Gorus avtomobil yolunun sol tərəfində yerləşirdi. Səlcuq oğuzlarının Çul tayfasının adı ilə bağlıdır. Kənddə 1886-ci ildə 1100, 1905-ci ildə 85, 1914-cü ildə 110, 1931-ci ildə 69 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Sonra əhalinin bir hissəsi geri qayıtmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir.

Çürük qaya – Sisyan rayonunda dağ adı. Rayonun Ağudi kəndi ərazisində yerləşir. Dağ boş daş süturlarından yarandığı üçün belə adlandırılmışdır. Mürekkeb quruşlu olub, I növ təyini söz birləşməsi tipində formalaşmış oronomik addır.





*Yagış yağmayaında
qurban kəsib deyərlər:
"Allah, biz sənə can
borcluyuq, qurban borc-
luyuq. Sən də biza çörək
borclusən."*

Zəngəzur folkloru

Dad Məlik – Gorus rayonunda dağ adı. Qədim türk dillərində tey (ted) "dağ" və Məlik (şəxs adı, yaxud titul) sözlərindən ibarətdir. Orta əsrlərə aid mənbələrdə Tatev monastırına tabe olan Teyməlik kəndinin adı çəkilir.

Dambulaq – Laçın rayonunda kənd. Mıxtökən silsiləsinin yamacında, Şəlvə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 72 km-də, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Dambulaq kəndi Şəlvə, İmanlar, Kaha, Oğuldər, Zagaltı və Qorçu kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 85 ev, 510 nəfər əhali olmuşdur. Dambulaq kəndində Keşik dağı, Qatar dağı, Məcidin damı, Kərimin gölü, Parameşənin yası, Dəyirmi göl, Kəl olənin dərəsi, Şərəfin dərəsi, Agyolun dərəsi, Kamışuçanın dərəsi, Çinqıllığın dərəsi, Yelliyurdun təpəsi, Sarəyarganın təpəsi, Dambulagın düzü, Ələm ağacının düzü, Ocaq bulağı, Seyid Səkinənin bulağı. Topqaya bulağı və s. yer adları vardır. Kənddə qədim qəbiristanlıq və Qətl ağacı, Ocaq bulaq Pirin yası adlı inanc yerləri vardır.

Yerli sakinlərin verdiyi məlumatə görə, kənd ilk dəfə Seyid Ali Xəlfənin yaylığı olmuşdur. Sakinlər rəvayət edirlər ki, Dambulaq düzü adlanan yerdə Seyid Ali Xəlfənin damı varmış və kənddə icməli su yox idi. Onun uşaqları susuzluqdan əziyyət çəkirmişlər. Seyid Ali Xəlfə damın içində çəliyini yerə vuraraq su diləyib və su gəlib. Kəndin adı da Damdan bulaq çıxır mənasını verib.

Toponim dam (qazma, ev, tikili) və bulaq sözlərindən ibarət olub, "damlı yerdəki bulaq" mənasını bildirir. Yaşayış məntəqəsi eyniadlı bulağın adı ilə adlandırılmışdır.

Darabas – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Darabaz şəklində göstərilmişdir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və buraya Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1948-ci ildə kənd ermənicə Darbaz adlandırılmışdır. Yerli əhali içərisində tələffüz forması Darabas, yaxud Dər-Abbas. Əsli Darvaz.

İlk dəfə Babək ilə əlaqədar hadisələrdə ərəb mənbələrində Darvaz dağının adı qeyd olunur. Hazırda Zəngəzurda Bazarçayın sol sahilində Şəki kəndinin ərazisində Darvazatəpə dağı vardır. Dağın adının fars dilində darvaza – "keçid", "qapı" sözü ilə izah olunması səhvdir. Əslində toponim suriya dilində dair, ərəbcə deyr, "məbəd", "monastır" və baz "təpə" sözlərindən ibarətdir. XIX əsrə Tiflis quberniyasının Borçalı qəzasında iki Darvaz kəndi, Yelizavetpol quberniyasının Cavanşir qəzasında Darvaz kənd xarablığı (133,75), Zaqtala rayonunda Darvazbinə kənd adları ilə mənaca eynidir. Toponimin "baz" hissəsi türk dillərində baz "dağ çökəkliyi", "sıldırm qaya" mənasını verir. Sisyan rayonunun Urud qalasından qafanın Kuhrud kəndinə gedən yolun üstündə olan kənd. Babəkin son döyüşlərinin bu ərazilərdə olması ehtimal olunur. Kənddə 1886-cı ildə 453, 1905-ci ildə 440, 1914-cü ildə 1128 nəfər azərbaycanlı əhali yaşamışdır. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 10.09.1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Darbas adlandırılmışdır.

Darvaz – Qafan rayonunda Qaçaran qəsəbəsi ərazisində Oxçuçayın yaxınlığında salınmış qədim qala. Tərixçilərin ehtimalına görə, Babəkin Bəzzeyn qalasını düşmən hücumlarından daha etibarlı qorumaq üçün tikdirdiyi bir mühafizə səddidir. Qala, bir növ, darvaza rolu oynamış və "dar qapı" mənasını verir.

Daşaltı – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda bu kənd Daşnov kəndi ilə eyni coğrafi koordinatlarda göstərilmişdir. Çox güman ki, Daşnov kəndinin başqa adıdır.

Daşbaşı – Qafan rayonunda kənd adı. Rayon mərkəzindən 29 km şimal-qərbdə, Kığı çayının sol sahilində qayalıqda yerləşirdi. Kənd pürülü və Pürülü kəndləri ilə qonşu idi. "Dağın yuxarı hissəsində, qaya üstündə salınmış kənd" mənasını daşıyır. XIX əsrə Zəngəzurda yaşamış Puşanlı tayfasının qışlaqlarından birinin adıdır. Kənddə 1886-cı ildə 53, 1914-cü ildə 87, 1931-ci ildə 42, 1986-cı ildə 170 nəfər azərbaycanlı əhali yaşamışdır. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.



Uşağı gecə cəvizi
ağacının altında saxla-
san, suyun üstündən ad-
latsan, vürgün vurur.

Zəngəzur folkloru



Sirik kəndinin yaxlığında bir Fal daşı var. O daşın üstünə çıxan, hava qarışar, yağış yağar.

Zəngəzur folkloru

Daşlı – Laçın rayonunda kənd. Şəlvə çayının sahilində, Çalbayır silsiləsinin ətəyindədir. Daşlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun 70 km-də, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin ərazisindən Daşlı çayı axır. Kənd Qabaqtəpə, Qətərdaşı və Uzun yal dağlarınını ətəyində yerləşir. Burada işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 3 mağaza, uşaq bağçası, poçt, inzibati bina və digər sosial obyektlər var idi. 135 ev, 684 nəfər əhali olmuşdur. Daşlı kəndində Əlik güneyi, Həzinin güneyi, Soyuq bulaq, Qoşa bulaq, Ceyran bulağı, At bulağı və s. yer adları vardır. Kənddə Daşlı çayının üzərində iki qədim körpü və Seyid Hafızə xanımın ziyyarətgahı vardır.

XIX əsrde Zəngəzur qəzasında yaşamiş qaraçorlu tayfasının əliyanlı qolunun qışlaqlarından biri olmuşdur. Sonralar həmin tayfaya mənsub ailələr buranı daimi kəndə çevirmişlər. Qışlaq daşlı ərazidə salındığına görə belə adlanmışdır.

Daşnov – Qafan rayonunda kənd adı. "Daş" və "nov" (ark, kanal) sözlərinin birləşməsindən düzəldilmişdir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xərətiesinin adlar göstəricisi" toplusunda kəndin adı göstərilmişdir. Qafan rayon mərkəzindən 18 km. şimal-şərqdə, Sevakar kəndinin yaxlığında yerləşirdi. Kənddə 1886-ci ildə 31, 1905-ci ildə 47, 1914-cü ildə 39 nəfər azərbaycanlı əhali yaşamışdır. Kənd 1918-ci ildə dağdırılıb yandırılmış, əhalisi soyqırıma məruz qalmışdır.

Daştun – Mıgrı rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xərətiesinin adlar göstəricisi" toplusunda kəndin adı Taştun şəklində göstərilmişdir. Albaniyanın ən qədim türk-mənşəli toponimlərindəndir. Musa Kalankatlıının "Alban" tarixində VII əsrə aid hadisələrdə Taştan kimi qeyd olunmuşdur. Bu göstərir ki, indiki Meğri rayonunun ərazisi Albaniya ərazisinə daxil idi. İki dilli terminidir. Türk dillərində das "qaya" və ermənicə tun "dam, ev" mənasındadır.

Davudlu – Qubadlı rayonunda kənd. Dağətəyi ərazi də, Bərgüşad çayının sahilindədir. Novlu kənd inzibati

ərazi vahidinin tabeliyindədir. Rayon mərkəzindən şimalda, Ağızı və Qarayazı düzlərinin ərazisində yerləşmişdir. Kənddə işgala qədər (1993) natamam orta məktəb, mağaza və digər sosial obyektlər var idi. 60 ev, 70 nəfər əhali olmuşdur. Kənddə Laləzər körpüsü və Goy qala kimi tarixi abidələr var idi. Yaşayış məntəqəsini Davud adlı şəxs saldıguna görə onun adı ilə adlanmışdır. Bəzi tədqiqatçılar kəndin Səfəvilər dövründə Qarabağ bəylərbəyisi olmuş Davud bəyə məxsus mülklərdən olduğuna görə belə adlandığını ehtimal edirlər. XX əsrin əvvəllərində burada Sofulu tayfasına mənsub ailələr de məskunlaşmışlar.

Deşdahat – Qubadlı rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Başarət kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1405 m hündürlükdə yerləşir. 53 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin 17 km-dən Bakı-Laçın şose yolu keçirdi. Deşdahat kəndi Qubadlıının Hat, Laçın r-nun Səfiyan, Fərəcan, Cəferabad və Hadrut r-nun Seçməli, Tezxarab, Ağca kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər və 10 ev, 41 nəfər əhali olmuşdur. Deşdahat kəndində Dərə yeri, Cöpün düzü, Cığa düz və s. yer adları vardır. Yaşayış məntəqəsini Böyük Hat (indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan yerdə saldıguna görə belə adlandırılmışdır. Dəşt sözü İran dillərində "çöl" mənasındadır. Toponimin Hat komponenti bölgənin alban tarixi ilə əlaqədardır. Moisey Kalankatuklunun "Alban tarixi" əsərində deyilir: Babik püşk atdı, Qorun bəxtinə Hat kəndi, Qazanın bəxtinə isə Şalat kəndi düşdü.

Toponimin digər izahı "daş" sözü ilə əlaqədardır. Böyük Hat kəndindən ayrılmış ailələrin yaxınlıqdakı daşlıq ərazidə saldıqları yeni kənd Daşlı Hat adlandırılmış, yerli tələffüz formasına uyğun olaraq Daşlı Hat şəklində işlənmişdir. XIX əsrədə aparılan kameral siyahıyalma sənədlərində, eləcə də Qafqazın rus tədqiqatçılarından olan S.P.Zelinskinin 1886-cı il tarixli "Yelizavetpol quberniiyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi möişət vəziyyəti" adlı tədqiqat



*Evdə adam olmasa
da, içəri girəndə salam
verərlər. Deyərlər, evdə
kimsənlər var. Onlar
evə xeyir-bərəkət gəti-
rir, qaranquş-filan do-
nunda adamin yuxusuna
girir.*

Zəngəzur folkloru



Cicimli kəndinin yuxarı başındakı qoşa günbəzin birinin adı Malikdir, o birinin adı Əjdərdir. Əjdər günbəzini Kar günbəz də deyirlər.

O günbəzi tikəndə bir pəhləvan o biri pəhləvana daş verirmiş. Daş verən deyirmiş: "Daşı al." Amma daş hərən eşitmirmiş. Daş verən qarğıyır, deyir: "Səni görüm kar ola-san!" Bu sözdən Əjdər günbəzi kar olur.

Zəngəzur folkloru

eserində əliyanlı tayfasına mənsub Böyük Hat, Kiçik Hat və Daşlı Hat kəndlərinin adları çəkilir.

Dəflər – Laçın rayonunda kənd adı. Kənddə 1924-cü ildə 23 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Dəlləkli – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-də, Çöpədərə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 14 km-də yerləşir. 1 km məsafədə, sağda Bakı-Naxçıvan dəmir yolu və Bakı-Mıgır şose yolu yerləşir. Kəndin ərazisində Çinarlı, Cabbarlı və Güllüzəmi dağları vardır. Kənddə işgala qədər (1993) natamam orta məktəb, klub, tibb məntəqəsi, magaza və digər sosial obyektlər var idi. 66 ev, 282 nəfər əhali olmuşdur. Kəndə yaxın olan Araz çayının içərisindən salınmış taxta körpünün izləri qalmışdır. Yaşayış məntəqəsini Dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır. Keçmişdə Mərzili və Ərəbbaloglan icmalarının tərkibində də dəlləkli tırei si qeydə alınmışdır.

Dəlləkli – Qafan rayonunda kənd adı. Zəngilan rayonundakı eyni adlı kəndlə oxşar mənali etnotoponimdir. 1918-ci ildə dağılmışdır. Kənddə 1886-ci ildə 118, 1905-ci ildə 336, 1914-cü ildə 276 nəfər azərbaycanlı əhali yaşamışdır.

Dəmirçilər – Qubadlı rayonunda kənd. Dağətəyi ərazi-dədir. Dəmirçilər kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayonun 4 km-də, dəniz səviyyəsindən 730 m hündürlükdə yerləşir. 33 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Yaxınlığından Qubadlı-Bakı şose yolu keçir. Ərazisində Bərgüşad və Ağça çayları axır. Dəmirçilər kəndi Qubadlı şəhəri, Dondarlı və Poladlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi və məscid var idi. 169 ev, 645 nəfər əhali olmuşdur. Dəmirçilər kəndində Kosa dağı, Qılba dibi, Yumuşru təpə, Sumaxlı təpə, Qaravul təpəsi, Şahtaxtı, Qazan qayası, Qaya dibi, Qara qaya, Ağ qaya, Taxt yurdu, Çaxır-Çuxur dərəsi, Yemlikli dərə, İnnablı dərə, Böyük dərə, Bağmanlar düzü, Avdarxana düzü və s. yer adları vardır. Kəndin ərazisində Mağal yeri bulğası, Sarılıq bu-

lağı, Arx altı bulağı, Əhmədin bulağı və İncirli bulaq adlı bulaqlar vardı. Kənddə XIV əsrə aid iki türbə, XIX əsrə aid tağbənd, Hacı Bədəl körpüsü, XIX əsrə aid məscid, Qız-oğlan qayası, qala içərisində iki hovuz, bir bulaq, iki su dəyirmanı, su dingi və orta əsrlərə məxsus qəbiristanlıq da var idi.

Hacı Bədəl körpüsü XIX əsrə Dəmirçilər kənd sahini, mötəbər insan, xeyriyyəçi Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Bu körpü 11 kəndin Qubadlı rayon mərkəzi ilə əlaqəsini bərpa etmişdir. XIX əsrə aid olan məscid Dəmirçilər kənd aqsaaqqallarının təşəbbüsü və sakinlərin öz vəsaitləri hesabına tikilmişdir. İslamşunas, tatixçi alim Bəhlul Behcət 1938-ci ildə nəşr olunan "Qaçaq Nəbinin tarixi" əsərində Dəmirçi kəndinin Zəngəzur qəzasının general-major Həsən ağa Ağalarova məxsus olan kəndlərindən olduğunu göstərir. Kəndin adı Qızılbaşların Dəmirçilər tayfasının adı ilə əlaqədardır.

Dəmir dağ – Sisyan rayonunda dağ adı. Sisyan rayonu ilə Naxçıvan MR-nın sərhədində. Murxuz kəndindən yuxarıda, Qırxlar piri və Əyri dağla yanaşı yerləşirdi. Mənbələrdə Demidağ və Dəmirri dağ kimi də göstərilmişdir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş verstlik xərîtesinin adlar göstəricisi" toplusunda adı Demurlı dağ şəklində, hündürlüyü 11093 fut. göstərilmişdir. Toponim dağ süxurlarının geoloji xüsusiyyəti ilə bağlı yaranmışdır. Vulkanik mənşəli daqlardan olduğuna görə torpağı dəmir filizi və başqa metallar ilə zəngin idi.

Dərə binəsi – Laçın rayonunda kənd adı. Toponim "dərə" və "binə" sözlərindən ibarət olub mənası kəndin yerləşdiyi ərazinin relyefi ilə əlaqədardır. Kənddə 1924-cü ildə 16 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Dərə Gilətag – Zəngilan rayonunda kənd. Süsən dağının ətəyində yerləşir. Gilətag kənd inzibati ərazi va-



Qubadlı rayonunun Dəmirçilər kəndində türbə (XIV əsr)



hidliyinin tabeliyindədir. Kənd rayon mərkəzinin 16 km-də, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Zəngilan-Bakı, Qarabağ şose yolu keçir. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, mağaza, anbar, idarə binası, dəyirmən və digər sosial obyektlər var idi. 25 ev, 230 nəfər əhali olmuşdur. Dərə Gilətag kəndində Süsən dağı-meşəsi, Baş bulaq dərəsi, yuxarı kəhriz Eyvazlı yeri, Rəhimbəy yeri, Çuxur zəmi, Bandal daş, dəlik daş, Daşnav bulağı, Qara quzey və s. yer adları vardır. Kənddə orta əsrlərə məxsus qəbiristanlıq, dərə üstündə körpü və kəhriz yaxınlığında pir var idi.

Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətag kəndindən çıxmış ailələr salmışdır. Kəndin adı dərə və Gilətag (kənd adı) sözlərindən ibarət olub, "dərədə yerləşən Gilətag kəndi" mənasındadır. Toponimin əvvəlinə dərə sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə edilmişdir.

Dərəkənd – Sisyan rayonunda kənd adı. XIX əsrin əvvəllərində Vagədi kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Toponim kəndin relyefi ilə əlaqədar yaranmışdır. Kənddə 1886-ci ildə 200, 1905-ci ildə 240, 1914-cü ildə 180, 1931-ci ildə 100 nəfər azərbaycanlı əhali yaşamışdır. Ətən əsrin otuzuncu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmış, əhali Agudi və Vagədi kəndlərinə köçmüştür. Sonralar bu kəndin yerində ermənilər Noravan deyilən kənd salmışdır.

Dərəkənd – Laçın rayonunda kənd adı. Toponim "dərə" və "kənd" sözlərindən ibarət olub, mənası kəndin yerləşdiyi ərazinin relyefi ilə əlaqədardır. Kənddə 1924-cü ildə 187 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Dərələyəz Silsiləsi – Naxçıvan MR şimal-şərq hissəsində, Ermənistən sərhədindədir. Bazarçay (Bərgüşəd), Şərqi Arpa çayı və Naxçıvan çayı hövzələrinin suayırıcısıdır. Dağın adı dərə və alagöz sözünün təhrif variənti "ləyəz" sözlərinin birləşməsindən əmələ gəlib, "Alagöz dərəsi" mənasındadır. Dağın ətəklərində yaşamış Azərbaycan elləri keçmişdə alagözlü adlanırdı.

Dərəli – Zəngilan rayonunda kənd. Canbar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Mincivan-Qafan dəmir yolunun Ağkənd dayanacığından 7-8 km məsafədə, Zəngilan-Qafan şose yolunun 3 km-də yerləşir. Dərəli kənd rayonun Qazançı, Ağkənd, Günqışlaq və Qafan rayonun Gəganuş, Gomaran kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 28 ev, 97 nəfər əhali olmuşdur. Dərəli kəndində Karrar meşəsi, Eynal yeri, Maşalı dərəsi və s. yer adları vardır.

Yerli sakinlərin dediyinə görə, kənd iki təpənin arasında, dərədə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd 2000-ci ilə qədər Qazançı kəndinin tərkibində olmuşdur.

Dərməzür – Qafan payonunda kənd adı. Gıçı kəndinin sol tərəfində, Dərməzür çayının sahilində azərbaycanlı kəndidir. Çox güman ki, əsli Dərə məzrə olmuşdur. Dərədə yerləşən suvarılan torpaq sahəsi, yaxud əkin yeri mənasındadır. 1926-ci ildə Gıçı sovetliyinin tərkibinə daxil olan bu kənddə 44 nəfər yaşamışdır. Sonralar kənd qışlağa çevrilmişdir.

Dərzili – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Darzilu kimi göstərilmişdir. 1728-ci ilə aid mənbədə Tərzili kimi-dir. Zəngəzurda Burcalar-Dərzili kəndi də olmuşdur. Hər iki kənd 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Toponim XIX əsrə qışı Qarabağ düzündə, yayı Zəngəzurda keçirən bir maldar elin adından yaranmışdır.

Dəstəkerd – Sisyan rayonunda kənd. Dəstəkerd kəndi Sisyan rayon mərkəzindən 21 km cənubda, Sofulu kəndindən 4 km, Şıxlardan 7 km məsafədə yerləşən 100 evli, 500-ə qədər əhalisi olan azərbaycanlı kəndi idi. Dəstəkerd sözü Sasanilər dövründə Albaniyada feodalın şəxsi mülkü olan torpaqlar üzərində irsi mülkiyyət forması anlamında olan fars sözü "dastakert"dən götürülmüşdür. Dəstəkert kəndi qədim yaşayış məskənlərindən olmuşdur. Kəndin yuxarısında yerləşən



Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



köhnə qəbiristanlıqda uzunluğu 2-2,2 metrə çatan sən-dugə formalı, üstü alban əlifbası ilə yazılı qəbir daşları da bu kəndin qədim yaşayış məskəni olduğunu sübut edir. Kəndin adı 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyyəsində Dəstəgird kimi qeyd olunur. Həmin mənbədə deyilir ki, kənddə təkcə bir xristian ailəsi yaşayır. Dəstəkerd kəndində 1905-ci ildə 510, 1914-cü ildə 450, 1931-ci ildə 484, 1986-cı ildə 700 nəfər azərbaycanlı əhalisi yaşamışdır.

Dəstəkerd kəndi 1918-ci ildən erməni quldur dəstələri tərəfindən dağıdılmış, kənd əhalisi dağ yolu ilə Murxuz kəndindən keçərək, Dəmirli yaylağını aşib, Culfa rayonunun Ləkətag kəndinə qaçmışdır. Sonradan kənd camaatının bir hissəsi Qubadlı rayonunun Xocahan kəndinə və Füzuli rayonunun Molla Məhərrəmli kəndinə köçərək, orada məskunlaşmışlar. Onu da qeyd edək ki, 1905-06-ci illərdəki erməni-müsəlman davası zamanı Dəstəkert kəndindən 40-50 ailə köçərək, Qarabağa getmiş, indiki Yevlax rayonunun Malbinəsi və Qoyunbinəsi kəndlərində məskunlaşmışlar. Azərbaycanın xalq şairi Qasim Qasimzadənin ailəsi də bu illərdə Dəstəkert kəndindən köçmüştür. 1933-cü ildə baş vermiş zəlzələdən sonra 40-50 ailə Dəstəkert kəndindən köçərək Cəb-rayıl rayonunun Isaqlı kəndinə getmişdir.

1921-22-ci illərdə kənd camaatının bir hissəsi geri qayıdaraq, yandırılıb, dağıdılmış ata-baba yurdlarını bərpa etmişdir.

Dəstəkert kəndində XIX əsrдə molla məktəbi fəaliyət göstərmişdir. Burada dövrün tanınmış ruhanisi, İstanbulda ali ruhani təhsili almış Şamxal Əfəndi dini və dünyəvi elmlərdən dərs demişdir. Sovet hökumətinin ilk illərində Dəstəkert kəndində ibtidai, 1952-ci ildə isə rus, erməni və Azərbaycan dillərində tədris aparılan beynəlmiləl orta məktəb açılmışdır.

Dəstəkert kəndindən 2 kiçik dağ çayı axırdı: Haça qaya çayı və Təkbarmaq çayı. Bu çaylar Sisyan şəhərinin yaxınlığında Bazarçaya töküldü. Təkbarmaq çayının üzərində Daş körpü adlanan 6 metr uzunluğunda, 1,5 metr enində, bütöv bir sal daşdan ibarət təbii körpü – keçid var idi.

Dəstəkert kəndinin bütün toponimləri təmiz Azərbaycan türkçəsindədir: Soyuq bulaq, Armudlu bulaq, Sap dərə, Yelli yurd, Kotan düzü, Şərbət içilən, Taxt yurd, Çəmənlik, Şix Əhməd piri, Qara qəyə piri, Haça qaya.

1988-ci ildə Dəstəkert camaatı deportasiya olunaraq, öz etnik torpaqlarından çıxarılmışlar. Hazırda bu kəndin adamları Bakı, Sumqayıt, Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron və Xızı rayonlarında məskunlaşmışlar.

Dəvəboynu – Sisyan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda hündürlüğünün 11725 fut olduğu göstərilmişdir. Toponim dağın relyefinə uyğun olaraq yaranmışdır. Sisyan rayonunun Şəki və Sarnakunk (1946-cı ildək Saybalı) kəndlərinin yaylaq yeri idi. Dəniz səviyyəsindən 3573 m hündürlükdə yerləşən Dəvəboynu (ermənicə Uxtasar) dağında eradan əvvəl IV-V əsrlərə aid edilən, Gəmiqaya abidələrinə oxşar qayaüstü rəsmlər vardi.

Dəvəboynu – Laçın rayonunda kənd adı. Toponim "dəvə" və "boynu" sözlərindən ibarət olub mənası kəndin yerləşdiyi ərazinin relyefi ilə əlaqədardır. Kənddə 1924-cü ildə 149 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dagılmışdır.

Dəyhan – Laçın rayonunda kənd. Mığdırə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 23 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 49 ev, 238 nəfər əhali olmuşdur. Dəyhan kəndində Maral bulağı, Qırx bulaq, Zeynal bulağı, Lətifin bulağı, Dəyhan dağı, Susuz dağı, Ağ güney, Saf dərə və s. mikrotoponimlər vardır.

Yerli sakinlərin verdiyi məlumatata görə, Dəyhan fars dilindəki dəhan sözündən götürülüb "ağız" mənasındadır. Kənd iki dərənin arasında ("ağzında") yerləşdiyi üçün belə adlandırılmışdır.

Dəyirmənyanı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Mığdırə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənddə işgala qədər (1992) müxtəlif





sosial obyektlər var idi. 18 ev, 75 nəfər əhali olmuşdur. Deyirmanyani kəndində Yamac bulaq, Çəşməli, Cəddə, Məşdacinin bağlı, Şahqullar, Hasarlar və s. mikrotoponimlər vardır.

Keçmiş adı Deyirmandərəsidir. Kəndi XIX əsrдə dənkanlı, imamverdiuşağı (Məlikpəyəsi kəndindən) və İbrahimuşağı (Məlxələf kəndindən) nəsillərinə mənsub ailələr Həkəri çayının qolu olan Deyirman çayının dərəsində, köhnə dəyirmanın yanında saldıqına görə Dəyirman dərəsi, yaxud indi deyildiyi kimi Deyirmanyani adlandırılmışdır.

Dəymədağlı – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Daqmadaqlı şəklində göstərilmişdir. Qarabağ ellərindən biri olan Kolanı türklərinin Dəymədağlı qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrдə Azərbaycanda Cavad, Nuxa və Şamaxı qəzalarında Dəymədağlı kəndlərinin adları ilə mənşəcə eynidir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 12.11.1946-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Şrvenants adlandırılmışdır.

Dəymədağlı – Zəngəzurda dağ adı. D.D. Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüğünün 5253 fut olduğu göstərilmişdir. Toponimin mənası eyniadlı tayfanın bu dağın ətəyində məskunlaşması ilə əlaqədardır.

Didvar – Sisyan rayonunda kənd adı. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Sisyan nahiyəsində kənd olaraq göstərilmişdir. Qədim farsca didə "qala" və var "yer" sözlərindən ibarətdir. Qala kənd anlamındadır. Naxçıvan MR-də Didəvar, Abşeronda Dizəvar və Qazax rayonunda Didvan toponimləri ilə mənaca eynidir.

Dikpilləkan – Sisyan rayonunda dağ adı. Salvartı və Qırxqız dağlarının arasında yerləşir. Yaylaq yeridir. Toponim ərazinin relyef quruluşu pilləkənə oxşadığı üçün bu cür adlanmışdır. İslamşünas, tarixçi alim Bəhlul Behcət 1938-ci ildə nəşr olunan "Qaçaq Nəbinin tarixi" əsə-

rində bu dağdakı qalaçanın Qaçaq Nəbinin sığınacaqlarından biri olduğunu göstərir.

Diləli Müskənli – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidə, Bərgüşad çayının sol sahilində, Dondarlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 5 km-də, dəniz səviyyəsindən 743 m hündürlükdə yerləşir. Kənddən 32 km məsafədə Akara dəmiryolu stansiyası yerləşirdi. Diləli Müskənli kəndi Qəzyan, Mirlər, Saray və Aşağı Mollu kəndləri ilə qonşudur. Kənddə işgala qəddər (1993) orta məktəb, klub, uşaq bağçası, kitabxana və digər sosial obyektlər var idi. 72 ev, 346 nəfər əhalili olmuşdur. Ərazisi 657 hektardır. Diləli Müskənli kənddində Qarovun dərə, Qarağaclıq bulağı, Kaha dərə, Orta dərə, Külli təpə, Sarılıq, Dağdağan dərə, Diləli dərəsi, Kalba Mehdi novu, Məşədi İsmayıł dərəsi, Qara qaya və s. yer adları vardır. Burada həmçinin Zaman kahası, Kəklik Bulağı kimi toponim yer adları və Şirin pir, Nərgizlik qəbiristanlığı, Salavat Təpə adlı tarixi abidələr də vardır.

Regiondakı iki Müskənli kəndini fərqləndirmək üçün biri Diləli Müskənli, digəri Teymur Müskənli adlandırılmışdır. Toponim "Diləli kəndi yaxınlığındakı Müskəli kəndi" mənasındadır. Bəzi tədqiqatçılara görə, toponimin tərkibindəki diləli komponenti kürd mənşəli deləli tayfasının adından götürülmüşdür. Kənd sakinlərinin verdiyi məlumatə görə, kəndin adı daha əvvəllər Dinovlu Müskənli olmuş, sonra tədricən Diləli Müskənliya çevrilmişdir. Müskən sözünü isə yerli əhalii "mis olan yer" kimi yozur. Əslində isə Müskən orta əsrlərdə Özbəkistanda şəhər və əyalət adı olmuşdur. Çox güman ki, monqol işğalları (XIII əsr) və Teymurun yürüşləri zamanı Müskən əhalisinin bir qismi Azərbaycana köçərək burada məskunlaşmışdır. Müskənli "Müskañdan olanlar" mənasındadır. Yerli sakinlərin dediyinə görə, kəndin salınması XVIII əsrə təsadüf edir. Özünəməxsus poeziyası olan gözəl şair Eldar Baxış bu kənddə doğulmuşdur.

Dolulu – Zəngəzurda dağ adı. Zəngəzur silsiləsinin dağlarından biri. Comərdli kəndinin yaylaq yeri idi. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-



*Eşq zor eylasa, ey
dil sana, məğlub olsan,
Söyləmə batıləm əs-
la, de ki, həqqəm, həq-
qəm.*

Mirhəmə Seyyid
Nigari (1815-1885)



*Bu həqiqət yoludur,
bunda bulunmaz batıl.
Batıləm soyləmə məhza,
de ki, həqqəm,
həqqəm.*

Mirhəmzə Seyyid
Nigari (1815-1885)

verstlik xəritəsinin adlar göstəricisi" toplusunda və Qafqazın hərbi topoqrafik xəritəsində (1903) Dolulu dağ şəklində göstərilmişdir. Ehtimal ki, dağda tez-tez dolu yağması ilə əlaqədardır.

Dondarlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayıının sağ sahilində, Bərgüşad silsiləsində, Hərtiz dağının ətəyində yerləşir. Dondarlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 4 km-də, dəniz səviyyəsindən 745 m hündürlük-dədir. Ərazisində Qubadlı-Akara şose yolu keçir. 35 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Dondarlı kəndi Qubadlı qəsəbəsi, Dəmirçilər, Fərcan, və Çərəli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, 3 mağaza, ATS, məscid və digər sosial obyektlər var idi. Məscid XIX əsrin əvvəllerində tikilmişdir. Kənd 214 ev, 996 nəfərdən ibarət olmuşdur. Ərazisi 583 hektardır. Dondarlı kəndində Dağbaşı, Sarı yamac, İt uçan, Böyük gözət, Nəsir zəmisi, Şərif bağı, Ağ yol, Bazar düzü, Mir arxi və s. yer adları vardır. Burada həmçinin Hərtiz dağı, Ağ dərə, Allahverdi təpəsi, Bərgüşad çayı, Ağça çayı, Zerzək, Kürd qəbri, Muncuqlu təpə kimi yer adları da vardır. Kənddə ağır ocaq olan Mir Mehdi ağanın evi ziyarətgah və şəfa ocağı idi. Ağdərə adlanan yerdə yüz illərlə yaşı olan "Yel Piri" adlanan nadir Saqqız ağacı var idi.

Dondarlı toponimi qədim türkdilli Dondar tayfasının adı ilə əlaqədardır. Antik mənbələrə görə, dondarlar e.ə. V əsrdən məlumdur. Strabona, Pliniyə, Plutarxa görə Dondarlar şimali Qafqazda və Azov dənizi sahillərində yaşamışlar. Azərbaycanda orta əsrlərdə dondar etnonimindən törənən toponimlər çoxdur. Tovuz rayonunda Dondarlı və Dondar Quşçu adlı kəndlər mövcuddur. "Kitabi-Dədə-Qorqud" dastanının qəhremanlarından birinin adı Dəli Dondardır. Kənddəki XIX əsrə aid məscid və "Hacı Bədəl" körpüsü qorunan memarlıq abidəsi sayılırdı. Görkəmlı din xadimi, şərqşünas alim Bəhlul Əfəndi Behcət Hacı Mustafa oğlu bu kənddə doğulmuşdur. İslamşünas, tatixçi alim Bəhlul Əfəndi Behcət 1938-ci ildə nəşr olunan "Qaçaq Nəbinin tarixi" əsərin-

də Dondarlı kəndinin Zəngəzur qəzasının general-mayor Həsən ağa Ağalarova məxsus olan kəndlərindən olduğunu göstərir.

Dordnı – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Dornı şəklində göstərilmişdir. Qaradığa kəndindən yaranmış məntəqədir. Xalq içərisində tələffüz forması Dornı. Əsl Dörtlü. Kolagirən tayfasının dörtlü turəsinin adındandır. Mənşəcə qıpçaqların Turut tayfasının adı ilə bağlıdır. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 20.06.1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Antaraşat adlandırılmışdır.


Dovruz – Qafan rayonunda kənd. Bölğənin ən qədim kəndlərindən biridir. Qafan rayon mərkəzindən 15 km şimal-şərqdə, Oxdar kəndinin yaxınlığında, hər tərəfdən meşələr və dağlarla əhatə olunmuş mənzərəli bir yerdə yerləşir. Dovrus kəndi qədim Ecanan mahalının ən böyük yaşayış məntəqələrindən biridir. Kəndin adı ətəyində yerləşdiyi Davruz dağının adındandır. "Urud və İskəndər qalası lıvalarının müfəssəl dəftəri"ndə kəndin adı "Davris" şəklində çəkilir. Dovrus kəndində IX əsrə aid qədim alban kilsəsinin qalıqları və digər yazılı daş abidələr bu kəndin qədim yaşayış məntəqələrindən olduğunu göstərən tutarlı dəlillər idi. Tədqiqatçılar bu oykonimi türk mənşəli xəzərlərin tavris tayfasının adı ilə əlaqələndirirlər. Kənddə 1831-ci ildə 61 nəfər, 1873-cü ildə 74 nəfər, 1886-ci ildə 184 nəfər, 1897-ci ildə 303 nəfər, 1905-ci ildə 268, 1914-cü ildə 297 nəfər əhali yaşamışdır. 1918-ci ildə bölgənin digər azərbaycanlı kəndləri kimi Dovrus kəndi də ermənilər tərəfindən dağılmış, kənd camaati Zəngilan və Qubadlı rayonlarına qaçmışdır. Kənddə 8 illik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. 1988-ci ilin noyabr ayında Dovrus camaati deportasiya olunmuşlar.

Dovruz – Qafan rayonunda dağ adı. Toponimin mənası yaxınlığında yerləşdiyi eyniadlı kəndlə bağlıdır. Yerli tələffüz forması Dəvruz.



*Söyləmə batılım əsla,
səna xamuşluğun
Xeyrdir, söyləsən əmma.
de ki, həqqəm, həqqəm.*

Mirhəmzə Seyid
Nigari (1815-1885)





Dulus – Sisyan rayonunda kənd adı. Sisyan rayon mərkəzindən 7 km cənub-şərqdə, Bazarçayın sağ qolu olan Əyri çayın sahilində yerləşmişdi. 1590-cı ilə və 1728-ci ilə aid mənbələrdə Tulus kimidir. Qədim türk mənşəli Tulus tayfasının adını əks etdirir. Bu tayfa Bayat və Türkeş tayfaları ilə qohumdur. Altayda yaşayan toloslar (bəzi mənbələrdə talaslar) XIII-XIV əsrlərdə Çingiz xanın və Əmir Teymurun yürüşləri zamanı Qafqaza gəlmışlər. Cəbrayıł rayonundakı Tulus kənd adı ilə mənşəcə eynidir. Kənddə 1886-cı ildə 176, 1905-ci ildə 596, 1914-cü ildə 390 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Düz qışlaq – Mıgırı rayonunda kənd adı. Toponim "düz" və "qışlaq" sözlərindən ibarət olub, mənası kəndin yerləşdiyi ərazinin relyefi ilə əlaqədardır. Xarabalıqları indiki Qarçevan qəsəbəsinin yaxınlığındadır. 1926-cı ildə qışlaqda 7 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Ecanan – Zəngəzurda orta əsrlərdə mahal adı. İndiki Qafan rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir. Ecanan mahalı Zəngəzur qəzasının 4-cü sahəsinə aid idi. Baydaqdən başlamış Dörtən və Şabadinədək olan kəndlər: Təcəddin, Almalıq, Yeməzli, Axtaxana, İncəvar, Paşa kəndi, Xələc, Molla Uruzbər qışlağı, Taxta kənd, Turabxanlı, Noraşennik, Çobanlı, Oxtar, Hürmas, Qaradğa, Hünüt, Ağgöl, Dörtən, Şabadin, Kisar, Giləmeşə, Kollu, Qışlaq bu bölgəyə daxil idi.

Ecanan çayı – Qafan rayonunda çay adı. Axarı boyunca içərisindən keçdiyi kəndlərin adı ilə Xələc çayı və Oxdar çayı da adlanır. Bərgüşad dağlarından başlayır və Baydaq kəndi yaxınlığında Oxçu çayı ilə birləşir. Uzunluğu 29 km XX əsrin əvvəllərinə aid mənbədə Qecanan çayı kimidir.

Eşşəkmeydan Aşırımı – Zəngəzur silsiləsində dağ aşırımı. Naxçıvan MR-ın Ordubad rayonu ilə Qafan rayonunun sərhədindədir. Keçmişdə maldar elatların yaylaq kimi istifadə etdikləri aşırımın üstü həqiqətən də meydanı xatırladan böyük hamar sahədən ibarətdir. Yer-



li məlumatata görə, yaylaga gələnlərin qoşqu heyvanlarını əsasən eşşək təşkil etdiyi üçün aşırım belə adlanıb. Eşşəkləri adətən müəyyən müddətə burada dincə bura-xardılar və həmin əraziyə də Eşşək meydani deyərdilər. Eyniadlı başqa bir aşırım da Laçın və Sisyan rayonlarının sərhədindədir.

Eynəzir (Əynəzir) – Mıgrı rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Eynazur, yaxud Ernazır şəklində göstərilmişdir. Rayon mərkəzindən 16-18 km şimal-şərqdə, Nüvədi kəndinin yaxınlığında yerləşirdi. Kənddə 1914-cü ildə 562 nəfər, 1922-ci ildə 207 nəfər, 1931-ci ildə 219 nəfər azərbaycanlı əhali olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, azərbaycanlı əhali Nüvədi kəndinə köçürülmüşdür. Qaraqoyunların qollarından (Bayramlu, Ayinlu, Əynəzir, Hacılu və Duxanlu) olan Əynəzir tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

Eyvazlı – Qubadlı rayonunda kənd. Dağlıq ərazidə, Bərgüşad çayının sahilində, Novlu kənd inzibati ərazi mərkəzinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 30 km-də, dəniz səviyyəsindən 1400-1800 m hündürlükdə yerləşir. Kənd Gorus-Qafan şose yolunun yaxınlığında, Şahverdilər və Qədili kəndləri ilə qonşuluqqdadır. Kənddə işgala qədər (1993) natamam orta məktəb, klub, mağaza və digər sosial obyektlər var idi. 14 ev, 30 nəfər əhali olmuşdur. Eyvazlı kəndində Qarağac bulağı, İbrahim bulağı və s. yer adları və körpü var idi. Azərbaycan SSR-in Nazirlər Sovetinin və Ali Sovetin sədri olmuş professor Məmməd İsgəndərov və Müstəqil Azərbaycan Respublikasının ilk Müdafiə nəziri general Valeh Bərşadlı Eyvazlı kəndində dünyaya gəlmişlər. Yerli məlumatata görə, yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan gəlmiş eyvazlı nəslinə mənsub ailələr saldıgı üçün belə adlanmışdır. Eyvazlılar Qızılbaş tayfa birliyinə daxil olan şahsevənlərin tək-lə tirəsinə mənsub ailələr olmuşlar. Beyləqanda və Goranboyda Eyvazlılar, Ağdam rayonunda Eyvazlı adlı kəndlər mövcuddur.



Əbdüləlilər – Gorus rayonunda kənd adı. Kəndin əsasını qoyan Əbdüləli adlı şəxsin nəslİ ilə əlaqədar yaranmışdır. 1907-ci ildə 145 nəfər azərbaycanlı əhalisi olmuşdur. Əhali heyvandarlıq və əkinçiliklə məşğul olmuşdur. 1918-ci ildə erməni quldur dəstələri tərəfindən dağıdıldığı güman edilir.

Əbilcə – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sağ sahilində, dağətəyi ərazidədir. Ulaşlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 17 km-də, dəniz səviyyəsindən 730 m hündürlükdə yerləşir. 14 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Qubadlı-Həkəri şose yolu keçirdi. Əbilcə kəndi Ulaşlı, Kavdadır, Qaralar, Tinli və Qiylı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) kitabxana, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 26 ev, 93 nəfər əhali olmuşdur. Əbilcə kəndində Uzun dərə adlı yer adı, Süleyman Ağanın ziyarətgahı adlı inanc yeri və qədim qəbiristanlıq vardır.

Toponim Əbil şəxs adından və kürd dilində məkan, yer bildirən -cə şəkilcisindən ibarət olub, "Əbilə məxsus yer" mənasını bildirir. Kənd Əbilcə adlı sahədə səlindigina görə belə adlanmışdır.



Qafan rayonunda
Oxçu qalası –
Zəngəzurdakı beş
Babek qalasından biri

Əbül Güney – Sisyan rayonunda dağ zirvəsinin adı. Əbül adlı şəxsə məxsus olan güney mənasındadır. Ermənilər bu toponimi kalka yolu ilə erməniləşdirərək Arevabul (ermənicə arev "yamac", "güney" və Əbul şəxs adından) adlandırırlar.

Əcili – Qafan rayonunda kənd adı. Qafan şəhərindən 21 km şimal-qərbdə, Əfsərli çayının sağ sahilində yerləşirdi. XIX əsrə Müsəlləm, Tünüs və Şotallı obalarından ibarət idi. Kənddə 1886-ci ildə 153, 1905-ci ildə 340, 1914-cü ildə 400, 1931-ci ildə 76 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kənd daşnaklar tərəfindən dağıdılmış, əhalisi Ordubada qaçmışdır. 1921-ci ildə əhalinin bir hissəsi geri dönerək kəndlərini bərpa etmişdir. Kənddə kolxoz, yeddi illik məktəb, klub,

kitabxana var idi. 1960-cı ildə kənd ləğv edilmiş, əhalisi qonşu Müsəlləm kəndinə köçürülmüşdür. Toponimin mənası dəqiqləşdirilməmişdir.

Əfəndilər – Qubadlı rayonunda kənd adı. Həkəri çayının sol sahilində, İncə düzündədir. Həmzəli kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 24 km-də, dəniz səviyyəsindən 731 m hündürlükdə yerləşir. 25 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Ərazidən Laçın-Akara şose yolu keçir. Əfəndilər kəndi Mərdanlı, Yusifbəyli, Yuxarı Mollu və Cəbrayıl rayonunun Dağ Tumas kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 140 ev, 520 nəfər əhali olmuşdur. Ərazisi 440 hektar idi. Əfəndilər kəndində Sarı təpə, Qara Güney, Çələbi dəvəsi, Söyüdülü kanalı, Yəhər daş və s. yer adları vardır. Burada Qulu bulağı və Həkəri çayı kimi toponomillər və Çələbi ocağı, Hacı Qaraman, Xaləddin baba piri kimi ziyarətgahlar vardır. Kənddə Hacı Qasım Çələbi, Ali Çələbi və Həmzə Çələbi kimi din xadimləri də olmuşdur.

Keçmiş adı Türk Əfəndilərdir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Türkiyənin Qaramanlı vilayətindən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər bünövrəsini qoymadığuna görə kənd onun adı ilə adlanmışdır. Bu tayfa kənddə XVIII əsrə məskunlaşış. XIX əsrə kəndin yaxınlığında Kurd Əfəndilər adlı kənd də mövcud olmuşdur.

Əfsərli – Qafan rayonunda kənd adı. Əslində kəndin dəqiq adı Afşarlıdır. Afşarlar isə tanınmış türk tayfalarından biridir. Bu sözlə bağlı Qərbi Azərbaycanda kifayət qədər toponim vardır. Erməni mənbələrində kəndin adı Avsarlu kimi göstərilir. Toponim Səlcuq oğuzla-



Sisyan rayonunda
alban məbədi



rının Avşar tayfasının adı ilə əlaqədardır. Əfsərli kəndi Qafan şəhərindən 22 km aralı, Qışçuçayın sağ qolu olan Əfsərli çayının sahilində meşəli-dağlıq ərazidə salınmışdır. Kənddə 1897-ci ildə 92 nəfər, 1939-cu ildə 76 nəfər, 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1960-ci ildə əhalisi Müsəlləm kəndinə köçürülmüş və kənd ləğv edilmişdir.

Əfsərli – Qafan rayonunda çay. Oxçu çayının sağ qoluudur. Toponim avşar tayfasının adı ilə bağlıdır.

Əhmədəgə – Gorus rayonunda kənd adı. Dağətəyi azərbaycanlı kəndi olmuşdur. Qarnizor kəndinin 2-3 kilometrliyində yerləşirdi. 1918-ci ildə dağıdılmışdır. Şəxs adından yaranmış toponimlərdəndir.

Əhmədli – Laçın rayonunda kənd. Ağoğlan çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Əhmədli kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 56 km-də, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Minkənd çayı axır. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, xəstəxana, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 234 ev, 941 nəfər əhali olmuşdur. Əhmədli kəndində İşıqlı dağı, Canqutaran dağı, Məcnun bulağı, Beş bulaq, Baş bulaq, Sarı bulaq, Şor bulaq, Mədə suyu və s. yer adları vardır. Kənddə bir Alban türbəsi və XVII əsrə aid vəng məbədi vardır.

Keçmiş adı Molla Əhmədlidir. Yerli məlumatata görə, Molla Əhməd XIX əsrde Qaryagin (indiki Füzuli rayonu) qəzasından gələrək bu kəndin bünövrəsini qoymuşdur. Kənd əvvəllər hazırda Varazğun yeri deyilən ərazidə olmuş, XIX əsrin II yarısında buraya köçmüştür. Rayon ərazisində eyniadlı mineral bulaqlar da var.

Əkərək mis mədənləri – Mığrı rayonunda qəsəbə. Qarışq yaşayış məntəqəsidir. 1953-cü ildən sonra qəsəbə adlanıb. Rayon mərkəzindən 9 km cənub-qərbdə Araz çayının sol sahilindədir. 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. Həkəri sözündən törəmə isim olub tayfa adı bildirir. Bax: Aqarak.

Əkərli (Həkirli) – Gorus rayonunda kənd adı. Əhalisi əkinçilik və maldarlıqla məşğul olmuşdur. 1886-ci



ildə burada 170 nəfər, 1905-ci ildə 253 nəfər azərbaycanlı yaşamışdır. Toponim Həkəri tayfasının adından götürülmüşdür. 1918-ci ildə ermənilər tərəfidən kənd dağıdılmış, əhalisi Laçın və Qubadlı rayonuna qəcmişdir.

Ələkçi – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Şamkənd kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 64 km-də yerləşir. Kəndin ərazisindən Ələkçi çayı axır. Zəngin ci-və yataqları və mineral suları ilə məşhurdur. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər və 81 ev, 452 nəfər əhali olmuşdur. XIX əsrдə Qasimuşağı (və ya Kürdhacı) adlı tayfanın oturaqlaşması nəticəsində yaranmışdır. Kəndin adı həmin tayfaya məxsus olan Ələkçi nəslinin adı ilə bağlıdır.

Ələkçi – Gorus rayonunda kənd adı. Zəngəzur qəzasında yaşamış kurd mənşəli Qasimuşağı (başqa adı Kürd Hacı) tayfasının qışlaqlarından (Ərikli, Ələkçi və Sam) birinin adıdır. Kənddə 1886-ci ildə 140, 1905-ci ildə 160 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə əhalisi qovulduğdan sonra kənd dağılmışdır.

Əliçapan daş – Qubadlı rayonunun Mahruzlu kəndi ərazisində ziyarətgah. Rəvayətə görə, buradakı daşın üzərində olan çapıqlar İmam Əlinin qılincı ilə çapılmışdır. Guya vaxtı ilə ərəblər Azərbaycan torpaqlarından keçərkən həmin daşda at ayağının və insan ayağının izləri qalmışdır. Əliçapan daş yerli əhali tərəfindən müqəddəs məkan hesab olunur, buraya nəzir qoyurdular.

Əldərə – Mıgrı rayonunda kənd adı. Digər adı Əlidəmli. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Ali-dara şəklində göstərilmişdir. Bu topluda eyni zamanda Əlidərə aşırımının da adı qeyd olunur. Əlidərə kəndi Mıgrı rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşirdi. 1918-ci ildə əhalisi qovulmuş, lakin 1926-ci ildə qayıtmışdır. 1988-ci ildə kəndin əhalisi yenidən Azərbaycana qovulmuşdur. Kənd "Əli dərə" adlı çökəkdə yarandığına görə həmin dərənin adını qəbul etmişdir. Həmin dərədə yerləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlan-



dırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən sonra kəndin adı dəyişdirilərək Alvank adlandırılmışdır.

Əliqulukənd – Gorus rayonunda kənd adı. Gorus şəhərindən 8 km məsafədə, Goru və Mugancıq kəndlərinin qonşuluğunda yerləşir. Toponim Əliqulu adlı şəxsin bina saldığı kənd anlamındadır. 1831-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşdirildikdən sonra qarışq kəndə çevrilmiş, XIX əsrin sonlarında isə tam erməniləşdirilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.06.1940-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Azataşen adlandırılmışdır.

Əliquluuşağı – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidə, Bərgüşad çayının sol sahilində yerləşmişdir. Əliquluuşağı kəndi eyniadlı kənd ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimalda, rayonun 15 km-də yerləşir. 45 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Kəndin 6 km-də Qubadlı-Gorus şose yolu keçir. Əliquluuşağı kəndi Məlikəhmədli, Teymur Müşkanlı, Qundanlı, Davudlu, Gürcülü kəndləri və Gorus rayonun Xinzirək kəndi ilə qonşudur. Kənd Səlk dağı, Yazi düzü, Taya daş, Çürük dağ əraziləri ilə əhatə olunmuşdur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, 2 kitabxana, tibb məntəqəsi, mağaza, çay evi və digər sosial obyektlər var idi. 45 ev, 175 nəfər əhali olmuşdur. Əliquluuşağı kəndində Nəbi bağı, Quru dərə, Qızıl qaya, Ağca yazı, Tənəkli dərə, Qara qaya, Qaraçı yurdu, Çay bagları, Qala altı, Vəli düzü, Şiş qayalıq, Hamar dərə, Yolaşan, Çınar baglar, Orta dərə, Dar dərə, Balaban təpə, Pələngolən, Oğuz qəbiristanlığı və s. yer adları və çoxlu bulaq vardır. Kənddə Goy qala (V əsr), Laləzar körpüsü, Oğuz qəbiristanlığı, Allahverdi bulağı (1834), Paşa bulağı (1885), Magara ibadətgah (Kisə kaha) (I-V əsrlər), İmamzadə piri, Həcətkə ocagi kimi tarixi abidələr var idi.

Keçmiş adı Qarabaşlıdır. İndiki kəndin yerləşdiyi ərazidə yaşayış təxminən 5 əsr əvvəl yaxın ərazidə yaşayan ailələrin bura köçüb gəlməsi ilə başlamışdır. Kəndin ərazisində müxtəlif qazıntı işləri aparılırkən çoxlu sayda qədim yaşayış yerləri, küp qəbirler, alətlər,

məişət alətləri və s. tapılmışdır. Toponim Əliqulu (şəxs adı) və uşağı sözlərindən ibarət olub, "Əliqulunun törəmələri, Əliqulunun nəslindən olanlar" mənasını bildirir. Qarabaşlı kəndindən buraya köçmüş ilk ailələr əliqulu-uşağı nəslindən olduğuna görə yaşayış məntəqəsi belə adlanmışdır. Başqa bir versiyaya görə kəndin əsasını qonşu Qarabaşlı kəndindən olan Əli və Qulu adlı iki qardaş qoymuş və kəndin ilk sakinləri bu iki qardaşın törəmələri olmuşlar. Yerli sakinlər kəndə Aliquluuşağı da deyirlər.

Əlili – Sisyan rayonunda kənd. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Alilu şəklində göstərilmişdir. Rayonun Comərdli və Ərəfsə kəndlərinin yaxınlığında yerləşirdi. Ehtimal ki, Əlili kəndin əsasını qoymuş nəsil adıdır. Yazılı mənbələrdə 1590-ci il-dən məlumdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal Dəftəri"ndə Sisyan nahiyəsində kənd kimi qeyd olunmuşdur. Həmin mənbədə deyilir ki, kənddə 3 müsəlman kişi və 1 subay oğlan yaşayır. 1831-ci ildə İranın Xoy və Salmas vilayətlərindən gəlmə ermənilər yerləşdirildikdən sonra qarışq kəndə çevrilmiş, XIX əsrin sonlarında isə tam erməniləşdirilmişdir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.01.1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Salvard adlandırılmışdır.

Əlimərdanlı – Laçın rayonunda kənd adı. Toponim şəxs adı ilə əlaqədar yaranmışdır. Kənddə 1924-cü ildə 128 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Əlişar – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Alişar şəklində göstərilmişdir. Bax: Alişar kəndi.

Əmirxanlı – Zəngilan rayonunda kənd. Vejnəli kənd inzibati ərazi dairəsinin tabeliyində, rayon mərkəzindən qərbdə, rayonun 30 km-də, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. Kənddən 2 km məsafədə Araz çayı axır. Kəndin qərbində Qala daşı, şərqində isə Vəlixanlı yüksəkliyi yerləşir. 500 m məsafədə Ələt-Minci-





van-Culfa şose yolu keçirdi. 6 km məsafədə Bakı-Naxçıvan dəmir yolunun Ağbənd stansiyası yerləşirdi. Əmirxanlı kəndi Vejnəli, Bartaz kəndi və Bartaz qəsəbəsi ilə qonşudur. Kənddə işgala qədər (1993) ibtidai məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 13 ev, 50 nəfər əhali olmuşdur. Əmirxanlı kəndində Humay daşı, Daşlı yoxuş, Vəlixanlı, Gök bənd, Narlıq dərəsi, Fındıqlı dərə, Fındıqlı çeşməsi, Səlimxan çeşməsi və s. yer adları vardır.

Yerli sakinlərin məlumatına görə, vaxtilə bu kəndin sakinləri puşənli adlanırdılar. Çox güman ki, Qafan rayonunun Puşan kəndindən gəlmış ailələr olduğundan bu cür adlanmışlar. Kənd şəxs adı ilə Əmirxan adlandırılmışdır. Bəzi tədqiqatçılar kəndin adının Şahsevənlərin əmirxanlı tirişi ilə bağlı olduğunu qeyd edirlər.

Əmirəqar – Mıgrı rayonunda kənd adı. Qalıqları rayon mərkəzindən 9-10 km şimal-qərbdə, Mıgrı çayının orta axarında, Lök kəndinin yaxınlığındadır. 1926-ci ildə burada 42 nəfər, 1931-ci ildə 67 nəfər azərbaycanlı və 1 nəfər erməni yaşamışdır. 1930-cu ildə kənd ləğv edilmiş, əhalisi əsasən qonşu Lök kəndinə köçürülmüşdür.

Əmir şəxs adından və monqol dilində qər "yurd", "düşərgə" sözündən ibarətdir. Erməni mənbələrində Amrakar kimi göstərilir. ("kar" ermənicə daş anlamındadır) Kəndin adının Əmrəh daşı şəklində işlədilməsi səhvdir.

Ərdəşəvi – Laçın rayonu ərazisində dağ. Ehtimal ki, düzgün forması Ərdəşəvə. Toponimi kürd dilində ardaş (ardıc ağacı) və va (yer) sözlərindən ibarət olan (-a bitişdirici saitdir) "ardıclı dağ" mənasında izah edirlər.

Ərdəşəvi – Laçın rayonunda kənd. Dağətəyi ərazidə, Həkəri çayının sağ sahilindədir. S.Zelinskinin 1886-ci ildə tərtib etdiyi "Экономический быть государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndə məxsus olan Haxnəzər, Dərəkənd və Qızxanlı obalarının adını çəkir. Təzəkənd kənd inzibati ərazi vahidliyinin tabeliyindədir.

Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 40 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Yaxınlığında Laçın-Kəlbəcər şose yolu keçir. Ərdəşəvi kəndi Təzəkənd, Haxnəzər, Qozlu, Fingə, Vağazin, Bozgüney, Kalafalıq, Bülündüz, Pircahan, Seyidlər, Aliqulu, İpək, Aybazar kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, musiqi məktəbi, poçt, ATS, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, magaza, inzibati bina və digər sosial obyektlər var idi. 280 ev, 770 nəfər əhali olmuşdur. Ərdəşəvi kəndində Lalalı, Sarı baba, Qırıqız, Yəhər təpə, Pərinc dərəsi, Kiçik çayının dərəsi, Abdüləlinin dərəsi, İstisuyun dərəsi, Çoban Alının düzü, Mərəyin düzü, Atboynu sınan, Dik daş, Tənha daş, Qaynar bulaq Ulas bulağı, Səlçik bulağı və s. yer adları vardır.

Toponim Ərdəşəvi dağının adı ilə bağlıdır. Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin adı böyük daş mənasını verir.

Ərdəşəvi – Laçın rayonu ərazisində çay adı. Şəlvə çayının qolu. Ərdəşəvi dağının adı ilə adlanmışdır.

Ərəb – Laçın rayonunda kənd adı. Dağətəyi ərazi-dədir. Fətəlipəyə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 18 km-də, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. Kəndin 6 km qərbindən Laçın-Qubadlı-Akara şose yolu, şərqindən Xırda çay, qərbindən 9 km məsafədən Həkəri çayı keçir. Ərəb kəndi rayonun Unannovu, Ağanus, Turşsu, Karovuz, Fətəlipəyə, Mığıdərə və Şuşa rayonunun Qaladərəsi kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) 4 ev, 16 nəfər əhali olmuşdur. Ərəb kəndində Qamiçlı, Meyinkahası, Hovuzunbulağı, Palçixlı, Bostan dərəsi, Mahmudbulağı, Sarıyal və s. yer adları vardır.

Yaşayış məntəqəsini Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışdır. Düzün adı isə ərəb etnonimi ilə bağlıdır. Yerli sakinlərin verdiyi məlumatata görə, burada ərəb döyüşüsü dəfn edilmişdir və qəbir yerini Kol piri adlandırlırlar. Mənbələrdə VIII-IX əsrlərdə xilafətin sərhədlərini qorumaq və yerlərdə hakimiyyətini möhkəmlətmək məqsədi ilə Azərbaycana



*"Bizim hər seyimiz -
pulumuz, əmlakımız, silah
daşımığa qadır
adamlarımız var. Yalnız
ölkəmizə rəhbərlik edə-
nimiz yoxdur. Allahdan
çoq arzu edirik ki, bu
arzumuz da yerinə yeti-
rilsin. Sizin gəlişiniz na-
minə əmlakımızla, qanı-
mızla və canımızla sizə
xidmət etməyə hazırıq"*

**Zəngəzur məliklərinin
I Pyotra məktubundan.**
(Ezov.Q.A. 1898)



Iran Ingiltərənin təhrikə ilə 1826-ci ildə müharibəni yenidən qızışdırıldı, Gəncəni, Lənkəranı, Şirvanın bir hissəsini, Qarabağı tutaraq Şuşa qalasını mühasirəyə aldı. Elə həmin ilin yayında kömək alan rus qoşunları həlledici hücumla keçərək Iran qoşunlarını geriyə oturtular. Ən qanlı döyüşlər isə İrəvan xanlığı ərazisində gedirdi. İrəvan sərdarı Məmmədqulu xan və onun qardaşı Həsən xan qəhrəmanlıqla müqavimət göstərildilər.

**“Zəngəzur”
kitabından**

40 min ərəb ailəsi köçürülmüşdür. Bu kənd Qafqazdakı çoxsaylı ərəb mənşəli yaşayış məntəqələrindən biridir.

Ərəbəlz – Qafan rayonunun Ecanan bölgəsində kənd adı. Rayonun Gegənuş və Veçəkan kəndləri arasında yerləşirdi. Ərəblər yaşayan yer mənasındadır.

Ərəbxana – Gorus rayonunda kənd adı. Ərəb etnonimindən və farsca xana – "ev", "tikinti" sözündən ibarətdir. Azərbaycana köçürülmüş və sonralar azərbaycanlaşmış ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. Kənddə 1905-ci ildə 249 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Ərəbli – Laçın rayonunda kənd adı. Toponim ərəblərin bu ərazilərə gəlişindən sonra yaranan etnonimlərlə eyni mənalıdır. Kənddə 1924-cü ildə 24 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Ərəfsə – Sisan rayonunda kənd. Sisan rayonunun cənub-qərbində rayon mərkəzindən 20 km məsafədə yerləşən qədim azərbaycanlı kəndidir. "Ərəfsə" sözünə ilk dəfə xet dilində eradan önce rast gəlinib və kiçik ölkə, qala mənasını daşıyır. Eyni zamanda qeyd etmək lazımdır ki, Ərəfsə adının türk mənşəli Kəngərli tayfasının adı ilə bağlılığı da ehtimal olunur. Həm Culfa rayonunun ərazisindəki Ərəfsə kəndi, həm də Sisan rayonundakı Ərəfsə kəndi Kəngərlilərin Sofulu tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1590-cı ilə aid Türkiyə arxiv sənədlərində Ərəfsə və Ərəfsəcik kəndlərinin adları çəkilir. Cox güman ki, bu kəndlər Culfa və Sisan rayonundakı Ərəfsə kəndləridir. Maraqlıdır ki, hər iki kəndin camaatı digər kendi "O üz Ərəfsə" adlandırır.

Ərəfsə kəndinin ərazisində yerləşən üstü Alban əlifbası ilə yazılı sənduqə formalı onlarla qəbir daşları, ərəb əlifbası ilə yazılı erkən orta əsrlərə məxsus qoç heykəlli qəbir daşları, Taxtakörpü çayının üzərindəki tağbönd formalı daş körpü, Qızıl kilsə adlanan qədim Alban məbədi və s. abidələr kəndin qədimliyini sübut edən tutarlı faktlardır.

Ərəfsə kəndinin toponimləri də qədim türk-oğuz mədəniyyəti ilə bağlıdır: Teymur yurdu (Əmir Teymurun



hərbi düşərgəsinin burada yerləşdiyi güman edilir), Uz qəbri, Şotlanlı yurdu, Camal qalası, Mərcanlı çuxuru, Qaçaq Süleyman bulağı, Mustafa bulağı, Sarı yataq, Qaraoğlan vurulan yer, Salvartı dağı və s.

"Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1728-ci ildə) Ərəfsə kəndində iki müsəlman və bir xristian ailəsinin yaşadığı göstərilir (30, 236). Ərəfsə kəndində 1831-ci ildə 19 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 154 nəfər, 1905-ci ildə 440 nəfər, 1914-cü ildə isə 300 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ilin 21 sentyabrında Andranikin quldur dəstəsi qonşu Zabazadur, Ortogiz, Murxuz, Comərdli kəndləri kimi, Ərəfsə kəndini də vəhşicəsinə dağıtmış, bir gündə Ərəfsə kəndindən 192 adamı qətlə yetirmişdir. Ərəfsə camaatı Culfa rayonunun Qazançı, Naxçıvanın Küzlüt kəndlərində məskunlaşmışdır. Ərəfsə camaatı yalnız 1930-31-ci illərdə Sisyana qayıtmış və tamamilə yandırılmış Ortogiz kəndinin camaatı ilə birlikdə Ərəfsə kəndində məskunlaşmışlar. Zabazadur kəndinin camaatı isə köçərək, Orta Asiyaya getmişdir.

Ərəfsə kəndində ibtidai məktəb 1930-cu ildə açılmış, 1978-ci ildə isə 8 illik məktəbə çevrilmişdir.

Kənddə 1931-ci ildə kolxoz yaradılmış, kollektiv təsərrüfat "Kirov kolxozu" adlandırılmışdır. Kolxoz 1970-ci ildə qonşu azərbaycanlı kəndi Comərdli və erməni kəndi Tasik kolxozları ilə birləşdirilərək mərkəzi Tasik kəndi olmaqla sovxoza çevrilmişdir.

1988-ci ilin qarlı, çovğunlu dekabr ayında erməni millətçilərinin silahlı hücumu nəticəsində Ərəfsə camaati ata-baba yurdlarını, illərcə yiğdiqları var-dövləti tərk edib, piyada Gomur dağını aşaraq, Şahbuzun Kolanlı kəndinə pənah gətirdi. Hazırda Ərəfsə camaatı Naxçıvan MR-də, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışdır. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Arevis adlandırılmışdır.

Ərikli – Laçın rayonunda kənd. Kürdhacı kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Rayon mərkəzindən şimal-qərbdə, rayonun 58 km-də yerləşir. Ərikli kəndi şərqdən Şamkənd, cənub-qərb və cənubdan Kürd-

Gəncə xani Cavad xan və İrəvan xani Hüseynqulu xan və onun qardaşı Həsən xan axıra qədər ruslara müqavimət göstərdilər, mərdliklə vuruşdular. Gürcü əsilli rus generalı Sisiyanovla Cavad xanın məktublaşması bu baxımdan çox ibrətamızdır.

"Azərbaycan tarixi"
kitabından
(I cild, 1994)

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



*...Qızılbaşlar gəlib
Araz çayından keçdiklə-
ri zaman (15 iyun 1826)
çaya qımən bir neçə
qazağı öldürdülər. Qa-
rabağların məsləhət və
məşvərəti ilə, oradan
Gorusdakı batalyonun
üzərinə yeridilər. Batal-
yona da hökm olunmuş-
du ki, durmadan və lan-
gımızdan Qalaya (Şuşa-
ya) hərəkət etsinlər. Gorus-
zunzur yaxınlığında qı-
zılbaş qoşununa rast
gəldilər. Orada mühəri-
bə oldu. Soldatlara ma-
cal vermədilər. Bəzisini
iti qılıncdan keçirdilər,
bəzisini də əsirlik kə-
məndinə saldılar.*

*...Polkovnik Nazim-
kani və mayor Kova-
lenskini, sair zabit və
əsir edilən soldatlarla
Fətəli şahın hüzuruna
göndərdilər...*

Mirzə Camal
Qarabaklı,
“Qarabağ tarixi”

hacı, şimal-qərbdən Muncuqlu, şimaldan Aşağı Qarasaq-qal və Yuxarı Qarasaaqqal kəndləri ilə qonşudur. Kənd Keşik dağı və Qozlu çayının şərqində yerləşmişdir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, magaza və digər sosial obyektlər var idi. 110 ev, 718 nəfər əhali olmuşdur. Ərikli kəndində Şanazər yürüren, Çuxurlar, Araxış Sarı daş, Göl yeri, Sərf tələ, Qoyudqıran, Dərviz qaya, Quru göl, Buxarının boynu, Alçalıq, Tubulgəliq, Qətər qaya, Ali bəyin bulağı və s. yer adları vardır. Kəndin cənubunda Alban məbədi, daşdan yonulmuş qoç heykəllər və həmin dövrə aid yazılı daş kitabələr vardır.

Toponimin kəndin Kürdhacı kəndindən çıxmış Qasım-uşağı tayfası tərəfindən ərik bağları olan yerdə salınması ilə əlaqədar yaranması fikri tamamilə yanlışdır.

Yerli məlumatlara görə əsası Sisyan rayonunun Ariqlı (Ərikli) kəndindən gələn ailələr tərəfindən qoyulduğundan kəndə Sisyandakı Əriklinin adı verilmişdir. Buzim fikrimizcə, etnotoponim Ağqoyunlu tayfa birliyinə daxil olan Ariqlı tayfasının adı ilə bağlıdır.

Ərikli – Sisyan rayonunda kənd adı. Bax: Ariqlı.

Ərikli dağı – Naxçıvanla Sisyan rayonunu bir-birindən ayıran dağlardan biridir. Ərikli kəndinin adından götürülmüşdür.

Ərvəyən – Laçın rayonunda kənd adı. Toponimin mənəsi dəqiqləşdirilməmişdir. Kənddə 1924-cü ildə 44 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Əsgülüm – Zəngilan rayonu ərazisində dağ. Beşdəli kəndinin şimalında, Oxçu çayının sahilindədir. Bəzi tədqiqtılara görə, topomin Azərbaycan dilindəki əski (qədim, köhnə) və ulum, ulam (keçid) sözlərindən ibarətdir. El arasında Ərzirum dağı da adlanır.

Əskili çayı – Qafan rayonunda çay. Əskilüm kəndinin içərisindən keçdiyinə görə belə adlanmışdır. Mənşəcə Əsgülüm dağı və Əskilüm kəndi ilə eyni köklü topominidir.

Əskilüm – Qafan rayonunda kənd adı. Qafan şəhərindən 21 km cənub-şərqdə, Oxçuçayın sağ sahilində, dağın ətəyində Əskili adlanan çayın 2 km-də ölü kənd-

dir. Qafqazın 5 verstlik xəritəsində göstərilmişdir. Kəndin adı Azərbaycan dilində əski "köhnə", "qədim" və türk dillərində olum -(olom) "keçid" sözlərindən ibarətdir. Əskilum dağının adından götürülmüşdür.

Əyin – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidədir. Çardaqlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Əyin kəndi Xələc, Çardaqlı və Cibikli kəndləri ilə qonşudur. Əyin kəndində işgala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 55 ev, 165 nəfər əhali olmuşdur. Kənddə Səncər dağı, Armudluq, Cayzəmi, Fındıqlıq, Həcər bulağı və s. yer adları, Xələc Səngəri, Alban türbəsi kimi maddi-mədəniyyət abidələri də vardır. Xalq yazılışı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimov Əyin kəndindəndir.

Yaşayış məntəqəsini keçmiş Hacılı kəndindən (həzirdə Qubadlı şəhərinə birləşdirilmişdir) köçmüş ailələr Əyin dağında (indiki Səngər dağı) saldıguna görə belə adlanmışdır. Dağ isə öz adını buradakı bulağın adından almışdır. Toponim qismən təhrifə uğramışdır. Əslində əyneyn (ərəbcə "göz, bulaq, çeşmə") olmalıdır.

Əynəzir – Mığır rayonunda kənd adı. Bax: Eynəzir kəndi.

Əyrik – Laçın rayonunda kənd. Əvvəlki adı Əyərək. Qarabağ silsiləsinin yamacındadır. Köhnəkənd kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənddə işgala qədər (1992) 11 ev, 55 nəfər əhali olmuşdur. Kənddə Söyüdü bulaq, Çalçıxan bulağı və s. yer adları vardır.

Toponim Əkərək adının fonetik formasıdır. Kəndin adı XIX əsrə aid ədəbiyyatda Əkərək (Aqaraq, Akarak) kimi qeyd olunmuşdur. Qafqazda geniş yayılmış qədim topoplardan olan Aqarak (Əkərək) keçmişdə "sahibkar mülkü", "sahibkar təsərrüfatı", "yaşayış yeri" mənasında işlənmişdir. Mənşəcə şumer dilinə aid edilən aqarakar (əkin yeri, əkilən sahə) sözü ilə əlaqələndirilir.

Əzizpəyəsi – Laçın rayonunda kənd adı. XIX əsrдə Zəngəzur bölgəsində yaşamış Qara Bayramlı tayfasının qışlaqlarından (Əzizpəyəsi, Daşlı, Zor, Keşiş, İsgəndərpəyəsi, Qovuşuq və Aşağı Uluxan) birinin adıdır. Kənddə 1924-cü ildə 24 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.





Farmaştəpə – Laçın rayonu ərazisində, Qarabağ yaylasında dağ. İldirimsu (Hocazsu çayının qolu) və Zabux (Minkənd) çaylarının suayırıcısıdır. Hündürlüyü 2330 m Yerli əhali Fərməştəpə adlandırır. Dağın zirvəsi farmaç (məfrəş) formalı olduğuna görə belə adlanılmışdır.

Fərcan – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sağ sahilində, Novruz və Hərtiz dağlarının ətəyində yerləşir. Fərcan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 14 km-də, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 40 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Fərcan kəndi Çardaxlı, Dondarlı, Çərəli, Xocamsaxlı inzibati dairələri ilə qonşudur. Həm də Ermənistənin Agavurd, Ücənis, Qaradağlı və Zeyvə kəndləri ilə həmsərhəddir. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, ərazi dairəsinin inzibati binası, kolxozun inzibati binası və digər sosial obyektlər var idi. Kənddə 81 ev, 360 nəfər əhali olmuşdur. Əraziyi 5.5 hektar idir. Fərcan kəndində Dül-Dül adlanan pir və Şam düzü, Cılfır, Bəylik, Soltanlı, Şızxı yeri, Qalaboynu, Hacıqurbanlı, Qalatəpəsi, Əhmədbəyevi, Gur-Gur, Alidərəsi, Yetəryurdu, Bəybulaq, Daşlı yer və s. yer adları vardır. Kənddə Novruz dağı, Ədi dağı, Maraldaş, Kilsənin yahı (Albanlara məxsus tikinti qalıqları), Mal təpəsi, Böyük yer kimi toponomislər də var.

Əsl adı Fərəcandır. Keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub ailələr qoymuş üçün belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik bildirən -an şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin üzvü Məmmədov Baba Məmməd oğlu Fərəcan kəndində doğulmuşdur.

Fərraş – Laçın rayonunda kənd. Dağlıq ərazidə, Qırxız dağının ətəyindədir. Fərraş kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən şimal-qərbdə, rayonun 60 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Qasımışan qayası kəndi iki hissəyə ayırdı.

Kəndin yaxınlığında Xankəndi dəmiryol stansiyası yerləşirdi. Kəndin ərazisindən Zağlığın çayı, Cuxurun çayı və Yatalaqlığın çayı axırdı. Nurəddin, Arduşlu, Vağazin, Bozgüney, Kalafalıq, Piçənis, Aşağı Çorman kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, tibb məntəqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 58 ev, 264 nəfər əhali olmuşdur. Fərraş kəndində Eyvazlı dağı, Meşə yurdunun dərəsi, Məmmədin yurdu, Şirinsuyun dərəsi, Gen dərə, Himinin tələsi, Cənnətin tələsi, Dərə yalları, Binə, Dərin çala, Qiblə bulaq yaylağı, Cuxurun düzü, Gərdən, Turşsu bulağı, Göy bulaq, Həsənqulunun bulağı və s. yer adları vardır.



Yaşayış məntəqəsi XIX əsrə Zəngəzur qəzasında maldarlıqla məşğul olmuş Şarallı tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Fərraş şəxs adı ilə bağlıdır. Fərraş sözü orta əsrlərdə saray xidmətçisi, xanlıqlar dövründə isə polis məmuru, gözetçi və b. şəxslərin titulu kimi işlənirdi.

Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin qışı və yazı vaxtından əvvəl gəldiyi üçün Farraş ("faraş" tez böyüyən, vaxtından əvvəl yetişən mənasını daşıyır) adlandırılırdı.

Fətəlipəyə – Laçın rayonunda kənd. Fətəlipəyə kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 12 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Laçın-Qubadlı şose yolu, qərbindən Həkəri çayı keçir. Kənd Xazazlı və Taxtalar meşələrinin əhatəsindədir. Kənddə işgala qədər (1992) orta məktəb, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 20 ev, 94 nəfər əhali olmuşdur. Fətəlipəyə kəndində Ulu güney, Xamlar, Qoyundamı, Düzəngah, Sucuq, Şahverdişahın yalı, Göyçəyin yeri, Kənəyindağ, Ağanatap, Tikanlı zəmi, Uzungüney, Humay qayası, Kənəyin qəbiristanlığı, Ardıc piri və s. yer adları vardır.

Yerli sakinlərin verdiyi məlumatata görə, yaranma tarixi IX-X əsrlərə təsadüf edir. Deyilənlərə görə, Xələf adlı bir nəfər öz oğlu üçün bu kənddə pəyə (tövlə) tikdirib. Oğlanın adı Fətəli olduğu üçün kənd belə adlanırlıb.



Fingə – Laçın rayonunda kənd. Qozlu kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Rayon mərkəzindən şimal-şərqində, rayonun 51 km-də, dəniz səviyyəsindən 2350 m hündürlükdə yerləşir. Kənd Sarı baba dağı ilə Qırqxız dağı arasında Kərim ağanın qoruğu dağının altında, Çəmənli çayının mənbəyində yerləşir. Fingə kəndi şimaldan Şuşa rayonu, şərqi Kalafalıq, Haxnəzər, cənubdan Qozlu kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 125 ev, 506 nəfər əhali olmuşdur. Kənddə Pirin düzü adlanan təpəlikdə qədim maddi-mədəniyyət nümunələri (saxsı qablar, muncuqlar) tapılmışdır. Toponim kurd dilindəki "fin" (sərin) və "gah" (yer, məkan) sözlərindən yaranıb "sərin yer" mənasını ifadə edir.

Gavur damı – Gorus şəhərinin şimalında qədim tikili. Burada çoxlu köhnə tarixi abidələr, yaşayış binalarının qalıqları tapılmışdır. Bizans dövrünə aid abidələrdəndir. Zəngəzurun müsəlman əhalisi orta əsrlərdə qeyri-müsəlmanları gavur adlandırırdılar. Belə bir tikili Sisyan rayonunun Urud kəndində də var idi.

Gavur qalası – Gorus rayonunun Qarahunc kəndindən 4 km cənub-qərbdə dağlımış qaladır. Xristian albanlara məxsus olduğundan müsəlman əhali tərəfindən belə adlandırılmışdır.

Gecalan – Qafan rayonunda qəsəbə. Bax: Qacaran.

Genlik – Zəngilan rayonunda kənd. Oxçu çayın sol sahilində yerləşir. Zəngilan şəhər inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, dəniz səviyyəsindən 500 m hündürlükdə, Mincivan-Qafan dəmir yolunun üstündə yerləşir. Kəndin bir tərəfi Süsən dağına birləşir. İşgala qədər (1993), klub, kitabxana, mağaza, ATS, məscid və digər sosial obyektlər var idi. 180 ev, 553 nəfər əhali olmuşdur. Kənddə körpü və pir də olmuşdur. Yerli əhalinin məlumatına görə kəndin sahələri geniş olduğuna görə ona belə ad verilmişdir.

Gədikdağ – Zəngəzur silsiləsində, Şahbuz rayonu ilə Ermənistən sərhədində aşırı. Hündürlüyü 2700 m. Toponimin əsasını "dag belində keçid, aşırı" mənasında

işlədilən gədik komponenti təşkil edir. "Gədikli dağ" mənasındadır.

Gəlincə – Kiçik Qafqaz sıra dağlarının Zəngəzur silsiləsində, Bazarçay çayının orta axarında yüksələn iki dağ zirvəsi. Bunlar Büyük Gəlincə (8222 fut) və Kiçik Gəlincə (7189 fut) adlanır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın adı Gəlicə şəklində göstərilmişdir.

Gəlinqaya – Laçın rayonu ərazisində dağ. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüyü 11002 fut göstərilmişdir. Bu adda Kəlbəcər, Daşkəsən və Şərur rayonlarında da dağlar vardır. Bu dağların başı dumanlı olduğuna və formasına görə gəlinə bənzədilməsi ehtimal olunur.

Gərd – Qafan rayonunda kənd adı. Qafan şəhərindən 33 km şimal-qərbdə, Gıçı çayının sağ qolu olan Gərd çayının sol sahilində yerləşirdi. XIX əsrə Zəngəzurda yaşamış Sarallı tayfasının qışlaqlarından birinin adıdır. Altay-türk dillərində gərd – "hasarlanmış yer" sözündəndir. 1918-ci ildə kəndin əhalisi qovulmuş, qarlı dağlarla Ordubada pənah aparmışdır. Ermənistanda Sovet hökuməti qurulduğdan sonra əhalinin bir hissəsi geri döñərək kəndlərini yenidən bərpa etmişdir. 1968-ci ildə Zəngəzurda baş verən güclü zəlzələdən sonra kənd ləğv edilmiş, əhalisi Zeyvə kəndinə köçürülmüşdür.

Kənddə 1886-ci ildə 60, 1931-ci ildə 115, 1939-cu ildə 170, 1959-cu ildə 250 nəfər azərbaycanlı əhali yaşamışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Kard adlandırılmışdır.

Gərd çayı – Qafan rayonunda çay. Gıçı çayının sağ qolu. Gərd kəndinin adından götürülmüş hidronimdir.

Gəyəli – Zəngilan rayonunda kənd. Şayılı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Rayon mərkəzin-dən şimalda, rayonun 27 km-də, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Kəndin ərazisində şose yolu keçir. Gəyəli kəndi Burcalılar kəndi ilə qonşu olub. Kəndin arxa hissəsində Ağkənd güneyi yerləşir. Gəyəli





dərəsi kəndi 2 hissəyə bölür. Kənddə işgala qədər (1993) ibtidai məktəb, uşaq bağçası, mağaza və digər sosial obyektlər var idi. 18 ev, 85 nəfər əhali olmuşdur. Geyəli kəndində Geyəli çeşməsi, Turş su bulağı, Noxudlu yeri kimi toponimlər vardır.

Yerli əhali kəndi Aşağı Geyəli adlandırır. XVI-XVII əsrlərdə Anadoluda Van gölündən şərqdə yaşamış Mahmudlu tayfasının Gəgəli (Gigili) türəsinin Zəngəzurda məskunlaşması nəticəsində yaranmış kəndlərdəndəndir.

Gəzbel – Qafan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağ aşırımı kimi göstərilmişdir. Azərbaycan dilində gəz (dağın belində batıq yer) və bel (dag beli) sözlərindən ibarətdir.

Gığı – Qafan rayonunun ən böyük azərbaycanlı kəndidir. Bəzi mənbələrdə Kığı. Qıqi kimi də göstərilir. Rayon mərkəzindən 35 km şimal-qərbdə Gığı çayının sol sahilində, Qarlı dərə çayının sağ yanında Çaykənd və Pürülü kəndlərinin arasında yerləşir. Çox qədim kənddir. Gığı kəndində çoxlu qədim tarixi abidələr, yaxud onların qalıqları var idi. Bu abidələrdən ən əhəmiyyətli kimi X əsrə aid Gığı qalası və orta əsr müsəlman memarlığının nümunəsi olan Gığı məscidinin qalıqlarını göstərmək olar.

Anadoluda Van gölündən şərqdə yaşamış Mahmudlu tayfasının Gigili türəsinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin 80-cı illərinə aid mənbədə bu tayfanın adı qıqli kimi qeyd olunur. Maldar həyat keçirən bu elin Kurut, Mahmudlu Pəyhan və Çiriş adlı qışlaqları vardı. Azərbaycanda İmişli və Füzuli rayonlarında yaşayan Kurd Mahmudlu tayfasının bir qolu XIX əsrə Gəgəli adlanırdı. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri də Gəgili idi. Zəngilan rayonunda Yuxarı və Aşağı Geyəli kənd adları ilə mənşəcə eynidir.

XVI əsrin sonlarında Osmanlı imperatorluğu tərəfindən tərtib olunmuş "Urut və İskəndər qalası livasının Sicil dəftəri"ndə Gığı kəndi nahiyyə mərkəzi kimi göstərilir. Gığı nahiyyəsinə 12 kənd aid edilir. XX əsrin əvvəllərində mövcud olan inzibati bölgüyü görə Gığı dərəsi yarımrayonuna 21 kənd daxil idi.

Gığı kendinin toponimleri: Arpalıq, Şıppırlı, Quru dərə, Demilər, Şəhərcik yurdu, Pirhemzə, Yeməzli yurdu, Qırmızılıq, Qaraöyük, Qaraüatlı, Həyərək, Qırmızı daş, Təkə daş, Yanıq çıməni, Nəsir kahası, Dərməzür, Qalacıq, Qara su, Vəliş dəyirmanı, Məmmədin dəyirmanı, Ardıcılı güney, Boymadərən dərəsi, Güllü kaha, Ağ daş, Boz ağıl, Dik daş, Qara çinqıl, Əbə dərə, Əlimərdan dağrı və s.

Statistik məlumatata görə, kənddə 1831-ci ildə 131 nəfər, 1886-ci ildə 254, 1897-ci ildə 213 nəfər, 1905-ci ildə 970, 1931-ci ildə isə 396 nəfər 1986-ci ildə 1800 nəfər yaşamışdır.

Gığı kəndi 1905 və 1918-ci ildə ermənilərin hücumu zamanı qəhrəmanlıqla müdafiə olunmuş, eləcə də ətraf azərbaycanlı kəndləri üçün sığınacaq olmuşdur. Daşnak Andranik və Nijdenin quldur dəstələri **Gığı** camaatına qarşı görünməmiş vəhşiliklər törətmüş, bir çox evləri və kənd məscidini yandırmış, çoxlu sayda köməksiz insanları qətlə yetirmişlər. Sağ qalanlar isə Naxçıvana və Zəngilana qaçmışlar.

1922-ci ildə **Gığılılar** yenidən öz doğma kəndlərinə qayıtmış, evlərini və təsərrüfatlarını bərpa etmişlər. 1931-ci ildə **Gığı** kolxozu yaradılmış, bu kolxoza bir neçə ətraf kəndin də kolxozu birləşdirilmişdir. 1965-ci ildə **Gığı** dərəsi bölgəsində yerləşən 12 kəndin təsərrüfatı **Gığı** sovxozunga birləşdirilmişdir.

1931-ci ildə **Gığıda** 8 illik məktəb, 1940-ci ildə isə orta məktəb açılmışdır. **Gığıda** poçt-rabitə şöbəsi, klub, kitabxana, xəstəxana var idi.

1988-ci ilin dekabrında Qafan rayonunun digər azərbaycanlı kəndləri kimi **Gığı** kendinin sakinləri də öz yurd-yuvalarından zorla qovulub, çıxarıldılar. **Gığı** camaati Bakıda, Sumqayıtda və Abşeron rayonunun kəndlərində məskunlaşdı.

Gığı – Qafan rayonunda dağ. Zəngəzur sıra dağları silsiləsinə daxildir. Qafan rayonundakı **Gığı** kendinin şimalında yüksələn Pirhemzə dağı da **Gığı** dağları sırasına daxildir. Hündürlüyü 3343 metrdir. **Gığılı** (qıqılı) türk tayfasının adından götürülmüşdür. Dağ həm də Əlimərdan adlanır. XIII əsrə aid mənbədə Türkiyənin şer-



*Qişa qalmaz,
Gələn köç qişa qalmaz.
Allah kərim Allahdır —
Bu yurd bayquşa qalmaz.*

Zəngəzur folkloru



*Haray, ellilər, haray,
Suyu göllülər, haray.
Dəhnəmə su apardı –
Əli bellilər, haray.*

Zəngəzur folkloru

qındə Van gölündən şimalda yerləşən mahal adı kimi qeyd olunmuşdur. XIX əsrə Ərzurum əyalətində Kığı məlumdur.

Gığçıçay – Qafan rayonunda çay adı. Gərd, Acıbac və Kurut dağlarından başlayır və Zeyvə kəndi yaxınlığında Oxçu çayı ilə birləşir. Uzunluğu 30 km

Gığı qalası – Qafan rayonunda Gığı çayının sağ sahilində Gığı kəndinin ərazisində qədim qala adı.

Gığı dərəsi – Gığı yarımrayonu, Zeyvədən başlayaraq Acıbac və Kirsə qədər olan kəndlər: Qovşud, Qarabaşlar, Mollalı, Baharlı, Daşbaşı, Kənd Pürülü, Pürülü, Gığı, Səncərəli, Dərməzür, Pəyhan, Mahmudlu, Keypəsin, Acıbac, Kurud, Kirs, Giriş, Gərd, Yuxarı Gərd, Həcəti, Zeyvə. Gığılı (qızılı) türk tayfasının məskunlaşduğu ərazi olduğundan belə adlandırılmışdır.

Girətagçay – Qafan rayonunda çay adı. Oxçu çayının sol qoludur. Aşağı və Yuxarı Girətag kəndlərinin ərazisindən axlığı üçün belə adlanır.

Gomaran – Qafan rayonunda kənd adı. Qafan şəhərindən 5 km. cənub-şərqdə Oxçu çayının sağ sahilində Güdüm (Geğanuş) kəndinin yaxınlığında yerləşirdi. Kəndin adının yaxınlıqdakı Gomaran dağının adından götürüldüyü güman edilir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Qumaran-Dərzili kimi göstərilmişdir. Gümaran da adlanmışdır. Dərzili tayfasının qışlaqlarındanandır. XIX əsrə Azərbaycanda Cavad qəzasında Pir Qumaran qışlaq adı ilə, güman ki, mənaca eynidir. Ona görə də XIX əsrin axırlarında Qomaran – Dərzili də adlanmışdır. Gomaran etnonimi I minilliyin VI-VII əsrlərindən bu bölgədə məskunlaşmış əski türk tayfaları olan kimmerlərin adı ilə bağlıdır.

Statistik məlumatlara görə, kəndin 1886-ci ildə 177, 1897-ci ildə 158 nəfər, 1914-cü ildə 138, 1926-ci ildə 52 nəfər, 1931-ci ildə 60, 1959-cu ildə 97 nəfər, 1979-cu ildə 163 nəfər, 1988-ci ildə 220 nəfər əhalisi olmuşdur.

1918-20-ci illərdə kəndin əhalisi ermənilər tərəfindən Zəngilana qovulmuş, kənd yandırılıb dağıdılmışdır. 1920-ci ildə camaatın bir hissəsi kəndə qayıdaraq, təsərrüfatı bərpa etmişdir. Kəndin toponimləri: Oxçu çayı,

Hüseynalı dərəsi, Səhəng çuxuru, Dağdagan yalı, Arpalıq, Horlu yurd, Xüstub dağı və s.

1988-ci ildə kənddə 40 ev var idi. Həmin ilin noyabrında kənd camaatı zorla deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışdır.

Gomaran – Qafan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Qyumaran-dağ kimi göstərilmişdir. Qəməran kimi də yazılır. Toponimin eranın əvvəllərində bu dağın ətəyində məskən salmış əski türk tayfaları olan kimmerlərin adı ilə bağlılığı güman edilir.

Gomur – Sisyan rayonunda kənd adı. Rayonun Şəki kəndi yaxınlığında dağ başında xarabalıqları son vaxtlara qədər qalırıldı. Toponim dağ (monqolca "kom") başında hündür çıxıntı, terras (türk dillərində "ur"), zirvə mənasındadır. Zəngəzur silsiləsindən olan Gomurdağın ətəyində yerləşdiyi üçün kənd belə adlanmışdır.

Goru – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Qori kimi göstərilmişdir. Gorus adı ilə eyni mənşəlidir. Köhnə Gorusdan ayrılmış ailələr tərəfindən salındığı güman edilir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 19.04.1950-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Dzoraşen adlandırılmışdır.

Gorus – Zəngəzurda rayon. Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Moisey Kallankatuklunun "Alban tarixi" əsərində (3-cü kitab 16-cı fəsil) bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, Şimali Qafqazda Qrozni toponimləri ilə mənşəcə eyni olub, türk mənşəli Gorus tayfasının adı ilə bağlıdır.

Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnu-xu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdağı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir.

Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. "Alban tarixi" əsərində göstərilir: "Babiki mü-



*Haray, elli neyləsin?
Suyu göllü neyləsin?
Dəhna haqdan quruyub
– Əli belli neyləsin?*

Zəngəzur folkloru



*Əzizim birdi narım.
Bir axça, bir dinarım.
Amandı əsmə külək
Budaqda birdi narım.*

Zəngəzur folkloru

şayıət edən Qor və Qazan adlı iki doğma qardaş öz dillərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı". Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da güvvətləndirir.

Gorus topomininin İranın Həmədan şəhəri yaxınlığındağı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərən Məhəmmədhəsən Baharlı bu tayfanın, eləcə də Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir. Bu tayfa türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynamış və çox güman ki, XVI əsrin əvvəllərində Şah İsmayıл Xətainin Zəngəzura yürüyü zamanı bu ərazilərə gələrək yeni yurdda məskunlaşmışlar.

Son dövrlərdə erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki "qora" – "dağ" sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir şeydir. Ən azı ona görə ki, ruslar Zəngəzura XIX əsrə gəlmişlər, Gorus adı isə bundan ən azı 400 il öncə yazılı mənbələrdə mövcud olmuşdur.

Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistana SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 kv. km.-dir.

Gorusda 1823-cü ildə 119 ailə (azərbaycanlı və erməni) yaşayırırdı. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-31-ci illərdə İrandan və Türkiyədən xeyli sayıda erməni köçürülrək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilmiş, gəlmə ermənilərin hesabına şəhərin əhalisi artmışdır. Gorus şəhəri Zəngəzurun qəza mərkəzinə çevrilidikdən sonra ardıcıl aparılan erməniləşdirmə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarılmışlar.

S.Zelinskinin 1886-ci il tədqiqatında Gorus şəhəri erməni yaşayış məntəqəsi kimi göstərilir. Yalnız burada bir neçə azərbaycanlı ailəsinin yaşadığı qeyd edilir.



1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olmuşdur. Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndinin adı erməniləşdirilmiş, 6 kənd isə ləğv edilmişdir. 1988-ci ildə bu rayonda cəmi 5 azərbaycanlı kəndi qalmışdı ki, onların da əhalisi ilin sonunda deportasiya edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 09.09.1930-cu il tarixli qərarı ilə Gorusun adı dəyişdirilərək Qoris adlandırılmışdır.

Gödəklər – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sol sahilindədir. Qubadlı ərazi inzibati vahidinin tabeliyindədir. Kənd keçmişdə Mil düzündə yaşamış 24 Oğuz tayfasından biri olan Xələclərin Gödəkli tırəsinə məxsus ailələrin bir hissəsinin Bərgüşad çayı sahilində məskunlaşması nəticəsində yaranmışdır. Gödəkli tırəsinin Kərbalılar və Nəzərli nəsilləri əvvəllər yayı Qubadlıda, Gödəklər kəndində, qışı Mil düzündə keçirirdilər. Beyləqan rayonunda Gödəklər kəndi, Qafan rayonunda Aşağı və Yuxarı Gödəkli, Gödəkli Ziciqan kəndləri, Xaçmaz rayonunda Gödəkli kəndi, Şəkidə və Zaqatalada isə Güdəkli məhəlləsi vardır.

Gödəkli – Qafan rayonunda iki kənd adı. Bax: Aşağı və Yuxarı Gödəkli kəndləri.

Gödəkli Ziciqan – Qafan rayonunda kənd adı. Xələclərin gödəkli tayfasına mənsub ailələr tərəfindən salındığına görə belə adlanmışdır. 1897-ci ildə 56 nəfər azərbaycanlı əhalisi olmuşdur. Kəndin xarabaliğı və qəbiristənliyi Qaraçimən kəndinin yaxınlığında qalmaqdır.

Göllüqışlaq – Qafan rayonunda kənd adı. Rayonun Syunik bölgəsində yerləşirdi. 1897-ci ildə kənddə 75 nəfər azərbaycanlı əhali olmuşdur. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kəndin xarabaliqları son vaxtlara kimi qalmaqdır. "Göl olan qışlaq" mənasındadır.

Göllüzəmi – Qafan rayonunda kənd adı. 1897-ci ildə kənddə 56 nəfər azərbaycanlı əhali yaşamışdır. 1906-ci ildə ermənilər kəndi dağıdıb yandırmışlar. Toponim kəndin əvvəllər göl və əkin yeri olması ilə əlaqədar yanmışdır.

Gölyazı – 1468-ci ildə Kapan vilayətinin Sisəcan nahiyəsində kənd adı. Matenadaranda saxlanılan 1508-ci il



8 noyabr tarixdə tərtib olunan bir qəbalədə Azərbaycan ölkəsinin Kapanat vilayətinin Urud nahiyyəsində yerləşən Gölyazı kəndinin Tatev monastırına bağışlanması qeyd olunur. Bu adda həm də Dəstəgird kəndinin məzrə (əkin) yeri olmuşdur.

Göşəkənd qışlağı – Qafan rayonunda kənd adı. Xarabaliqları Yuxarı Girətag kəndinin yaxınlığındadır. 1897-ci ildə burada 34 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində dağılmışdır.

Göy qala – Qubadlı rayonunun Əliquluuşağı kəndində orta əsrlərə məxsus qala. Əliquluuşağı-Davudlu yolunun 5 km-də Bərgüşəd çayının sağ və sol sahilində üz-üzə nəhəng qayalar üzərində iki istehkam abidə qalığı vardır.

Göyər Abbas – Qubadlı rayonunda kənd. Göyərcik kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 25-30 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Göyər Abbas kəndi "Dardan yuxarı" adlandırılaraq kəndlərə daxilidir. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 15 ev, 25 nəfər əhali olmuşdur. Göyər Abbas kəndində Alpaşa yeri, Bərəhe düzü, Biçənək, Əzgilili, Batıq, Güllə bulağı, Göyərbas dəyirmanı və s. yer adları vardır. Kəndin Göyərcik kəndindən çıxan ailələr tərəfindən salındığı ehtimal olunur. Yerli əhalinin dediyinə görə toponim kəndin əsasını qoymuş göyərcikli Abbasın adı ilə bağlıdır.

Göyərcik – Qubadlı rayonunda kənd. Bərgüşəd silsiləsinin yamacındadır. Göyərcik kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 25-30 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Göyərcik kəndi rayonun "Dardan yuxarı" adlandırılaraq bölgəsində yerləşən kəndlərdəndir. Kənd Səlkin (h. 1270 m yaxın) dağının zirvəsinə yaxın yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 30 ev, 140 nəfər əhali olmuşdur. Göyərcik kəndində Pədərə, Kəpəz dağı, Top daş, Əzizin kahası, Quşçunun düzü, Bədəl bulağı, Quşçu bulağı, Əli bulağı, Zağlıq bulağı, Göyərəbas çay, Məral uçan qaya, Güllü yer Qalaca və s. yer adları vardır.



Kənddə qədim qəbiristanlıqda qəbirüstü qoç abidələri (1424-cü ilə aid yazıları var) və İmamzadə piri vardır.

Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin ortalarında qonşu Qiyaslı kəndindən köçüb gəlmış ailələr salmışdır. Bəziləri toponimi "göylük, yaşılıq, otluq" mənası ilə izah edirlər. Digərləri isə onu kürd dilindəki kuver (arxac) sözü ilə əlaqələndirib (-cik Azərbaycan dilində kiçiltmə şəkilçisidir), "kiçik arxac" kimi yozur. Toponimi türkdilli kuverçi etnonimi ilə bağlayanlar da var. Türkiyənin Bursa və Kastomonu vilayətlərində də eyniadlı kəndlər vardır.

Göyərtmə daşı – Qubadlı rayonunun Qaralar kəndinin ərazisində yerli əhalinin inam və etiqad bəslədiyi daş. Hündürlüyü 5-6 m, eni 2 m olan göy rəngli daşdır. Daşın ortasında 30-40 sm diametrində dairəvi deşik var. Adamlar körpə uşaqları göyərtmə (göy öskürək) tutmasın deyə həmin daşın deşiyində kecirər, daşın üzərinə göy muncuq əzib tökərmişlər.

Göygöl – Qafan rayonunda dağların zirvəsində yerləşən, təmiz və şəffaf suyu olan bir göldür. Suyu göm-göy olduğu üçün insanlar bu gölə Göygöl adı vermişlər. Bu tip Göygöl Azərbaycanın çox yerində vardır.

Göyyal – Qubadlı rayonunda kənd. Daglıq ərazidə, Hərtiz dağının ətəyində, Bərgüşad çayının sağ sahilində yerləşir. Fərcan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzinin cənub-qərbində, rayonun 12 km-də, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 38 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Göyyal kəndi Çərəli, Fərcan, Dondarlı və Mehrili kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) klub, kitabxana, mağaza, kolxozun inzibati binası və digər sosial obyektlər var idi. 111 ev, 553 nəfər əhali olmuşdur. Göyyal kəndində "Hərtiz piri", "Həcətgah piri", "Şeyx Əfəndi", "Qalaça", "Cümçümə", "Türk qəbri", "Tayfca", "Cəvizdər dərəsi", "At qız", "Quru dərə", "Muzla bulaq", "Bozlu yal", "Yol aşan", "Maral dutağı", "Gözət daş" və s. toponimlər vardır. Kənddə orta əsrlərə məxsus qəbiristanlıq da var idi.

Toponim göy (yaşılıq, göylük mənasında) və yal (dag beli) sözlərindən ibarətdir. Göy mavi mənasında

Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



deyil, yaşıl (göylük) mənasındadır. Yəni dağ döşündə "yaşıl yer" deməkdir. Kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Kənd sakinlərinin söylədiyinə görə, təxminən 2 əsr əvvəl bir tayfadan olan yeddi nəfər gələrək kəndin əsasını qoyublar. Kəndin yuxarısındaki "Yeddi şərik" oykonimlərində də bu yaşayır.

Gözəlqaya – Sisyan rayonunun Ağkənd ərazisində yaylaq. Adından göründüyü kimi, yaylaq çox səfali bir görünüşə malik olduğu üçün belə adlandırılmışdır.

Gözəldərə – Sisyan rayonunda kənd adı. Sisyan rayon mərkəzindən 7-8 km. məsafədə indiki Hasavan kəndinin yaxınlığında yerləşirdi. Kəndin qalıqları son zamanlara kimi qalırdı. XIX əsrin sonlarında dağıldığı güman olunur. Toponim kəndin coğrafi mövqeyi ilə əlaqədar olaraq yaranmışdır. Gözəl görünüşü olan dərə anlamındadır.

Gursu – Laçın rayonunda kənd adı. Hidronim bol sulu yer mənasındadır. Kənddə 1924-cü ildə 21 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dagılmışdır.

Gül – Mıgrı rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın besverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Qul şəklində göstərilmişdir. Mıgrı çayın sahilində Mülk və Tey kəndlərinin arasında yerləşirdi. 1831-ci ildə bu kənddə 6 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə 10 tüstündən ibarət olan kənd ermənilər tərəfindən dağıdılmış, əhalisinin bir hissəsi qırılmış, digər hissəsi qovulmuşdur. Sovet hakimiy-

yəti illərində erməni kəndinə çevrilmişdir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə kəndin adı dəyişdirilərək Nor Arevik adlandırılmışdır.

Güləbird – Laçın rayonunda kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Güləbird kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun 35 km-də, dəniz səviyyəsindən 600 m hündürlükdə yerləşir. Kəndin ərazisindən Həkərə çayı axır. Kəndin yaxınlığında Akara-Şuşa şose yolu keçir. Güləbird kəndi Cicimli, Qazı dərəsi, Səfiyan, Fərəcan, Türk'lər, Məzutlu, Xanallar, Muxradxanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər



Laçın rayonunun
Güləbird kəndi
ərazisində
Sarı Aşağıın sevgilisi
Yaxşının qəbri

(1992) orta məktəb, kitabxana, mədəniyyət evi, xəstəxana, məişət xidməti obyektləri, 4 mağaza, inzibati binalar və digər sosial obyektlər var idi. 395 ev, 1570 nəfər əhali olmuşdur. Kənddə Sarı Aşığın abidəsi, Sultan Bud türbəsi, orta əsrlərə aid qəbiristanlıq, XVII əsrə aid daş at, daş qoç, süjet xarakterli oyma, yazılı daş kitabələr, Govurlu qalası, qədim Qarağatlı kənd qəbiristanlığı, Aşığın yaylığı, Qız qəbri, Şah taxtı kimi tarixi maddi-mədəniyyət nümunələri vardır.

Kəndin digər adı Qaraçanlıdır. Qaraçanlı kənddə məskunlaşmış nəslin adıdır. Yaşayış məntəqəsi yerli əhali arasında Govurqala adı ilə tanınan Gülbəird qalasının yaxınlığında yerləşdiyi üçün belə adlanmışdır. Yerli sakinlər kəndin adının mənasını güllü-çiçəkli yer kimi də izah edirlər. Məşhur bayati ustası Sarı Aşık XVII əsrədə Gülbəird kəndində yaşamışdır.

Gümand – Kənd yeridir. Xarabaliqları Qafan şəhərinin ətrafindadır. Mədən sovetliyinin tərkibində olmuşdur. 1897-ci ildə 42 nəfər azərbaycanlı əhalisi olmuşdur.

Günbəzdağ – Qubadlı rayonu ərazisində dağ. Bazarçaydan soldadır. Hündürlüyü 1002 m toponim bu dağın üstündəki günbəzvari qədim tikilinin olması ilə əlaqədar belə adlandırılmışdır.

Güney Dəyhan – Laçın rayonunda kənd adı. Qara Murtuza bəyin 30-dək yurd yerlərindən biridir. Dəyhan kəndindən çıxan ailələr tərəfindən salınmışdır. Yerli sakinlərin verdiyi məlumatata görə, Dəyhan fars dilindəki dəhan sözündən götürülüb "ağız" mənasındadır. Dəyhan kəndi iki dərənin arasında ("ağzında") yerləşdiyi üçün belə adlandırılmışdır.

Güney Dəyhan kəndində 1924-cü ildə 18 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Günqışlaq – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidə, Canbar kənd inzibati ərazi dairəsinin tabeliyin-



Sarı Aşığın
məzarüstü abidəsi
(isğaldan əvvəl)



**Laçın rayonunun
Güləbird kəndində
Sultan Bud türbəsi**

dədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1200-1300 m hündürlükdə yerləşir. Mincivan-Qafan dəmiryolunun Bürlünlü dayanacağından 17 km məsafədədir. 4 km-də Zəngilan-Qafan şose yolu keçir. Kənd rayonun Pirveys, Qazançı, Dərəli və Qafan rayonunun Çəkədin kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) ibtidai məktəb, kitabxana, klub, mağaza və digər sosial obyektlər var idi. 28 ev, 48 nəfər əhali olmuşdur. Günqışlaq kəndində

Ərbəhəm meşəsi vardır. Meşədə böyük Vələs ağacı pir kimi tanınırdı.

Əsl adı Güneyqışlaqdır. Keçmiş adı Düşmənli olmuşdur. Yaşayış məntəqəsi günəşli qışlaq yerində salındığı üçün belə adlanmışdır.

Gürcülü – Qubadlı rayonunda kənd. Bərgüşad silsiləsinin yamacında, Novlu kənd inzibati

ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzin-dən şimalda, rayonun 22 km-də, dəniz səviyyəsindən 1400-1600 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Ağdüz və Fındıqlıq adlı ərazilər vardır. Kənddə işgala qədər (1993) 11 ev, 12 nəfər əhali olmuşdur. Gürcülü kəndində Fındıqlı bulaq, Söyüdlü bulaq və s. yer adları vardır.

Gürcülü kəndi yaxınlığında 8 bucaqlı türbə vardır. Türbənin ətrafi qədim qəbiristanlıqdır. Giriş qapısı ilə üzbüüz divarda olan çökək hissə başdaşı formasındadır. Başdaşının yeri və giriş qapısının vəziyyəti, buradakı qəbrin qiblə istiqamətində olması türbədəki qəbrin və ətrafdakı qəbiristanlığın müsəlmanlara aid olduğunu göstərir.

Azərbaycan SSR-in tanınmış partiya və dövlət xadimi Nəzər Heydərov və Daxili İşlər naziri, vəzifə başında qətlə yetirilmiş general-major Arif Heydərov Gürcülü kəndinin yetirmələridir. Yaşayış məntəqəsi-

nin salınması hakkında belə bir fikir mövcuddur ki, kəndin ilk sakinləri vaxtilə Gürcüstandan gəlmış azərbaycanlı ailələr olduğu üçün belə adlandırılmışdır.

Gütqum – Qafan rayonunda kənd adı. Əsli Qutkom. İrəvan əyalətinin Qırxbulaq mahalında Qut kəndi Qaqarkuni mahalında isə Kot kəndi ilə eyni mənşəli topominidir. Türk dillərində qut (kut) "möhkömləndirilmiş yer" və kom sözlərindən ibarətdir. Azərbaycanın Kəlbəcər rayonunda (Tərtərçayın sol sahilində) ermənicə yazılışda Xotavəng (əsli Xutavəng) monastırının (VIII-XI) adında əksini tapmışdır. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüş və sonra kənd ermənicə Qexanut adlandırılmışdır. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 29.06.1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Geğanuş adlandırılmışdır.



Hacallı – Zəngilan rayonunda kənd. Həkəri çayının sağ sahilində, düzənlikdədir. Hacallı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimalda, rayonun 35 km-də yerləşir. Kənd dağ və dərələrlə əhatə olunmuşdur. Hacallı kəndinin yaxınlığından Bakı-Naxçıvan dəmiryolu keçir. Ərazisi 1000 hektardır. Hacallı kəndi İran İslam Respublikası ilə sərhəddə yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, aptek, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 85 ev, 255 nəfər əhali olmuşdur. Hacallı kəndində Sel basan dərəsi, Ağoyuq düzü, Genanlı dərəsi, Koroğlu dərəsi, Ağdag dərəsi, Şor bulaq, Daş bulaq və s. yer adları, həmçinin XII əsrə aid türbə vardır.

Yaşayış məntəqəsi Hacallı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumatla görə, həcc ziyarətindən gələn zəvvarın dəfn edildiyi yer olduğu üçün əvvəllər Hacilar, sonralar isə Hacallı adlandırılmışdır.

Hacallı dairəvi bürcü (XIV əsr) – Zəngilan rayonunun Hacallı kəndində orta əsrlərə məxsus abidə. Dairəvi bürc tarixi-memarlıq abidəsi kimi qorunurdu. Abidə Məmmədbəyli və Şərifan türbələrindən fərqli olaraq səkkizguşeli deyil, dairəvi formada idi. Bürcün dəqiq tikilmə tarixi məlum deyil. XIV əsrə inşa edildiyi ehti-



Qubadlı rayonunun Dəmirçilər kəndində Hacıbədəl körpüsü

mal olunur. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.

Hacı Bədəl körpüsü – Qubadlı rayonunun Dəmirçi-lər kəndində XIX əsrə məxsus bir tağlı körpü. Dəmirçi-lər kənd sakini, mömin və xeyriyyəçi insan olan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikdirilmişdir. Kör-pünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunmuşdur. Köprü

15 kəndin rayon mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Bu tarixi abidə də 31 avqust 1993-cü ilə qədər olduğu kimi qalırdı.

Hacıxanlı – Laçın rayonunda kənd. Dağətəyi ərazidə, Şəlvə çayının sağ və sol sahili boyunca yerləşmişdir. Hacıxanlı kənd inzibati ərazi dairəsinin

mərkəzidir. Rayon mərkəzindən şimalda, rayonun 63 km-də, dəniz səviyyəsindən 1690 m hündürlükdə yerləşir. Kənd sol tərəfdən Qara qaya, Qoruq Güney dağları, sağ tərəfdən Arxud, Seyidlər yaylaşlığı ilə əhatə olunmuşdur. Hacıxanlı kəndi İmanlar, Qovuşağı, Budaqdərə kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, 2 mağaza və digər sosial obyektlər var idi. 130 ev, 611 nəfər əhali olmuşdur. Hacıxanlı kəndində müalicəvi Narzan və Turşsu bulaqları və s. yer adları vardır.

XIX əsrin əvvəllərində gəlmə ermənilər yerləşdirildikdən sonra salındığı ərazinin adı ilə Zorkeşin adlanırdı. Kəndin ərazisi əvvəller mənşəcə qarabayramlı tayfasının hacıxanlı tırəsinin qışlaqlarından biri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir.

Hacılar – Laçın rayonunda kənd. Qarabağ yaylasında. Minkənd çayının sağ sahilindədir. Hacılar kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbədə, rayonun 45 km-də, dəniz səviyyəsində 2000 m hündürlükdə yerləşir. Hacılar kəndi Laçın-Minkənd şose yolunun sol tərəfində, Qarıqışlaq kəndindən 3 km qərbədə yerləşir. Hər tərəfdən dağlarla əhatə olunmuşdur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, tibb məntəqəsi, mağaza, ATS və digər sosial obyektlər

var idi. 150 ev, 760 nəfər əhali olmuşdur. Hacılar kənddində Dik güney, Abə Əlinin yalı, Qalanın qayası, Tiliş qaya, Büyük qaya, Şırlanlar gəlin güneyi, Qurdlu meşə, Atlı gəzən, Kömür quyusu, Korca bulaq, Qozlu bulaq, Şor sular, Canqulu. Abasalı, Köy bulaq və s. yer adları vardır. Kənddən 4 km məsafədə Ağoğlan qəsri yerləşir. Kənddə Hacı qəbri, dəyirman daşları vardır. Kəndin qarşısında Alban abidəsi olan qalanın qayası vardır.

XIX əsrдə Qarıqışlaq kəndinin binə yerlərinində biri olmuşdur. Kənd Hacı qəbri deyilən sahədə yerləşdiyinə görə belə adlanmışdır.

Hacısamlı – Laçın rayonunda kənd. Şəlvə çayının sahilində, Kürdhacı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbədə, rayonun 50 km-də yerləşir. Şərqdən Kürdhacı, cənub-şərqdən Piçanış, şimal-qərbdən Daşlı, qərbdən Qabaqtəpədağlı kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, ATS və digər sosial obyektlər var idi. 42 ev, 280 nəfər əhali olmuşdur. Hacısamlı kəndində Zeynalın şamı, Ərdoğğun dərəsi, Çoban boğulan, Bağçalıq, Üst taxta, Bajılı düzü bulağı və s. yer adları, Qafqaz Albaniyası dövrünə aid daş kitabələr vardır.

Kənd qədimdən Qarabağda yaşamış Qaraçorlu tayfasının hacısamlı tırəsinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin 30-cu illərində hacısamlıların bir hissəsi Naxçıvanda yaşayırırdı.

Haça qaya – Sisyan rayonunda dağ adı. Dəstəgird kəndi ilə Murxuz kəndinin arasında yerləşir. Şıxlardən ilə üzbeüz ucalır. Bu qaya vaxtilə gözətçi məntəqəsi rolunu oynamışdır. Obyektin ümumi görünüşünə görə qaya belə adlanmışdır.

Haksi – Sisyan rayonunda kənd adı. 1590-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Rəvan əyalətinin Sisyan nahiyyəsində kənd kimi qeyd olunur. 1727-ci ilə aid "İrəvan əyalətinin İcmal Dəftərində" bu kənddə adam yaşadığı göstərilir.

Haqnəzər – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin yamacında, Həkəri çayının sağ sahilindədir. Təzəkənd kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd





rayon mərkəzindən şimal-şərqdə, rayonun 43 km-də, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Laçın-Kəlbəcər şose yolu keçir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 30 ev, 180 nəfər əhali olmuşdur. Haqnəzər kəndində Lalalı, Dəlidağ, Saribaba, Qırqxız, Cahangirin meşəsi, Məmmədin bulağı, Axdalığın meşəsi, Qaynaq bulaq və s. yer adları vardır.

Kəndin tam adı Haqnəzərdərə kənddir. Yaşayış məntəqəsini Ərdəşəvi (Laçın r-nu) kəndindən köcüb gəlmış ailələr salmışdır. Haqnəzər orada ilk dəfə məskunlaşmış şəxsin adıdır. Yerli sakinlərin verdiyi məlumata görə, kəndin adının mənası Allaha yaxın və ya Allahın sevdiyi məkan deməkdir.

Haqverdilər – Laçın rayonunda kənd adı. Haqverdi adlı şəxsin nəslinin adı ilə bağlıdır. Kənddə 1924-cü ildə 10 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dagılmışdır.

Hal – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sahilində yerləşir. Hal kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 11 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Kəndin içərisindən Qubadlı-Akara şose yolu keçir. Hal kəndi Məmər, Ballıqaya, Çərəli və Qəzyan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, uşaq bağçası, kitabxana, ATS, tibb məntəqəsi, mağaza, 2 dəyirman, əmanət bankı, artezian quyusu və digər sosial obyektlər var idi. 129 ev, 479 nəfər əhali olmuşdur. Hal kəndində Taxtalar, Ortaclar, Nərgizdi, Vənli dərə, Kaftarlı, Toxmax təpə kimi toponimlər vardır. Kənddə Şix Məhəmməd piri, körpü və qədim qəbiristanlıq da var idi.

Hand – Zəngəzur qəzasında kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Qand şəklində göstərilmişdir. Kəndin yeri bu xəritədəki koordinatlarla görə indiki Sisyan və Gorus rayonlarının ərazisinə uyğundur. İlk dəfə "Alban tarixi"ndə handu qalası şəklində adı çəkilmişdir. Qədim türk dilindəki "anda, andi" sözündən götürülüb "gözləmək, keşik çəkmək" mənasındadır.

Hat – Qubadlı rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində yerləşir. Başarət kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 36 km-də, dəniz səviyyəsindən 1415 m hündürlükdə dağlar əhatəsində yerləşir. 49 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin 15 km-dən Bakı-Laçın şose yolu keçirdi. Hat kəndi Deşdahat, Milanlı, Hadrut rayonun Seçməli, Tezzxarab və Xozabert kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) məktəb və digər sosial obyektlər var idi. 10 ev, 44 nəfər əhali olmuşdur. Deşdahat kəndində Hatın düzü, Söyüdülu bulaq, Hatın çayı və s. yer adları vardır.



Keçmiş adı Böyük Hat olub. Əvvəllər yaxınlıqda mövcud olan Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra Böyük sözü toponimin tərkibindən atılmışdır. Hat yaşayış məntəqəsini Əliyanlı tayfasına mənsub olan ailələr salmışdır.

Havalı – Zəngilan rayonunda kənd. Araz çayının sahilində, düzənlikdə, Zərnəli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubşərqdə, rayonun 20 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə, Həkəri və Araz çaylarının qovşağında yerləşirdi. Kəndin yaxınlığından Bakı-Naxçıvan şose yolu və Bakı-Naxçıvan dəmiryolu xətti keçirdi. Yaxınlıqda Həkəri dayanacağı yerləşirdi. Havalı kəndi Zərnəli, Şərifan kəndləri ilə qonşu idi. Havalı kəndində işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 69 ev, 363 nəfər əhali olmuşdur. Havalı kəndində Dərin dərə, Ağzıaşq düzü, Quşqayası, Bəylik bulagı, Dəvəitirən gölü və s. yer adları vardır.

Yerli məlumatata görə, yaşayış məntəqəsini XIX əsrд Cənubi Azərbaycandan gəlmış Hava (Həvvə adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlanmışdır. Toponim "Havanın nəslindən olanlar, Havanın uşaqları" mənasındadır.

Həçəti – Qafan rayonunun ən uca dağ kəndlərindən biridir. Gigi çayının sağ sahilində, rayon mərkəzindən 28 km şimal-qərbdə, dəniz səviyyəsindən 2200 m hündürlükdə, kollu-meşeli dağ döşündə yerləşir. Kənddə



Bayqış qapıda xeyriliyə ulamaz. Ona görə kösəv atıb, onu qovarlar. Ya da bayqış qonan ağacın altına duz-çorək qoyub deyərlər: "Sən bu duz-çorək, çıx get".

Zəngəzur folkloru

1886-cı ildə 30, 1931-ci ildə 71, 1986-cı ildə 160 nəfər azərbaycanlı əhali yaşamışdır.

Kənd XX əsrдə 4 dəfə dağılmış və bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir. 1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi dağları aşaraq Naxçıvana pənah aparmışdır. 1919-cu ildə kəndə qayıdan Həçəti camaatı həmin ilin payızında erməni hərbi qüvvələrinin kəndə yenidən basqını nəticəsində təkrarən öz yurd-yuvalarından didərgin düşmüş, bu dəfə Zəngilan rayonuna sığınmışdır.

Sovet hökuməti qurulduğdan sonra Həçəti camaatının yalnız kiçik bir hissəsi yenidən geriyə qayıdaraq, kəndlərini bərpa etmişlər. Ermənilər Sovet hökuməti illərində də, Həçəti camaatını rahat qoymamış, 1939-cu ildə əhalini Gığıya köçürmiş, kəndi isə söküb-dağıtmışlar. Həçətililər 1946-ci ildə yenidən öz kəndlərini bərpa etmiş və 1988-ci ilə qədər doğma torpaqlarında yaşmışlar.

1988-ci ildə kənddə 30 ev, 160 nəfər əhali var idi. Həçəti kəndində ibtidai məktəb, kitabxana, klub, mağaza və s. ictimai binalar tikilmişdir. 1988-ci ilin payızında bölgənin digər azərbaycanlı kəndləri kimi Həçəti kəndi də ermənilər tərəfindən vəhşicəsinə dağıdıldı, kənd camaatı Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna pənah gətirdi. Həçəti kəndinin toponimləri: Vana bulağı, Sarı çeşmə, Vana yurdu, Mədət yurdu, Arpalıq dərəsi, Çiçəkli dərə, Söyüdlük və s.

Həkəri – Laçın, Qubadlı və Zəngilan rayonları ərazisində çay. Laçın rayonu ərazisində Hacısamlı dərəsin də Şəlvə çayın və Hocazsu çayın birləşməsindən yaranır. Həkərinin hər iki mənbəyi öz başlangıcını Mixtökən silsiləsindən, dəniz səviyyəsindən 2580 m hündürlükdən götürür. Öz axarı boyunca Hoçaz çayı və Zabux çayını qəbul edərək zənginləşir, Bərguşad çayı ilə birləşdikdən sonra Araza töküldür. Keçmiş adı Alban (Ağvan) olmuşdur. IX-XII əsr ərəb mənbələrində Arrançay adlanır və Araza töküldüyü göstərilir. "Həkəri" sözü kürddilli Həkeri tayfasının adı ilə bağlıdır. Məşhur

Sarı aşığın qəbri Həkəri çayının sağ sahilində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir.

Həkəri – Qubadlı rayonunda kənd. Bəzi mənbələrdə Həkərli. Həkəri çayının sol sahilində, dağotəyi ərazidədir. Muradxanlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 34 km-də, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. 45,5 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Qubadlı-Laçın və Bakı-Laçın şose yolları keçir. Muradxanlı və Laçın rayonunun Güləbird kəndi ilə qonşudur. Həkəri kəndi ilə Muradxanlı kəndi arasında Kiçik Həkəri adlanan çay axır. Kənddə işgala qədər (1993) orta məktəb, xəstəxana və digər sosial obyektlər var idi. 77 ev, 320 nəfər əhali olmuşdur. Həkəri kəndində Papaqlı dərə, İsgəndərli dərə və s. yer adları vardır. Kəndin ərazisində körpü və orta əsrlərə aid qəbirstanlıq var idi.

Həkəri ilə bağlı toponimlər XVI-XVII əsrlərdə Türkiyənin Hakkari vilayətindən Zəngəzura köçürülmüş kürddilli Həkəri tayfasının adı ilə bağlıdır. Hazırda həkərilər əsasən Türkiyə və İranda yaşayırlar.

Həkəri – Zəngilan rayonunda qəsəbə. Gəyən çölündədir. Həkəri çayının Araza töküldüyü yerin yaxınlığındadır. Hacallı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 35 km-də yerləşir. Ərazisi 90 hektardır. Həkəri dayanacağı dağlar və dərələrlə əhatə olunmuşdur. Həkəri kəndi İran İslam Respublikası ilə sərhəddə yerləşir. Kənddə işgala qədər (1993) uşaq bağçası, kitabxana, tibb məntəqəsi, aptek, mağaza və digər sosial obyektlər var idi. 138 ev, 488 nəfər əhali olmuşdur. Həkəri kəndində Ağ təpə, Hüseyn bulağı və s. yer adları vardır. Qəsəbə 1950-ci illərdə yaranmış və Həkəri dəmir yol stansiyasının adı ilə adlanmışdır.

Həmzəli – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilindədir. Həmzəli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 22 km-də, dəniz səviyyəsindən 730 m hündürlükdə yerləşir. 23 km məsafədə Akara dəmiryolu stansiyası yerləşirdi. Ərazidən Laçın-Akara şose yolu keçir.



*Gobəkdaşı bizim
Üçtəpə tərəfdə, Arpa
dağıyla Bugda dağının
arasındadır. Uşağı ol-
mayan qadınlar Göbək-
daşına gedərlər. Qarın-
larını açıb, gobəklərini
o daşın gobək yerinə
qoyarlar, firlanarlar ki,
uşağıları olsun.*

Zəngəzur folkloru



Süd bişirəndə ocaqdan qonşuya köz verməzlər. Əgər versən, onda gərək süd qazanının üstüնə kömür, ya da göy ot atasan. Yoxsa mal-heyvan süddən kəsilər.

Zəngəzur folkloru

Həmzəli kəndi Yuxarı Mollu, Çaytumas, Yusifbəyli kəndləri və Cəbrayıl rayonunun Dağ Tumas kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq mədəniyyət evi, kitabxana, mağaza, əmanət bankı, rəbitə şöbəsi, XIX əsrə aid məscid və digər sosial obyektlər var idi. 65 ev, 290 nəfər əhali olmuşdur. Kənddə Şış təpə, İlanlı daş, Məşədi Dadaş novu, Kaftar qaya, Sulu daş, Geyən düzü, Tut piri, Kəbbalayı kahası kimi mikrotoponimlər, Yel piri, Pir daş kimi ziyarətgahlar və orta əsrlərə məxsus qəbiristanlıq var idi.

Kənd el arasında Dəlilər Həmzəlisi adı ilə tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (el arasında Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldıgı üçün belə adlanmışdır. Rəvayətə görə, kişi paltarı geymiş bir qız Həmzəlidə Həkəri çayının üstündə körpü tikdirir. Bir neçə ildən sonra körpü hazır olduqda qız paltarını dəyişir və guya onun qadın olduğunu başa düşmədikləri üçün kəndi Korlar Həmzəlisi adlandıraraq gedir. Sonralar "korlar" ləqəbini mənliklərinə sığışdırımayan bir neçə ailə kənddən köçüb yeni yaşayış məntəqəsi saldıqda, guya ata-baba yurdlarını tərk etdikləri üçün onların kəndini də Dəlilər Həmzəlisi adlandırmışlar.

Hərtiz – Qubadlı rayonunda kənd. Dağlıq ərazidə, Fərcan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzinin 8 km-də, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşir. 32 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Hərtiz kəndi Fərcan, Dondarlı, Çərəli və Göyyal kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) 6 ev, 13 nəfər əhali olmuşdur. Hərtiz kəndində Hərtiz piri, Böyük güney, Keçəl təpə, Vənetli, Yel piri, Çuxur yurd, Mürsəlin bağlı, Baxış bağlı və s. yer adları vardır.

Yaşayış məntəqəsi öz adını ərazisində yerləşdiyi Hərtiz dağının adından almışdır. Dağın adı isə əslində Xartüzdür; xart (dəmir alət itiləmək üçün daş, bülöv daşı) və üz (üstü) sözlərindən ibarətdir.

Hərtiz – Qubadlı rayonu ərazisində, Bərgüşad silsiləsinin cənub-şərq qurtaracağında zirvə. İngiləba qədərki rusca mənbələrdə toponimin Qartikiz, Xartüz variantları da vardır. Ehtimal ki, toponim metal alətləri itilə-

mək üçün istifadə edilən xart, yaxud qart (bülöv) daşının adından və üz (üst) sözlərindən ibarət olub, "üzündə (səthində) xartdaşı olan dag" mənasındadır.

Hətəmlər – Laçın rayonunda kənd. Dağətəyi ərazi-də, rayon mərkəzindən 69 km məsafədə, dəniz səviyyə-sindən 2000 m hündürlükdə, Daşlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kəndin yaxınlığından Daşlı çayı axır. Kənd Keçəl dağı və Ələsgər olən dağlarının ətəyində yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 57 ev, 288 nəfər əhali olmuşdur. Hətəmlər kəndində Ay boğan dağı, Daş bulaq, Sarı bulaq, Soyuq bulaq, Qızlar bulağı və s. yer adları vardır. Toponim "Hətəmin nəslindən olanlar, hətəmgillər" mənasındadır.



Hindverd burnu – Həkəri və Bərgüşad çaylarının birləşərək burun əmələ gətirdiyi sahə. Burada xarabalıqları son vaxtlara kimi qalan Albaniya dövrünə məxsus qala da Hindverd qalası adlanır. Zəngəzurda eyniadlı dağ da vardır.

Hocazsu – Laçın rayonu ərazisində çay. Həkəri çayı-nın qolu. Yuxarı axınında İldirimsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlangıcını Hocaztəpə dağından aldığı üçün belə adlanmışdır.

Hocaztəpə – Laçın rayonu ərazisində dağ. Yerli əhali arasında Hocazdaşı adı ilə tanınır. Toponimin tərkibindəki hocaz komponentinin mənası məlum deyil.

Hoçaz – Laçın rayonunda kənd. Hoçaz çayının sağ sahilində, Qarabağ yaylasında Hoçaz dağının ətəyindədir. Hoçaz kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Kənd rayonun 18 km-də, Laçın-Alxaslı şose yolu üstündə yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, internat məktəbi, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, 4 mağaza, ATS, inzibati bina və digər sosial obyektlər var idi. 182 ev, 631 nəfər əhali olmuşdur. Hoçaz kəndində Rizvan meşəsi və bulağı, Qiblə bulağı, Oyuqlu yalı, Bürc Ali, Böyük Ağsu, Reyhan, Şəldi, Sarıbulaq, Qırğıburun, Dəli bulaqları və s. yer adları vardır. Kənddə mərmər qranit yataqları, IV əsrə aid Alban kilsəsi, 6 kurqan qəbir (deyilənlərə görə, Əmir Teymurun sərkərdələrinindir) Anabad, Qızıl evi deyilən yer-

Axır çərşənbədə qızlar yumurtayla cövhəri götürürdilər, aparıb bir çəmənliyə qoyardılar. Əgər o gecə çəmənliyə şəh düşsəydi, yumurta cövhərə dəyib qırmızı boyansayıdı, onda qızların niyyəti hasil olardı.

Zəngəzur folkloru



lərdə mağara məbədlər var idi. Kəndin ərazisindən köhnə karvan yolu keçirdi.

Toponimin mənası müəyyən edilməmişdir. Yerli sahnlərin verdiyi məlumatə görə, Şah Abbas Hoçaza gələrkən yer xoşuna gəlir və bura Hoçaz deyir.

Hors – Mıgrı rayonunda kənd adı. Yerli tələffüz forması Qors. Gorus adının təhrifidir. Qədim türk mənşəli Gorus tayfasının adını əks etdirir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bax: Gorus. Eyniadlı kənd Dərələyəzdə də vardır.

Hortagız – Sisyan rayonunda kənd adı. Bax: Ortauz

Hünüt – Qafan rayonunda kənd. Qafan rayon mərzindən 15 km şimal-şərqdə, Ecanan çayının sağ sahilində, dağlıq, meşəlik bir ərazidə yerləşmişdi. Kəndin adının mənası qədim türk tayfaları olan hunlarla bağlıdır. Toponim "hun" etnonimindən və türkçə cəm bildirən "ut" şəkilçisindən ibarətdir. Kənddə 1988-ci ildə



Laçın rayonunun
Hüsülü kəndindəki
Həmzə Sultan sarayı
(indiki vəziyyəti)

20-25 ev, 120-yə yaxın əhali var idi. Sovet hökumətinin mövcud olduğu 70 il ərzində Hünüt kəndində məktəb tikilməmişdir. 30-cu illərdə kolxoz qurulşa da, sonradan kolxozun təsərrüfatı "Sünik" erməni sovxoza verilmişdir. 1988-ci ilin noyabrında Hünüt kəndinin camaatı ermənilər tərəfindən zorla deportasiya olunmuşdur.

Hüseynuşağı – Qubadlı rayonunda kənd. Həkəri çayının sahilində, Yazı düzündədir. Qaralar kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərzindən cənubda, rayonun 18 km-də, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Yaxınlığında Laçın-Akara şose yolu keçir. Hüseynuşağı kəndi Qaralar, Mahr祖lu, Alaqrşaq, Xanlıq və Kavdadıq kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) 9 ev, 52 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsini Hüseynuşağı (hazırda xudaverdilər adlanır) nəslindən olan ailələr saldıgı üçün belə ad-

lanmışdır. Sonralar Qarabağdan əbilli və Dağıstandan xələflilər nəslidə köçüb bura gəlmişdir.

Hüsülü – Laçın rayonunda kənd. Dağətəyi ərazidə, Zabux-Minkənd çayının sol sahilindədir. Malibəy kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 25 km-də yerləşir. Hüsülü kəndi Malibəy, Ağoglan, Zeyvə, Ziyirk kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 37 ev, 152 nəfər əhali olmuşdur. Kənddə Həmizə Sultan türbəsi abidəsi vardır.

Keçmiş adı Sultanlardır. (XIX əsr mənbələrində Sultanlı, Sultankənd kimi də işlənmişdir). Toponim qaraçorlu tayfasından Həmzə Sultanın adı ilə adlandırılmışdır. 1931-ci ildən Hüsülü adlanır. 30-cu illərdə kənddə yaradılmış kolxoza burada Kürdüstən Qəza İcraiyyə Komitəsinin sədri olmuş Hüsü Hacıyevin (1897-1931) adı verilmiş, kəndin adı da kolxozun adı ilə eyniləşdirilmişdir.

Xaçnyalı – Laçın rayonunda kənd. Qarabağ silsilesində, Ağ qaya dağının ətəyindədir. Piçənis kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 47 km-də, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. Kəndin cənub hissəsində Şəlvə çayı axır. Piçənis, Kürdhacı, Hacısamlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, uşaq bağçası, tibb məntəqəsi, magaza və digər sosial obyektlər var idi. 50 ev, 160 nəfər əhali olmuşdur. Xaçnyalı kəndində Sarı dərə, Taronun yeri, Alçalı dərə, Ulaşlı bulağı, Qamuşluğun bulağı, Seyidlərin bulağı və s. yer adları vardır.

Kənd XIX əsrin ortalarında bir qrup ailənin Xaçın yəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli sakinlərin verdiyi məlumatə görə, əvvəllər Laçın yəli adlanmış, sonradan məlum olmayan səbəblərdən Xaçnyalı kimi tanınmışdır.



Laçın rayonunun
Xacinyalı kəndində
Seyid Məhəmməd
Ağanın günbəzi



Xalacçay – Qafan rayonunda Xalac kəndi yaxınlığından axan çaydır. Xalac kəndinin adı ilə bağlı çay da belə adlanmışdır.

Xallanlı – Laçın rayonunda kənd adı. Kəndin adı Bozlu kəndindən çıxmış Xallanlı kürd tayfasının adı ilə bağlıdır. Eyniadlı kənd Kəlbəcərdə də vardır.

Xallanlı kəndində 1924-cü ildə 18 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Xallava – Qubadlı rayonunda kənd. Aşağı Cibikli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 28 km-də, dəniz səviyyəsindən 1000-1050 m hündürlükdə yerləşir. Xallava kəndi Köhnə qışlaq, Mistan, Xələc, Yuxarı Cibikli, Aşağı Cibikli, Goyərabas və Seytas kəndləri ilə qonşudur. Kəndin sağ və sol tərəflərində Xallava və Məmmədli çayları axırdı. Kənddə işgala qədər (1993) orta məktəb, klub, Qara İlyasov adına kolxoz və digər sosial obyektlər var idi. 8 ev, 23 nəfər əhali olmuşdur. Xallava kəndində Quyubulaq, Qarıqışlaq, İstibulaq, Tutbulağı, Almalıbulaq və s. yer adları vardır. Kənddə köhnə su dəyirmanı var idi.

Xanaga – Qubadlı rayonu ərazisində dağ. Xanəgah sözünün təhrif olunmuş formasıdır. Dağ onun ərazisindəki ziyarətgahın adı ilə əlaqədar belə adlandırılmışdır. Tərovlu kəndinin qərbində Xanəgah yeri adlı sahə də var.

Xanalılar – Laçın rayonunda kənd. Dağətəyi ərazidə, Həkəri çayının sol sahilində, Səfiyan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 37 km-də, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Laçın-Həkəri şose yolu keçir. 60 km məsafədə Həkəri demiryolu stansiyası yerləşir. Kənddə işgala qədər (1992) orta müxtəlif sosial obyektlər var idi. 37 ev, 129 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsini XIX əsrin ortalarında Xanalı adlı şəxs saldıqlına görə onun adı qoyulmuşdur. Kəndin cənub-qərbində Xanalı dərəsi adlı dərə də var.

Xanalılar – Laçın rayonunda kənd adı. Şuşanın Xanalılar kəndindən ayrılan ailələr tərəfindən salınmışdır. Toponim Xələfli tayfasının xanalı nəslinin adı ilə bağlı-

dir. Xanalılar kəndində 1924-cü ildə 25 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Xanazax – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Xanazaq şəklində göstərilmişdir. Cox güman ki, xanəgah, evlər, tikililər olan yer mənasındadır. 1831-ci ildə Türkiyədən gələn ermənilər yerləşdirildikdən sonra qarışq kəndə çevrilmişdir. 1831-ci ildə kənddə 22 nəfər, 1873-cü ildə 200 nəfər azərbaycanlı əhali yaşamışdır. 1905-ci ildə kənd dağıdılmış, azərbaycanlılar qovulmuşdur. XX əsrin əvvəllərində kənd erməniləşdirilmiş, adı dəyişdirilərək Xanavak adlandırılmışdır.

Xanlıq – Qubadlı rayonunda kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Xanlıq kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun cənub-şərqdə, rayon mərkəzindən 16 km məsafədə, Gəyən düzünün ətrafında, Bakı-Naxçıvan dəmir yolu magistralının 31 km-də yerləşirdi. Xanlıq kəndi Cəbrayıł rayonunun Dagtumas kəndi ilə qonşu idi. Kənddə işğala qədər (1993) iki mərtəbəli, 500 yerlik orta məktəb, Texniki Peşə məktəbi, 90 yerlik uşaq bağçası, klub-mədəniyyət evi, poçt-telegraf şöbəsi, tikiş fabriki, 2 su dəyirmanı, məscid, daş karxanası, 50 çarpayılıq xəstəxana, aptek, 2 çörək sexi, tütin qəbulu məntəqəsi, barama qəbulu məntəqəsi, ağac emalı sexi, 11 mağaza, 5 çayxana, 2 videosalon, 4 yeməkxana, avtomobilərin texniki təmiri mərkəzi və digər sosial obyektlər var idi. 600 təsərrüfat, 650 ev, 3000 nəfər əhali olmuşdur. Ərazisi 3000 hektardan çox olmuşdur. Kənddə Əzənci, Baba Xəlil və Hüseyn Baba pirləri mövcud idi.

Bu yaşayış məntəqəsi vaxtilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsi olmuşdur. Sonralar burada salınmış kənd də mülkün adı ilə Xanlıq adlanmışdır. Toponim "xana məxsus" mənasındadır. Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev Xanlıq kəndinin yetirməsidir.

Xarar – Laçın rayonunda kənd adı. Kənddə 1924-cü ildə 18 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.



*Tər təni tər sinə qov,
Qıslı eylə, tərsinə qoy.
Yaxşını qibləsinə,
Aşağı tərsinə qoy.*

Sarı Aşıq



*Aşıq görə Bağdadi,
Bagban meyli bağdadi.
Getməz bülbül sərindən
Gül sevdası, bağ dadi.*

Sarı Aşıq

Xatın bağlı – Qafan rayonunda kənd adı. Qafqazın hərbi-topoqrafik xəritəsində (1903-cü il) Binəxanımbağ kimi göstərilmişdir. Xatın adlı şəxsin adı ilə əlaqədardır. Xarabalıqları indiki Zeyvə kəndi yaxınlığında qalmaqdır idi. 1897-ci ildə burada 27 nəfər azərbaycanlı yaşadığı qeyd olunur. 1905-ci ildə ermənilər tərəfindən dağıdılmışdır.

Xələc – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sahilində, dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Çardaqlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Misdan, Xallava, Hacılı və Çardaqlı kəndləri ilə qonşudur. Xələc kəndində işgala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyektlər var idi. 90 ev, 386 nəfər əhali olmuşdur. Kənddə Zeynəb bulağı, Hacıqulu bulağı, Əsgər bulağı, Ağ yazı, Atılmış, Qaranlıq dərə, Xəs zəmi və s. yer adları vardır. Səlcuq oğuzlarının Xələc tayfasının adını əks etdirir. Əsasən maldarlıqla məşğul olan xələclər yayı Zəngəzurda, qışı isə Mil-Mugan düzlərində keçirərdilər. Azərbaycanın müxtəlif bölgələrində, Türkiyədə və İranda eyni adlı çoxlu yaşayış məntəqələri vardır.

Xələc – Qafan rayonunda kənd. Səlcuq oğuzlarının Xələc tayfasının burada məskunlaşmasından sonra yaranmış kənddir. Azərbaycanda və Ermənistanda mövcud olmuş çoxlu Xələc kənd adlarından biridir. Qafan rayon mərkəzindən 4-5 km şimalda Xələc (Ecanan) çayının sol sahilində təpəlik üzərində yerləşmişdir. Bir vaxtlar Ecanan bölgəsinin ən böyük kəndi olmuş, mahalda "100 evli Xələc" kimi tanınmışdır. Xələc kəndində 1831-ci ildə 123 nəfər, 1886-cı ildə 308, 1897-ci ildə 329 nəfər, 1905-ci ildə 510, 1914-cü ildə 300, 1931-ci ildə 114, 1986-cı ildə 450 nəfər əhali yaşamışdır. 1918-ci ildə daşnaklar Xələc kəndini dağıtmış, kənd camaatının bir hissəsi qırılmış, bir hissəsi Bakıya, qalanı isə Qubadlı rayonunun kəndlərinə pənah aparmışdır. 1922-ci ildə kənd camaatının kiçik bir hissəsi geriyə qayıtmış, kəndi bərpa etmiş, təsərrüfatı dirçəltmişlər. 1939-cu ildə Xələcdə əhalinin sayı 780 nəfərə çatmışdır. Xələcdə 1931-ci ildə kolxoz qurulmuş, 1958-ci il-

də ləğv edilərək, kolxozun əmlakı qonşu erməni kəndinin "Sünik" sovxozuna verilmişdir.

1988-ci ildə Xələc kəndində 70 ev var idi, 450 nəfər əhali yaşayırırdı. 1988-ci ilin noyabrının sonlarında Xələc camaatı öz yurdlarından zorla deportasiya olundular. Əhalinin əmlakı əlindən alındı, evləri dəyişilməmiş qaldı.



Xəndək – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilində, dağtəyi ərazidədir. Muradxanlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 28 km-də, dəniz səviyyəsindən 844 m hündürlükdə yerləşir. 40 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Qubadlı-Laçın və Bakı-Laçın şose yolları keçir. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 71 ev, 263 nəfər əhali olmuşdur. Xəndək kəndində Sulu dərə, Yazı düzü və s. yer adları vardır.

Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xəndək kəndindən gəlmış Hacı Məmməd adlı şəxs saldıguna görə belə adlandırılmışdır. Hazırda kənddəki nəsillərdən biri Hacıməmməduşağı adlanır. Tədqiqatçılar toponimin mənasını X əsrə səlcuq oğuzlarına qoşularaq Orta Asiyadan gəlmış Xandak adlı turkdilli bir tayfanın adı ilə izah edirlər.

Xəznəvar – Gorus rayonunda kənd adı. 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 86 nəfər azərbaycanlı yaşamışdır. 1830-cu ildə İrandan köçürülən ermənilər məskunlaşdırıldıqdan sonra qarışq kəndə çevirilmişdir. XIX əsrin sonlarında erməniləşdirilmişdir. 1897-ci ildə 508 nəfər erməni və 180 nəfər azərbaycanlı yaşamışdır. Yerli tələffüz forması Xoznavar. Əсли: Gənzəvar. Ərəb dilində kənisə – "atəşpərəst məbədi" və fars dilində var – "yer", "tərəf" sözlərindəndir. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.

Xəznəvarsu – Laçın rayonu ərazisində çay. Zabux çayının sağ qolu. Bizim fikrimizcə, çayın adı Gorus rayonunun Xəznəvar kəndi ilə əlaqədardır. Çayın başlangıcının vaxtilə bu kəndə məxsus olan yaylaqdan götürməsi onun belə (Xəznəvardan gələn su) adlandırılmasını şərtləndirmişdir.

*Başı bəlgəli dağlar,
Dibi kəlgəli dağlar.
Yol üstə gözlər Aşıq,
Nə vaxt el gəli, dağlar??*

Sarı Aşıq



*Mən Aşigam baxtı kəm,
Yar zülfünə bag tikəm.
Fələyə neyləmişdim,
Fələk mənə baxdı kəm.*

Sarı Aşıq

Xıdırlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Teymur Müskanlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayonun şimalında, dəniz səviyyəsindən 500-600 m hündürlükdə yerləşir. Balahəsenli kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər və 21 ev, 48 nəfər əhali olmuşdur. Kənddə Qara dərə, Həsən, Dağ yazı düzü, Alı bulağı və s. yer adları vardır.

Yerli məlumatata görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmlı və həsənlə nəsilləri yaşayır. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır.

Xınzırək – Gorus rayonunda kənd adı. Zəngəzurun ən qədim yaşayış məntəqələrindən biridir. Əsli Hunzirək, ermənicəsi Xndzoresh. Hunların Zəngəzurdakı nişanalarından biridir. Çoxlu sayda kaha və mağaraların mövcudluğu buranın daha qədim insan məskəni olduğunu göstərir. Əhalisi erkən xristianlığı qəbul etmiş, Tatev kilsəsinin təsiri altında erməniləşmiş hunlardır. Ermənicə "almalı kənd" izahı inandırıcı deyil.

Xırmanlar – Laçın rayonunda kənd. Qarabağ yaylasında, Sarı baba dağının ətəyində, rayon mərkəzindən 15 km məsafədə, dəniz səviyyəsindən 1500-1800 m hündürlükdə, Zerti kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 35 ev, 105 nəfər əhali olmuşdur.

1930-cu illərədək binə olmuşdur. Köhnə xırmanların yanında Xırmanlar adlanan binə sonralar daimi yaşayış məntəqəsinə çevrilidikdə kənd həmin adı saxlamışdır.

Xış – Qafan rayonunda kənd adı. Rayonun Sünik bölgəsində, Gığçı çayının sol sahilində, Baharlı kəndinin yanlığında yerləşirdi. 1897-ci ildə 27 nəfər əhali yaşamışdır. Kənd 1905-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Erkən orta əsrlərdə Albaniya kəndlərinəndir. Əsli: Kiş. Albaniyada Arsak və Şəki bölgələrində Kiş kəndləri vardi. Fars dillərində kiş – "məbəd", "ziyarətgah" sözündəndir.

Xocahan – Qubadlı rayonunda kənd. Həkəri çayının sahilindədir. Xocahan kənd inzibati ərazi vahidinin mər-



kəzidir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 22 km-də, dəniz səviyyəsindən 726 m hündürlükdə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu yerdə, Həkəri çayının sağ sahilində yerləşir. Yaxınlığından Qubadlı-Akara şose yolu keçir. Akara dəmiryol stansiyasının 12 km-dədir. Xocahan kəndi Tatar və Ulaşlı kəndləri ilə qonşudur. Xocahan kəndində işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, xəstəxana (25 çarpayılıq), 3 mağaza və poçt şöbəsi var idi. 65 ev, 420 nəfər əhali olmuşdur. Ərazisi 2540 hektar idi. Kənddə Həmid ağa ocağı adlı ziyarətgah və "Əjdaha dərəsi", "Umud kahası", "Mavdan dərəsi", "Qüzey bulağı" və s. yer adları vardır. Kəndin adı "xocalar, xocaların məskunlaşdığı yer" mənasındadır. Kənd tarixən ticarət yeri olmuşdur. Toponimin əsasını xoca komponenti təşkil edir. Orta əsrlərdə iri ticarətlə məşğul olan tacirlər, habelə məşhur din xadimləri xoca adlanırdı. Toponimin tərkibindəki -an komponenti məkan və cəmlik ("a" səsi yanaşı gəldiyindən onların arasında "h" səsi əlavə edilmişdir) bildirir.

Xocik – Qubadlı rayonunda kənd. Həkəri çayının sahilindədir. Xocik kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimalda, rayonun 25 km-də, dəniz səviyyəsindən 1110 m hündürlükdə, Qara güneyin ətəyində, Kənd Bakı-Laçın şose yolunun üstündədir. Kənddə işgala qədər (1993) klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 58 ev, 270 nəfər əhali olmuşdur. Xocik kəndində Qara Güney, Qanlı yal, İldirim çaxan, Nazi ölən və s. yer adları vardır. Kənd yol üstündə Pir və üzünömürlü ağ qoşa çinarı ilə məşhur idi. Yal qəbiristanlığı deyilən sahədə orta əsrlərə məxsus alban qəbirlərinin qalıqları son zamanlara qədər mövcud idi. Kənd sakinlərinin məlumatına görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Xocik kəndindən köçüb gəlmış ailələr salmışdır. Sözün mənası isə Xoca sözündən olan "kiçik tacir" anlamını verir.

Xoşgədik – Laçın rayonu ərazisində dağ. Türk dillərindəki keş (müvəqqəti yurd, köç) və Azərbaycan dilindəki gədik (keçid) sözlərindən ibarət olub, "müvəqqəti yurd, köç olan gədik" mənasındadır.

*Ala gözün altı yüz,
Dərd altı min altı yüz.
Aşıq, biz hicran qulu,
Qəm ayığı altıyyız.*

Sarı Aşıq



Xoşgədik – Laçın rayonu ərazisində çay. Həkəri çayının qolu. Çayın adı Xoşgədik dağının adı ilə bağlıdır. Bax: Xoşgədik (dağ).

Xot – Gorus rayonunda kənd adı. Bölgenin ən qədim kəndlərindən biridir. Moisey Kalankatlinin "Alban tarixi" əsərində adı çəkilir. 1468-ci ildə Qapanat vilayətinin Urut nahiyyəsinə aid kənd kimi qeyd olunur. Türk dillərində kut, qut, monqol dilində xot – "düşərgə", "dayanacaq", "heyvan üçün tövlə".

Xotanan – Gorus rayonunda kənd adı. Matenadaran-da saxlanılan 1508-ci il tarixli bir qəbalədə bu kəndin Azərbaycan ölkəsinin Kapanat vilayətinin Urut nahiyyəsinə aid olduğu bildirilir. 1920-ci ilə qədər azərbaycanlılar yaşamışdır. Ermənilərin hücumları nəticəsində əhalili zaman-zaman kəndi tərk etmişdir. Toponimin əsasını türk dillərində kotan, kutan – "yaylaqda maldar elin köç saldığı yer", "mal-qara saxlamaq üçün tövlə yeri" təşkil edir, "an" şəkilçisi isə fars dilində "məkan, yaşayış yeri" anlamındadır.

Xotanarx – Sisan rayonunda kənd adı. 1468-ci ilə aid Matenadaran sənədlərində bu bölgədə Xotanək kəndinin adı qeyd olunur. XVII əsrin əvvəllərinə aid erməni mənbəsində Gorus mahalında Xotan kəndinin adı çəkilir. XVII əsr müəllifi Arakel Təbrizi də Sunikin Boğaz mahalında "Xotanak ki Acanak adlanır" ifadəsini işlədir. Toponimin "Xotan" hissəsi "Kotan" sözünün fonetik şəklidir. Ehtimal ki, türk dillərində kotan, kutan – "yaylaqda maldar elin köç salıldığı yer", "mal-qara salmaq üçün tövlə yeri" sözündən və arx sözlərindən ibarətdir. Toponim "ark olan (Arx kənarında) yerdə kutan" mənasındadır. Azərbaycanda Kotanarx (Ağdaş r-nu) toponimi ilə mənaca eynidir. 1918-ci ildə əhalisi qovulmuşdan sonra kənd dağılmışdır.

Xumarlı – Zəngilan rayonunda kənd. Həkəri və Bərgüşad çaylarının sahilindədir. Alibəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzin-dən şərqdə, rayonun 21 km-də, dəniz səviyyəsindən 750 m hündürlükde yerləşir. Kəndin yaxınlığından Zəngilan-Qubadlı, Bakı-Naxçıvan şose yolları və Bakı-Naxçıvan dəmir yolu keçir. Xumarlı kəndi Şərifan və Sarıl



kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 45 ev, 176 nəfər əhali olmuşdur. Kənddə Xumarlı bulağı, kurqanlar və pir vardır. Yerli məlumatata görə, kəndin adı Xumar adlı şəxslə əlaqədar olaraq yaranmışdır. Etnotoponimdir.

Xumarta – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin yamacındadır. İrçan kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd iki hissəyə bölünmüştür: Əlpənalılı və Yuxarı Xumarta. Xumarta kəndi Qışlaq, İrçan, Köhnəkənd və Hadrut rayonunun Xozavert, Arpagiyi kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 22 ev, 103 nəfər əhali olmuşdur. Xumarta kəndində Yarğan düzü. Qağallar yalı təpəsi, Qılinc xacətəpəsi, Məhər vurulan və s. yer adları vardır. Kəndin ətrafında zirvənin başında pir vardır.

Ösil adı Xumartıdır. Yerli məlumatata görə, yaşayış məntəqəsini Atlıhanlı nəсли salmışdır. Toponim Xumar (şəxs adı) və titi (kürdcə "kənd" deməkdir) sözlərindən ibarət olub, "Xumarın kəndi, Xumara məxsus kənd" mənasındadır.

Xurama – Zəngilan rayonunda kənd. Araz çayı sahilində, düzənlikdə, Hacallı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 25 km-də yerləşir. Xurama kəndinin ərazisindən Bakı-Naxçıvan dəmiryol xətti keçir. Ərazisi 100 hektardır. Xurama kəndi İran İslam Respublikası ilə sərhəddə yerləşir. Kənddə işgala qədər (1993) uşaq bağçası, kitabxana, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyektlər var idi. 29 ev, 119 nəfər əhali olmuşdur. Xurama kəndində Qaranlı, Uzun, Keçikli, Palıdılı, Damdamaca dərələri, Su dəhnəsi, Süpürgəli düzü, Palıdılı, Şollar, Çəşməli bulaqları, Qobu yeri və s. yer adları vardır.

Yaşayış məntəqəsini XVIII əsrдə Cənubi Azərbaycanın Xurama kəndindən gəlmüş ailələr saldığı üçün belə adlandırılmışdır.

Xurəşin – Sisyan rayonunda kənd adı. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sisyan nahiyyəsində kənd kimi göstərilmişdir. Ərəbcə xur "kiçik çay", "qurumuş çay yatağı" və farsca şen, şin



"say" (dənizdə, çayda dayaz yer mənasında) "qum" söz-lərindəndir. Kənd oradakı kiçik Xurəşin çayının adı ilə adlanmışdır. 1828-ci ildə kənddə İrandan gəlmə ermənilər yerləşdirilmişdir.


Xurma – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Xorama kimi göstərilmişdir. XIX əsrin 80-cı illərinə aid mənbədə Xoroma kimi-dir. Mənbədə kəndin əhalisinin azərbaycanlılardan ibarət olması göstərilir. Yerli tələffüz forması – Xurama. XVIII əsrə Cənubi Azərbaycanın Xurama kəndindən gəlmış ailələr saldığı üçün belə adlandırılmışdır. Xırda daşlı (xır söyü də bu anlamı ifadə edir), qumlu yer mənasındadır. XX əsrin əvvəllərində azərbaycanlı əhali qovulmuşdur. Zəngilan rayonunda da Xurama adlı kənd vardır.

Xustub – Qafan rayonu ərazisində dağ. Qafan və Ordubad rayonlarının sərhədində yerləşən bu əzəmətli dağ, Zəngəzur silsiləsinin ən hündür zirvələrindən biridir. Fikrimizcə, toponim türk dillərində şimal, günəş tutmayan, quzey mənasını verən "quz (xus)" və dağ, hündür təpə anlamını ehtiva edən "tub" sözlərindən yaranıb quzey dağ mənasını ifadə edir.

İçəri Müşlan – Zəngilan rayonunda kənd. Oxçu çayının sol sahilində, dağətəyi ərazidədir. Zəngilan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 4 km-də, dəniz səviyyəsindən 400 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 121 ev, 389 nəfər əhali olmuşdur. İçəri Müşlan kəndində Qala yolu (Şuşa yolu), Ağ oyuq, Koroğlu daşı və s. yer adları vardır. Kəndin yerləşdiyi dağın ən yüksək nöqtəsində Tək ağac piri vardır.

Keçmiş adı Müşlandır. Kəndi vaxtilə Türkiyənin Mus əyalətindən köçüb gəlmış ailələr saldıguna görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxçu çayının sağ sahilində Qıraq Müşlan kəndini saldıqdan sonra buraya İçəri Müşlan, yəni əsas, iç Müşlan deyilmişdir.

İkinci Ağalı – Zəngilan rayonunda kənd. Həkəri çayının sahilində, dağətəyi düzənlilikdədir. Keçmiş adı Hü-



seynxanlı. Yerli əhali arasında Orta Ağalı da adlanır. Kəndin əsasını Ağalı nəslə qoymuşdur. Sonralar qonşu Ağalı (indiki Birinci Ağalı) kəndinin adı da bu kəndə aid edilmişdir. Toponimin əvvəlinə ikinci sözü onu eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə edilmişdir.

İkinci Alibeyli – Zəngilan rayonunda kənd. Həkəri çayının sağ sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Birinci Alibeyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 23 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə, Zəngilan-Qubadlı şose yolunun yaxınlığında yerləşir. İkinci Alibeyli kəndi Birinci Alibeyli və Sarıl kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, tibb məntəqəsi, mağaza, su dəyirmanı, pendir zavodu, anbar binası və digər sosial obyektlər var idi. 92 ev, 406 nəfər əhali olmuşdur.

Kəndin keçmiş adı Balabeylidir. Yaşayış məntəqəsini Ağdam rayonundakı Alibeyli (hazırda mövcud deyil) kəndindən köcüb gəlmış ailələr salmışdır. Bu kəndin ərazisi əvəllər Alibeyli kəndinin yaylaq yeri olmuşdur.

İkinci Ariqlı – Sisyan rayonunda kənd adı. Bax: Ariqlı kəndi.

İkinci Bayandur – Gorus rayonunda kənd adı. 1897-ci il əhalinin siyahıya alınmasında kənddə 210 nəfər azərbaycanlı əhali olduğu göstərilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Kənd ermənicə Vaqatur adlandırılmışdır. Oğuz türklərinin Bayandur tayfasının adındandır.

İkinci Əliyanlı – Gorus rayonunda kənd adı. Qaraçorlu tayfasının əliyanlı qoluna mənsub olan ailələr tərəfindən salınmışdır. S.Zelinski əliyanlıları türkləşmiş kurd tayfası kimi qeyd edərək, XIX əsrin sonlarında onların 110 ailədən ibarət olduğunu və Zəngəzurda Böyük Hat, Kiçik Hat, Daşlı Hat və Mollalı qışlaqlarında məskunlaşdığını yazır. Professor Vilayət Əliyev Əliyanlıları Kəngərli tayfasının bir tirişi hesab edir. İkinci Əliyanlı kəndində 1886-ci ildə 137 nəfər əhalisi olmuş, 1918-ci il qırğını zamanı ermənilər tərəfindən dağılmışdır.

Ruslar Krimi işgal edən kimi (1783) bu torpaqlarda 500 ildən artıq müddətdə yaşayan Krim türklərini Osmanlı Türkəyəsina qovdular, onların yerinə Türkiye ərazisində yaşayan yunanları və erməniləri köçürməyə başladılar. Köçürürlən xristianlara Krimda xüsusi şərait yaradıldı, məhsuldar torpaqlar paylanıldı, onlar bir neçə illiyə bütütün vergilərdən azad olundular. Beləliklə, ermənilərin Krimda koloniya halında məskunlaşmasının əsasi qoyuldu.

“Türklər və ermənilər” kitabı.
Castin Makkartı,
Amerika türkoloqu



İkinci Tığık – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Zerti kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzinin 18 km-də, dəniz səviyyəsindən 1500-1600 m hündürlükdə, Laçın-Şəlvə-Kəlbəcər şose yolunun alt tərəfində yerləşir. İkinci Tığık kəndi Birinci Tığık və Bülüldüz kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 31 ev, 95 nəfər əhali olmuşdur. Kəndin ətrafında köhnə yaşayış məskənlərinin qalıqları və qədim qəbirşanlıq vardi. Burada həmçinin Alban kilsəsi vardi.

Yaşayış məntəqəsi Tığiq dağının ətəyində salındığına görə həmin dağın adını daşıyır. Yerli sakinlər kəndə Allahverdi uşağı da deyirlər. Bizim fikrimizcə, toponim Zəngəzurda və Qarabağda yaşamış türksoylu Tuğ (tag) tayfasının məskunlaşması nəticəsində yaranmış kəndlər dəndir. Hadrut rayonunda Tuğ kəndi, Taglar mağara məbədi, Sisyan rayonunda Kirətag, Qafan rayonunda Aşağı və Yuxarı Girətag, Zəngilan rayonunda Büyük Gilətag, Dərə Giletag, Migrı rayonunda Tuğut, Tağəmir, Gorus rayonunda Tığ (Tex və ya Dığ) kəndləri kimi toponimlərlə eyni mənşəlidir.

İldirim – Laçın rayonu ərazisində, Mıxtökən silsiləsində zirvə. Dağ burada tez-tez şimşək, ildirim çaxması ilə əlaqədar belə adlandırılmışdır. Yerli əhali dağa formasına görə Yeddibölük də deyir.

İldirimsu – Laçın rayonu ərazisində çay. Hocazuşu çayının qolu. Çay İldirim dağından başlandığına görə belə adlanmışdır.

İlxisu – Laçın rayonu ərazisində, Minkənd mineral bulaqlarının digər adı. İliaq su adının təhrif olunmuş formasıdır.

İmanlar – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Şəlvə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 68 km-də, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. İmanlar kəndi Şəlvə, Hacıxanlı, Dambulaq və Oğuldərə kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 70 ev, 300 nəfər əhali olmuşdur.

XIX əsrda 1,2 milyon çərkəz və abxaz öz dədə-baba yurdlarından ruslar tərəfindən deportasiya edilərək Osmanlı Türkiyəsinə qovuldular. Bu insanların təxminən 1/3-ü deportasiya nati-cəsində yollarda həlak oldu.

“Türklər və ermənilər” kitabı.
Castin Makkartı,
Amerika türkoloqu

İmanlar kəndində Çalbayır, Laçinqüney, Bozyurd dağları, Peykarın, Cabbarın, Sərpin dərələri, Şiş təpə, Aşağı Uluxan düzü, Qanqallı düz, Arduşlu düz, Şırlan, Çökəyin, Qaraçı, Korbulaq bulaqları və s. yer adları, habelə, iki qədim qəbiristanlıq vardı.

Kəndin adı orada məskunlaşmış imanlar nəslinin adını əks etdirir. Toponim İman şəxs adından və -lar cəm şəkilcisindən ibarət olub, "İmanın övladları, İman nəslindən olanlar" mənasındadır.

İncəbel – Qafan rayonunda dağ. Qıpçaqların Əncətayfasının adı ilə bağlı yaranmış toponimlərdəndir. İncəvar kəndin yaxınlığında yerləşirdi. 1728-ci ildə tərtib olunmuş "Irəvan əyalətinin sicil dəftəri"ndə Irəvan əyalətinin Xinzirək nahiyyəsində (indiki Gorus rayonunun ərazisində) İncə kəndinin, Vedi nahiyyəsində İncədərə kəndinin adı çəkilir.

İpək – Laçın rayonunda kənd. Qarabağ sıra dağlarının qərb tərəfində, Saribaba dağının (hündürlüyü 2295 m) ətəyində yerləşir. Bülüldüz kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayonun 32 km-də, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Şuşa rayonundan 2 km-də, Bülüldüz kəndindən 11 km aralı məsafədə yerləşir. Kəndin yaxınlığından İpək çayı axır. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 15 ev, 63 nəfər əhali olmuşdur. İpək kəndində Sarı bulaq, Goy bulaq, Kişnişli qəyənin bulağı, Meşə yurdunun bulağı, Gülxanımın bulağı, Oruclu novu, Rəsulun bulağı, Nübarın bulağı və s. toponimlər vardır.

Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin ərazisində "Asbest" (mənəsi ipəyə oxşar daş deməkdir) sűxuru çox olduğuna görə İpək adı verilmişdir. Ümumiyyətlə, kənd təbii sűxurlarla zəngin olmuşdur.

İncəvar – Qafan rayonunda kənd adı. Rayonun Ecanan bölgəsində, Xələc çayının sol sahilində Xələc-Sevakar çayının üzərində yerləşirdi. Kənddə 1873-cü ildə 66 nəfər, 1886-ci ildə 92, 1897-ci ildə 129 nəfər, 1905-ci ildə 140, 1914-cü ildə 89, 1931-ci ildə 38 nəfər azərbaycanlı əhali yaşamışdır.

Ötuzuncu illərdə kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhalisi Xələc kəndinə köçürülmüş-



Zəngəzura köçürüü-lən ermənilər Sisyan rayonunda Əlili, Şəki, Əngələvid, Bələk, Şağat, Təzəkənd, Uz, İlzin, Ağkənd, Məzrə, Qarakilsə kəndlərində yerləşdirildi. Bu kəndlərdən Şağat istisna olmaqla, hamısı azərbaycanlı kəndləri idi.

"Zəngəzur" kitabından



Qafan rayonuna köçürülen ermənilərin bir hissəsi azərbaycanlılar yaşayan kəndlərə (Kilsəkənd, Maqauz, Baydax, Sirkətas, Zeyvə, Aşağı Dortn, Bix), bir hissəsi erməni kəndlərinə (Aqarak, Agvani, Aşağı Hand, Aracazor, Arsevanik, Lernazor, Bagaburc, Sevakar və s.), bir hissəsi isə Qafan və Qacaran qəsəbələrinə yerləşdirilmişlər. Qafan rayonunun ermənilər köçürülen azərbaycanlı kəndlərinin də son taleyi Sisyan rayonundakı kimi olmuşdur. Bu kəndlərin azərbaycanlı əhalisi 1905 və 1918-ci ildə soyqırıma və deportasiyaya məruz qalmış, kəndlərin adları isə erməniləşdirilmişdir.

**“Zəngəzur”
kitabından**

dür. Tədqiqatçılar bu adın qıpçaq türklərinin Əncə tayfasının adından götürüldüyünü qeyd edirlər. İrəvan və Qazax bölgəsində də Əncə tayfasının adını saxlamış toponimlər mövcuddur (İncə, İncə dərəsi, İncəçay və.s.).

Dünya şöhrətli futbol hakimi Tofiq Bəhrəmov soykökü etibarı ilə bu kəndə bağlıdır.

Irçan – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Irçan kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayonun 21 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Şuşa rayonu istiqamətində yerləşir. 11 km məsafədə Laçın-Yevlax şose yolu keçir. Irçan kəndi Mığıdərə, Dəyhan, Şuşa rayonunun Qaladərəsi, Turşsu sovxozu və Külməkənd kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) natamam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyektlər var idi. 33 ev, 134 nəfər əhali olmuşdur. Irçan kəndində Koroğlu daşı zirvəsi, Camış yatağı, Bala kirs dağı, Köhnə qal, Orta bulaq, Əli bulağı, Qızlar bulagı və s. yer adları vardır.

Toponim Azərbaycan dilindəki arçan (ardıc ağacı) sözdən ibarət olub, "ardıclı yer" mənasındadır. Türk dillərdə ardıc ağacına arça da deyilir. Sibirdən üzübəri belə toponim yayılmışdır.

İrmis – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı İrimis şəkilində göstərilmişdir. Bəzi mənbələrdə Aramis kimi göstərilir. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Kənddə 1886-ci ildə 150, 1905-ci ildə 270, 1914-cü ildə 616 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Sağ qalan əhalini bir hissəsi sonradan Urud və Vağudi kəndlərində məskunlaşmışdır.

İsgəndərbəyli – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidədir. İsgəndərbəyli kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-şərqdə, rayonun 30 km-də, dəniz səviyyəsindən 1270 m hündürlükdə yerləşir. Kəndin ərazisi 1301 hektardır. 600 hektarı əkin və yaşayış sahəsi, qalan hissəsi isə meşəlik və



kolluqdur. İsgəndərbəyli kəndi rayonun Vənətli, Muğanlı, Aşağı Yeməzli, Ağbis, Ağakışılər və Qubadlı rayonunun Qaraqoyunlu kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza, tibb məntəqəsi, ATS və digər sosial obyektlər var idi. 40 ev, 170 nəfər əhali olmuşdur. İsgəndərbəyli kəndində Dağdağanlı bulağı, Fərəcəbəyli bulağı, Qaraqaya qayalığı, Çaxmaq dərəsi, Ağgünəy təpəsi, Qaraağaclı dərə adlı toponimlər, Canbaz piri, Fərəcəbəyli piri və qədim qəbiristanlıq var idi.

Kəndin keçmiş adı Dəmirçilərdir. İsgəndər bəy bu kənddə məskunlaşmış Dəmirçilər nəslinin başçısı olmuşdur. Kənd də bəyin adı ilə belə adlanmışdır. Yaşlı sakinlərin söylədiyinə görə kəndin əhalisi əslən Gorus rayonundan gəlmədir.

İskəndərli – Laçın rayonunda kənd adı. Qara Murtaza bəyin otuzadək yurd yerlərindən biridir.

İskəndərli kəndində 1924-cü ildə 35 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

İşıqlı – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilində, dağətəyi ərazidə, Muradxanlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 26 km-də, dəniz səviyyəsindən 842 m hündürlükdə, Bakı-Laçın şose yolunun üstündə, Həkəri dəmiryolu stansiyasından 37 km aralıda yerləşirdi.

İşıqlı kəndi Xəndək, Qaraymanlı və Qaracallı kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 62 ev, 299 nəfər əhali olmuşdur. İşıqlı kəndində Sulu dərə, Yazı düzü və s. yer adları vardır.

Keçmiş adı Ciyciyidir. Zəngilan rayonunda Ciyciyi dərəsi mikrotoponimi də qeydə alınmışdır. Lakin Ciyciyi adının mənası müəyyənləşdirilməmişdir. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, daha sonra tələffüzdə İşıqlı formasına düşərək belə də rəsmi ləşdirilmişdir. Hazırda kəndin şimal şərqindəki köhnə qəbiristan Şeyx Şərif qəbiristanı adlanır. Yaxınlıqda mövcud olmuş Binədərə, Damlanac və Narcaq kəndləri də 1937-ci ildə bu kəndə birləşdirilmişdi. Azərbaycanın

Gorus rayonuna köçürüldən ermənilər koh-nə Gorusda (azərbaycanlılar və ermənilər qarışq yaşamışlar), azərbaycanlı kəndləri olan Xanazax, Yayıcı, Xonzavar, Mag və Şahverdilər kəndlərinə köçürülmüşlər. Sonralar bu kəndlərdən Xanazax kəndi məhv edilmiş, qalan kəndlər isə ermənilaşdırılmışdır.

“Zəngəzur”
kitabından



Milli Qəhrəmanı Ələkbər Əliyev İşıqlı kəndinin yetirməsidir.

İşıqlı – Zəngəzurda dağ. Hündürlüyü 3520 m Qarabağ silsiləsindədir. Dağın zirvəsində Dəmirdəş adlanan vulkanik sūxur mövcuddur və ona sitayış edilir. Bəzi tədqiqatçılar dağın adını qarlı zirvəsinin parlaqlığı ilə əlaqələndirirlər. Bax: Böyük və Kiçik İşıqlı.

İydəli – Qafan rayonu ərazisində qışlaq adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı İqdalı şəklində göstərilmişdir. Qeyd edilməlidir ki, XIX əsrin 80-ci illərində Zəngəzur qəzasında Birinci İydəli (başqa adı Fərəcbehli) və İkinci İydəli (başqa adı Şamovlu) kəndləri də vardı. XIX əsrin sonlarından sonra qışlağın adı mənbələrdə çökilmir. XIX əsrin 80-ci illərinə aid məlumata görə, Gilataq kəndindən yaranmış obalardan (Kiçik Giletaq, İgidəli, Qarabaş və Qovuşuq) biridir. Qışlaq "İydəlik" adlı yerin adındandır.

Kaha – Laçın rayonunda kənd. Çalbayır silsiləsinin ətəyində, Daşlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 73 km-də, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından (3 km aşağı) Daşlı çayı axır və kənd iki tərəfdən meşələrlə əhatə olunmuşdur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, uşaq bağçası, mağaza və digər sosial obyektlər var idi. 72 ev, 368 nəfər əhali olmuşdur. Kaha kəndində Keşikçi dağı, Ağ yal dağı, Ceyran bulağı, Gizli bulağı və s. yer adları vardır.

Toponim kaha (mağara, zaga) sözü ilə bağlıdır. Kəndin ərazisində qədim kahaların qalıqları indi də qalır. Onlardan birinə İsgəndər kahası deyilir. Buna görə kənd keçmişdə İsgəndər kahası da adlanırdı. Kənd XVIII-XIX əsrlərdə Zəngəzurda məşhur ailələrdən biri olan Qara Bayram bəyin tayfasının qışlaqlarından biri olmuş və həmin tərəyə mənsub ailələrin XIX əsrə məskunlaşması nəticəsində yaranmışdır.

Kahalar – Laçın rayonunda kənd adı. Toponim yaşayış məntəqəsinin yerləşdiyi ərazidəki çoxlu sayıda kahaların olması ilə əlaqədar olaraq yaranmışdır. Kahakar kəndində 1924-cü ildə 17 nəfərin yaşadığı qeyd olunur.

Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dagılmışdır.

Kalafalıq – Laçın rayonunda kənd. Ərdəşəvə çayının (Şəlvə çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacında, Qırxqız dağının ətəyindədir. Vagazin inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 50-55 km-də, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Kəndin qarşı tərəfində Lalənin dağı, üst tərəfində Sultan uçan qaya ucalırdı. Şimal-şərqdə Dağlıq Qarabağ ərazisi ilə qonşudur. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 47 ev, 242 nəfər əhali olmuşdur. Kəndin 1,5 km-də Pir vardır.

Cağazur kəndindən çıxmış bir qrup ailənin Kalafalıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmişdə burada iki Çağazur kəndi vardı. Bu kənd Birinci Çağazurdan yaranmışdır. Toponim kalafa (köhnə kəndin, yaxud mal-qara saxlamaq üçün tikilmiş payələrin xarabaliqlarına deyilir) sözündən və -lıq şəkilçisindən ibarət olub, "kalafa olan yer" mənasındadır.

Kamallı – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Kamallı kənd inzibati ərazi vahidiyinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbədə, rayonun 55 km-də, dəniz səviyyəsindən 1620 m hündürlükdə yerləşir. Kamallı kəndi Çıraqlı, Qarakeçdi, Minkənd, Qalaca, Bozlu kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, internat məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, 3 mağaza, ATS, 2 məişət evi və digər sosial obyektlər var idi. 215 ev, 776 nəfər əhali olmuşdur. Kamallı kəndində Biznə kahası, Pir dərəsi, Novlu bulaq, Səmənd bulağı və s. yer adları vardır.

Yerli sakinlərin verdiyi məlumatə görə, Kamallı kəndi əvvəl Minkənd çayının sol tərəfində Çay Kamallısı adlanan bağları ilə məşhur olan yerdə olmuşdur. Keçmiş adı Bozludur. Yaşayış məntəqəsini indiki Ermənistan ərazisindəki qədim Dərələyəz mahalından gəlmış və



Qədim türkərin
Tibetdəki
ibadətgahları olan
müzqəddəs Kaylisa
dağı (Tanrı dağı)



bozlu tayfasına mənsub ailələr salmışdır. Burada ilk evi Kamal adlı şəxs tikdiyinə görə kənd Kamallı adlanır. Kəndin qərbindəki əkin sahələrindən biri indi də Kamallı çuxuru adlanır.

Kəravuz – Laçın rayonunda kənd. Əvvəlki mənbələrdə Karovuz. Fətəlipəyə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən 10 km şərqdə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Kəndin 2 km şimalında

Laçın-Qubadlı-Akara şose yolu, qərbindən 1 km məsafədən Həkəri çayı keçir. Kəravuz kəndi Turşsu, Ağanus, Unannovu, Ərəb, Fətəlipəyə kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) 6 ev, 24 nəfər əhali ol-



Laçın rayonunun
Quşçu kəndində pir

muşdur. Kəravuz kəndində Mələyin yeri, Kahadərəsi, Qoyundamı, Abdallar, Dəyirmançayı və s. yer adları vardır.

Katos – Laçın rayonunda kənd. Dağ yamacındadır. Qarakeçdi kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbədə, rayonun 64 km-də, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Ağdərə (Həkəri) çayı axırdı. Katos kəndi Qarakeçdi, Şeylanlı, Kamallı, Çıraqlı, Ağcakənd və Alxaslı kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) natamam orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 50 ev, 250 nəfər əhali olmuşdur. Katos kəndində Seyidlər yahı, Seyidlər bulağı, Qaçar qəbri, Mamır bulağı, Xirdalar, Büyük kaş, Balaca kaş və s. yer adları, Əslı və Kərəm körpüsü (sınıq körpü), Alban dövrünə aid qəbiristanlıq, Ağdərə çayı yaxınlığında qədim vəng vardi.

Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən ayrılmış ailələr (nəbilər,

xudular, əsədlər nəsilləri) Katos meşəsi adlanan yerdə salmışdı. Yerli sakinlərin verdiyi məlumata görə, kəndin adının mənası kürd dilində xırman sözü anlamındadır.

Kavdadıq – Qubadlı rayonunda, Bərgüşad və Həkəri çaylarının birləşdiyi yerdə, Yazı düzündə yerləşən kənd. Qaralar kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 18 km-də, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Yaxınlığından Qubadlı-Akara şose yolu keçir. Kavdadıq kəndi Hüseynuşağı, Qaralar, Məmər və Ulaşlı kəndləri ilə qonşudur. Kavdadıq kəndində işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 35 ev, 180 nəfər əhali olmuşdur. Kəndin yaxınlığında Yerlice dağı və Goyərtmə daşı deyilən toponimlər, orta əsrlərə məxsus Sarı Əhməd qəbiristanlığı var idi.

Xalq etimologiyasına görə, toponim kovxalıq (kovxaya, yəni kəndxudaya məxsus) sözündəndir. Bəzi tədqiqatçılar isə toponimi iki variantda yozmağa çalışır. Birinci mülahizəyə görə, kəndin adının ilkin variantı Kavdoabdiq olmuşdur. Kav fars dilində "dag keçidi, aşırım", doab isə "iki çayın birləşdiyi yer" (-diq – sözbirləşdirici şəkilçi) mənasındadır. Bu ehtimal kəndin cənografi mövqeyinə uyğun gəlir. İkinci fikrə görə isə, adın tərkibindəki kavda komponenti fars dilindəki kövdən (yabı) sözünün təhrif olunmuş formasıdır və toponim "yabı, arıq düşmüş atlar saxlanılan yer" və yaxud "yabılar üçün ayrılmış otlaq, örüş sahəsi" mənasındadır.

Keçikli – Zəngilan rayonunda kənd. Əsgülüm dağının yamacında, Zəngilan şəhər inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən 7 km cənubda, dəniz səviyyəsindən 600 m hündürlükdə yerləşir. Hər tərəfdən meşəliklə əhatə olunmuşdur. Kənddə işgala qə-




Katos kəndində qədim birtagli körpü



dər (1993) orta məktəb, klub, kitabxana və digər sosial obyektlər var idi. Mikrotoponimləri: Leşkar bulağı, Kalbaehsan bulağı, Əskulum qala daşı və s.

Yerli sakinlərin verdiyi məlumatata görə, kəndi XIX əsrde Cənubi Azərbaycandan gəlmış Məmmədkərimlilər tayfası və Naxçıvanın Hüsülü kəndinə mənsub ailələr dağda keçid yerində salmışdır. Toponim əslində keçid mənasında işlədirən keçik sözündən və -li mənsubluq şəkilcisinən ibarətdir. Digər tədqiqatçılar görə isə kəndin əsl qədim adı Keçili olmuşdur. Keçililər mənşəcə oğuz tayfalarından biri idilər. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Qaradag mahalından gəlmış Keçili tayfasına mənsub azərbaycanlıların məskunlaşması nəticəsində yaranmışdır.



Urud qəbiristanlığında
sənduqə, h. 992-ci il

da kənd adı. "Urud və İskəndər qalası lıvalarının müfəssəl dəftəri"ndə Urud nahiyyəsində kənd, Zəngəzur nahiyyəsində məzrə kimi göstərilir. Matanedarandakı Səfəvi dövrünün sənədlərində Tatev monastırına aid kənd kimi qeyd edilir. "Naxçıvan sancığının müfəssəl dəftəri"ndə (1727-ci il) deyilir ki, kənddə heç kim yاشamır.

Ketenus – Sisyan rayonunda kənd adı. İrəvan əyalətinin müfəssəl dəftərində (1590-ci il) Rəvan əyalətinin Sisyan nahiyyəsində kənd kimi qeyd edilir. XVIII əsrin ortalarına aid ermənicə mənbədə Ketanos kimidir. XIX əsrə aid mənbələrdə adı çəkilmir. Qıpçaqların Kotan tayfasının adından və yunan mənşəli -us şəkilcisinən ibarətdir.

Keti – Zəngəzur dağ tırəsinin şimal hissəsində dağ adı. Qədim türk dilində "gedə" güdmək, keşik (qarovul) çəkmək anlamındadır.

Keypəşin – Qafan rayonunda kənd adı. Rayon mərkəzindən 32 km şimal-şərqdə, Gığçı çayının yuxarı axarında, Qazan göldən 18 km aralı, Əriməz və Sarimsaqlı dağlarının ətəyində, meşəlik ərazidə yerləşirdi. Toponim

kəndin yerləşdiyi ərazinin relyef quruluşuna uyğun olaraq yaranmışdır. Mənası sildirim qayalıqdakı kənd deməkdir. Qədim türk dillərində "kep" (sildirim, pilləli qaya, Kəpəz dağının adı da bu mənədadır.) və "şen" (şenlik olan yer, kənd, yaşayış məntəqəsi) anlamındadır.

Kənddə 1886-ci ildə 68, 1931-ci ildə 136 nəfər azərbaycanlı əhalii yaşamışdır. 1918-ci ildə Andranikin quldur dəstəsi kəndi dağıtmış, əhalinin bir hissəsi öldürülmüş, qalanı isə daqlardan aşib Ordubada pənah aparmışdır. 1922-ci ildə əhalinin bir qismi geri qayıdaq kəndi bərpa etmişlər. Kolxoz hərəkatına qarşı çıxan key-pəşinlilərin bir hissəsi 1930-cu illərdə yenidən represiyaya uğramış, qaçaq həyatı yaşamalı olmuşlar. Kənddə klub, kitabxana, orta məktəb, tibb məntəqəsi, rabitə şöbəsi var idi. 1988-ci ildə kəndin sonuncu 200 nəfər sakini deportasiya olundular. Onlar hazırda əsasən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda məskunlaşmışlar.

Kəki – Zəngəzurda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın adı Kyaki şəklində göstərilmişdir. Naxçıvanda Küküdağ, XIX əsrдə Yelizavetpol quberniyasının Yelizavetpol qəzasında Kəkilli dağ adları ilə mənaca eynidir.

Kələdək – Sisyan rayonunda kənd adı. 1590-ci ilə aid mənbədə Rəvan əyalətinin Bazarçay nahiyəsində kənd kimi göstərilir. 1593-cü ildə tərtib edilmiş "Urud və İsgəndər qalası lıvalarının müfəssəl dəftəri"ndə bu kənddə yaşayan timar sahibi kimi Talib Bəyzad oğlunun və Əli İbrahim oğlunun adı çəkilir. 1728-ci ildə tərtib olunmuş "Irəvan əyalətinin sicil dəftəri"ndə kənddə 2 xristian ailəsinin yaşadığı göstərilir. Bu toponimin mənasını bir neçə anlamda izah etmək olar:

- 1) türk dillərindəki kol, yəni kol-kos, xırda meşəlik və ətək, yəni meşənin, dağın ətəyi.
- 2) ərəbcə "kelə" məbəd, zaviyə, sərdabə sözündən yaranmışdır və müqəddəs yer anlamındadır.
- 3) kələk (qalaq) sözü İran dillərində qala, istehkam mənasındadır. Bu halda toponimi qala kənd anlamında izah etmək olar. Bu kəndin adı Kəlbəcər rayonundakı





Koladək, Ordubad rayonundakı Kələki, Şamaxı rayonundakı Kələxana toponimləri ilə eynimənalıdır.

Kəpəz – Gorus rayonunda dağ. Azərbaycandakı məşhur Kəpəz dağı ilə eynimənalıdır. Tədqiqatçılar bu oronimi "su kənarında qaya" kimi mənalandırırlar.

Kiçik İslıqlı – Laçın rayonu ərazisində, Qarabağ yaylasında dağ. Böyük İslıqlı dağından şimaldadır. Hündürlüyü 3450 m D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüyü 11369 fut göstərilmişdir. Dağın daim qarla örtülü olan zirvəsi günəş işığını əks etdirərək parıldadığına görə bu adı almışdır. İki zirvədən da-ha hündürü Böyük İslıqlı, nisbətən alçağı isə Kiçik İslıqlı adlanmışdır.

Kilsəkənd – Qafan rayonunda kənd adı. 1919-20-ci illərdə əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 07.12.1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Sraşen adlandırılmışdır.

Kilsəli – Zəngəzurda Sisyan və Laçın rayonları ərazisində dağ aşırımı. Sisyan rayonunun Vağədi və Qızılıcığ kəndlərinin yaylaq yeri idi. Hündürlüyü 2794 m toponim buradakı Alban kilsəsinin mövcudluğu ilə əlaqədar yaranmışdır.

Kirs – Qafan rayonunda kənd adı. Qafan rayon mərkəzindən 42 km şimal-şərqdə, Qəhhər çayın yuxarı axarında Kurud kəndinin yaxınlığında yerləşirdi. XIX əsrin 80-ci illərində məlumata görə Kəngərlərin Sofulu tayfasının qışlaqlarından biri Kirs adlanırdı. Yerli əhalisi içərisində tələffüz forması Kirs. XIX əsrдə Azərbaycanın Şuşa qəzasında Kirs dağı və Quba qəzasında Kirsdaq toponimləri ilə eynidir. Hündür, ucu *şış* dağ və qar yığılan yarğan mənasındadır. Kənddə 1886-ci ildə 130, 1931-ci ildə 104 nəfər azərbaycanlı əhalisi yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Qarabağ silsiləsindəki dağların biri belə adlanır.

Kisar – Qafan rayonunda kənd adı. Başqa adı Kisar-alac. Rayonun Ecanan bölgəsi kəndlərindəndir. Xarabaliqları Xələc kəndinin yaxınlığındadır. 1897-ci ildə kənddə 10 nəfərin yaşadığı göstərilir. 1905-ci ildə dağı-

dilmişdir. Əsli Hisar. Ərəbcə hesar "qala" (burada tsiklopic tikinti, qalaça, hörükdaş) sözündəndir.

Kivas – Sisyan rayonunda kənd adı. "İrəvan vilayətinin icmal dəftəri"ndə (1595-ci il) Rəvan əyalətinin Sisyan nahiyyəsində kənd kimi göstərilir və bu kənddə timar sahibi kimi Ömər Mustafa oğlunun adı çəkilir. Qədim türk dillərində qiy "kənd" və vays "sıldırım" sözlərindən ibarətdir.




Kolluqışlaq – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidə, Rəzdərə kənd inzibati ərazi dairəsinin tabeliyyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 13 km-də, dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Bəsit çayı və 117 hektar sahəsi olan Təbii Çinar meşəsi Bəsit çay Dövlət təbiət qoruğu mövcud olmuşdur. Kolluqışlaq kəndinin yaxınlığından Zəngilan-Qafan şose yolu keçir. Burada işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 42 ev, 158 nəfər əhali olmuşdur. Kolluqışlaq kəndində Kollu dərə, Qaranlıq dərə, Keçəl dərə, İlənlı, Vənni, Qulunun yeri, Armudlu çuxur, Həcətgə dərələri, Çay zəmi, Təpə zəmi və s. yer adları vardır. Kənddə Həcətgə piri olmuşdur.


Əvvəller burada indiki Qafan rayonunda mövcud olmuş Pirdavudan kəndinin qışlağı olmuşdur. Qışlaq kollu-koslu olduğu üçün belə adlandırılmışdır. Kəndi 1905 və 1918-ci illərdə Qafandan qovulmuş azərbaycanlılar salmışlar.

Komayalı – Laçın rayonunda kənd adı. Kəndin adı "koma" və "yal" sözlərindən ibarət olub yalda (dağ yamacında) tikilmiş koma mənasındadır. Komayalı kəndində 1924-cü ildə 24 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Korcabulaq – Laçın rayonunda kənd. Dağlıq ərazi dədir. Qarabəyli kənd inzibati ərazi vahidliyinin tabeliyyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 70 km-də, Laçın-Kəlbəcər şose yolunun sol tərəfində, Namlı çayının sahilində yerləşirdi. Hər tərəfdən dağlarla əhatə olunmuşdur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və



AZƏRBAYCAN SSR
SIYASİ İNZİBATI XƏRİTƏ
(1987)





Babəkin sonuncu
sınağı – Bəzz qalası

digər sosial obyektlər var idi. 50 ev, 350 nəfər əhali olmuşdur. Korcabulaq kəndində Ocaq bulağı, Qara bulaq və s. yer adları vardır. Ocaq bulağı ziyarətgah idi. Kəndin yaxınlığında Alban dövrü məbədi və müxtəlif rəsm-ləri olan qəbirüstü abidələr vardır.

XIX əsrin II yarısında yaranmışdır. Yaşayış məntəqəsi eyniadlı bulağın yanında salındığına görə onun adını daşıyır. Bulaq isə quraqlıq vaxtlarda quruyur, yalnız ya-

murlu vaxtlarda "gözü açılır". Buna görə də gözü tez-tez tutulan, yəni susuz qalan belə bulaqlara xalq arasında kor, yaxud korcabulaq deyilir.

Kosakan – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidədir. Keçmiş tam adları Kosakan Tatar, Tatar Kosalar, Əhmədbəy Tatar. Yaşayış məntəqəsini Qu-

badlı rayonunun Tatar kəndindən gəlmış ailələr Kosakan adlı ərazidə salmışlar. Həmin kəndin əhalisi isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçmüş və orada məskunlaşmışdır. Kosakan toponimi, bizim fikrimizcə, Qarabağda geniş arealda yayılmış xəlfəli tayfasının kosalar tırəsinin adı ilə bağlıdır.

Kosalar – Laçın rayonunda kənd adı. Kəndin adı xəlfəli tayfasının kosalar tırəsinin adından götürülmüşdür. Eyniadlı kəndlər Ağdam, Xocalı, Qazax, Lənkəran və Lerik rayonlarında da vardır. Kosalar kəndində 1924-cü ildə 24 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Kosalı – Qafan rayonunda kənd adı. 1905-ci ildə dağıdıldığı ehtimal olunur. Xarabalıqları Qafan şəhərinin yaxınlığındadır. Kəndin adı Xəlfəli tayfasının kosalar tırəsinin adından götürülmüşdür. Eyni adlı kəndlər Laçın, Ağdam, Xocalı, Qazax, Lənkəran və Lerik rayonlarında da vardır.

Kotanqaya – Laçın rayonu ərazisində dağ. Toponi-min izahında müxtəlif mülahizələr mövcuddur. Bir mülahizəyə görə, toponimin tərkibindəki kotan komponenti keçmişdə Azərbaycanda, eləcə də bir sıra Yaxın Şərqi



ölkələrində sahə ölçü vahidini bildirən termindir. Adətən kotanla bir gündə əkilən torpaq sahəsi kotan yeri adlanırdı. Kotan əkin yeri (Abşeron r-nu), Kotanlar çölü (Qaz və Zaqtala r-ları), Kotanlar (Oğuz r-nu), Kotan dərəsi (Qubadlı r-nu) və s. mikrotoponimlərdəki kotan sözü də həmin məna ilə bağlıdır. Bu yozumdan toponim "kotanəkin yerinin yaxınlığındakı qaya" mənasındadır. Başqa bir mülahizəyə görə isə toponim türk dillərində "qoyun saxlamaq üçün dairəvi ağıl" mənasında işlədilən kutan sözü ilə bağlıdır.

Köhnə Corman – Laçın rayonunda kənd. Qırxqız dağının ətəyində, Piçənis kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 60 km-də, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Şamkənd çayı axır. Aşağı Çorman kəndi Piçənis, Çorman, Nurəddin, Ferraş kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 75 ev, 300 nəfər əhali olmuşdur. Aşağı Çorman kəndində Quş yuvası, Mustafa piri, Ağalının düzü, Qoşa bulaq, Qılıqlıbulaq, Turş su və s. mikrotoponimlər vardır. Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin adı orman sözdən götürülmüşdür.

Köhnəkənd – Laçın rayonunda kənd. Kiçik Kirs dağının ətəyindədir. Köhnəkənd kənd inzibati ərazi vahidiyinin mərkəzidir. Kənd rayonun 31 km-də, dəniz səviyyəsindən 2725 m hündürlükdə yerləşir. Kəndin 11 km-dən Laçın-Yevlax şose yolu keçir. Kənd Laçın şəhəri ilə Şuşa şəhəri arasında yerləşir. İrçan, Çəmbərəxaç, Ərpənahlı, Qışlaq, Əyrək, Alcan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, poçt və digər sosial obyektlər var idi. 97 ev, 472 nəfər əhali olmuşdur. Köhnəkənd kəndində Novlu bulaq, Şahnabat bulağı, Qaradaşın bulağı, Alagacı bulağı, Seyidlər bulağı və s. yer adları, Seyid Vaqiqas piri vardır.

Keçmiş adı Kirsdir. Yerli məlumatata görə, kəndin yerdə vaxtilə Kirs adlı yaşayış məntəqəsi olmuşdur. XV əsrə Teymurun işgali zamanı tamamilə dağıdılmışdır. Sonralar Susanlıq kəndindən (Xocavənd r-nu) çıxmış ai-

*Allah kölgəni qalın
eləsin!
Evin binə tutsun!
Agçörəkli, aggünlü
olasan!
Allah o dünyani versin!*

Zəngəzur folkloru



Humay qayasının altında bir daş var — deşikdi. Özüm görmüşəm, Şuşə arvad nəvəsinin gətirib o deşikdən keçirdi ki, usaqın sümüyü bərkisin, tez yerisin.

Zəngəzur folkloru

lələrin burada köhnə kənd yerində məskunlaşması ilə yaranan yeni yaşayış məntəqəsi ərazinin adı ilə belə adlandırılmışdır.

Kömürdağ – Zəngəzur silsiləsinin mərkəzi hissəsində dağ. Naxçıvan MR ilə Ermənistan sərhədində, Qapıcıq dağından şimaldadır. Əvvəllər sərhədi bildirmək məqsədilə ayrı-ayrı torpaq sahələri arasında kömür basdırılması üsulundan geniş istifadə olunurdu. Sərhəd mübahisəsi zamanı hər iki tərəfin aqsaqqallarının iştirakı ilə kömür qazılıb çıxarılır və bununla da mübahisə yarılırıldı. Digər rayonlarda da kömür basdırılan yerlər hazırda Kömür dərəsi (Füzulu r-nu), Kömüryer (Yevlax r-nu), Kömürtəpə (Zərdab, İmişli r-nları) və s. adlandırılır. Dağın sərhəddə yerləşməsi də onun adının məhz sərhəd nişanəsi kimi burada kömür basdırılması ilə bağlı olduğunu təsdiq edir.

Körü – Gorus rayonunda kənd adı. Bax: Goru.

Koşekənd qışlağı – Qafan rayonunda qışlaq. Xarabaliqları Yuxarı Girətag kəndinin yaxınlığındadır. 1897-ci ildə kənddə 34 nəfər azərbaycanlı yaşamışdır. Mürəkkəb quruluşlu toponim olub, 3 tərkib hissədən ibarətdir: "köşə" (yurd, daxma, koma, müqəddəs yaşayış yeri), kənd və "qışlaq" (coğrafi nomen).

Kuman – Qafan rayonunda kənd adı. Kumand və Gümand kimi də göstərilir. 1593-cü ildə tərtib edilmiş "Urud və İsgəndərqalası lıvalarının müfəssəl dəftəri"ndə bu toponim Cavundur nahiyəsinin Keyman kəndi kimi qeyd olunur. 1897-ci ildə kənddə 42 nəfər azərbaycanının yaşadığı bildirilir. XX əsrin əvvəllərində kənd dağılımışdır. Qədim türk mənşəli koman (kuman) tayfasının adını eks etdirir. 1593-cü ilə aid mənbədə Qaraağda Kumanlu (Qıpcaklı) və Əski Kumanlu tayflarının yaşadığı göstərilir.

Kurud – Qafan rayonunda kənd. Qafan rayon mərkəzindən 32 km şimal-qərbdə Kurud çayının hər iki sahilində Çiriş və Kirs çaylarının arasında, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Kurud sözünün mənası "kuh" farsca "dağ" sözündən və Urud kəndinin adından götürülmüşdür. Urud dağı mənasındadır.

Kurud kəndinin toponimləri: Gülxac, Xırman yalı, Koşek bulağı, Kəfşən başı, Vana, Tahirin körpüsü, Go-

lavar, Qızıl ağıl, Piralata, Aşırım, Yaniq kaha, Kaha dərəsi və s.

1513-cü ildə tərtib olunmuş "Urud və İskəndər qalası lıvalarının müfəssəl dəftəri"ndə (35) Kurud kəndi dağıdılmış azərbaycanlı kəndi kimi göstərilmişdir. XIX əsrin ortalarında Zəngəzur bölgəsində yaşamış maldar Qiqili tayfasının qışlaqlarından biri Kurut adlanırdı.

Mənbələrdə göstərildiyinə görə, Kurud kəndində 1897-ci ildə 145 nəfər, 1922-ci ildə 172 nəfər, 1931-ci ildə 220 nəfər əhali yaşamışdır.

1918-19-cu illərdə Kurud kəndi ermənilər tərəfindən bir neçə dəfə dağıdılmış və yandırılmışdır. Kənd camaati Zəngəzur silsiləsini aşaraq, Ordubad və Culfa rayonlarına pənah aparmışlar.

Sovet hökuməti qurulduğdan sonra Kurud kəndinin camaatının bir hissəsi geriye qayıtmış, yenidən öz kəndlərini bərpa etmişlər. Kurud kəndində 1930-cu ildə ibtidai məktəb, 1937-ci ildə isə 7 illik məktəb açılmışdır. 1933-cü ildə Kurud kəndində kolxoz qurulmuş, 1939-cu ildə qonşu Səncəralı və Çiriş kəndlərinin təsərrüfatı da həmin kolxoza birləşdirilmişdir. 1965-ci ildə Kurud kolxozu Gığı sovxozunga daxil edilmiş, bundan sonra, kənd camaatının bir hissəsi Naxçıvan MR-ə köçərək, Culfa rayonunun Şurud, Ordubad rayonunun Ələhi və Bis kəndlərində məskunlaşmışdır.

1988-ci ildə bölgənin digər azərbaycanlı kəndləri kimi, Kurud kəndinin 500 nəfərə yaxın əhalisi də zorla deportasiya edilərək, didərgin salındılar. Hazırda həmin insanlar Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşmışlar.

Kurud – Qafan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Kirut şəklində göstərilmişdir. Ehtimal ki, fars dilində kuh "dağ" və Urud toponimindən ibarətdir. "Urud dağı" mənasındadır.

Kümətli – Laçın rayonunda kənd adı. Kəndin adı xəlfəli tayfasının kosalar tırəsinin adından götürülmüşdür. Eyni adlı kəndlər Ağdam, Xocakı, Qazax, Lənkəran və Lerik rayonlarında da vardır. Kosalar kəndində 1924-cü ildə 9 nəfərin yaşadığı qeyd olunur. Kollektiv-



*At sahibi şər vaxtı
qonşuya tərəzi verməz.
Versa də, əvəzində nəsə
bir sey alıb saxlayar.
Yoxsa ata qada-bala
gələr.*

Zəngəzur folkloru



ləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağlımlışdır.

Kürdal – Laçın rayonunda kənd adı. "Kürd" və "Ali" sözlərindən yaranıb, kürd Aliya məxsus oba mənasındadır. Kürdal kəndində 1924-cü ildə 82 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağlımlışdır.

Kürdkənd – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Kür kənd şəklində göstərilmişdir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 07.12.1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Lernadzor adlandırılmışdır.

Kürdlər – Gorus rayonunda kənd adı. Yayıçı kəndinin yaxınlığında Bazarçayın sol sahilində dərədə yerləşmişdir. Kənddə 1886-ci ildə 72, 1905-ci ildə 123, 1914-cü ildə 215 nəfər azərbaycanlı əhalisi yaşamışdır. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağlımlışdır.

Kurd Mahrızlı – Qubadlı rayonunda kənd. Dağətəyi düzənlikdədir. Həkəri və Bərgüşad çaylarının birləşdiyi yerdə, Həkəri çayının sol sahilindədir. Zilanlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 23 km-də, dəniz səviyyəsindən 300 m hündürlükdə, Akara-Laçın şose yolunun 16 km-də yerləşir. Kurd Mahrızlı kəndi Zəngilan Mahrızlu kəndi ilə qonşudur. Kəndlə üzbəüz Həkəri çayının digər tərəfində Qaralar, Qılıcan və Tinli kəndləri yerləşir. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 150 ev, 700 nəfər əhalisi olmuşdur. Kənddə Yazi düzü, Əyri dərə və s. yer adları vardır. Kəndin əsl adı Kurd Mafruzludur. Kənd sakınlarının verdiyi bilgiyə görə, kürd əsilli tayfa olan Mafruzlular 17-ci əsrədə Türkiyədən İранa köçmüş, 1820-ci ildə İrandan Zəngəzura köçüb burada bir neçə kənddə, o cümlədən, Aliuşağı kəndində məskunlaşmış və sonradan həmin kəndin adını dəyişdirərək Kurd Mafruzlu qoymuşlar. Bax həmçinin Mahrızlı kəndi (Ağdam rayonu).

Kürdüvan – Laçın rayonunda kənd adı. Toponim "kürd" və fars dilində "yer", "ölkə" mənasını verən

Pillər, Babakənd,
Xanazır pırları var. Bunnar üç qardaşdır. Bir gün Pillər dəvəni minir, Babakənd ilanı minir...
Gəlirlər, Xanazır mənzil başına qardaşlarından tez çatır. Qardaşlar böyüklüyüün Xanazira verir.

Zəngəzur folkloru

"avan" sözlərindən yaranıb kürdlərin yaşadığı yer anlamadır. Kürdüvan kəndində 1924-cü ildə 135 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Kürdhacı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Kürdhacı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzin-dən şimal-qərbdə, rayonun 53 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 113 km məsafədən Xankəndi dəmiryolu stansiyası və şose yolu keçir. Laçın-Kəlbəcər şose yolu kəndin ərazisindən keçirdi. Kürdhacı kəndi şərqdən Çorman, cənub-şərqdən və cənubdan Xaçnyalı, cənub-qərbdən Hacisamlı, şimal-qərbdən Muncuqlu, şimaldan və şimal-şərqdən Ərikli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 85 ev, 512 nəfər əhali olmuşdur. Kürdhacı kəndində Pirin başı, Yal yolu, Taxtalar, Kilsə yeri, Sarı yargan, Qatar qaya, Qaraxanköşən, Qənşər göl və s. yer adları vardır. Kəndin ərazisində Alban dövrünə aid tikinti qalıqları, yazılı daş abidələr vardır.

S.Zelinski 1886-cı ildə tərtib etdiyi "Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndə məxsus olan Arıqlı, Ələkçi və Şam obalarının olduğunu qeyd edir.

Yerli sakinlərin verdiyi məlumatə görə, kəndə Qurdqajı deyirdilər. Qurdqajı sözü ığidlərin yaşışlığı yer mənasında işlənmişdir. Kənd təqribən XVII əsrin əvvəllərində türk tayfalarından Hacisamin oğlu Qasımın qohumları ilə birgə məskunlaşması nəticəsində yaranmışdır.

Kürüs – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Kuris şeklinde göstərilmişdir. Gorus toponiminin təhrif formasıdır. Yeri və dağıılma tarixi məlum deyil.



Kiçik çillədən on gün sonra Xıdır Nəbi bayramı keçirilər. Qovut çəkirlər, xəşil bışırırlar. Bir az qovut götürüb qoyular eşiya. Qovutu əlkələ yaxşıca sigallayıb hamarlayırlar ki, Xıdır Nəbinin çəliyinin izi düşsin. Xıdır Nəbi çəliyini qovuta bassa, evesiyə bərəkət gələr.

Xıdır Nəbida bir qab qovutu aparıb zəmiyə səpərlər ki, taxıl bol olsun.

Zəngəzur folkloru



Qabaqtəpə – Laçın rayonu ərazisində dağ. Şəlvə çayı ilə Qoşasu çayının suayırıcısındadır. Qarşıda yerləşən təpə anlamındadır. Hündürlüyü 2132 m Azərbaycanda eyniadlı oronimlər Daşkəsən, Şərur və Şahbuz rayonlarında da vardır.

Qabangədik – Laçın rayonu ərazisində dağ. Narişlar kəndinin cənubundadır. Oronim qaban və gədik (dağ behində yatiq, aşırım) sözlərindən ibarət olub, "qaban olan gədik, qabanlı gədik" mənasındadır.

Qacaran – Qafan rayonunda kənd adı. 1950-ci ildən qəsəbə. Başqa adı: Gecanan, yaxud Gecəlan. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adalar göstəricisi" toplusunda kəndin adı Qacarans kimi göstərilmişdir. Səlcuq Oğuzlarının Qacar tayfasının adından götürülmüşdür. XVIII əsrden başlayaraq burada mis-molibden mədən üsulu ilə çıxarılmğa başlamışdır. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 04.07.1951-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Kacaran adlandırılmışdır.



Qacaran –
Şabadin qəsəbəsi

Qafan – Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdıığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Sisyan, Gorus, Migri və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1345 kv. km təşkil edir.

Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sildirilmiş qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyridir. Şimalda Bərguşad, cənubda Migri dağ silsiləsi, şərqdə Xüstab zirvəsi (3202 m.) ilə əhatə olunmuşdur. Oxçu çayının orta axını və Xüstab zirvəsinin şərq hissəsində Qafan çökəkliyi yerləşir.

Qafanın təkrarsız təbiəti və bitkilər aləmi çox qədimlərdən səyyah və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Hələ XIV əsrə tanınmış İran alimi və salnamə-



çisi Fəzlullah Rəşidəddin özünün "Ahsar və əhya" ("Təsir və dirçəliş") əsərində yazırıdı: "ərcəvan bəzək ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında və İsfahanda çoxdur" (səh. 67). "Zogal ağıacı gavalı ağacına bənzərdir; Naxçıvan vilayətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir" (səh. 46). Bu yazıda iki fikir diqqəti cəlb edir: Qafanın orta əsr təbiətinə dair informasiya və Qafanın Naxçıvan vilayətinə aid olması.

Zəngəzurdakı ən uca dağ zirvəsi – Qapıcıq (3904 m) zirvəsi də Qafan rayonunun ərazisindədir. Rayon ərazisinin 25%-dən çoxunu dağ aşırımları və qayalıqlar təşkil edir.

Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncədən məşhur olmuşdur. Qacaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər Qatar) mis və gümüş (polimetal) mədən yataqları, şist, bazalt layları ehtiyatı orta əsrlərdən məlum olsa da, bu yataqların əsaslı işlənməsinə XIX əsrin ikinci yarısından fransızlar tərəfindən başlanmışdır. Onlar bölgədə ilk müasir misəritmə zavodunu Qafanda tikmişlər.

Qafan rayonunun dağətəyi yerlərində iqlim quru və qismən subtropik, dağlarda isə sərt soyuq havalarla şərtlənir. Vadilərdə illik orta temperatur +12 dərəcə təşkil etdiyi halda, dağlarda orta temperatur 0; -14 dərəcə olur, yanvar ayında isə şaxtalar -26; -42 dərəcəyə çatır. Qafanda iyul ayında orta temperatur +22 dərəcə təşkil edir. Illik yağışlarının miqdarı 500 mm, dağlarda 850 mm olur.

Oxcu, Gığı, Şikahoglu, Sav, Çaudur çayları rayonun ərazisindən keçir. Oxcu çayı hövzəsinin yuxarı hissəsində "Turş su" deyilən məşhur mineral bulaqlar vardır. Qazangöl və Yaşılgöl gölləri də Zəngəzurun uca dağlarında yerləşir. Rayonun ərazisində dağ və meşə torpaqları, alp çəmənlikləri üstünlük təşkil edir.

Qafan rayonunun ərazisində insanlar hələ b.e.ə. VI əsrə məskunlaşmışlar.

Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban xanlığı mənəni mənbələrində adı çəkilən Baqx, Zork, Qovsak əyalətlərinin ərazisi indiki Kapan rayonunun ərazi-



sinə uyğun gəlir. Qafan rayonunun ərazisi qədim Qafqaz Albaniyasının bir bölgəsi kimi uzun illər Arran dövlətinin təsiri altında olmuşdur. Bu bölgə VII əsrin ortalarına qədər Sasani imperiyasının, 740-cı ildən sonra isə bir neçə əsr ərəb Xilafətinin tabeliyində yarımmüstəqil knyazlıq kimi mövcud olmuşdur.

Babəkin Xilafətə qarşı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən, Qafan rayonu ilə bağlı olmuşdur. Qafan rayonunda son zamanlara qədər qalıqları saxlanılan Oxçu qalası, Qırqalası, Babək qalası və s. qədim istehkamlar, bu yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması. Xürrəmilər hərəkatı ilə bağlı tarixi mənbələrdə Qafan rayonunun ərazisindəki toponimlərin adlarının çəkilməsi və s. kimi dəliller Qafan rayonunun atəşpərəst babalarımızın məskəni olduğunu bir daha təsdiq edir.

Qafan rayonunun adı tarixi mənbələrdə 1074-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Mənşəcə erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistən ərazisində məskunlaşmış qədim türk mənşəli peçeneqlərin kapan tayfasının adını eks etdirir. X əsr ərəb müəllifi Əbu Dulafin əsərində Qaban, 1074-cü ilə aid hadisələrdə erməni mənbəsində Kapan, XIII əsrə aid mənbədə Kafan kimirid. XVII əsrə aid erməni mənbəyində Kafan kimi yazılmışdır. 1588-ci ilə aid arxiv sənədlərində Tovuz nahiyyəsində Kapanlı tayfasının və hazırda Azərbaycanda Qapanlı kəndlərinin adları ilə mənşəcə eynidir. XIX əsrə Qars əyalətinin Ərdahan dairəsində Kapan, Stavropol əyalətinin Açıkulak dairəsində, Ter əyalətində Kafanti, Kutais quberniyasının Senak qəzasında Kapana, Batum əyalətində Kapan-dibi, Stavropol quberniyasında Kafan, Şimali Qafqazda Ter əyalətinin Vladikavkaz dairəsində Kafanti kənd adları ilə mənşəcə eynidir.

Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı), Gürcüstanda və Şimali Qafqazda yaşayış məntəqələri vardır. Bu da ki, toponimin tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə gəlişindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı Haband, yaxud Aband adlandırılmışdır. Aband mahalının adı Moisey Kalankatuk-lunun "Alban tarixi" əsərində (88, I kitab XIV fəsil) Ar-



sağın bir əyaləti kimi qeyd olunur. Bu yerin adı Moisey Korenskinin "Tarix"ində də, Sisakan vilayətinin Haband bölgəsi kimi qeyd olunur (23, III kitab, III fəsil).

Bu şəhərin adı Qafan şəklində ilk dəfə fars mənbələrində (Rəşidəddin) işlənmişdir.

Orta əsr İran tarixçisi və coğrafiyaşunası Həmdullah Qəzvininin 1345-ci ildə yazdığı "Zeyle tarix-e qozide" ("Seçilmiş tarixə əlavə") kitabında nəql edilir: "Əmir Hüseyn Çobanının oğlu əmir Qoç Həsən, əmir Şeyx Həsən Çobanidən daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçı və orada gizləndi.

Qafan şəhəri XVIII əsrə qədər Kapan qalasından ibarət olmuşdur. Kapan qalası Kapan-Qacaran (Oğuzların Qacar tayfalarının adı ilə bağlıdır) şose yolunun üstündə, Oxcu çayının sağ sahilində, indiki Kapan şəhərindən 10 km şimalda olmuşdur.

Kapan qalası 1103-cü ildə qəza Səlcuq türkləri tərəfindən fəth edilmiş, Kapan əhalisinin müsəlmanlaşdırılması prosesi bu dövrdə, demək olar ki, başa çatdırılmışdır. Çingiz xanın Qerb yürüşünü davam etdirən mögol-tatarlar XIII əsrin 30-cu illərində Süniki, o cümlədən, Kapan rayonunun ərazisini işgal etmişlər.

Qafan rayonu XV əsrдə Qaraqoyunlular və Ağqoyunluların, 1510-cu ildən isə Səfəvi xənadənin təsir dairəsində olmuş, 1578-ci ildə isə osmanlıların tabeçiliyinə keçmişdir.

Osmalı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmış müqaviləyə əsasən bu ərazi 1639-cu ildə Zəngəzurun qalan əyalətləri ilə birləşdə İranın, 1730-cu ildə isə Türkiyənin hökmranlığı altına keçmişdir.

Zəngəzuru yenidən İran səltənətinə tabe etdirən Nadir şah Əfşarın qoşunları 1735-ci ildə Qafana girmişdir. 1747-ci ildə Qarabağ xanlığını elan edən Pənahəli xan Bayat 1750-ci ildə Qafan mahalını Naxçıvan xanlığından alaraq özünə birləşdirdi. Qafanın ərazisi 1805-ci ildə Rusiyaya birləşənə qədər Qarabağ xanlığının tabeliyində olmuş və Qarabağ xanları tərəfindən idarə edilmişdir. Qarabağ Rusiyaya birləşdiriləndən sonra xanlıq ləğv edilmiş və xanlığın ərazisində 1829-cu ildə Qarabağ qəzası yaradılmışdır.



Qafan rayonunun ərazisi Zəngəzur qəzasının bir hissəsi kimi 1861-ci ildə Azərbaycanın Yelizavetpol quberniyasına daxil edilmiş, çar Rusiyası dağıldıqdan sonra, 1918-ci ildən 1920-ci ilin dekabr ayının 1-dək Demokratik Azərbaycan Cümhuriyyətinin tərkibində olmuşdur. Bu tarixdən sonra isə Sovet Rusiyasının hərbi-siyasi təzyiqləri altında Zəngəzurun böyük bir hissəsi kimi Qafan torpaqları da Ermənistan Sovet Sosialist Respublikası deyilən, əslində Azərbaycan torpaqları hesabına yaradılmış ölkənin tərkibinə qatılmışdır.

Qafan rayonunda bütün tarix boyu azərbaycanlılar ermənilərdən çox olmuşdur. 1831-ci ildə rayonun ərazi-sində yaşayan əhalinin 1940 nəfərini azərbaycanlılar, 1872 nəfərini isə ermənilər təşkil etmişlər. 1873-cü ildə azərbaycanlılar 6703 nəfər, ermənilər isə 3612 nəfər olmuşlar. 1918-ci ilə qədər Qafan rayonundakı 130 yaşayış məntəqəsinin 104-də azərbaycanlılar, yalnız 26-da ermənilər yaşamışlar.

1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiya aktından sonra rayonda yaşayan iyirmi minə qədər azərbaycanının təxminən 30%-i qətlə yetirilmiş, qalanları isə öz doğma yurdlarından qovulub çıxardılmışlar.

Sovet hakimiyyəti illərində Qafan azərbaycanlılarının yalnız kiçik bir hissəsi geriyə qayıtmışdır. 1931-ci ildə Qafan rayonunda yaşayan azərbaycanlılar cəmi 5713 nəfər təşkil etmişlər.

Zəngəzur azərbaycanlılarının 1918-ci ildəki faciəsindən sonra Qafan rayonundakı azərbaycanlı kəndlərinin hamısı dağıdılmış, talan edilmiş, yandırılmışdır. Sovet hakimiyyəti illərində yalnız 48 kəndin camaatı geri qayıtmışdır ki, onlardan 11-i ermənilərin apardığı milli ayri-seçkilik siyasəti nəticəsində Sovet hakimiyyəti illərində müxtəlif bəhanələrlə ləğv edilmiş, 12 yaşayış məntəqəsinin isə adı erməniləşdirilmişdir.

1988-ci ilin əvvəllərində Qafan rayonunda azərbaycanlılar yaşayan 37 yaşayış məntəqəsi olmuşdur ki, həmin ilin sonunda bu kəndlərin hamısı ermənilər tərəfindən zorla boşaldılmış, azərbaycanlı əhali öz ata-baba yurdlarını tərk edərək Azərbaycanın müxtəlif rayonları-

na, əsasən Bakı və Sumqayıt şəhərlərinə pənah gətirmişlər.

Ermənilərin uzun illər bu və ya digər üsullarla həyata keçirdikləri türksüzləşdirmə, monoetnik dövlət yaratmaq siyasetinin nəticəsində, 1988-ci ilin sonunda bu respublikanın tərkibində olan digər bölgələrdə olduğu kimi Qafan rayonunda yaşayan aborigen sakinlər-azərbaycanlılar sonuncu nəfərinədək deportasiya olunmuşlar.

Qafan dərəsi – Qafan rayonunda bölgə. Rayon mərkəzindən başlamış Qafan qalasına, yəni Zeyvə kəndinə qədər olan kəndlər: Şəhərcik, Açıgu, Aşağı Kirətag, Yuxarı Kirətag, Davidbəy, Quşçulu, Arxüstü, Qala, Yamaxlı, Armudlu, Köşəkənd qışlağı, Kənd Craxor, Aşağı Craxor, Baldırğanlı, Qatar, Bıx, Bıx bazarı, Qatar şamı.

Qafan qalası – Qafan rayonunda qədim müdafiə qalası. İstehkam. Gığı və Oxçu çaylarının birləşdiyi Zeyvə kəndindən 2000 m yüksəklikdə dağın üzərində və qarşidakı Quşçulu kəndində üzəbzüz tikilmiş bu qalaların III-IV əsrlərdə tikildiyi güman olunur. İstehkam sıldırıım qayaların üzərində üzəbzüz tikilmiş iki qala kompleksindən ibarət olmuşdur. Yerli əhali bu qalani Bəzz qalası, yaxud Babək qalası da adlandırır. Babəkin son döyüşlərinin birinin bu qalada aparıldığı ehtimal olunur.

Qalaboyu – Gorus rayonunda yerli əhəmiyyətli müdafiə qalası. Rayonun Qurdqalaq və Şamsız kəndlərinin arasındaki meşəlikdə, Ağça çayının üstündə sıldırıım bir yerdə qədim tarixi olan bir tikili idi. İslamşünas, tarixçi alim Bəhlul Behcət 1938-ci ildə nəşr olunan "Qaçaq Nəbinin tarixi" əsərində bu qalaçanın Qaçaq nəbinin sığnacaqlarından biri olduğunu göstərir.

Qalacıq – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Kaladjixı şəklində göstərilmişdir. Başqa adı ikinci Qarakilsə. Kəndin adı X əsrə Tatev kilsəsinə qarşı üsyan qaldırılmış kəndlər sırasında çəkilir. 1828-ci ildə əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdi. XX əsrin əvvəllərində dağıldığı güman edilir.

Qalacıq – Sıyan rayonunda kənd adı. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590-cı il) Rəvan əyalətinin





*Dərdü möhnətin,
ey sənəm, sənəm,
Esq ilə çəkən,
bir mənəm, mənəm.
Arü-varini rahi-mehrdə,
Tarümar edən,
bir mənəm, mənəm.*

**Mirhəmzə Seyyid
Nigari (1815-1885)**

Bazarçayı nahiyyesində kənd kimi qeyd olunur. Mənbədə kəndin həm də Purnadik adlandığı qeyd olunur. Həmin kənddə timar sahibi kimi Keyhan Abdin oğlunun adı çəkilir. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Sisyan nahiyyesində kənd adı kimi verilmişdir. 1893-cü il əhalinin siyahıya alınması sənədlərinde Əngələvid kənd cəmiyyətinə daxil olan Qara Qalacığ kəndinin adı çəkilir və bu kənddə 237 nəfər erməni yaşıdı bildirilir. Sonrakı mənbələrdə adı çəkilmir.

Qalaça – Laçın rayonunda kənd. Ağaqlan çayının sahilində, dağ ətəyi düzənlilikdə, Bozlu kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 40 km-də, dəniz səviyyəsindən 1499 m hündürlükdə yerləşir. Kəndi rayon mərkəzi ilə Laçın-Minkənd şose yolu birləşdirir. Qalaça kəndi Əhmədli, Kamallı, Minkənd, Bozlu kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 29 ev, 130 nəfər əhali olmuşdur. Qalaça kəndində Fatma bulağı, Novlu bulaq, Nərdivan dərəsi, Şamın düzü, Məhərrəm bağlı, Nəvşə dərəsi və s. yer adları, Köhnə Pul adlanan yerdə Alban kilsəsinin qalıqları vardır.

Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Toponim "kiçik qala" mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə Top Qalaça adlanır.

Qaladərəsi – Gorus rayonunda kənd adı. Bölgenin ən qədim kəndlərindən biridir. Dərənin başında qala hisarı şəklində salındığına görə belə adlandırılmışdır. 1918-ci ildə əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.09.1930-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Qalidzor adlandırılmışdır.

Qalaq – Gorus rayonunda kənd adı. Kənd təpə tipli coğrafi relyefdə salındığından Qalaq adlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-ci ildə kənd ermənicə Vaqatur adlandırılmışdır.

Qalalı qalası – Qubadlı rayonunun Əliquluuşağı kəndində orta əsrlərə aid müdafiə qalası. Şuşa şəhərinin ki-

şik modelinə bənzər bir təpənin üstündə tikinti qalıqları son zamanlara qədər qalmadı idi. Təpənin ətrafında isə yaşayış məntəqələrinin qalıqları – "Qarı qışlaq", "Ulu qışlaq" sahələri, iri küp qəbirlər vardır. Qəbirlərdən (sel sularının dağıtdığı) adı bəzək əşyaları (muncuqlar və s.) tapılmışdır. Yaşayış sahəsinin qəbiristanlığında mərtəbəli qəbirlərə rast gəlinir ki, (sel sularının əmələ gətirdiyi yarğanlarda alt-üst qəbirlər açıq görünür) bu da yaşayış yerinin qədimliyinə dəlalət edir. Qəbiristanlıq kəndin 2 km-də, Bərgüşad çayı sahilindədir.

Qanlı gədik – Qafan rayonu ərazisində dağ keçidindəki aşırımlardan birinin adıdır. 1918-ci ildə ermənilər azərbaycanlıları qovarkən bu aşırımda kütləvi şəkildə qətlə yetirdikləri üçün obyekt belə adlandırılmışdır.

Qapıcıq – Zəngəzurda dağ adı. Qafan rayonunun ərazisindədir. Dağın qarşı tərəfi Naxçıvan MR-in Ordubad rayonudur. Zəngəzur silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 3906 m D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüyü 12852 fut göstərilmişdir. Türk dillərində kapu – "dar dərənin yarıqlara doğranmış hissəsi", "dağın eroziyalı qayalı yamacları olan dar dərə" və çik – "dar dərə" sözlərindən ibarətdir. Eyni zamanda, ola bilsin ki, toponim keçid, dar yol anlamındadır. Qafan rayonu ərazisindən Ordubad rayonu ərazisinə at yolu Qapıcıqın döşündən keçirdi. "Kitabi-Dədə Qorqud" dastanında xatırlanan yer adlarındandır.

Dəmir qapı Dərbənd, Balakən rayonunda Qapıdağ, Zəngilan rayonunda Qapıcıq, Qax rayonunda Qapıçay, Şahbuz rayonunda Qapı Qaşqara çayı, Quba rayonunda Quru Kap dağı, Dağlıq Şirvanda Kəpkəz və b. toponimlərlə mənaca eynidir.

Qapıcıq – Qafan rayonunda kənd adı. Qapıcıq dağı ilə eyni mənalı toponimdir. Oxçuçayın yuxarı axarının sağ sahilində yerləşmişdir. Bu kənddə 1926-cı ildə 15 nəfər erməni, 12 nəfər azərbaycanlı olmuşdur. 1930-cu illərdə kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Qaraağac – Qubadlı rayonunda kənd. Əsl adı Qaraağacı. Həkəri çayının sağ sahilində, dağlıq ərazidədir.



Çəkmışəm cəfa, eylə
bir vafa.
Sən də ələta, can
sənə fəda.
Rahi-mehrdə
zari-binəva
Tariükül vətən bir
mənəm, mənəm.

Mirhəməzə Seyyid
Nigari (1815-1885)



*Eyləgil xıtab,
verməgil əzab,
Üzdən al niqab,
eyləgil səvab,
Təxmi-mehrini
rəşki-afitab
Sinəyə əkən bir
mənəm, mənəm.*

**Mirhəmzə Seyyid
Nigari (1815-1885)**

Qaracallı kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 20 km şimal-qərbədə, dəniz səviyyəsindən 1150 m yüksəklilikdədir. Kənddə 1993-cü ildə 70 ev, 320 sakin var idi. Yaşayış məntəqəsi Qarağaclı adlı yerde salındığı üçün belə adlanmışdır. Sonralar toponimin tərkibindən -lı şəkilçisi düşmüştür. Uzunömürlü qarağac ağacının adından götürülmüşdür.

Qarabağlı – Laçın rayonunda kənd adı. Qarabağdan gələn ailələr yaşadığına görə belə adlandırılmışdır. Qarabağlı kəndində 1924-cü ildə 8 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır. Xaçmaz, Samux və Salyan rayonlarında da eyniadlı kəndlər vardır.

Qarabaşlar – Qafan rayonunda kənd adı. Qafan rayon mərkəzindən 18 km şimal-şərqdə, Giği çayının sol sahilində yerləşmişdir. XIX əsrin 80-cı illərinə aid məlumata görə oradakı Girətaq kəndində yaranmış obalarдан (bax: İydəli) biridir. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Karabaş şəklində göstərilmişdir. Muğanlı türk tayfalarına məxsus olan qarabaşların adı ilə kənd belə adlandırılmışdır. Kənddə 1886-ci ildə 60, 1914-cü ildə 52, 1931-ci ildə 49 nəfər azərbaycanlı əhali yaşamışdır.

XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd Baharlı kəndinə birləşdiyindən ləğv edilmişdir.

Qarabəyli – Laçın rayonunda kənd. Mıxtökən silsiləsinin yamacındadır. Qarabəyli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbədə, rayonun 70 km-də, dəniz səviyyəsindən 1700 m hündürlükdə, Laçın-Kəlbəcər yolunun sağ tərəfində, Toz ağaçları və Atçapılan dağlarının yamacında yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 50 ev, 320 nəfər əhali olmuşdur. Qarabəyli kəndində Turşsu, Novlu bulaq, Soyuq bulaq Keşikçi dağı, Sarı daş və s. yer adları, qədim qəbiristanlıqları vardır.

Kəndin adı yaşayış məntəqəsinin əsasını qoymuş Qarabəyli adı ilə əlaqədardır. Yerli məlumatlara görə, Qa-

ra bəy Qarabağ xanlığının yaranmasında və möhkəmlənməsində böyük xidmətləri olan, xanlığın baş sərkərdəsi Qara Murtuza bəyin nəvəsidir. Qara bəyin Zəngəzurda, Qarabağda, Kəlbəcərdə Qaradağda çoxlu mülkləri olmuşdur.

Qaracalı – Laçın rayonunda kənd adı. Kəndin adı Zəngəzurda və Qarabağda yaşayan Kəngərlilərin Qaracallı tayfasının adından götürülmüşdür. Qaracalı kəndində 1924-cü ildə 40 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dagılmışdır.

Qaracallı – Qubadlı rayonunda kənd. Həkəri çayının sağ sahilində, dağətəyi ərazidədir. Qaracallı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Yaxınlıqda Akara dəmir yolu stansiyası yerləşirdi. Qaracallı kəndi Qarakişlər, Qarağac və Xəndək kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, mədəniyyət evi, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 40 ev, 195 nəfər əhali olmuşdur. Qaracallı kəndində Humaq qayası, Çoban taxtı, Qorxunc dərə, Qaladərəsi və s. yer adları vardır. Kəndin adı Kəngərlilərin Qaracallı tayfasının adı ilə bağlıdır. Qaracallıları XVIII əsrə Pənahəli xan Naxçıvandan Qarabığa köçürmüştür. Sonralar Qaracallılar müxtəlif rayonlara yayılmış və Qaracallı adlı bir neçə yaşayış məntəqəsini bina etmişlər.

Qaraçanlı – Laçın rayonunda kəndlər. Pircahan kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Əvvəllər Aşağı və Yuxarı Qaraçanlı olmaqla iki kənd sayılırdı. Kənd rayon mərkəzindən qərbdə, rayonun 37-38 km-də, dəniz səviyyəsindən 1600-1650 m hündürlükdə yerləşir. Kənd Pircahan, Alıqulu, Alpoud kəndləri ilə qonşudur. 2 km-dən Mişni-Hocaz çayı keçir. Laçın-Pircahan-Qoşa-su şose yolunun yaxınlığında yerləşir. Ərazisi 77 hektardır. Kənddə işgala qədər (1992) kitabxana, tibb məntəqəsi, mağaza, ATS və digər sosial obyektlər var idi. 18 ev, 74 nəfər əhali olmuşdur. Aşağı Qaraçanlı kəndinin yaxınlığında Albanlara məxsus qəbiristanlıq və orada əlaşdan yonulmuş qoç fiqurları vardır.

*Cismi-pürhəva,
künlü pürnəva,
Badeyinişin,
fərdi-biqəva,
Kəndi-kəndinə
küftgu edib
Aglayan, gülən bir
mənəm, mənəm.*

Mirhəmzə Seyyid
Nigari (1815-1885)





*Eylədim dila,
eylə bir səda.
Qopdu Bisütun,
oldu kim həmə.
Dedi, rəhnüma,
afərin mana,
Böylə kuhikən,
bir mənəm, mənəm.*

Mirhəmzə Seyyid Nigari (1815-1885)

Kəndlərin ərazisi yüksəklikdə yerləşdiyinə görə ilin çox vaxtlarında dumanlı-çənli olduğundan yerli sakinlər ərazini qaraçənli, qara dumanlı adlandırmışlar.

Qaraçimən – Qafan rayonunda kənd. Qafan rayon mərkəzindən 5 km şimal-şərqdə Oxçu çayın sol sahilində, Qafan-Gorus avtomobil yolunun sağ sahilində yerləşir. Qaraçimən kəndi cənub tərəfdən Zəngilan rayonunun Şərikan və Yuxarı Gəyəli kəndləri, qərb tərəfdən Qafanın Siznək, şimaldan Cıbilli və Yuxarı Gödəkli kəndləri, şərqdən isə erməni kəndi olan Sirkətasla qonşu idi. Kəndin XVI əsrərdə yarandığı və cənubi Azərbaycanın Savalan dağı ətəklərində yerləşən Qaraçimən kəndinin əhalisinin bir hissəsinin burada məskunlaşması nəticəsində bina edildiyi söylənilir. Toponim Qara şəxs adından və "otlaq", "göylük" anlamında olan çəmən sözündən ibarətdir. Qaranın otlaq yeri mənasındadır.

Mənbələrə görə, Qaraçiməndə 1886-ci ildə 225 nəfər, 1905-ci ildə 368 nəfər, 1914-cü ildə 216 nəfər, 1931-ci ildə 240 nəfər, 1940-ci ildə 433 nəfər, 1988-ci ildə 771 nəfər yaşamışdır. Qaraçimən kəndi XIX əsrin axırlarında Aşağı və Yuxarı Qaraçimən kəndlərindən ibarət olmuşdur.

1905-18-ci illərdə Zəngəzurun digər kəndləri kimi, Qaraçimən kəndi də erməni daşnak silahlı qüvvələri tərəfindən dağdırılıb yandırılmışdır. 1919-cu ildə Qaraçimən camaatı kəndi tərk etmək məcburiyyətində qalaraq, Zəngilan rayonuna köçmüşlər. 3-4 il Zəngilanda yaşayan Qaraçimən camaatının xeyli hissəsi o zaman yayılmış təun xəstəliyindən ölmüşdür.

1988-ci ilin dekabrında Zəngəzurun digər azərbaycanlı kəndləri kimi Qaraçimən kəndi də ermənilər tərəfindən zorla boşaldı, kənd camaatının var-yoxu talan edildi. Hazırda Qaraçimən camaatı Bakı, Sumqayıt, Şirvan şəhərlərində, habelə Zəngilan, Füzuli, Saatlı və Dəvəçi rayonlarında məskunlaşmışdır.

Qaradığa – Qafan rayonunda kənd. Qafan rayon mərkəzindən 12 km şimal-şərqdə Ecanan çayının sağ sahilində, mənzərəli bir yerdə yerləşir. Kəndin adı azərbaycanca Qara şəxs adı və oğlan mənasını verən ermənicə "dığa" sözlətindən yaranmışdır. Qaradığa kəndinin

adı 1593-cü ildə tərtib edilmiş, Osmanlı imperatorluğunun haqq-hesab sənədi sayılan "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə Əcənan nahiyyəsinə məxsus Qaradığə kəndi kimi çəkilir. Bu sənəddə kəndin başqa adının Pürünlər olduğu qeyd edilir.

S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизавет-польской губернии" (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndə məxsus olan Dörtmə və Çanaqçı obalarının olduğunu qeyd edir.

Kənddə 1873-cü ildə 200 nəfər, 1886-ci ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər 1905-ci ildə 230 nəfər, 1931-ci ildə 125 nəfər, 1986-ci ildə 240 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd ermənilər tərəfindən dağıdılmış, əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qaçqın düşərək, Qubadlı və Zəngilan rayonlarında məskunlaşmışdır. 1922-ci ildə əhali yenidən kəndə qayıtmış, təsərrüfatı bərpa etmiş, kolxoz yaratmışdır.

1988-ci ilin noyabrında Zəngəzurun digər kəndləri kimi Qaradığa kəndi də ermənilər tərəfindən dağıdılmış, kənd camaati deportasiya olunaraq Azərbaycana qovulmuşdur.

Qaradərə – Zəngilan rayonunda kənd. Bəsit çayının sağ sahilində, dağətəyi ərazidə, Ördəkli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 20 km-də yerləşir. 8 km məsafədə Mincivan dəmir yolu stansiyası yerləşirdi. Mincivan qəsəbəsi istiqamətində şose yolu mövcud idi. Kənd Qabaq təpə, Qaladaşı və Yarım yaylaq dağlarının əhatəsində yerləşirdi. Qaradərə kəndi Çöpdərə kəndi və İran İslam Respublikası ilə qonşudur. Kənddə işgala qədər (1993) natamam orta məktəb, uşaq bağçası, kitabxana, mağaza, su dəyirmanı və digər sosial obyektlər var idi. 57 ev,



Urud kəndində Bazarçay üzərində bir tağlı körpü (XIX əsr)



Sınıq karvansara,
Gorus rayonu
(XIV əsr)

262 nəfər əhali olmuşdur. Qaradərə kəndində Əlis, Cəmil bulaqları, Çeşməli piri və s. yer adları vardır.

Kənd Baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılmışdır. Qara sözünün türk dillərində bir neçə anlamı vardır. Burada Qaradərə "böyük dərə" mənasındadır.

Qaragədik – Gorus rayonunda kənd. Kəndin yerləşdiyi ərazinin relyefinə uyğun verilmiş addır. Gorus rayonunda bu kənddən ayrılan ailələrin saldığı Binə Qaragədik kəndi də olmuşdur. Hər iki kənd 1918-ci ildə dağdırılmışdır.

Qaragöl – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-dədir. Şayifli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 23 km-də, dəniz səviyyəsindən

1400 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından şose yolu və dəmiryolu keçir, qarşısından Oxçu çayı axır və Süsən dağı görünür. Qarağöl kəndi Genlik kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, uşaq bağçası, mağaza və digər sosial obyektlər var idi. 40 ev, 200 nəfər əhali olmuşdur. Qaragöl kəndində Leşkər dərəsi, Narlı çeşmə, Bədəl bulağı və s. yer adları vardır.

Yaşayış məntəqəsi dərzili tayfasının keçmiş Qaragöl adlı qışlaq yerində XVIII əsrə salınmışdır. Yerli əhalinin məlumatına görə kənddə suyu bulanıq olan göl olub və kəndin adı oradan götürülüb. Sakinlər kəndi Qaraöl də adlandırırlar. Kəndin üst hissəsində köhnə kənd yeri olub, sonralar əhali çay qırığına yaxınlaşıb.

Qaragöl – Laçın rayonu ərazisində, Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında göl. Dəniz səviyyəsindən 3050 m hündürlükdə yerləşir. Şirin sulu, axarlı göldür. Gölə ətrafindakı süxurların qara rəngə çalması ilə əlaqədar belə ad verilmişdir.

Qaragöz – Zəngilan rayonunda kənd. Bəsit çayının sol sahilində, düzənlikdə, Tannıcı, Həşimxanlı və Yazı düzlərinin əhatəsində, rayon mərkəzindən 19 km qərbdə, Ördəkli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. 7 km məsafədə Mincivan dəmir yolu stansiyası yerləşir. Qaragöz kəndi Baharlı, Qaradərə kəndi ilə qonşudur. Kənndə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, kitabxana, mağaza, və digər sosial obyektlər var idi. 60 ev, 243 nəfər əhali olmuşdur. Kəndi Qaradərə kəndi ilə birləşdirən çayın üzərində körpü var idi.

Toponim türkdilli İnanlı tayfasının Qaragöz qolunun adındandır. Hazırda Qaragözlülər İranda və Fars əyalətində İnanlı tayfa birləşməsinin tərkibində yaşayırlar. Yerli əhali arasında Qarayüz kimi də tələffüz olunur.

Qara güney – Sisyan rayonunun Urud kəndi ərazisində otlaq yeri. "Böyük güney" mənasında işlənir.

Qaraquzey – Zəngilan rayonu ərazisində dağ. Oronim qara (burada rəng mənasındadır) və quzey (gün düşməyən tərəf, şimal) sözlərindən ibarət olub, dağın quzey sahəsinin qaratorpaq ərazisi olduğunu göstərir.

Qaraimanlı (Qaraymanlı) – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilində, dağətəyi ərazidədir. Balasoltanlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 29 km-də, dəniz səviyyəsindən 815 m hündürlükdə yerləşir. 37 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Həkəri-Laçın şose yolu keçirdi. Qaraimanlı kəndi Padar, İslıqlı və Qaracallı kəndləri ilə qonşudur. Kənndə işgala qədər (1993) müxtəlif sosial obyektlər və 21 ev, 107 nəfər əhali olmuşdur. Qaraimanlı kəndində Yanıx düzü, Şorca dərəsi, Şorca Bulağı və s. yer adları vardır. Yaşayış məntəqəsini XIX əsrin sonlarında Qara İman adlı şəxs saldığına görə belə adlanmış-



Kotavəng məbədi
(VI əsr)



Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



1. Kürdlər kəndi dağılmış, 150000 manat zərər vurulmuşdur.

2. Ərəmis (Çox güman ki, İrmis kəndidir — M.U) dağılmış 6 nəfər öldürülmüş, 180000 manat zərər vurulmuşdur.

3. Bəhrili kəndi dağılmış, 9 nəfər öldürülmüş, 100000 manat zərər vurulmuşdur.

4. Dulus kəndi dağılmış, 90000 min manat zərər vurulmuşdur.

5. Qara kilsə yanvar ayında (1918) dağılmışdır, 165 nəfər öldürülmüş, 300000 min manat zərər vurulmuşdur.

Zəngəzur qəza rəisi
Məlik Namazəliyevin
raportu.

“Qruziya” qəzeti
9 noyabr 1918-ci il

dir. Hazırda kəndin şərqindəki qışlaq yeri də Qara İmanlı qışlağı adlanır.

Başqa bir versiyaya görə isə toponim türkdilli qaraman tayfasının adındandır. Zəngəzurda çalib-çağırılmış Sarı Aşıq bayatlarının birində "Aşıq qaramanlıdır" deyərək bu tayfaya mənsubluğunə işaret etmişdir. Qaraman adında Göyçay və Yevlax rayonlarında da kəndlər vardır.

Qarakeçdi — Laçın rayonunda kənd. Qarakeçdi kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 60 km-də, dəniz səviyyəsindən 2080 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Ağdərə (Həkəri) çayı axırdı. Qarakeçdi kəndi Katos, Şeylanlı, Ağbulaq, Kamallı, Çıraqlı, Min-kənd kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, internat məktəb, xəstəxana, mədəniyyət evi, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, 11 mağaza, ATS, inzibati binalar və digər sosial obyektlər var idi. 312 ev, 2250 nəfər əhali olmuşdur. Qarakeçdi kəndində Fərməş təpə, Çaxmaq daşı dağı, Əyriqar, Qarasu düzü, Quru dərə, Ağbabə, Sərt dərə, Gum-gum bulağı və s. yer adları vardır. Kənddə qədim tikili Novlu bulaq, Qışlaq adlanan yerdə qədim qəbiristanlıq, Pirin hasarı deyilən ziyarətgah, qədim Ovşar qəbiristanlığı vardır.

Toponin Qarakeş tayfasının adı ilə bağlıdır. Qarakeş tayfası Altayda və Tibetdə yaşamış bir türk soyudur. XI-XII əsrдə möğol-tatarların tərkibində 350 ailə olaraq Azərbaycana gəlmiş, Qarabağda, Zəngəzurda, Şirvanda və Muğanda məskunlaşmışlar. Ağdam, İmişli və Ağsu rayonlarındakı Qaraqışlı kəndləri Qarakeş tayfasının adı ilə bağlı toponimlərdir. Çar Rusiyası dövründə kəndin adı təhrif olunaraq Qarakeş kimi yazılmış, 1936-cı ildə V.I.Leninin şərəfinə Leninkənd adlandırılmış, 1995-ci ildə isə Qarakeçdi adı verilmişdir.

Yerli məlumatata görə isə kənd XVIII əsrдə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara keşşə damı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Rəvayətə görə, oradakı Qara keşşə damı adlanmış qara daş "Əsli və Kərəm" dastanındakı Əslinin atası Qara Məlikdir.

Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır.

Kənddə Əsli-Kərəm bulağı, Kərəmə aid edilən evin xarabalıqları, Kərəmə aid edilən tağbənd vardır.

Kənd əvvəller qışlaq (çay dərəsi) deyilən yerdə olmuşdur. Tarixi ilə bağlı yerli əhalinin verdiyi məlumata görə, ərəb istilələri dövründən məlumdur. Əhalinin sayı artıqca XVIII əsrin əvvəllərində indiki Çaxmaq daşı dağının ətəklərinə köcmüşlər.

Qarakəndi – Qafan rayonunda kənd adı. Rayonun Qafan dərəsi bölgəsində Şəhərcik kəndindən 3 km. şərqdə yerləşirdi. XX əsrin əvvəllərində, çox güman ki, 1905-ci ildə kənd ermənilər tərəfindən dağıdılmışdır. Qara adlı şəxsin saldığı kənd, yaxud Qaraya məxsus olan kənd mənasındadır.

Qarakilsə – Sisyan rayonunda kənd adı. Toponim burada olan VI-VII əsrlərə aid qara daşdan tikilmiş alban kilsəsi ilə əlaqədar yaranmışdır. Kəndin adı yazılı mənbələrdə ilk dəfə 1468-ci ilə aid Matenadaran sənədlərində çəkilir və 1590-cı ildə tərtib olunan "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sisyan əyalətində kənd ki-mi göstərilir. 1886-cı və 1914-cü ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar idi. 1918-ci ildə Türkiyədən gəlmə ermənilər yerli əhalini qovaraq burada yerləşmişdir. 1935-ci ilə qədər Qarakilsə rayonunun, 1935-1940-ci illərdə Sisakan rayonunun mərkəzi olmuşdur. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 02.03.1940-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilə-rək Sisian adlandırılmışdır.

Qarakişilər – Qubadlı rayonunda kənd. Dağətəyi əra-zidə. Həkəri çayının sağ sahilində, Qaracallı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 20 km-də, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşir. Yaxınlığında Aka-ra dəmir yolu stansiyası yerləşirdi. Qarakişilər kəndi Qaracallı, Sariyataq kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, 2 mağaza və digər sosial obyektlər var idi. 65 ev, 320 nəfər əhali olmuşdur. Qaragil təpəsi, Top qaya, Şüs yal, Geyə dərəsi və s. yer adları vardır. Kənddə sınıq körpü və orta əsrlərə məxsus



6. Pulkənd kəndi həmin dövrdə dağıdılmışdır, 19 nəfər öldürülmiş, 160000 min manat zərər vurulmuşdur.

7. Arikli kəndi həmin ilin aprel ayında dağıdılmışdır, 25 nəfər öldürülmiş, 128000 manat zərər vurulmuşdur.

8. Dəstəgirt kəndi həmin ilin aprel ayında dağıdılmışdır.

9. Şıxlər kəndi həmin ilin iyun ayında dağıdılmışdır, 95 nəfər öldürülmiş, 500000 manat zərər vurulmuşdur.

10. Zabazadur kəndi həmin dövrdə dağıdılmışdır, 90000 manat zərər vurulmuşdur.

Zəngəzur qəza rəisi
Məlik Namazəliyevin
raportu.

"Qruziya" qəzeti
9 noyabr 1918-ci il



qəbiristanlıq da var idi. Toponim Qarakışı şəxs adından və -lər şəkilcisinən ibarət olub, "Qarakışının nəslindən olanlar, qarakışılər, qarakışigillər" mənasını bildirir.

Qarakötük – Zəngilan rayonunun qərb hissəsində dağ. Qarakötük sözü xalq coğrafi termini olub, "əkin məqsədi-lə meşədə təmizlənmiş yer" mənasında işlədir. Yerli məlumatə görə, vaxtilə dağın ərazisində geniş meşə sahələri mövcud olmuş. Sonralar meşəni qıraraq oranı əkin yerinə əvveldiklərinə görə dağ belə adlanmışdır.

Qaraqoyunu – Qubadlı rayonu ərazisində dağ. Əsl adı Qaraqoyunlu. "Qaraqoyunlu tayfasına məxsus dağ" mənasındadır. Qaraqoyunlular azərbaycan xalqının etnoğenənzində mühüm rol oynamış oğuz türklərinin ən böyük tayfa birliliklərindəndir. Məmmədhəsən Baharlı isə qaraqoyunluların Qara hunların nəslindən olduğunu yazır. Bayraqlarında qara qoç simvolu var idi. XV əsrin əvvələrində Qaraqoyunlu dövləti süqut etdikdən sonra bu tayfa qızılbaşlarla birləşdi. Qaraqoyunluların Baharlı, Qaramanlı, Ceyirli, Bayramlı, Alpout tayfaları Zəngəzurda və Qarabağda geniş yayılmış və çoxlu yaşayış məntəqələri salmışdır.

11. Şəki kəndi avqust ayında dağıdılmışdır, 95 nəfər öldürilmiş, 16 milyon manat zərər vurulmuşdur.

12. Yaqublu kəndi həmin il avqust ayında dağıdılmışdır, 28 nəfər öldürilmiş, 6 milyon manat zərər vurulmuşdur.

13. Qızılıçıq kəndi həmin ilin avqust ayında dağıdılmışdır, 27 nəfər öldürilmiş, 5 milyon manat zərər vurulmuşdur.

14. Vağudi kəndi həmin ilin avqust ayında dağıdılmış, 96 nəfər öldürilmiş, 5 milyon manat zərər vurulmuşdur.

15. Sisyan kəndi həmin ilin sentyabrında dağıdılmış, 60 adam öldürilmiş, 800000 manat zərər vurulmuşdur".

Zəngəzur qəza rəisi
Məlik Namazəliyevin
raportu.
"Qruziya" qəzeti
9 noyabr 1918-ci il

Qaraqoyunlu – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidədir. Tatar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzində cənubda, rayonun 25 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə, Bərgüşad-Həkəri çaylarının birləşdiyi yerin 5 km-də yerləşir. 13 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Yaxınlıqda Bakı-Qubadlı şose yolu keçirdi. Qaraqoyunlu kəndi rayonun Tatar və Qiyaslı, Zəngilan rayonunun İrbəən, Yenikənd, Alibəyli, Muğanlı, İsləndərbəyli və Vənetli kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) kitabxana, mağaza, tibb məntəqəsi, arterian su quyusu və digər sosial obyektlər var idi. 40 ev, 157 nəfər əhali olmuşdur. Kənddə Ağalı düzü, Qanqallı dərə, Ciyciyi dərəsi, Kum dərəsi, İstiotlu dərə, və s. yer adları, tərəfində böyük kəhriz, Emincan sofu piri var idi.

Yerli məlumatə görə, təqribən XVIII əsrədə Xanqaraqoyunlu kəndindən (indiki Bərdə rayonundakı Qaraqoyunlu kəndi) ayrılmış ailələr əvvəlcə Zəngilan rayo-



nunun Şayifli kəndinin yaxınlığında Xanyeri deyilən yerdə məskunlaşmış, sonra isə indiki yerə köçərək Qaraqoyunlu kəndini salmışlar.

Qaralar – Qubadlı rayonunda kənd. Yazı düzündədir. Qaralar kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 19 km-də, dəniz səviyyəsindən 900 m hündürlükdə, Həkeri və Bərgüşad çaylarının arasında yerləşir. Yaxınlığından Laçın-Akara və Qubadlı-Akara şose yolu keçir. Zilanlı, Mahrızlu, Hüseynuşağı, Kavdadıq, Ulaşlı və Əbilcə kəndləri ilə qonşudur.

Toponim Qara şəxs adından və -lar cəm şəkilcisindən ibarət olub, "Qaranın nəslindən olanlar, "qaragillər" mənasını bildirir. Yerli məlumata görə, qaralar Cənubi Azərbaycanın Kəbirli kəndindən gəlmış nəslin adıdır. Qaralar kəndində işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mədəniyyət evi, 2 mağaza, çörəkbisirmə sexi, S.Ə.Şirvani adına kolxozun idarə binası var idi. 60 ev, 360 nəfər əhali olmuşdur. Kəndin yaxınlığında Hinduvərt burnu və Quşqonan dağları kimi mikrotoponimlər var idi.

Qaranlıq – Laçın rayonu ərazisində çay. İldırımsu çayının qolu. Dərin, günəş düşməyən, kol-kos basmış dərədən axlığına görə belə adlanmışdır.

Qarğadaşı – Mığrı rayonunun Nüvədi kəndi yaxınlığında dağ. Qədim yazılı mənbələrdə də bu dağın adı çəkilir. Q.Qeybullayev bu toponimi qarqar türk tayfaları ilə baglamışdır. H.Vəli bu dağ haqqında ətraflı bəhs etmiş, bu obyektdə Orxon-Yenisey yazılarına oxşar 7 daş kitabı aşkar etmiş, onları öyrənmiş və o daşlardan ikisini 1988-ci ildə Bakı şəhərinə göttirmişdir. O da bu toponimi qarqar tayfa adı ilə əlaqələndirir.

Qarıkahə – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Laçın şəhər inzibati ərazi dairəsinin tərkibindədir. Abdallar kəndindən (1923-cü ilədək Laçın şəhərinin adı) köçmüş ailələrin Qarıkahası adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yer isə oradakı Qarı kahası adlı mağaranın adı ilə adlanmışdır. Qədim, köhnə kaha anlamındadır. Yerli əhali kəndə Qarakaha da deyirdi.

Urud, Darabas, Agudi, Vagudi kəndləri dagidilmiş, Arikli, Şükər, Məlikli, Pulkənd, Şəki, Qızılçıq, Qarakilsənin müsəlman hissəsi, İrmis, Pəhlili, Kürtlər, Xotanan, Sisyan, Zabazadur kəndləri yandırılmış və qaçmağa macə tapmayan 500 nəfər kişi, qadın və uşaq öldürülmüşdür. Əsir düşmüş qoca ermənin dediyinə görə Andranik o kəndləri Zəngəzur ermənilərinin xahişi ilə dagılmışdır.

**22 sentyabr 1918-ci il.
Zəngəzurun qəza rəisi,
Məlik Namazəliyev
(Dövlət Arxiv, fond
848 s.4, iş 65)**



Qarıqlıq - Laçın rayonunda kənd. Minkənd çayının sol sahilində, Qarabağ yaylasındadır. Qarıqlıq kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən qərbdə, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Laçın-Minkənd yolunun 33 km-də yerləşir. Kənd Çınar qaya, Oyuq, Ər təpə, Haça qaya, Ağ qaya, üçdərələr və Hacılar yəli arasında yerləşir. Qarıqlıq kəndi Hacılar, Sadınlar, Quşcu, Qılıçlı, Soyuqbulaq, Zeyvə, Soltanlar və Kosalar kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, xəstəxana, klub, mağaza, 2 məscid və digər sosial obyektlər var idi. 365 ev, 1600 nəfər əhali olmuşdur. Qarıqlıq kəndində Ağ yarın dərəsi, Qızıl qaya dərəsi, Darca dərəsi, Kürənin dərəsi, Kirdivanın dərəsi, Maral bulağı dərəsi, Çınar düzü, Böyük düz, Əli bulağı, Fındıqlının bulağı, Təzirin bulağı, Çır-çırın bulağı, Dərvişali bulağı, Yüzbaşı bulağı, Qara göl, Cilli göl, Sona bulağı, Pöhrə meşəsi və s. yer adları vardır. Kənddə Minkənd çayı üzərində körpü vardır. Kənddə üzərində "Məlikəhmədin qəbri, 925-ci il" yazısı həkk olunan qəbir aşkar olunmuşdur. Kəndin kənarında Şixəhmədli adlanan kənd qalıqlarında müxtəlif növ qədim əşyalar, küp qəbirlər tapılmışdır. Soltan baba piri (XII əsr), Dəmirovlu pir, Ağ qaya qalası, Ulu körpü (1378-ci il), Ağzıbir kahası adlı tarixi abidələr, iki qədim qəbiristanlıq, daşdan qoç heykəlləri, üzərində yazılar olan daş kitabələr olan qəbirlər kəndin qədim tarixindən xəbər verir. Toponim qədim, köhnə qışlaq yeri mənasındadır.

Yaşayış məntəqəsi kürddilli ailələrin Şerur-Dərəleyəz qəzasından gəlib Qarıqlıq adlı yerde məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqlıq kəndindən aşağıdakı məntəqələr yaranmışdır: Qızxanımatoyolan, Qılıçlı, Quşcu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar.

Qarqalı - Zəngəzur silsiləsində dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüyü 2695 fut göstərilmişdir. Həmişə qarlı olan, təpəsində qar qalan dağ mənasındadır.

Qarqulu - Zəngilan rayonunda kənd. Mıgrı silsiləsinin ətəyindədir. Bartaz kənd inzibati ərazi dairəsinin ta-



beliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 30 km-də, dəniz səviyyəsindən 555 m hündürlükdə yerləşir. 3 km məsafədə Bakı-Naxçıvan dəmir yolu xətti və şose yolu keçir. Kənd Araz çayından 3,5 km aralıda yerləşirdi. Qarqulu kəndi Bartaz qəsəbəsi, Dəlləkli, Çöpədərə, Bartaz kəndləri və İran İslam Respublikası ilə qonşudur. Kəndin yaxınlığında Rürmeyiz kiçik dağ və Dəlləkli dağ aşırımı vardır. Kənddə işgala qədər (1993) natamam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, su hovuzu və digər sosial obyektlər var idi. 36 ev, 140 nəfər əhali olmuşdur. Qarqulu kəndində Çinar bulağı, Kəhriz bulağı, Böyük düz, Narlı dərə, Gülleatiyan təpə və s. toponimlər vardır.

Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrд Naxçıvanda mövcud olmuş Qarquluq kəndindən gələn ailələr salmışdır. Kəndin adı, çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır.

Qarlı dərə çayı – Qafan rayonunda çay. Axlığı dərə həmişə qarlı olduğundan əsasən, qar əriməsindən yaranğından çaya belə ad vermişlər.

Qarmanbəytəpə – Laçın rayonu ərazisində dağ. Qara gölün şimalındadır. Toponim qismən təhrifə uğramışdır. Əslində Qaraimanbəytəpə olmalıdır. Toponim özündə Qaraiman bəy adlı şəxsin adını eks etdirir.

Qatar – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Katar şəklində göstərilmişdir. Kəndin ətrafi silsilə dağ və təpədən ibarət olduğu üçün belə adlandırılmışdır. Kənddə 1905-ci ildə 2700, 1914-cü ildə 5100 nəfər azərbaycanlı əhali olmuşdur. Sonralar kənd Qafan şəhərinə birləşdirilərək ləğv edilmişdir.

Qatarqaya – Laçın rayonu ərazisində dağ. Toponim Azərbaycan dilindəki qatar (cərgə, sira ilə düzülmüş) və qaya sözlərindən ibarət olub, "qayaları qatar, cərgə, yan-yanaya sıralanmış dağ" mənasındadır.

Qatar şamı – Qafan rayonunda Qatar kəndi ərazisində düzənlik. Qatar kəndinin də adı əvvəllər Qatar şamı olmuşdur. Qatar toponimi burada "sira", "cərgə" ilə düzülmüş qayalıq, dağ silsiləsi anlamındadır. Şam sözü isə



ərəb dilində "qamış" deməkdir. Düzənliyin adı Qatar kəndi yanındakı qamışlı yer mənasındadır.

Qatırdaş – Laçın rayonu ərazisində dağ. Qaranlıq və İldirimsu çaylarının suayırıcısidir. Dəniz səviyyəsindən 3135 m hündürlükdədir. Qatardaş sözünün təhrif olunmuş variantıdır. Toponim qatar və daş sözlərindən ibarət olub, "yan-yana sıralanmış (cərgəvari) daş, qaya" mənasındadır.

Qatar qalası – Qafan rayonunda qala və xaraba kənd adı. Əsl Qafan qalası. Rayonun Gığı dərəsi bölgəsində Zeyvə kəndinin yaxınlığında, dəniz səviyyəsindən 2000 m hündürlükdə tikilmiş, IV-V əsrlərə məxsus müdafiə qalası Zəngəzurdakı beş Babək qalasından biridir.

Qayalı – Qubadlı rayonunda kənd. Qarabağ yaylasında, Bərgüşad çayının sol sahilində yerləşir. Qayalı kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayonun 7 km-də, dəniz səviyyəsindən 780 m hündürlükdə yerləşir. 42 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Qayalı kəndində işgala qədər (1993) orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, mağaza, tikiş fabrikinin filialı, icra nümayəndəliyinin inzibati binası, kolxozun inzibati binası, ATS var idi. 125 ev, 665 nəfər əhali olmuşdur. Qayalı kəndində Şirin bulaq, Şor bulaq, Kollu dərə, Qızıl qaya dərəsi, Qaban dərəsi, Maral dərəsi, Böyük quzey, Qara qaya, Boğaz-səpməz, Səbətkeçməz, Düyü torpağı, Keklik bulağı, Yazı düzü və s. yer adları vardır. Kənddə pir, Yazı düzündə XIV əsrə aid "Cavanşir türbəsi" və orta əsrlərə məxsus qəbiristanlıq da var idi.

Keçmiş adı Qarıkahasıdır. Kəndin girəcəyində, Bərgüşad çayının sol sahilində çoxlu kahalar vardır. Qayalı topóniminin kəndin yerləşdiyi ərazinin daşlı, qayalı yer olması ilə bağlılığı güman olunur. Başqa bir versiyaya görə isə XIX əsrde indiki Ermənistan ərazisindəki Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən Oğuzlarım Qayı (Kayı) boyuna mənsub Zəlimxanlı, Alxanlı, Eyvazlı və Xələfli nəsilləri buraya köçüb məskunlaşdıqdan sonra kənd ilk əvvəl Qarıkahalı Qayalı adlanmış, sonralar Qarıkahalı komponenti ixtisara düşmüştür. Bi-

zim fikrimizcə, toponim qayılı etnoniminin təhrif olunması nəticəsində yaranmışdır. Əslində kəndin adı Qayılı, yəni Oğuzların Qayı boyuna mənsub yaşayış yeri anlamındadır.

Qayğı – Laçın rayonunda qəsəbə. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. 1988-89-cu illərdə Ermənistandan didərgin salınmış azərbaycanlı ailələri üçün respublikada fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.



Qaynarbulaq – Laçın rayonunda kənd adı. Kəndin adı yerləşdiyi ərazidən qaynayan bulaqlarla bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 33 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Qazaxlar – Laçın rayonunda kənd adı. XVIII əsrдə Qazax mahalından Zəngəzura və Qarabığa köçmüş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Eyniadlı kəndlər Füzuli, Bərdə və Goranboy rayonlarında da vardır. Qazaxlar kəndində 1924-cü ildə 19 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Qazançı – Zəngilan rayonunda kənd. Dağlıq ərazi-dədir. Canbar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 40 km-də, dəniz səviyyəsindən 1300-1400 m hündürlükdə yerləşir. Mincivan-Qafan dəmiryolunun Ağkənd dayanacağından və Qafan stansiyasından 8 km məsafədədir. Zəngilan-Qafan şose yolunun sağ tərəfindədir. Kənd rayonun Ağkənd, Dərəli və Qafan rayonunun Çəkədin, Gəğanus, Gomaran kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) ibtidai məktəb, kitabxana, klub, mağaza və digər sosial obyektlər var idi. 32 ev, 80 nəfər əhali olmuşdur. Qazançı kəndində Qanlı zəmi, İsti bulaq, Şixivurulan yer, Töyü (Teyyub) çeşməsi, Kənd yeri, Şişik daş və s. yer adları var idi. Kənddə bir neçə yerdə qədim qəbiristanlıq vardır.

Yerli sakinlərin məlumatına görə, kəndin adı Qazan xanın adı ilə bağlıdır. Tədqiqatçıların fikrinə görə Qazançı sözü bulqar türklərinin Kazan (qazan) tayfasının adı ilə bağlıdır. Tatarıstanın paytaxtı Kazan şəhəri, Bol-

zim fikrimizcə, toponim qayılı etnoniminin təhrif olunması nəticəsində yaranmışdır. Əslində kəndin adı Qayılı, yəni Oğuzların Qayı boyuna mənsub yaşayış yeri anlamındadır.

Qayğı – Laçın rayonunda qəsəbə. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. 1988-89-cu illərdə Ermənistandan didərgin salımmış azərbaycanlı ailələri üçün respublikada fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.



Qaynarbulaq – Laçın rayonunda kənd adı. Kəndin adı yerləşdiyi ərazidən qaynayan bulaqlarla bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 33 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Qazaxlar – Laçın rayonunda kənd adı. XVIII əsrдə Qazax mahalından Zəngəzura və Qarabağ köçmüş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Eyniadlı kəndlər Füzuli, Bərdə və Goranboy rayonlarında da vardır. Qazaxlar kəndində 1924-cü ildə 19 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Qazançı – Zəngilan rayonunda kənd. Dağlıq ərazi dədir. Canbar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 40 km-də, dəniz səviyyəsindən 1300-1400 m hündürlükdə yerləşir. Mincivan-Qafan dəmiryolunun Ağkənd dayanacağından və Qafan stansiyasından 8 km məsafədədir. Zəngilan-Qafan şose yolunun sağ tərəfindədir. Kənd rayonun Ağkənd, Dərəli və Qafan rayonunun Çekədin, Gegənus, Gomaran kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) ibtidai məktəb, kitabxana, klub, mağaza və digər sosial obyektlər var idi. 32 ev, 80 nəfər əhali olmuşdur. Qazançı kəndində Qanlı zəmi, İsti bulaq, Şixivurulan yer, Töyü (Teyyub) çeşməsi, Kənd yeri, Şişik daş və s. yer adları var idi. Kənddə bir neçə yerdə qədim qəbiristanlıq vardır.

Yerli sakinlərin məlumatına görə, kəndin adı Qazan xanın adı ilə bağlıdır. Tədqiqatçıların fikrinə görə Qazançı sözü bulqar türklərinin Kazan (qazan) tayfasının adı ilə bağlıdır. Tatarıstanın paytaxtı Kazan şəhəri, Bol-



qarıştanda və Türkiyədə Kazan kəndləri də bu tayfanın adını daşıyır. Qafqazda qazan köklü 24 toponim qeydə alınmışdır. Zəngəzurda bu adla bağlı dağ, göl və düzənlilik də vardır. Ağdam, Xaçmaz, Culfa və Ağdərə rayonlarında da bu adda kəndlər var.

Qazan düşən – Qafan rayonunda düzənlilik. "Qazan xanın məskən saldığı yer" mənasında işlənmişdir. Başqa bir ehtimala görə isə Qazançı sözü bulqar türklərinin Kazan (qazan) tayfasının adı ilə bağlıdır. İkinci izahat tarixi-elmi baxımdan daha inandırıcı görünür.

Qazangöl – Qafan rayonu ərazisində dağ. Zəngəzur silsiləsində Qazan göldən başlayaraq yüksələn sıra daqlardır. Dədə Qorqud eposunun qəhrəmanlarından olan Qazan xanın adı ilə bağlılığı ehtimal olunur. Başqa bir ehtimala görə bölgədəki Qazan sözü ilə işlənən toponimlər Bulqar türklərinin Kazan (qazan) tayfasının adı ilə bağlıdır. Hündürlüyü dəniz səviyyəsindən 3818 m-dir.

Qazangöl – Qafan rayonu ərazisində Qazangöl dağında göl. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verbəstlik xəritəsinin adlar göstəricisi" top-lusunda bu gölün 10479 fut hündürlük də yerləşdiyi göstərilmişdir. Qazançı sözü bulqar türklərinin kazan (qazan) tayfasının adı ilə bağlıdır. Acıbac kəndindən 20



Qazangöl dağı

km şimalda yerləşir.

Qazangöl keçidi – Qafandan Naxçıvan Muxtar Respublikası ərazisinə dağ keçidi. Keçidin hündürlüyü 3112 m-dir.

Qazanşı – Sisyan rayonunda kənd adı. 1593-cü ildə tərtib olunmuş "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə Üçtəpə yaxınlığında Qazançı məzrəsi kimi qeyd olunur. Qazançı toponiminin təhrif formasıdır. Kazan tayfasının adını eks etdirir. 1918-ci ildə əhalisi qovulduğdan sonra kənd dağıdılmışdır.

Qazidərə – Laçın rayonunda kənd. Qarabağ yaylasındadır. Cicimli kənd inzibati ərazi dairəsinin tabeliyində-



Urud qəbiristanlığında
sənduqə (XIV əsr)

dir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 32 km-də, dəniz səviyyəsindən 1275 m hündürlükdə, Laçın-Bakı şose yolundan 4 km solda yerləşir. 52 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Həkəri çayından 4 km sağda idi. Qazidərə kəndi rayonun Aşağı Cicimli, Güləbird və Gorus rayonunun Kornidzor kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, mədəniyyət evi, mağaza və digər sosial obyektlər var idi. 38 ev, 174 nəfər əhali olmuşdur. Qazidərə kənddində Kollu dərə, Gəzdərə, Qaragacdərə, Küllütəpə, Sadığın bulağı, Şirinbulaq, Damcılıbulaq, Maralın bulağı, Sökəməbulaq, Həkəri çayı, Ağsu çayı, Papaqlı qaya, Qızılqaya, Qaraqaya, Qoyunqayası, Bülbülqayası, Pencərəli qaya və s. yer adları vardır.

Kənd inqilaba qədərki sənədlərdə Qazı Qurdalı kimi qeyd edilir. Əslində isə Qazidərəsi və Qurdalı ayrı-ayrı yaşayış məntəqələri olmuşdur. Kəndlər eyni icmaya daxil idilər. Yerli məlumata görə, həmin kəndlərin adları onların əsasını qoymuş Qazı və Qurdalı (Qurd Ali) adlı iki qardaşın adı ilə əlaqədardır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı (IV çağırış) Nazim Fərəcov bu kənddə doğulmuşdur.

Qədili – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidədir. Novlu kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzində şimal-qərbdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 1400-1800 m hündürlükdə yerləşir. Kəndin ərazisindən Gorus-Qafan şose yolu və Bərgüşad çayı keçir. Məzrə dərəsi adlanan ərazidə yerləşir və Eyvazlı kəndi ilə qonşudur. Qədili kənddə işgala qədər (1993) 12 ev, 25 nəfər əhali olmuşdur. Kənddə Qızılqaya və Abbasalı bulaqları vardır. Keçmiş adı Qarapərilərdir. Toponim qədili nəslinin adı ilə bağlıdır.

Qələndər qalası – Gorus rayonunun Ağbulaq kəndi yaxınlığında XVII əsrдə tikilmiş qaladır. Qələndər adlı şəxsə məxsus olan qala deməkdir.



Qəməran – Qafan rayonunda kənd adı. Bax: Gomaran.

Qəzi bağlı – Sisyan rayonunun Urud kəndində bağlı. Əslində Qazi bağlı. Mürəkkəb quruluşlu bu toponim iki tərkib hissədən düzəldilmişdir: "Qazi" isim və "bağ" coğrafi termin. Qaziya məxsus olan bağ mənasındadır. Urud kəndi bir neçə əsr nahiye və liva mərkəzi olduğundan bölgənin qazısı bu kənddə otururdu.

Qəzyan (Qazyan) – Qubadlı rayonunda kənd. Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Hal kənd inzibati ərazi dairesinin tabeliyindədir. Rayon mərkəzindən cənubda, rayonun 9 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Kəndin içərisindən Qubadlı-Akara şose yolu keçir. Qəzyan kəndi Hal, Aşağı Mollu, Diləli Müşkanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, mağaza, və digər sosial obyektlər var idi. 127 ev, 458 nəfər əhali olmuşdur. Qəzyan kəndində Aşağı Qarovun, Yuxarı Qarovun, Nəbi Darı, Molla Məhərrəm düzü, Papaqlı qaya, Çürük qaya toponimləri vardır. Kənddə Şix Məhəmməd piri, körpü və qədim qəbiristanlıq da var idi. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və yazıçı Cəlal Bərgüşad Qəzyan kəndinin yetirmələridir.

Düzgün adı Qazian, yeni qazılardır. Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşü və dəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin ön zərbə qüvvəsini təşkil edirdilər. Səfəvilərin hakimiyyəti dövründə qazi "təriqət döyüşüsü, mürid" mənasını kəsb etmişdir.

Qılıcan – Gorus rayonunda kənd adı. 1886-cı ildə kənddə 174 nəfər azərbaycanının yaşadığı qeyd olunur. XX əsrin əvvəllərində kənd dağılmışdır. Qıpçaq türklərinin qılıch (kilicli) tayfasına məxsus yaşayış məntəqələrindəndir.

Qılıncı – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Qarıqışlaq kənd inzibati ərazi dairesinin tərkibindədir.



Ağudi qəbirüstü abidəsi (VII əsr)

Yaşayış məntəqəsi Qılıçdaş adlanan sahədə salındığına görə belə adlanmışdır. Həqiqətən kəndin cənub-şərq hissəsində qılınca oxşadığını görə yerli tələffüzdə Qılıçdaş adlanan dik, sivri qaya var. Kəndin bütün əhalisi vaxtilə Kəlbəcər rayonu ərazisinə köçüb eyniadlı kəndi salmışdır. İndiki sakinlər isə sonralar yaxınlıqdakı Qarı-qışlaq kəndindən köçən ailələrdir.

Qıraq Müşlan – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilində, düzənlikdədir. Zəngilan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzin-dən cənubda, rayonun 3,5 km-də, dəniz səviyyəsindən 400 m hündürlükdə yerləşir. Burada Qıraq Müşlan kəndini Üdgün kəndindən ayıran Kərbalayı Əsgər dərəsi var idi. Kəndin ətrafi dərələr və dağlarla əhatə olunmuşdur. Yaxınlığından Minci-van-Qafan dəmiryol xətti və Zəngilan-Mincivan şose yolu keçir. Kənddə işgala qədər (1993) natamam orta məktəb, ATS, mağaza, məscid və digər sosial obyektlər var idi. 100 ev, 700 nəfər əhali olmuşdur. Qıraq Müşlan kəndində Kənara dərəsi, Qurdalar dərəsi, Tutlu dərəsi və s. yer adları vardır.

Kəndi rayonun İçəri Müşlan kəndindən ayrılmış (qırğa çıxmış) ailələr saldıǵına görə belə adlanmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Türkiyənin Muş vilayətinin ərazisindən köç etmiş tayfalar salmışlar və toponim Muş şəhərinin adı ilə bağlıdır. Başqa bir variantda isə toponimin izahı Culfa-Ordubad arasında olan Gilan xarabaklıqlarından bura köç etmiş tayfalarla bağlıdır.

Qırxlar – Sisyan rayonu ərazisində dağ adı. Zəngəzur silsiləsinə aid dağlardır. Murxuz və Sofulu kəndləri bu dağın ətəyində salınmışdır. Dağın zirvəsində "Qırxlar piri" adlı ziyarətgah vardır.

Bir rəvayətə görə, bu dağda çiçək yiğan qırx qızı qəflətən düşmən əhatəyə alır. Yadellilərin əlinə düşməmək üçün bu qızlar allaha yalvarıb daşa çevrilmələrini arzu edirlər. Tanrı qızların yalvarışını eşidib onları hə-



Kirs dağı



**Mirzə Seyyid
Nigarı (1795-1866)**

min yerdəcə daşa döndərir və o vaxtdan bu dağı Qırxlar adlandırırlar.

Bizim fikrimizcə, toponim Zəngəzurda və Qarabağda geniş arealda məskunlaşan və əsasən maldarlıqla məşgul olan Avşarların Qırıqlı (qırxlı) tırəsinin adı ilə bağlıdır. Avşarlar böyük mal-qara, qoyun sürünlərini yayda Zəngəzur dağlarında, qışda isə aran Qarabağın düzlərində saxlayırdılar. Qırxlar dağı da avşarların yaylaq yerlərindən idi. Büyük Azərbaycan dövləti qurmuş Nadir şah Əfşar da Qırıqlı tayfasından olmuşdur.

Qısır dağ – Qafan rayonunda ərazisində hündürlüyü 3000 m-ə yaxın dağ. Ən hündür bir ərazidə ucalan bu dağda bitki örtüyü seyrək olduğu üçün yerli əhali dağı "Qısır" adlandırmışdır. Başqa bir versiyaya görə, bu dağın otunda hansısa mikroelement çatışmadığından burada otarılan heyvanlar növbəti ili bala vermir, qısır qalır. Ona görə də mal-qoyunu döllənmə dövründə bu dağa gətirmirlər.

Qışlaq – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin cənub-qərb yamacındadır. Köhnəkənd kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 44 ev, 201 nəfər əhali olmuşdur. Qışlaq kəndində Haçaarmud bulağı, Əhmədbəy yurdu, Adlan yaylaq, Molla yurdu və s. yer adları vardır. Kənddə Çinqıllı pir adlı ziyarətgah vardı.

Yerli sakinlərin verdiyi məlumatə görə, kəndin adı bir neçə ailənin orada qışlaması ilə əlaqədar adlanıb.

Qıvraq – Sisyan rayonunda kənd adı. Sisyan rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu və Əlişar kəndlərinin arasında. Büyük çayın sağ sahilində yerləşirdi. 1590-ci ildən məlumdur. 1727-ci ildə kənddə 5 azərbaycanlı ailəsi yaşayırıdı.

XIX əsrin ortalarında Sofulu tayfasının qışlaqlarından biri idi. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponimiinin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir.

1893-cü ildə aparılan əhalinin siyahıya alınması sənədlərində Qıvraq kəndinin Şıxlar kənd cəmiyyətinə daxil olduğu və kənddə 22 evdə 168 nəfər azərbaycanlı əhali yaşadığı göstərilir.

Kənddə 1886-ci ildə 159, 1905-ci ildə 185, 1914-cü ildə 220, 1931-ci ildə 111 nəfər azərbaycanlı əhali yaşamışdır. Qıvraq kəndi 1918-ci ilin yayında ermənilər tərəfindən dağdırılaraq yandırılmışdır. XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür.

Qızxanıma toy olan – Laçın rayonunda kənd adı. On doqquzuncu əsrin ikinci yarısında Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanıma toy olan adlı binə yerində kənd salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada "Pervomaysk" kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar toponim təhrif edilərək Mayis şəklinə düşmüşdür. Bax: Mayis kəndi.

Qızqaya – Zəngilan rayonunun cənub-qərbində, Araz çayının yaxınlığında dağ. Zirvəsində Qız qalası adlı qalanın yerləşməsinə görə dağ belə adlandırılmışdır.

Qızqala – Xocalı və Laçın rayonlarının sərhədində dağ. Karabağ silsiləsindən dır. Dağ öz adını ərazisində yerləşən Qız qalasının adından almışdır. Qız qalaları orta əsr Azərbaycanında istehkam xarakterli müdafiə tiki-liləridir.

Qız qalası (Qır qalası) – Qafan rayonunda orta əsrlərə məxsus qala. Zəngəzurdakı 5 Babək qalasından biridir. Şəhərcik kəndinin yaxınlığında yüksək zirvədə tikilmişdir. Yalnız bir su anbarının və müdafiə səddinin qalıqları qalmışdır. Rəvayətə görə, monqol-tatarların təqibi nəticəsində bir qız özünü dağdan aşağı atıb, lakin salamat qalib və Bağabertin yanında Buğakar qalasında sığınacaq tapıb. Buradan da həmin qala Qız qalası adlandırılabilir. Xalq içərisində isə ona Qır qalası deyilir.

Qızılıboğaz – Laçın rayonunun qərb hissəsində dağ. Dəniz səviyyəsindən 3584 m hündürlükdədir. Karabağ yaylasındadır. Toponimin tərkibindəki qızıl sözü rəng bildirir ("qırmızımtıl" mənasındadır), boğaz sözü isə bu-



“Karabağ”

Nə əcəb dövlət imiş
seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş
sohbəti-yarı-Qarabağ.
Rəşki-mış ənbar imiş
buysi-qübari-Qarabağ,
Abi-heyvan imiş ənharı-
bukarı-Qarabağ.
Gövsəri-tubi imiş çayı-
çınarı-Qarabağ,
Aləmi-cənnət imiş dar -
diyari-Qarabağ.
İmdi bildim nə imiş
vəşfi həzari-Qarabağ,
Yeridir ki, çəkərəm ah
və zari, Qarabağ.
Dağlayıbdır məni
bir laləuzarı-Qarabağ,
Yandırıbdır məni bir
narı-Nigari-Qarabağ.

Mirhəmzə Seyyid
Nigari (1815-1885)



“Qarabağ”

*Ah, aşuftələgim zülf-i
səmənsaya deyin,
Vah sərgəstələgim
kakili-leylaya deyin.
Bu günü qaralıym
mehrsiz ol ayə deyin,
Kari-tərsaliqim ol zülf-i
çəlipaya deyin.
Dərdi biçarələgim ləli-
Məsihayə deyin,
Sirri-pünhanımı ol ağzi
müəmmayə deyin.
Dərdimi dilbəri-şirinu
dilarəyə deyin,
Ərz edin mehnətimi,
cümə şəhinsaya deyin.
Suzişi-könlümi ol
qönçeyi-humrayə deyin,
Neca ah eyləməyim
bülbüli-şeydayə deyin.
Dağlayıbdır məni
bir laləuzarı-Qarabag,
Yandırıbdır məni
bir nari-Nigari-Qarabag.*

Mirhəmzə Seyyid
Nigari (1815-1885)

rada "keçid", "dağ keçidi" mənasındadır. Oronim "süxurları qızılı (qırmızı) rəngdə olan keçid" deməkdir.

Qızılca – Laçın rayonunda kənd. Qarabağ yaylasında-
dir. Zabux kənd inzibati ərazi dairesinin tabeliyindədir.
Ərazisi 5,48 kv. km-dir. Kənd rayonun 11 km-də yerlə-
şir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, ki-
tabxana, tibb məntəqəsi, 3 mağaza, məişət evi və digər
sosial obyektlər var idi. 73 ev, 236 nəfər əhali olmuş-
dur. Kənddə 2 körpü vardır.

Yerli məlumatata görə, yaşayış məntəqəsini 1918-ci il-
də Sisyan rayonundakı Qızılçıq kəndindən köçməyə
məcbur olmuş ailələr salmış və kənd tərk edilən yurdun
adı ilə belə adlanmışdır.

Qızılçıq – Sisyan rayonunda kənd. Sisyan rayon mər-
kəzindən 5-6 km şimal-şərqdə, Gorus-İrəvan şose yolu-
nun yaxınlığında, Şəki kəndindən 3 km şərqdə yerləşir-
di. Tarixi araşdırımlar göstərir ki, Qızılçıq kəndinin əsa-
sını XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Türkii-
yənin Diyarbəkir bölgəsində gəlmış Çələbilər və
Məmmədlilər tayfası qoymuşdur. Bu kəndin qonşu Va-
gudi və Şəki kəndləri ilə tarixən sıx qohumluq əlaqələ-
ri olmuşdur.

"Qızılçıq" toponiminin "Zogallı yer" şəklində izahı o
qədər də inandırıcı görünmür. Ona görə ki, bu yerlərdə,
ümumiyyətlə, zoğal ağacı bitmir. Fikrimizcə, kəndin Qi-
zılçıq adlandırılması ya Çələbilərin Diarbəkirdə yaşa-
dıqları yerin adı ilə bağlıdır, ya da kəndin şimalında sa-
rı-qızılı rəngə çalan təpəliklə əlaqədardır.

Kəndin ərazisindəki bütün toponimlər təmiz Azər-
baycan türkcəsindədir: Yəhya bulağı, Qablama bulaq,
Çömçə bulaq, Seyid suyu, Mərfəş təpə, Çəpər qaya,
Qanqallı çuxur, Kəmənd hasarı, Qoşavul və s.

Qızılçıq inzibati ərazi etibarilə əvvəllər Qarakilseyə,
sonra isə Sisyan şəhər sovetinə tabe idi.

Qızılçıq kəndində 1873-cü ildə 165 nəfər, 1886-ci il-
də 287, 1897-ci ildə 407 nəfər, 1914-cü ildə 441 nəfər
əhali olmuşdur. 1988-ci ildə kənddə 117 ev var idi,
700-ə qədər adam yaşayırıd.

Qızılçıq kəndi 1918-ci ildə Andranikin quldur dəstə-
si tərəfindən dağdırılmış, kənd məscidi yandırılmışdır.

Əhalinin bir hissəsi qırılmış, salamat qalan hissəsi isə Minkənd, Laçın, Füzuli, Cəbrayıl və Naxçıvana qaćmağ'a məcbur olmuşdur.

Qızılıcq kəndi bir neçə il sahibsiz qalmış, yalnız 1925-ci ildə 73 nəfər öz doğma kəndinə qayıtmış, 1931-ci ildə onların sayı 292 nəfərə çatmışdır.

Kənddə səkkiz illik məktəb, klub, 5000-dən çox kitab fondu olan kitabxana var idi. Görkəmli ədəbiyyatşunas, tənqidçi-alim, yazıçı Qulu Xəlilov, Azərbaycan Respublikası Maliyə Nazirinin müavini, Milli Məclisin Hesablama Palatasının sədri Heydər Əsədov Qızılıcq kəndində anadan olmuşlar.

1988-ci ilin dekabrının ilk günlərində Sisyan rayonunun digər azərbaycanlı kəndləri kimi, Qızılıcq kəndinin də əhalisi millətçi erməni dəstələri tərəfindən zor gücünə doğma yurdlarından deportasiya olundular. Kənd əhalisinin bir hissəsi pay-piyada, qurşağa qədər qarın içərisi ilə Sarı yoxuş – Eşşək meydani – Minkənd yolu ilə Laçın rayonuna, bir hissəsi isə Ərikli dağını aşaraq, Şahbuz rayonuna pənah apardı. İndi Qızılıcq kəndində ermənilər yaşayır. Kəndin adını dəyişdirib İşxansar (İşıqlıdağ) qoyublar.

Hazırda Qızılıcq kəndinin adamları Bakı, Sumqayıt, Şamaxı, Xızı və s. rayonlarda məskunlaşmışlar.

Qızılıcq – Sisyan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüğünün 7252 fut olduğu göstərilmişdir. Toponim yaxınlığında Qızılıcq kəndi ilə eyni mənəni ifadə edir.

Qızıldaş – Zəngilan rayonu ərazisində dağ. Dəniz səviyyəsindən 1700 m hündürlükdədir. Dağın adı qızıl ("qırmızı" mənasında) və daş sözlərindən ibarətdir. Dağ buradakı qırmızıya çalan vulkan mənşəli süxurlu daşa (qayaya) görə belə adlandırılmışdır.

Qızıldaş (Gavur qalası) – Qafan rayonunda orta əsr-lərə məxsus qala. Şəhərçik kəndindən bir neçə km şimal-şərqdə sarı-qızılı süxurlardan ibarət təpəlikdə tikilmişdir. Qafqaz Albaniyasının müdafiə qalalarındandır. Toponim yerləşdiyi ərazinin rəng çalarına uyğun olaraq belə adlandırılmışdır. Gavur qala adını, çox güman ki,



“Qarabag”

Gəlin, ey əhli-könüł,
artıb azarım, eşidin,
Yox rəvaci, kəsilib
bei-bazarım, eşidin.
Yüzülüb rövnəqi –
gülzari-baharım, eşidin,
Qalmayıbdır, dükənib
leylu-nəharım, eşidin.
Cəm olun bir yerə,
azari-həzarım, eşidin,
Irışib vəqtı, qazın
dari-məzarım, eşidin,
Yıqılıb səbr, yanıb
nayı-qararım, eşidin,
Alişib suziş ilə mayeyi-
varım, eşidin.
Dağılın kim tutuşub
nari-minarım, eşidin,
Yeridir ərşə çıqarsa
ahu zarım, eşidin.
Dağlayıbdır məni
bir laləuzarı-Qarabag,
Yandırıbdır məni
bir nari-Nigari-Qarabag.

Mirhəməzə Seyyid
Nigari (1815-1885)



“Qarabag”

Düşmədi küyinə bir
kərə güzərim gecələr,
Sormadı halımı bir
mahi-uzarım gecələr.
Bir bana yanmadı kim,
gəlmədi yarım gecələr,
Ol səbəbdən alışır cani-
fikarım gecələr.
Yığılın atəşə dil, artur
azarım gecələr,
Çəkilir noh fələka zari-
həzarım gecələr.
Dağılır hər tərəfə atəş-
zarım gecələr,
Yandı pərvanə kimi
odlara varım gecələr.
Şəm tək nar ilə düşdü
sərikarım gecələr,
Bəs necə yanmaya bu
könlümə narım, gecələr.
Dağlayıbdır məni
bir laləuzarı-Qarabag,
Yandırıbdır məni
bir nari-Nigari-Qarabag.

Mirhəmzə Seyyid
Nigari (1815-1885)

qalanı xristian albanlardan alan ərəblər vermişlər. Dəniz səviyyəsindən 3400 m hündürlükdə yerləşir.

Qızıl qaya – Qafan rayonunda dağ. Dağın süxurlarının qırmızıya çalan rəngdə olması ilə əlaqədar yaranmış toponimdir.

Qızıltəpə – Laçın rayonu ərazisində dağ. Vulkan mənşəli dağ qırmızıya çalan lavanın rənginə görə belə adlandırılmışdır. Dəniz səviyyəsindən 3182 m hündürlükdədir. Oronim qızıl və təpə sözlərindən ibarət olub, "qırmızı təpə" mənasındadır.

Qılıcan – Qubadlı rayonunda kənd. Həkəri və Bərgüşad çaylarının birləşdiyi ərazilərin sağ sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Xocahan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 21 km-də, dəniz səviyyəsindən 728 m hündürlükdə yerləşir. Ərazidən Qubadlı-Akara şose yolu keçir. 14 km məsafədə Akara dəmiryolu stansiyası yerləşirdi. Qılıcan kəndi Əbilcə kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) sosial obyektlər, 39 ev, 175 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyid-əhmədli kəndindən gəlmış seyidlər nəslü Qılıcan adlı köhnə yurd yerində salmışdır. Qılıcan sözü Qıpcaq türklərinin Qılıclı (kilicli) tayfasının adını özündə ehtiva edir.

Qisar Xalac – Qafan rayonunda kənd yeri. Bəzi mənbələrdə Kisar, Kisar Xələc kimi də göstərilir. Xələc kəndindən ayrılmış ailələr tərəfindən Kisar adlanan yerdə salındığına görə bu ad verilmişdir. Səlcuq oğuzlarının avşar boyunun xələc tayfasına mənsub olan obalardandır. 1905-1906-cı illər hadisələri dövründə ermənilər azərbaycanlıları qovmuş, kəndi isə dağıtmışlar.

Qiyaslı – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidədir. Tatar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 25 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə, Bərgüşad-Həkəri çaylarının birləşdiyi yerin 4 km-də yerləşir. 12 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Yaxınlıqda Bakı-Qubadlı şose yolu keçirdi (500 m). Qiyaslı kəndi rayonun Qaraqoyunlu, Tatar, Xocahan, Zəngilan



rayonunun Rəbənd, Yenikənd, Alibəyli, Muğanlı, İsgəndərbəyli və Vənətli kəndləri ilə qoşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 12 ev, 50 nəfər əhali olmuşdur. Kənddə Muncuqlu düzü, Şor dərə və s. yer adları, Xanim qız piri vardı.

Yaşayış məntəqəsi Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altınca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış Qiyaslı nəslə tərəfindən bina edildiyi üçün belə adlanmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı deyilir.

Qollu – Kəlbəcər və Laçın rayonları sərhədində dağ. Mixtökən silsiləsindən dır. Dəniz səviyyəsindən 2536 m hündürlüyüdədir. Dağın adı coğrafi ədəbiyyatda səhvən Qollu getmişdir, əslində Göllüdağ olmalıdır. Dağda göl olmasına görə belə adlandırılmışdır.

Qoparan – Zəngəzur silsiləsində dağ. Sisyan rayonu ərazisində, Murxuz kəndinin üstündə, Qırxlar dağının yaxınlığındadır. Əslində Qomaran olmalıdır. Fars dilindəki "qom" (dərə, vadi) və türk dillerindəki "aran" (qişlaq) sözlərindən ibarət olub dərədə, vadidə heyvan saxlanılan yer mənasını daşıyır. İslamsūnas, tarixçi alim Bəhlul Behcət 1938-ci ildə nəşr olunan "Qaçaq Nəbinin tarixi" əsərində bu dağda Qaçaq Nəbinin sığınacaqlarından biri olduğunu göstərir.

Qorçibək – Sisyan rayonunda kənd adı. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd kimi göstərilir. Ehtimal ki, Qorçibəy şəxs adındandır. Şəxs adı isə türk dillerində qorçı "silah daşıyan", "sultan qvardiyasının üzvü", monqolca xorçı "atıcı" sözündəndir. Türkiyədə, Ermənistanda və Cənubi Azərbaycanda bu sözdən düzəlmüş çoxlu toponimlər vardır.

Qorçu – Laçın rayonunda kənd. Qorçu çayının sahilində, Mixtökən silsiləsinin yamacındadır. Qorçu kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimalda, rayonun 65 km-də, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından La-

“Qarabağ”

*Iltifat eyləmədi mehrsiz
ol ay mana,
Almadı pərdəni şol
dilləri-hərcay mana.
Atmadı tirini peyvəsta
qaşı yay mana,
Arizin açmadı ol
qöncəyi-həmray mana.
Qılmadı mehr vəfa
mahi-dilaray mana.
Salmadı sayəsin ol
mehr humsay mana.
Heç mevl eylamadı
bəcceyi-Ənqav mana.
Muxtəsər, eylədi çox
zülm şəhənşay mana.
Kim olur nari-məhəbətə
ki, bir tay mana.
Daglayıbdır mənİ
bir laləuzarı-Qarabag.
Yandırıbdır mənİ
bir nari-Nigari Qarabag.*

Mirhəmzə Seyyid
Nigari (1815-1885)



“Qarabag”

*Yandı canım gecələr,
gəlmədi ol məh nə üçün.
Almadı pərdəni sol,
mehri-səhərgah nə üçün?
Neyləyim, olmadı bir dəm
bəna həmrəh nə üçün.
Eylədi cah yerim mahi-
fələk cah nə üçün?
Sormadı hali-pərişanımı ki,
gah nə üçün,
Yandım atəşlərə, ol
olmadı agah nə üçün?
Baqmadi bir bana bin
söylədim, Allah nə üçün.
İltifat etmədi, ey vah,
şəhinşah nə üçün?
Yetmədi dadıma ah,
eylədim ey vah, nə üçün,
Söyləmən siz bana kim,
ərşi yaqar ah, nə üçün?
Dağlayıbdır məni
bir laləuzarı-Qarabag,
Yandırıbdır məni
bir nari-Nigari-Qarabag.*

Mirhəməzə Seyyid
Nigari (1815-1885)

çin-Kəlbəcər şose yolu keçir. Kənd Ardışlı, Elalı, Bazar düzü, Sarı yoxuş, Keşikçi, Şirşır kimi dağların əhatəsin-dədir. Kəndin qarşısında meşə zolaqları uzanır. Qorcu kəndi Zagaltı, Oğuldərə, Lolabağırlı, Korcabulaq, Qara-bəyli kendləri ilə qonşudur. Kənddə işgala qədər (1992) 2 orta məktəb, klub, mədəniyyət evi, kitabxana, xəstə-xana, poçt, mağaza və digər sosial obyektlər var idi. 157 ev, 940 nəfər əhali olmuşdur. Qorcu kəndində Talanın dərəsi, Qoşa bulaq və s. yer adları vardır. Kənddə qə-dim qəbiristanlıq və orada bir türbə vardır. Kəndin qar-şısında Qarağatlıq meşəsində Alban dövrünə aid tikili olmuşdur.

Kəndin adı qorcu (silah daşıyan) sözündən olub, "qo-ruyan, qoruyucu" deməkdir. Toponim Qorcu şəxs adı ilə izah edənlər də vardır. Qorcu XIV-XVIII əsrlərdə Azərbaycanda xüsusi mühafizə dəstələrinin döyüşcüsünə, sa-ray qvardiyasına deyilirdi. Səfəvilər dövründə qorçular müxtəlif vəzifələr daşıyırlılar.

Qorcu – Laçın rayonu ərazisində çay. Şəlvə çayının sol qolu. Qorcu kəndinin ərazisində axdığı üçün belə adlanmışdır.

Qorugundağ – Laçın rayonu ərazisində dağ. Qarabag silsiləsinin yamacındadır. Dəniz seviyyəsindən 2398 m hündürlükdədir. Əsl adı Qoruqdağı. Oronimin qədim türk dillərindəki qoriqan (möhkəmləndirilmiş yer) sö-zündən olduğu ehtimal edilir. Digər məlumata görə isə dağ burada qoruq otlaq sahəsi olmasına görə belə adlanmışdır.

Qotursu – Gorus rayonu ərazisində müalicə əhəmiyyətli bulaq adı. "Qotur" və "su" sözlərindən əmələ gə-lən mürəkkəb quruluşlu hidroponimdir. Dəri xəstəlik-lərinin müalicəsində əhəmiyyətli olduğuna görə yerli əhali tərəfindən bu cür adlandırılmışdır.

Qoşabulaq – Sisyan rayonunda kənd adı. Bazarçayın sağ sahilində səfali bir yerdə salınmış, lakin çoxdan xaraba qalmış bir kənddir. "Qoşa" və "bulaq" sözlərindən yaranmışdır. Kəndin yaxınlığında qoşa bulaq qaynadığı üçün toponim belə adlandırılmışdır.

Qoşasu – Laçın rayonunda kənd. Qoşasu kənd inzi-bati ərazi dairəsinin mərkəzidir. Rayonun 50 km-də, də-



niz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Kənd Həkəri çayının sol sahilində, Qabaqtəpə dağının ətəyində yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, klub, mədəniyyət evi, 2 mağaza, ATS, poçt və digər sosial obyektlər var idi. 100 ev, 658 nəfər əhali olmuşdur. Qoşusu kəndində Sarı qaya, Sarı bulaq, Qasımın bulağı, Həsimin bulağı, Palçıqlı bulaq, Həmzənin bulağı və s. mikrotoponimlər vardır. Kənddə Düldül adlanan yerdə, deyilənə görə, Həzrət Əlinin Düldül atının daşın üzərində ayaq izi var. Kənddə tarixi naməlum 3 böyük kurqan vardır. Yaşayış məntəqəsi Qoşusu adlanan yerdə (Həkəri və Hoçaz çaylarının arasında) salındığına görə belə adlanmışdır.

Qoşkuradağ – Qafan rayonunda dağ adı. Toponim təhrif edilmişdir. Əslində "qoşa kürək dağ" olmalıdır. Yanaşı, iki haça dağ mənasındadır.

Qovuşuq – Laçın rayonunda kənd. Mıxtökən silsiliəsinin və Nərdivan dağının ətəyində, Qızıl Qayanın dibində, iki çay arasındadır. Hacıxanlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 65 km-də, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qovuşuq kəndi Kəlbəcər rayonu ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 52 ev, 380 nəfər əhali olmuşdur. Kənddə müalicə əhəmiyyətli bulaqlar vardır.

XIX əsrde Gilətaq kəndindən köcmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mıxtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayını əmələ gətirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Qovuşuq XIX əsrde Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. Kənd iki çayın qovuşduğu yerdə salındığına görə belə adlandırılmışdır.

Qovşud – Qafan rayonunda kənd. Qafan rayonunun Gığı dərəsi bölgəsində kənd. Qafan şəhərindən 15 km şimal-qərbdə, Gığı çayının sağ sahilində, Zeyvə qalasıının yaxınlığında yerləşir. Qovşud adı ilə bağlı toponomislərə Azərbaycanda (Cəbrayıł rayonu), Türkiyədə (Maraş bölgəsində Kavşut kəndi və Çorun bölgəsində Kavşut qəsəbəsi) və Türkmenistanda (Qovşut, Qovşutbənd,

“Qarabag”

Dari-mehr üzrə gərək
qəsd şirin can edəyim,
Dili sərdarə çəkib
söyqləs qurban edəyim.
Cigəri parələyib,
bagrı qızıl qan edəyim,
Dəmbədəm əşk dokub
xuni-dil əfşan edəyim.
Canı atəskədəyi-eşqdə
suzan edəyim,
Yandırıb xaneyi-variyatı
viran edəyim.
Gecələr tabəsəhər,
dəmbədəm əfqan edəyim,
Gülü-məqsud açıla
dərdimə dərman edəyim.
Ey Nigari, nə qədər
sirrimi pünhan edəyim,
Yandı canım anı bu
nəzmlə şayan edəyim.
Dağlayıbdir məni
bir laləuzarı-Qarabag,
Yandırıbdir məni
bir nari-Nigari-Qarabag.

Mirhəmzə Seyyid
Nigari (1815-1885)



Qovşudyap, Qovşud xan qala) rast gəlindiyini nəzərə alaraq, söyləmək olar ki, Qovşud sözü tayfa adı ilə bağlıdır. Qovşud kəndinin toponimləri: Axçağıl, Xatin çeşmə, Əsəb düzü, Ərkətan, Zeyvə çiməni, Kolavat, Molalı körpüsü və s. Kənddə 1886-ci ildə 163, 1914-cü ildə 320, 1931-ci ildə 200, 1986-ci ildə 350 nəfər əhali yaşamışdır.

Qovşud kəndi də Zəngəzurun digər kəndləri kimi 1918-20-ci illərdə ermənilər tərəfindən dağıdılmış, kənd əhalisinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanlar isə Naxçıvana qaçış getmişlər. Qovşud kəndində 1933-cü ildə kolxoz qurulmuş, 1961-ci ildə isə Qovşud kolxozu Kürdükan erməni kəndinə birləşdirilmiş, kolxozun bütün təsərrüfatı həmin kəndə verilmişdir. 1988-ci ildə kənddə 43 ev olmuş, 357 nəfər adam yaşamışdır.

1988-ci ilin dekabrında Qovşud camaati deportasiya olunmuş, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Xızı, Dəvəçi və s. rayonlarda məskunlaşmışlar.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Kavçut adlandırılmışdır.

Qozlu – Laçın rayonunda kənd. Qarabağ silsiləsində, Sarı baba və Qırıqız dağlarının arasında yerləşir. Qozlu kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-şərqdə, rayonun 40 km-də, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Laçın-Şəlvə şose yolu keçir. Qozlu kəndi şimaldan İpək, Tingə, şərqdən Haxnəzər, Təzəkənd, cənub-qərbdən Aybazar, Bülündüz kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 70 ev, 280 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsi XVIII əsrədə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ətrafında böyük qoz bagları var.

Qubadlı – Qubadlı rayonunun mərkəzi. Bərgüşad (Bazarçay) çayının sahilində, Qarabağ yaylasının cənub-şərqi qurtaracağında yerləşir. Toponim Şahsevən tayfa birliyinə daxil olan Bəydililərin Kobatlı (qubadlı)



tirəsinin adındandır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi general P.S.Kotlyarevski xidməti müqabilində Hacı Ağalar bəy adlı birisi-nə vermişdi.

Qubadlı rayonu – Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Rayonun ən hündür yeri Topağac yüksəkliyidir (dəniz səviyyəsindən 2003 m yüksəklikdə). İqlimi müləyim kontinentaldır. Ərazisin-dən daim axarlı Həkəri və Bərgüşad çayları keçir. Yazı düzü deyilən böyük əkin sahəsi var. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Hadrut rayonları, şərqdən Cəbrayıł rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Bakı şəhərindən 387 km məsafədə yerləşir.

XVIII əsrde Qarabağ xanlığının ərazisinə daxil idi. Sonralar o, Zəngəzur mahalının, daha sonra Yelizavetpol (Gəncə) quberniyasının tərkibində idi. Qubadlı rayonu 1933-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, lakin 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Əhalisi azərbaycanlılardan ibarətdir, 93 kənddə və rayon mərkəzi olan Qubadlı şəhərində məskunlaşmışdır. Sahəsi 802 km^2 , 7860 şəxsi evi və əhalisi 31504 nəfərdir (2005-ci ilin yanvarına olan məlumat). Kəndlərin əksəriyyəti Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardı. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işgala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıq inkişaf etdirilirdi. Son il-





lər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.

Rayonda 111 mədəni-maarif müəssisəsi, 125 ticarət, 96 ictimai-işə, 25 məişət xidməti müəssisəsi, 81 məktəb, 86 səhiyyə müəssisəsi, 60 kitabxana, 28 klub və mədəniyyət evi, 32 rabitə müəssisəsi, ATS, tarix-diyarşunaslıq muzeyi, 31 süd-əmtəə ferması, üzümün ilkin emalı zavodu, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, asfalt zavodu, tikiş fabriki, mərmər sexi, daş karxanası və Azərbaycan Neft-qaz avtomat təcrübə zavodunun filialı fəaliyyət göstərirdi.

Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii magaralarda, sığınacaqlarda insan fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.

Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi-məişət nümunələri, əmək alətləri təsdiq edir. Tapılmış maddi-mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.

Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaca", "Koroglu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.

Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrlıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamış,

dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.

1993-cü ilin avqust ayının sonuna dək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Laçın, Ağdam, Fizuli, Cəbrayıł rayonları işğal olunduqdan sonra faktiki yarımmühəsirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 30-31-də erməni təcavüzkar qüvvələrinin işgalinə məruz qalmışdır. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş, respublikanın 28 şəhər və rayonunda məcburi köckün kimi məskunlaşmışdır.

Rayonun 1,2 milyard ABŞ dolları dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işgalçıları tərəfindən talan edilmişdir.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandırlar.

Son əsrдə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına sanballı töhfə vermiş, yüksək ad-sən qazanmış akademik Möhbətli Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.

Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı vardır.

Torpaqlarımızın erməni təcavüzündən qorunması uğrunda döyüşlərdə igidlik göstərən Qubadlı oğullarından 10 nəfəri – Əliyar Əliyev, Vasili Əliyev, Kərəm Mırzəyev, Ələkbər Əliyev, Aslan Atakişiyev, Bəylər Ağayev, Səfa Axundov, Kazımağa Kərimov, Aqil Məmmədov və Fəxrəddin Cəbrayılov Azərbaycan Respublikasını Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Qundanlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sağ sahilində, dağətəyi ərazidədir. Məlikəhmədli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 25 km-də, də-





niz səviyyəsindən 1025 m hündürlükdə yerləşir. 57 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Qundanlı kəndi Balahəsənli, Teymur Müskanlı, Novlu, Əliquluuşağı və Məlikəhmədli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 12 ev, 46 nəfər əhali olmuşdur. Kənddə Ağ dərə, Kuyul, Dərbənd, Qaraxan bağı, Araşqın təpə, Çomçəli dərə, Daqan düşən, Qaya arası, Sal daşın düzü, Ərəb yurdu, Qarğuluq, At aqlı, Kalafalıq, Mayak dərəsi və s. yer adları, qədim qəbiristanlıq və kahalar vardır. Toponim Qundanlı nəslinin adı ilə bağlıdır.

Başqa bir versiyaya görə, toponim Hun tayfalarının adı ilə bağlıdır. Zəngəzur ərazisində hunlarla bağlı digər yer adları da (Qafan rayonunda Hünüt, Gorus rayonunda Hunzirək) mövcuddur. İnqilabaqədərki ədəbiyyatlar da kəndin Qundanlı Müskanlı, Daşaltı, Əzizobası, Şərifli adlarına rast gəlinir. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış üzvü olmuş Tofiq Hüseynli bu kənddə doğulmuşdur.

Qurbantəpə – Qubadlı rayonu ərazisində dağ. Dəniz səviyyəsindən 1025 m hündürlükdədir. Əliquluuşağı kəndindən qərbdədir. Keçmişdə uzun müddət quraqlıq olduqda havaların yağmurlu keçməsi, məhsulun bol olması üçün hündür yerdə qurban kəsilərdi. Dağ məhz bu cür mərasimlər keçirilən müqəddəs yer sayıldığına görə belə adlanmışdır. Laçın rayonu ərazisində Qurbankəsili dağı da var.

Qurdqalaq – Gorus payonunda kənd. Gorus rayon mərkəzindən 40 km cənub-şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, meşəliyin içərisində yerləşmişdir. Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Türkiyənin Qars əyalətinin Ərdəhan dairəsində də Kurdqala adlı kənd vardır. Çox güman ki, Gorusa gətirilmə adıdır. "Qurd" və "qalaq" sözlərindən ibarət olub türk xalqının totemi olan qurdların (yəni türklərin) məskəni mənasındadır. İslamşunas, tatixçi alim Bəhlul Əfəndi Behcət 1938-ci ildə nəşr olunan "Qaçaq Nəbinin tarixi" əsərində kəndin adını Qurdqalası kimi göstərir. Kəndin

adının bəzi mənbələrdə Qurdqulaq kimi göstərilməsi yanlışdır.

Kənddə 1886-ci ildə 35, 1905-ci ildə 54, 1914-cü ildə 200, 1931-ci ildə 58, 1980-ci ildə 280 nəfər azərbaycanlı əhali yaşamışdır.

Toponimləri: Qızılqaya, Bəbirin yeri, Uzun güney, Bəxtiyar dərəsi, Almalıq, Soyuq bulaq, Ağa çayı, Qible daşı və s.

1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağdırılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışdır. Sovet hökuməti qurulduğdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər. Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. 1988-ci ildə kənddə 55 təsərrüfat, 150 nəfər əhali olmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s. sosial obyektləri var idi.

1988-ci ilin noyabrın sonlarında Qurdqalaq kəndi ermənilər tərəfindən zorla boşaldılmış, kolxozun və kənd camaatının bütün əmlakı, o cümlədən evləri əllərindən alınmışdır. Hal-hazırda Qurdqalaq kəndinin sakinləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Beyləqan, Qubadlı və Füzuli rayonlarında məskunlaşmışlar. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Kurtkullak adlandırılmışdır.

Qurtlar – Sisyan rayonunda kənd adı. Azərbaycanda Bərdə və Ağdam rayonlarında Qurdlar kənd adları ilə mənşəcə eynidir. Kəngərlərin Qurtlar tayfasının adını əks etdirir. 1918-ci ildə əhalisi qovulduğandan sonra kənd dağılmışdır.

Quşçu – Laçın rayonunda kənd. Dağlıq ərazidədir. Quşçu kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 47 km-də, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Quşçu kənddən Mirik, Sadınlar və Qarqışlaq istiqamətində şose yolu keçirdi. Kənddə işgala qədər (1992) 2 orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, 2 mağaza, in-





zibati bina və digər sosial obyektlər var idi. 148 ev, 630 nəfər əhali olmuşdur. Quşçu kəndində Arix yeri, Musa yurdyu, Həşumkahası, Quşçu qalacığı, Mis yeri, Fındıqlı bulağı, Bayram dərəsi, Boz dağ, Biçənək, Qızxanım bulağı və s. yer adları vardır. Kənddə Böyükbulaq, Korcabałaq, Qalacıq, Sadınlar qalası, Qara dam, Pir, Ev damı, Deyirman, kurqanlar kimi tarixi adidələr vardır.

Yerli sakinlərin verdiyi məlumatə görə, vaxtilə kənddə olan ovçular qızılquş saxladıqlarına görə kənd belə adlandırılmışdır.

Başqa bir fikrə görə isə kənd türkdilli Quşçu tayfasının adını eks etdirir. Məmmədhəsən Baharlı quşçuların qara hunların Quşan tayfasına mənsub olduğunu qeyd edir. Daşkəsən, Yevlax, Goranboy, Şamaxı, Qafan, Qazax rayonlarında eyni adlı kəndlər, Gədəbəy (Quşçunun yahı), Xocavənd (Quşçular dağı), Xocalı (Quşçular çayı), Göy-göl (Quşçu çayı) rayonlarında Quşçu tayfasının adı ilə bağlı toponimlər vardır.

Quşçulu – Qafan rayonunda kənd. Qafan rayon mərkəzindən 12 km şimal-şərqdə Oxçu çayının sağ sahilində yerləşir. Meşə və dağlarla əhatə olunmuşdur. Kəndin adının mənası qədim türk mənşəli Quşçu tayfasının adı ilə bağlıdır. Quşçular geniş arealda yayılmış güclü etnik birlik olub Hunların aparıcı tayfalarından sayılırdılar.

Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 149 nəfər, 1886-ci ildə 221 nəfər, 1914-cü ildə 93 nəfər, 1931-ci ildə 109 nəfər, 1986-ci ildə 450 nəfər əhali yaşamışdır.

1918-ci ildə kənd ermənilər tərəfindən dağdırılmış, əhali Ordubada qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi kəndə qayıtmış, təsərrüfatı bərpa etmiş, 30-cu illərdə kənddə kolxoz qurulmuş və ibtidai məktəb açılmışdır. 1949-cu ildə kənd ləğv olunmuş, əhalisi isə Davıdbəy qəsəbəsinə köçürülmüşdür.

Quşçulu kəndində bir sıra toponimlər bu yerlərin qədim mübarizə meydanı olduğunu göstərən tarixi dəlillərdir: Bəzz qalası, Qanlı zəmi, Cavidan qalası, Kilid darvazası, Gəzbel dağı və s.

1988-ci ildə Zəngəzurun digər kəndləri kimi Davıdbəy qəsəbəsi də (Quşçulu) ermənilərin dövlət siyaseti

səviyyəsinə qaldırılmış deportasiya aktının qurbanı olmuş, kənddə yaşayan 450 nəfər azərbaycanlı öz ata-baba yurdlarından qovulmuşlar.

Quyudərə Xəştəb – Zəngilan rayonunda kənd. Dağlıq və dağtəyi ərazidə, Yeməzli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 18 km-də, dəniz səviyyəsindən 1900 m hündürlükde yerləşir. Ərazisində Süsən dağı və Süsən meşəsi vardır. Quyudərə Xəştəb kəndi Orta Yeməzli, Yuxarı Yeməzli, Gilətag, Seyidlər və Qafan rayonunun Həyərək kəndləri ilə qonşuluqdadır. Kənddə işgala qədər (1993) ibtidai məktəb, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 24 ev, 95 nəfər əhali olmuşdur. Quyudərə Xəştəb kəndində Ağalarbəyli, Çimənlər, Damındalı, Bərəfir dərələri, Ağ yoxuş təpəsi, Şirin bulaq, Şərəfali bulağı, Qızlar bulağı və s. yer adları vardır.



Toponim quyu, dərə və fars mənşəli xəştəb (səkkiz bulaq) sözlərindən ibarət olub, "dərənin dibindəki səkkiz bulaq" mənasındadır. Keçmişdə burada Xəştəb adlı iki kənd vardı. Fərqləndirilməsi üçün biri Sarıllı Xəştəb (Sarıllı kəndi yaxınlığında Xəştəb), digəri isə Quyudərə Xəştəb (Quyudərə adlı yerdəki Xəştəb) adlanmışdır.

Quzey Dəyhan – Laçın rayonunda kənd adı. Qara Murtuza bəyin 30-dək yurd yerlərindən biridir. Dəyhan kəndindən çıxan ailelər tərəfindən salınmışdır. Yerli sahələrin verdiyi məlumatə görə, Dəyhan fars dilindəki dəhan sözündən götürülüb "ağız" mənasındadır. Dəyhan kəndi iki dərənin arasında ("ağzında") yerləşdiyi üçün belə adlandırılmışdır.

Quzey Dəyhan kəndində 1924-cü ildə 20 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Quzeykab – Gorus rayonu ərazisində dağ. Mürəkkəb quruluşlu bu oronim 2 tərkib hissədən düzəlmüşdür: "Quzey" şimal, ərazinin gün tutmayan hissəsi və "kab" aşırı mənalı, keçid kimi düşünülən dağ aşırımı, yol, keçid sözlərindən ibarət olub dağın yerləşdiyi istiqaməti bildirən toponimdir.



Laçın şəhərindən
görüntü

Laçın – Zəngəzurda şəhər, eyniadlı rayonun mərkəzi. Kiçik Qafqaz dağlarının cənub yamacında, Qarabağ silsiləsinin ətəyindədir. 1924-cü ilin əvvəllərində qəza mərkəzi kimi Abdallar poçtu və Qarıkaha kəndinin üstündə, Laçın dağının yamacındaki maili düzənlikdə bünövrəsi qoyulmuşdur. Laçın şəhər ərazi dairəsinin mərkəzidir. Şəhər dəniz səviyyəsindən 3594 m hündürlükdə yerləşir. Şəhərin içərisindən Şuşa-Laçın yolu keçir, cənub-qərbindən Həkəri çayı axır. Şəhər şimal-qərbdən Qarıkaha kəndi, şimaldan Yuxarı Laçın və İşıqlı dağı, cənub-qərbdən Dəvəyurdu, cənubdan Dəyirman dərəsi və Laçın dağı, Tat dərəsi ilə əhatə olunmuşdur. Şəhərdə işgala qədər (1992) 2 orta məktəb, internat məktəbi, texniki peşə məktəbi, 2 uşaq bağçası, Baza Tibb texnikumunun 2 filialı, 10 mədəni-maarif müəssisəsi, 5 səhiyyə obyekti, 40 ticarət müəssisəsi, 15 sənaye obyekti, Avtovağzal, Maşınqayırma, Alimünium zavodlarının filialları, As-

falt zavodu, Yağ-pendir zavodu, Beton zavodu, bir neçə kombinat, inzibati binalar və digər sosial obyektlər var idi. 3175 ev, 11500 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsi yaxınlıqda yerləşən dağın adı ilə Laçın adlandırılmışdır. Laçın (yalçın) sözü türk dillərində alınmaz, sıldırıım, hündür sərt qayalıqlara deyilir.

Laçinkənd – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyindədir. Toponim Laçın və kənd sözlərinin birləşməsindən yaranmışdır.

Lazımlar – Qafan rayonunda kənd. Xarabalıqları indiki Noraşennik kəndinin yaxınlığındadır. 1897-ci ildə burada 9 nəfər azərbaycanlı yaşadığı qeyd olunur. Kənd XX əsrin əvvəllərində dağıdılmışdır.

Lehvaz – Mıgırı rayonunda kənd. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Leqvas kimi göstərilmişdir. Mıgırı rayon mərkəzindən 6 km şimal-qərb-

də, Mığrı çayının sol sahilində yerləşir. Toponim kəndin yerləşdiyi ərazinin dəvə hörgücünə bənzərliyindən yaranmışdır. "Leh"- (löh) dəvə və qədim türk dillərində bays (vayz) "sıldırım" sözlərindən ibarət olub, "hörgüt formalı sıldırım" mənasındadır.

Mığrı rayon mərkəzindən 6 km şimal-şərqdə Mığrı çayının sol sahilində yerləşmişdir. Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1914-cü ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Zəngəzurun digər azərbaycanlı kəndləri kimi, ermənilər Lehvaz kəndini də yandırmış, dağıtmış, kənddə 200-dən artıq insani qətlə yetirmişlər. Qalan insanlar isə öz yurd-yuvalarından didərgin salınmışlar. 1922-ci ildən başlayaraq, kənd camaatı yavaş-yavaş Lehvaza qayıtmış və artıq kənddə məskunlaşmış ermənilərlə birgə yaşamaq məcburiyyətində qalmışlar. Lehvaz kəndində orta məktəb, mədəniyyət evi, klub, kitabxana, tibb məntəqəsi var idi. 1988-ci ilin sonlarında Lehvaz kəndinin 1002 nəfər sakini erməni millətçiləri tərəfindən silah gücünə öz doğma yurdlarından qovulmuşlar.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Leyvaz adlandırılmışdır.

Lolabağırlı – Laçın rayonunda kənd. Məməliçayın (Quruçayın qolu) sahilində, Qəbirli dağının ətəyindədir. Qarabəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 75 km-də, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Laçın-Kəlbəcər yolunun sağ tərəfindədir və bir tərəfdən Kəlbəcər rayonu ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 60 ev, 328 nəfər əhali olmuşdur. Kənddə qədim qəbiristanlıqda at heykəli. 2.5-3 metr hündürlüyündə üstü yazısız qəbirüstü abidələr var idi.



Quşçu kəndində
bulaq abidə



Adın yerli əhali arasında Lələbağırlı variantı da işlənir. Kənddə söylənən bir rəvayətə görə, Lələ adlı bir kişinin gözünün agı-qarası Bağır adlı bir oğlu var imiş. Bir gün Bağır xəstəlenir və ölüür. Onu Qəbirli dağda dəfn edirlər. Cavan oğlunun itkisinə dözməyən ata məzardan ayrıla bilmir, gecə-gündüz orada ağlayır. Lələnin kəndə dönmədiyini görən ailə üzvləri və qohumları da gəlib Qəbirli dağın ətəyində ev tikib yurd salırlar. Zaman keçdikcə böyükən kədindən adını isə ata-oğulun şərəfinə Lələbağırlı qoyurlar.

Başqa bir versiyaya görə isə, kənd Zəngəzur bəylərindən olan Bağır bəyə mənsub olmuş və ilk zamanlarda Bağırbəyli adlanmışdır. Bağır bəyin dayıları Gəncə hakimi Ziyadoğlular olmuş və bu səbəbdən də Bağır bəy Gəncədə bir müddət dayılarının himayəsində yaşamış, təhsil almışdır. Zəngəzura qayıdanan sonra Gəncədə müraciət forması kimi geniş işlənən "lələ" sözündən çox istifadə etdiyinə görə yerliləri ona Lələ Bağır, yaxud Lələ bəy ləqəbini vermişlər. Fikrimizcə, bu da ha uğurlu izahdır.

Ləpəxeyranlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sol sahilində yerləşir. Qayalı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzinin 12 km-də, dəniz səviyyəsindən 790 m hündürlükdə yerləşir. 47 km məsafədə Həkeri dəmir yolu stansiyası yerləşirdi. Kənddə işgala qədər (1993) 1 ev, 2 nəfər əhali olmuşdur. Kədindən adı mənəsi aydın olmayan ləpə sözündən və xeyranlı etnonimindən ibarətdir. Xeyranlılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfalarından biri olmuşdur. Hazırda Türkiyədə Qaraəhməd, Ləkli və Saraklı tayfalarını birləşdirən Heyranlı (xeyranlı) tayfa itifaqı var.

Liçkvaz – Megri rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Lişkas kimi göstərilmişdir. Mığri çayın sahilində, Vartanizor kədindən yaxınlığında yerləşirdi. Kənddə 1831-ci ildə 5 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı əhali yaşamışdır. Kədindən adı ermənicə "liç", "lişk" "kol" və türk-monqol dillərində bays – "sildirim" sözlərindən ibarətdir.


Megriçayın bir qolu Lizikçay, digeri Lişikvazçay adlanırdı. İndi kəndə ermənicə Liç adı verilmişdir.

Lök – Migri rayonunda kənd. Rayon mərkəzindən 9 km şimal-şərqdə, Migri çayının orta axınının sol sahilində yerləşmişdir. Bəzi mənbələrdə Lök kəndi iki hissədən: birinci Lök, yəni Aşağı Lök (aşağı Vartanadzor) və Yuxarı Lökdən (buraya Yuxarı Vartanadzor və Seyidlər kəndləri daxil olmuşdur) ibarət kənd kimi göstərilir. XVI əsrədə Türkiyənin Lək vilayətindən gəlmış türklərin Vartanidzor deyilən ərazi-də məskunlaşması nəticəsində yaranmış kənddir. Əsil adı Lək.

Dəniz səviyyəsindən 1814 metr yüksəklikdə yerləşir. 1831-ci ildə kənddə 136 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-ci ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər əhalisi olmuşdur.

1918-ci ildə Andranikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı kəndlərini dağıdıb yandırıldıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən Migri rayonunun azərbaycanlı kəndlərinə hücum edib. Mənbədə göstərilir ki, I Lök kəndində 100 tüstü, II Lök kəndində 60 tüstü dağıtmış və 200 nəfər əhalini qətlə yetirmişlər.

Lök kəndi bir neçə il sahibsiz qalmış, xarabalığa çevrilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduğandan sonra tədricən rayonunun azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına qayıtmaga başlamışdır. Lök kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmışdır. 1926-ci ildə onların sayı 187 nəfərə, 1931-ci ildə 243 nəfərə çatmışdır. Kəndə qayıtmış dindərginlər əvvəlcə dağıdılmış yaşayış binalarını bərpa etməyə, təsərrüfatı dirçəltməyə başlamışlar. Milli ayrı-seçkiliyə baxmayaraq, kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino qurğusu, məşət xidməti emalatxanası təşkil edilmiş, tibb məntəqəsi açılmışdır. 1988-ci ildə kənddə 90 ev var idi, 600 nəfər azərbaycanlı əhali yaşayırırdı. 1988-ci ilin noyabrında ermənilər rayonun partiya, sovet və inzibati orqanlarının



Aşağıçay şəlaləsi.

Migri rayonu,
Lök kəndi



*1918-ci ilə qədər
Qafan rayonundakı 130
yaşayış məntəqəsinin
104-də azərbaycanlılar,
yalnız 26-da ermənilər
yaşamışlar.*

**“Zəngəzur”
kitabından**

zoraklıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin min nəfərdən çox əhalisini, uşaqlara, qadınlara, qocalara məhəl qoymadan bir həftə ərzində qaçmağa məcbur etmişlər. Kənddə kolxozun bütün mülkiyyəti, kolxozçuların evləri, bağları və ev əşyaları əllərindən alınmışdır.

Lök kəndinin toponimləri: Soyuq bulaq, Qara su, Kəspər çeşməsi, Seyid Əhməd çeşməsi, Selaxulu çeşməsi, Top yaylığı, Bəddə zəmi, Gen dərə, Nəcəfxan dərəsi, Tuğut kəfşəni və s.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 18.06.1960-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Vartanadzor adlandırılmışdır.

Lülpər – Laçın rayonu ərazisində dağ. Dağın adı keçmişdə sitayış yeri olmuş Lülpər pirinin (palid ağaclarından ibarət) adı ilə bağlıdır. Digər məlumatata görə isə lülpər “şış” mənasında işlədirilir və “şış uclu dağ” deməkdir. Fikrimizcə, toponim ilkin variantda “Lülə pir” formasında olmuşdur. Dağın lüləsində (şış üçündə) yerləşən pir mənasındadır.

Mac – Gorus rayonunda kənd. 1827-ci ildə 55 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. XX əsrin 30-cu illərində kənd Yerisatum erməni kəndi ilə birləşdirilmişdir.

Mağara ibadətgah – Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyarətgah. Kəndin şimal tərəfində qranitli konqlomerat qayahıda inşa edilmiş mağara. Tikili idə ibadətə gələn camaatin toplaşlığı salon, qarşı tərəfdə isə hündürlüyü təqribən 1 m-ə yaxın səhnə vardi. Səhnənin ortasında elə həmin qayanın özündən yonulmuş stulu əvəz edən iki şaquli çıxıntı, hündürlüyü 10 m-ə çatan tavanın bərabərində yenə də qayadan yonulub açılmış iki pəncərə, həm də giriş üçün açılmış qapı vardi. Tarixi haqqında məlumat yoxdur. Güman etmək olar ki, (qədimliyinə görə) alban abidələrindəndir.

Mahmudbulağı – Laçın rayonunda kənd adı. Kəndin adı Mahmud adlı şəxs və yerləşdiyi ərazidən qaynayan bulaqla bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 14 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əla-qədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Mahmudlu – Qubadlı rayonunda kənd. Bərgüşədin sol sahilində, dağlıq ərazidədir. Mahmudlu kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzin-dən şimalda, rayonun 3 km-də, dəniz səviyyəsindən 400-800 m hündürlükdə yerləşir. Kəndin içərisindən Qubadlı-Gorus şose yolu keçir. Mahmudlu kəndi Qubadlı şəhəri, Qayalı, Hacılı və Xudular kəndləri ilə qonşudur. Kəndin qərb hissəsində Qara qaya, Qızıl qaya, şimal və şərqi hissəsində Yazı düzü yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, 3 mağaza, ATS, tibb məntəqəsi, rabi-tə şöbəsi və digər sosial obyektlər var idi. 240 ev, 998 nəfər əhali olmuşdur. Mahmudlu kəndində Qara qaya, Şüs qaya, Sarı qaya, Ağ qaya dağları; Keçəl təpə; Yazı düzü, Qayalı yastanı, Döllək düzənləri; Şirin bulaq, Molla bulağı, Nov bulağı, Teştixan, Kosalar bulağı kimi yer adları vardır. Kəndin 2 km qərb istiqamətində, Bərgüşad çayının sağ sahilində "Qoçlar" adlanan qədim tarixi abidə kompleksi, mərkəzində "Seyid Mir Yusif" qəbirüstü abidəsi, kəndin cənub-qərbində isə iki qəbiristanlıq vardır.

XVI-XVII əsrlərdə Türkiyə ərazisində Van gölündən şərqdə yaşamış, sonralar bir hissəsi Cənubi Qafqaza gəlmış kürddilli mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqələrindəndir. Əhalisi yerli azərbaycanlılara qarışaraq tam assimilyasiya olunmuşdur. Etnonim bəzi kəndlərin adlarında Kurd Mahmudlu kimi əksini tapmışdır. Qarabağda qışlayan, yayı Zəngəzurda keçirən bu tayfa Əliəsgərli, Musaxanlı, Nəziralılı, Heydərli, Bəbirli, Əlihüseynli, Kərbəlayı Əlili, Əlişirəli və Sovxanlı tırələrindən ibarət idi. Millət vəkili Ülvi Quliyev soykökü etibarı ilə Mahmudlu kəndindəndir.

Mahmudlu – Qafan rayonunda kənd. Qafan rayon mərkəzindən 27 km şimal-qərbdə, Gığı və Keypəşin kəndlərinin arasında, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Kəndin vaxtilə Cəbrayıł rayonunun Mahmudlu kəndinin yaylaq yeri olduğu, sonralar isə qışlağa qayıtmayan ailələrin məskunlaşması nəticəsində yarandığı söylənilir.



Şahidlərin ifadəsinə və rəsmi sənədlərə əsasən Zəngəzur qəzasında 115 müsəlman kəndi dagidilmişdir. Bu kəndlərdə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş, 794 qadın, 1060 kişi, 426 uşaq yaralanmışdır. Bütün qəza üzrə 10068 nəfər müsəlman öldürülmüş və şikət edilmişdir.

“Zəngəzur”
kitabından



Topomorfantın mənəsi XV-XVII əsrlərdə Türkiyədən, Van gölü ətrafında yaşamış, sonradan şıəliyi qəbul edərək Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə əlaqədardır. Azərbaycanda Qubadlı, Cəbrayıł, İmişli və Füzuli rayonlarında Mahmudlu kənd adları ilə mənşəcə eynidir. Statistik bilgilərə görə, kənddə 1914-cü ildə 423 nəfər yaşamış, əhalinin hamısı azərbaycanlılardır ibarət olmuşdur.

1918-19-cu illərdə ermənilər Mahmudlu kəndini iki dəfə yandırmış, kənd əhalisi isə Culfa və Zəngilan rayonlarına qaçmışdır. Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən 120 nəfəri yenidən öz doğma yurdularına qayıtmışlar.

1988-ci ilin dekabrında ermənilər tərəfindən Mahmudlu kəndi tamamilə dağıdılmış, deportasiya olunmuş kənd sakinləri isə bütün var-dövlətlərini itirərək, canlarını götürüb Azərbaycana qaçmışlar.

Mahmudlu kəndinin toponimləri: Qara qaya, Lalalı yurd, Anzin, Xırman yeri, Paxlalıq, Çay arası, Körpü qayası, Ağuşağı, Yumru daş, Novlu bulaq, Dəfin kaha və s.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 01.06.1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Çaykənd, 1991-ci ildən sonra isə Bağavank adlandırılmışdır.

Mahruzlu – Qubadlı rayonunda kənd. Həkəri çayının sahilindədir. Mahruzlu kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 19 km-də, dəniz səviyyəsindən 1373 m hündürlükde yerləşir. Akara-Laçın şose yolu kəndin yaxınlığından keçir. Muğanlı və Alaqrışaq kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, doğum evi, ATS, aptek, iki ticarət və bir iaşə müəssisəsi, poçt, əmanət kassası və digər sosial obyektlər var idi. 182 ev, 646 nəfər əhali olmuşdur. Mahruzlu kəndində "Gəyən düzü", "Gülablı bağlı" və s. yer adları vardır. Kənddə orta əsrlərə məxsus qəbiristanlıq da var idi. Kəndin adının təxminini mənəsi fars dilində aylı-ulduzlu deməkdir. Təxmin olunan məskunlaşma tarixi XVIII əs-rə aid edilir. Toponim cənubi Azərbaycanın Mafruzlu

kəndindən gəlmış eyni adlı tayfanın adından götürülmüşdür.

Maqovuz (Maqauz) – Qafan rayonunda kənd adı. XVII əsrə İrəvan əyalətinin Maku nahiyəsindən gəlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Maku toponimindən və Uz tayfasının adındandır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29.06.1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Kaxnut adlandırılmışdır.



Maqsudlu – Laçın rayonunda kənd adı. Kəndin adı Maqsud adlı şəxslə bağlı yaranmışdır. Kənddə 1924-cü ildə 29 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Malatkeşin – Zəngilan rayonunda kənd. Oxçuçayın sol sahilində, Yazı düzünün qurtaracığında, güney tərəfdə, Zəngilan şəhər inzibati ərazi dairəsinin tabeliyində, dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq baxçası, klub, ATS, məscid və digər sosial obyektlər var idi. 273 ev, 895 nəfər əhali olmuşdur.

Yerli əhali kəndin adının mənasını keçid adı ilə və maldarlıqla məşğulliyətləri ilə bağlayaraq iki cür izah edir. Toponim birinci mənada mal, at keçidi, mal-heyvan keçən yer, ikinci mənada "malat", yəni maldar insanlar və "keşin", yəni düşərgə komponentlərindən düzəldilib "maldarların düşərgəsi" anlamını verir.

Maldaş – Gorus rayonunda kənd adı. Tatev kilsəsinin cənubda Tanzaver və Avqanni kəndlərinin yaxınlığında yerləşirdi. Qafqazın hərbi topoqrafik xəritəsində (1903) və D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Maldiş kimi göstərilmişdir. Heyvandarlıqla məşğul olan insanlar iri buynuzlu malın toplandığı, saxlandığı daş qayanın yaxınlığında saldıqları kəndi bu adla adlandırılmışdır.

Malxələf – Laçın rayonunda kənd. Dəyirmənyanı çayının (Həkəri çayının qolu) sahilindədir. Malxələf inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 26 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Kəndin ərazisi 6.48 kv. km-dir. Malxələf kəndi Mazutlu, Məlikpəyə, Dəyir-



manyani, Güləbird, Fətəlipəyə kəndləri ilə qonşudur. Kəndin yaxınlığından Laçın-Akara şose yolu keçir. 59 km məsafədə Akara dəmir yolu stansiyası yerləşir. Kənddə işgala qədər (1992) natamam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət evi, 2 mağaza və digər sosial obyektlər var idi. 44 ev, 143 nəfər əhali olmuşdur. Malxələf kəndində Xırda çay, Küp yalı, Uzun yal, Zeyvə, Yataq yeri, Qara quzey, Qaraşam, Taliş pəyə, Çəltik yeri, Cabbarın düzü, Səməndilin bulağı və s. mikrotoponimlər vardır. Kənddə Sınıq körpü, İki tağlı körpü, Novkəsilənin bir tağlı körpüsü, Xəlifəqəbri ocağı, Türbə kimi tarixi abidələr var idi.

Kəndin adının mənası ilə bağlı yerli sakinlər tərəfindən iki fikir söylənilir. Yerli sakinlərin verdiyi məlumatə görə, yaşayış məntəqəsini XIX əsrə Kürdhacı tayfasından olan Xələf adlı şəxs ona məxsus mal binəsinin ətrafında saldıguna görə belə adlanmışdır. Başqa bir fikrə görə, Ərəbistandan gəlmmiş Xəlifə adlı bir nəfər bu ərazidə yurd salır və vəfat etdikdən sonra kənd onun adı ilə Mallixələf adlandırılır.

Malibəy – Laçın rayonunda kənd. Qarabag yaylasında, Minkənd çayının sağ sahilindədir. Malibəy kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 22 km-də yerləşir. Malibəy kəndi Çağazur, Ağoglan, Hüsülü, Avazlar kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, internat məktəbi, klub, kitabxana, tibb məntəqəsi, mağaza, ATS, məişət evi və digər sosial obyektlər var idi. 167 ev, 602 nəfər əhali olmuşdur. Malibəy kəndində Oruclar dərəsi, Palıdlıq dağı, Göycə dərə, Sarı bulaq, Bab oglunun yalı və s. yer adları vardır.

Keçmişdə Malibəyli, yəni Malı bəyin kəndi adlanmışdır. Malı bəy kəndin əsasını qoyan təhməzli nəslinə mənsub ailələrin başçısı olmuşdur. Şuşa rayonunun Malibəyli kəndi ilə eyni mənanı bölüşür.

Maltəpə – Qubadlı rayonu ərazisində təpəlik. Gəyən düzündə, Xocik və Padar kəndlərinin yaxınlığında, qədim ticarət yolunun üstündə yerləşir. Tacirlər, adətən, burada dayanar, gətirdikləri malları satar, yaxud dəyişərdilər. Mal satılan təpə mənasındadır.

Maralzəmi – Mığrı rayonunda kənd. Toponim "maral" və "zəmi" sözlərindən ibarət olub maral otlığı mənasındadır. Mığrı rayon mərkəzindən 12 km şimal-qərbdə, Mığrı çayının sol sahilində, mənzərəli bir yerdə yerləşmişdir. Kəndin ərazisində olan qədim tarixi abidələr bu kəndin orta əsrlərdən mövcud olduğunu sübut edir. 1831-ci ildə kənddə 118 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər, 1931-ci ildə 70, 1986-cı ildə 800 nəfər əhali yaşamışdır. 1905 və 1918-ci ildə Maralzəmi kəndi bir neçə dəfə dağıdılmış və yandırılmış, kənddə yaşayan azərbaycanlılardan 1000 nəfərə yaxın insan daşnaklar tərəfindən vəhşicəsinə öldürilmiş, yandırılmış, meyitləri təhqir olummuşdur. 1918-ci ildə Maralzəmi kəndinin sakinləri tamamilə deportasiya olunmuş, yalnız 4 ildən sonra qaçqınların ilk dəstəsi – 66 nəfər kəndə qayıtmışdır. Ermənilər tərəfindən göstərilən ciddi müqavimətə və tövədilən əngəllərə baxmayaraq, Maralzəmi kəndinin sakinləri öz doğma kəndlərində yenidən məskunlaşmış, ev-eşik qurmuş, kolxoz təşkil etmiş, klub, kitabxana, rabitə şöbəsi, tibb məntəqəsi tikmiş, özlərinə gün-güzaran yarada bilmisdilər. 1988-ci ilin noyabr ayında Ermənistən hökumətinin dövlət siyaseti səviyyəsində təşkil olunmuş deportasiya aktı nəticəsində Maralzəminin 800-ə yaxın sakini də öz doğma kəndindən didərgin salınmışdır.

Toponimləri: Xudayar çeşməsi, Bəy çeşməsi, Palan kürək dağı, Xəstə dərə, Goy təpə, Ağ zəmi, Ölü zəmi təpəsi, Xak zəmi düzü, Müşərrəf düzü, Xudayar meşəsi, Tarqulu yaylağı və s.

Görkəmlı şair-publisist, ictimai-siyasi xadim Hidayət Orucov Maralzəmi kəndində doğulub böyümüşdür.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən sonra kəndin adı dəyişdirilərək Təkkut adlandırılmışdır.

Mayis – Laçın rayonunda kənd. Hocaz çayı yaxınılığında, Qarabağ yaylasında, Hocaz dağı ilə Soyuqbulaq dağının arasında, Həkəri çayının sol sahilindədir. Sonasər kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən 28 km şimalda, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından La-



Zəngəzur qəzasında 100-dən artıq kəndin dağıdılması, yüz minlərlə mal-qaranın oğurlanması, bağların, tarlaların məhv edilməsi müsəlman qəzasının iqtiṣadi vəziyyətini dilənci kökünə salmış, 50000-dən çox qaçqın Azərbaycanın kəndlərinə pənah gətirmişlər. Sadə hesablamalara görə qəzanın azərbaycanlılarına bir milyard manatdan artıq zərər vurulmuşdur.

A.R. Dövlət Arxivisi,
(fond 894 s. 4, iş 65)



*Naxçıvan və Dərələyəzdə qanlı qırğınlar
tərədən Andranik Ərikli
dağını aşaraq 1918-ci
ilin yayında Sisyanın
qərbində yerləşən azərbaycanlı kəndlərini –
Comərdli, Ərəfsə, Murxuz, Şixlar, Dəstəgird,
Şələk, Pulkand, Şəki, Qarakilsə, Almalıq, Ağ-yol,
Armudlu, Ariqlı, Sofulu, Qıvrıq, Əlişar,
Zabahadur, Məliklər, Püsək, Şükər kəndlərini
dağıdır yandırdı.*

Azərbaycan qəzeti,
13.11.1918

çün-Alxaslı şose yolu keçir. Mayıs kəndi Sonasar, Mişni, Soyuqbulaq kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 51 ev, 220 nəfər əhali olmuşdur. Mayıs kəndində Torucun düzü, Arpaçuxurun dərəsi, Qaragov dərəsi, Saldaş, Qazanbulaq və s. mikrotoponimlər vardır. Kəndin ərazisində XIX əsrlərə aid körpü və çox sayıda kuranlar mövcud olmuşdur.

Keçmiş adı Qızxanıma toy olan. Yaşayış məntəqəsi ni Qarıqışlaq kəndində ayrılmış ailələr Qızxanıma toy olan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüştür. 1930-cu illərdə burada "Pervomaysk" kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar toponim təhrif edilərək Mayis şəklinə düşmüştür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.

Mazutlu – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Malxələf inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzində cənubda, rayonun 34 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Kəndin ərazisi 2.81 kv.km-dir. Mazutlu kəndi Malxələf, Məlikpəyə, Suarası, Səfiyan və Baldırğanlı kəndləri ilə qonşudur. Kəndin yaxınlığından Laçın-Akara şose yolu keçir. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 20 ev, 66 nəfər əhali olmuşdur. Mazutlu kəndində Çökəklər, Zogallı, Samanyolu, Yazdıq yeri, Kotan yeri, Köhnə Çinarlı, Qoşa palid, Zeynal bulağı, Mahmudun bulağı və s. mikrotoponimlər vardır.

Yerli tələffüz forması Məzitti şəklindədir. XIX əsrin ortalarında xocamusaxlı tayfasına mənsub ailələrin Mazutlu adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. I Şah Abbasın vəzirlərindən birinin adı da Mazutbəy olmuşdur. Yerli sakinlərin verdiyi məlumatata görə, kəndə dəvə ilə mazut gətirib satan zaman dəvə yıxılır, mazut dağılır və kəndi mazutlu adlandırırlar.

Meçetli – Zəngəzurda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda bu dağın hündürlüyü 8433 fut göstərilmişdir. Dağ oradakı qədim məscid xarabalığının adı ilə adlanmışdır.

Mehrili – Qubadlı rayonunda kənd. Dağetəyi ərazi-də, Yuxarı Xocamsaxlı kənd inzibati ərazi dairəsinin təbeliyində, rayon mərkəzindən 14 km cənub-qərbdə, də-niz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. Mehrili kəndi Yuxarı Xocamsaxlı, Fərcan, Göyyal, Zor və Poladlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 21 ev, 73 nəfər əhali olmuşdur. Mehrili kəndində Soyuq bulaq, Yuxarı bulaq, Büyük dib, Səki dağı, Yetər yurdu, Dəmir qayalıq, Göl yeri, Qoşa armud, Qum qazilan, Cəvizlik yeri, Kahalar, Yal yeri, Düzlər, Tayıbça, Qıraqın başı, Bahar olən kimi yer adları, Dağdağan piri və orta əsrlərə aid qəbiristanlıq vardır.

Kəndin tam adı Əyədi Mehrili. Əyədi Sarallı tayfasının qışlaqlarından biri olmuşdur. Mehrili isə orada məskunlaşmış nəslin adıdır.

Məhərrəm mərzəsi – Sisyan rayonunda yaşayış məntəqəsinin adı. 1590-cı ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sisyan nahiyyesində mərzə kimi göstərilir.

Məhərrəm adlı şəxsə məxsus əkin yeri (mərzə) mənasındadır. Yeri və dağılma tarixi barədə məlumat yoxdur.

Məlik – Laçın rayonunda kənd adı. Toponim Məlik adlı şəxsin adı ilə əlaqədar yaranmışdır. Kənddə 1924-cü ildə 22 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Məlikəhmədli – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sol sahilindədir. Məlikəhmədli kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 20 km-də, dəniz səviyyəsindən 1235 m hündürlükdə yerləşir. 52 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Məlikəhmədli kəndindən 900 m məsafədən, Yazı düzü deyilən ərazidən Qubadlı-Gorus şose yolu keçir. Məlikəhmədli kəndi rayonun Balahəsənli, Teymur Müşkanlı, Qundanlı, Əliqulu-uşağı, Laçın rayonunun Güləbird və Gorus rayonunun Xinzirək kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 60 ev, 194 nəfər əhali olmuş-

*Qoy məni el götürsün,
El yusun, el götürsün.
Qəbrimi qardaş qazsın.
Çiyinə bel götürsün.*

Zəngəzur folkloru





*Mənim barıncı könlüm,
Qəmə sürüncü könlüm.
Mənə Allah eləyib –
Nə güc, nə inci,
könlüm.*

Zəngəzur folkloru

dur. Kənddə Yazi düzü, Qurban təpəsi, Qoçu dərəsi, Qara kahı, Paraxlı daş, Dəlik daş, Çəvlik, Balaban təpəsi, Çadır dərəsi, Qızıl qaya, Mərdan bulağı, Çomçəli bulaq, Xırda bulaq, İbrahim bulağı və s. yer adları vardır.

Kəndin digər adı İydəlidir. Kəndi vaxtilə məlikəhmədli nəсли İydəli adlı sahədə saldıǵına görə belə adlandırılmışdır. Yerli əhalinin verdiyi məlumatə görə, kənddə məskunlaşma 1880-ci ildə olub, lakin yaxınlıqda qədim qəbiristanlıq və bir neçə kaha olması onu deməyə əsas verir ki, kəndin tarixi daha qədimdir.

Məliklər – Sisyan rayonunda kənd adı. Saybalı və Şəki kəndlərinin yaxınlığında yerləşirdi. Bəzi mənbələrdə Berdi Qalacıq kimi göstərilir. Məliklər kəndin əsasını qoymuş nəslin adıdır. Kənddə 1886-ci ildə 209, 1905-ci ildə 282, 1914-cü ildə 249 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 04.05.1939-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Spandaryan adlandırılmışdır.

Məlikli – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilində, düzənlikdədir. Zəngilan kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 3 km-də, dəniz səviyyəsindən 400 m hündürlükdə yerləşir. Məlikli kəndinin yaxınlığında Mincivan-Qafan dəmiryol xətti və Mincivan-Pirçivan şose yolu keçir. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 60 ev, 389 nəfər əhali olmuşdur. Məlikli kəndində Dörd kəviz, Əkbər yeri, Bəy yeri, Yolaltı, Paşa bağı və s. yer adları vardır. Kəndi məlikli nəсли saldıǵına görə belə adlanmışdır.

Məlikpəyə – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Malxələf inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 35 km-də, dəniz səviyyəsindən 1450-1500 m hündürlükdə yerləşir. Kəndin ərazisi 3.01 kv.km-dir. Məlikpəyə kəndi Mazutlu, Malxələf, Mıgirdərə, Tərxanlı və Baldırğanlı kəndləri ilə qonşudur. Kəndin yaxınlığından Laçın-Akara şose yolu keçir. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 24 ev, 80 nəfər

əhali olmuşdur. Məlikpəyə kəndində Novlu bulaq, Ali əminin bulağı, Goy bulaq, Qasımın bulağı, Əjdaha bulağı, Uzun gənlük, Qalın guzey, Yazdıqlar, Çiyələkli, Şahqulu və s. yer adları vardır.

Keçmiş adı Soltanlıdır. Qışlaq da adlanırdı. Yerli məlumata görə, XIX əsrə Cəbrayııl qəzasının Soltanlı kəndindən Fətəli və Məlik adlı iki qardaş burada pəyə tıkırək mal-qara saxlamışlar. Sonralar Məlik ailəsi ilə burada daimi məskunlaşmış və tədriclə böyümüş yaşayış məntəqəsi onun adı ilə adlanmışdır.

Məmər – Qubadlı rayonunda kənd. Hal kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 13 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Zəngəzur qəzasının general-major Həsən ağa Ağalarova məxsus olan kəndlərinindəndir. Kəndin içərisindən Qubadlı-Akara şose yolu və Bərgüşad çayı keçir. Kənddə işgala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi, magaza və digər sosial obyektlər var idi. 58 ev, 198 nəfər əhali olmuşdur. Məmər kəndində Kar daş, Samanlı dərə, Aslanlar düzü, Şirin bulaq dərəsi və Şirin bulaq vardır. Kənddə XVIII əsrə tikilmiş məscid, Şirin bulaq piri, Açoğlan piri və körpü vardır. Kəndin adı ərəb mənşəli məmər sözündən olub, "yol" "çay" və ya "dağ keçidi" mənasındadır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.

Məmmədbəyli – Zəngilan rayonunda kənd. Həkəri çayının sahilində, rayon mərkəzindən 35 km şimalda yerləşir. Məmmədbəyli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Ümumi ərazisi 1000 hektardır. Kənd Zəngilan-Bakı, Qubadlı, Laçın şose yollarının kənarında yerləşir. Akara dəmiryolu kəndin yaxınlığından keçirdi.


Məmmədbəyli kəndi Qubadlı, Cəbrayııl rayonları və İran İslam Respublikası ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, xəstəxana, uşaq bağçası, klub, 3 mağaza, aptek, kitabxana, ambulatoriya, ATS, poçt, hamam, məişət evi, inzibati binalar və digər sosial obyektlər, həmçinin şəhidlər abidəsi və park var idi. 249 ev, 907 nəfər əhali olmuşdur. Kənddə Camış dərəsi, Dovşanlı dərə, Sarı təpə, Quş qayası, Ceyranlı düzü, Qara




*Əziziyəm Harisda,
Altintaxta, Harisda.
Dağlıb könlüm şəhri,
Tikə bilməz hər usta.*

Zəngəzur folkloru

QUBADLI RAYONU





1 : 100 000

Bir santimetrde 1 kilometr

m 1000 500 0 1 2 3 4 5 6 km
Horizontalalar her 100 m - den bir keçirilmişdir



Məmmədbəyli türbəsi

oyuq düzü, İlcaq düzü, Baləmməd arxacı, Sədi bulağı, Qirağ arx, Məşədi Mirzəli qoşa su dəyirmanı, Emralı yeri, Qarama yeri, Dəymədağlı, Zinyət yeri və s. yer adları vardır. Kənddə memar Əli Məcməddinin tikdiyi (1305) 8 güşəli türbə tarixi abidə kimi qorunurdu. Türbədə Yəhya ibn Məhəmməd əl-Hac adlı şəxs dəfn edilmişdir. Kənddə İlcaq dəmiryol körpüsü var idi.

Kəndin keçmiş adı Tərəkəmədir. XIX əsrə kənd Məmməd bəy Zəngilaniyə məxsus olduğunu görə sonralar onun adı ilə tanınmışdır. Toponim "məmmədbəylilər, məmmədgillər" mənasındadır.

Məmməd İsmayıł – Sisyan rayonunda kənd adı. Əsl Məmməd İsmayıł qışlağıdır. Məmməd İsmayıł qışlağının əsasını qoymuş şəxs adıdır. 1918-ci ildə əhalisi qovulmuşdan sonra kənd dağdırılmışdır.

Mərdanlı – Qubadlı rayonunda kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidə, Qara gəney deyilən kiçik dağ silsiləsindədir. Xocik kənd inzibati ərazi vahidinin tabeliyindədir.

Kənd rayon mərkəzindən şimalda, rayonun 25 km-də, dəniz səviyyəsindən 1110 m hündürlükdə, Bakı-Laçın şose yolunun ortasından keçən yoluñ sağ tərəfində yerləşir. Kənddə işgala qədər (1993) natamam orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 58 ev, 266 nəfər əhali olmuşdur. Mərdanlı kəndində Şorca dərəsi, Uzun dərə, Orta dərə, Arpa çuxuru, Alagöz yurdu, Uzun Quzey, Qara Güney kimi toponimlər vardır. Kənd ərazisindəki qəbiristanlıqda bölgədə böyük nüfuz sahibi olmuş Seyid Ədil ağanın (Füğara Seyid) türbəsi var idi.

Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır. 1950-60-cı illərdə həmin rayondakı Yuxarı Mollu kəndindən xeyli ailənin buraya köçməsi ilə kənd daha da böyümüşdür.

Mərzə (Mərzəkit) – Mığrı rayonunda kənd adı. Rayon mərkəzindən 12-14 km cənub-şərqtə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığındadır. İki hissədən ibarət olmuşdur: Aşağı və Yuxarı Mərzə. Topo-



nim Məzrə sözünün təhrir olunmuş formasından yaranmışdır. Suvarılan əkin yerində salınmış kənd mənasındadır.

1831-ci ildə burada 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301, 1905-ci ildə 766, 1914-cü ildə 751 nəfər əhali olmuşdur. 1918-ci ildə kənd erməni millətçiləri tərəfindən dağıdılmış, yandırılmış, əhalisinin bir hissəsi qırılmış, salamat qalan qismi Azərbaycanın və İranın müxtəlif qəzalarına qaçmışdır. 1918-ci ildən sonra bu kənd ölü kənddir. Ucuq binaların və qəbiristanlıqların izləri qalır.

Məşədi Allahverdi bulağı – Qubadlı rayonunun Əli-quluuşağı kəndində tağbənd örtüklü bulaq. 1834-cü ildə kəndin sayılan şəxslərindən olan Məşədi Allahverdi tərəfindən tikilmişdir. İki çömçəli, iki daş çəni olan bu bulağın üstündəki tağbənd ötrük son vaxtlara qədər qalırdı. Daş kitabədə həm ad, həm də tarix oxunurdu.

Məşədiismayıllı – Zəngilan rayonunda kənd. Şəfibəyli kənd inzibati ərazi dairəsinin tabeliyində, rayon mərkəzinin şimal-qərbində, dəniz səviyyəsindən 505 m hündürlükdə yerləşir. Kəndin içərisindən rayon mərkəzinə gedən şose yolu keçir. Yaxınlıqda Xinzır və Kotanlar dərəsi, Ermənistanla üzbəüz Gəncəbert dağı və qarşısında Mollalı deyilən yüksəklik yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza, idman zalı, dəyirmən və digər sosial obyektlər var idi. 42 ev, 180 nəfər əhali olmuşdur. Məşədiismayıllı kəndində Sünnur çinarlıq meşəsi, Alış yeri, Hüsü yeri, Kollu dərə, Dağdağanlı dərəsi, dağdağanlı düzənliyi və s. yer adları vardır.

Yaşayış məntəqəsinin ərazisi keçmişdə Əbülsəmədbəy Zəngilani adlı bir şəxsə məxsus olmuşdur. Yerli əhalinin verdiyi məlumatata görə, Rəzdərə kəndindən olan İsmayıł bəyin oğlu kənddə ölüm hadisəsi törətmüş, bu səbəbdən də onların ailəsi Rəzdərəni tərk etməli olmuşdur. Əbülsəmədbəyin atası Məhəmməd bəy həmin



Urud
qəbiristanlığında
Qoç heykəlli abidə
(h.1019-cu il)



torpaq sahəsini İsmayıł bəyin ailəsinə bağışladığından yeni yaşayış məntəqəsi də burada yurd salmış İsmayıł bəyin adı ilə tanınmışdı. Sonralar İsmayıł bəy Məşhədi ziyyarət etdiyi üçün məşədi titulu qazanmış və onun kəndi Məşədiismayıllı adlanmışdır.

Məzməzək – Laçın rayonu ərazisində dağ. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda dağın hündürlüyü 3643 fut göstərilmişdir. Vaxtilə Güləbird kəndi yaxınlığında mövcud olmuş Məzməzək kəndinin adını daşıyır. Coğrafi adın etimologiyası müəyyən edilməmişdir.

Məzməzək – Laçın rayonunda çay. Həkəri çayının sağ qolu. Məzməzək dağının adı ilə adlanmışdır.

Məzməzək – Laçın rayonunda kənd adı. Güləbird kəndinin yaxınlığında Məzməzək dərəsi deyilən dərənin üstündə yerləşirdi. Yerli məlumatlara görə kəndin tarixi XV-XVI əsrlərdən başlayır. XII əsrə Məzməzəklə qonşu olan Güləbird kəndində yaşamış Sarı aşığıın bir bayatısında Məzməzək kəndinin adı cəkilir və onun Güləbird kəndi ilə qonşu olduğu vurgulanır.

*Mən aşıq ağ zindayəm,
Aləmin ağızındayam.
Əslim Qaradağlıdır,
Məzməzək ağızındayam.*

Yerli məlumatlara görə, Məzməzək kəndinin əhalisinin bir hissəsi Cənubi Azərbaycanın Qaradağ mahalından, bir hissəsi isə Bərdə rayonunun Alaçadırılı kəndindən gələrək burada məskunlaşmışlar.

S.Zelinski 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Занげзурском уезде Елизаветпольской губернии" (Yelizavetpol guberniya-sının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kənddə 17 ev və 61 nəfər əhali olduğunu göstərir. 1924-cü ildə bu kənddə 151 nəfər əhali yaşamışdır. XX əsrin ortalarında kolxoz təsərrüfatlarının birləşdirilməsi ilə əlaqədar olaraq Məzməzək kəndi ləğv olunmuş, əhalisi Güləbird kəndinə köçmüştür.

Məzrə – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidədir. Novlu kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzində şimalda, dəniz səviyyəsində 2000-2500 m hündürlükdə yerləşir. Kəndin ərazisində Qarğıdalı dərəsi, Fındıqlı dərə kimi toponimlər vardır. Kənddə işgala qədər (1993) 8 ev, 5 nəfər əhali olmuşdur. Məzrə kəndində Məzrə düzü, Sarı bulaq, Şahin buağrı və s. yer adları vardır. Kəndin ərazisində qədim Albani kilsəsi var idi.

Toponim ərəb dilində "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını verən "məzrəə" sözündəndir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortalarında həmin kənddən gəlmış 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır.

Məzrə – Sisyan rayonunda kənd adı. 1830-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri", "suvarla bilən əkin yeri" sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıł rayonlarında Məzrə kənd adları ilə mənaca eynidir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 10.09.1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Bartsravan adlandırılmışdır.

Mığidərə – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyindədir. Mığidərə kənd inzibati ərazi vahidliliyinin mərkəzidir. Kənd rayon mərkəzində cənub-qərbdə, rayonun 23 km-də yerləşir. Mığidərə kəndi Tərxanlı, Dəyirmənyanı, Baldırğanlı və Dəyhan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, xəstəxana, mağaza, ATS, inzibati bina və digər sosial obyektlər var idi. 60 ev, 240 nəfər əhali olmuşdur. Mığidərə kəndində Qəribin, Cümşüdün, Surxayın bulaqları, Alçalı, Çiyələkli, Yazdıqlar, Alçalı çuxur, Qara qaya, Qızıl qaya və s. mikrotoponimlər vardır.

Yerli sakinlərin verdiyi məlumatata görə, yaşayış məntəqəsinə XIX əsrə Məlikpəyə kəndindən köçüb gəlmış



Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



Məmməd adlı şəxs tərəfindən Mıgı dərəsi adlanan ərazidə bina edilmişdir. Əvvəller kənd Məmmədli, Məmməduşağı adlanmışdır. Bəzi məlumatlara görə yaşayış məntəqəsinin yerləşdiyi dərədə vaxtilə Mıgı adlı kənd mövcud olduğu üçün Mıgidərəsi deyilmişdir. Türkiyənin Bingöl bölgəsinin Elazığ ilində ("il"- Türkiyədə inzibati-ərazi vahididir) də Mıgı adlı ələvi kəndi olmuşdur. Sonralar adı dəyişdirilərək Sədəftəpə qoyulmuşdur. Toponimin elmi izahı verilməmişdir. Ola bilsin ki, eyni bölgədə məskunlaşan Gıçı tayfasının törəməsidirlər.

Mıxtökən Silsiləsi – Kiçik Qafqazda dağ silsiləsi. Qarabağ yayLASI ile Zəngəzur silsiləsi arasında, Tərtər və Hərəki çayları hövzəlerinin suayırıcılarındanadır. Çətin yolu, daşlı, çıraqlı keçidləri ilə fərqlənir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Heyvanların nalları bu silsilənin çətin keçilən sərt yoxuşlu daşlı yollarında tez-tez töküldüyünə görə bu dağ silsiləsi belə adlandırılmışdır.



Mıgıri qalası

Mıgıri – Zəngəzurda rayon. Zəngəzurun cənub və cənub-şərqi hissəsini Mıgıri rayonunun ərazisi təşkil edir. Zəngəzur Ermənistana verildikdən sonra, 1930-cu ildə təşkil olunmuş Mıgıri rayonunun ərazisi 664 kv. km, inzibati mərkəzi Mıgıri şəhər tipli qəsəbəsi olmuşdur.

Zəngəzurun cənub-şərqində, Mıgıri və Qafan rayonlarının sərhədini Mıgıri dağ silsiləsi təşkil edir. Bu silsilə dağlar Zəngəzur dağlarının cənub-şərqindən başlayaraq,

Araz çayı vadisində qurtarır. Dağ silsiləsinin uzunluğu 59 km, maksimum yüksəkliyi (3256 m) Bacassar zirvəsidir.

Bütün Zəngəzur mahalı kimi, Mıgıri rayonu da ən qədim yaşayış məskənlərindən sayılır. Aparılan qazıntı işləri zamanı Mıgıri rayonunun ərazisində eradan əvvəl VII əsrə aid olan döyüş və bəzək əşyaları tapılmışdır.

Müxtəlif fikirlər olsa da, "Mıgıri" sözünün mənası tam aydınlaşdırılmayıb. Ermənilər bu topomorfantın izahını

erməni dilində olan "meğ" – "bal" sözü ilə əlaqələndirərək, guya buranın "Ballı dərə" adlandırılıldığını söyləyirlər. Lakin bu izah inandırıcı görünmür. Ən azı ona görə ki, çıçəkli, güllü, dar, dərin, daşlı dərə olar, lakin "ballı dərə" olmaz.

Digər tərəfdən Mıgrı rayonunda insanların min illərlə yaşamasına baxmayaraq, Mıgrı adı mənbələrdə ilk dəfə 1676-cı ildə çəkilir. Bu dövr isə, məlum olduğu kimi, Osmanlı imperiyası ilə İran şahlığı arasında Zəngəzur uğrunda gedən mübarizələrlə xarakterizə olunur. Heç şübhəsiz ki, Mıgrı sözü ya fars, ya da türk dilində olmalıdır.

Mıgrı adının Sasaniłər dövlətinin hökmədarlarından olmuş Mehranilər sülaləsinin adı ilə əlaqələndirilməsi də inandırıcı görünmür. Akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayev "Mıgrı" sözünü "mığrı" – turkdilli xalqlarda "yarğan, uçurum" mənasını verən "migrı" sözü ilə əlaqələndirirlər.

Tanınmış şair-publisist Hidayət öz ana yurdu Mıgrı rayonunun adını türk soylu "mığır" tayfalarının adı ilə əlaqələndirir.

Rayonda aparılan qazıntılar zamanı tapılmış bürünc dövrünün yadigarları sayılan yarpaq şəkilli, dairəvi dəstəkli qılınclar, e.ə. VII-VI əsrə aid zərgərlik əşyaları (bəzəkli qalxanlar, muncuqlar, aşşəkilli bəzəklər) və s. Mıgrının lap qədimdən inzibati mərkəz kimi formalaşdığını sübut edən tutarlı dəlillərdir.

Xristianlıq Qafqaza yayıldıqdan çox sonra təxminən IX əsrin sonu, X əsrin əvvəllərində Mıgrıda ilk kilsə – Alban kilsəsi inşa edilmiş, bu şəhər isə Qarğavan adlandırılmışdır.

1105-ci ildə Səlcuq-türk qoşunları Mıgrını ələ keçirmişlər. Erməni mənbələrində 1106-cı ildə əmir Harunun qoşunlarının burada böyük qırğınlar törətdiyi qeyd olunur.

Mıgrı rayonunun orta əsrlərdəki tarixi Zəngəzurun digər torpaqlarının tarixi ilə eynidir. Yəni Səlcuqlardan sonra mögol-tatar türkləri, daha sonra Qaraqoyunlular və Ağqoyunlular, Əmir Teymur, ondan sonra isə şəliyi dövlət dininə çevirmiş Səfəvilər Mıgrıda öz hakimiyyəti qurmuşlurlar.





miyyətlərini qurmuşlar. Tarixi mənbələrdə şəliyə etiraz edən Mıgrı əhalisinin İsfahana köçürülməsi və buraya Ərdəbil, İsfahan, Təbriz ətrafindan Qızılbaş tərefdarlarının gətirilib yerləşdirilməsi qeyd olunur.

Mıgrı 1730-cu ildə yenidən Osmanlı Türkiyəsinin tabeliyinə keçmiş, lakin beş ildən sonra Nadir şah bu torpaqları geri almışdır.

Qarabağ xanlığının 1806-13-cü illərdə ilhaq edilmiş digər torpaqlarından fərqli olaraq, Mıgrı rayonu yalnız 1828-ci ildə Rusiyaya birləşdirilmişdir. Çünkü o vaxtkı inzibati bölgüyü görə Mıgrı rayonunun torpaqları indiki Ordubad rayonu ilə birlikdə Naxçıvan xanlığının tabelçiliyində idi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılmış, Zəngəzur qəzasının tərkib hissəsi kimi, Mıgrı rayonu da bu quberniyanın tabelçiliyinə keçirilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulan kimi, yəni 1920-ci ilin 1 dekabrında Zəngəzurun digər torpaqları kimi, Mıgrı rayonunun indiki ərazisinin çox hissəsi, 1929-cu ildə isə Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilmişdir.

Mıgrı rayonunun ərazisində orta əsrlərə məxsus çoxsaylı memarlıq abidələri vardır: Alban memarlıq mədəniyyətinə xas olan dördkünc tavanlı, günbəzli, üçkünlü, örtülü, daş naxışlı, taclı salonları olan kilsələr, qəbirüstü abidələr, məqbərələr, o cümlədən, məşhur Baba Hacı məqbərəsi, tağlı daş körpülər və s.

XX əsrin əvvəllərində Mıgrı rayonunda 23 azərbaycanlı kəndi olmuşdur. 1918-20-ci illərdə daşnak silahlı dəstələrinin hücumuna məruz qalmış azərbaycanlı kəndlərinin hamısı dağıdılmış, kənd əhalisi qəddarlıqla qətlə yetirilmişdir. Mıgrı azərbaycanlılarının bir çoxu Araz çayını keçərək cənubi Azərbaycana qaçmış, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüslər.

Sovet hakimiyyəti illərində Mıgrı rayonundakı azərbaycanlı kəndlərindən doqquzu ləğv edilmiş, yaxud erməniləşmişdir (Bugakar, Vahravar, Düzqışlaq, Əmrəkar, Əynəzur, Mülk, Tagamir, Tey, Tuğut).

1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təşkil etdiyi halda, 1988-ci ildə Mıgrı rayonunda cəmi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi, Nüvə-



di) mövcud olmuşdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar kimi, Mığrı rayonunun azərbaycanlı əhalisi də öz tarixi yurdlarından vəhşicəsinə qovulub çıxarılmışlar.

Yalnız Nüvədi kəndinin camaatı qəhrəmancasına mübarizə apararaq, 1991-ci ilin 8 avqustuna qədər öz kəndlərini qoruyub saxlaya bildilər. Ermənistən SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühabirə şəraitində qalmasına baxmayaraq, erməni-rus silahına qarşı mərdliklə mübarizə aparmışdı.

Əslən Mığrı rayonunun Nüvədi kəndindən olan əməkdar müəllim Əhmədəli Əliyev "Azərbaycan dilinin Mığrı şivələri" adlı dəyərli bir kitab yazmışdır. Bu kitabda ərazini gözəl tanıyan müəllif Mığrı rayonunun ərazi-sindəki türk mənşəli toponimləri ətraflı şəkildə şərh edərək, tutarlı dəlillərlə göstərir ki, Mığrı ərazisindəki Araz çayı sahili boyunca 38 topomorfantın və Qafan – Mığrı sərhədi boyunca yerləşən 114 topomorfantın hamısı təmiz Azərbaycan türkcəsindədir: Narlıq şamı, Pambıqlı, Cəhənnəm dərə, Ayı dərəsi, Qırax, Gəmi düzü, Kəfşən, Gen dərə, Lələ daşı, Aldərə çayı, Gəray suyu, Siçan piri, Pulovlu dağ, Qırçıvan düzü, Şah Abbas karvansarası, Şükrətaz, Qanlı ağac, Dolu vuran, Daş ağıl, Lalalı, Dərbənd, Xan kəndi, Qanvay təpəsi, Gülü novu, Yelli gədik, Huralay, Kəlbəçay yurdu, Çiçək zəmi, Göl çeşmə, Qandallı çeşmə, Ataman, Yarpaqlı düz, Əli qəbri, Mal gədiyi, Nazlı dərə, Saqqar su, Çiçək banu və s.

Mığrı çayı – Oxçu və Mığrı dərələrini ayıran Cibənd dağ silsilesindən başlayır, Lehvaz dərəsindən keçərək Mığrı çökəyinə, oradan isə Araz çayına töküür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır. Mığrı tayfasının və Mığrı yaşayış məntəqəsinin adındandır.

Milanlı – Qubadlı rayonunda kənd. Dağətəyi ərazi-də, rayon mərkəzindən 39 km şimal-qərbdə, dəniz səviyyəsindən 1430 m hündürlükdə, dağların əhatəsində yerləşir. Başarət kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənddən 52 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin 17 km-dən Bakı-Laçın şose yolu keçirdi. Milanlı kəndi Deşdahat, Hat, Armud-



lu, Başarat kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 21 ev, 67 nəfər əhali olmuşdur. Milanlı kəndində Qara daş, Əvgilin dağı, Meşəli yurd, Polad bulaq, Çınar bulağı, Rüstəmin düzü və s. yer adları vardır.

Yaşayış məntəqəsinin adı çar Rusiyası Azərbaycanın şimalını işgal etdikdən sonra İranın Həmədan vilayətindən köçüb gəlmış kürddilli milanlı tırəsinin adındandır.

Minkənd – Laçın rayonunda kənd. Qarabağ yaylasında, Kiçik Qafqaz sıra dağları silsiləsinin İslıqlı, Əriməz dağlarının ətəyində, rayon mərkəzindən 48 km cənub-qərbdə, dəniz səviyyəsindən 2500 m hündürlükde yerləşir. Minkənd kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kəndin yaxınlığından Qarakeçdi-Laçın şose yolu keçir, içərisindən isə Minkənd çayı axır. Minkənd kəndi Qarakeçdi, Ağbulaq, Şeylanlı, Katos, Çıraqlı, Kamallı və Əhmədli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) 2 orta məktəb, internat məktəbi, uşaq bağçası, 2 klub, 3 kitabxana, xəstəxana, mədəniyyət evi, 4 mağaza, ATS, poçt, inzibati binalar və digər sosial obyektlər var idi. 500 ev, 2100 nəfər əhali olmuşdur. Minkənd kəndində Yoncalı yal, Quzey dağ, Bulan yal, Qumlu dağ, Əyri qar, Budaqlı, Qızıl bogaz, Al-



Minkənd istisuyu

lahmədətli, Əlyetməz dağları, Həfşə, İsti su, Ballı qaya, Külliçə, Çömçə bulaq dərələri, Qəmbər, Çicək, Əvəz, Novlu, Ağ, Beş, Qurdlu, Məlikli, Pəri, Qırx, Şix yurdunun, Seyid Musa ağanının, Südlü, Seyid Fərman ağanının bulaqları, İldirim yurdunun, Qara suyun, Qarışxalının, Güllü baxça, Savalanlı düzələri və s. mikrotoponimlər vardır. Kənddə Alban kilsəsi, Vəng, Pir, Seyid Fərman ağanının günbəzi, Səngər qalası, tağbənd körpü, daş körpü, Hacı Vəlinin körpüsü kimi tarixi abidələr var idi. Kənddə olan 6 qəbiristanlıqdan 4-ü çox qədim tarixə malikdirlər. Buradakı müalicəvi Minkənd isti su bulağı və onlarla turş su bulaqları məşhur idi.



Kənd öz adında qədim türkdilli minqmin (mənbələr-də adı minqat kimi də çekilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə tokuz oğuz konfederasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qıpçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrin-dən biri olmuş, Əmir Teymurun yürüşlərində fəal iştirak edən minqlər müxtəlif ərazilərdə, o cümlədən, Azərbaycanda məskunlaşmışlar. Minkənd, Mincivan qəsəbəsi (Zəngilan r-nu), Mingiz məhəlləsi (Ordubad şəh.), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbəkistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır. ADR hökumətində Nazirlər Şurasının sədri, Maarif və dini etiqat naziri, Azərbaycan SSR-in Xalq Maarifi Komissarı işləmiş Nurməmməd bəy Şahsuvarov Minkənddə doğulmuşdur.

Minkənd – Laçın rayonu ərazisində çay. Şəlvə çayı-nın qolu. Orta axarında Agoğlan, aşağı axarında isə Zabux adlanır. Öz adını Minkənd yaşayış məntəqəsinin adından almışdır.

Minkənd – Laçın rayonu ərazisində mineral bulaqlar. İliqsu və ya İlxisu da adlanır. Kimyəvi tərkibinə görə Badamlı suyuna çox yaxındır. Minkənd yaşayış məntəqəsinin adı ilə adlanmışdır.

Mincivan – Zəngilan rayonunda şəhər tipli qəsəbə. Araz çayı-nın sahilində, düzənlikdədir. Zəngilan inzibati ərazi dairəsinin tabeliyindədir. Qəsəbə rayon mərkəzindən cənub-qərbdə, rayonun 12 km-də, dəniz səviyyəsindən 400 m hündürlükdə yer-ləşir. Qəsəbədən Bakı-İravan şose yolu və dəmiryolu keçir. Mincivan qəsəbəsi rayonun Baharlı, Tiri, Vəliqulu-bəyli, Cahangırbəyli kəndləri də İran İslam Respublikası ilə qonşudur. Qəsəbədə işğala qədər (1993) dəmiryol vağzalı, 3 orta məktəb, musiqi məktəbi, 3 uşaq bağçası, xəstəxana, 2 klub, 20-dən çox mağaza, 4 kitabxana, 30-dan çox inzibati bina, ATS, məişət evi, 2 aptek, XIX əs-rə aid məscid və digər sosial obyektlər var idi. Qəsəbə-



Mincivan qəsəbəsindən
görüntü



"Zəngəzur erməni milli şurasının üzvləri A.Şirinyan, N.Osipov Bakıdan gəlmış və 1 milyon manat gətirmişdilər ki, bu barədə bizdə iltizam qoymuşlar. Adları göstərilən şura üzvləri mənə məlumat vermişdir ki, bu pulu general Baqratuninin vəsatəti ilə Siz vermisiniz. Mənim dəstəmi və bədbəxt qəçqinləri unutmadığınız üçün sizə dərin və səmimi minnətdarlığımı bildirirəm."

Andranikin general Biçeraxova yazdığı 1918-ci il 10 dekabr tarixli məktubdan

də park və İkinci Dünya Müharibəsində həlak olanlara abidə var idi. Burada 695 fərdi ev, 34 bir, iki, üç mərtəbəli dövlət yaşayış evləri, 4609 nəfər əhali olmuşdur. Qəsəbədə Qara oyuq, Tərəkəmə düzü, Pəhlivan, Əpiş, Əmir, Bağı vurulan dərələri, Sili təpə, Haşim qobusu və s. yer adları vardır. Qəsəbədə Ocaq çinar, Qarağac pirləri mövcud idi. Qəsəbənin aşağı hissəsində Tərəkəmə qəbiristanlığı, qədim tarixi olan dəmirçixana var idi.

1795-98-ci illərdə Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmış ailələrin məskunlaşması nəticəsində yaranmış, əvvəlki kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrдə Zəngəzur qəzasında Mincivan adlı iki kənd vardı. Ehtimal ki, toponim ming tayfasının adından və məkan bildirən -van şəkilcisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Toponimi "min cavan" kimi izah etmək xalq etimologiyasıdır. Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədov Mincivanda doğulub böyümüştür.

Mirik – Laçın rayonunda kənd. Qarabağ yaylasında, rayon mərkəzindən 40 km şimal-qərbdə yerləşir. Mirik kənd inzibati ərazi dairesinin mərkəzidir. Kəndin yaxınlığından Zabux çayı axır və Qırxbulaq adlanan meşə sahəsi vardır. Kənddə işgala qədər (1992) orta məktəb, mədəniyyət evi, uşaq bağçası, 2 mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 200 ev, 900 nəfər əhali olmuşdur. Mirik kəndində Turşbulaq, Mumluqaya, Qızılıqaya, Bayqara qayası və s. yer adları, kəndin mərkəzində qədim Alban məbədi vardır.

Keçmiş adı Mirik Həsənalıdır. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları – XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Həsənalı tayfasına mənsub ailələr Herik adlı sahədə saldıguna görə bəzən Herik də adlanırdı. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Mirik sözü, ehtimal ki, türk dillərindəki marak mariq sözündən olub, "müşahidə məntəqəsi" mənasındadır.

Miriksu – Laçın rayonu ərazisində çay. Çay yaxınlığından axdığı Mirik kəndinin adı ilə adlanmışdır. Toponimin tərkibindəki su komponenti burada "çay" mənasındadır.

Mirlər – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidə, Bərgüşad çayının sağ sahilindədir. Dondarlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 6 km-də, dəniz səviyyəsindən 743 m hündürlükdə yerləşir. 33 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Kənd bir neçə vadinin qurtardığı kiçik düzənlilikdədir. Mirlər kəndi Dondarlı, Çərəli, Saray, Diləli Müşkanlı və Qəzyan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, mağaza, məscid və digər sosial obyektlər var idi. Kənd məscidi 18-ci əsrə nəqsibəndilik təriqətinin görkəmli nümayəndəsi, nüfuzlu din alimi, böyük şair Hacı Mir Həmzə Əfəndi Seyyid Nigari tərəfindən tikilmişdir.

İşgala qədər Mirlər kəndində 30 ev, 128 nəfər əhalisi olmuşdur. Ərazisi 494 hektardır. Mirlər kəndində Vənlik, Kotan dərə, İlanlı dərə, Döl Cuxur, Şəhid dərəsi, Qoçaşan, Sarı dərə, Şahsuvar düzü, Çoban teri, Kiçik gözət, Hasar düzü, həmçinin Hasar düzü, Büyük hasar, Ağ hasar, Kotan dərəsi, Kiçik gözət, Şəhid dərəsi kimi yer adları vardır.

Yerli məlumatata görə, yaşayış məntəqəsini XVIII əsrədə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (miri) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən "seyid" və yaxud da "miri" fəxri titulu daşıyırlılar. Kənd şəfəli pirləri, ağır ocaqları, nüfuzlu din xadimləri ilə türk dünyasında məşhurdur.

Mirzəhəsənli – Zəngilan rayonunda kənd. Bərgüşad silsiləsinin ətəyində, Gilətağ kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 12 km-də yerləşir. Sol tərəfindən Bakı-Qafan şose yolu keçir, yaxınlığından kiçik Süsən çayı axır. Çay öz başlanğıcını Süsən dağından götürür, Həkəri-Bərgüşad çaylarına tökülür. Mirzəhəsənli kəndi Vənədli, Aladdin və Muğanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif digər sosial obyektlər var idi. 9 ev, 44 nəfər əhalisi olmuşdur. Gilətağ kəndində Süsən dağı, Ütəlgı qayası, Dərvişin aşırımı, Bəylərbəy çayı, Süsən çayı, Ağbuğda düzü və s. yer adları, Pir Günəş



Xozabürt erməniləri
Müsəlmanlar kəndinin sakınlarını atəşə tutmuş,
Şixaуз, Tsav, Kilsəkənd,
Şışkərt erməniləri sentyabrın 7-də Şükürətaraya
yaylaşındakı azərbaycanlı elatlardan 2 nəfəri
öldürərək 2500 baş malheyvəni əla keçirmişlər,
Muğanlı kəndində yaşayış ermənilər Davudlu
müsəlman kəndini yandırmağa cəhd göstərmişlər,
Zeyvə erməniləri Zor müsəlman kəndinə
basqın etmişlər.

Qarabağın general
qubernatoru Xosrov
bəy Sultanovun
ADR-in Daxili İşlər
nazirliyinə göndərdiyi
1919-cu il 23 sentyabr
və 2 oktyabr tarixli
məlumatdan



*Ermənilər Şərabını
adlı bir qadının gözü
qarşısında onun 2 azyaşlı uşağıını gurhagurla
yanan təndirə atmışlar.
Balalarını xilas etmək
için həmin qadın da
oraya tullanmış və uşaq-
ları ilə birlikdə yanmışdır.*

A.R. Dövlət Arxivisi,
(fond 894 s. 10, iş 1)

abidəsi var idi. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Qubadlı rayonunun Mollu kəndindən gəlmiş Mirzə-həsənli nəslinə mənsub ailələr saldıguna görə həmin nəslin adı ilə adlandırılmışdır.

Mışni – Laçın rayonunda kənd. Hocazsu çayının (Həkəri çayının qolu) sahilində, Hocaz sıra dağlarının ətəyindədir. XIX əsrin ortalarında Zəngəzur qəzasında Qaraqışlaq kəndindən yaranmış obalardan (Qızxanımtoyolan, Quşı, Mışni, Sadılar, Soyuqbulaq və Hacılar) biri də Mışnidir. İranda Mış, Mişan, Mışabad toponomləri ilə sıra təşkil edir.

Mışni kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimalda, rayonun 35 km-də, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Mışni kəndi Alxaslı, Sonasar, Mais, Soyuqbulaq kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) orta məktəb, klub, kitabxana, xəstəxana, 2 mağaza, ATS və digər sosial obyektlər var idi. 285 ev, 972 nəfər əhali olmuşdur. Mışni kəndində Qızıl bulaq, Korca bulaq, Nadirin bulağı, Cabbarın bulağı, Maral bulaq, Ər təpə, Yarkanın dərəsi, Orta burunun dərəsi, Seyidlərin dərəsi və s. mikrotoponomlər vardır. Kənddə Həkəri çayı üzərində körpü, Ər təpə piri var.

Həmin rayondakı Qarıqışlaq kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisində yerli əhalinin Govurqala (Mışni qalası) adlandırdığı qala var. Toponim, çox güman ki, fars dilindəki miş "qoyun", sözündən olub "qoyun saxlanan yataq, oba" mənasındadır. Yerli sakinlərin verdiyi məlumatə görə, kənd böyükənən yer kimi tanınır.

Mollabürhan – Qubadlı rayonunda kənd. Həkəri çayının sağ sahilindədir. Yuxarı Mollu kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 18 km-də yerləşir. Həkəri çayının sol sahilində Bakı-Laçın şose yolu keçir, sağ tərəfdən Yuxarı Mollu və Sarıyataq, sol tərəfdə Padar və Xocik kəndləri ilə qonşudur.

Kənddə işğala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 32 ev, 99 nəfər əhali olmuşdur. Mollabürhan kəndində



Cəmi dərəsi, Mehirli dərəsi, Arvadı ölmüş, Leylək dərəsi, Gen dərə, Qarovun dərəsi, Nisənin dərəsi, Ayı dərəsi, Qaraquzey, Şamatlı, Sulu dərə, Dar dərə, Çeylim, Yastı quzey, Mollu quzeyi, Böyük qarovun, Xırda qarovun, Kaha dərəsi, Əyri dərə, Bal qayası, Ara yeri, Məlləli əkini, Binə adamları yeri, Arduclu yeri və s. yer adları vardır.

Oykonim molla (dini rütbə) və Bürhan (şəxs adı) söz-lərindən ibarət olub, "Molla Bürhanın kəndi, Molla Bürhana məxsus kənd" mənasındadır.

Mollalar – Laçın rayonunda kənd. Qarabağ yaylasında, Hocaz çayının sağ sahilində, Hoçaz kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 14 km-də yerləşir. Kəndin yaxınlığında Laçın-Alxaslı şose yolu keçir. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 26 ev, 79 nəfər əhali olmuşdur. Mollalar kəndində Tat dərəsi, Bahar bulağı, Çinarın taxtaları, Orucun dəyirmanı, Alının bağları və s. mikrotoponimlər vardır. Kənddə XVII-XIX əsrə aid məscid mövcud idi. Yerli məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmiş bir molla saldığı üçün belə adlanmışdır.

Mollalı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının (Bazarçay) sahilindədir. Hal kənd inzibati ərazi vahidi-nin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 14 km-də yerləşir. Mollalı kəndi Boynəkər, Ballıqaya, Altınca, Qiyasdı və Məmər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana və digər sosial obyektlər var idi. 18 ev, 51 nəfər əhali olmuşdur. Mollalı kəndində Narı dərə, Gen dərə, Taxtalar, Çinar bulağı kimi toponimlər vardır. Kənddə XVIII əsrə aid məscid var idi. Kəndin əsl adı Molla Alıdır. Yerli məlumata görə, yaşayış məntəqəsini Molla Ali adlı şəxs saldığını görə belə adlanmışdır.

Mollalı – Qafan rayonunda kənd. Rayon mərkəzin-dən 16 km. şimal-şərqdə Gığçı çayının orta axarında, çayın sağ sahilində yerləşmişdi. Bölğənin böyük kəndlə-rindən biri olmuşdur. Kənddə 1886-ci ildə 637, 1905-ci ildə 270, 1914-cü ildə 456 nəfər azərbaycanlı əhali ya-shımıdır. 1918-ci il milli qırğıından sonra kənd xaraba-

11 may 1916-ci il.
Malazagird. Türkiyə. Er-məni quldurlar Türkiyə-nin Malazagird şəhərin-də 20000 adamı vəhşicə-sinə qətlə yetirmişlər.
Hətta südəmər körpələr də işgəncələrə məruz qalmışlar. Sonra onları tonqala almışlar.

Müxtəsər xronoloji
Ensiklopediya



*14 dekabr 1918-ci il.
Zəngəzur. Azərbaycan.
Gəncə qubernatorunun
1918-ci il 14 dekabr tarixli 70 nömrəli telegra-
mında deyilir ki, cəllad Andranik başda olmaqla
erməni quldurlar "Ka-
landərəsi yaxınlığında müsəlman kəndlərinə
basqın etmiş, müsəlman-
ları qırmışlar və vəhşili-
klər torətmüşlər". Təd-
qiqaçlılar da təsdiqləyir-
lər: "A.Mikoyanın təhrī-
ki ilə məhz tayqulaq Andranikin və Hamazasp-
pin daşnak quldur dəstələri Maku və Xoydan
başlayaraq, Zəngəzur-
dan keçib, Qarabaga quldurcasına basqın et-
miş, dinc azərbaycanlı əhalini qırmuşlar".*

**Müxtəsər xronoloji
Ensiklopediya**

liga çevrilmiştir. Kəndin adı Molla etnonimi ilə əlaqədardır.

Molla Urubəy – Qafan rayonunda kənd adı. Rayonun Ecanan bölgəsində indiki Noraşennik kəndinin yaxınlığında yerləşirdi. Tam adı "Molla Urubəy qışlağı"dır. Kənddə 1897-ci ildə 9 nəfər, 1914-cü ildə 156 nəfər, 1922-ci ildə 45 nəfər, 1931-ci ildə 46 nəfər azərbaycanlı əhali yaşamışdır. Urubəy adlı bir mollaya mənsub qışlaq yerində yaranmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar kənd dağıdılmışdır.

Muğanlı – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilindədir. Mahruzlu kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 19 km-də, dəniz səviyyəsindən 1376 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Mahruzlu və Alaqrışaq çayları axır. Akara-Laçın şose yolu kəndin içərisindən keçir. Mahruzlu və Alaqrışaq kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər, 222 ev, 825 nəfər əhali olmuşdur. Muğanlı kəndində "Geyən düzü" adlı toponim vardır. Kənddə pir kimi ziyarətgah olan "Əli cahan daş" məbədi və orta əsrlərə məxsus qəbiristanlıq da var idi.

Təxmin olunan məskunlaşma tarixi XVIII əsrə aid edilir.

Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllerində Cənubi Azərbaycanın Muğanlı kəndindən gəlmiş ailələr saldıguna görə belə adlanmışdır. Muğanlı tayfasının adı ilə bağlı toponimlərdəndir. Muğanlılar Şahsevən tayfa birliyinə daxil olmuş, əsasən Mil, Muğan, Qarabag, Naxçıvan, Zəngəzur bölgələrində və Cənubi Azərbaycanda məskunlaşmışlar.

Muğanlı – Zəngilan rayonunda kənd. Araz çayının sol, Həkəri çayının sağ sahilində, rayon mərkəzindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Gilətag kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kəndin yaxınlığında Bakı-Qapan şose yolu keçir. Muğanlı kəndi Mirzə Həsənli, Vənətli, Qiyyaslı, Tatar, şimal-qərbdən isə Böyük Gilətag kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 25 ev, 139 nəfər əhali olmuşdur.

Muğanlı kəndində Süsən dağı, Süsən çayı, Arpa dərəsi, Şəfli dərə, Davalı dərə, Şıxalı dərəsi, Niftəli dərəsi, Qəbiristanlıq dərəsi adlı dərələr, Düz aşağı, Daşlı yer, Babaylı düşən adlı düzlər və s. toponimlər vardır. Kənddə Pir Günəş piri var idi.

Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən gəlmış ailələr (mollahəsənli, mehdili və cabbarlı nəsilləri) saldığına görə belə adlanmışdır.



Muğanlı – Zəngilan rayonunda kənd. Hacallı kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 35 km-də yerləşir. Muğanlı kəndinin ərazisindən Bakı-Naxçıvan dəmiryolu xətti keçir. Ərazisi 80 hektardır. Muğanlı kəndi İran İslam Respublikası ilə sərhəddə yerləşir. Kənd dağlar və dərələrlə əhatə olunmuşdur. Kənddə işgala qədər (1993) uşaq bağçası, kitabxana, tibb məntəqəsi, aptek, 2 mağaza, inzibati binalar və digər sosial obyektlər var idi. 25 ev, 130 nəfər əhali olmuşdur. Muğanlı kəndində Seyidlər dərəsi, Müzəffər bulağı, narlı dərə çeşməsi və s. yer adları, Seyid Həsənağa ziyarətgahı vardır. Bölgədəki digər Muğanlı kəndləri ilə eyni mənali toponimdir.

Muğancıq – Gorus rayonunda kənd adı. Kiçik Muğan mənasındadır. Toponim bölgədəki digər muğanlılarla eyni mənalıdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 19.04.1950-ci il tərixli qərarı ilə kəndin adı dəyişdirilərək Haygedzor adlandırılmışdır.

Muxurtovlayan – Zəngəzurda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda adı Muxurtoliyan kimi, hündürlüyü 10627 fut göstərilmişdir. XIX əsrдə Şuşa qəzasında Muxur obası (Ağcabədi r-nu), Muxur qobu, İmişli r-da Muxurtəpə, Tiflis quberniyasının Tuşin qəzasında Muxurqani-Maxi, Kutaisi quberniyasının Zuqdidi qəzasında Muxuri, Kutaisi quberniyasının Senak qəzasında Muxuri toponimləri ilə mənaca eynidir. Bəzi türk dillərində mukor "uçurum", "yargan" mənasındadır.

Muncuqlu – Laçın rayonunda kənd adı. Kəndin adı yerləşdiyi ərazi ilə bağlı olaraq yaranmışdır. Kənddə



1924-cü ildə 46 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağlımışdır.

Muradxanlı – Qubadlı rayonunda kənd adı. Dağətəyi ərazidə, Həkərə çayının sol sahilində yerləşən kənd. Muradxanlı kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimalda, rayonun 33 km-də, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. 45 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Qubadlı-Laçın və Bakı-Laçın şose yolları keçir. Muradxanlı kəndi Həkərli, Xəndək kəndləri ilə və Laçın rayonu ilə qoşudur. Muradxanlı kəndi ilə Həkərli kəndi arasında Kiçik Həkəri adlanan çay axırdı. Kənddə işgala qədər (1993) uşaq bağçası, klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 65 ev, 287 nəfər əhali olmuşdur. Muradxanlı kəndində Dəvə dərəsi, Qarağac, Yazı düzü, Quşlaq və s. yer adları vardır. Kəndin ərazisində körpü və Qalalı adlanan qədim tarixi abidə var idi.

Muradxanlı kəndi keçmişdə yayı Zəngəzurda, qışı isə Qarabağda keçirmiş Təklət tayfasının Muradxanlı tırəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Muradxanlı kənd sakinləri arasında şahsevən tayfalarına mənsub ailələr, nəsillər var. İmişli rayonu ərazisində də Muradxanlı adlı kənd mövcuddur. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aslan Atakişiyev Muradxanlı kəndində doğulmuşdur.

Muradlı – Laçın rayonunda kənd adı. Toponim Murad şəxs adı ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 20 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağlımışdır.

Murxuz – Sisyan rayonunda kənd adı. Sisyan rayon mərkəzindən 26 km cənubda Sofulu kəndinin 1 km-də yerləşən dağ kəndidir. Murxuz kəndi Sisyan rayonunun Naxçıvan sərhədində ən sonuncu azərbaycanlı kəndidir. Mənbələrdə kəndin adı Murquz, yaxud Murqus şəklinde çəkilir.

Kəndin girəcəyində yerləşən qədim qala və qalanın ətrafindakı nə vaxtsa mövcud olmuş yaşayış evlərinin qalıqları, habelə, Alban əlifbası ilə yazılı qəbir daşları-

nin mövcudluğu Murxuz kəndinin çox qədim tarixindən xəbər verir.

Toponim alban dilindəki, eləcə də indi bəzi dağıstan xalqlarının dilindəki "murux" meşə və oğuzların "uz" tayfasının adından yaranmışdır. Uzların meşəsi, yaxud meşəlikdəki Uz kəndi mənasını daşıyır. Kəndin adındakı "uz" termini bu yerin oğuzlarla bağlılığını göstərən əlamətdir. Sisyan rayonunda Uz, Ortogiz (əslində Orta Uz) kəndlərinin olması da dediyimizi təsdiq edən faktlardandır. Mənbələrdə bu kəndin Sofulu tayfalarının yaylaq yeri olması da qeyd edilir.



Murxuz kəndi "Qırxlar piri"nin ətəyində yerləşir. Tarovlu yaylağı və Uz qəbri adlı təpəlikdən başlanan Çiçəkli çayı Murxuz kəndinin içindən keçərək, kəndin bağlarını və örüş yerlərini ikiyə bölür. Kəndin cənubundan keçən Böyük çay isə Qırxlar piri və Əyri dağ hündürlüyüündən başlayırdı. Hər iki çay Murxuz kəndinin ərazisində birləşərək Böyük çay adı ilə Sisyan rayon mərkəzi yaxınlığında Bazarçaya töküldü.

Murxuz kəndinin toponimləri də təmiz Azərbaycan türkçəsindədir: Xələfli bulağı, Daş bulaq, Turş su bulağı, Dərzili yurdu, Böyük qurban təpəsi, Kiçik qurban təpəsi, Yarğan dibi, Kopar düzü, Yal yurd, Kopar dərəsi, Sirikli yurdu, Dəmirli dağ, Əyri dağ, Çiçəkli yaylağı, Çadır daş.

Kənddə 1886-ci ildə 138, 1905-ci ildə 170, 1914-cü ildə 190, 1931-ci ildə 177, 1986-ci ildə 200 nəfər yaşamışdır. 1918-ci ildə Andranikin quldur dəstəsi Murxuz kəndini dağıtmış, kənd camaatı Culfa rayonunun Qazançı və Xanağa kəndlərinə qaçmışlar.

Sovet hakimiyyəti qurulduğdan sonra, 1922-ci ildə Murxuz camaatının bir hissəsi öz ata-baba yurdlarına qayıtmış, dağlımış kəndlərini yenidən bərpa etmişlər.

1988-ci ildə Murxuz kəndində 35 ev olmuş, 200-dən çox əhali yaşamışdır. Kənddə 8 illik məktəb binası, klub, kitabxana, tibb məntəqəsi var idi.

1988-ci ilin payızında Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi, Murxuz kəndinin camaatı da, ermənilər tərəfindən zorla dədə-baba yurdlarından qovulmuşlar. Murxuz camaatı hazırda Bakı, Sumqayıt, Mingəçev-



vir şəhərlərində. Naxçıvan MR-da və Xızı rayonunda məskunlaşmışlar. 1990-ci ildə ermənilər kəndin adını dəyişərək Tsqut qoymuşdular.

Murxuz dağı – Sisyan rayonunda Murxuz və Sofulu kəndləri qarşısında ucalan dağ. Murxuz kəndinin adından götürülmə topónimdir.

Mulk – Mığrı rayonunda kənd adı. Rayon mərkəzindən 16-18 km şimal-şərqdə, Gül (Norarevik) kəndinin yaxınlığında yerləşmişdi. Zəngəzur qəza rəisinin məlum raportunda göstərildiyi kimi, Mulk kəndinin 30 tüs-tüdən ibarət əhalisinin bir hissəsi qırılmış, digər hissəsi qovulmuşdur. 1918-ci ilin qacqınlığından sonra öz kəndlərinə qayıtmış (1922) Mulk kəndinin sakinləri öz-ləri üçün güzəran yaratmağa başladılar. Kənddə 1905-ci ildə 96, 1914-cü ildə 112, 1931-ci ildə 78 nəfər azərbaycanlı əhali yaşamışdır. Lakin 1930-cu illərin axırlarında kəndlərin iriləşdirilməsi adı ilə onlar öz obaların-dan köçürülmüş və kənd ləğv edilmişdir.

Mülküçən – Qafan rayonunda kənd adı. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə kəndin adı dəyişdirilərək Erkenants adlandırılmışdır.

Müsəlləm – Qafan rayonunda kənd adı. Qafan rayon mərkəzindən 17 km şimal-qərbdə, Oxçu çayının sağ sahilində, Əcili çayının solunda, səfali düzənlikdə yerləşir. Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd dağdırılmış və yandırılmış, əhalinin bir hissəsi öldürilmiş, bir hissəsi isə qovulmuşdur. Sovet hökməti qurulduğdan sonra əhalinin az bir hissəsi geriyə qayıtmış, kənd əsasən dağlıq ərazidə (Əcili və Əfsərli kəndləri) yaşayan azərbaycanlıların burada məskunlaşması sayesində böyümüşdür. Müsəlləm kəndində 500 nəfərdən çox əhali yaşayırı. Kənddə 8 illik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. Müsəlləm kəndi 1988-ci ilin noyabr ayının 20-də ermənilər tərəfindən dağdırılmış, kənd əhalisi Azərbaycana qovulmuşdur.

Müsəlmanlar – Laçın rayonunda kənd adı. Kənddə 1924-cü ildə 248 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağıl-mışdır.



Nağdalı – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Şamkənd kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 65 km-də yerləşir. Kəndin ərazisindən Nağdalı çayı axır, ətrafında Qırxqız dağı ucalır. Burada işgala qədər (1992) məktəb, kitabxana, xəstəxana, klub, ATS, tibb məntəqəsi, mağaza, məşət evi, inzibati binalar və digər sosial obyektlər var idi. 176 ev, 833 nəfər əhali olmuşdur. Kənddə Xan qızının bulağı, Hacavasın bulağı, Turş su və s. yer adları vardır.

Yerli sakinlərin verdiyi məlumata görə, Qasımuşağı (və ya Kürdhacı) adlı tayfaya mənsub ailələrin nəslindəndilər. Yaşayış məntəqəsini Nağdalı adlı şəxs saldığı üçün onun adı ilə adlanmışdır. Rayonun ərazisində eyniadlı çay da var.

Narzan – Laçın rayonunda kənd adı. Kəndin adı yerləşdiyi ərazidən qaynayan narzan bulaqlarla bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 27 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Narışlar – Laçın rayonunda kənd. Çalbayır silsiləsinin ətəyində, Daşlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 74 km-də, dəniz səviyyəsindən 2300 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından (4 km aşağıda) Daşlı çayı axır və hər tərəfi meşələrlə əhatə olunmuşdur. Burada işgala qədər (1992) orta məktəb, klub, kitabxana, usaq baxçası, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 67 ev, 357 nəfər əhali olmuşdur. Narışlar kəndində Qabaqtəpə, Ülyan baba, Uzun yal dağı, Atıcıən bulaq, Əsədin bulağı, Şahbazın bulağı, İbadın bulağı, Ələsgərin bulağı, Sarı bulağı və s. mikrotoponimlər vardır.

Kəndin 1805-1810-cu illərdə salındığı və kəndin əsasını qoyan narışlar nəslinin adını daşıdığı güman olunur. Yerli sakinlərin verdiyi başqa bir məlumata görə, kənd Narinc adlı bir ağbirçeyin adını daşıyır. XIX əsrə Cavanşir qəzasında Narışlı adlı binə də olmuşdur. Samux rayonunun Çoban Abdallı kəndində Narışlılar məhəlləsi, Başqırğıstanın Baray rayonunda isə Nariş adlı kənd mövcuddur. Yaşayış məntəqəsi narışlar nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.



Nəcəflər – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-də, Şayıflı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 30 km-də, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Nəcəflər kəndi Ağayarlı, Səfərli, Şirinlər, Yusiflər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) ibtidai məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 18 ev, 120 nəfər əhali olmuşdur. Nəcəflər kəndində Pir dərəsi, Nəbi daşı, Şış daş, Əmrəh yarlı, Əcil dərəsi, Kalboyus dərəsi, Dərə zəmi, Mehralı yarlı, Heydər yarlı, Altınlı, Nəcəflər bulağı, Qaraş çeşməsi, Alış bulağı, Hacallı bulağı və s. yer adları vardır. Kəndin girəcəyində Pir dərəsi adlanan yerdə pir vardi. Yaşayış məntəqəsi nəcəflər nəslinin məskunlaşması nəticəsində yarandığına görə həmin nəslin adı ilə adlandırılmışdır. Ətraf kəndlərin sakinləri onları taqlı tayfası adlandırırlar.

Nəcəfli – Laçın rayonunda kənd adı. Kəndin adı burada yaşayan nəcəfli nəslinin adı ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 30 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Nərdivan – Laçın rayonunda kənd adı. Kəndin adı yerləşdiyi ərazinin relyefi ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 13 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Noraşennik – Qafan rayonunda kənd. XIX əsrin 30-cu illərində İrandan köçürülüən ermənilərin yerləşdirilməsi nəticəsində əhalisi erməni və azərbaycanlılardan ibarət olmuşdur. Qafan şəhərindən 10 km şimal-şərqdə, Ecanan (Xələc) çayının sol sahilindəki mənzərəli vadidə yerləşmişdir. 1886-ci ildə kənddə 179 nəfər, 1905-ci ildə 200, 1914-cü ildə 224 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin milli qırğını zamanı kəndin azərbaycanlı məhəlləsi dağıdılmış, salamat qalan əhalisi qovulmuşdur. 1918-ci ildən sonra bu kənddə azərbaycanlılar yaşamamışdır.

Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş, bir neçə çağırış Ali Sovetin deputatı olmuş professor Ənvər Əlixanov bu kənddə anadan olmuşdur.



Novlu – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidə, rayon mərkəzindən şimalda, dəniz səviyyəsindən 1800-2000 m hündürlükdə yerləşir. Novlu kənd inzibati ərazi dairəsinin mərkəzidir. Novlu kəndində işgala qədər (1993) orta məktəb, klub, kitabxana, ATS binası, mağaza, idarə binası və icra nümayəndəliyinin binası var idi. 60 ev, 210 nəfər əhali olmuşdur. Novlu kəndi Çardaq-qaya, Qaraqaya, Qızıltapılan təpə, Çanaqcı düzü və Qaratəpə ərazilərində yerləşmişdir. Burada Səvədərə bulağı, Korabulaq, Navlılar bulağı, Cinarlı bulağı, Göllər bulağı, Şurlan bulağı, Məşədiqara bulağı və Qulamırzə bulaqları vardır.

Kəndin keçmiş adı Novludərədir. Novlu kəndi salındığı dərənin adını daşıyır. Dərə isə burada daş novlu bu-laq olduğu üçün belə adlanmışdır.

Novruzlu – Laçın rayonunda kənd adı. Kəndin adı onun əsasını qoyan Novruzlu nəslinin adı ilə bağlı ola-raq yaranmışdır. Kənddə 1924-cü ildə 42 nəfərin yaşa-dığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Novruzlu – Qafan rayonunda kənd adı. XIX əsrin 80-cı illərinə aid məlumata görə Novruzlu oradakı Çaykənd kəndindən yaranmış oba idi. Novruzlu kəndin əsasını qoymuş nəslin adıdır. Ermənilərlə qarışq kəndə çevrilən-dən sonra Muçes Novruzlu adlanmışdır. Kənddə 1905-ci ildə 303, 1914-cü ildə 377 nəfər azərbaycanlı əhali yaşa-mışdır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyə-dən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra kənd ermə-nicə Katnadzor adlandırılmışdır.

Nurəddin – Laçın rayonunda kənd. Dağlıq ərazidə, Qırqxız dağının ətəyindədir. Fərraş kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 50 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Nurəddin kəndi Fərraş, Arduşlu, Vağazin, Bozgüney, Kalafalıq və Piçənis kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, mədəniyyət evi, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 43 ev, 252 nəfər əhali olmuşdur. Nu-rəddin kəndində Dəvəboynu, Cərgələr, Yaglıbulaq, Göl-cük, İmamqulubəy, Güllütəpə, Sərvanlar, Dərəyurdu,



Palçıqlı dərə, Qənşəryal, Səsli qaya, Əzgillər meşəsi, Cıdır düzü, Sənəm bulağı, Allahverdi bulağı, Civə yağı və s. mikrotoponimlər vardır.

Yaşayış məntəqəsini Piçənis kəndindən çıxmış ailələr keçmiş binə yerində salmışdır. Toponim kəndin əsasını qoyan Nurəddin adlı şəxsin adı ilə bağlıdır. Rayonun ərazisində eyniadlı mineral bulaq da var.

Nüvədi – Mığrı rayonunda kənd. Toponim fars (eləcə də tat və talış dillərində) dilində "nyüv" – təzə, yəni və "di" kənd, yaşayış yeri sözlərdən ibarət olub "Təzəkənd", yaxud "Yenikənd" mənasındadır. Yerli sakinlər kəndin adının mənasını "nov vadi", yəni nov şəkilli vadi kimi də izah edirlər. Bu izah kəndin icərisindən keçən Mığrı çayının sıldırıım qayaların yaratdığı təbii nov şəkilli yatağı və çayın ətrafindakı evlərin hamar düzəni ilə əlaqələndirilir.

Nüvədi Mığrı rayon mərkəzindən 26 km şimal-şərqdə Zəngəzur rayonu ilə sərhəddə yerləşir. Qafqazda ən qədim yaşayış mərkəzlərindən biridir. Bu kəndin sakini tədqiqatçı – yazılıçı, mərhum Həmzə Veli Nüvədili kəşf etdiyi və bütün ömrünü həsr edərək öyrəndiyi Nüvədi kəndi yaxınlığında Qarqadaşı dağında tapılmış qədim daş kitabələrin üzərindəki Orxon-Yenisey yazılarından xeyli əvvəlki dövrə məxsus olan daş kitabələr Nüvədi kəndinin qədim tarixindən xəbər verir. Nüvədidə 1831-ci ildə 291 nəfər, 1886-ci ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1914-cü ildə 1072 nəfər 1931-ci ildə 596 nəfər, 1986-ci ildə 1800 nəfər əhali yaşamışdır.

1918-ci ilin sonlarında Andranikin daşnak dəstələri Nüvədi kəndinə basqın edərək, kəndi yandırıb dağıtmış, nüvədililəri kənddən çıxarıb qovmuşdur. Bu hadisələr zamanı Nüvədi camaatının böyük bir hissəsi Araz çayını keçərək Cənubi Azərbaycana pənah aparmış, Misən kəndində yerleşmişlər. Kənd camaatının yalnız bir hissəsi 1922-ci ildən başlayaraq, yenidən Nüvədiyə qayıtmış, kəndi, təsərrüfatı bərpa etmişdir. Nüvədi camaatının bir neçə tayfası Misən kəndində qalaraq oranın daimi sakinlərinə çevrilmişlər.

Nüvədi kəndi və onun yaxınlığında mövcud olmuş Er-nəzir və Tuqut kəndləri 1929-cu ilə qədər Azərbaycanın



Cəbrayıl qəzasının tabeçiliyində olmuş, yalnız həmin il fevralın 18-də Zaqafqaziya MİK rəyasət heyətinin qərarı ilə Ermənistana verilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin qərar Azərbaycan Respublikası hökuməti tərəfindən yalnız Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fikrət Əliyev, müxbir üzvü Faiq Cəfərov, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Musa Musayev və Alqış Musayev Nüvədi kəndinin yetirmələridir.

1988-ci ildə ermənilər tərəfindən Qərbi Azərbaycanda yaşayan 200 minə yaxın soydaşımızın öz dədə-baba torpaqlarından zorla deportasiya olunmasına baxmayaraq, Nüvədi camaatı öz kəndlərini 1991-ci il avqust ayının 8-nə qədər qoruyub saxlaya bilib.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən sonra kəndin adı dəyişdirilərək Nənadzor adlandırılmışdır.

Oğlan-qız daşı – Qubadlı rayonunun Dəmirçilər kəndində ziyarətgah. İnsan figuruna benzər qoşa daşdan ibarət təbiət abidəsi. Rəvayətə görə, tarixi bilinməyən bu abidə bir-birini sevən iki gəncin şər qüvvələrə qarşı mübarizəsi nəticəsində yaranmışdır. Məhəbbətlərinə sadıq qalmaq və şər qüvvələrdən xilas olmaq üçün öz istəkləri ilə Allah tərəfindən daşa döndərilmişlər.

Oğuldərə – Laçın rayonunda kənd. Qorcu çayının sahilində, Mıxtökən silsiləsinin yamacında, Qızılıqaya dağının ətəyində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Oğuldərə kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kəndin yaxınlığından Həkəri çayı axır. Kənddə işgala qədər (1992) 2 orta məktəb, klub, kitabxana, 2 mağaza, və digər sosial obyektlər var idi. 160 ev, 1004 nəfər əhali olmuşdur. Oğuldərə kəndində Qarağac düzü, Cəfər ölü, Sarı dərə, Çinqılı dağı, Ağ bulaq, Orucun bulağı, Mehtili dağı, Topdaş, Novun düzü, Çalbayır dağı, Uçuğ dağı, Haça yal və s. mikrotoponimlər vardır. Kənddə Cəfərin körpüsü və qədim qəbiristanlıq vardı.

Kəndə bəzən Oğrudərə, yaxud Şaplar da deyilir. Bir fikrə görə, kəndi 1805-ci ildə Türkiyədən gəlmış ailələr



Oğru dərəsi (Oğrudərə) adlanan yerdə saldıguna görə belə adlanmışdır. Başqa bir fikrə görə isə kəndin əhalisi Kəlbəcər rayonunun Şaplar kəndindən gəlmişdir. Toponimin Ağıldırə (yəni, "mal-qara və davar saxlanan dərə") adından təhrifi də güman edilir. Özünəməxsus poeziyası ilə seçilən görkəmli şair Ağa Laçınlı bu kənddə doğulub-böyülmüşdür.

Oxçu – Zəngilan rayonu ərazisində çay. Arazin qolu. Çay öz adını Qafan rayonunun Oxçu kəndinin adından almışdır. Oxçu qədim türk tayfalarından birinin adıdır. "Dədə Qorqud" qəhrəmanlarından biri də Oxçubəydir. Keçmiş Zəngəzur və Yelizavetpol qəzalarında Oxçu adlı kəndlər, Gümrüdən 12-13 km qərbdə qədim Şurakil-Şörəyəl (Şiran) qəzasında Oxçuoğlu adlı kəndlər, Muğan düzündə isə göl qeydə alınmışdır.

Oxçu – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Oxçı şəklində göstərilmişdir. Oxçu adı türk tayfasının adını əks etdirir. XIX əsrədə Qars əyalətinin Ərdahan dairəsində Oxçi, həmin əyalətin Qars dairəsində Oxçi və Oxçıoğlu, Cənubi Azərbaycanda Oxçu və Oxçular kənd adları ilə mənşəcə eynidir. Orta əsrlərdə Anadolunun şərqində bir mahal Oxçi adlanırdı. 1588-ci ilə aid mənbədə Bərdə nahiyyəsində Oxçulu adlı elin yaşadığı qeyd olunmuşdur.

Kənddə 1886-cı ildə 1222, 1905-ci ildə 1709, 1914-cü ildə 200 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Oxçu dərəsi – Qafan rayonunda bölgə. Qafan qalasından başlamış Oxçu-Şabadinədək olan kəndlər – Müsəlləm, Əfsərli, Əcili, Şotalı, Boğazçıq, Oxçu, Aralıq, Pirdavdan, Atqız, Qapıcıq – bu bölgəyə aid idi.

Oxdar – Qafan rayonunda kənd. Bölgənin qədim kəndlərindən biridir. Qafan rayon mərkəzindən 30 km şimalda, Oxdar çayının sol sahilində dağlıq – meşəlik ərazidə yerləşmişdir. 1593-cü ildə tərtib olunmuş "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə Əcənan nahiyyəsinin Oxtarlı kəndi kimi adı çəkilir. Toponimin mənası, çox güman ki, oxçu türk tayfasının adı ilə



*Agacın qurumasın!
Balan gözünə çraq
olsun!
Pərilər, hürülər
qonşusu olasınız!
Allah amanında!...*

Zəngəzur folkloru

bağlıdır. Kəndin yaxınlığında orta əsr Alban kilsəsinin və müsəlman məscidinin (1918-ci ildə ermənilər tərəfindən yandırılıb dağıdılmışdır) qalıqları var idi. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Aşağı və Yuxarı Oxdar kəndlərinin adları çəkilir. Bunlardan biri, çox güman ki, 1918-ci ildə dağıdılmış Oxtar binəsi kəndidir. Oxdar kəndinin toponimləri: Yel piri, Şərəfverdi, Yalzəmi, Midəm düzü, Tumuyeri, Saribayır, Çomçə bulaq, Zogallar bulağı, Çanqıllı, Oülənnica yaylağı və s. Statistik məlumatlara görə, Oxdar kəndində 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 553 nəfər, 1886-ci ildə 338, 1897-ci ildə 508 nəfər, 1905-ci ildə 454, 1914-cü ildə 353, 1931-ci ildə 164, 1986-ci ildə 320 nəfər əhali olmuşdur. Kənd 1918-ci ildə dağıdılmış, əhalinin bir hissəsi qırılmış, bir hissəsi isə qaçqın düşmüştür. Sovet hökuməti qurulduğdan sonra Oxdar camaatının bir hissəsi (30 ev) doğma kəndlərinə qayitmiş və dağıdılmış təsərrüfatlarını bərpa etmişdir. Kənddə kolxoz qurulmuş, əvvəl ibtidai, sonra orta məktəb açılmış, klub, kitabxana, tibb məntəqəsi yaradılmışdır. Oxdar kolxozu 1958-ci ildə ləğy edilmiş, kolxozun təsərrüfatı erməni sovxozu olan "Noraşenik"ə verilmişdir.

1988-ci ilin noyabr ayında 300 nəfər əhali yaşayan 65 evlik Oxdar kəndi ermənilər tərəfindən zorla boşaldıldı, kənd camaatının ev-eşiyi, əmlakı əlindən alındı. Hazırda Oxdar camaati Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda məskunlaşmışdır. General-mayor Murad Hüseynov Oxdar kəndində dünyaya göz açmışdır.

Oxdar – Qafan rayonunda çay adı. Oxdar kəndinin ərazisindən keçdiyinə görə belə adlandırılmışdır.

Oxdar Binə – Qafan rayonunda kənd adı. 1897-ci ildə bu kənddə 77 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kənd dağılmışdır. Oxdar kəndindən çıxmış ailələrin yaratdığı binə əsasında yaranmışdır.

Ortagiz – Sisyan rayonunda kənd adı. Əslində Orta Uz. Bəzi ədəbiyyatlarda Ortaquz, Ortagir, Hortagiz, Hör töüz kimi də qeyd olunur. Yazılı mənbələrdə ilk dəfə 1590-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə rast gəlinir. S.Zelinskinin 1886-ci ildə tərtib



etdiyi "Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində kənddə 83 tüstü (ev təsərrüfatı) olduğunu, 517 nəfər əhali yaşadığını və bu kəndin Sofulu tayfasının qışlaqlarından biri olduğunu qeyd edir.

Sisyan rayon mərkəzindən 18 km cənub-qərbdə Ərəfsə və Comərdli kəndlərinin qonşuluğunda yerləşirdi. Statistik məlumatlara görə, Orta Uz kəndində 1886-ci ildə 520 nəfər, 1895-ci ildə 605 nəfər, 1914-cü ildə 770 nəfər əhali olmuşdur. 1920-ci ildə kənd ermənilər tərəfindən dağıdılaraq yandırılmış, əhali qətl edilmişdir. Kəndin sağ qalan sakinləri Orta Asiyaya köçmüştür. Sonralar bəzi ailələr geri qayıdaraq Ərəfsə kəndində məskunlaşmışdır. Oğuz tayfalarının adını bölgədə yaşıdan qiymətli toponimlərdən biridir. Sisyan rayonunda Oğuzlarla bağlı daha iki kənd var idi: Uz və Murxuz kəndləri. Bizanslılar oğuzları "uz", ərəblər isə "quz" adlandırdılar.

Deyirlər, el daga gedəndə bir qadının sancısı tutur. Bir daşın dibində həmlini qoyur yərə. O daş, qadını naməhrəm gözündən gizlədir. Daşın adı qalır Daşhərəmi.

Zəngəzur folkloru

Orta Yeməzli – Zəngilan rayonunda kənd. Dağlıq və dağətəyi ərazidə, Yeməzli kənd inzibati ərazi dairəsinin tabeliyində, rayon mərkəzindən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1860 m hündürlükdə yerləşir. Orta Yeməzli kəndi Gilətağ, Yuxarı Yeməzli, Sarallı Xəstab və Aşağı Yeməzli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi, ATS, mağaza və digər sosial obyektlər var idi. 32 ev, 141 nəfər əhali olmuşdur. Orta Yeməzli kəndində Qoz dərə, Su dərəsi, Pəyə dərəsi, Sufilər dərəsi, Ramazan bulağı, Soflar bulağı, Daş bulağı, Qoz dərə novu, Yuxarı bulaq və s. yer adları vardır. Kənddə Soflar piri, Türbəli pir, Hacı yuaxlı adlanan köhnə qəbiristanlıq var idi.

Yaşayış məntəqəsi Ətyeməzli kəndindən (Ağdam rayonu) gəlmış ailələrin məskunlaşması nəticəsində yanmışdır. Keçmiş adı Ətyeməzli. Sonralar toponimin tərkibindəki ət komponenti düşmüşdür.

Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin əsası XIX əsrin əvvəllərində Yuxarı Yeməzli kəndindən gəlmış Mehdi adlı kişi tərəfindən qoyulmuşdur.

Bu tayfa orta əsrlərdə İranın Xorasan vilayətindəki Atyeməzli mahalından Qarabağa gəlmiş, Kəbirli tayfasının Qərvənd qoluna qaynayıb-qovuşaraq Qarabağda və Zəngəzurda bir neçə məntəqədə məskunlaşmışdır. Mənası at əti yeməyənlər deməkdir.

Ördəkli – Zəngilan rayonunda kənd. Bəsitçayın sağ sahilində, dağətəyi ərazidədir. Ördəkli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kend rayon mərkəzindən qərb-də, rayonun 18 km-də yerləşir. 8 km məsafədə Minci-van dəmiryolu stansiyası yerləşirdi. Ördəkli kəndi Şəfi-bəyli kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza, inzibati bina, poçt və digər sosial obyektlər var idi. 133 ev, 534 nəfər əhali olmuşdur. Ördəkli kəndində Çinar meşəsi, Kotan, Səvəcir meşələri və s. yer adları vardır. Kənddə çayın üzərində körpü və Çinar dibi adlanan pir də var idi.

Keçmiş adı Hacisünnü (Hacı Hüseyinli). Yaşayış məntəqəsi əvvəller indiki ərazidən 1-1,5 km şimalda Hacisünnü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan daha əlverişli sahəyə köçmüş və o vaxtdan Ördəkli adlanır. Toponim kəndin Baharlı tayfasına mənsub olan Ördəkli tərəsinin burada məskunlaşması nəticəsində yarandığını göstərir. Zəngəzur, İrəvan, Göyçə, Ağbabə bölgələrində Ördəkli adında bir neçə kənd olmuşdur.

Padar – Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilində, dağətəyi ərazidə, rayon mərkəzindən 27 km şərqdə, dəniz səviyyəsindən 810 m hündürlükdə, Balasoltanlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd Həkəri dəmiryolu stansiyasından 35 km məsafədə yerləşirdi. Kəndin ərazisindən Həkəri-Laçın şose yolu keçirdi. Kəndin ərazisində mənbəyini Top ağac yüksəkliyində götürən Kiçik Həkəri çayı da keçirdi. Padar kəndi Balasoltanlı, Sarıyataq və Qaraimanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, mağaza və digər sosial obyektlər var idi. 42 ev, 251 nəfər əhali olmuşdur.

Padar kəndində Kiçik Həkəri dərəsi, Məcitle düzü, Kötüklü düzü, Xan dərəsi, Yaqub dərəsi və s. toponim-



*Təzə gəlin birinci
dəfə bulağa gedəndə
qızlar bulaq üstə şirni
paylayırlar ki, təzə gəlin
nin ayağı uğurlu olsun.*

Zəngəzur folkloru



Şər qarışanda yatmazlar. Şər qarışanda qismət paylanır, deyirlər.

Zəngəzur folkloru

lər vardır. Kənddə körpü və Kiçik Həkəri dərəsi deyilən ərazidə yarınuçuq vəziyyətdə, tədqiq olunmamış Alban kilsəsi vardı. Padar toponimi Səlcuq oğuzlarının Padar tayfasının adına bağlı bir etnonimdir. Padarlar XIII əsrdə Orta Asiyadan Azərbaycana gəlmış, Qızılbaşlara qoşularaq Şah İsmayılin hakimiyyətə gəlməsində mühüm rol oynamışlar. Ağsu, Oğuz, Dəvəçi, Sabirabad, Hacıqabul və Xaçmaz rayonlarında da Padar adlı kəndlər mövcuddur.

Padarçay – Zəngilan rayonu ərazisində çay. Hidronim padar etnonimindən və çay sözündən ibarət olub, "padarların çayı" mənasındadır. Çay keçmişdə onun sahilində padar tayfasına mənsub ailələrin yaylaq vaxtı yaması ilə əlaqədar olaraq belə adlanmışdır.

Palçıqlı – Laçın rayonunda kənd adı. Kəndin adı yerləşdiyi ərazinin relyefi ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 11 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Paşa – Qafan rayonunda kənd adı. XIX əsrin 30-cu illərində İrandan köçürüლən ermənilərin yerləşdirilməsi nəticəsində əhalisi erməni və azərbaycanlılardan ibarət olmuşdur. Xarabalıqları indiki Ərcəzur kəndinin yaxınlığındadır. 1897-ci ildə kənddə 30 nəfər erməni, 21 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Şəxs adı ilə bağlı toponimdir.

Paşa bulağı – Qubadlı rayonunun Əliquluuşağı kəndində bulaq. Daş kitabədə Yazı yaylasının qərb yamaçındaki Paşa bulağının 1885-ci ildə tikildiyi göstərilmişdir. Bulağı kəndin yüzbaşısı Paşa Nəcəf oğlu tikdiriyindən onun adını daşıyır. Suyunun keyfiyyətinə görə nadir sayılan bu bulaq əsasən tərəkəmə-elatlar və Əliquluuşağı kəndinin Ermənistanla həmsərhəd ərazisində 1000 hektara yaxın əkin sahəsində əkin-biçin mövsümü üçün tikilmişdir.

Pehan – Sisan rayonunda kənd adı. "Irəvan əyalətinin sicil dəftəri"ndə (1728-ci il) Irəvan əyalətinin Sisan nahiyyəsində kənd kimi göstərilir. "Naxçıvan əyalətinin sicil dəftərində Sisan nahiyyəsinin Pehin kəndi kimi qeyd olunmuşdur." Mənbədə kənddə cəmi 2 azə-



baycanlı ailəsinin yaşadığı qeyd olunur. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda Peyhan kimidir.

Peyhan Gigili tayfasının qışlaqlarından birinin adı idi. Ehtimal ki, Türkiyədə Boxtan əmirliyində Piykan türk tayfasının adındandır. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. Qafan rayonundakı Peyhan kəndi ilə eyni mənşəli etnonimdir.

Peyhan – Qafan rayonunda kənd. Peyhan kəndi Qafan rayonunun Gığı dərəsi kəndlərinə aid olan ucqar dağ kəndlərindən biridir. Kənd rayon mərkəzindən 31 km şimal-qərbdə, dəniz səviyyəsindən 2000 m hündürlükde, Gığı çayının sol sahilində Keypəşin və Acıbac kəndlərinin arasında yerləşir.

XVI əsrin 90-cı illərində tərtib olunmuş "Urud və İsləgəndər qalası livasının Sicil dəftəri"ndə kəndin adı Pakhan kimi qeyd olunmuşdur. Kəndin adı Gigili türk tayfasının Peyhan qışlağının və Sisyan nahiyəsindəki Pezin, Qazax qəzasındaki Peykanlı kəndlərinin adı ilə həməhəng olub, Türkiyədən gəlmə Gığılı tayfasının Piykan tırəsi ilə bağlıdır. Kənddə 1886-ci ildə 128, 1905-ci ildə 88, 1914-cü ildə 120, 1931-ci ildə 96, 1986-ci ildə 80 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı dağlarla Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək Zəngilan rayonuna pənah aparmışlar.

1922-ci ildə Peyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır.

1931-ci ildə Peyhan kolxozu yaranmışdır. 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Peyhan kolxozuna birləşdirilmişdir. 1965-ci ildə Peyhan kolxozu leğv edilmiş, onun bütün varidatı Gığı heyvandarlıq sovxozuna verilmişdir. Altmışinci illərin ikinci yarısından başlayaraq, işsizlik, maddi sıxıntı, mənəvi təzyiqlər səbəbindən Peyhan kəndinin camaatı tədriclə Azərbaycana köçüb gəlməyə başlamışdır. Peyhan kəndində orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var idi.

Bir adamın gəbəsi-
filani itəndə qurd əli
yandırırlar, oğrunun əl-
ayağı qic olur.

Zəngəzur folkloru



1988-ci ilin sonunda Pəyhan camaatı da Ermənistan hökuməti tərəfindən deportasiya olunaraq, Azərbaycana pənah gətirmiştir.

Pəyhan kəndindəki mikrotoponimlər: Qızıl qaya, Novlu zəmi, HUMBƏT zəmisi, Böyük gəney, Ala meşə, Qazmaca, Qaraquş qayası, Kəlbilər, Pöhrəlik, Dəlik daş, Kaha yeri, Pəyhan gölü, Quru bulaq, Qazmaca bulağı, Toxmaq çeşmə, Kəlbilər çeşməsi və s.

Piçənis – Laçın rayonu ərazisində çay. Şəlvə çayının qolu. Mixtökən silsiləsindən başlanır. Uzunluğu 29 km-dir. Ərazisindən axdığı eyniadlı kəndin adı ilə adlanmışdır.

Piçənis – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Piçənis kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbədə, rayonun 45 km-də, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. Kəndin ərazisindən Laçın-Şamkənd şose yolu keçir. Piçənis kəndi Şəlvə və Ələkçi çayları, şimaldan Sallik, Qırxbulaq dağları ilə, cənubdan Piçənis düzü ilə əhatələnib. Kənd Ağcayazı, Arduşlu, Xaçinyalı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt, uşaq bağçası, mağaza, məscid və digər sosial obyektlər var idi. 80 ev, 300 nəfər əhali olmuşdur. Kənddə Xan ələn dərə, Talıbxan, Dərə yurdu, Meşə bulağı, Sarı bulaq, Pəri bulağı və s. mikrotoponimlər, Alban dövrünə aid kilsə və çayın üzərində Çiçəyin körpüsü adlı tarixi abidə var idi.

Yaşayış məntəqəsi mənşəcə Qaraçorlu tayfasına mənsub ailələrin Piçənis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 19 ailədən ibarət olan bu kənddən ona aid icma torpaqlarında bir sıra xırda yaşayış məntəqələri yaranmışdı: Ağcayazı, Noradin, Suvat, Unus, Fərraş, Xev, Yaniqpəyə.

Piçənis toponimi fars dilindəki piç (çayın dirsəyi, döngəsi) və türk dillərindəki əniz (çuxur yer, düzən) sözlərindən ibarət olub, "çayın döngə yerindəki düzən" mənasındadır. Toponimin Peçeneqlərin adı ilə bağlı olması ehtimalı da vardır.

Pircahan – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Pircahan kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Kənd rayon mərkəzindən 30 km qərbdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Kəndin ətrafında dəniz səviyyəsindən 1700 m hündürlükdə Pircahan dağ yerləşir. 3,5 km məsafədə Laçın-Kəlbəcər şose yolu, 3 km şərqdə Pircahan çayı keçir. Kəndin ərazisi 1060 hektardır. Pircahan kəndi Aliqulu, Seyidlər, Qaraçanlı, Büyüldüz-Ərdəşəvi və Vagazin kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt, 3 mağaza, ATS, Yağ-Pendir zavodu, inzibati bina, məscid və digər sosial obyektlər var idi. 123 ev, 482 nəfər əhali olmuşdur. Pircahan kəndində Beşbulaq, Daşbulaq, Yenicə güneyi, Məkəsin dərəsi, Gölməc, Həyatın bulağı, Müseyibin bulağı, Oyuğun yalı və s. mikrotoponimlər vardır. Kənddə XVI əsrə aid Tağlı körpü, qədim qəbiristanlıq, pir, Alban kilsəsi kimi tarixi abidələr də var idi.

Keçmiş adı Bebidir. Yerli məlumatə görə, yaşayış məntəqəsini İrandan gəlmiş Bebi adlı bir nəfər saldıqına görə belə adlanmışdır. Toponim keçmişdə orada mövcud olmuş Pircahan pirinin adı ilə bağlıdır.

Pirdağ – Qubadlı rayonu ərazisində dağ. Dəniz səviyyəsindən 1376 m hündürlükdə yerləşir. Həkəri çayıının qolları olan Xoşgədik və Kiçik Həkəri çaylarının suayırıcısıdır. Ziyarətdağ da adlanmışdır. Dağın adı oradakı sitayış yeri olmuş pirlə bağlıdır.

Pirdavidan – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Pir-Dovudan göstərilmişdir. Rayonun Oxçu dərəsi bölgəsinin kəndlərindəndir. XIX əsrə aid rusdilli ədəbiyyatda bu ad təhrif olunmuş şəkildə Pir-Todan kimi yazılırdı. Yerli tələffüz forması Pircavidan. Kənd oradakı Pir-Cavidan ziyanətgahının adı ilə adlanmışdır. Xürrəmilər hərəkatının



Pircahan kəndi
ərazisində qədim
körpü



Musa URUD
ZƏNGƏZUR
TOPONİMLƏRİ



başçısı (807-816-cı illər) Cavidanın qəbri orada yerləşirdi. Kənddə 1831-ci ildə 117, 1873-cü ildə 135, 1886-ci ildə 223, 1905-ci ildə 291, 1914-cü ildə 360, 1931-ci ildə 150 nəfər azərbaycanlı əhalisi yaşamışdır.

1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1950-ci ildə kənd Kaçaran qəsəbəsinə birləşdirilmişdir.

Pirəməni – Qafan rayonunda kənd adı. Kənd oradakı "Pirməni" ziyaretgahının adı ilə adlanmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qafan nahiyyəsində Pir kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.



Qədim Qara kilsə
məbədi (VI-VII əsrlər)

Pirhəmzə dağı – Qafan rayonunda dağ. Gığı dərəsi bölgəsində, Gığı kəndinin yaxınlığındadır. Dağın başındakı Pir Həmzə deyilən ziyaretgahının adı ilə adlandırılmışdır.

Pirməzrə – Qafan rayonunda kənd adı. 1828-1829-cu illərdə İrəvan əyalətindən gəlmə ermənilər kənddə yerləşdirildikdən sonra əhalisi qarşıq yaşamışdır. 1918-1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. "Pir olan yerdə mərzə (əkin yeri)" mənasındadır.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 29.06.1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Katnarat adlandırılmışdır.

Pirnaqut – Sisyan rayonunda kənd adı. 1727-ci ildə tərtib olunmuş "Naxçıvan sancığının müfəssəl dəftəri"ndə İrəvan əyalətinin Sisyan nahiyyəsində kənd kimi göstərilir. Həmin mənbədə kənddə 5 müsləman və 8 xristian ailəsinin yaşadığı qeyd olunur. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Pirnaut şəklində göstərilmişdir. Yerli tələffüz forması Pirnavit. Sisyan şəhərindən 5 km qərbdə, Əlili (Salvard) kəndindən 4 km şimal-şərqdə, Bələk kəndindən 5 km cənub-şərqdə yerləşir. 1828-1829-cu illərdə İrəvan əyalətindən gəlmə ermənilər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur. Ermənicə Brnakot kimidir.

Pirveysli – Zəngilan rayonunda kənd. Dağlıq ərazidə, rayon mərkəzindən 36 km qərbdə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Canbar kənd inzibati ərazi vahidinin tabeliyindədir. Mincivan-Qafan dəmiryolunun Bürülü dayanacağından 15 km məsafədədir. Canbar, Günqışlaq və Geyəli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) klub, mağaza və digər sosial obyektlər var idi. 25 ev, 74 nəfər əhali olmuşdur. Kəndin yuxarı hissəsində qəbiristanlığın yaxınlığında dağdağan ağacı olan yerdə Veysin adlandırılın pir var idi. Yaşayış məntəqəsi Dərzili tayfasının Pirveysli tırəsinə məxsus qışlaq yerində salınmışdır. Kənd Pirveysli tırəsinin adını daşıyır.



Poladlı – Qubadlı rayonunda kənd. Dəmirçilər kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Dağlıq ərazidə, rayon rayonun 6 km-də, dəniz səviyyəsindən 765 m hündürlükdə yerləşir. 40 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Ərazisində Ağa çayı axır. Poladlı kəndi Dəmirçilər, Xocamsaxlı və Mehrili kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) kitabxana, tibb məntəqəsi və mağaza var idi. 18 ev, 101 nəfər əhali olmuşdur. Poladlı kəndində "Çinqıllı dərə", "Sarı dərə", "Turş su bulağı", "Şor su bulağı", "Kola bulaq" və s. yer adları vardır. Şahsevənlərin poladlı qolunun bölgədə məskunlaşması nəticəsində yaranmışdır. Ağdam, Ağcabədi, Tərtər, Gədəbəy, Qobustan rayonlarında da eyni adlı kəndlər vardır.

Pulkənd – Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Pulkənd kimi göstərilmişdir. Kəndin adı 1727-ci ildə tərtib olunmuş "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə Pul kimidir. Zəngəzur qəzasının hüdudları, coğrafi mövqeyi, təsərrüfat və məişət şəraitini, dini, etnik tərkibi haqqında rus tədqiqatçısı S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndin adı Pul yazılmış və kənddə



146 nəfər tatar (azərbaycanlı) əhali olduğu göstərilmişdir.

Fars dilində pul (pol) "körpü" sözündəndir. Kənddə 1886-ci ildə 146, 1905-ci ildə 193, 1914-cü ildə 282 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sisyan rayonunda ermənilərin törətdikləri vəhşilikləri qeyd edən "Qruziya" qəzeti 9 noyabr 1918-ci il tarixli sayında yazırıdı: "Pulkənd kəndi dağılmış, 19 nəfər öldürilmiş, 160 000 manat zərər vurulmuşdur".

Puşan – Qafan rayonunda qışlaq yeri. Başqa mənbədə Pşan, yaxud Fişən. Baharlı kəndinin yaxınlığında, Giğı çayının sol sahilində yerləşirdi. Puşanlı kəndinə mənsub ailələr tərəfindən salınmışdır. Xarabaliqları və qəbir yerləri son vaxtlara qədər qalırdı.

1831-ci ildə burada 34 nəfər, 1897-ci ildə 39 nəfər azərbaycanlı əhali olmuşdur. Puşanlı tayfasının adından yaranmış toponimdir.

Puşanlı – Qafan rayonunda kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XIX əsrдə Zəngəzurda yaşamış Puşanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. XIX əsrin ortalarında bu tayfa 7 qışlaqda (Vəjnəli, Daşbaşı, Pəri-Bərtaz, Pərgi, Sanalı, Tarnavut və Ulab) yaşayırdı.

Puşgah – Mığrı rayonunda kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.01.1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Haygedzor adlandırılmışdır.

Pürülü – Qafan rayonunda kənd adı. Qafan rayon mərkəzindən 24 km şimal-qərbdə Giğı çayının sol sahilində, sildirim qayalıların üstündə, yamacda yerləşir. Pürülü kəndi vaxtilə bölgənin ən böyük kəndlərindən biri olmuş, Kənd Pürülü, Daşbaşı, Xış Pürülü, Gərmə, Su-xam, Pişan, Ulusurt kimi kiçik yaşayış məntəqələrini özündə birləşdirmişdir. Türkiyənin Adana bölgəsindəki Pirili kəndi ilə eyni mənani daşıdığı güman olunur.

Statistik məlumatlara görə, Pürülü kəndində 1831-ci ildə 41 nəfər, 1886-ci ildə 287 nəfər, 1897-ci ildə 240

nəfər, 1905-ci ildə 250, 1931-ci ildə 254, 1986-ci ildə 145 nəfər əhali yaşamışdır. 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhali Ordubada pənah aparmışdır.

Sovet hökuməti qurulduğdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1931-ci ildə Pürülü kəndində 254 nəfər əhali yaşayırıldı. 1934-cü ildə kənddə kolxoz qurulmuş, 1965-ci ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı Gığı sovxozuna birləşdirilmişdir. Kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi. Kolxoz ləğv edildikdən sonra kəndin əhalisi getdikcə azalmağa başlamışdı, 80-ci illərdə Pürülü kəndində 25-30 ailə yaşayırıldı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin düşmüşlər.

Kəndin toponimləri: Yal çeşmə, Qırxlar bulağı, Gülü bulağı, Daşbaşı, Çiçəkli, Meydanlar, Bogazyurd, Əriməz, Uzun qar, Ağ millər, Qaplan qayası, Gün çırpan, Suyukan, İlənlı qaya, Yasamal, Kaha başı, Goy gədik və s.

Püsyan – 1723-cü ildə İrəvan əyalətinin Sisyan nahiyesində kənd adı. XIX əsrin I yarısında Naxçıvan və Zəngəzur bölgələrində yaşamış, Babalı, Sultanlı, Zodbanlı və Potanlı qollarından ibarət olmuş tayfadır.

Püsək – Sisyan rayonunda kənd adı. 1595-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Pisək kimi göstərilir və bu kənddə Abdin adlı zəamət sahibinin olduğu qeyd edilir.

D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Pusyak kimidir. Orta əsrlərdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının bir qışlağının adıdır. S.Zelinskinin 1886-ci ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində Püsək kəndində 35 tüstü (ev təsərrüfatı) olduğunu, 133 nəfər əhali yaşadığını və bu kəndin Sofulu tayfasının qış-





laqlarından biri olduğunu qeyd edir. 1893-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə bu kəndin Şıxlar kənd cəmiyyətinə aid olduğu və kənddə 42 evdə 232 nəfər azərbaycanlı əhalinin yaşadığı gösrərilir.

Kənddə 1886-ci ildə 332, 1914-cü ildə 310, 1931-ci ildə 197 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə ermənilər tərəfindən Püsək kəndi dağdırılıb yandırılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalanı isə Naxçıvana qaçmışdır. 1922-ci ildə kənd camaatının bir qismi geri qayıtsa da, kəndi yenidən bərpa etmək mümkün olmamışdır. XX əsrin 30-cu illərində kənd dagılmış, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür.

Rəbənd – Zəngilan rayonunda kənd. Həkəri çayının sahilindədir. Yenikənd kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 23 km-də yerləşir. Yaxınlığından Qubadlı-Akarşa şose yolu keçir. Rəbənd kəndi Alibəyli ilə qonşudur. Rəbənd kəndində işgala qədər (1993) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 95 ev, 356 nəfər əhali olmuşdur. Kənddə Ağalı və Arpa dərəsi, İlən düzü, Ali kişi düzü, Gülbülağı və s. yer adları var idi. Kənddə daş körpü, köhnə qəbiristanlıq, buynuzlu qoyun heykəli, 3x5 m ölçülü, porfonun 3 tərəfi çatma tağlı, 1 tərəfi müstəvi hörülümuş pir var idi. Rəbənd kəndində VII-VIII əsrlərdə tikilmiş sərdabə olub.

Toponim kürd mənşəli rəvənd tayfasının adı ilə bağlıdır. Rəvəndlər hazırda, əsasən, Türkiyənin Rəvəndüz sancağında yaşayırlar. Tacikistanda Rovənd, Cənubi Azərbaycanda Rəvənd, Rəvənd Səfli, Rəvənd Əliya adlı kəndlər var.

Rəfilər – Laçın rayonunda kənd adı. Kəndin adı əsasını qoyan Rəfilər nəslinin adı ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 137 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dagılmışdır.

Rəzdərə – Zəngilan rayonunda kənd. Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Rəzdərə kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 10 km-də, dəniz səviyyəsindən

400 m hündürlükde yerləşir. Kəndin yaxınlığında Bəsít çayı "Təbii Çinar meşəsi Bəsít çay Dövlət təbiət qoruğu" mövcud olmuşdur. Kəndin yaxınlığından Zəngilan-Qafan şose yolu keçir. Rəzdərə kəndində işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, ATS, IX əsrə aid məscid və digər sosial obyektlər var idi. 158 ev, 502 nəfər əhali olmuşdur. Rəzdərə kəndində Ber dağı, Dağdağan, Narri, Paşalar, Sunur, Top dərələri, Alliq və Xənəyi düzü, Kufuidaş və Qızıldaş təpələri, Tərnəvit, Oğru, Sarıçəşə, İsmayıł bulaqları və s. yer adları vardır. Rəzdərə kəndi ilə Top kəndinin arasında XII əsrə aid Top körpüsü vardır.

Toponim talış dilindəki rəz (cir üzüm tənəyi) və dərə sözlərindən ibarət olub, "cir üzümlü dərədə (hazırda da həmin ərazidə cir üzüm tənəklərinə təsadüf edilir) salınmış kənd" mənasındadır. Bəzi ədəbiyyatlarda Rizadərə kimi işlənmişdir.

Sac kaha – Sisyan rayonunun Ağudi kəndi yaxınlığında dağ. Obyektin ümumi görünüşü ilə bağlı verilən addır. "Sac formalı kaha yerləşən dağ" mənasında başa düşülməlidir.

Sadınlar – Laçın rayonunda kənd. Qarabağ yaylasındadır. Sadınlar kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən qərbdə, rayonun 44 km-də, dəniz seviyyəsindən 1500 m hündürlükde, subalp, alp çəmənliklərində, Qaragöl yaylasının ətəklərində yerləşir. Kənd Aralıq təpələr, Atlı gəzən, Qaraçı yurdu, Qoşa nohur, Cacuqlu düzü, bir çox təpəlik və dağ silsilələri ilə əhatə olunmuşdur. Kəndin cənub tərəfindən şose yolu keçir. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, kitabxana və digər sosial obyektlər var idi. 95 ev, 287 nəfər əhali olmuşdur. Sadınlar kəndində Dik



Sadınlar kəndində qədim alban məbədi



yurd, Alçalar, Aralıq, Həmərsünlü, Qara quzey, Allahverdinin meşəsi, Ağ qayanın dəresi, Nəbi uçan, Goyərçin tökülən, Şüşə bulağı, Şor bulaq, Zeynəbin bulağı, Qılba bulaq, Goy bulaq və s. mikrotoponimlər, Alban kilsəsi, Sınıq kilsə, Uçuq kilsə, Dəmirovlu piri, Sulu kaxa abidəsi və qədim qəbiristanlıq var idi.

Yaşayış məntəqəsi XIX əsrдə Qarıqlıqlaq kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən çıxmış ailələr burada daimi məskunlaşmışlar. Sadınlar Qarıqlıq kəndində yaşayan Gəloxcu tayfasından ayrılmış tirələrdən birinin adıdır.

Salahlı Piri – Qubadlı rayonunun Mərdanlı kəndində ziyarətgah. Saqqız ağacı altında hasar içərisindəki qəbrə nəzir qoyar, ondan şəfa diləyərdilər. Övladı olmayanlar buraya niyyətə gələrdilər. Salah adlı bir seyidin adı ilə bağlıdır.

Salbarton – Sisyan rayonunda dağ adı. Salvartı dağının adından götürülmüş və təhrif edilmiş addır. Rayonun Murxuz, Şıxlар, Sofulu kəndləri bu dağın ətəyində yerləşirdi. Kəngərlilərin sofulu tayfasının yaylaq yeri idi. Monqolca salbar "şaxələnmiş" və türkçə ton "təpə" sözlərindən ibarətdir.

Saldaş – Qubadlı rayonunda kənd. Dağlıq və dağətəyi ərazidə, rayon mərkəzindən 16 km cənub-qərbdə, Bərgüşad çayının 7 km-də, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. Çərəli kənd inzibati ərazi vahidiyinin tabeliyindədir. 42 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Saldaş kəndi Boyunəkər, Çərəli, Göyyal və Hərtiz kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) klub və digər sosial obyektlər var idi. 11 ev, 40 nəfər əhali olmuşdur. Saldaş kəndində "Şəhrixan sel aparan dərə", "Novruzlu yeri", "Almakəsən", "Quzu qıran", "Qanlı zəmi", "Tapdıq yeri", "Atqız", "Hamarın yeri", "Xanzadə yeri", "Zalxa yeri", "Şükürün palidi", "Məhəmməd bulağı", "Mollanın yeri", "Düyü torpağı", "Baş hamar" və s. yer adları vardır. Kənddə orta əsrlərə aid qəbiristanlıq da var. Yaşayış məntəqəsinə çevril-məzdən əvvəl Sofulu tayfasının qışlaq yeri olmuşdur. Kənd Hərtiz dağının cənub qərbində Saldaşlıq adlı ərazidə yerləşdiyinə görə belə adlanmışdır.

Saldaş – Qafan rayonu ərazisində dağ adı. Dağın adı Azərbaycan dilində sal "hamar", "bü töv və iri hamar qaya", "sıldırım qaya" və daş (qaya) sözlərindən ibarətdir. Sofulu tayfasının yaylaq yeri idi.

Saldaşlı – Qafan rayonunda kənd adı. Saldaş dağının adındandır. S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизавет-польской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət həməyəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində Saldaş kəndində 17 tüstü (ev təsərrüfatı) olduğunu, 109 nəfər əhali yaşadığını və bu kəndin sofulu tayfasının qışlaqlarından biri olduğunu qeyd edir. 1983-cü ildə keçirilən əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzasının 3-cü sahəsində (indiki Qafan rayonu) sofulu tayfasının yaşadığı iki Saldaş kəndi qeyd olunur. Kəndlərin birində 26 evdə 174 nəfərin, o birində isə 13 evdə 84 nəfərin yaşadığı göstərilir. Çox güman ki, bunlardan biri Qafan rayonundakı Saldaşlı, digəri isə Qubadlı rayonundakı Saldaş kəndi olmuşdur.

1906-cı ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Saldaş dağının adından götürülmüş toponimdir. Bax: Saldaş.

Salık – Laçın rayonu ərazisində dağ. Kürdhacı kəndindədir. Fikrimizcə, oronimin adı əslində Sallıqdır, yəni sal daşların (hamar, iri qayaların) toplandığı, çox olduğu dağ mənasındadır.

Salvartı – Zəngəzur silsiləsində, Sisyan və Şahbuz rayonlarının arasında dağdır. Hündürlüyü 3160 metrdir. Gözəl alp çəmənliyinə malikdir. Xalq etimologiyasına görə, toponim sal (sıldırm) və vardı (mövcuddur) sözlərindən ibarət olub, dağın zirvəsinin hamar qayadan ibarət olduğunu göstərir. Monqolca salbar "şaxələnmiş" və türkçə ton "təpə" sözlərindən ibarətdir.

Sarallı Xəştəb – Zəngilan rayonunda kənd. Dağlıq ərazidə, rayon mərkəzindən şimal-qərbdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Yeməzli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Sarallı Xəştəb kəndi Aşağı Yeməzli, Orta Yeməzli, Ağbis və Qafan r-nun Ağavurd kəndləri ilə qon-



Saldaş – Qafan rayonu ərazisində dağ adı. Dağın adı Azərbaycan dilində sal "hamar", "bütvə və iri hamar qaya", "sıldırıım qaya" və daş (qaya) sözlərindən ibarətdir. Sofulu tayfasının yaylaq yeri idi.

Saldaşlı – Qafan rayonunda kənd adı. Saldaş dağının adındandır. S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində Saldaş kəndində 17 tüstü (ev təsərrüfatı) olduğunu, 109 nəfər əhalili yaşadığını və bu kəndin sofulu tayfasının qışlaqlarından biri olduğunu qeyd edir. 1983-cü ildə keçirilən əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzasının 3-cü sahəsində (indiki Qafan rayonu) sofulu tayfasının yaşadığı iki Saldaş kəndi qeyd olunur. Kəndlərin birində 26 evdə 174 nəfərin, o birində isə 13 evdə 84 nəfərin yaşadığı göstərilir. Çox güman ki, bunlardan biri Qafan rayonundakı Saldaşlı, digəri isə Qubadlı rayonundakı Saldaş kəndi olmuşdur.

1906-cı ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Saldaş dağının adından götürülmüş toponimdir. Bax: Saldaş.

Salık – Laçın rayonu ərazisində dağ. Kürdhacı kəndindədir. Fikrimizcə, oronimin adı əslində Sallıqdır, yəni sal daşların (hamar, iri qayaların) toplandığı, çox olduğu dağ mənasındadır.

Salvartı – Zəngəzur silsiləsində, Sisyan və Şahbuz rayonlarının arasında dağdır. Hündürlüyü 3160 metrdir. Gözəl alp çəmənliyinə malikdir. Xalq etimologiyasına görə, toponim sal (sıldırıım) və vardı (mövcuddur) sözlərindən ibarət olub, dağın zirvəsinin hamar qayadan ibarət olduğunu göstərir. Monqolca salbar "şaxələnmiş" və türkçə ton "təpə" sözlərindən ibarətdir.

Sarallı Xəştəb – Zəngilan rayonunda kənd. Dağlıq ərazidə, rayon mərkəzində şimal-qərbdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Yeməzli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Sarallı Xəştəb kəndi Aşağı Yeməzli, Orta Yeməzli, Ağbis və Qafan r-nun Ağavurd kəndləri ilə qon-





Zəngəzurun Qara-kilsə kəndindəki Qırxqız qayasının dibində bir göl var. Deyirlər, bir gün qırx qız bu göldə çimirmiş. Birdən hay düşür ki, qoşun gəlir. Qızlar geyinməyə macal tapırlar. Göyə üz tutub deyirlər: "Allah, sən bizi qurtar, rüsvay ol-mayaq!"

Allah bunların sözünü eşidir. Qaya paralanır, qızlar övlaya olub qayaya çökilir.

İndi Qırxqız qayası ocaqdır. Camaat ora zi-yarət gedir.

Zəngəzur folkloru

şuluqdadır. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, və digər sosial obyektlər var idi. 28 ev, 114 nəfər əhali olmuşdur. Sarallı Xəştəb kəndində Dal dərə, Ağ dərələri, Qəfər dağ, Şorsu dərəsi, Əmrəli bulağı, Daş bulaq, Böyüknov, Şatırlı, Ürqiyyə, Abbasın, Güneysu, Eyvazın vovu bulaqları və s. yer adları vardır. Kənddə qədim Alban qəbiristanlığı və Cəvizlər deyilən yerdə pir vardır.

Toponim Sarallı tayfasının və həmin tayfaya məxsus Xəştəb qışlağının adı ilə əlaqədardır. Xəştəb komponenti fars dilindəki həst (səkkiz) və ab (su) sözlərindən olub, "səkkiz su" deməkdir. 1774-cü ilə aid sənəddə Sarallı tayfası Sarı Əlili kimi qeyd olunmuşdur. Sarı Əlili orta əsrlərdə Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərinən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfanın aşağıdakı qışlaqları vardı: Ağqaya (18 ailə), Almalıq (8 ailə), Girmik Sordərə (8 ailə), Mollalı (11 ailə), Sıznaq (14 ailə), Fərəc (39 ailə), Xəştəb (28 ailə) və Ximic (134 ailə). Həmin qışlaqlar Sarallı kənd icmasına daxil idi. Bundan əlavə sarallıların Zor, Bəydaş, Girəmsan, Gərd, Aqadi (Mehralı), Xoştanak və Bəyşam adlı məntəqələri də məlumdur.

Saray – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sol sahilində, rayon mərkəzindən cənub-qərbdə, rayonun 4 km-də, dəniz səviyyəsindən 743 m hündürlükde yerləşir. Dondarlı kənd inzibati ərazi vahidinin tabeliyindədir. 33 km məsafədə Akara dəmiryolu stansiyası yerləşirdi. Saray kəndi Diləli Müskanlı, və Gödəklər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, mağaza, məscid və digər sosial obyektlər var idi. 58 ev, 284 nəfər əhali olmuşdur. Ərazisi 460 hektardır. Saray kəndində Qara qaya, Çaylı dərə, Bulaq dərəsi, Məmməd keçivuran, Bərəhir, Dəvə uçan, Səfər yeri, Böyük düz, Kiçik düz, Qala Arpa Çuxuru, Yazı düzü və s. yer adları vardır. Burada həmçinin Qala, Sarra xanım düzü kimi yer adları və XVIII əsrə aid olan məscid də vardır.

Keçmiş adı İkinci Diləli, sonralar isə Diləli Saray olmuşdur. Yerli sakinlərin dediyinə görə isə kənd Uzun



Həsənin anası Sara xatunun şərəfinə salındığına görə Saray adlanır. Kəndin ətrafindəda Sara xanım düzü adlı bir ərazi var. Lakin bəzi tədqiqatçılar toponimi XIII əsr-də monqolların tərkibində Azərbaycana gəlmış Saray tayfasının adı ilə əlaqələndirirlər. Kəndin ərazisi XIX əsrin sonları, XX əsrin əvvəllərində Bala bəy, Ağalar bəy, Qədir bəy və Qara bəy qardaşlarının mülkü olub.

Sarıbaba – Zəngəzurda dağ adı. Laçın və Şuşa rayonlarının səhədindədir. Dəniz səviyyəsindən 2297 m hündürlükdədir. Zirvəsindəki Sarı baba pirinin adı ilə belə adlandırılmışdır. Türkiyənin Ərzurum və Dənizli bölgələrində də eyniadlı dağlar və kəndlər vardır.

Sarıdərə – Zəngəzur silsiləsində zirvə. Qafan rayonu ilə Ordubad rayonunun sərhədindədir. Dəniz səviyyəsindən 3754 m hündürlükdədir. Zirvə Sarıdərə adlı dərənin adını daşıyır. Dərə isə süxurlarının sarı rəngdə olmasına görə belə adlandırılmışdır.

Sarıdərə – Qafan rayonunda yaylaq adı. Gıçı bölgəsindəki Sarıdərə dağının adından götürülmüşdür. Dağın süxurlarının sarı rəngə çalması ilə əlaqədar olaraq yaranmış toponimdir.

Sarıqaya – Qafan rayonunda qışlaq adı. Qışlaq XX əsrin əvvəllərində dağılmışdır.

Sarıqışlaq – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilində, dağtəyi ərazidədir. Zəngilan şəhər inzibati ərazi dairəsinin tabeliyindədir.

Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonrağı illərdə salınmışdır. Mincivan-Qafan dəmiryolunun 15-ci kilometrliyində yerləşdiyinə görə əvvəllər On beşinci kilometr adlanırdı. Yerli əhali arasında bəzən indi də bu ad işlənir. Yaxınlıqdakı qışlağın adı ilə sonralar Sarıqışlaq adlanmışdır. Qışlağın adı isə sarı (rəng mənasında) və qışlaq sözlərinən ibarət olub, yerləşdiyi ərazinin süxurları sarı rəngə çaldığına görə belə adlandırılmışdır.

Sarıl – Zəngilan rayonunda kənd. Həkəri çayının sağ sahilində, Bergüşad silsiləsinin ətəyində, Alibəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqi, rayonun 22 km-də dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Zəngilan-Qubadlı şose

Gəlini gətirəndə qırımızı geyindirərdilər. Əlinə çıraq verərdilər. Üzüñə güzgü tutardılar. Qardaşı bir dəsmala çörək qoyub, gəlinin belinə bağlardı ki, gəlin çörəkli olsun.

Gəlini aparmağa gələnlər deyərdilər:

*Verdim bir dana,
Aldım bir sona,
Ay qız anası,
Qal yana-yana.*

Zəngəzur folkloru



yolunun kənarında yerləşir. Sarıl kəndi İkinci Alibəyli və Xumarlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, mağaza, inzibati bina, anbar, qaraj, məscid və digər sosial obyektlər var idi. 56 ev, 234 nəfər əhali olmuşdur.

Yerli məlumatata görə, kəndi XIX əsrədə Əhməd və Süleyman adlı şəxslər Sarıl adlanan ərazidə salmışlar. Ehtimal ki, sarıl rəng bildirən sarı sözündəndir. Həqiqətən də kəndin qərbindəki dərələrdən biri indi də Sarıdərə adlanır.

Sarılıq bulağı – Qubadlı rayonunun Dəmirçilər kəndində bulaq. Ağa çayının qərb sahilində, "Hacı Bədəl kişinin arpa yeri" adlanan bağdan çıxan "Sarılıq bulağı"nın 200 ildən çox tarixi vardır. Yerli əhalinin inamına görə, sarılıq xəstəliyi tutmuş adam bu bulağın suyunadan içsə, müəyyən vaxt keçdikdən sonra tam sağalırmiş.

Sarıyal – Laçın rayonunda kənd adı. Kəndin adı "sarı" və "yal" komponentlərindən ibarət olub, yerləşdiyi ərazinin relyefi ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 31 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Sarıyataq – Qubadlı rayonunda kənd. Həkəri çayıının sahilində, dağlıq ərazidədir. Sarıyataq kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 15 km-də, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Yaxınlıqda Bakı-Laçın şose yolu keçir. Kəndin qarşı hissəsindən Həkəri çayı axır. Sarıyataq kəndi Mahmudlu, Qarağaclı, Qaraimanlı, Padar və Mollaburhan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, idarə binası və digər sosial obyektlər var idi. 45 ev, 279 nəfər əhali olmuşdur. Sarıyataq kəndində Səbətkeçməz, Tut dərəsi, Təpə arası, Ağ yarğan, İldirimvuran, Məmmə quzeyi, Yeddi bulaq, Sarı yoxuş, Tülükü dərəsi, At ağılı, Gamış öldürən, Uzun dərə, Ağ yarğan, Əlişin binəsi, Qara qaya, Büyük yovşanlı yol, Kazım quzeyi, Yazı düzü və s. yer adları, orta əsrlərə məxsus qəbiristanlıq var idi.



Yerli məlumata görə, yaşayış məntəqəsi Sarı adlı şəxsin yataq yerində salındığı üçün belə adlanmışdır. Kənd vaxtilə indiki ərazidən nisbətən qərbdə, Kalafalar qüzeyi adlanan dərədə yerləşirdi. Başqa bir fikrə görə isə toponim yerin relyefi ilə bağlı olub sarı gillik yerdə salınmış yataq anlamındadır. Azərbaycanın Milli Qəhrəmanları Kazımaga Kərimov və Aqil Məmmədov bu kəndin yetirmələridir.

Sarıyoxuş – Laçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin yamacında, Piçənis çayının (Şəlvə çayının qolu) sahilindədir. Oronim sarı (süxurların rənginə görə) və yoxuş (dik, yuxarı) komponentlərindən ibarət olub, "sarımtıl rəngə çalan yoxuş" mənasındadır.

Sarıyurd – Qafan rayonunda yaylaq. Gıçı dərəsi bölğesində, Sarı dərə dağının ətəyində yerləşirdi. Ərazinin sarı rəngli süxurlarla örtüldüyüünə görə bu cür adlanması güman olunur.

Saybəli – Sisyan rayonunda kənd adı. Kəngərlilərin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 10.09.1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Sarnakunk adlandırılmışdır.

Seləli – Qubadlı rayonunda kənd. Həkəri və Bərgüşad çaylarının birləşdiyi yerdə, Həkəri çayının sol sahilindədir. Zilanlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 300 m hündürlükdə yerləşir. Zilanlı kəndi Akara-Laçın şose yolunun 14 km-də yerləşir. Seləli kəndi Zəngilan rayonunun I Ağalı kəndi ilə qonşudur. Kəndlə üzbeüz Həkəri çayıının digər tərəfində Xocahan və Zəngilan rayonunun Yenikənd kəndi yerləşir. Kənddə işgala qədər (1993) 40 ev, 200 nəfər əhali olmuşdur. Seləli kəndində Yazi düzü, Narlı dərə, Uzun dərə, Çiçək yarğanı, Seləli bulağı və s. yer adları vardır. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrədə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr saldıqlına görə belə adlanmışdır.



Seyidlər – Laçın rayonunda kənd. Pircahan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 26 km-də, dəniz səviyyəsindən 1200-1300 m hündürlükdə yerləşir. Yaxınlığından Laçın-Kəlbəcər yolu və Pircahan çayı keçir. Seyidlər kəndi Pircahan, Bülbüldüz, Hoçaz kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 38 ev, 152 nəfər əhali olmuşdur. Kəndin mərkəzində XIX əsrde bu kənddə yaşamış din xadimi və xeyriyyəçi Hacı İbrahim ağanın tikdirdiyi üstü tağbəndli bulaq, Seyid Lətif ağa tərəfindən salınmış bir taglı körpü, Alban məbədi tarixi abidə kimi qorunurdu. Kənddə Gümbəz adlı qədim Alban qəbiristanlığı da var idi.

Yerli sakinlərin verdiyi məlumatata görə, kənd qədim yaşayış məntəqəsidir. Burada olan qədim Alban qəbiristanlığı buna misaldır. Təqribən XVI əsrde Peyğəmbər nəslindən olan Seyid Alı xəlifə və 7 oğlu bu əraziyə köçərək məskunlaşmışlar və həmin vaxtdan kəndin adı Seyidlər adlandırılmışdır. Kəndi Böyük Seyidlər kimi də adlandırırlar. Bütün Zəngəzur və Qarabağ camaatının and yeri olan Seyid Lazım ağa öz soykökü etibarı ilə Seyidlər kəndindəndir.

Seyidlər – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidə, Şərikan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kəndin yaxınlığından Mincivan-Qafan dəmiryolu və Oxçu çayı keçir. Seyidlər kəndi rayonun Şərikan, Bürünlü və Ermənistanın Həyərək, Qaraçimən və Gödəkli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza, məscid və digər sosial obyektlər var idi. 30 ev, 106 nəfər əhali olmuşdur. Seyidlər kəndində İldirim vuran, Kaha dağı, Ulaşlı dağı, Sərkan dərəsi, Sultan Hüseyn dərəsi, Savızılı dərəsi, Zogallı dərə və s. yer adları vardır. Kənddə 8 şəfali bulaq, turş su bulaqları, Oxçuçayın üzərində körpü və Ulaşlı, Qışlaq dərə pirləri var idi. Toponim "Seyid övladları nəсли və törəmələri" mənasındadır. Kənd burada Seyidlər nəsinin məskunlaşması ilə belə adlanmışdır.

Seytas – Qubadlı rayonunda kənd. Dağətəyi ərazidə, Goyərcik kənd inzibati ərazi dairəsinin tabeliyindədir.



Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 25-30 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Seytas kəndi "Dardan yuxarı" adlandırılaraq kəndlərə daxildir. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 35 ev, 165 nəfər əhali olmuşdur. Seytas kəndində Anabad, Alma bağı, Top ağac, Kərimlər yeri, Talib bulağı, Ağbulaq, Abbaslı gabı, Novqırılan bulağı və s. yer adları, qədim Alban məbədi vardır. Yerli məlumata görə, yaşayış məntəqəsini 1918-ci ildə Gorus rayonunun Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmış ailələr Seytas adlanan köhnə kənd yerində salmışdır. Yerli əhalinin dediyinə görə, toponimin mənası "üç daş", yaxud "üç dağ arası" deməkdir.

Səfiyan – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin etəyində, Həkəri çayının sahilindədir. Səfiyan kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən cənub-şərqdə, rayonun 35 km-də, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Laçın-Qubadlı şose yolu keçir. Səfiyan kəndi Xanallar, Türklər, Aşağı Fərəcan, Suarası, Mığılərə kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, xəstəxana, mağaza, ATS və digər sosial obyektlər var idi. 56 ev, 196 nəfər əhali olmuşdur. Səfiyan kəndində Tikanlı zəmi, Dərə evləri, Qaradaş, Həsi yeri, Qaragöz bulağı, Dəyirman yolu, Keçəllərin dərəsi, Zur dərə və s. mikrotoponimlər vardır. Kənddə qədim Babalı qəbiristanlığı (at heykəlləri), qədim qəbirlər olan Nənə kahası, küp qəbirlər olan Araz oğlunun yeri var idi.

Toponom Səfi şəxs adından, İran və türk dillərində cəmlik bildirən -an şəkilcisinən ibarət olub, "səfilərin yaşadığı kənd", "Səfinin nəslisi" mənasındadır. Yerli sakinlərin söylədiyi görə kəndi XIX-cu əsrin əvvəllərində Gənubi Azərbaycanın Təbriz Urmiyə yolunun üstündə yerləşən Səfiyan (sufilər, səfəvilər – M.U) kəndindən gələnlər köhnə binə yerində salmışlar.

S.Zelinski 1886-cı ildə tərtib etdiyi "Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniiyasının Zəngəzur qəzasında dövlət himayəsində



olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində Səfiyan kəndində 49 tüstü (ev təsərrüfatı) olduğunu, 301 nəfər əhali yaşadığını və Deyirman dərəsi, Su arası, Ferraş adlı yaşayış məntəqələrinin bu kənddən ayrılan ailələr tərəfindən salındığını qeyd edir.

Sələng – Mıgrı rayonu ərazisində çay adı. Rayonun Sələng deyilən təpəlik ərazisindən başlayıb ətrafdakı bulaqlarla zənginləşərək Nüvədi kəndinin içərisi ilə axıb Araz çayına tökülür. Qədim türk dilindəki "selen-qe" sözündən götürülüb "rahat, geniş, sakin" anlamını ifadə edir.

Səncərəli – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Sancaraqlı kimidir. Sofulu kəndi də deyilirdi. Gığı kəndindən 4 km şimal-şərqdə, Kurud cayının sağ sahilində, dəniz səviyisindən 1800 m hündürlükdə yerləşirdi.

Səncər Əxili adından təhrifdir. XIX əsrde Zəngəzur qəzasında yaşayan Sofulu tayfasının bir qışlağı Səncərəxili idi. Qışlaq, görünür Səncər (dərviş, sufi) Əxiyə məxsus olduğuna görə Səncər Əxili adlanırdı. İranda Səncərabad, Səncərək, Kəlate Səncər kimi toponimlər və XIX əsrde Lənkəran qəzasındaki Səncərəli kənd adı ilə mənaca eynidir. Kənddə 1886-ci ildə 258, 1905-ci ildə 467, 1914-cü ildə 520 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə ermənilər tərəfindən dağdırılmışdır. Əhalisi qayıtdıqdan sonra kəndi bərpa etməyə çalışsa da bu mümkün olmamışdır. Kənd camaati 1930-cu illərdə Kurud kəndinə köçmüştür.

Səngərtəpə – Zəngilan rayonu ərazisində dağ. Qarabağ kəndindən şimaldadır. Oronim səngər və təpə sözlərindən ibarət olub, "müdafıə təpəsi, səngər olan təpə" mənasındadır.

Sığirt – Zəngilan rayonu ərazisində dağ. Ermənistən sərhədindədir. Dəniz səviyyəsindən 1364 m hündürlükdə yerləşir. Oronim bəzi türk dillərindəki sıq (quyu, oyuq) və art (dağlıq, yüksəklik) sözlərindən ibarət olub, "oyuqlu yüksəklik" mənasındadır.

Sıznək – Qafan rayonunda kənd. Sıznək kəndi Qafan şəhərindən (rayon mərkəzindən) 4-5 km cənub-şərqdə,

Oxçu çayının sol sahilində, yamacda yerləşirdi. Kəndin qarşı hissəsi Oxçu çayı, çayın sağ sahili isə Zəngilan rayonunun Yuxarı Gəyəli kəndinin ərazisi idi. Kəndin şimal hissəsində Yuxarı Gödəkli, Cubullu kəndləri, qərb hissədə Aşağı Gödəkli, Bəkdaş, Sünik qəsəbəsi, şərqdə Qaraçimən kəndi, Zəngilan rayonunun Seyidlər kəndi, Aşağı Qaraçimən kəndi yerləşirdi. XIX əsrin 80-ci illərinə aid mənbədə Sisnak kimiidir. Zəngəzurda yaşamış Sarallı tayfasının qışlaqlarından birinin adıdır.

Statistik məlumatlara görə, Siznək kəndində 1886-ci ildə 178, 1905-ci ildə 425, 1914-cü ildə 275, 1931-ci ildə 121, 1986-ci ildə 450 nəfər azərbaycanlı əhali yaşamışdır. Kənddə ibtidai (I-IV siniflər) məktəb, tibb məntəqəsi, kitabxana, klub, universam, qəsəbə sovetinin, Sünik sovxozenin idarə binaları vardi. Kəndin Dərəkənd deyilən hissəsində Dağdağan piri, Yaltəpə hissəsində Oğuz qəbri adlı ziyarətgah vardi.

Kəndin karşısından Qafan, Həyərək, Zəngilan, Qubadlı yolu keçirdi. Yolun alt və üst hissəsində köhnə qəbiristanlıq yerləşirdi. Burada palid ağacı dibində "Bel daş" adlı, at yəhəri formasında bir daş, qoç formalı iki daş vardi. Bura yoldan keçənlər nəzir qoyar, niyyət edər, qaratikan koluna sap, parça bağlayar, beli ağrıyanlar kürəyini Bel daşa söykəyər, əlini sürtər və şəfa tapardılar. Yolun alt hissəsində Dağdağan ağacının dibində Ağkəndli Ziya babanın qəbri vardi. Buraya ziyarətə gələrdilər.

Kəndinin mikrotoponimləri: Muğadəm dərəsi, Ağmeyiş, Həsənxan yalı, Namazın mərəyi, Yastı təpə, Cinli dərə, Dovşan qaçan, Şiş daş dərəsi, İldirim vuran, Ağyalaklıq, Qumlu təpə, İsmayıllı meşəsi, Vənli dərə, Gözət, Şırşır dərəsi, Qamışlı bulaq, İbiş çeşməsi, Şırşır, Sarı çeşmə, Sədəfqulu, Qafar çeşməsi və s.

Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi olmuş, 1994-cü ildə qətlə yetirilmiş Şəmsi Rəhimov Siznək kəndindən idi.

1988-ci ilin ayında rayonun digər kəndləri kimi Siznək kəndi də dağıdıldı, kənd camaatı Azərbaycana pənah gətirdi. Hazırda Siznək camaatı əsasən Bakı, Sumqayıt, Şirvan şəhərlərində məskunlaşmış.





*Allah dağına baxıb qar
verər.*

*Nə əməl tutsan, qabagi-
na çıxacaq.*

*Əlli ildir eşşəklik eləyir,
dəyirmənin yolunu tani-
mir.*

*Dədə olmayan yerdə
Şaqqlu da bir dədədir.*

Şixlar kəndi

Sirkətas – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Sirkətaz kimidir. 1828-1829-cu illərdə əhalisi qovulduqdan sonra İrandan gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi. Sirkətas dağının adındandır. Sirkətas oronimi Azərbaycanda Bartaz (əslı Battas), Seytas və b. dağ adları ilə sıra təşkil edir.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.01.1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Xdrants adlandırılmışdır.

Sisyan – Zəngəzur bolğesinə daxil olan 7 rayondan biri, Qafqaz Albaniyasının Sisakan mahalı. Mahal XX əsrin əvvəllərinə qədər Azərbaycan türklərinin yaşadığı Sisyan kəndinin adı ilə adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Sisəcan kimi qeyd olunub. İlk dəfə 1728-ci ilə aid mənbədə Sisyan forması qeyd olunmuşdur. Zəngəzurun ərazicə ikinci (Laçın rayonundan sonra) ən böyük rayonu Sisyan rayonudur.

Sisyan rayonu Qərbi Azərbaycan torpaqlarında yaradılmış, indi Ermənistən Respublikası deyilən ölkənin ərazicə ən böyük rayonu olmaqla, sahəsi 1719 kv km təşkil edir. Cənub-şərqdən Gorus rayonu ilə, cənubdan Qafan rayonu ilə, şimal-qərbdən Dərələyəzlə və Naxçıvan MR ilə həmsərhəddir. Zəngəzur və Bərgüşəd silsiləleri arasında yerləşən Sisyan rayonunun yaşayış məntəqələri dəniz səviyyəsindən 1400-2300 m hündürlükdə yerləşir. Rayonun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3552 m hündürlükdə yerləşən İşıqlı zirvəsidir.

Zəngəzurun ən bol sulu çayı olan Bazarçayın 13-dən çoxu Sisyan rayonunun ərazisindən keçir. Bazarçay öz axarı boyunca dar dərələrdən terras şəkilli landşaft uzunu axaraq müxtəlif yerlərdə şəlalələr əmələ gətirir. Zaqafqaziyanın ən gözəl şəlalələrindən biri, 18 metr hündürlükdən tökülen Şəki şəlaləsi də Bazarçayın üzərində Şəki kəndinin yaxınlığında yerləşir.

Sisyan rayonu Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Qafqaz Albaniyasının Sisakan mahalı və müxtəlif vaxtlarda yarımmüstəqil knyazlıqlar kimi möv-

cud olmuş Sünik vilayətinin paytaxtlarından biri də Sisyan rayonundakı Şalat qəsəbəsi olmuşdur. Sisyan adı yazılı mənbələrdə ilk dəfə Moisey Kalankatuklunun "Alban tarixi" əsərində (88, III kitab XVI fəsil) çəkilir. Bu ad ərəb, fars mənbələrində Sisəcan, Sisiyan, Sisakan şəklində çəkilmişdir. Toponom ilk dəfə "Sisian" formasında XIV əsrə Kirakos Qanzaketsinin "Tarix"ində işlədilmişdir. Sisyan sözü qədim dövrlərdən bu yerlərdə məskunlaşmış türk etnosu olan saklarla bağlıdır.

Sisyana, eləcə də bütövlükdə Kür-Araz arasına sakların gəlişi bizim eradan önce VII əsrə başlamışdır. Əslində "Sisyan" sözü "Sisakan" sözünün təhrif edilmiş formasından başqa bir şey deyil.

Məhz bu yerlərdə yaşayış məskənlərinin salınması, əksər tayfa və törəmələrin formalaşması sakların gəlişi ilə bağlı olmuşdur. Saklar ən böyük türk tayfalarından olub, eradan önce IV-III minilliklərdə, Tibet ətrafindan, Çinin şimalından qopub Volqa çayı boyunca səpələnərək, Qazaxistana, Krıma, Qara dəniz sahilərinə, eradan önce I minillikdə isə Qafqaza yayılmışlar. Ümumiyyətlə, saqalar (saklar) Xəzər dənizindən Altay dağlarına, Əfqanistandan Sibir tayqalarına qədər yayılmış böyük bir türk soyu olmuşlar.

Çin qaynaqlarında sakların Syunnu boylarının adı çəkilir. Çox güman ki, Sisyan mahalının da daxil olduğu, Göycə gölündən Qarabağa qədər böyük bir ərazini əhatə edən Sünik vilayətinin adı da bu tayfanın adı ilə bağlı olmuşdur. Sakların 5 böyük tayfasından (Sisaklar, Ərsaklar, Skitnlər – İskitlər, Pasianlar, Gökərlər) birinin Si sakları, digərinin isə Ər sakları olması və onların bir aralda, qonşu ərazilərdə, indiki Zəngəzur (Sisakan) və Qarabağ (Arsak) torpaqlarında məskunlaşması da bizim ulu babalarımızın Sak tayfası ilə bağlılığını şəhadət verən tutarlı tarixi faktlardır.

Sisyan rayonunda tarixi eradan önceki II-III minilliyyə gedib çıxan qayaüstü rəsmlərin bir çox göstəriciləri ilə Krim və Qazaxistan kurqanlarında tapılan rəsmlərə, Qobustan və Gəmiqaya abidələrinə oxşaması, həmin rəsmlərdəki maral, at, dəmir ucluqlu ox, kaman, ov səhnələrinin təsvirləri bu ərazilərin aborigen əhalisinin



Oğulun pisi yoxdu.

Yurd yurddan sayalıdır.

*Yer bərk olanda öküz
öküzdən görər.*

Urud kəndi



*Yel əsəndə gül incir.
Bülbül incir, gül incir.
Yad bağban, girma bura.
Yarpaq düşər, gül incir.*

Maralzəmi kəndi

məhz türkdilli tayfalar, o cümlədən, saklar olduğunu göstərir.

Sisyan tarixin qədim dövrlərində Sünik vilayətinin tərkib hissəsi olaraq, ya müstəqil knyazlıq şəklində, ya da Albaniyanın tərkibində idarə olunmuşdur.

İstər orta əsr, istərsə də son dövr erməni tarixşunaslığında Sünikin (Sisakanın) "böyük Ermənistən"ın şərq vilayəti adlandırılmasının erməni tarixçilərinin uydurmalarından başqa bir şey deyil. Məsələ burasındadır ki, X əsrrə qədər Sisakanda, eləcə də Zəngəzurda bir nəfər də erməni olmamışdır. Buranın əhalisi xristian və bütperəst albanlar və prototürklər – saklar və kimmerlər olmuşlar. VIII əsr erməni tarixçisi Stefan Sünikski qeyd edirdi ki, onun zamanında Sünikdə və Arsakda sünik və arsak dilində danışırdılar.

Diqqət yetirin: erməni dilində yox, sünik və arsak dilində (özü də bu sözləri erməni tarixçisi söyləyir)! Sünik dili si-saklarının, arsak dili ər-saklarının dili deyilmə? Başqa bir tarixi mənbədə ("История епископа Себеоца (VII век)" Ереван 1935, 28; 29) isə deyilir: "571-ci ildə Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı və İran şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivini Dvindən Bərdə şəhərinə köçürsün, onun əlkəsinin sərhədini Azərbaycana daxil etsin və ermənilərin adları onların üstündən götürülsün. Şahın əmri yerinə yetirildi".

Başqa sözlə, mənbədə göstərilir ki, Sünik əhalisi erməni deyilmiş və üsyan edərək ermənilərdən ayrılmışdır. Görünür, Sünik nə vaxtsa zorla ermənilərin haki-miyyəti altına keçirilibmiş ki, indi onlar üsyan edərək ayrılib və şahdan Azərbaycanın tərkibinə qatılmağı xahiş etmişlər.

Sisyan rayonunun ərazisi erkən orta əsrlərdən başlayaraq müxtəlif müharibələrin və mübarizələrin mərkəzində olmuşdur. Ərəb xilafətinin Qafqazda üzləşdiyi ən güclü müqavimət hərəkatından biri də Sisyan rayonu ilə bağlıdır. Babəkin son döyüşlərinin aparıldığı Urud qalası və Babəkin tutularaq xilafətə təhvıl verildiyi Şəki qalası da Sisyan rayonunun ərazisindədir.

Sisyan rayonu da bütün Zəngəzur kimi, əvvəl Səlcuq türklərinin, sonra Moğol-tatarların (yeri gəlmışkən, mən-

bələrdə böyük türk sərkərdəsi Çingiz xanın da sakların Qara-tatar qoluna aid olduğu qeyd edilir.) hakimiyyəti altında olmuşdur.

Sisyanın sonrakı tarixi də bir neçə yüz il türk hökmənliyi (Əmir Teymur, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlı imperiyası, Nadir şah, Qarabağ xanlığı) ilə bağlı olmuşdur.

1813-cü ildə Rusiya və İran arasında bağlanmış Gülüstan müqaviləsindən sonra Sisyan rayonu Rusyanın tabeçiliyinə keçmişdir. 1828-30-cu illərdə İranın Xoy, Salmas, Ərdəbil və s. əyalətlərindən xeyli sayıda erməni ailələri köçürürlüb, Sisyan rayonunun müxtəlif kəndlərinə yerləşdirilmişdir.

1877-ci ildə Rusiyadan köçürülmüş yüzə yaxın mala-kan (duxaborlar) ailəsi Sisyan rayonunun Bazarçay və Borisovka kəndlərinə yerləşdirilmişdir.

Sisyan rayonunda XX əsrin əvvəllərində 76 yaşayış məntəqəsi olmuşdur ki, onların 58-də azərbaycanlılar yaşamışdır. 1918-ci ildə Andranik Ozanyanın talançı dəstəsi Sisyan rayonunun azərbaycanlı kəndlərində daşı daş üstə qoymamışdır. Daşnak qudlurları azərbaycanlı kəndlərinin, demək olar ki, hamısını yandırıb dağımışlar. O dövrdə bu rayonda yaşayan 12 min azərbaycanlıdan 5 minə yaxını qətlə yetirilmiş, yaxud deportasiya zamanı acliqdan, soyuqdan və yoluxucu xəstəliklərdən tələf olmuşdur. Sisyan rayonunun deportasiya olunmuş azərbaycanlılarının yalnız kiçik bir qismi (2800 nəfər) 1921-ci ildən başlayaraq, öz ata-baba yurdlarına qayıtsalar da, deportasiyaya və soyqırıma məruz qalan insanların böyük əksəriyyəti geriyə dönməmiş, Naxçıvan, Laçın, Qubadlı, Cəbrayıllı, Füzuli, Ağdam, Bərdə, Tərtər və s. rayonlarda məskunlaşmışlar.

Sovet hakimiyyəti illərində rayonun bir sıra azərbaycanlı kəndləri (Ağkənd, Şam, Uz, Vağudi, Dərəkənd, Şəki, Qalacıq, Qıvrıq, Dəstəgert, Əlişar, Əlili, Püsək) ya ləğv edilmiş, ya erməniləşdirilmiş, ya da qarışq kəndlərə çevrilmişdir. Bu dövr ərzində Sisyan rayonunda 14 yaşayış məntəqəsinin adı erməniləşdirilmişdir.

1988-ci il qaçqınlığına qədər Sisyan rayonunun 38 yaşayış məntəqəsindən yalnız 11-də azərbaycanlılar ya-



*Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər.
Mərdlər qabağı gözlər,
Naməndlər dalda gəzər.*

Ernəzir kəndi



*Mənim nənəm, öz nənəm,
Qoynu dolu köz nənəm.
Bir günümə dözmürsən,
Il uzunu döz, nənəm.*

Şıxlar kəndi

şayırkı (Urud, Vağədi, Ağdü, Qızılçığ, Şəki, Dəstəgird, Qızılışəfəq (Şıxlar), Ərəfsə, Comərdli, Sofulu, Murxuz). Sisyan rayonunun əhalisinin 35%-ni təşkil edən azərbaycanlılar 1988-ci ilin sonlarında axırıncı nəfərinə kimi deportasiya olunaraq, əsasən Bakı və Sumqayıt şəhərlərində məskunlaşdırılar.

Sisyan – Zəngəzurun Sisyan rayonunda kənd. Sisyan kəndində tarixən azərbaycanlılar yaşamışlar. Mənbələrdə 1728-ci ildə Sisyanda 21 azərbaycanlı kişi və 4 sübay oğlan (mənbədə ailələr evli kişilərin miqdarı ilə verilmişdir) yaşadığı qeyd olunur. Kənddə 1886-ci ildə 717, 1905-ci ildə 850, 1914-cü ildə 1300 nəfər azərbaycanlı əhali yaşamışdır. Qədim alban və erməni mənbələrində "Sisakan", "Syunik", ərəb və fars mənbələrində "Sisəcan", "Sisiyan" şəklində adı çəkilir. Toponim Zəngəzurda I minilliyyin əvvəllərindən məskunlaşmağa başlamış türk soylu sakların (Si sakların) adı ilə bağlıdır. (bax: Sisyan rayonu).

Sisyan kəndinin tarixən mahalın mərkəzi kimi təninizmasına baxmayaraq, Sovet hökuməti qurulandan sonra rayon mərkəzi erməni əhalinin sayca daha çox olduğu Qarakilsə kəndinə köçürülmüşdür. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 02.03.1940-cı il tarixli qərarı ilə Qarakilsə kəndinə Sisyan adı verilmiş, Sisyan kəndinin isə adı dəyişdirilərək Hatsavan qoyulmuşdur.

Sobu – Zəngilan rayonunda kənd. Dağlıq ərazidədir. Çöpədərə kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 25 km-də yerləşir. 12 km məsafədə, sağda Bakı-Naxçıvan dəmiryolu və Bakı-Mıgrı şose yolu yerləşir. Kəndin ərazisində Top, Qoşaağac, Ağbaşyurd, Düyütkülən, Qanlıağac dağları, Qəhrəman Adamyanan, Köhlük, Dərəboğazı dərələr, Almalı, Vənni, Qarakolafat düzənlikləri və s. vardır. Kənddə işgala qədər (1993) natamam orta məktəb, klub, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 37 ev, 132 nəfər əhali olmuşdur. Sobu kəndində Sobuçay, Bəyməmməd, Seyid Mahmud, Vənni, İsmayıllı, Yunis, Kəhlik. Gülləli bulaqları və s. yer adları vardır. Kənddə Seyid Mahmud, Seyid Qurban ocaqları,

Seyid Əli Ağa günbəzi, Ağa Kələyi, Qızıldاش yüksəkliyində Sobu qalası vardır.

1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köcüb gəlmış ailələr salmışdır. Rayonun ərazisindəki Sobuçay hidronimi də kəndin adındandır.

Sofulu – Sisyan rayonunda kənd. Sofulu kəndi Sisyan rayonunun əzəldən Azərbaycan türkləri yaşayan kəndlərindən biridir. Sisyan rayonunun mərkəzindən 18 km cənub-qərbdə Dəstəkert kəndi ilə Murxuz kəndi arasında, Əyri çayın sol sahilində yerləşir. Sofulu və onun ətrafında bütün yer adları təmiz türk toponimləridir.

Sofulu kəndinin adına XVII-XVIII əsrə aid mənbələrdə rast gəlinir. Sofulular qədim türk eli olub, adlı-sanlı kəngərli tayfasının bir qoludur. V əsrədə Orta Asiyadan Qafqaza köç etmiş kəngərlilər cənubi Qafqazın bir çox yerlərində məskunlaşmışlar. Türk tayfalarının ikinci böyük köçünə aid olan kəngərlilərin Qərbi Azərbaycana gölişindən sonra cənubi Qafqazın bir çox yerlərində Sofulu adı ilə bağlı kənd, oba və yaşayış yerləri yaranmışdır. Belə ki, Cəbrayıł, Ağdam və Qafan rayonlarında Sofulu kəndi, Yevlax, Qarayazı, Qazax, Ağdam, eləcə də Orta Asiyada sofulularla bağlı çoxlu toponimlər indi də qalmaqdadır. Sofulu eli yayı Zəngəzurda, qışı isə Qarabağda keçirirdi.

XIX əsrin əvvəllərində Qarabağ düzündə yaşayan tayfalardan biri Sofulu idi. XIX əsrin ortalarında bu tayfanın 19 qışlaqda yaşaması göstərilmişdir: Ağbis, Açıbac, Əlişar, Ballıqaya, Böynəgər, Göyyal, Dədə-Tun, Qıvrıq, Kirs, Murxus, Pürəsad, Püsak, Saldaş, Səncər Əxili, Saracıq, Xaçanti, Xortinoz, Çaralı və Yavsulu.

Sofulu kəndində 1886-ci ildə 330, 1905-ci ildə 970, 1986-ci ildə 1124 nəfər əhali yaşamışdır.

Sofulu kəndi 1918-ci ildə erməni daşnakları tərəfin-dən dağdırılmışdır. 1918-ci ilin mart ayının ortalarında, axırıncı çərşənbəyə bir həftə qalmış, sübh-tezdən ermənilər Sofulu kəndinə basqın etmişlər. Əhali gecə ikən kəndi tərk etmişdir. Kənddə sakinlərin bir hissəsinə qətlə yetirərək doğrayıb quyuya tökmüşlər. Kəndi tərk edənlərin əksəriyyəti özlərini qarlı Qırxlara düşməyə çalışmışdır.





rub, Naxçıvana qaćmağa çalışmışlar. Qarlı, çovğunlu gecədə yüzlərlə uşaq və qoca yollarda şaxtadan donaraq məhv olmuşlar. Qarlı dağı aşa bilənlər Naxçıvanda və bir sıra kəndlərində (Ləkətag, Əbrəqunus və s.) məskunlaşmışlar. Həmin vaxtlarda Sofulu kəndinin yaxınlığında olan Qıvrıq, Əlişar, Püsək kəndləri də tama-mılə dağdırılmışdır.

Sovet hakimiyyətinin ilk illərində bu kəndlərin qaćqın düşmüş əhalisinin bir qismi geri dönerək yenidən həmin ərazilərdə məskunlaşmışdır. Dağıdılmış kəndlərin hamısını bərpa etmək mümkün olmadığına görə bu üç kəndin əhalisi 1930-cu ildə Sofulu kəndinə yaxın ərazilərə köçürülmüş və Sofulu kəndi adı altında birləşmişlər. O dövrdən 1988-ci ilə qədər bu ad altında mövcud olmuşlar. Sofulu kəndi üç məhəllədən ibarət idi. Kəndin yuxarısı Püsək, ortası Əlişar, aşağısı Qıvrıq adlanırdı.

1988-ci ildə Sofulu kəndində 128 yaşayış evi olmuşdur. 1959-cu ilin əhalinin siyahıya alınmasında kənddə 1916 nəfər qeydə alınmışdır, 1988-ci ildə əhalinin sayı 1124-ə enmişdir. Sofulu kəndində bir sıra mədəni-maarif və sosial obyektlər var idi: kitabxana, klub, kənd sovetliyinin idarə binası, tibb məntəqəsi, yeməkxana, mağaza, teleradio ötürücüsü, 1980-ci ildə istifadəyə verilmiş üçmərtəbəli, üçkorpuslu orta ümumtəhsil məktəb və s.

Kəndin ətrafında bir çox yerlərdə üstü yazılı, qoç şəkilli daşlar mövcud idi.


Kəndin şimal-qərbində, 4 km aralıda əzəmətli "Daş qala" adı ilə tanınan müdafiə qalası vardı. Nəqsibəndi təriqətinin böyük nümayəndələrindən biri, şair və filosof Mir Həmzə Seyyid Nigarının yaxın dostu olmuş Molla Qəyibin (Qeyib) qəbri və piri də Sofulu qəbiristanlığındadır.

Sofulu kəndində olan bütün toponimik adlar təmiz Azərbaycan türkçəsindədir: Gilənar dərə, Şor dərə, Qaratorpaq dərəsi, Daşlı dərə, Saf dərə, Qırxlar dağı, Qoşqar dağı, Mağara güneyi, Qəcir qayası, Motal qaya və s.

1988-ci ilin sonlarında bütün Zəngəzur azərbaycanlıları kimi, Sofulu kəndinin camaatı da, öz dədə-baba yur-

dunu məcburi şəkildə tərk etdi. Sofulu kəndinin camaatı hazırda Bakı, Sumqayıt, Naxçıvan və Mingəçevir şəhərlərində, Şamaxı, Altıağac və Dəvəçi rayonlarında məskunlaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Soflu adlandırılmışdır.



Soltanheydər – Laçın rayonu ərazisində dağ. Kəlbəcər rayonu ərazisində İstisu qəsəbəsindən cənubdadır. Yerli əhali arasında Sultanheydər formasında tələffüz olunur. Dağ vaxtilə burada yaylaq yurdu olmuş Sultanheydər adlı şəxsin adı ilə adlandırılmışdır.

Sonasar – Laçın rayonunda kənd. Qarabağ yaylasında, Həkəri çayının sol sahilində, Sarı baba və Hoçaz dağının arasında, rayon mərkəzindən 27 km şimalda, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Sonasar kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kəndin yaxınlığından Laçın-Alxaslı şose yolu keçir. Kənd Hoçaz, Mayıs, Mişni kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 63 ev, 256 nəfər əhali olmuşdur. Sonasar kəndində Su dərəsi, Şirinin dərəsi, Ağsu bulağı, Nainin düzü, Aralıq düzü, Daşbulaq, Ağayar bulağı və s. mikrotoponimlər vardır. Kənddə qədim Alban kilsəsi olub.

XIX əsrдə Hocaz kəndinə məxsus "Qaraxanlar" deyilən binə yeri olmuşdur. Sonralar Hoçaz kəndindən ayrılmış ailələr burada daimi məskən salmışlar. Yerli sakinlərin verdiyi məlumatata görə, kəndin adı ilə bağlı iki fikir vardır. Birincisi, toponim Sona (qadın adı) və sar (ermənicə "dağ") sözlərindən ibarət olub, "Sona dağı" deməkdir. İkinci fikrə görə, Şah Abbas salmaq üçün hasar çəkdirilmiş və son işlər həmin ərazidə qurtardığı üçün "Son hasar" adlandırılıb. Sonralar tələffüzdə Sonasar adına çevrilmişdir.

Soyuqbulaq – Laçın rayonunda kənd. Qarabağ yaylasındadır. Qarıqlıqlaşq kənd inzibati ərazi dairəsinin tabeliyindədir. XIX əsrдə Qarıqlıqlaşq kəndinə məxsus binələrdən biri olmuşdur. Sonralar həmin binədən köç-



müş ailələr burada daimi məskən salmışlar. Yaşayış məntəqəsi oradakı soyuq sulu bulağın yaxınlığında yerləşdiyinə görə belə adlanmışdır.

Suarası – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sahilindədir. Səfiyan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından Laçın-Qubadlı şose yolu keçir. Suarası kəndi Səfiyan, Xanalılar, Horgədik, Dəyhan kəndləri ilə qonşudur. Kənndə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 38 ev, 133 nəfər əhali olmuşdur. Suarası kəndində Kəkliyin bu-



Soyuqbulaq kəndində bulaq abidə

lagı, Susuz dağı, Qızartı dağı, Hor gədik, Tırtökülən, Daş bulaq, Sarı yarğan, Nazik su, Vəlilər, Dərə biçənəyi, Köhnə binə, Qızıl qaya, Quzu gölü və s. yer adları vardır.

Yaşayış məntəqəsini XIX əsrдə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmış ailələr Binələr adlı sahədə salmışdır. Kəndin adı su və arası sözlərindən ibarət olub, onun iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayıının qolu olan Zurdərə çayını əmələ gətirir.

Subuklu – Qafan rayonunda kənd adı. S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi "Экономический бытъ государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndin adını Sümüklü kimi göstərir, kənndə 21 tüstü (ev təsərrüfatı) olduğunu, 112 nəfər əhali yaşadığını və Dərə evləri adlı yaşayış məntəqəsinin bu kənndən ayrılan ailələr tərə-

findən salındığını qeyd edir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Suxan – Qafan rayonunda kənd adı. XX əsrin əvvələrində kənd dağılmışdır. Xarabalıqları indiki Güdkum kəndinin yaxınlığındadır. Kənddə 1886-ci ildə 32, 1931-ci ildə 7 nəfər azərbaycanlı əhali yaşamışdır. Ehtimal ki, Su axan adından təhrifdir.

Sultanlar – Laçın rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Sultan kənd kimidir. Kənd Sultan bəyin malikanələrindən biri olduğu üçün belə adlandırılmışdır. Kənddə 1924-cü ildə 31 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.



Sultan baba türbəsi

Sus – Laçın rayonunda kənd. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Sus Zabuk kimidir. Zabux kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 13 km-də yerləşir. Kənddə işgala qədər (1992) kitabxana, 2 mağaza və digər sosial obyektlər var idi. 53 ev, 200 nəfər əhali olmuşdur. Sus kəndində Mərkəz dağı, Quş-quşun bulağı, Tat dərə, Bağırlı, Çırçırin bulağı və s. yer adları, 2 körpü vardır. Su çıxan yer, sucaq yer mənasındadır.

Susuzdağ – Laçın rayonu ərazisində dağ. Dağ ərazi-sində su mənbəyi olmadığına, yaxud az olduğuna görə belə adlanır.

Suvaranats – Gorus rayonunda kənd. Rayon mərkəzindən 35 km uzaqlıqda yerləşir. Qafqaz Albaniyası dövründə yazılı mənbələrdə adı çəkilir. Səfəvilər dövrünə aid 1508-ci il tarixli bir qəbalədə bu kəndin adı Süvari kimi qeyd olunur və Kapanat vilayətinin Urud nahiyyəsində yerləşən Tatev monastrına məxsus olduğu bildirilir. Hun məşəli savar (suvar) tayfasının adını özündə yasadın etnotoponimdir.





Sünik bölgəsi – Qafan şəhərindən cənuba doğru yerləşən kəndləri əhatə edən bölgə: Gomaran, Baydaq, Aşağı Gödəkli, Baharlı, Bəsid (Sav çayının yanında), Bəkdaş, Qaraçimən, Siznək, Yamaxlı, Yuxarı Gödekli, Gödəkli Ziciqan, Göllü Zəmi, Sünik, Göllü, Cibilli.

Süsəndağ – Zəngilan rayonu ərazisində dağ. Bərgüşad silsiləsində, Oxçu çayının sahilindədir. Dəniz səviyəsindən 1304 m hündürlüyüdədir. Dağın adı orada süsən bitkisinin bolluğu ilə bağlıdır.

Şabadin – Qafan rayonunda kənd. Qafan rayon mərkəzindən 13 km şimal-şərqi, dağtəyi, meşəlik bir ərazidə yerləşmişdir. Yerləşdiyi bölgəyə uyğun olaraq Ecanan Şabadin adlanır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. Şabadin sözünün mənası iki dağ arasında yerləşən yaşayış məntəqəsi kimi izah olunur.

Statistik məlumatlara görə 1831-ci ildə Şabadinə 51 nəfər, 1873-cü ildə 198 nəfər, 1886-ci ildə 261 nəfər, 1897-ci ildə 316, 1914-cü ildə 375 nəfər yaşamışdır. 1918-ci ildə ermənilər Şabadin kəndini yandırmış, evləri dağıtmış, əhalinin bir hissəsini qətlə yetirmiş, qalanlarını isə didərgin salmışlar.

Sovet hökuməti qurulduğdan sonra əhalinin az bir qismi kəndə qayıtmış, təsərrüfatı yenidən bərpa etmişdir. 1930-cu ildə Şabadin kəndində ibtidai məktəb açılmış, kolxoz qurulmuşdur. 1959-cu ildə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Ecanan mahalının digər azərbaycanlı kəndləri kimi "Sünik" erməni kolxozuna verilmişdir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi və s. sosial obyektlər var idi. 1988-ci ilin noyabr ayında bütün Qərbi Azərbaycan camaatı kimi Şabadin əhalisi də ermənilər tərəfindən zorla deportasiya edilmişdir.

Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından biri, ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif edilmiş leytenant Vəzir Əliyev Şabadin kəndində doğulmuşdur.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Yeğek adlandırılmışdır.

Təzə gəlinin ayağının altında kəsilən qoyunun ötini, illah da bəşini, ayağını üç gün qonum-qonşuya vermək olmaz. O qoyunun öti ancaq gəlin gələn evdə yeyilər. Pay verilsə, üç gün sonra verilər.

Zəngəzur folkloru

Şabadin – Qafan rayonunda kənd. Yerləşdiyi bölgəyə uyğun olaraq Oxçu Şabadin də adlanır. Qafan şəhərindən 40 km şimalda, Qapıcıq dağının ətəklərində, Oxçu çayının sol sahilində yerləşirdi.

Statistik məlumatlara görə 1831-ci ildə Şabadində 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-ci ildə 582 nəfər, 1905-ci ildə 560, 1914-cü ildə 516 nəfər yaşamışdır.

Oxçu Şabadinin XIX əsrдə bölgənin ən böyük kəndlərindən biri kimi məşhur olmuş, 1918-ci ildə Andranikin dəstəsi tərəfindən dağdırılmış, əhalisinin xeyli hissəsi qətlə yetirilmiş, sonradan bərpa edilməmişdir. Azərbaycan Respublikasının ikinci Prezidenti Əbülfəz Elçibeyin valideyinləri bu kənddən 1918-ci il erməni qırğınları zamanı Ordubadın Kələki kəndinə pənah aparmışdır.


Şabadin axund yeri – Qafan rayonunda kənd adı. Görünür bu kənd Şabadin kəndindən köcüb Axund yeri adlanan ərazidə salındığı üçün belə adlandırılmışdır.

Şahverdilər – Gorus payonunda kənd. Gorus rayon mərkəzindən 14 km cənubda, Gorus-Qafan şose yolu-nun kənarında, Bazarçayın (Bərguşad) üzərində yerləşmişdir. Kəndin ətrafında qədim Alban kilsəsinin və qəbiristanlığının qalıqları var idi. Şahverdilər kəndinin digər adı Şahverdiuşağıdır. Kəndin adı bu yaşayış məntəqəsinin əsasını qoymuş nəslin adı ilə bağlıdır.

Kənddə 1886-ci ildə 186, 1905-ci ildə 200, 1914-cü ildə 225, 1931-ci ildə 123, 1986-ci ildə 80 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ildə kənddə 100-ə yaxın ev olmuşdur. Andranikin və Nijdenhin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında Şahverdilər kəndini yandırmış, kənd sakinlərindən 87 nəfəri qətlə yetirmiş, qalan camaat isə Qubadlı rayonuna qaçmışdır. Qaçın düşmüş Şahverdilər camaatı Şuşa, Ağdam, Yevlax və Bakıda məskunlaşmışdır. Sovet hökuməti qurulduğdan sonra cəmi 40 ailə yenidən geriyə dönərək Şahverdilər kəndini bərpa etmişdir.

SSRİ Nazirlər Sovetinin Ermənistən SSR-də yaşayan azərbaycanlıların deportasiyası ilə bağlı məlum qərarı ilə əlaqədar 1951-ci ildə Şahverdilər kəndinin camaatı



Düz günü (bazar er-təsi) sefər çıxmazlar.
Həftənin cüt günləri sə-fərə çıxsan, xeyir tapar-san.

Zəngəzur folkloru



*Süpürgəni yandıran-
da qar yağar.*

Zəngəzur folkloru

deportasiya olunaraq Yevlax rayonunun Hürriuşağı və Borçalı kəndlərinə köçürülmüşlər. Kəndin təsərrüfatı və torpaqları isə Xot və Kürdük erməni kəndlərinə verilmişdir. 1954-cü ildə Şahverdilər kəndinin camaatının bir hissəsi yenidən geriyə qayıdaraq, öz kəndlərində məskunlaşmışlar. Kolxoz və kənd sovetliyi isə Xot kəndində qalmışdır.

1961-ci ildə Tatev su elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır. Həmin vaxtdan 8 erməni ailəsi Şahverdilər kəndində köçərək, orada məskunlaşmışdır. Kənddə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza var idi.

1988-ci ildə kənddə 15 ev, 80 nəfər əhali var idi. Həmin ilin noyabrında rayonun digər kəndləri kimi, Şahverdilər kəndi də boşaldıdı, əhalinin var-dövləti, ev-eşiyi əvəzsiz olaraq ermənilərə qaldı.

Müstəqil respublikamızın ilk generallarından biri olan Əliyev Tahir Yunus oğlu Şahverdilər kəndində anadan olmuşdur.

Şahverdilər kəndinin toponimləri: Süleyman bulağı, Dolayı bulaq, Qırılı bulağı, Cəhənnəm dərəsi, Cinni dərə, Düzülmə qaya, Dəlik daş, Oxçu kahası, Qara qaya, Qapı daşı, Heydərin yurdu və s.

Şam – Sisyan rayonunda kənd adı. Erməni mənbələrində Şamb kimi verilir. İlk dəfə bu toponim "Kitabi-Dədə Qorqud" eposunda çəkilir. Ərəb dilindən tərcümədə "qamışlıq" mənasını daşıyır. Daha inandırıcı ehtimal isə budur ki, Şam kəndi bölgədəki digər oxşar toponimlərlə eyni mənənəni daşıyır və qızılbaşların tərkibində Zəngəzura gələn Şamlı tayfasına məxsus kəndlərdən olmuşdur. Kənddə 1886-ci ildə 234, 1905-ci ildə 495, 1914-cü ildə 405 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.

Şamkənd – Laçın rayonunda kənd. Qasımışağı (Qurdhacı) tayfasının obalarındandır (Ərikli, Ələkçi və Şam). Qarabağ silsiləsinin ətəyindədir. Şamkənd kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən şimalda, rayonun 63 km-də yerləşir. Kəndin ərazisindən

Laçın-Şamkənd şose yolu keçir. Nağdalı çayı kəndi iki yerə bölür. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, mağaza, məişət evi, ATS və digər sosial obyektlər var idi. 99 ev, 368 nəfər əhali olmuşdur. Kənddə avtomobil körpüsü vardır.

Kənd XIX əsrin ortalarında qasımışağı adlı tayfaya mənsub ailələrin Şam (qamışlı yer) adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Vaxtilə cəmi 3 ailədən ibarət məntəqə olmuşdur. Sovet hakimiyyəti illərində toponimin tərkibinə kənd sözü əlavə olunmuşdur.


Şamlı – Zəngilan rayonunda kənd. Süsən dağının ətəyində, Süsən çayının sahilində, rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Gilətag kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənddə işgala qədər (1993) ibtidai məktəb, kitabxana və digər sosial obyektlər var idi. Kənddə 18 ev, 69 nəfər əhali olmuşdur.

Yerli məlumata görə, kəndin bünövrəsini XIX əsrde Şamı, Nağı və Tağı adlı üç qardaş qoymuşdur. Kənd isə böyük qardaş Şamının adı ilə Şamılı, daha sonra "1" səsinin düşməsilə Şamlı adlanmışdır.

Lakin toponim, çox güman ki, Qızılbaşların Şamlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Şamlı Teymurun 1402-ci ildə türk sultani Bayazid üzərində qələbəsindən sonra Suriyadan (Şamdan) apardığı bəydiли tayfasına mənsub ailələrin adıdır. Həmin ailələri Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, o da onları Azərbaycanın cənubunda yerləşdirmişdi. Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində şamlılar yaxından iştirak etmişlər. Səfəvilər bu tayfaya Azərbaycanda ərazilər bağışlamışdlar.

Şamsız – Gorus rayonunda kənd adı. Şam və Sis toponimlərindən ibarət olub, "Şam yaxınlığında Sis" mənasındadır. Kənddə 1886-ci ildə 124, 1905-ci ildə 122, 1914-cü ildə 186, 1931-ci ildə 125 nəfər azərbaycanlı əhali yaşamışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhalisi qonşu Şurnuxu kəndinə köçürülmüşdür.

Şatarız – Zəngilan rayonunda kənd. Rəzdərə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 12 km-də, dəniz



K	Ø	L	B	Ø	C	Ø	R
R	A	Y	O	N	U		

DERALOĞLU MAHALİ

SİSYAN RAYONU







səviyyəsindən 500 m hündürlükdə yerləşir. Şatarız kəndində işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 29 ev, 106 nəfər əhali olmuşdur. Şatarız kəndində Navlı, Quşyuvası, Qaradaş, Qızıldəş dağları, Qaranlıq, Əbil kahası dərələri, Çuxur yurd, Mehrab, Navyeri, Keş yeri düzləri, Qaranlıq, Eynərarx meşələri, Alxan bulağı, Leşkar, Kəlbə-Həsən bulaqları və s. toponimlər vardır. Kənddə VII əsrə aid Alban kilsəsi, Düz və Sınıq pirləri vardır.

Buradakı VII əsrə aid Alban türbəsi kəndin çox qədim dövrlərdən mövcud olmasını xəbər verir.

Şayıflı – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-də, rayon mərkəzindən 25 km şimalda, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Şayıflı kənd inzibati ərazi dairəsinin mərkəzidir Mincivan-Qafan dəmir yolu kəndin ortasından keçir. Kəndin yaxınlığından Oxçu və Quşçular çayları keçir. Şayıflı kəndi Gəyəli, Yusiflər, Qaragöl və Nəcəflər kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, musiqi məktəbi, uşaq bağçası, klub, kitabxana, xəstəxana, 3 mağaza, məişət evi, ATS, poçt, dəmiryolu vəzgəli, inzibati binalar və digər sosial obyektlər var idi. 166 ev, 600 nəfər əhali olmuşdur. Şayıflı kəndində Musalar, Süsən dağı, Tağarən bulağı, Ağ bulaq, Xəzəzur dərəsi, Xəzəzur bulağı və s. yer adları vardır. Yaşayış məntəqəsini Şayıflı (Şayif şəxs adıdır) nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır.

Şinatağ – Sisyan rayonunda kənd adı. Mənbələrdə Şənədağ, Şenatağ şəklində də yazılmışdır. Kəndin adının dağ topomorfantı ilə əlaqələndirilməsi səhvdir. Zəngəzurda və Qarabağda yaşamış türksoylu tag (tuğ) tayfasının məskunlaşması neticəsində yaranmış kəndlərdəndir. Sisyan rayonunda Kirətag, Qafan rayonunda Aşağı və Yuxarı Girətag, Zəngilan rayonunda Büyük Gilətag, Dərə Gilətag. Mıgrı rayonunda Tugut, Tagəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Gorus rayonunda Tığ (Tex və ya Dig), Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir. Ermənistan SSR Ali Soveti Rəyasəti Heyətinin

02.03.1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Lernaşen adlandırılmışdır.

Şeylanlı – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Şeylanlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən qərbdə, rayonun 50 km-də, dəniz səviyyəsindən 2500 m hündürlükdə yerləşir. Laçın-Minkənd şose yolu Şeylanlı kəndini cənub-şərq istiqamətin-də, yəni keçmiş karvan yolu ilə Laçın-Şəlvə, Laçın-Qoşasу şose yollarına birləşdirmişdir. Ağdərə çayı kəndin ərazisindən keçir. Şeylanlı kəndi Ağbulaq, Qarakeçdi, Kamallı, Çıraxlı, Alxası, Qoşasu, Ağcakənd, Qabaqtəpə və Narışlar kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, kitabxana, mağaza, ATS, inzibati bina və digər sosial obyektlər var idi. 145 ev, 777 nəfər əhali olmuşdur. Şeylanlı kəndində Çaxmaq daşı, Göl yالى, Ləzgilər yالى, Seyidlərin yالى, Qarasu düzü, Nəhlətləmə düzü, Bogaz dərəsi, Qabangədik dağı, Qarqa quzey dağı, Didiğ dağı, Murad təpə, Nəcəfin burnu, Maraluçan qayası, Mərəklərin düzü, Mahmud şəlaləsi, Nazik su dərəsi və s. mikrotoponimlər vardır. Kəndin şərqində Kalafalıq adlı yerdə Alban kilsəsi və qəbiristanlığı, Ağdərə çayı üzərində Sınıq körpü, Arpa yeri adlanan sahədə tarixi məlum olmayan qəbiristanlıq, tağbənd kurqanlar, Qabangədik dağında pir mövcud idi. Kəndin əsası 1746-cı ildə şeylanlı tayfasından olan Allahqulu adlı bir şəxs tərəfindən qoyulmuşdur.

Oykonim XVIII əsrin ortalarında Osmanlı-Səfəvi müharibəsi zamanı İrandan Zəngəzura köçürülmüş kurd tayfalarından biri olan Şeylanlı tayfasının adını eks etdirir.

Şəfibəyli – Zəngilan rayonunda kənd. Bəsitçayın sahilində, dağətəyi ərazidə, rayon mərkəzindən şimal-qərbdə dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşir. Şəfibəyli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kəndin ətrafında Qaraqaya dağı, Noxudlu meşəliyi, Qocadərə, Üzümağacı dərəsi, Xalxavilli, Rəvadana dərələri vardır. Kənddə işgala qədər (1993) orta məktəb, 2 uşaq bağçası, klub, mədəniyyət evi, mağaza, ATS, məscid və digər sosial obyektlər var idi. 156 ev, 557 nəfər əhali olmuşdur. Şəfibəyli kəndində Arpa dərəsi, Qışlaq dərəsi, xarabalıqları qalmış İmarətlər kəndi, Bayram





dərəsi, Kollu dərə və s. yer adları vardır. Kənddə Yel piri olmuşdur.

Yerli məlumatə görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmələr bina etmişdir. Oykonim Şəfibəy şəxs adı ilə bağlıdır. Bu kənd, çox güman ki, XIX əsrin ikinci yarısında Zəngəzurda pristav olmuş, Ağdamın Ətyeməzli kəndindən olan Şəfibəy Fətəlibəyovun mülklərindən olmuşdur.

Şəfilər – Laçın rayonunda kənd adı. Zəngilan rayonunun Şəfibəyli kəndindən olan ailələr tərəfindən salındığından belə adlandırılmışdır. Kənddə 1924-cü ildə 11 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Şəhərcik – Qafan rayonunda kənd. Bölğənin ən qədim azərbaycanlı kəndlərindən biridir. Qafan rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşmişdir. XIX əsrə Zəngəzur qəzasında üç Şəhərcik adlı kənd olmuşdur. 1468-ci ilə aid mənbədə kəndin adı Şihər kimi qeyd olunmuşdur. XVI əsrə Tatev monastırına aid kəndlər sırasında Şihər adlı kənd də var idi. Belə qənaətə gəlmək olar ki, Şihər adlı kənddən yaranmış məntəqə Şihərcik ("Kiçik Şihər kəndi" mənasında) adlanmışdır. Kəndin yaxınlığındakı qədim qəbiristanda aparılan arxeoloji qazıntılar buradakı üçqat qəbirlərin 3 min ildən çox tarixi olduğunu göstərmişdir. Qafan şəhərinin və qədim Qır (Qız) qalasının bilavasitə yaxınlığında yerləşən Şəhərcik çox qədim zamanlardan bölğənin inzibati, mədəni və ticarət mərkəzi kimi tanınmışdır. Şəhərcik kəndinin yaxınlığındakı qədim kilsənin 913-cü ildə Alban hökməri Senekərimin qızı Şahan Duxt tərəfindən tikilməsi və bu hadisənin kilsə divarında həkk edilərək, indiki günlərimizə qədər gəlib çatması faktıda, Şəhərciyin Qafqaz Albaniyasının əhəmiyyətli yaşayış məntəqələrindən biri olduğunu göstərir.

Şəhərcik kəndində Bəndər padşahın qəbri deyilən ziyarətgah və 7 böyük Dağdən ağaçının ətrafindakı qədim pir hələ atəşpərəstlik dövründə bu yerlərdə insanların məskunlaşdığını göstərən dəllillərdir. Kənddə 1886-ci ildə 471, 1905-ci ildə 796, 1914-cü ildə 649, 1931-ci ildə 669 nəfər azərbaycanlı əhali yaşamışdır.

1905 və 1918-ci illərdə bölgənin bütün azərbaycanlı kəndləri kimi Şəhərcik kəndi də daşnak ideologiyasının təsiri altında quduzlaşmış ermənilərin hücumuna məruz qalmış, kənd dağıdılmışdır. 1918-ci ildə Andranikin və Nijdenin quldur dəstələrinin hücumlarını Şəhərciyin 140 nəfərlik könüllü dəstəsi uzun müddət dəf etmiş, kənd camaatı Qır qalasına sığınaraq, orada səngər qurmuş və kəndlərini noyabrın sonlarına qədər mərdliklə müdafiə etmişdir. 1918-ci ilin dekabrında erməni toplarının yaylim atəşlərindən Qır qalası dağıdılmış, kənd camaatı Zəngəzurun qarlı dağ aşırımlarından keçərək, Naxçıvanın Əylis, Dırnis və Yaycı kəndlərinə pənah aparmışlar.

1921-22-ci illərdə camaatin bir hissəsi yenidən Şəhərciyə qayıdaraq kəndi bərpa etmişdir. Rayonda ilk dünyəvi azərbaycanlı məktəbi 1923-cü ildə məhz Şəhərcikdə öz dövrünün tanınmış ziyalısı, əməkdar müəllim Cəlal Zeynalov tərəfindən açılmışdır. Bu məktəb 1937-ci ildə orta məktəbə çevrilmişdir.

1931-ci ildə Şəhərcikdə kolxoz təşkil edilmiş və bu kolxoz 1960-ci ilə qədər fəaliyyət göstərmişdir. Bu dövrdə Şəhərcikdə 200-dən artıq ev olmuş, mindən çox əhali yaşamışdır.

1960-ci ildə Şəhərcik kəndi inzibati ərazi vahidi kimi ləğv edilmiş, Qafan şəhərinin qəsəbəsinə çevrilmişdir. 1988-ci ilin noyabrında isə Qərbi Azərbaycanın bütün aborigen əhalisi kimi, Şəhərcik camaatı da öz atasaba torpaqlarından deportasiya olunmuşdur.

Şəhərcik kəndinin toponimləri: Arpa zəmisi, Qır qalası, Qızıl daş, Ağdərə, Almalıq, Buzxana, Vənət, Bozlu dərə, Yal yurd, Nəcəf yeri, Göyrum, Pir dərəsi, Xusdub, Sulu dərə, Pir Həmzə, Kəsik daş, Kərəm çeşməsi, Qurd qayası, Gəncəbuta bulağı və s.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Şəhərcik kəndində doğulmuşdur.

Şəhərcik – Sisyan rayonunda kənd. Sisyan rayon mərkəzindən 23 km cənub-qərbdə Ərəfsə və Comərdli kəndlərinin yaxınlığında, Dəli çayın (Sisyan çayının yuxarı axarı) sol sahilində yerləşirdi. 1893-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə bu kəndin Sis-





dərəsi, Kollu dərə və s. yer adları vardır. Kənddə Yel piri olmuşdur.

Yerli məlumatə görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmələr bina etmişdir. Oykonim Şəfibəy şəxs adı ilə bağlıdır. Bu kənd, çox güman ki, XIX əsrin ikinci yarısında Zəngəzurda pristav olmuş, Ağdamın Ətyeməzli kəndindən olan Şəfibəy Fətəlibəyovun mülklərindən olmuşdur.

Şəfilər – Laçın rayonunda kənd adı. Zəngilan rayonunun Şəfibəyli kəndindən olan ailələr tərəfindən salındığından belə adlandırılmışdır. Kənddə 1924-cü ildə 11 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağlımışdır.

Şəhərcik – Qafan rayonunda kənd. Bölgenin ən qədim azərbaycanlı kəndlərindən biridir. Qafan rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşmişdir. XIX əsrдə Zəngəzur qəzasında üç Şəhərcik adlı kənd olmuşdur. 1468-ci ilə aid mənbədə kəndin adı Şihər kimi qeyd olunmuşdur. XVI əsrдə Tatev monastırına aid kəndlər sırasında Şihər adlı kənd də var idi. Belə qənaətə gəlmək olar ki, Şihər adlı kənddən yaranmış məntəqə Şihərcik ("Kiçik Şihər kəndi" mənasında) adlanmışdır. Kəndin yaxınlığında qədim qəbiristanda aparılan arxeoloji qazıntılar buradakı üçqat qəbirlərin 3 min ildən çox tarixi olduğunu göstərmişdir. Qafan şəhərinin və qədim Qır (Qız) qalasının bilavasitə yaxınlığında yerləşən Şəhərcik çox qədim zamanlardan bölgenin inzibati, mədəni və ticarət mərkəzi kimi tanınmışdır. Şəhərcik kəndinin yaxınlığında qədim kilsənin 913-cü ildə Alban hökməri Senekərimin qızı Şahan Duxt tərəfindən tikilməsi və bu hadisənin kilsə divarında həkk edilərək, indiki günlərimizə qədər gəlib çatması faktıda, Şəhərciyin Qafqaz Albaniyasının əhəmiyyətli yaşayış məntəqələrindən biri olduğunu göstərir.

Şəhərcik kəndində Bəndər padşahın qəbri deyilən ziyarətgah və 7 böyük Dağdəğən ağacının ətrafindakı qədim pir hələ atəşpərəstlik dövründə bu yerlərdə insanların məskunlaşdığını göstərən dəlillərdir. Kənddə 1886-ci ildə 471, 1905-ci ildə 796, 1914-cü ildə 649, 1931-ci ildə 669 nəfər azərbaycanlı əhali yaşamışdır.

1905 və 1918-ci illərdə bölgənin bütün azərbaycanlı kəndləri kimi Şəhərcik kəndi də daşnak ideologiyasının təsiri altında quduzlaşmış ermənilərin hücumuna məruz qalmış, kənd dağıdılmışdır. 1918-ci ildə Andranikin və Nijdenin quldur dəstələrinin hücumlarını Şəhərciyin 140 nəfərlik könüllü dəstəsi uzun müddət dəf etmiş, kənd camaatı Qır qalasına sığınaraq, orada səngər qurmuş və kəndlərini noyabrin sonlarına qədər mərdliklə müdafiə etmişdir. 1918-ci ilin dekabrında erməni toplarının yayılım atəşlərindən Qır qalası dağıdılmış, kənd camaatı Zəngəzurun qarlı dağ aşırılarından keçərək, Naxçıvanın Əylis, Dırnis və Yaycı kəndlərinə pənah aparmışlar.

1921-22-ci illərdə camaatın bir hissəsi yenidən Şəhərciyə qayıdaraq kəndi bərpa etmişdir. Rayonda ilk dünyəvi azərbaycanlı məktəbi 1923-cü ildə məhz Şəhərcikdə öz dövrünün tanınmış ziyalısı, əməkdar müəllim Cəlal Zeynalov tərəfindən açılmışdır. Bu məktəb 1937-ci ildə orta məktəbə çevrilmişdir.

1931-ci ildə Şəhərcikdə kolxoz təşkil edilmiş və bu kolxoz 1960-ci ilə qədər fəaliyyət göstərmişdir. Bu dövrdə Şəhərcikdə 200-dən artıq ev olmuş, mindən çox əhali yaşamışdır.

1960-ci ildə Şəhərcik kəndi inzibati ərazi vahidi kimi ləğv edilmiş, Qafan şəhərinin qəsəbəsinə çevrilmişdir. 1988-ci ilin noyabrndə isə Qərbi Azərbaycanın bütün aborigen əhalisi kimi, Şəhərcik camaatı da öz atababa torpaqlarından deportasiya olunmuşdur.

Şəhərcik kəndinin toponimləri: Arpa zəmisi, Qır qalası, Qızıl daş, Ağdərə, Almalıq, Buzxana, Vənet, Bozlu dərə, Yal yurd, Nəcəf yeri, Göyrum, Pir dərəsi, Xusdub, Sulu dərə, Pir Həmzə, Kəsik daş, Kərəm çeşməsi, Qurd qayası, Gəncəbuta bulağı və s.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Şəhərcik kəndində doğulmuşdur.

Şəhərcik – Sisyan rayonunda kənd. Sisyan rayon mərkəzindən 23 km cənub-qərbdə Ərəfsə və Comərdli kəndlərinin yaxınlığında, Dəli çayın (Sisyan çayının yuxarı axarı) sol sahilində yerləşirdi. 1893-cü ildə apa-rılmış əhalinin siyahıya alınmasına görə bu kəndin Sis-





yan kənd cəmiyyətinə aid olduğu və kənddə 32 evdə 124 nəfər azərbaycanlı əhalinin yaşadığı gösrərilir. 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır.

Qafan rayonundakı Şəhərcik kəndi ilə eynimənalı toponimdir.

Şəki – Sisyan rayonunda kənd. Şəki kəndi Zəngəzurun ən qədim və ən böyük azərbaycanlı kəndlərindən biridir. Erkən orta əsrlərdə Sisakan knyazlığının mərkəzi olmuş qalanın adıdır. Kəndin iki min ilə yaxın yaşı olduğu güman edilir. "Kitabi-Dədə Qorqud"daşı Şöklü Məlik və Babəki Afşinə satan Səhl ibn Sumbatın Şəki-li olduğunu söyləyən elmi fikirlər də mövcuddur. Şəki adı eramızdan önce VII əsrə Qafqaza gəlmiş sak tayfalarının adı ilə bağlıdır. XIX əsrə Qars əyalətinin Ərdahan əyalətində iki Şəki, Cənubi Azərbaycanda Şaqalı (Şakali) və Şakabad və Şimali Azərbaycanın şimal qərbində Şəki (şəhər) adları ilə mənşəcə eynidir. XIX əsrin 80-ci illərinə aid məlumatda Şəki kəndinin əhalisi tatar (azərbaycanlı) göstərilmişdir. Kənddə 1886-ci ildə 838, 1905-ci ildə 1605, 1914-cü ildə 1584, 1931-ci ildə 700, 1986-ci ildə 1900 nəfər azərbaycanlı əhali yaşamışdır.

Şəki kəndinin cənubunda, kənddən 700-800 m aralıda Darvaza döşü (akademik Z.Bünyadov bu yeri "Darvazatəpə" adlandırır) deyilən bir təpəlikdə Şəki qalası olmuşdur. Həmin qalanın qalıqları son vaxtlara qədər qalmaqdır idi. İndiki Şəki kəndi XVIII əsrin sonlarına qədər orada yerləşib. Mülahizələrə görə ordan aşağı düzə köçüb gələn adamlar Şəki qalasının adını kəndə qoyublar.

Şəki kəndi Sisyan rayonunun mərkəzindən 5 km şimal-qərbdə yerləşir. Şəkidən 3 km şərqdə Qızılıçı kəndi, 4 km şimal-qərbdə isə erməni kəndi Əngələvid yerləşirdi.

1988-ci ildə Şəkidə azərbaycanlı ailələrinin sayı 190, əhalisi isə 1930 nəfər olub.

Kənddə böyük üçmərtəbəli məktəb, 500 nəfərlik klub, kitabxana, idarə binası, poçt, tibb məntəqəsi, univermaq, iki ərzaq mağazası, məşət evi, əmanət kassası, su dəyirməni, ATS və s. sosial və iaşə obyektləri var idi.



Kənddə 2 yerdə məscid olmuş, lakin 1918-ci ildə hər ikisi yandırılmış, Sovet hökumətinin vaxtında isə bərpasına icazə verilməmişdir. Şəkidə olan qədim Alban kilsəsi 1975-ci ildə ermənilər tərəfindən dağıldı.

Məşhur Qoşundaş abidəsi Şəki kəndindən 3 km cənub-şərq tərəfdədir. Kəndin cənub tərəfində yerləşən "Şamaxı" deyilən bir qədim yaşayış yeri də var idi. Deyilənə görə Şamaxı kəndi VIII-IX əsrlərdə salınmış, Əmir Teymurun qoşunları tərəfindən yerlə yeksan edilmişdir. "Şamaxı"dan tapılmış qədim qəbir daşlarının üzərində 800-cü illərə aid tarixin olduğu qeyd edilmişdi. Azərbaycanın iki böyük tarixi və mədəni mərkəzi olan Şəki (Nuxa) və Şamaxı şəhərlərinin adını daşıyan bu qədim yaşayış məskənlərinin mövcudluğu bir daha göstərir ki, Qafqaz Albaniyasının tərkibində olan Zəngəzur, Şəki və Şamaxı mahallarının arasında sıx əlaqələr olmuşdur.

Kəndin aşağı hissəsindən onlarla bulağın birləşməsindən yaranmış Şəki çayının üzərində 36 min kv gücű olan Şəki SES qurulmuşdu. Şəki kəndinin mikrotoponimləri: bulaqlar (Xor-xor bulaq Güllü bulağı, Gözə bulağı, Təknəli bulağı, Goy bulaq, Çinqıllı bulaq, Süddü bulaq, Qoşa göl), dərələr (Vəng dərəsi, Şor dərə, Sel dərəsi, Ayı dərəsi) və digər yer adları (Pirin döşü, Ramazan düzü, Dəvə ölən, Dəvə boynu, Təpə arası, Örəncə, Balaşın çalası, Qaraxanbəyli, Almurad kahası, Cəfərin bağlı, Xəlil kahası, Qızıl qaya, Kaftar qaya və s.) təmiz azərbaycan türkçəsində idi.

1918-ci il avqustun 15-də kəndin camaatı Andranikin dəstəsinin qəfil hücumuna məruz qalmış, xeyli tələfat vermişdir. Sağ qalan əhali əsasən Araz boyu rayonlarda (Qubadlı, Cəbrayıł, Füzuli) məskunlaşmışlar. Kənddən 23 ailə Yevlaxa gəlmış, 10-a yaxın ailə Şəki rayonunun Daşbulaq kəndinə, 10-a yaxın ailə isə Naxçıvana pənah aparmışdır. Bunlardan Yevlaxa və Daşbulağa köçənlər geri qayıtmamışdır. Araz qırığı kəndlərdə məskunlaşan əhalinin yarıdan çoxu yoluxucu xəstəliklərdən tələf olmuş, qalani isə 1921-22-ci illərdə kəndə qayıtmış, kənddə dolmuşmuş ətraf kəndlərin erməniləri ilə birgə yaşamaq məcburuyyyətində qalmışlar.



Şəki kəndindən onlarla tanınmış, elm adamları və ictimai-siyasi xadimlər, əmək qəhrəmanları çıxmışdır. Gorkəmli ədəbiyyatşunas-alim, professor Əziz Şərif, Azərbaycan Milli-Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimov, məşhur "Zəngəzur" romanının müəllifi tanınmış yazıçı Əyyub Abbasov, IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputati Ağalar Vəliyev, Sosialist əməyi qəhrəmanları Əli Hüseynov, Şirvan Cəfərov, Məhəmməd Gözəlov, Ermənistan SSR Ali Sovetinin deputati olmuş Züleyxa Əliyeva Şəki kəndinin yetirmələridir.

Şəki kəndi ermənilərlə qarışq kənd olduğundan, 1988-ci il Qarabağ separatizmi ilə bağlı hadisələr bu kənddə özünü çox qabarıq şəkildə göstərmişdir. 1988-ci ilin fevral ayından başlayaraq, Şəkidə ermənilər tez-tez antiazərbaycan mitinqləri təşkil edir, azərbaycanlıları qorxudur, təhqir edir, soyür, evlərini daşlayır, mal-heyvanını uğurlayır və s. təzyiqlərə məruz qoyurdular. Həmin ilin mayından başlayaraq, Şəki azərbaycanlıları tədriclə köçüb getməyə başladılar. Noyabrın sonları şəkililərin öz ata-baba yurdlarında yaşıdlıqları axırıncı

gülər olmuşdur. 1988-ci ilin noyabrında isə ermənistan SSR-də yaşayan bütün azərbaycanlılar kimi, Şəki camaatı da öz ata-baba torpaqlarından deportasiya olunmuşdur. Şəki camaatı hazırda Naxçıvan, Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir və s. şəhər və rayonlarda məskunlaşmışdır.

Şəki şəlaləsi – Bazarçayın Sisyan rayonunda Şəki kəndinin yaxınlığında 18 metr hündürlükdə yaratdığı bir şəlalə. Gözəlliyyinə görə Zəngəzurun Niaqarası adlandırıldılar.



Bazarçay üzərində
Şəki şəlaləsi

Şələt – Sisyan rayonunda kənd adı. Ermənicə Şaqt. Qafqaz Albaniyası dövründə salınmış yaşayış məntəqələrindən biridir. Əhalisi xristian albanlar olmuş, sonralar erməni Qriqorian kilsəsinin təsiri altında erməniləşmişdir. Alban tarixçisi Musa Kalankatlinin "Alban tarixi"ndə VII əsr də Şaqt kimi qeyd olunur.

Şəlvə çayı – Laçın rayonu ərazisində çay. Hocazsu çayı ilə birləşərək Həkəri çayını əmələ gətirir. Hidronim Azərbaycan dilindəki "şel" yayılan, qol-budaq atan (şəllənmək sözü də yayılmaq, budaqlanmaq, ətrafa yayılmaq mənasındadır) və iran dillerindəki "ab" (yerli tələffüzdə avava) su komponentlərinin birləşməsindən əmələ gəlib, "şaxələnən, qollu-budaqlı su" (çay) mənasındadır.

Şəlvə dərəsi – Laçın rayon mərkəzindən şimal-qərbdə dərə uzunu on bir yaşayış məntəqəsinin yerləşdiyi bölgə. Şəlvə dərəsi səth quruluşuna görə dərin olmayan dərələr və dağətəyi təpəliklərdən ibarətdir. Şəlvə dərəsinin başı üzərində Mixtökən, Qatar daş, Çalbayır, keşikçi dağ, Qabaqtəpə və Sagsagan dağ silsiləsi ucalır. Şəlvə çayı bu silsilədən öz başlangıcını götürərək dərə boyu axıb Həkəri çayına töküür. Dərənin adı Şəlvə çayının adından götürülmüşdür.

Şəlvə – Laçın rayonunda kənd. Şəlvə çayı sahilində, dağətəyi ərazidədir. Şəlvə kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 60 km-də, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, musiqi məktəbi, klub, mədənyyət evi, kitabxana, xəstəxana, mağaza və digər sosial obyektlər var idi. 120 ev, 582 nəfər əhali olmuşdur. Şəlvə kəndində Mixtökən, Qatar daş, çalbayır, Laçın güney, Qəbirli yal, Keşikçi, Qabaqtəpə, Sagsagan dağları, Göz bulaq, Goy bulaq və s. yer adları vardır. Kənddə Alban kilsəsi vardır.

Yerli sakinlərin verdiyi məlumatə görə, kənd six məşə, kol və otlarla örtülü olduğundan əvvəller şəllik adlandırılıb. Əslində isə kəndin adı Şəlvə çayının adından götürülmüşdür.



Şəlvə kəndində qədim alban məbədi



Sərdərə – Qafan rayonunda kənd adı. XX əsrin əvvəllərində kənd dağlımışdır. Xarabalıqları Xələc kəndinin yaxınlığındadır. Türkçə şara "çayyatağı" və dərə sözlərindəndir.

Şərifan – Zəngilan rayonunda kənd. Həkəri çayının sağ sahilindədir. Hacallı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 35 km-də yerləşir. Şərifan kəndinin ərazisindən Bakı-Naxçıvan şose yolu keçir. Ərazisi 60 hektardır. Kənd dağlar və dərələrlə əhatə olunmuşdur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, aptek, mağaza, inzibati binalar və digər sosial obyektlər var idi. 63 ev, 270 nəfər əhali olmuşdur. Şərifan kəndində Qoppulu, Novkeçən, Dərəhub, Dəyirman altı, Mevli, Dəvə uçan, Kötüklü və s. yer adları vardır. Kənddə XIII əsrə aid sərdabə var idi.

Yerli əhalinin verdiyi məlumatə görə, kənd Şəhri-Şərifan (Şərifan şəhəri) adlı qədim yaşayış yeri ərazisində salındığına görə belə adlanmışdır. Orada aparılan arxeoloji tədqiqat işləri nəticəsində XI əsrə aid yaşayış məskəni aşkar olunmuşdur. Kənddə ocaq adlandırılan abidə isə XIII əsrə aid sərdabədir.

Şərikan – Zəngilan rayonunda kənd. Oxçuçayın sağ sahilində yerləşir. Şərikan kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun 25 km-də yerləşir. 22 km məsafədə Mincivan-Qafan dəmiryolu stansiyası yerləşirdi. Şimal-qərbədən Qafan r-nu ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 2 mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 65 ev, 260 nəfər əhali olmuşdur. Kəndi Seyidlər kəndi ilə birləşdirən körpü var idi.

Mincivan-Qafan dəmiryol stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma. Rəsmi ədəbiyyatlarda səhvən Otuzikinci kimi də qeyd olunur. Məntəqə vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gələn ailələrin Bakı-Yerevan dəmir yolunun 32-ci kilometrliyində salındığına görə Otuzikinci adlanırdı. Qədim kəndin adı ilə adlanmışdır.

Şıxlər – Sisyan rayonunda kənd. Sisyan rayonunun mərkəzindən 13 km cənub-qərbədə Murxuz, Sofulu,



Dəstəkert, Axlatyan və Bnunis kəndlərinin yaxınlığında yerləşmişdir. Şıxlar kəndinin adı çox güman ki, burada yaşamış, yaxud bu kəndin binasını qoymuş Şeyx nəslindən olan adamlarla bağlıdır. Onu da qeyd edək ki, Azərbaycanda ondan artıq Şıxlar kəndi vardır.

Şıxlar kəndində 1831-ci ildə 44 nəfər, 1873-cü ildə 312, 1886-ci ildə 306, 1897-ci ildə 544, 1914-cü ildə 585 nəfər yaşamışdır.

Kəndin yaxınlığında qədim Alban kilsəsinin və 1918-ci ildə dağıdılmış müsəlman məscidinin qalıqları, eləcə də qədim qəbir daşları bu yerlərdə əhalinin ən azı 500 il öncə məskunlaşdığını göstərən əlamətlərdəndir. Şıxlar kəndinin ətrafındaki bulaqların (Daş çeşmə, Molla çeşməsi, Turş su, Tahir bulağı, Bəşir çeşməsi, Kom söyüd bulağı, Əyri çay və s.), örüş və əkin yerlərinin (Çuxurlar, Gölyazı, Çaxníqlar, Tatar düzü, Qabaq biçənək, Dağıstan, Daşlı güney, Düz zəmi, Babəkən və s.), dərələrin və dağların (Su dərəsi, Ağ dərə, Ərəfsə dərəsi, Baba oğlu dərəsi, Qızıl qaya, Hərəmlər dağı və s.) adları da onu göstərir ki, burada ta bineyi-qədimdən Azərbaycan türkləri məskun olmuşlar.

1918-ci ilin martında Şıxlar kəndi Andranikin quldur dəstəsi tərəfindən dağıdılmış, əhalisinin bir hissəsi (95 nəfər) qılıncdan keçirilmiş, digər hissəsi isə Qala dağından aşaraq Culfa rayonuna pənah gətirmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduğandan sonra Zəngəzurun digər azərbaycanlı kəndlərinin əhalisi kimi, Şıxlar camaati da yenidən öz doğma kəndlərinə qayıtmışlar. 1931-ci ilin siyahıya alınmasında Şıxlar kəndində 411 nəfər əhali yaşadığı bildirilir.

Kənddə orta məktəb, klub, kitabxana, rabitə şöbəsi, uşaq bağçası, tibb məntəqəsi var idi. 1988-ci ildə Şıxlar kəndində 90 ev var idi və 700 adam yaşayırırdı.

1988-ci ildə kəndin qacqınlıq tarixi təkrar olundu. Erməni millətçiləri respublika hökuməti səviyyəsində, rayon partiya, sovet və inzibati orqanlarının rəhbərliyi ilə noyabrin ikinci yarısında bir həftə ərzində kəndin əhalisinin bütün mülkiyyətini, ev-eşiyini əlindən alıb dağlarla, Naxçıvan MR, Laçın, Kəlbəcər rayonlarına qovmuşlar. Hazırda Qızıl Şəfəq kəndinin camaati Bakı,

*Bu yol Kaşana gedər,
Aşar, Kaşana gedər.
Qəriblikdə ölünin
Börkü nişana gedər.*

Ernəzir kəndi



Sumqayıt, Naxçıvan və Mingəçevir şəhərlərində məskunlaşmışlar.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, görkəmli tarixçi-alim Vəli Əliyev, Milli Məclisin üzvü Fəzail Ağamalı, Milli Məclisin üzvü Fazıl Mustafa, general-leytenant Vahid Əliyev Şıxlardan kəndindəndirlər.

XX əsrde ermənilər tərəfindən Şıxlardan kəndinin adı iki dəfə dəyişdirilmişdir: Ermənistən SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il tarixli qərarı ilə Qızıl Şəfəq adlandırılmış, 1991-ci ildə isə kəndin adı tamamilə erməniləşdirilərək Torunik qoyulmuşdur.

Şıştəpə – Kəlbəcər və Laçın rayonları ərazisində dağ. Mıxtökən silsiləsində, Tutqunçay və Hocazu çaylarının mənbə hissəsindədir. Oronim Şış və təpə komponentlərindən ibarətdir. Dağın adı onun təpəsinin şış (dik) olması ilə əlaqədardır.

Şotalı – Qafan rayonunda kənd adı. Qafan rayon mərkəzindən 16 km şimal-qərbdə, Oxçu çayın sağ sahilində, Əcili və Müsəlləm kəndlərinin arasında yerləşirdi. Əcili kəndindən XIX əsrin ortalarında yaranmış oba olmuş, sonra kəndə çevrilmişdir. Qədim türk mənşəli Şatı tayfasının adını eks etdirir. Kənddə 1886-ci ildə 30, 1914-cü ildə 28, 1931-ci ildə 25 nəfər azərbaycanlı əhali yaşımışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Şurnuxu – Şurnuxu Gorus rayonunda kənd. Şurnuxu kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus rayon mərkəzindən 27 km cənubda, meşənin içərisində, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yanlığında yerləşirdi. Kənddə 1886-ci ildə 184, 1905-ci ildə 117, 1914-cü ildə 104, 1931-ci ildə 60, 1986-ci ildə 780 nəfər azərbaycanlı əhali yaşımışdır. Yerli sakinlər kəndin adını Şirnuxu kimi tələffüz edirdilər. Kəndin adı Şurnuxu çayının adından götürülmüşdür. "Şir-şir", səsli, küylü, sürətli axan dağ suyu (çayı) mənasındadır.

Şurnuxu kəndində 1988-ci ildə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə (1989) qədər yalnız azərbaycanlılar yaşamışdır. Şurnuxu kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığının q-

Dag başından yar aşır,
Yar dolanır, yar aşır.
Qaş aldan göz eyləmək,
Bircə sənə yaraşır.

Vartanizor kəndi

lıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim tarixi olduğunu göstərən faktlardır. Şurnuxu kəndinin yaxınlığında vaxtilə Ağvanlı adlı azərbaycanlı kəndi olmuş, 1918-ci ildə həmin kənd dağıdılmış və sonra bərpa edilməmişdir. Ağvanlı toponimi də bu yerlərin qədim Albaniya ilə bağlılığını göstərən tarixi faktdır.


1918-20-ci illərdə Şurnuxu kəndi dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə qaçqın düşərək Qubadlı və Cəbrayıl rayonlarına pənah aparmışlar. Sovet hökuməti qurulduğandan sonra Şurnuxu camaatı yenidən öz doğma kəndlərinə qayıtmış, dağıdılmış təsərrüfatlarını bərpa etmişdir. 1948-52-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnuxu camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmış, Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə şəhərlərində məskunlaşmışlar.

Ermənilərin apardıqları milli ayrıseckiliyə baxmaya-raq, 70-80-ci illərdə Şurnuxu kəndi xeyli inkişaf etmişdi. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikilmişdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnuxu kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana qovuldular.

Görkəmli alim, Azərbaycanda oftalmologiya elminin banilərindən biri, akademik Ümnisə xanım Musabəyova və Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, "Azərbaycan bayrağı" ordenli baş leytenant Niftəliyev Azər Bayram Şurnuxuda anadan olmuşlar.

Şurnuxu kəndinin toponimləri: Kəpəz dağı, Qəhrəman çımöni, Armudluq, Almalıq, Açıqli güney, Eşşək meydani, Qaramalıq, Üç ağaç, Məscidli, Mərcimək yurdı, Xarab körpü, Anabat, Dəhnə, Götəbulaq, Həşim bəy bulağı, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Şurnux adlandırılmışdır.



*Əlimdə ələmim var,
Qızıldan qələmim var.
İrəxdə əlim çatmır,
Quruca salamim var.*

Şivanizor kəndi



*Aşıq, o yad elləri
Halim oyat eləri.
Gözüm yum, ayağım çat,
Onnan oyat elləri.*

Sıxlər kəndi

Şurnuxu – Gorus rayonunda çay. Səs-küylü, sürətli axan, şir-şir dağ çayı mənasındadır.

Şükər – Sisyan rayonunda kənd adı. Əngələvid kəndinin yaxınlığında, Bazarçayın sol sahilində yerləşirdi. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Şukyar kimidir. 1893-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə bu kəndin Şəki kənd cəmiyyətinə aid olduğu və kənddə 35 evdə 218 nəfər azərbaycanlı əhalinin yaşadığı gösrərilir. Toponim, ehtimal ki, türk dillərində şoku – "konusvari yüksəklik" və yar "çay sahili qaya", "yargan" sözlərindən yaranıb çay qırığında təpə mənasındadır.

Kənddə 1886-cı ildə 218, 1905-ci ildə 280, 1914-cü ildə 585 nəfər azərbaycanlı əhali yaşamışdır. Andranikin qoşunları Zəngəzura daxil olarkən ilk dağıdıçı kəndlərdən biri Şükər kəndi olmuşdur. 1918-ci ilin iyul-avqust aylarında Şükər kəndinin əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Şükürataz – Zəngilan rayonu ərazisində dağ. Bartaz kəndinin şimalında, sərhədindədir. Toponim Şükür (şəxs adı) və taz (türk dillərində "daş" sözünün variantıdır) sözlərindən ibarət olub (-a birləşdirici saitdir), "Şükür daşı" mənasındadır.

Tacədin – Qafan rayonunda kənd adı. Bax Təcədin.

Tağı – Zəngilan rayonunda kənd. Süsən dağının ətəyində, Oxçu çayının sol sahilindədir. Kəndin qarşı tərəfində Əhməd dağı adlanan dağ vardır. Şayifli kənd inzibati ərazi dairesinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 18 km-də, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1993) ibtidai məktəb, mağaza və digər sosial obyektlər var idi. 18 ev, 78 nəfər əhali olmuşdur. Tağı kəndində Süsən dağı, Əhməd dağı, Oxçu çayı, Qotur su bulağı kimi toponimlər vardır. Kənddə Oxçu çayının üstündə taxta körpü vardır.

Zəngəzurda və Qarabağda yaşamış türksoylu Tağ (Tuğ) tayfasının məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. Sisyan rayonunda Kirətag, Qafan rayonunda Aşağı və Yuxarı Girətag, Zəngilan rayonunda Bö-



yük Gilətag, Dərə Gilətag, Mıgrı rayonunda Tuğut, Tağəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Gorus rayonunda Tığ (Tex və ya Dığ), Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir. Yerli sakinlərin məlumatına görə kəndin adı vaxtilə həmin kənddə yaşmış Tağlı tayfasının adı ilə bağlıdır.

Taxtakənd – Qafan rayonunda kənd adı. Rayonun Ecanan bölgəsinə aid kəndlərdəndir. Xələc kəndinin yaxınlığında yerləşirdi. Azərbaycan dilində taxta – "dağ döşündə hamar yer" sözündəndir. Kənddə 1886-ci ildə 13 nəfər azərbaycanlı əhali yaşamışdır. Dəmir filizi çıxarılması ilə əlaqədar olaraq XX əsrin əvvəllərində kənd dağlımışdır.

Tagəmir – Meğri rayonunda kənd adı. Zəngəzurda və Qarabağda yaşamış Qıpçaq türklərinin Tag (Tug) tayfasının məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. Sisyan rayonunda Kirətag, Şinətag, Qafan rayonunda Aşağı və Yuxarı Girətag, Zəngilan rayonunda Büyük Gilətag, Dərə Gilətag, Mıgrı rayonunda Tuğut, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Gorus rayonunda Tığ (Tex və ya Dığ), Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir. Tag (Taglı) tayfasından olan Əmir adlı şəxsin saldığı kənd mənasındadır.

1918-ci ildə kəndin əhalisi qovulmuş, 1922-ci ildə bir hissəsi geri qayıdaraq məskunlaşmışdır. Kənddə 1886-ci ildə 129, 1905-ci ildə 194, 1914-cü ildə 225, 1931-ci ildə 36 nəfər azərbaycanlı əhali yaşamışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qonşu azərbaycanlı kəndlərinə köçürülmüş, yerinə ermənilər yerləşdirilmişdir. 1946-ci ildə kənd ermənicə Liç adlandırılmışdır.

Tanzatap – Gorus rayonunda kənd adı. İlk dəfə 1468-ci ildən məlumdur. Matenadaranda saxlanılan Səfəvi hakimiyyəti dövrünə aid 08 noyabr 1508-ci il tarixli bir qəbalədə Azərbaycan ölkəsinin Kapan vilayətinin Urud nahiyyəsinə aid Tanzatap kəndinin adı çəkilir. Müştərək toponimdir. Tanz (danz) ermənicə "armud", tap azərbaycan dilində "dərə başındakı düzənlik yer" sözlərindən əmələ gəlib "tapdakı armudlu yer" mənasındadır.

*Qoyun otlar gözədə,
Otlar durar gözədə.
Sənə də qurban olum,
Səni görən gözə də.*

Aldərə kəndi



1831-ci ildə Türkiyədən gələn ermənilər yerləşdirilmiş və azərbaycanlı əhalı kəndi tərk etmişdir. 1893-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə, bu kəndin Tatev kənd cəmiyyətinə aid olduğu və kənddə 30 erməni və 1 azərbaycanlı ailəsinin yaşadığı göstərilir.

Tanzavar – Gorus rayonunda kənd adı. Tanzatap kəndinin yaxınlığında yerləşirdi. Müşterək toponimdir. Tanz (danz) ermənicə "armud", var türk dillərində "yer" sözlərindən əmələ gəlib tapdakı armudlu yer mənasındadır.

1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd erməniləşdirilmişdir.

Tap – Qafan rayonunda kənd adı. 1616-cı ildə İrəvan əyalətinin Qapanat nahiyəsində kənd adı. Moisey Kalan-katlinin "Alban tarixi" kitabında bu kəndin adı Tapat şəklində çəkilir. Azərbaycan dilində tap "su çıxmayan yer", "dag döşündə düzən", "təpə" mənasındadır. Ermənistən ərazisində "tap" sözü ilə düzəlmüş toponim orada o vaxtlar türk mənşəli əhalinin yaşadığını göstərir və ona görə erməni dilindəki "tap" sözünün özü də Azərbaycan dilindən alınmışdır.

Tarnalu – Sisyan rayonunda kənd adı. Mənşəcə xəzərlərin tarna tayfasının adını əks etdirir. XIX əsrə Zəngəzur qəzasında Tarnavuş və Şuşa qəzasında iki Tarnaut, bir Tarnavar kəndi vardı. Coğrafi mövqeyi və dəgilma tarixi məlum deyil.

Tarovlu – Qubadlı rayonunda kənd. Dağətəyi ərazi-dədir. Çardaqlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Tarovlu kəndi Xocamsaxlı, Çardaqlı və Əyin kəndləri ilə qonşudur. Tarovlu kəndində işğala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 70 ev, 248 nəfər əhali olmuşdur. Kənddə Tarverdi dərəsi, Sillanlı, Təndir, Ərik bağı, Kərtdağ, Şiş təpə və s. yer adları vardır.

Əsl adı Tarogludur. Yerli məlumatata görə, yaşayış məntəqəsini XIX əsrə həmin rayondakı Teymur Müskənli kəndindən köçüb gəlmiş Tanrıverdi və Allahverdi adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi mikrotoponimi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox gü-

man ki, kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır.

Taştuñ – Mıgrı rayonunda kənd adı. Bax: Daştun.

Tatar – Qubadlı rayonunda kənd. Qarabağ silsiləsində, dağətəyi ərazidədir. Tatar kənd inzibati ərazi dairesinin mərkəzidir. Kənd rayon mərkəzindən cənubda, rayonun 25 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə, Bərgüşad-Həkəri çaylarının birləşdiyi yerin 4 km-də yerləşir. 12 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Tatar kəndi rayonun Qaraqoyunlu, Zəngilan rayonunun Rəbənd, Yenikənd, Alibəyli, Müğanlı, İsgəndərbəyli və Vənətli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, mədəniyyət evi, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 40 ev, 193 nəfər əhali olmuşdur. Kənddə Arpa dərəsi, Kar daş, Şor dərəsi, Büyük dərə, Balaca dərə, Səbət dərəsi, Qəflə (bulaq) dərəsi, Quş armudu, Sarı yoxuş, Yeddi dərə, Muncuqlu, Tatar bulağı, Kələk, Kalafalı dərə, Cabbar çalası, Şərəf dərəsi və s. yer adları, Qaraqoyunlu piri vardi.

Toponim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqdə köçəri həyat sürən monqol tayfları arasında meydana gəlmişdir. XIII əsrə monqol işgalları dövründə tatarların adı avropalılara da məlum idi. XIII əsrin 30-cu illərindən monqol işgalları zamanı Azərbaycana gəlmış tatarların bir qismi sonralar burada məskunlaşdırılar. Tatar etnonimini əks etdirən oronimlərdən aşağıdakıları göstərmək olar: Tatar kəndi (Cəbrayıł r-nu), Tatarməhlə kəndi (Neftçala r-nu), Tatarlı kəndi (Şəmkir r-nu), Tatar qaya (Laçın r-nu, Haqnəzər kəndi), Tatar dərəsi (Cəbrayıł r-nu, Kürdlər kəndi), Tatarlılar yaylağı (Laçın r-nu, Alxaslı kəndi), Tatar düzü (Cəbrayıł r-nu, Nüssus kəndi), Tatargöl (Abşeron rayonunda göl), Tatar çayı (Şəmkir rayonu). Türkiyə və İranda 20 mindən çox tatar yaşayış məskəni qeydə alınıb.

Tatar – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilində, Kənd rayon mərkəzindən 6 km şərqdə, dəniz səviyyəsindən 1350 m hündürlükdə, Mincivan-Qafan dəmiryolundan 1,5 km məsafədə yerləşir. Cahangirbəy-





Gorus rayonunda
Tatev məbədi
(XI əsr)

li kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Tatar kəndi Cahangirbəyli və İçəri Müşlən kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 50 ev, 311 nəfər əhali olmuşdur. Tatar kəndində Malgedən dərə, Narlı dərə, İnnablı dərə, Qorxulu dərə, Ağ oyuq adlanan yazı düzü, Xirda yazı düzü, Kösəkən sahəsi və s. yer adları vardır. Neftçi, Sosialist əməyi qəhrəmanı Əmirov Qaraş İbrahim oğlu bu kənddən idi. XIII əsrin 30-cu illərindən monqol işgalları zamanı Azərbaycana gəlmış tatarların burada məskunlaşması nəticəsində yaranan yaşayış məntəqələrindəndir.

Tatev – Gorus rayonunda kənd adı. Erməni kəndidir. Gorus şəhərindən 12 km cənub-şərqdə yerləşir. Tatev monastırının adı ilə adlanmışdır. Bu monastır XI əsrə Albani monastırı kimi tikilmiş, sonradan erməniləşdirilmişdir. Monastırın adı Musa Kalankatlinin "Alban tarixi" əsərində çəkilir. Albanlar xristianlı-

ğın diofizit məzhəbinə mənsub olduğu üçün erməni kilsəsi tərəfindən sıxışdırılmışdır. XVIII əsrin əvvəllərinə aid erməni mənbəsinə görə, Tatev monastırı Eçmiadzin kilsəsinə qarşı mübarizə aparırdı.

Kəndin adı tat (qədim türklər gəlmə, yad dinlilərə tat deyirdilər. Xristian dini Zəngəzura getirilmə din olduğundan Qafqaz Albaniyasının yerli turkdilli xalqı bu dini yayan missionerləri tat adlandırmışlar. Sonra bu söz bütün gəlmələrə aid edildi (tatar, tatlar, tata yəhudilər və s.) və türk dillərində ev "bina", "düşərgə" yaşayış yeri sözlərindən ibarət olub "tatların evi", yəni "gəlmə yad dinlilərin evi" mənasını daşıyır.

Tex – Gorus rayonunda kənd adı. Erməni kəndidir. Müxtəlif mənbələrdə Dığ və ya Tiğ şəklində də adı çəkilir. Zəngəzurda və Qarabağda yaşamış türksoylu Tağ (Tuğ) tayfasının məskunlaşması nəticəsində yaranmış

kəndlərdəndir. Sisyan rayonunda Kirətag, Qafan rayonunda Aşağı və Yuxarı Girətag, Zəngilan rayonunda Böyük Gilətag, Dərə Gilətag. Mıgrı rayonunda Tuğut, Tagəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir.



Tey – Mıgrı rayonunda kənd adı. Ərəb dilində "iti, neşter, şış uclu" mənasını verən "tiğ" sözündən yaranıb ətəyində salındığı şış zirvəli dağın formasını eks etdirən oronimdir. Kənddə 1886-ci ildə 174, 1905-ci ildə 325, 1914-cü ildə 420, 1931-ci ildə 81 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə 75 tüstüdən ibarət olan bu kəndi ermənilər tamamilə dağıdıb yandırmış, əhalinin bir hüssəsini qətlə yetirmiş, qalanlarını isə qaçqın salmışdır. 1922-ci ildə kəndə qayıdan teylilər kəndlərini bərpa etməyə çalışalar da, buna imkan yaradılmış və kəndlərin birləşdirilməsi adı altında Tey kəndi XX əsrin altmışinci illərində ölü kəndə çevrilmişdir. Evlərin xarabalığı indiki Gül (Nor Arevik) kəndinin yaxınlığındadır.

Teymur Müskanlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Səlk dağının ətəyində yerləşir. Teymur Müskanlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd dəniz səviyyəsindən 700-800 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, ATS, mağaza və digər sosial obyektlər var idi. 68 ev, 281 nəfər əhali olmuşdur. Kənddə Sərk dağı, Zogal dərə, Livil dərə, Paplan dərə, Molomot təpə, Armud təpə, Qəhrəman təpə, Qızıl təpə, Düzdər, Yazı düzü, Xanzadə bulağı, Zogal bulağı, Qozğuluğ bulağı, Allahqulu bulağı, Məhəmməd bulağı, Calafırın bulağı və s. yer adları vardır.

İnqilaba qədərki rus dilində olan ədəbiyyatda Kunanlu Muskanlı (Qundanlı Müskanlı adının təhrif olunmuş forması) kimi yazılmışdır. Yaşayış məntəqəsini əvvəller Diləli Müskənli kəndindən ayrılmış ailələr salmış və yeni kəndi əvvəlkindən fərqləndirmək üçün ona Teymur şəxs adı əlavə olunmuşdur. Müskən sözünü yerli əhali "mis olan yer" kimi yozur. Çox güman ki, monqol işgaləri (XIII əsr) və Teymurun yürüşləri zamanı Müskan



Əhalisinin bir qismi Azərbaycana köçərək burada məskunlaşmışdır.

Təcədin – Qafan rayonunda kənd adı. Bəzi mənbələrdə Tacəddin kimi də göstərilir. Rayonun Ecanan bölgəsinin kəndlərindən olmuşdur. Qafan rayon mərkəzindən 4 km şimal-qərbdə, Baydaq çayının sol sahilində, Xələc kəndindən 2 km cənubda yerləşmişdir. Kənddə 1886-cı ildə 58, 1931-ci ildə 32 nəfər azərbaycanlı əhalili yaşamışdır. XX əsrin 1930-cu ilərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır.

Təlid – Zəngilan rayonu ərazisində dağ. Araz çayı yaxınlığında, Qarğulu kəndinin qərbindədir. Bəzi ədəbiyyatlarda səhvən Talit kimi işlənir. Yerli əhali arasında Təlidin şüyü adlanır. Təlid şəxs adıdır, şüş (şış) isə "dağ, zirvə" mənasındadır.

Tərxanlı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyindədir. Mıgidərə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Rayonun 25 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Kənd meşələrlə əhatə olunmuşdur və yaxınlığında Tərxanlı dağı mövcuddur. Kənddə işgala qədər (1992) 26 ev, 110 nəfər əhali olmuşdur. Tərxanlı kəndində Polad bulağı, Qoşabulaq, Qoz bulağı, Qopara dağı, Çəpərlinin dağı, Qızartı, Əhəng quyusu və s. mikropononimlər vardır.

Zəngəzurun Eyvazuşağı kəndinin (hazırda mövcud deyil) əhalisinin bir hissəsi Təbrizə gedərək Cənubi Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi demokratik hərəkatda (1905-1911) iştirak etmişdir. Buna görə hərəkat yatırıldıqdan sonra kənd camaatını Çar hökuməti bütünlükə sürgün etmiş və yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Sovet hakimiyyəti illərində onların bir hissəsi Azərbaycana qayídaraq az müddət Qubadlı rayonunun Başarat kəndində yaşamış, sonra isə köhnə kəndlərinin yaxınlığında Tərxan yəli adlı indiki sahəyə köçərək Tərxanlı kəndini salmışlar. Kənd salındığı əraziinin adını daşıyır.

Tərxanlı – Laçın rayonu ərazisində dağ. Baldırqanlı kəndindən şimaldadır. Xalq arasında Tərxan yəli da deyilir. Dağ vaxtilə burada Tarxan adlı şəxsə məxsus binə olmasına görə belə adlandırılmışdır. Tarxan qədim

türklərdə, sonalar isə Elxanilər (XIII əsr) dövründə yüksək rütbəli titul olmuşdur. Sonralar həmin titul şəxs adına çevrilmişdir. Ərəblərə qarşı son döyüşlərini Zəngəzur ərazisində keçirən Xürrəmi hərəkatının başçısı Babəkin ən yaxın silahdaşlarından birinin adı da Tarxan olmuşdur.


Tərnəvut yaylağı – Mığri rayonunda yaylaq. Orta əsrlərdən Zəngəzurda məskunlaşan Xəzərlərin Tarna tayfasına mənsub yer-yurd adlarındandır. Eyniadlı yaylaq və kənd Sisan rayonunda da olmuşdur.

Təzəkənd – Laçın rayonunda kənd. Dağətəyi ərazidə, Həkəri çayının sağ tərəfindədir. Təzəkənd kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-şərqdə, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Təzəkənd kəndi Ərdəşəvi, Qozlu, İpək, Haxnəzər, Fingə, Bülüldüz, Aybazar, Vagazin kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) klub, kitabxana, xəstəxana, inzibati bina və digər sosial obyektlər var idi. 40 ev, 260 nəfər əhali olmuşdur. Təzəkənd kəndində Halçalı dərə, İşgəsuyun dərəsi, Korbulağın dərəsi, Lalalı dağı, Əppəkli dağı, Zəkirin meşəsi, Çəmənli çayı və s. mikrotoponimlər var.

XIX əsrin axırlarında qonşu Ərdəşəvi kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranğından Təzəkənd adlandırılmışdır.

Təzəkənd – Sisan rayonunda kənd adı. Əvvəlki adı Quşçu. Qara Hunların Quşçu tayfasının Zəngəzurda saldığı qədim yaşayış məskənlərindəndir. 1828-ci ildə İrandan gəlmə ermənilər yerləşəndən sonra kənd Quşçu-Təzəkənd adlandırılmışdır. 1918-ci ildə azərbaycanlılar qovulduğdan sonra kənddə yalnız ermənilər yaşamışdır. Kənd isə 1928-ci ildən Təzəkənd adlanmışdır. Sisan (Sonralar Hasavan), Ərəfsə və Comərdli kəndlərinin yaxınlığında yerləşir. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Tasik adlandırılmışdır.

Tığık – Laçın rayonu ərazisində dağ. Toponim Tuğ tayfa adı və dağ mənasını verən farsca "kuh" sözlərindən yaranıb "tuğların dağı" anlamındadır. Zəngəzurda və Qarabağda yaşamış türksoylu Tağ (Tuğ) tayfasının





məskunlaşması nəticəsində yaranmış toponimlərdəndir. Sisyan rayonunda Kırətağ, Qafan rayonunda Aşağı və Yuxarı Girətağ, Zəngilan rayonunda Büyük Gilətağ, Dərə Gilətağ, Mığrı rayonunda Tuğut, Tağəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Gorus rayonunda Tığ (Tex və ya Dığ), Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir.

Tinli – Qubadlı rayonunda kənd. Həkəri və Bərgüşəd çaylarının birləşdiyi ərazilərin sağ sahilində, dağetəyi ərazidə, rayon mərkəzindən cənub-şərqdə, rayonun 22 km-də, dəniz səviyyəsindən 727 m hündürlükdə yerləşir. Xocahan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. 14 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Ərazidən Qubadlı-Akara şose yolu keçir. Tinli kəndi Xocahan və Qılıcan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) sosial obyektlər, 43 ev, 170 nəfər əhali olmuşdur. Şifahi mənbələrə əsasən kənd XVII əsrin əvvəllərindən mövcuddur. Yerli məlumatata görə, Cəbrayıł rayonunun Tinlik kəndindən köçüb gəlmış ailələr saldığı üçün kənd belə adlanmışdır.

Tiri – Zəngilan rayonunda kənd. Araz çayının sahilindədir. Cahangirbəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 12 km-də, dəniz səviyyəsindən 1350 m hündürlükdə yerləşir. Kənd Bakı-İrəvan dəmir yolu kənarındadır. Kənd rayonun Xurama, Vəliqulubəyli kəndləri və İran İslam Respublikası ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, klub, mağaza və digər sosial obyektlər var idi. 34 ev, 191 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsi öz adını yaxınlıqdakı (Oxçu çayının Araz çayına qovuşduğu yerdə) Qafqaz Albaniyasının erkən orta əsrlərə aid Tiri qalasının adından almışdır. Qədim türk dilində tir (tir) inanclı insanların ibadət üçün bir yerə toplaşmasına deyilirdi.

Topağac – Qubadlı ilə Xocavənd rayonları sərhədin-də dağ. Dağda topa şəklində ağaçlı meşə sahəsi olduğuna görə belə adlanmışdır. "Topa ağacları olan dağ" mənasındadır.

Topdağ – Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır. Dağ vaxtilə bu-

rada mövcud olmuş Top kəndinin adını daşıyır. Bu kənd 1952-53-cü illərdə dağılmış, əhalisi Rəzdərə kəndinə köçmüştür. Kənd isə salındığı ərazinin məşəlik olmasına görə top (qədim türk dillərində, o cümlədən Azərbaycan dilinin dialektlərində top sözü "məşə" mənasında işlənir) adlanmışdır.

Topdaş – Sisyan rayonunun Urud kəndinin Hacallı yaylağında çoxlu sayıda iri qayaların toplandığı düzəngah. Qayalar həddən artıq böyük və ağır olduğundan onları insan, yaxud qoşqu heyvanının gücü ilə gətirilib bir yere toplanması mümkün deyildi. Deyilənə görə Qaçaq Nebi səngərlərindən biri kimi Topdaşdan da istifadə edirmiş.


Tuqanlar – Qafan rayonunda kənd adı. Qafan şəhərinə bitişik yaşayış məntəqəsi olmuşdur. 1897-ci ildə burada 16 nəfər azərbaycanının yaşadığı qeyd olunur. Tuqanlar kəndin əsasını qoymuş nəslin adıdır. XX əsrin əvvəllərində kənd dağılmışdır.

Tuqəmir – Bax: Tağəmir kəndi.

Tuqut – Mıgırı rayonunda kənd adı. Qıpçaqların Tuq tayfasının adından və qədim türkçə cəm bildirən -ut şəkilcisindən ibarətdir. Zəngəzurda və Qarabağda yaşamış türksoylu tağ (tuğ) tayfasının məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. Sisyan rayonunda Kirətag, Qafan rayonunda Aşağı və Yuxarı Girətag, Zəngilan rayonunda Büyük Gilətag, Dərə Gilətag. Mıgırı rayonunda Tağəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Gorus rayonunda Tığ (Tex və ya Dığ), Hadrut rayonunda Tuğ kəndləri. Taglar mağara məbədi kimi toponimlərlə eyni mənşəlidir. 1918-ci ildə əhalisi qovulmuşdur, 1922-ci ildə geri qayıtmışdır. 1929-cu ildə Şvanidzora birləşdirilmişdir. Kənddə 1886-cı ildə 199, 1905-ci ildə 240, 1914-cü ildə 294, 1931-ci ildə 85 nəfər azərbaycanlı əhali yaşamışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhalisi qonşu azərbaycanlı kəndlərinə köçürülmüşdür.

Tulus – Sisyan rayonunda kənd adı. Bax: Dulus kəndi.

Tunis – Qafqan rayonunda kənd adı. Bəzi mənbələrdə Tunus. Əslində Tulus. Qədim türk mənşəli Tulus tay-





fasının adını əks etdirir. Bu tayfa Bayat və Türkeş tayfaları ilə qohumdur. Altayda yaşayan Toloslар (bəzi mənbələrdə Talaslar) XIII-XIV əsrlərdə Çingiz xanın və Əmir Teymurun yürüşləri zamanı Qafqaza gəlmışlər. Sisyan rayonundakı Dulus və Cəbrayıl rayonundakı Tulus kənd adı ilə mənşəcə eynidir. 1922-ci ildə burada 94 nəfər azərbaycanlı əhali olmuşdur. Ətən əsrin otuzuncu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Xarabalıqları Əcili kəndinin yaxınlığındadır.

Turabad – Zəngilan rayonunda kənd. Oxçu çayının sahilində, dağətəyi ərazidədir. Cahangirbəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Rayon mərkəzindən cənub-şərqdə, rayonun 7 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Kənd Mincivan-Qafan dəmiryolunun kənarında, Mincivan qəsəbəsi və Üdgün kəndi ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, klub, mağaza, və digər sosial obyektlər var idi. 21 ev, 127 nəfər əhali olmuşdur.

Cox güman ki, toponim qədim türk dillərindəki tura (möhkömləndirilmiş yaşayış yeri, qala) sözü ilə bağlıdır. Abad komponenti "yaşayış yeri, məskən" mənasındadır.

Turabı – Laçın rayonunda kənd adı. Turab adlı şəxslə bağlı yaranmış toponimdir. Kənddə 1924-cü ildə 28 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Turabxanlı – Qafan rayonunda kənd adı. Turabxanlı kəndin əsasını qoymuş nəslin adıdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar kənd dağılmışdır.

Turşsu – Laçın rayonunda kənd. Fətəlipəyə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 8 km-də, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Kəndin ərazisinən Laçın-Qubadlı-Akara şose yolu, şimalından 3 km məsafədə Dəyirman çayı, qərbindən 5 km məsafədə isə Həkəri çayı keçir. Turşsu kəndi Ərəb, Fətəlipəyə, Karovuz, Unannovu və Ağanuș kəndləri ilə qonşudur.



Laçın rayonunun Turşsu kəndində bulaq

Kənddə işgala qədər (1992) klub, mağaza, ATS, inzibati bina və digər sosial obyektlər var idi. 29 ev, 174 nəfər əhali olmuşdur. Turşsu kəndində Ağdaş, Qərəməlik, Ağakışibeyin yeri, Aliyeri, Eyzavpəyəsi və s. mikrotoponimlər vardır. Kənddə şose yolunda körpü vardır.

Yerli əhalinin verdiyi məlumatə görə, toponim burada müalicəvi olan turş su bulağının adı ilə bağlıdır. Əhali qonşu kəndlərdən bura köçmüştür və burada tütün istehsal edildiyinə görə əvvəllər Tütünyeri adlandırılmış.

Türklər – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sahilindədir. Səfiyan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 33 km-də, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Laçın-Qubadlı şose yolu keçir. Türklər kəndi Səfiyan, Aşağı Fərəcan kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 32 ev, 112 nəfər əhali olmuşdur. Türklər kəndində Çinar dərəsinin yalı, İman ölən, İsgəndərlinin yalı, Keçi qalanın yalı, Xəlfəzurun ayağı, Quşçuların yalı, Yazının düzü, Sarı İbrahim yurdı və s. mikrotoponimlər vardır.

Yaşayış məntəqəsini Zəngilan rayonundakı Babaylı kəndindən köcüb gəlmış ailələr Türklər qəbiristanının yaxınlığında özlərinə məxsus qışlaq yerində salmışdır. XIX əsrə aid ədəbiyyatlarda Babaylı kimi qeyd olunan kənd sonralar qədim qəbiristanının adı ilə Türklər adlanmağa başlamışdır. Yerli sakinlərin verdiyi başqa bir məlumatə görə, kəndi Türkiyədən gələn bəylərdən biri salıb. Kəndə həm də buna görə Bəylik deyərdilər. Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyev bu kənddə doğulmuşdur.

Türküt – Sisyan rayonunda kənd adı. 1590-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bazarçay nahiyyəsində kənd kimi göstərilmişdir. 1595-ci ilə aid "İrəvan vilayətinin icmal dəftəri"ndə Bazarçay nahiyyəsinin Türküt kəndində Xanəhməd Bəkir oğlu adlı şəxsin timar sahibi olduğu qeyd edilir. Türk dillərində tor "yüksek dağ örüsü" və qut "düşərgə" sözlərində ibarət olub dağ döşündə düşərgə (kənd) mənasındadır.





Ulaşlı – Qubadlı rayonunda kənd. Bərgüşad çayının sağ sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Ulaşlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 16 km-də, dəniz səviyyəsindən 730 m hündürlükdə yerləşir. 15 km məsafədə Həkəri dəmiryolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Qubadlı-Həkəri şose yolu keçirdi. Ulaşlı kəndi Əbilcə, Kavdadır, Qaralar və Qiyaslı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) natamam orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 50 ev, 276 nəfər əhali olmuşdur. Ulaşlı kəndində "Qaya Qaşqa" dağ massivi, Köhnə Qışlaq adlı yurd yeri, Şəvitli dərə, Sulu dərə, Əyri dərə, Kahalı dərə, İsti qaya, Mollalı başı və s. yer adları vardır.

Düzgün yazılışı – Hulaşlı. Bunu XIX əsr yazılı mənbələri də sübut edir. Bu oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış Hulaşlar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarların Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarında Ulaş antroponim kimi qeyd olunmuşdur. Bu məlumatlardan məlum olur ki, etnonim kulas, xulaş, hulaş, ulaş formasında fonetik dəyişikliyə uğramışdır. Hulaşların bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarların tərkibində Azərbaycana gəlmışlər. Keçmiş Borçalı qəzasında (Gürcüstan) Hulaş Kulaş, Dağıstanda Ulaşlı kəndi, Ermənistan (XVII əsr) və Qazaxıstan (XVIII əsr) ərazilərində Kulaş yaşayış məntəqələrinin adları hulaşların adı ilə bağlı olmuşdur.

Uludüz – Laçın rayonunda kənd. Altıağac dağının ətəyindədir. Hoçaz kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 12 km-də yerləşir. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 26 ev, 79 nəfər əhali olmuşdur. Büyük düz adlı yerdə qədim qəbiristanlıq vardır.

Keçmiş adı Yuxarı Mollalardır. Mollalar kəndindən köçüb gəlmiş ailələrin Uludüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim ulu (böyük, geniş) və düz sözlərindən ibarət olub, "böyük düz" mənasındadır.

Uluqışlaq – Laçın rayonunda kənd adı. Qədim, köhnə, böyük qışlaq mənasındadır. Kənddə 1924-cü ildə 12 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illerdə kənd dağılmışdır.

Unannovu – Laçın rayonunda kənd. Dağoteyi ərazi-də, rayon mərkəzindən 18 km şərqdə, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. Fətəlipəyə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kəndin qərbindən, 6 km məsaflədən Laçın-Qubadlı-Akara şose yolu, şerqdən Xırda çay, 9 km məsaflədən isə Həkəri çayı keçir. Unannovu kəndi Ərəb, Mığırərəsi, Qaladərəsi, Fətəlipəyə, Karovuz, Turşsu və Ağanus kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) müxtəlif sosial obyektlər var idi. 16 ev, 86 nəfər əhali olmuşdur.


Unannovu kəndində Tədaran, Palçıqlı, İbilər, Hovuzun dərəsi, Meyinkahası, Sarıyal, Xudumların dərəsi, Çiyələkli və s. mikrotoponimlər, Kol piri və Alban kilsəsi kimi tarixi abidələr var idi.

Toponim Unan (şəxs adı) və nov sözlərindən ibarət olub, "Unanın novlu bulağı" deməkdir. Kəndi bağırbəyli nəslinə mənsub ailələr Unannovu adlı bulagın yaxınlığında saldıguna görə belə adlanmışdır. Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev bu kənddə doğulub böyümüşdür.

Urud – Sisyan rayonunda kənd. Qafqazda ən qədim yaşayış məntəqələrindən biri hesab edilən Urud kəndi Sisyan rayon mərkəzindən 15 km şərqdə, Bazarçayın sol sahilində, Vağudi kəndi ilə Şam qəsəbəsinin arasında, dəniz səviyyəsindən 1400 m yüksəklikdə yerləşir. XIX əsrд Qars əyalətinin Ərdəhan dairəsində və Borçalı qəzasında (indiki Ermənistən Stepanavan rayonunda) Urut kəndlərinin adları ilə mənşəcə eynidir. Azərbaycanda Dağlıq Qarabağda Hadrut (əсли At-Urud), Qafan rayonun Kurud (əсли Kuh Urud) və XIX əsrд Borçalı qəzasında Car-Urt (dağ adı) toponimləri ilə səsləşir.

Urud toponiminin mənası tam aydınlaşdırılmamışdır. Bu barədə iki ehtimalın üzərində dayanmaq olar.

1). Fikrimizcə, Urud toponiminin mənasını sözün kökü "UR" da axtarmaq lazımdır. Ural, Urmiya, Urartu, Uruk, Urfa, Urgənc yer adlarında, IV əsr Alban hökm-



Təzə ev tikəndə tiki-linin üstünə yumurta qo-yarlar ki, bədnəzərdən uzaq olsun.

Zəngəzur folkloru



*Dörd yaşına qədər
uşağı mal-heyvan, qo-
yun-keçi ürəyi yedirt-
məzlər ki, uşaq qorxaq
olmasın.*

Zəngəzur folkloru

darı Urnayrin və Salur Qazan xanın oğlu Uruzun adalarındakı ucalıq bildirən "UR" kökünün olması və bu sözlərin hamısının min ildən yuxarı yaşı olmasını nəzərə alaraq Urud toponiminin mənəsi haqqında aşağıdakı ehtimalı irəli sürmək olar:

"UR" sözü şumerlərdə (qədim türklərdə urör qarşılığı şəklində) dam, örtük, eyvan, terras (yer səthinin bir-birinin üstündə yerləşən üfiqi və ya bir qədər meyilli çıxıq hissəsi) mənalarında işlədilmişdir (Çox güman ki, Ural sözü də bu anlamda hündürlük, ucalıq, qabarlıqlıq anlamındadır). Urud kəndinin əvvəllər (təxminən 14–15-ci əsrlərədək) yalnız Urud qalasından ibarət olduğunu və qalanın həm yerləşdiyi yerin, həm də özünün terraslar formasında olduğunu nəzərə alıqda Urud sözünün "UR" mənşəli olması daha inandırıcı görünər.

Əgər miladdan əvvəlki Albaniya ərazisində kaspi, uti, lük, qel, leq, mard, qarqar, sodi, uz tayfaları ilə yanaşı, UD tayfalarının da yaşadığını qeyd edən Ptolomeyə istinad etsək, onda "Urud" toponimi UDların evi, UDların damı, yaxud terrasda yaşayan UDlar mənəsində izah oluna bilər.

Udlarla bağlı bir fikri də qeyd etmək lazımdır ki, Urud kəndinin yaxınlığında yerləşən, Sisyanın daha iki qədim kəndinin – Vagudi və Ağudi kəndlərinin də adı "UD"la bağlıdır; çox güman ki, bu kəndlərin də ilkin adı "UD" la bitərək VağUD və AğUD şəklində olmuşdur.

2). Urud sözünün böyük türk xaqqanı, cahangir Çingiz xanla əlaqəsini ehtimal etməyə əsas verən fikirlər də mövcuddur. Belə ki, Çingizin ana xətti ilə yaxın qohumları olan uyğur kökənli urut və manqut tayfaları onun Böyük Çölün xanı seçilməsində (1207) yaxından iştirak etmiş və sona qədər Çingizə sədaqətli olmuşlar. Urutlar və manqutlar son dərəcə döyüşkən və cəngavər bir tayfa kimi tanınmış, mögol-tatarların Qafqaz yürüşündə ön dəstədə olmuşlar.

Urud kəndinin adına ilk dəfə XV əsrə aid mənbələrdə rast gəlinir. Urud kəndi 500 ilə yaxın bir müddətdə bölgədə nahiyə mərkəzi olmuşdur. 1593-cü ildə tərtib edilmiş, "Urud və İskəndər qalası livalarının müfəssəl

dəftəri"ndə Urud livasının Urud, Gığı, Muğüancıq və Zəngəzur nahiyyələrindən ibarət olduğu və bu nahiyyələrdə 104 kənd və 5 məzrə qeydə alındığı göstərilir.

Urud kəndi Zəngəzurda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Urud qalasının adının IX-X əsr ərəb mənbələrində "Rud-ər-Rud" şəklində çəkilməsi, buradakı Babək qalasının (VII əsr) mövcudluğu, orta əsrlərə məxsus Alban qəbiristanlığı, Baydar kahası və s. tarixi abidələr bu kəndin qədimliyindən xəbər verən tərxi faktlardır.

XV-XVIII əsrə aid Matenadaran sənədlərində Urud kəndinin qəza, nahiyyə mərkəzi kimi adının çəkilməsi, XVI-XVII əsrlərə aid Osmanlı arxivlərindəki sənədlər də Urud kəndinin liva, nahiyyə mərkəzi kimi qeyd olunması bu kəndin hələ orta əsrlərdən bölgədə inzibati mərkəz kimi tanınmasını göstərir.

Urud kəndinin mikrotoponimləri: Babək qalası, Bazar çayı, "Zor-zor" bulağı, Bədir qayası, Qara su arxi, İstisu bulağı, Cəfər bulağı, Qarğa bulağı, Baldırqanlı bulaq, Kəklik bulağı, Ağ yastan, Baydar kahası, Bənövşəli dərə, Taxtalar, Sarı güney, Çadır daş, İlən qayası, Vəli qayası, Təgəzür, Armudlu dərə, Çömçə yer, Meydanlar, Gəncali adası, Bal bagı, Mirəhməd yeri, Xan oturan, Qazı bağı, Qara qaya, Dəvəbatan, Şirvan əkən və s.

1918-ci ildə Andranik Ozanyanın komandanlıq etdiyi erməni ordusu Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi Urud kəndini də dağladı, sağ qalan əhalinin bir hissəsi Laçının Zabix kəndinə, bir hissəsi Qubadlinin Mahmudlu kəndinə, bir hissəsi Zəngilanın Ağalı kəndinə, qalanı isə Cəbrayılın Daşkəsən kəndinə pənah apardı və bu kəndlərdə 1922-23-cü illərədək yaşadılar. Zəngəzurda sovet hökuməti qurulandan sonra – 1922-ci ildə Urud camaatı yenidən öz dədə-baba yurdlarına qayıtlılar.

Urudda on altinci əsrin axırlarından molla məktəbi, 1905-ci ildən isə 4 siniflik rus-tatar məktəbi (şkol) fəaliyyət göstərmişdir. Əsrin əvvəllərində çox da böyük olmayan bir dağ kəndində dünyəvi təməyülli rus-tatar məktəbinin açılması çox böyük bir uğur idi və Nəcəf də Ali Ruhani təhsil almış, elmi, mədəni, ictimai pro-



Canavar hansı kəndin yanında balalasa, o kəndin mal-heyvanına dəyməz.

Zəngəzur folkloru



*Atın üstündə namaz
qılmaq olar.*

Zəngəzur folkloru

seslərdən fəal baş açan və iştirak edən urudlu ziyalılar Molla Bağırın, Molla Fətullahın, Mirzə Hüseynin, Mirzə Sadığın (Məmməd Sadıq Aran), Mirzə Səmədin öz həmyerililəri qarşısında misilsiz xidmətinin nəticəsi idi.

Azərbaycan Demokratik Respublikası Parlamentinin Zəngəzurdan olan millət vəkili, Cümhuriyyətin süqtundan sonra Türkiyədə Mühacir Azərbaycan Hökumətinin üzvü olmuş Məmməd Sadıq Aran (Mirzə Sadıq), 1938-1949-cu illərdə Naxçıvan MSSR-in Ədliyyə Naziri olmuş Əbdülmanaf Hacıyev, Ermənistən SSR tarixində yeganə azərbaycanlı KP MK Siyasi büro üzvü, Ermənistən KP MK-nin ideologiya üzrə katibi, İrəvan şəhər Partiya komitəsinin birici katibi, Azərbaycan KP MK-da ideologiya şöbəsinin müdürü, Marksizm-Leninizm İnstitutunun direktoru işləmiş tarix elmləri doktoru Məmməd Salman oğlu İskəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Sabir Hacıyev, Vladimir Tahirov və Yaqub Yolçuyev, Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev və Fəxrəddin Nəcəfov Urud kəndində doğulub böyümüşlər.

Urud kəndində 1886-ci ildə 270, 1905-ci ildə 435, 1914-cü ildə 408, 1931-ci ildə 340, 1986-ci ildə 1000 nəfər azərbaycanlı əhali yaşamışdır. 1988-ci ildə 125 evlik bu kəndin əhalisi Azərbaycana qovulmuşdur. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Vorotan adlandırılmışdır.

Urud qalası – Sisyan rayonunun Urud kəndində VI-VII əsrlərdə tikilmiş müdafiə qalası. Bazarçayın sağ sahilində sərt sildirim qayalığın üzərində yerləşirdi. Stepanos Orbelian XIII əsrədə Urud qalasını Sünikin məşhur qalaları sırasına daxil etmişdir. Qala 1075-94-cü illərdə Sünikin hökməti I Senikərimə məxsus idi.

Qalanı 1104-cü ildə Səlcuq türkləri ələ keçirmişlər.

Gürcü çarı Tamaranın qoşunları Süniki tutarkən 1219-cu ildə Urud qalasını almış və Liparit Orbelianiye təhvil vermişdir. Bununla da Sünikdə gürcü mənşəli Orbeliani nəslinin hökmranlığı başlamışdır.

Əmir Teymurun qoşunları 1386-ci ildə Süniki işgal edərkən Urud qalasını da zəbt etmiş, qalanın hakimləri

Burtelo və Sumbat Orbeliani qardaşlarını əsir alaraq Səmərqəndə aparmışdır.

Qaraqoyunlu hökmdarı Qara Yusif 1407-ci ildə Urud qalasını almış və yerli feodal məlik Bağırı qalanın hakimi təyin etmişdir. Qeyd etmək yerinə düşərdi ki, Qaraqoyunlu feedallarından olan Məlik Bağırin tayfası üç yüz ilə yaxın bir müddətdə Urud qalasının hakimi olmuşlar. Məlikbağırlılar XX əsrin əvvəllərinə kimi Urudda yaşamış, yüksək dini təhsil görmüş, dini rütbə daşımış, savadlı, sayılıb seçilən bir nəsil kimi tanınmışlar. 1905-ci il erməni-müsəlman davası zamanı Urud kəndindən bir neçə ailə o, cümlədən, Məlikbağırlılar köcüb Bakıya və Orta Asiyaya getmişlər. Vaxtilə, Azərbaycan SSR KP MK-nin birinci katibi işləmiş Kamran Bağırovun da həmin nəsildən olması ehtimalı müəyyən əsaslardan xali deyildir.

Urud qalası haqqında daha bir qiymətli məlumatı isə tarixçi alim Hüsaməddin Məmmədov Türkiyə arxivlərində işləyərkən əldə etmişdir. Həmin sənədin – 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"nin 124-cü səhifəsindən Urud qalası ilə bağlı Sultan fərmanının çıxarısını oxuculara təqdim edirik:

"Bitlis hakimi Şərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana məktub göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmülküñ övladlarından olan mövllana Məhəmməd bəd əməlli qızılbaşlardan üz döndərib, öz adamları ilə gəlib Urud qalasına yerləşmişdir. Urud qalasında olduğu müddət ərzində, qızılbaşlarla dəfələrlə vuruşmuş və onları məhv etmişdir. Qalanın hakimi Urud qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmişdir sədə, döyüşləri uduzub geri çəkilmişdir. Urud qalasını lazıminca müdafiə etmiş mövllana Məhəmməd sultan üçün də böyük xidmetlər göstərmişdir. Deyilənləri nəzərə alaraq, mövllana Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvrıq adlı kəndlərindən və Türküt adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun istifadəsində qalması üçün Sultandan xahiş olunmuş, Sultanın cümadüləvvəl ayı 995-ci il tarixində (9-18 aprel 1587-ci il – M.U.) bu barədə fərmani (əmri-şərif) verilmişdir.



Ay təzə çıxanda salavat çevirirlər.

Zəngəzur folkloru



Urud qalası
(VII əsr)

yük Azərbaycan sərkərdəsi Babəkin öz mübarizəsinin son mərhələsində bu qalada məskən salaraq ərəb işgalçılara qarşı vuruşduğunu təsdiq edir. Eləcə də həmin dövrü təsvir edən bir sıra ərəb və fars salnaməçiləri də (Təbəri, Bələzuri) öz əsərlərində Rud-ərrud qalasının adını çəkirlər. Azərbaycanın VII-IX əsrlərdəki tarixini böyük elmi dəqiqliklə şərh edən akademik Ziya Bünyadovun fikrincə, Babəkin son döyüşlərindən biri məhz Urud qalasında və onun ətrafındaki dağlarda baş vermişdir.

Urud qalası indi uçulub-dağılmış haldadır, qalanın yuxarıdan görünüşü şimal-qərb və cənub-şərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən sıldırim qayalarla əhatə olunmuşdur. Yalnız cənub-qərb tərəfdən qoşa hasar divarlarının qalıqları görünür. Hasar iri, yonulmamış bazalt daşlarla və kəc məhlulla hörülmüşdür. Urud qalasının Bazarçaya baxan divarında çaya doğru gedən yeraltı yolun qalıqları indiyədək saxlanılmaqdadır. Qalanın səthi parçalanmış bazalt daşlardan ibarətdir. Palçıqsız hörülmüş düzbucaq, yaxud dairəvi kiçik həcmli

Gürcü mənşəli knyaz Davit bek Sünikdə İran hakimiyyətinə qarşı üşyan qaldırarkən 1724-cü ildə Məlik Bağırı qətlə yetirmiş və Urud qalasını ələ keçirmişdir. Lakin 4 il sonra Osmanlı türkləri Süniki, o cümlədən Urud qalasını Davit bekin üşyançı dəstələrindən təmizləmişdir.

Təxminən o vaxtlarda Urud qalasında taun infeksiyası yayılmış və qalanın, demək olar ki, bütün sakinləri bu

dəhşətli xəstəlikdən vəfat etmişlər. Urud qalasının taundan xilas olunmuş əhalisi ev-eşiklərini tərk edərək, qalanın qarşısında əvvəllər bostan sahəsi kimi istifadə etdikləri yerdə indiki Urud kəndini salmışlar.

Urud qalasına yerli camaat həm də "Babək qalası" deyir. Nəsillərdən-nəsillərə keçən şifahi şəhadətlər bö-

yaşayış evlərinin divarları Urud qalasının cənub-qərb tərəfində böyük bir sahəni tutur. Qalanın cənub-qərbində qoşa kvadrat qüllələrin qalıqları diqqəti cəlb edir.

Urud qəbirüstü abidələri – Sisyan rayonunun Urud kəndində orta əsrlərə (XIV-XVI əsrlər) məxsus qəbiristandakı sənduqə, at və qoç heykəlli daş abidələr. Urud qəbiristanlığı Urud kəndinin qənşərində, Urud qalasının qarşısında, Bədir qayasının yanında, Bazarçayın sol sahilində yerləşirdi.

Urud qəbiristanlığı tarixi-etnoqrafik əhəmiyyəti baxımdan təkcə bir kəndin deyil, bütöv mahalın keçmişini haqqında ən geniş məlumatı və tutarlı dəlilləri qoruyub-saxlamış bir məbədgah idi.

Urud qəbiristanlığında orta əsr və orta əsrə qədərki qəbir daşlarının tədqiqatı hələ bu əsrin iyirminci ilərində Azərbaycan alimlərinin diqqətini cəlb etmişdi.

1926-ci ildə Urud kəndində olmuş etnoqraf alim Ə.Ələkbərov Urud qəbiristanlığı haqqında ilk elmi məlumat dərc etdirmişdir. 1959-cu ildə Urudda olan akademik Ziya Bünyadov Urud qəbiristanlığında qəbir daşlarının dini-milli mənsubiyyəti və tarixi əhəmiyyəti barədə dəyərli fikir söyləmişdir.

Urud abidələrinə sözün əsl mənasında ikinci həyat verən, onları dünya epiqrafiya elminin dəyərli nümunələri səviyyəsində səciyyələndirən tarixçi – epiqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məşədixanım Nemətova olmuşdur. M.Nemətova 1961-ci ildə Urud kəndində uzun müddətli ezamiyətdə olmuş, XV-XVII əsrə məxsus 100-ə qədər qəbir daşının üzərində kitab tədqiq etmişdir.

M.Nemətovaya görə, Urud qəbiristanlığında olan qəbir daşlarındakı kalloqrafik oymalarda ərəb qrafikasının kufi, nəsx, süls, nəstəliq şriftləri işlənmişdir. Urud abidələri yazı və bədii işləmələrin üslubuna görə orta əsr Azərbaycan daş üzərində oyma sənətinin Təbriz və Naxçıvan məktəbinin nümunələri sayılır.

Urud abidələrindəki sənduqələr, qoç və at fiqurları, fiqurlar üzərindəki şəkillər, yazılar türk xalqlarının islamlaşdırıcı mədəniyyətini, məişətini, adət-ənənələrini, ov, məclis, toy-yas mərasimlərini və s. səhnələri, on-





qonlar və şamanizm kultuna pərəstişi əks etdirən oymalar bu ərazinin köklü sakinlərinin məişəti haqqında əvəzsiz tarixi məlumat daşıyıcılarıdır.

Urud qəbiristanlığında bir sıra qəbir daşlarında onqonlarla bağlı epiqrafika, əsasən, maralın, öküzin, ya-xud qoçun üzərinə qonmuş qanadları geniş açılmış qartal rəmzlərindən ibarətdir. Bu cür onqonlar türk xalqlarının islamdan əvvəlki dövrü üçün əsas sitayış yerləri idi.

Başqa qrup qəbir daşlarında qarşı-qarşıya (baş-başa) dayanmış tibet öküzləri (yaklar), öküzlərin sağ tərəfində bir əlində balta, bir əlində xəncər tutmuş kişi olan səhnə təsvir olunur.

Məlum olduğu kimi, tibet öküzu bütün türk xalqlarının ümumi onqonu-sitayış heyvanı sayılmışdır.

Qədim türklərin inamına görə ildə bir dəfə bu heyvanı qurban kəsməklə, tayfa gələcək qada-baladan hifz olunardı. Hər evə bu qurbanın müəyyən qədər pay verilərdi ki, qədim inama görə bu pay o evə il boyu ruzi gətirəcəkdi.

Urud qəbiristanlığında bəzi qəbir daşlarında əllərini göyə qaldırmış adam-dua edən şaman təsvirinin həkk olunması, yazı olmasaydı belə, bu daşların yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir.

Qəbir daşlarında dəfn olunmuş şəxsin sənətini əks etdirən maraqlı işləmələrdə vardır.

Bir qəbir daşında mərhumun (Xan Məhəmməd 983-cü il) zərgər olduğuna işarə edən üzük, boyunbağı, sırga, bilərzik şəkilləri həkk olunmuşdur.

Başqa bir qəbir daşında isə (Aysoltan 992-ci il) hana, həvə, bıçaq, əlində kirgit tutmuş qadın təsviri mərhumənin xalçaçı olduğunu göstərir.

Urud qəbiristanlığında qəbir daşlarında mərhumun məişətini, həyat fəaliyyətini əks etdirən zəngin ov səhnələrinin, ov heyvanlarının (maral, ceyran, dağ keçisi, cüyür), ov ləvazimatının (silah, nizə, balta, ox-kaman) təsviri o dövrdə Urudda yaşayan babalarımızın həyat tərizi, məişəti haqqında dəyərli məlumat verir.

Qəbir daşlarında həkk olunmuş şeir parçaları, dualar, islam dini hədislərindən və "Qurani-Kərim"dən sitatlar,

bu ərazilərdə yaşayanların mənəvi mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir.

Xarakterik haldır ki, bütün qəbir daşlarında mərhumun yalnız ölüm tarixi qeyd olunub. 1970-ci illərdən başlayaraq ermənilər Urud qəbiristanlığında qəbirüstü abidələri muzey və parklara qoymaqla adı ilə daşıyb tərg etdilər.

Urud qəbiristanlığında olan qoç heykəlli abidələrdən 4 ədədi vaxtilə Naxçıvan MSSR-in Mədəniyyət naziri işləmiş Fəttah Heydərov və Kirovabad (Gəncə) şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Həsən Həsənov tərəfindən Azərbaycana gətirilmişdir və hazırda Naxçıvan Dram Teatrının qarşısında və Gəncədə Nizami Müzeyinin qarşısında qoyulmuşdur.

Uyuqlu – Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistən sərhədindədir. Əsl adı Oyuqlu. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada "sərhəd nişanı" mənasındadır. XIX əsrədə bu dağda Gorus rayonunun Şurnuxu və Qubadlı rayonunun Seytas kəndlərinin sərhədlərini bildirmək üçün kömür basdırıldıgına görə belə adlandırılmışdır.

Uz – Sisyan rayonunda kənd adı. Orta əsrlərdən mənbələrdə adı çəkilir. 1595-ci ildə tərtib olunmuş "İrəvan vilayətinin icmal dəftəri"ndə Sisyan nahiyyəsində kənd adı kimi göstərilir və bu kənddə zəamət torpaq sahibi kimi Qabil Abdin oğlunun adı qeyd olunur.

Səlcuq oguzları ilə bağlı yaranmış toponimdir. Bizanslar oguzları "uz", ərəblər isə "quz" tayfaları adlandırdılar. Sisyan rayonundakı Murquz və Ortagiz (Orta Uz) kəndləri ilə eyni mənşəlidir. 1918-ci ildə kənd əhalisi qovulmuş, sonrakı illərdə isə ermənilər yerləşdirilmişdi. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Uyts adlandırılmışdır.

Üçtepə – Zəngəzurda dağ adı. Gorus və Sisyan rayonları arasında yerləşən sırada ilə düzülmüş üç yüksəlikdir. Bakı-İrəvan şosesi Üçtepənun ətəyindən keçir.

Üçtiğ – Xocalı və Laçın rayonları sərhədində dağ. Qarabağ silsiləsindədir. Toponim üç (say bildirir) və tiğ (Iran dillərində "zirvə", "qlinc" deməkdir) sözlərindən ibarət olub, "üç zirvə" mənasındadır.





Üçüncü Ağalı – Zəngilan rayonunda kənd. Ağalı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alırzalı. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin əsasını Ağalı komponenti təşkil edir. Qarşılığı Birinci Ağalı və İkinci Ağalı. Toponimin əvvəlinə üçüncü sözü onu eyniadlı digər yaşayış məntəqələrinindən fərqləndirmək üçün əlavə edilmişdir.

Üdgün – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-dədir. Zəngilan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 5 km-də, dəniz səviyyəsindən 400 m hündürlükdə yerləşir. Kənddə işgala qədər (1993) mağaza, dəyirman, məscid və digər sosial obyektlər var idi. 129 ev, 529 nəfər əhali olmuşdur.

Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmış ailələr salmışdır. İnqilabaqədərki ədəbiyyatda Güdgüm kimi qeyd olunmuşdur. Yerli məlumatata görə isə kəndin keçmiş adı Güdgün olmuşdur. Toponimin mənası müəyyənləşdirilməmişdir.

Üzümçülər – Zəngilan rayonunda qəsəbə. 1986-ci ildə Agyazı adlı yerdə üzümçülük sovxozu fəhlələri üçün salınmışdır.

Vahravar – Mıgrı rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin digər adı Buğavar şəklində göstərilmişdir. Vahravar çayının adı ilə adlanmışdır. Mıgrı rayon mərkəzindən 6 km Şimal-qərbdə, Vahravar çayının sahilində yerləşən azərbaycanlı kəndi olmuşdur. 1831-ci ildə İrandan köçürülmən ermənilər yerləşdirildikdən sonra qarışq kəndə çevrilmişdir. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1931-ci ilin statistik məlumatına görə kənddə 300 erməni, 64 nəfər azərbaycanlı əhali yaşayırırdı. 1948-50-ci lərdə azərbaycanlılar köçürülmüş, kənd tamamilə erməniləşdirilmişdir.

Vagazin – Laçın rayonunda kənd. Ərdəşəvi çayının sahilində, Qarabağ silsiləsinin yamacındadır. Vagazin inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkə-



zindən şimalda, rayonun 40 km-də, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Kənd Şəlvə çayının sol sahilindədir. Vağazın kəndi Arduşlu, Ağcayazı və Ərdəşəvi kəndləri ilə qonşudur. Kəndin yaxınlığından Şəlvə şose yolu keçir. Kənddə işgala qədər (1992) orta məktəb, internat məktəbi, klub, kitabxana, tibb məntəqəsi, ATS, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 155 ev, 900 nəfər əhali olmuşdur. Vağazın kəndində Haça qaya, Giriş qayası, Aralıq düz, Böyük yal, Pir güneyi və s. yer adları vardır.

Kəndin adı bir rəvayətə görə şəxs, digərinə görə isə quş (vag) adındandır. Bəzi məlumatlara görə, kəndin digər adı Şor su olmuşdur. Əslində kəndin adı kurd dilindəki "vaqa" – "kömür" və "zin"(di)- yer sözlərindən düzələrək "kömür yeri", "kömür quyu" mənasındadır.

Vağudi – Sisyan rayonunda kənd. Yerli tələffüz forması Vağədi. Vağudi Sisyan rayonunun ən böyük kəndlərindən biri olmuşdur. 1988-ci ildə kənddə 700 ev olmuş və 3500 adam yaşamışdır. Bunlardan 1500 nəfəri ermənilər, 2000 nəfəri isə azərbaycanlılar olmuşlar. Vağudi kəndi Sisyan rayon mərkəzindən 12 km cənub-şərqdə, Ağudi, Noravan və Urud kəndlərinin əhatəsində, Bazarçay çayının sol sahilində, çay yatağından bir qədər şimal tərəfdə yastı təpəliyin üzərində yerləşir.

Vağudi sözünün mənası tam dəqiqliyi ilə izah olunmamışdır; bəzi mənbələrdə Vaqadeh, bəzilərində isə Vaqatni, yaxud Vaqadi şəklində işlənən bu terminə XIII–XIV əsrlərdən başlayaraq, Vaqudi şəklində rast gəlinir. Fikrimizcə, Urud və Ağudi toponimləri ilə eyni kökdən Vağudi sözü də, "Ud" tayfalarının adı ilə bağlıdır.

Bazarçayın sol sahilində Vağudi kəndinə məxsus XI–XII əsrə aid erməni kilsəsinin burada olması heç də aborigen əhalinin ermənilərdən ibarət olduğunu sübut edən əlamət deyil. Məsələ burasındadır ki, Vağudi kəndi orta əsrlərdə 3 para kənddən (Dərəkənd, Aşağı Vağudi, yaxud Vağudi Vəng və Yuxarı Vağudi kəndləri) ibarət olmuşdur. Bu kəndlərdən yalnız Aşağı Vağudidə ermənilər yaşamışlar. Eyni zamanda qeyd etmək lazımdır ki, XVIII–XIX əsrə aid statistik məlumatlarda Vağudi kəndində yalnız azərbaycanlıların yaşadığı qeyd olunur.



Vağudi kəndindəki bulaqların (Hovuz arxi, Səfəralı bulağı, Zorzor bulağı, Əjdaha bulağı, Öküz bulağı) əkin və örüş yerlərinin (Hovuz düzü, Paxla yeri, Çöplü cuxur, Qayabaşı, Mərcanlı, Haçaqaya, Gölcük güneyi, Arpa cuxuru və s.) dərə və dağların (Allahqulu dərəsi, Əjdaha dərəsi, Qamışlı, Ağzı açığın dərəsi, Qızıl qaya, İslıqlı dağ, Yalzəmi dağı, Daşarxac, Qurban təpəsi, Quzu kahası, Şalvarlı dərə) adları da təmiz Azərbaycan türkçəsində olmaqla, bu yerlərin qədim sakinlərinin kimliyi barəsində dolğun məlumat verən əsaslı dəlillərdəndir.

1905 və 1918-ci illərdə Vağudi kəndi ermənilər tərəfindən dağdırılıb yandırılmış, kənd əhalisi kütləvi şəkildə qətlə yetirilmişdir. Xüsusilə 1918-ci ilin avqustunda Andranikin quldur dəstələri Vağudi kəndində 2000-dən çox adamı görünməmiş qəddarlıqla qətlə yetirmişlər. O dövrdəki hadisələrin şahidi olan insanların şəhadətinə görə, eləcə də arxiv sənədlərinə əsasən, məlum olur ki, daşnaklar Vağudi kəndində 400 nəfər qadın, uşaq və qocadan ibarət olan müsəlmani məscidə yığaraq yandırmış, 92 nəfər kənd sakinini 50 metr hündürlüyündə qayadan diri-diriyə aşağıya ataraq öldürmiş, cavan qızgəlinləri misli görünməmiş təhqirlərə və işgəncələrə məruz qoymuşlar.

Vağudi camaatının bir hissəsi Kilsəli dağdan aşaraq, Minkəndə, bir hissəsi isə Gölcük Güneyindən aşaraq, Qara göl ətrafına gəlmiş, oradan isə Laçın, Füzuli, Qubadlı rayonlarına yayılmışlar.

1922-ci ilin yayında doğma kəndinə qayıdan Vağudi camaatı artıq kənddə ermənilərin məskunlaşdığınışının şahidi olmuşdur. Sisyan rayonunun Darabas, Lsen, Lor, Axlatyan və Bnunis kəndlərindən, Gorus rayonunun Yacı və Tatev kəndlərindən Vağudiyə köçən ermənilər kəndi qarışq kəndə çevirmişdir. Kənddə mədəniyyət evi, kitabxana, poçt-rabitə şöbəsi, 400 nömrəlik ATS, məişət evi, uşaq bağçası və xəstəxana, iki yeməkxana, iki su dəyirmanı fəaliyyət göstərirdi.

Vağudi azərbaycanlıları 1988-ci ildə üçüncü dəfə erməni millətçiləri tərəfindən öz doğma yurdlarından deportasiya olundular. Kəndin əhalisi Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Bakı, Sumqayıt və Nax-

çıvan şəhərlərinə, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xızı və s. rayonlarına səpələnmişlər. Azərbaycan Milli Akademiyasının müxbir üzvü Telman Ağayev, Milli Məclisin üzvü Azay Quliyev və Sosialist Əməyi Qəhrəmanı Saməddin Şükürov bu kənddə anadan olmuşlar.

Kənddə 1886-ci ildə 926, 1905-ci ildə 1300, 1914-cü ildə 870, 1931-ci ildə 336, 1986-ci ildə 2000 nəfər azərbaycanlı əhali yaşamışdır.

Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən sonra kəndin adı dəyişdirilərək Vaxqtan adlandırılmışdır.

Varazgun – Laçın rayonunda kənd adı. Toponimin mənəsi aydın deyildir. Kənddə 1924-cü ildə 130 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əla-qədar olaraq 1930-cu illərdə kənd dağılımışdır.

Vartanazor – Mığrı rayonunda kənd adı. Digər adı Lök. Orta əsrlərdə Anadoludan gəlmış türkmənşəli Lök tayfasının "Vartanazor" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verstlik xəritəsinin adlar göstəricisi" top-lusunda Aşağı və Yuxarı Vartanidzor olmaqla iki kənd göstərilmişdir. Kənddə 1886-ci ildə 480, 1905-ci ildə 951, 1914-cü ildə 1053, 1931-ci ildə 177, 1986-ci ildə 600 nəfər azərbaycanlı əhali yaşamışdır. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.

Vejnəli – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-dədir. Vejnəli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 39 km-də, dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir. 6 km məsafədə Araz çayı axırdı. 300 m məsafədə Ələt-Mincivan-Culfa şose yolu keçirdi. 8 km məsafədə Bakı-Naxçıvan dəmiryolunun Ağbənd stansiyası yerləşirdi. Vejnəli kəndi Əmirxanlı, Nüvədi kəndləri ilə qonşudur. Kənd cənubda Mollu, şimalda Bürunc, şərqi Qala daşı, qərbdə Yaranmış, şimal-qərbdə isə Üç qardaş (oyuq



Varazgun adlanan əraziidə Uşaq qalası



– 2275 m) dağları ilə əhatə olunmuşdur. Vejnəli kəndi Şütürü, Abu Seyid və Kaha dərələrinin qovuşağında salınmışdır. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 40 ev, 175 nəfər əhali olmuşdur. Vejnəli kəndində Armudun yal, Otay yal, Sarı güney, Nağıının güneyi, Böyük zəmi, Sağaltor, Qanlı zəmi, Kollu yurd, Mirazdin düzü, Təkə daşı, Alçalı yurdu və s. yer adları vardır. Kəndin şərq tərəfində 3 km məsafədə Qala daşın üzərində Qız qalası vardır. Yerli sakinlərin məlumatına görə Babək dövründə inşa edilib. Kənddə Sürtün piri, Yal piri, Yel piri var idi.

Toponim inqilabdan əvvəlki ədəbiyyatda Vejneri kimi qeyd olunmuşdur. Puşanlı tayfasına məxsus həmin qışlaqda vejnəli tırəsi məskunlaşdıqdan sonra kənd tırənin adı ilə adlanmışdır. Yerli sakinlər Vejnəli kəndinin mənasını təxminini olaraq ərəb feodalı Vəcnə ibn Ər-Rəvvadin adı ilə bağlayırlar.

Vəlibəyli – Laçın rayonunda kənd. Şəlvə çayının sahilində, Çalbayır silsiləsinin ətəyindədir. Daşlı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayonun 72 km-də, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Kəndin yaxınlığından (2 km aşağı) Daşlı çayı axır və hər tərəfi meşələrlə əhatə olunmuşdur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, mağaza və digər sosial obyektlər var idi. 105 ev, 563 nəfər əhali olmuşdur. Vəlibəyli kəndində Maral dağı, Mixtökən dağı, Əlik bulağı, Damçı bulağı və s. mikrotoponimlər vardır. Kəndin adı yerli sakinlərin fikrinə görə, 1807-ci ildə bu kəndin əsasını qoyan Vəli bəyin adından götürülmüşdür, "Vəlibəyin nəslindən olanlar, vəlibəylilər, vəlibəygillər" mənasındadır.

Vəliqulubəyli – Zəngilan rayonunda kənd. Rayon mərkəzindən 10 km şərqdə, dəniz səviyyəsindən 1300 m hündürlükdə, Bakı-İrəvan dəmir yolundan kənarında, Oxçu çayının Araz çayına tökülen yerin yaxınlığında yerləşir. Cahangirbəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Mincivan qəsəbəsi, Tiri kəndi və İran İslam Respublikası ilə qonşudur. Kənddə işgala qədər

(1993) kitabxana, klub, mağaza və digər sosial obyektlər var idi. 35 ev, 183 nəfər əhali olmuşdur. Kəndin adı Vəliqulu bəyin adı ilə bağlıdır.

Vənətli – Zəngilan rayonunda kənd. Təpəli düzənlilikdə, rayon mərkəzindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 550 m hündürlükdə yerləşir. Gilətag kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Bir tərəfdən Süsən dağı, bir tərəfdən Ütəlgı dağı və Çaxmaq dağı ilə əhatələnibdir. Kəndə yaxın olan ən böyük dərə Uzundərədir və ən böyük düz Yazı düzüdür. Vənətli kəndi Mirzəhəsənli, Aladin, Şamlı, Dərə Gilətag, Böyük Gilətag və Muğanlı kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, uşaq bağçası, xəstəxana, klub, kitabxana, iki ferma, baytarlıq müalicəxanası, körpü, kəhriz, mağaza, poçt, ATS və digər sosial obyektlər var idi. 90 ev, 495 nəfər əhali olmuşdur. Vənətli kəndində Dərvişin yalı, Gözətçi yalı, Şivlik düzü, Gəzmədamı, Hümbətin daşı, Ruslar düşən yer, Ağ bugda yeri, Pərzad yeri, Sərpə dərəsi, Narlı dərə, Armudlu, Yumru təpə, Cəfərqurşağının yeri və s. yer adları vardır.

Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmış ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Azərbaycan Respublikası Milli məclisinin üzvü İmamverdi İsmayılov Vənətli kəndinin yetirməsidir.

Vəng – Qafan rayonunda orta əsr alban məbədi. Şəhərcik kəndindən 4-5 km qərbdə, Həsən yeri və Səfərli biçənəyi dərəsinin orta hissəsində, Oxçu çayından 3 km sağda qədim alban abidəsidir. Alban hökməarı Sənəkərimin qızı Şahanduxt tərəfindən inşa etdirilmişdir. Abidənin özülü və divarları qalır. Nəhəng daşlardan binin üzərində bu sözlər yazılmışdır: "Bu abidəni alban çarı Sənəkərimin qızı... 913-cü ildə tikdirmişdir".

Yağlıdərə – Zəngəzur silsiləsində zirvə. Dağ orada keyfiyyətli örüş sahəsi kimi tanınan Yağlıdərə adlı yerin adı ilə adlandırılmışdır. Maldarlar uzun illərin təcrübəsində müeyyən etmişlər ki, bu dərədə bitən otların tərkibi çox yağlıdır. Ona görə də keyfiyyətli otlaq, örüş sahəsi olan bu yer belə adlandırılmışdır. Xalq arasında bə-





zi bitkilərə də yağlılığına görə yağlıca, yağlıtəpə və s. deyilir.

Yağlıdərə – Laçın rayonu ərazisində çay. Həkəri çayının qolu. Çay öz başlangıcını Yağlıdərə adlı ərazidən aldığına görə həmin dərənin adını daşıyır.

Yaqublu – Sıyan rayonunda kənd adı. Bəzi mənbələrdə Yaqubi. Kəndin əsasını qoyan Yaqub adlı şəxslə bağlı yaranmış toponimdir. 1918-ci ildə kənd ermənilər tərəfindən dağıdılaraq yandırılmışdır. Qəza rəisi Məlik-namazəliyevin 09 noyabr 1918-ci il tarixli raportunda göstərilirdi ki, Yaqublu kəndi həmin ilin avqust ayında dağıdılmış, 28 nəfər öldürülmüş, kəndə 6 milyon manat zərər vurulmuşdur.

Bu kənd sakınlarının bir hissəsinin Oğuz rayonuna gəlib oradakı hazırkı Yaqublu kəndinin əsasını qoyduğu ehtimal olunur.

Yamaqlı – Qafan rayonunda kənd adı. Toponim Yamaxlı türk tayfasının adındandır. Kəndin xarabalıqları indiki Zeyvə kənd sovetliyinin yaxınlığındadır. Binaların qalıqları və qəbiristanlığın izləri qalır. 1897-ci ildə 231 nəfər azərbaycanlı yaşayan kənd 1918-ci ildə erməni daşnakları tərəfindən dağıdılmışdır.

Yantəpə – Sıyan rayonunda dağ adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda hündürlüğünün 7519 fut olduğu göstərilmişdir. Sıyan və Gorus rayonlarının sərhədində, Üctəpə yaylasında yerləşirdi. Düzəngah ərazi də ətrafdakı dağlara nisbətən çəpəki görünüşünə görə belə adlanırdı.

Yastıbulaq – Laçın rayonu ərazisində çay. Əhmədli kəndinin qərbindəki yastanadan çıxan bulağın adı ilə adlanmışdır.

Yayçı – Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin Yaydji, Qafqazın hərbi-topoqrafik xəritəsində (1903-cü il) Yaydja kimi idir. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş, sonrakı illərdə erməni kəndinə çevrilmişdir.

Toponim səlcuq oğuzlarının Yayçı tayfasının adı ilə bağlıdır. Yaycılar Zəngəzurda və Naxçıvanda məskun-

laşmışdır. Hazırda Naxçıvan MR-in Şerur rayonunda Aşağı və Yuxarı Yaycı kəndləri vardır. Culfa rayonundakı ən böyük kəndlərdən birinin adı Yayıcıdır. Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Qarjis adlanılmışdır.

Yazı düzü – Qubadlı rayonu ərazisində, Bərgüşad (Bazarçay) və Həkəri çayları arasında düzənlik. Toponim qədim türk dillərində "çöl", "geniş düzən yer" mənalarını verən yazı və həmin mənada müasir Azərbaycan dilində işlənən düz fiziki-coğrafi terminlərindən yaranmışdır. Adın mənası ərazinin relyef formasını əks etdirir.

Yellicə – Sisyan rayonunun Ağudi kəndi yaxınlığında dağ. Dağın təbiəti ilə bağlı verilən bir addır – "külekli, külək döyən, yel oynayan yer" deməkdir.

Yeməzli – Qafan rayonunda kənd adı. Bölgədəki eyniadlı kəndlərlə bir mənşəlidir. Bu tayfa orta əsrlərdə İranın Xorasan vilayətindəki Atyeməzli mahalından Qarabağa gəlmış, kəbirli tayfasının qərvənd qoluna qaynayıb-qovuşaraq Qarabağda və Zəngəzurda bir neçə məntəqədə məskunlaşmışdır. Mənası at əti yeməyənlər deməkdir. Bu kənddən ayrılan ailələr yuxarı Yeməzli kəndini saldıqdan sonra bura Ağacı Yeməzli adlandırılmışdır. Kənddə 1886-ci ildə 244, 1905-ci ildə 230, 1914-cü ildə 89, 1931-ci ildə 54 nəfər azərbaycanlı əhali yaşamışdır.

XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmiş, əhalisi Xələc və Oxdar kəndlərinə köçürülmüşdür.

Yenikənd – Zəngilan rayonunda kənd. Həkəri çayıının sağ sahilində, dağətəyi düzənlikdədir. Yenikənd kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun 24 km-də yerləşir. Yaxınlığında Qubadlı-Akara şose yolu keçir. Yenikənd kəndində işgala qədər (1993) orta məktəb, klub, mədəniyyət evi, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 110 ev, 640 nəfər əhali olmuşdur. Kənddə Ağalı və Arpa dərəsi, İlən düzü, Alı kişi düzü, Gülibulağı və s. yer adları var idi. Keçmiş Hüseynbəyli və Qarakilsə kəndləri 1958-ci ildə birləşdikdən sonra belə adlandırılmışdır.





Yenikənd sərdabəsi – Zəngilan rayonunda ziyarətgah. Həkərinin sağ sahilində olan Yenikənd kəndində XIV əsrə aid sərdabə mövcud idi. Onun üst hissəsi uçmuş, ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanı yoxdur.

Yeritsatumb – Gorus rayonunda kənd adı. Erməni kəndidir. Başqa adı Kürdik. Şinher və qaladərəsi kəndləri ilə qonşudur. Ehtimal ki, qədim fars dilində eriza "sildirim qaya" və türk dillərində tumb "qabarık", "yumru" sözlərindən ibarətdir. Ermənistən SSR Ali Sovetinin Rəyasət Heyəti 01.06.1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Bartsravan adlandırılmışdır.

Yəhərtəpə – Laçın rayonu ərazisində dağ. Dağın yاخlı çökək, yəhər formasında olduğu üçün belə adlanmışdır. Köhnə rus xəritələrində və sənədlərində Yaqartepə kimi qeydə alınan dağın adı sonralar Azərbaycan dilinə Yagartəpə kimi çevrilmişdir. Dağın adının bu şəkildə yazılması səhvdir.

Yuxarı Ağkörpü – Laçın rayonunda kənd adı. Kəndin adı Zəngəzurda bir neçə yaşayış məntəqəsində məskunlaşan ağ-körpü tayfasının adından götürülmüşdür. Kənddə 1924-cü ildə 39 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Yuxarı Avazlar – Laçın rayonunda kənd adı. Kəndin adı avazlar nəslinin adından yaranmışdır. Kənddə 1924-cü ildə 18 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Yuxarı Cibikli – Qubadlı rayonunda kənd. Bərgüşad çayının qolu olan Kosakərəm çayının sahilindədir. Aşağı Cibikli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 1300-1350 m hündürlükdə yerləşir. Yuxarı Cibikli kəndi Gorus r-nun Ağbulaq, Şamsız, Şurnuxu, Qubadlı r-nun Seytas, Göyərəbas, Aşağı Cibikli, Xallava kəndlərinin yaxınlığındadır. Kənddə işgala qədər (1993) natamam orta məktəb, klub və digər sosial obyektlər var idi. 35 ev, 105 nəfər əhali olmuşdur. Kənd meşə ətrafında yerləşirdi. Yuxarı Cibikli



kəndində Qara bulağı, Əhməd bulağı, Novlu bulağı, Qanlı gədik, Dolu vuran yer, Almalıq və s. yer adları vardır. Qara daş, Qurd daş. Üç ağac deyilən dağ adları olub. Kənddə albanlara məxsus tarixi bilinməyən kilsə var idi. Keçmiş adı Təzəcürdür. Aşağı Cibikli kəndinə nisbətən yuxarı tərəfdə yerləşir. Cibikli tayfasının adını daşıyır. Bəzi qaynaqlarda XV əsrədə bu ərazidə qədim tayfa olan Cibiklilərin (Cibikluların) yaşaması haqqında məlumatlar vardır.

Yuxarı Çaykənd – Laçın rayonunda kənd adı. Çaykənd kəndindən çıxan ailələr tərəfindən salınmışdır. Kəndin adı yerləşdiyi ərazinin relyefi ilə bağlı olaraq yaranmışdır. Kənddə 1924-cü ildə 39 nəfərin yaşadığı qeyd olunur. Kollektivləşmə ilə əlaqədar olaraq 1930-cu illərdə kənd dağılmışdır.

Yuxarı Fərəcan – Laçın rayonunda kənd. Dağətəyi ərazidədir. Aşağı Fərəcan kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 50 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Fərəcan kəndi rayonun Aşağı Fərəcan, Suarası və şimaldan Xocavənd r-nun Ağca, Arpa Gədik kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, ATS və digər sosial obyektlər var idi. 47 ev, 267 nəfər əhali olmuşdur. Fərəcan kəndində Qacar dağ, Pirin dağı, Bəxşəlinin dəyirmanı, Çiyin düzü, İslıq yurud və s. mikrotoponimlər vardır. Kənddə qədim qəbiristanlıq vardır.

Kənd keçmişdə Fərəc adlanırdı. Yaşayış məntəqəsi həmin rayondakı Səfiyan kəndindən Fərəc adlı bir şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Toponim "fərəclər, yaxud Fərəc yeri" mənasındadır. XX əsrin 50-ci illərində kənd əhalisinin bir hissəsi qonşu Haral kəndində məskunlaşdıqdan sonra bu kəndi Aşağı Fərəcan adlandırmışlar (1954). Yerli sakinlər bu vaxtdan kəndi Yuxarı Fərəcan adlandırırlar.

Yuxarı Gəyəli (Gəkəli) – Zəngilan rayonunda kənd. Dağətəyi ərazidədir. Canbar kənd inzibati ərazi vahidi tabeliyindədir. Kənd rayon mərkəzindən qərbdə, rayonun 34 km-də, dəniz səviyyəsindən 1200-1300 m hündürlükdə yerləşir. Mincivan-Qafan dəmiryolunun



Şərikan dayanacağından 8-9 km məsafədədir. Kənd Şərikan, Xırdaqışlaq, Ağkənd, Pirveyis və Canbar kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 9 ev, 20 nəfər əhali olmuşdur. Yuxarı Geyəli kəndində Xaltaran meşəsi, Şahsuvarın bağlı və s. yer adları vardır. Kənddə çox sayılı təbii bu-laqlar var idi.

Yerli sakinlərin məlumatına görə, kəndin adı məğrur, dönməz, qorxmaz mənasını verən "gəy" və Əli şəxs adının birləşməsindən ibarətdir. Əslində isə toponim tərəkəmə elatlarından olan Gəgəli tayfasının adı ilə bağlıdır. Bu elat yayı Zəngəzur dağlarında, qışı isə Qarabağda və Şirvanda keçirirdi. Gəgəlilər Türkiyədən gəlmə gıgli tayfasının bir qolu hesab edilir. Ağsu rayonunda da Gəgəli kəndi vardır.

Yuxarı Gödəkli – Qafan rayonunda kənd adı. Rayonun Sünik bölgəsində Qafan şəhərindən 14 km şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində yerləşirdi. Kənddə 1897-ci ildə 201, 1905-ci ildə 238, 1931-ci ildə 163, 1979-cu ildə 381 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ilin noyabr-dekabr aylarında ermənilər tərəfindən kənd dağıdılmış, əhalisi Zəngilan və Qubadlı rayonlarına qovulmuşdur. 1922-ci ildə azərbaycanlıların bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1988-ci ildə əhali Azərbaycana qovulmuşdur.

Toponim səlcuq oğuzlarının Xələc tayfasının gödəkli tırəsinin burada məskunlaşması ilə bağlı yaranmışdır. Qubadlı, Beyləqan, rayonlarındakı Gödəklər və Xaçmaz rayonundakı Gödəkli kəndləri ilə eyni mənali toponimdir.

Yuxarı Xocamsaxlı – Qubadlı rayonunda kənd adı. Dağətəyi ərazidə, Ağa çayının sağ sahilində yerləşir. Yuxarı Xocamsaxlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-qərbdə, rayonun 11 km-də, dəniz səviyyəsindən 950 m hündürlükdə yerləşir. Yuxarı Xocamsaxlı kəndi Zor, Tarovlu, Aşağı Xocamsaxlı və Mehrili kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, klub, kitabxana, məğaza, idarə binası və digər sosial obyektlər var idi. 15 ev,

47 nəfər əhali olmuşdur. Yuxarı Xocamsaxlı kəndində Kolovat, Qaratikan çuxuru, Ağa çayı, Saqqız çuxuru, Quzey zəmi, Buğlar düşən, Kürd dərəsi, Qoyun damı, Üç armudlar, Dabana daş, Ayı qayası, Laçın qaya, Zor dərəsi və s. mikrotoponimlər vardır.

XIX əsrə bu rayonun Dondarlı kənd icmasında Xocamsaxlı adlı iki yaşayış məntəqəsi vardı. Onları bir-birindən fərqləndirmək üçün biri Qalacıq Xocamsaxlı (yəni, qalacıq yaxınlığındakı Xocamsaxlı), o biri isə Məziti Xocamsaxlı (Məziti yerindəki Xocamsaxlı) adlanırdı. Xocamsaxlı XVIII-XIX əsrlərdə və elə son vaxtlara qədər Sisyan rayonunun Qafanla sərhəd kəndlərindən biri idi. Onların Dəstəkürd, Qalacıq və Mazutlu adlı qışlaqları da olub. Yuxarı Xocamsaxlı toponimi orta əsrlərdə Qafan mahalında yaşamış xoca əbu ishaqlı tayfasının adının təhrif olunmuş formasıdır. Kəndin adındaki Yuxarı komponenti onu eyniadlı digər kənddən fərqləndirmək üçün əlavə edilib.

Yuxarı Xotanan – Qafan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş-verstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adı Yuxarı Xotonan kimi göstərilmişdir. Hazırda İrəvan-da Matenadaran arxivində saxlanılan 8 noyabr 1508-ci il tarixli bir qəbalədə bu kəndin Azərbaycan ölkəsinin Kapanal vilayətinin Urud nahiyəsində yerləşən Tatev monastırına bağışlandığı bildirilir. Ermənicə Verin Xotanan adlandırılmışdır. Qədim türk mənşəli Kotan tayfasının adını əks etdirir.

Yuxarı Girətag – Qafan rayonunda kənd. Qafan rayonunun mərkəzindən 15 km şimal-şərqdə Bərguşad dağ silsiləsinin ətəklərində, Çəməndağı, Çıraq obalı, Buru dəyə dağlarının arasında Aşağı Girətag kəndindən 3 km məsafədə yerləşir. Girətaq kəndindən XIX əsrin I yarısında Aşağı Girətaq kəndi yarandıqdan sonra "Yuxarı Girətaq" adlanmışdır. Girətag sözünün mənasını izah edən, əslən bu kənddən olan tədqiqatçı alim Rəşid Təhməzoğlu onun ara dağ, dağarası kənd mənasını verən farsca "gilətag" sözündən yaradığını bildirir. Bizim fikrimizcə, Zəngəzurda və Qarabağda yaşamış türksoylu Tag (Tuğ) tayfasının məskunlaşması nəticəsində yaran-





mış toponimlərdəndir. Sisyan rayonunda Kirətag, Zəngilan rayonunda Böyük Gilətag, Dərə Gilətag. Mığrı rayonunda Tugut, Tağəmir, Laçın rayonunda Aşağı və Yuxarı Tığık, Gorus rayonunda Tığ (Tex və ya Dığ), Hadrut rayonunda Tuğ kəndləri, Taglar mağara məbədi ki-mi toponimlərlə eyni mənşəlidir.

Girətag kəndinin qədim yaşayış məskəni olmasını sübut edən xeyli sayıda maddi mədəniyyət abidələri vardır. Son dövrə qədər qalmış qədim alban kilsəsinin qalıqları, "Bərə pir" adlı ziyaretgah, Girətag – Tatev yolunun üstündə, Körpü çayı deyilən yerdəki qədim məzarlıqdakı Alban qəbirləri, kəndin şərqində yerləşən məzarlıqdakı yerli sakinlərin "Bel daşı" adlandırdıqları qəbirüstü daş abidə burada insanların çox qədimdən məskunlaşdığını göstərir. "Bel daşı" sənduqəsinin üzərində yonulmuş ox, qalxan, öküz, əlində nizə və həşər heyvanı ovlayan atlı təsvirləri və bu təsvirlərin fonunda heç bir yazının olmaması daş abidənin yazidan əvvəlki mədəniyyət dövrünə aid olduğunu göstərir.

Girətag ü Tatev yolunun üstündə İ Şah Abbasın dövründə tikilmiş karvansaranın qalıqları, "Təkevli" və "Təzəxan" adlanan yerdəki yolcu damları orta əsr müsəlman dövrünün maddi mədəniyyət abidələri kimi əhəmiyyət daşıyırdı. Kənddə 1886-ci ildə 537, 1897-ci ildə 328 nəfər, 1905-ci ildə 666 nəfər, 1914-cü ildə 289 nəfər, 1926-ci ildə 225 nəfər, 1931-ci ildə 396, 1939-cu ildə 359 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər, 1986-ci ildə 130 nəfər azərbaycanlı əhali yaşamışdır.

Girətag kəndi həm 1905-ci ildə, həm də 1918-ci ilde ermənilərin təcavüzüնə məruz qalmışdır. 1918-ci il hadisələri zamanı Girətag kənd sakinləri Quru dəyə, Kicik kaha, Damlar yalı, Haça qaya istiqaməti ilə qaçaraq Gığı dərəsi kəndlərini adlayıb, min bir əzab-əziyyətlə Culfaya, oradan isə Arazi keçərək, o tay Culfasına pənah aparmışlar. Lakin şah qoşunları bu binəsib insanlarla rəhm etməyərək, onları silah gücünə, yenidən geriyə qaytarmışdır. Yollarda acliqdan, soyuqdan və xəstəlik-dən çoxlu sayıda itki verən girətaglılar Yuxarı Əylis kəndinə və Zəngilan bölgəsinə səpələnmişlər.

1921-ci ilin yazında 150 evlik Girətağ camaatından 50 ailə yenidən öz kəndlərinə dönmüşdür. Yuxarı Girətağ kəndində 1924-cü ildə ibtidai məktəb açılmış, 1927-ci ildə isə bu məktəb 7 illik məktəbə çevrilmişdir. Yuxarı Girətağda 1930-cu ildə kolxoz qurulmuş, 1950-ci ildə Aşağı Girətağ kolxozuna birləşdirilmiş, daha sonra isə sovxoza çevrilmişdir.

1950-ci illərdən sonra Girətağ kəndinin tənəzzülü başlamış, kənd əhalisi tədriclə köçərək, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. 1988-ci ildə kənddə cəmi 15 ailə qalmışdı. Həmin ilin dekabrın 12-də Girətağ kəndi tamamilə boşaldıldı, kənd sakinlərinə nə ev əşyalarını götürmək, nə də evlərini dəyişmək mümkün olmadı.

Hazırda Girətağ camaati Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunun Xirdalan və Mehdiabad qəsəbələrində, Sulu təpə və Məmmədli kəndlərində məskunlaşmışdır.

Girətağ kəndindən çıxmış, tanınmış partiya, dövlət, elm xadimləri və hərbçilərdən Rəşid Bünyadovun, Bilal Kərimovun, Əlipənah Rzayevin, Mənzilə Rzayevanın, Ermənistan SSR Ali Sovetinin deputatları Fatma Əzizovanın, Mənsimə Cəfərovanın, Azərbaycan Ali Sovetiinin deputatları, Bilal Kərimovun, Eldar Abbasovun, General-major Teymur Bünyadovun adlarını qeyd etmək yerinə düşərdi. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1991-ci ildən kəndin adı dəyişdirilərək Verin Qiratağ adlandırılmışdır.

Yuxarı Qarasaqqal – Laçın rayonunda kənd. Kürdhacı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 60 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Kənd şimalda Ərikli, cənubda Qarabəyli, şərqdə Aşağı Qarasaqqal kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) 20 ev, 98 nəfər əhali olmuşdur. Kənddə Səvindiyin dam-daş yeri, Sərhəd suyu, Turş su, Daşın başı, Qırımızı bulaq, Qurd yuvası, Pirin güneyi, Böyük güneyvə s. yer adları vardır. Kəndin ərazisində Alban məbədi və daş kitabələr vardır.

Yerli sakinlərin verdiyi məlumatə görə, kəndin adı qarasaqqallar tayfasının adı ilə bağlıdır.





Yuxarı Mollu – Qubadlı rayonunda kənd. Həkəri çayı sahilində, dağətəyi düzənlikdə yerləşir. Yuxarı Mollu kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 20 km-də yerləşir. Həkəri çayının sol sahilində Bakı-Laçın şose yolu keçir. Sağ sahilində Aşağı Mollu və Mollaburhan, sol sahilində Mərdanlı və Əfəndilər kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) orta məktəb, mədəniyyət evi, klub, kitabxana, tibb məntəqəsi, mağaza, ATS, 2 inzibati bina, cins mal-qara saxlamaq üçün tövlə binası və digər sosial obyektlər var idi. 109 ev, 315 nəfər əhali olmuşdur. Yuxarı Mollu kəndində Tülküllü dərəsi, Tapın dərəsi, Cəbrayılın tut bağlı, Düyü torpağı, Babaxan kələyi, Əyri dərə, Sarı təpə, Muncuqlu təpə, Böyük dərə, Zilinin bağlı, Sınıq qaya, Kişnişli dərə, Dəlik daş, Tənəkli dərə, Sətinin qayası, Seyidin yeri, Orta güney, Pirin orta dərəsi, Qaramuxlu, Nəsibin bağlı, Kəklik bulağı, Şor bulaq, Kəcəbli navı, Qulu navı kimi toponimlər vardır. Üç qardaş piri, Yel piri, kənd altı qəbiristanlıq, kənd üstü qəbiristanlıq, bağ yeri qəbiristanlığı kimi ziyarətgahları olmuşdur.

Kəndin ərazisi Aşağı Mollu kəndinin binə yeri olub. XVIII əsrin axırlarında və XIX əsrin əvəllərində Aşağı Mollu kəndindən ayrılmış ailələr burada məskunlaşaraq Yuxarı Mollu yaşayış məntəqəsini salmışlar. Xalq qəhrəmanı qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər xanım burada anadan olub. Mollu tırəsi Arazın şimalına XVI-XVII əsrlərdə Cənubi Azərbaycandan, Mollu kəndindən gəlmişdi.

Yuxarı Yeməzli – Zəngilan rayonunda kənd. Düzənlikdədir. Yeməzli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 42 km-də, dəniz səviyyəsindən 800 m hündürlükdə, Zəngilan-Qafan şose yolunun sağında yerləşir. Yuxarı Yeməzli kəndi Quyu Dərə Xəstab, Orta Yeməzli, Saralı Xəstab kəndləri və Ermənistən Respublikasının Həyrək kəndi ilə qonşudur.

Yuxarı Yeməzli kəndində işğala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, ATS, poçt, Diyarşunaslıq muzeyi, mağaza, inzibati bina və digər sosi-



al obyektlər var idi. 18 ev, 85 nəfər əhali olmuşdur. Yuxarı Yeməzli kəndində Hacı Musa dərəsi, Orta dərə, Xırman Mərək dərəsi, Su dərəsi, Müzəffər bulağı, Gündüm Koroğlunu yeri, Qılinc yeri, Bataqlıq, Seyiddimli, Əmirxan yeri, Mərəkboynu, Dağdağanlı, Şəhidməmməd yeri, Pəyə dərə və s. yer adları vardır. Kənddə Sofular qəbiristanlığı və piri, kənd yeri deyilən yerdə isə qədim qəbiristanlıq vardır.

Yaxınlıqdakı Yeməzli (indiki Orta Yeməzli) kəndindən ayrılmış ailələr həmin kəndin yuxarı tərəfində məskən saldıguna görə kənd belə adlandırılmışdır. Bu tayfa orta əsrlərdə İranın Xorasan vilayətindəki Atyeməzli mahalından Qarabağa gəlmiş, Kəbirli tayfasının Qərvənd qoluna qaynayıb-qovuşaraq Qarabağda və Zəngəzurda bir neçə məntəqədə məskunlaşmışdır. Mənası at əti yeməyənlər deməkdir.

Yuxarı Yeməzli – Qafan rayonunda kənd adı. Ecanan mahalında, Xələc çayının sol sahilində, Xələc-Sevakar yolunun üstündə, Aşağı Yeməzli kəndinin yaxınlığında yerləşmişdir. Kənddə 1886-ci ildə 244, 1905-ci ildə 246, 1914-cü ildə 899 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə Andronikin quldur dəstələri tərəfindən dağıdılaraq yandırılmışdır. Bu tayfa orta əsrlərdə İranın Xorasan vilayətindəki Atyeməzli mahalından Qarabağa gəlmiş, Kəbirli tayfasının Qərvənd qoluna qaynayıb-qovuşaraq Qarabağda və Zəngəzurda bir neçə məntəqədə məskunlaşmışdır. Mənası at əti yeməyənlər deməkdir.

Yusiflər – Zəngilan rayonunda kənd. Dağətəyi ərazi-dədir. Şayifli kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 28 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Yusiflər kəndinin ətrafında Səfərli, Şirinlər adlanan yaşayış məntəqələri olub. Kəndin qarşı hissəsində Quzuçu güneyi adlanan yer, arxa hissəsində Pirin yolu adlanan təpə vardır. Kənddə işgala qədər (1993) müxtəlif sosial obyektlər var idi. 5 ev, 16 nəfər əhali olmuşdur. Yusiflər kəndində pir və Bərəher adlanan yerdə qəbiristanlıq vardi...

Yaşayış məntəqəsini həmin rayonun Qaragöl kəndindən gəlmiş ailələr salmışdır. Oykonimin əsasını Yusif



səxs adı təşkil edir (-lər cəm şəkilçisidir). Toponim "Yusifin nəslindən olanlar, yusifgillər" mənasını bildirir. Yerli sakinlər kəndi Usublar adlandırır.

Yusifbəyli – Qubadlı rayonunda kənd. Həkəri çayı-nın sahilindədir. Həmzəli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 23 km-də, dəniz səviyyəsindən 730 m hündürlükdə yerləşir. 24 km məsafədə Akara dəmir yolu stansiyası yerləşirdi. Ərazidən Laçın-Akara şose yolu keçir. Yusifbəyli kəndi Həmzəli, Əfəndilər, Yuxarı Mollu və Cəbrayıl rayonunun Dağ Tumas kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1993) orta məktəb, kitabxana, mağaza, məscid və digər sosial obyektlər var idi. 140 ev, 520 nəfər əhali olmuşdur. Ərazisi 530 hektar idi. Yusifbəyli kəndində Yasti təpə, Dəlləklər, Geyən düzü, Xəlil bəyi bağlı, Dəyirman arxi və s. yer adları vardır. Burada Dəvə aynağı, Çələbi ocağı, Hacı Qaraman, Xaləddin baba piri kimi ziyarətgahlar vardır. Qəbiristanlıqdakı qəbirüstü abidələrə əsasən demək olar ki, kənd XVIII əsrə salınmışdır. Kənd Hacı Cəbrayıl bəyin babası Yusif bəyin adına salınıb. Əhalisi Yusif bəyin törəmələri olduğu üçün Yusifbəyli adlandırılıb.

Zabazadur – Sisyan rayonunda kənd adı. Bəzi mənbələrdə Zəvəzədur, Zənanadir kimi də qeyd olunur. Şıxlardan Dulus kəndlərinin arasında, Bazarçayın sağ qolu olan Əyri çayın üzərində yerləşirdi. Yazılı mənbələrdə 1590-ci ildən məlumdur. 1728-ci ildə kənddə 3 azərbaycanlı ailə yaşayırıdı. Saybastor adının təhrif olunmuş formasıdır. Türk dillərində say "quru çay ya-tağı", bas "baş hissəsi", "yuxarısı" və tor "yüksek dağ örusü" sözlərindən ibarətdir. Kənddə 1886-ci ildə 103, 1905-ci ildə 143, 1914-cü ildə 120 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ilin avqust ayında ermənilər tərəfindən dağdırılmış yandırılmış, əhalisi qovulmuşdur. Kənd əhalisinin eksəriyyəti Orta Asiyaya köçmüştür.

Zabux – Laçın rayonunda kənd. Zabux çayının sahilində, Qarabağ yaylasındadır. Zabux kənd inzibati ərazi dairəsininin mərkəzidir. Ərazisi 47,64 kv.km-dir. Kənd rayonun 16 km-də, dəniz səviyyəsindən 1500 m

hündürlükde yerləşir. Kənddə işgala qədər (1992) orta məktəb, mədəniyyət evi, 2 kitabxana, tibb məntəqəsi, 4 mağaza, məişət evi və digər sosial obyektlər var idi. 192 ev, 686 nəfər əhali olmuşdur. Zabux kəndində Sümüklü, Xallanlı, Qara qaya, Yazının düzü, Allahqu-lunun dərəsi, Zogallı bulaq, Qara su, Enli qüzey və s. mikrotoponimlər vardır. Kənddə 4 körpü vardır.

Keçmişdə burada Zabux adlı iki kənd vardı. Fərqləndirmək üçün biri Xut Zabux, digəri Sus Zabux adlanırdı. İndiki Zabuxun əvvəlki adı Xut Zabux idi. Toponim kürd dilindəki zaboq (döngə) sözü ilə əlaqədardır. XIX əsrədə Şuşa-Gorus yolunun döngəsində poçt dəyanacağı olmuş və mövqeyinə görə Zabux Zabox adlanmışdır.

Zabux – Laçın rayonu ərazisində çay. Həkəri çayının qolu. Yuxarı axınında Minkənd çayı. Çay öz adını Zabux kəndinin adından almışdır.

Zağaltı – Laçın rayonu ərazisində dağ. Eyniadlı kəndin adını daşıyır. Bax: Zağaltı kəndi.

Zağaltı – Laçın rayonunda kənd. Mixtökən silsiləsinin yamacında, Kəlbəcər rayonunun sərhədindədir. Qorcu kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimalda, rayonun 70 km-də, dəniz səviyyəsindən 1800 m hündürlükde yerləşir. Dəmirçi, Yelli yurd, Qəbrli, Allahverdi ölən, Bazar düzü, At çapılıan, Sarı yoxuş, Divlər dağlarının əhatəsindədir. Dağlardan axan bulaq sularının birləşməsi Zağaltı çayını yaradaraq kəndi 2 hissəyə bölür. Həmin çay Həkəri çayının mənbəyidir. Kəndin yaxınlığından Laçın-Kəlbəcər şose yolu keçir. Zağaltı kəndi Oğuldərə, Qorcu, Lolabağırlı, Kocabulaq və Qarabəyli kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) kitabxana, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 58 ev, 337 nəfər əhali olmuşdur. Kənddə qədim müsəlman qəbiristanlığı vardır.

Toponim zağa (mağara) və altı (yanında, yaxınlığında) komponentlərindən ibarət olub, "zağa (magara) ya-



Zabux qalası





xınlığında salınmış yaşayış məskəni" mənasındadır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin başqa adı Alibəylidir.

Zerti – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Laçın dağının sağında yerləşir. Zerti kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayonun 10 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Laçın rayonunun Şəlvə və Şuşa rayonunun Qaladərəsi kəndləri ilə qonşudur və yaxınlığından Kəlbəcər rayonuna gedən şose yolu keçir. XX əsrin 30-cu illərində Şəlvə və Abdallar kəndindən köçən ailələr tərəfindən salınmışdır. Kənddə işgala qədər (1992) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 50 ev, 180 nəfər əhali olmuşdur.

Oykonim kurd mənşəli zertuyi tayfasının adındandır. Orta əsrlərdə bu tayfa İran-Türkiyə sərhəd zonasında yaşamışdır. Bəzilərinin fikrincə isə toponim kurd dilindəki zerzər (qızıl) və ti (kənd) sözlərindən ibarət olub, "qızıl kənd" mənasındadır.

Zeyvə – Qafan rayonunda kənd adı. Rayonun Gığı dərəsi bölgəsinə aid kəndlərdəndir. Rayon mərkəzindən 20 km şimal-qərbdə, Oxçuçay ilə Gığı çayının birləşdiyi yerdə yerləşmişdir. Əcili kənd sovetliyinə daxil olmuşdur. 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı əhalisi olmuşdur. Sonralar Gığı kənd istehlak cəmiyyətinin bazasına çevrilmişdir. Zeyvə ərəb dilindəki "zaviyə" sözünün təhrif olunmuş formasıdır. Mənası hücrə, ibadətgah deməkdir. Səfəvilər dövründə zahidlərin əhalidən uzaq çəkilərək dağlarda, mağara və kahallarda tərki-dünya yaşayaraq ibadətlə məşğul olmaları geniş yayılmışdı. Sonralar bu hücrələrin ətrafında zahidlərin qohumları evlər tikərək həmin yeri yaşayış məntəqəsinə çevirirdilər. Azərbaycanda Laçın, Şabran, Goranboy, İsmayılli, Şərur rayonlarında Zeyvə kəndləri vardır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29.06.1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək David-bek adlandırılmışdır.

Zeyvə – Laçın rayonunda kənd. Qarabağ yaylasındadır. Kəndin yaxınlığında dağda üç hücrəli günbəz var. Yerli məlumata görə, bu günbəz əvvəllər divarla əhatə-

li olub. Burada sıldırıım qayanın üstündə Zeyvə adlı qalanın xarabaliqları var. Bax: Zeyvə kəndi (Qafan rayonu).

Zəngəzur – Azərbaycanın ən qədim bölgələrindən biri. Sisakan (Sünik) mahalının bir hissəsinin XIV əsr-dən sonrakı adı. Qarabağla Naxçıvan arasında yerləşən bölgə.

Tarixi vilayət kimi indiki Ermənistən ərazisinin cənub-şərqini, Göycə gölü hövzəsini, Azərbaycan Respublikasının cənub-qərbini əhatə edirdi. Zəngəzur ərazisi ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur. Antik dövrdə və erkən orta əsrlərdə Azərbaycan Atropatena və Albaniya dövlətlərinin tərkib hissəsi olmuşdur. V-VI əsrlərdə Cənubi Qafqazda Sasanilər əleyhinə baş verən üsyənlər Zəngəzur ərazisinə də yayılmışdı. VII əsrin 1-ci yarısında Albaniyanın tərkibində olan Zəngəzur Xəzər xaqanlığının hakimiyyəti altına düşmüş, həmin əsrin ortalarında: burada islam dini yayılmaya başlamışdı. IX əsrin 20-ci illərində Babəkin başçılığı ilə Xilafət əleyhinə qalxmış xürrəmilər hərəkatı Zəngəzur ərazisini də bürümüşdü. Zəngəzur X əsrin sonlarında təşəkkül tapmış Sünik knyazlığının tərkibində olmuş, XI əsrədə Səcuqlar tərəfindən tutulmuşdu. XII-XIII əsrlərdə Eldənizlər (Azərbaycan atabaylıları), Hülakülər, sonralar isə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuşdur. 1639-cu ildə Osmanlı Türkiyəsi ilə Səfəvi dövləti arasında imzallanmış müqaviləyə əsasən, Səfəvilər dövlətinin tərkibində qalmış, 1730-ci ildə türk qoşunları tərəfindən tutulmuş, 1735-ci ildə Nadir şah Əfşar imperiyasının tərkibinə qatılmışdı. Zəngəzur Nadir şahın ölümündən (1747) sonra yaranmış Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının (bir hissəsi Qarabağ xanlığının) tərkibində olmuşdur. Rusiya-İran müharibələrindən (1804-13; 1826-28) sonra Türkmençay müqaviləsinə (1828) əsasən, Rusiyaya qatılmışdır. Bu vaxtdan etibarən Zəngəzura çar hökumətinin himayəsi altında Türkiyə və İrandan kütləvi surətdə ermənilərin köçürülməsi başlamış, beləliklə, qədim Azərbaycan torpagı olan Zəngəzurda sünii surətdə erməni əhalisinin sayca çoxalılması siyasəti yeridilmişdir. Zəngəzur 1829-cu ildən



Oğulun pisi yoxdu.

Yurd yurddan sayalıdır.

*Yer bərk olanda öküz
öküzdən görər.*

Urud kəndi



Bir öküzlü ilə, bir oğul-lunun ürəyinin yağı ol-maz.

Dəlikli muncuq yerdə qalmaz.

Urud kəndi

Qarabağ əyalətinə qatılmış, 1861-ci ildən isə ayrıca qə-zaya (bax Zəngəzur qəzası) çevrilmişdir.

1917-ci ilin martından 1918-ci ilin mayınadək Zəngəzurda daşnaklar türk-müsəlman əhalisinə qarşı soyqırımları həyata keçirmiş, yüzlərlə kənd yerlə-yeksan edilmiş, on minlərlə insan məhv edilmiş, doğma yurdlarından di-dərgin salınmışdır. 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistən respublikaları elan edildikdən sonra daşnak hökuməti azərbaycanlılara qarşı soyqırımı dövlət siyaseti sə-viyəsində həyata keçirməyə başladı, Andranikin, Njdenin, Dronun quldur dəstərlərinin Zəngəzura basqanları təkcə 1918-ci ildə 115 Azərbaycan kəndinin viran qoyulmasına və yandırılmasına, yüz minlərlə insanın qətlə yetirilməsinə və yaralanmasına, 40 min nəfərdən artıq dinc sakının öz doğma yurdunu tərk etmək məcburiyyətində qalmasına səbəb olmuşdu; üstəlik, daha 30 mindən artıq erməni Zəngəzurda – soyqırımına məruz qalmış azərbaycanlıların torpaqlarında yerləşdirilmişdi. Andranikin və Njdenin quldur dəstələri 1919-20-cu il-lərdə də Zəngəzurda türk-müsəlman əhaliyə qarşı soy-qırımlarını davam etmişdilər.

1920-cu il aprelin 28-də Azərbaycanda, 1920-cu il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra yaranmış mürəkkəb şəraitdə, Moskvanın antiazərbaycan siyaseti nəticəsində Zəngəzur ərazi-sinin böyük hissəsi Ermənistən SSR-ə verilmişdir. Bu Azərbaycan torpağı hesabına, Ermənistən SSR XKS-nin 1921-ci il iyulun 20-də təsdiq etdiyi yeni inzibati ərazi bölgüsünə əsasən Ermənistən SSR-dəki 8 qəzaya daha bir qəza 9-cu Zəngəzur qəzası da əlavə olunmuşdur.

"Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Yazılı ədəbiyyatda XIV əsrən məlumdur.

Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tırəsi hazırda da Özbəkistanda yaşayır və bu-

rada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.).

Zəngilər bizim eranın əvvəllerində daha geniş areala səpələnməyə başladılar. Qazaxistana, Əfqanistana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə – Ərzincan, Gürcüstanda – Zəngişamlı, Zəngənə, Azərbaycanda – Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabitabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (İsmayıllı rayonu), İrəvan mahalında – Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi" komponenti ilə bağlı yer adlarının olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığınından xəbər verir.

Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı.

Şah İsmayıllı Xətaininin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində səlcuq oğuzlарın bir boyu olan, igidliyi, cəsurluğu ilə seçilən Zəngi tayfalarının böyük rolü olmuşdur. Əksinə, kurd tayfaları bu dövrdə Səfəvilərlə daim müharibə şəraitində yaşayan Osmanlı Türkiyəsinin təhribi və dəstəyi ilə dəfərlərə qızılbaşlara qarşı üsyan qaldırmış, qiyam etmişlər.

Orta əsr tarixi mənbələrinin ("Kitabi-Dədə Qorqud" (VII əsr), Mahmud Qaşgari (Divani Lügəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdüllqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə, oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur. Qayı türklərinin məşhur qəbilələri bunlardır: qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaçlı, lək, xəlli, sorsor, şəfəq və s. Bu



Saygılı baş salamat olar.

At ölündə itlərin bayramı.

Öküz öldü, ortaq ayrıldı.

Urud kəndi



İtnən pişik kimi ötüşür-lər.

Dəliyəm, zorluyam.

*Halva-halva deməknən
ağız şirin olmaz.*

Urud kəndi

qəbilələrin çoxusu səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar.

A.Bakıxanov zəngənə, xəlli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalarının adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir .

Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı.

Babək xürrəmidin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu əraziinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alımlarının diqqətində müdafiə istehkamı – qala kimi qalmışdır. Eyni zamanda yaşayış məntəqələrinin, demək olar ki, hamısı qalalar şəklində tikildiyindən Zəngi tayfalarının geniş arealda yayıldıkları bu dağlıq ərazini ərəb səyyahları "Zəngisur – zəngilərin qalası" adlandırmışdır. "Sur, sur" sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki "sur") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır.

Kiçik Qafqaz sıra dağlarının mabədi və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, zəngi türklərinin at oynadığı bu dağlıq mahalının Zəngəzur adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə başa düşüləndir.

Zəngəzur ərazisində xeyli sayıda sur (zür) topomorfantı ilə bitən digər toponimlərin də olması və bu kəndlərin, demək olar ki, hamisinin dağlarda və sıldırımlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Cəğazür, Dərməzür, Astazur, Əynəzür, Goranzur və s.)

faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir.

Bu toponimin "Səngi-Sur" formasında izahı da məraq doğurur. Belə ki, fars dilində "səng" – daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir.

Zəngəzur ekspediyası – Zəngəzuru erməni-daşnaq işgalindən azad etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə həyata keçirdiyi hərbi əməliyyat.

1918-ci ilin yayından başlayaraq Zəngəzuru Ermənistana birləşdirmək məqsədilə erməni-daşnak silahlı quldur dəstələri yerli azərbaycanlı əhaliyə qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımları həyata keçirdilər. Bu qırğınlar nəticəsində bölgənin əlli mindən artıq azərbaycanlı əhalisi öldürüldü və qaçqın salındı. Milli qırğının qarşısının alınması və ərazinin təmizlənməsi məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti qoşun hissələri 1919-cu il noyabrın 3-7-də bölgədə hərbi əməliyyata başladı.

Əməliyyatın keçirilməsi obyektiv zərurətdən irəli gəlmişdi. Belə ki, erməni-daşnak silahlı quldur dəstələri bölgəni Azərbaycandan qoparmaq üçün ən mənfur vasitələrə əl atırlılar. 1919-cu ilin iyulunda Zəngəzurda böyük potensiala malik erməni-daşnak nizami qoşun hissələri mövcud idi. Onlar Qızılıbogaz keçidi vasitəsilə Ermənistən hökumətilə əlaqə saxlayırdılar. 1919-cu ilin oktyabrında Zəngəzurun gəlmə erməni əhalisini azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı qaldırmaq üçün buraya xüsusi təxribat qrupları göndərilmişdi. Zəngəzura Ermənistəndən yeni nizami qoşun hissələrinin göndərilməsi planlaşdırılmışdı. Bölgədə Ermənistən hökumətinin silahlı qüvvələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hazırlanan qiyamın qarşısını almaq, ölkənin ərazi bütövlüyünü təmin etmək və əhalini qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti onun öz torpağı olan bu qəzaya qoşun dəstəsinin göndərilməsini qərara aldı.



Cörəyi daşdan çıxır.

El içində, ölü içində.

Çıraq dibinə işiq salmaz.

Urud kəndi



Bu məqsədlə Hərbi nazirlik 1919-cu il oktyabrın 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-major Cavad bəy Şıxlinski idi. Dəstənin tərkibində iki qrup var idi. Birinci dəstədən ibarət qrupa general-major Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam komandirlilik edirdi.

Birinci dəstə tərkibinə görə daha böyük idi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində əsas zərbə qüvvəsi kimi nəzərdə tutulmuşdu. Onun tərkibinə 2-ci Zaqatala piyada alayının bir taboru və 8 pulemyotu, 2-ci Qarabağ süvari alayının 4 böülüyü və 4 pulemyotu, 3-cü Şəki süvari alayından 2,5 böyük və 2 pulemyot, 2-ci dağ-topçu diviziyasından iki topu olan 4-cü batareya daxil idi. Bütlənlükdə, dəstədə 1 tabor, 6,5 böyük süvari, 14 pulemyot və 2 top var idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı.

Müxtəlif istiqamətlərlə hərəkət edən Birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyətə malik idi. Birinci dəstə Dığa doğru şimaldan hərəkət etməli idi.

Zəngəzur dəstəsinin rəisi general-major C.Şıxlinskinin əmrinə əsasən, Birinci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultankənd, süvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabığı mövqe tutmalı idi.

Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı.

Noyabrın 4-nə keçən gecə yerli partizanlar Keçəldağ strateji yüksəkliyini tutub, orada möhkəmlənməli, sonra isə hərbi hissə və bölmələr hücumu qoşulmalı idilər.

Bölgədə azərbaycanlıları sıxışdırmağa çalışan ermənilər də bu döyüşə ciddi hazırlaşmışdılar. Onların Dığ və Gorus ətrafında 6 minədək canlı qüvvəsi, 4 qaubit-

sası və 2 ədəd topu var idi. Atəşlərin dəqiq və dağıdıcı olması göstəirdi ki, toplara təcrübəli zabitlər rəhbərlik edirlər. Suvari qoşunları ən azı 3 bölkədən ibarət idi.

Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı. Düşmən qüvvələrinin çoxluğu və onların dağ şəraitinin imkanlarından istifadə etmələri, təminat məsələlərinin vaxtında həll olunmaması, irəli getmək üçün ərazidə münasib yolların olmaması və onların çoxunun Andranikin dəstəsi tərəfindən dağıdılmasının Azərbaycan qoşun hissələrinin hücumunu səngitdi. Ona görə də noyabrın 3-dən 7-dək Dığ istiqamətində aparılan döyüşlərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun bölmələri qarşıya qoyulan vəzifələri yeriñə yetirmədən ilkin mövqeyə qayıtmalı oldular.

General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyük tapşırığını uğurla yerinə yetirmək mümkündür. Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatları başa çatdırılmadı. Zəngəzur məsələsinin Azərbaycan və Ermənistən hökumətləri arasında danışqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlər dayandırıldı.

Zəngəzur qəzası – Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan ərazisində yaradılmış inzibati-ərazi vahidi. Azərbaycanın tarixi vilayətindən biri olan Zəngəzur ərazisində yaradılmışdır. Məlum olduğu kimi, Zəngəzur dağlıq ölkədir. Zəngəzurun cografiyasından danışarkən qeyd etmək lazımdır ki, Zəngəzur Rusiya imperiyasının daxilində bir inzibati ərazi vahidi – qəza kimi yaranandan çox-çox əvvəl, hələ XIV əsrde cografı ərazi kimi mövcud olmuşdur (Sünik əyalətinin şərq hissəsi olaraq). Orta əsrlər erməni tarixçisi Moisey Xorenski Sünikin hündüdlərini belə göstərirdi: *Sünik Göyçə gölündən Araz çayının dar dərədən dəhşətli gurultu qoparaq sürətlə düzənliyə axlığı yera qədər uzanan bir ərazidir* (13, I kitab, 12).

Azərbaycan Rusiyaya ilhaq edilənə qədər Zəngəzur adı bir cografı məkan olaraq ara-sıra xatırlanırdı. Bu





dövrə qədər Zəngəzur İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının tərkibində mahal kimi mövcud olmuşdur.

Çar Rusiyası öz sərhədlərini Cənuba və Şərqə doğru genişləndirə-genisləndirə, nəhayət, XVIII əsrin axırlarında Qafqaza gəlib çıxdı. Artıq çoxdan zəifləmiş İran şahənşahlığına qalib gəlmək cavan və Avropa üslubunda müharibə aparan rus ordusu üçün heç bir çətinlik töötərmirdi. Qısa müddətli Rus-İran müharibəsində fars xanədanı Azərbaycanın bir hissəsini, o cümlədən, Qarabağ, Gəncə daha sonra isə Naxçıvan və İrəvan xanlıqlarını Rusiyaya güzəştə getdi. Bu güzəşt 1813-cü il oktyabrın 12-də Gülüstan müqaviləsi ilə tarixə düşdü ki, bu müqaviləyə əsasən Qarabağ vilayəti sərhəd Çəundur çayı olmaqla Rusyanın tabeliyinə verildi. Lakin müharibə davam etdirildi və İran yeni itkilərlə üzləşərək, 1828-ci ilin 10 fevralında imzalanan Türkmençay müqaviləsinə görə Rusiya-İran sərhədi Zəngəzurda Araz çayına qədər cənuba sürüsdürüldü. Zəngəzurun ərazisi XIX əsrin 50-ci illərinə qədər Şamaxı quberniyasının, 60-cı illərdə isə Bakı və İrəvan quberniyalarının tabeliyində olmuşdur (165, 2).

Cənubi Qafqazda yeni inzibati-ərazi bölgüsünü müəyyənləşdirən layihəyə uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, İrəvan və Tiflis quberniyalarının bir hissəsi hesabına yeni bir quberniya – Yelizavetpol quberniyası yaradıldı. Bakı quberniyasının Şuşa qəzasından və İrəvan quberniyasının Ordubad qəzasından ayrılan hissələr hesabına indiyə qədər haqqında danişilan Zəngəzur qəzası mərkəzi Gorus şəhəri olmaqla inzibati, məhkəmə, ərazi vahidi olaraq formalasdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı.

O vaxtkı Zəngəzur qəzasının hüdudları, coğrafi mövqeyi, təsərrüfat və məişət şəraiti, dini, etnik tərkibi rus tədqiqatçısı S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi “Економический бытъ государственных крестиан в Зангезурском уезде Елизаветпольской губернии” (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində (bir qədər ermənipərəst mövqedən olsa da) geniş və ətraflı təhlil edilmişdir. S.P.Ze-

linskiyə görə Zəngəzur qəzası Yelizavetpol quberniyasının ən böyük qəzalarından biri olaraq Zaqafqaziyanın cənubunda yerləşir və ərazisi 137 mil² təşkil edir. Zəngəzur qəzası şərqdən və şimal-şərqdən Cəbrayıl və Şuşa qəzaları ilə, şimaldan Cavanşir qəzası ilə, qərb-dən və cənub-qərbdən İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, cənubdan və cənub-şərqdən isə Araz çayı boyunca İranla həmsərhəddir.

Şuşa qəzası ilə Zəngəzur qəzasının sərhəddini dəniz səviyyəsindən 7-9,5 min fut hündürlüyündə dağ və yaylalar silsiləsi müəyyən edir ki, onlardan ən əhəmiyyət-liləri bunlardır: Kirs dağı, Sağsagan silsiləsi, Saribaba dağı, Qırqxız yayası və s.


Şərur-Dərələyəz və Naxçıvan qəzalarını Zəngəzur qəzasından ayıran dağ və yaylalar silsiləsi bunlardır: Qıṣırdağ, Kəbirli, Ağdaban, Salvartı, İslıqlı, Ərəzin, Dəvəboynu, Qapıcıq, Alagöz.

Alagözdən Kirs dağına qədər uzanan silsilə dağlar və yaylalar Zəngəzur silsiləsini təşkil edir. Zəngəzur silsiləsi Arpa çayından Araz çayı boyunca meridional istiqamətdə uzanaraq 130 km-lik bir məsafəni tutur. Silsilənin ən hündür zirvəsi dəniz səviyyəsindən 3904 m yüksəkdə qərar tutan Qapıcıq dağıdır. Zəngəzur silsiləsi qranit və qranitə bənzər sūxurlardan təşkil olunmuşdur. Silsilənin qərb yamacları otluq və kolluqlarla, şərq yamacları isə enliyarpaqlı meşələr (palid, göyrüş, vələs, ağaçqayın) və subalp çəmənlikləri ilə örtülüdür.

Zəngəzurun dağ və yayla silsilələri bu yerlərin təbiəti qədər sərt, gözəl və təkrarolunmazdır. Ucu göylərə dirənən şış qayalar, sıldırıım yarğanlar, dar çıçırlı, sərt yoxuşlu yamaclar, “qu” deyəndə qulaq tutulan dərin dərələr, keçilməz aşırımlar, zəncircənd kimi bir-birinə keçən yallar və zirvələr, qarlı dağların etəklərindən süzüllüb şirılıt ilə dərələrə axıb tökülen gümüşü çaylar, alp çəmənliklərinə keçən sıx meşələr Zəngəzuru oxşarsız edən. Qafqazın digər dağlıq ərazilərindən köklü surətdə fərqləndirən cəhətlərdir.

1920-ci ilə qədər, yəni Zəngəzur ərazisinin böyük və əsas hissəsinin Ermənistan SSR-yə verilməsinə qə-







1 : 100 000

Bir santimetrede 1 kilometre

m 1000 500 0 1 2 3 4 5 6 km

Horizontallar her 100 m - den bir keçirilmiştir



dər Zəngəzur qəzası dörd müstəqil inzibati vahiddən – sahədən (uçastok) təşkil olunmuşdu:

1. Meğri, yaxud Meğri-güney sahəsi – bu sahə indiki Meğri və Zəngilan rayonlarının ərazisini əhatə etmişdir.

Meğri inzibati sahəsinin ərazisində 1930-cu ildə Ermənistən SSR-nin tərkibində ərazisi 664 km^2 olan Meğri rayonu və Azərbaycan SSR-nin tərkibində sahəsi 707 km^2 olan Zəngilan rayonu yaradılmışdır.

Zəngəzurun Meğri inzibati sahəsi dağlıq (Alagöz, Xustup, Bərguşad, Meğri – güney silsiləsi), dağətəyi, yamac (Araz və Həkəri çayları arasında) və düzən (Bazar çayla Oxçu çay arasında – Ağoyuq maili düzəni) landşafta malikdir. Ərazinin şimal hissəsində dağlarda meşə örtüyü diqqəti cəlb edir. Meşələr əsasən enliyarpaqlı (palid, vələs) ağaclarlardan ibarətdir. Bəsit çayın dərəsində isə çinar meşəsi vardır. Araz çayının yatağı boyunca cənuba doğru getdikcə ağac örtüyü seyrək kollara, çöl



Qafan şəhərindən görünüş.

bitkilərinə, nəhayət, çilpaq qayalıqlara keçir (209, 473).

2. Zəngəzur qəzasının Qafan nahiyyəsi qəzanın, təxminən mərkəzində yerləşmişdi. Bu nahiyyənin hesabına 1930-cu ildə Ermənistən SSR-nin tərkibində ərazisi 1345 km^2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km^2 olan Qubadlı rayonu yaradılmışdır.

Qafan (Kapan) nahiyyəsi Bərguşad (Bazar çay) çayıının boyunca Zəngəzur nahiyyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyyələri ilə həmsərhəddir.

Bu nahiyyə 6 kiçik dairəyə (okruq) bölünmüştür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaudurçay dairəsi.

Qafan nahiyyəsi də digər nahiyyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyyədə meşə örtüyü qalın və zəngindir (165, 8).

Zəngəzur nahiyyəsi qəzanın şimal-şərqi hissəsini təşkil edir. Cənubdan və cənub qərbdən (Bazarçayın axarı boyunca) Qafan nahiyyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyyəsi İlizin (Lçen) çayının axarı, İşıqlı dağı və Mıxtökən yayları boyunca Sisyan nahiyyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyyəsi dörd dairəyə (okruq) bölünmüdü: Hacisamlı, Alyanlı, Bərguşad və Həkeri dairələri.

Bu nahiyyənin landşaftını orta hündürlüklü dağlar, six meşələr, bərəkətli qara və şabalıdı torpaqlar təşkil edir. Zəngəzurun qəza mərkəzi, Gorus şəhəri bu nahiyyədə yerləşirdi (165, 9).

Zəngəzur qəzasının eyni adlı nahiyyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-nin tərkibində sahəsi 752 km^2 olan Gorus rayonu və 1930-cu il avqustun 8-də isə Azərbaycan SSR-nin tərkibində sahəsi 1883 km^2 olan Laçın rayonu təsis edilmişdir.

Sisyan nahiyyəsi Cavanşir, Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, həmçinin Zəngəzur və Qafan nahiyyələri ilə həmsərhəddir. Sisyan nahiyyəsində sərt sildirim qayalı dağlar və six meşələr demək olar ki, (İrmis, Bəhrülü, Ərəfsə meşələrini çıxmış şərtilə) yoxdur. Burada otlaq və əkinə yararlı sahələr üstünlük təşkil edir. Sisyan nahiyyəsi də iki dairəyə (1-ci və 2-ci) bölünmüdü.

1917-ci il Qafqaz təqviminin məlumatına görə, Zəngəzur qəzasının ərazisi $6742,92 \text{ kv.verst}$ idi. Gorusda 2201 nəfər (1193 kişi, 1008 qadın) əhali yaşayırırdı. Qəzada 224197 nəfər (112780 kişi, 111417 qadın) qeydə alınmışdı. Onlardan 120 min nəfərini (53, 2%) azərbaycanlılar, 3638 nəfərini kurd müsəlmanlar (1,62%) təşkil edirdi. Çar Rusiyasının köçürmə siyasəti nəticəsində qəza ərazisində ermənilərin sayı sünii şəkildə artırılmışdı. Onlar qəza əhalisinin 44,3%-ni (99,3 min nəfər) təşkil edirdi. Fevral inqilabı (1917) nəticəsində çar hökumətinin devrilməsindən sonra Zəngəzurda məskunlaşmış ermənilər azərbaycanlılara qarşı qırğınlardır. törətməyə, qəzada say baxımından üstünlüyü nail olmaqla bu torpaqlara yiyələnməyə cəhd etdilər.

Cənubi Qafqazda müstəqil respublikalar yaradılan dan sonra ermənilərin Zəngəzura qarşı ərazi iddiaları





*Bu yollar işləməsin,
Bəzirgan qışdamasın.
Mən sevdim, sən apardın
Tanrı bağışdamasın.*

Ernəzir kəndi

soyqırımları ilə müşahidə olunmağa başladı. 1918-ci ilin may-avqust aylarında Zəngəzurda Ermənistən Respublikasının azərbaycanlılara qarşı etnik təmizləmə siyasətə daha da genişləndi. Azərbaycan Fövqəladə təhqiqat komissiyasının üzvü Mixaylovun Cavanşir, Şuşa, Cəbrayıł qəzaları və digər Azərbaycan torpaqları ki-mi Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanlar və başqa zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqında mərızəsində burada 115 kəndin, 10-a yaxın təzəbinə yaşayış məskənlərinin dağıldığı və yerlə-yeksan edildiyi bildirilir. Andranik və digər erməni-dاشnak quldur başçılarının vəhşiliyi nəticəsində bu azərbaycanlı kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Beləlik-lə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10068 nəfər öldürilmiş və ya şikət edilmişdi. Lakin ermənilərin Zəngəzur qəzasında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin miqyası əslində bundan da çox idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Zəngəzur qəzasında vəziyyəti sabitləşdirmək, əhalinin müdafiəsi-ni təşkil etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. Hökumətin 1918-ci il 27 iyul tarixli qəzası ilə Zəngəzur komendantına qayda-qanunun bərpası üçün 50 min manat ayrılmışdı. 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və cəbrayıł qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Ermənilərin Zəngəzur qəzasının azərbaycanlı əhalisinə qarşı qırğınları 1919-20-cu illərdə də davam etdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqtundan sonra (1920, 28 aprel) ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşmış, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bunu həyata keçirmək mümkün olmuşdu. Sovet Rusiyasının da yaxından iştirakı ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilmiş, Ermənistən Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistən SSR-də Zəngəzur qəzası yaradılmışdı. 1920-cu illərin sonlarından həyata keçirilən rayonlaşdırma zamanı həmin ərazilərdə Qafan,



Garus, Mehri və Sisiyan rayonları təşkil edilmiş, Zəngəzur bir tarixi vilayət kimi ləğv edilmişdi.

Tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana ilhaq edilməsi ilə birgə Azərbaycana daha bir zərbə vurulmuş, Naxçıvan Azərbaycandan ayrı salınmışdı.

Zəngəzur qırğınları (1918-20) – erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-cü ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktları hərdən səngisə də, zaman-zaman daha qəddarlıqlarla təkrar olunmuşdur. Dağılıq bölgədə yerləşən bu qəzanın əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıł qəzası ilə isə qismən kəsilmişdi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andranikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi. Nizami qoşunu və erməni quldur dəstələrini ətrafında cəmləşdirmiş Andranik Ermənistən Respublikası hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxulub, müsəlman əhalidən ya Ermənistən hökumətinə tabe olmayı, ya da guya "Ermənistən Respublikasına daxil olan" bu qəzanın ərazisindən çıxmağı tələb edirdi. Qəzanın, demək olar ki, xarici aləmdən təcrid olunmuş və çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdikdə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmış, kütləvi soyqırımları həyata keçirmişdilər.

Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı.

Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlu-

Bu dağda maral azdı,
Ovçu çox, maral azdı.
Ağlama, maral gözlüm,
Ölmərəm, yaram azdı.

Ernəzir kəndi



*Biçinci nədən bağlar,
Nə biçər, nədən bağlar.
Əkmə namərd zəmisin,
Nə bitər, nə dən bağlar.*

Ernəzir kəndi

mat verilmişdir. Vaqudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq, adamlarla birlikdə yandırılmışdır.

Qaniçən quldurlar həmin kənddən qaçıb, canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlərlə üzmüş, İrmis kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meytlerini tikə-tikə doğramışlar.

Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andranikin başçılığı ilə həyata keçirilmişdir.

Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919-cu ilin dekabrından etibarən yenidən şiddetləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pardavdan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlandı. Özü də bu vaxt əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu vəhşiliklərin guya ancaq Andranikin dəstəsi və başqa erməni quldur dəstələri tərəfindən törədildiyini bildirirdi.

Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Kəndlərdən hansısa biri müdafiə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə yeksan edilirdi.

Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazdı: "Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri... maksimum "şücaət" göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan "azad olunur" və eybəcərləşdirilmiş meytərlə dolu xarabazarlığa çevrilirdi".

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğurdu. 1920-cu il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyin Axundzadə və başqaları tərəfindən Azərbaycan Cümhuriyyəti Par-



lamenti və Hökuməti adına göndərilən telegramda deyilirdi: "İkinci dəfə olaraq, teleqraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladırsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı... Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədir-lər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır".

Həmin gün Cəlil Sultanovdan da Azərbaycan Parlamentinə və Hökumətinə aşağıdakı məzmunda telegram daxil olmuşdu: "İndicə aldığım səhih məlumatə görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındaki bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişlər. Dünnənə qədər 15 kənd məhv edilmişdir".

C.Sultanov əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü telegramda yazırıdı: "Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmış on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvan-dan on top və pulemyotlarla gəlmış nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır... Aldığımız məlumatə görə, sabah Zəngəzur tərəfdən Cəbrayııl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də, həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar".

Yanvarın 24-də C.Sultanovun Cəbrayıldan göndərdiyi son telegramda deyilirdi: "Bütün teleqramlara əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayııl qəzasının sərhədində cəmləşdirirlər, Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdür".

*Aşıq işdən gileyli,
Kabab şısdən gileyli.
Ovçu ovdan, ov dağdan,
Dağ da qışdan gileyli.*

Aldərə kəndi



*Əzizim, Baba dayı,
Saqqalı yaba dayı.
Gah minər day Babanı,
Gah minər Baba dayı.*

Aldərə kəndi.

Aprel işgalindən (1920) sonra sovet Rusiyasının Zəngəzur məsələsi ilə bağlı yeritdiyi siyaset Ermənistanda Sovet hakimiyyəti qurulduğdan sonra köklü şəkildə dəyişdi. Belə ki, 1920-cu il aprelin sonunda XI Qırımızi ordunun siyasi rəhbərliyi və Azərbaycan İnqilab Komitəsi sədrinin müavini M.D.Hüseynovun Ermənistana daşnak hökumətinə notasında Qarabağı və Zəngəzuru erməni qoşunlarından təmizləmək tələb olunurdusa, artıq həmin ilin dekabrında Azərbaycan Zəngəzuru Ermənistana "bağışlamaga" məcbur edildi. Bu, sovet Rusiyasının bölgədə yeritdiyi yeni müstəmləkəçilik siyasetinin təzahürü idi. Məkrli planlarını onilliklərə irəlicədən hesablayan ermənilər daim azərbaycanlıları bu bölgədən sıxışdırmış, nəhayət, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindəki himayədarlarının köməyi ilə onları əzəli Azərbaycan torpağı Zəngəzurdan son nəfərinə kimi çıxarımışlar.

Zəngəzur silsiləsi – Azərbaycan Respublikasının Ermənistana sərhədindədir. Kiçik Qafqazda ən hündür dağ silsiləsidir. Alagoz dağından Kirs dağına qədər uzanır. Arpa çayından Araz çayı boyunca meridional istiqamətdə uzanan bu silsilə 130 km məsafəni tutur. Ən hündür zirvəsi Qapıcıq (3904 m) dağıdır. Zəngəzur toponimi ilə eyni mənəni daşıyır.

Zəngilan – Zəngəzur bölgəsində rayon. Sahəsi 707 km² olan Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərb qurtaracağında, Araz çayının sahilində yerləşir. Təkcə son 300 il ərzində Zəngəzur mahalı ilə birlikdə dəfələrlə ayrı-ayrı dövlətlərin tərkibində olub. Keçmişdə Azərbaycanda baş verən inzibati-ərazi bölgüsü zamanı Zəngilan rayonunun vahid təbii sərhədi olmayıb. XVIII əsrin sonundan Zəngəzur mahalının tərkibində Qaradağ xanlığına tabe olmuşdur.

Zəngilan rayonu Kiçik Qafqaz dağlarının cənubunda, Araz çayının sahilində yerləşir və şimaldan Qafan rayonu, cənub-qərb tərəfdən Megri rayonu ilə həmsərhəddir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırım qayaları, lələli düzləri, göz oxşayan meşələri vardır.

Bazarçay silsiləsinin Bartaz və Sələfir zirvələri (2.270 m) Zəngilan rayonunun ərazisindədir. Bu silsilə

də Ağbənd, Vejnəli yaxınlığında Araz ərəsinə enir. Burada zəngin qızıl yataqları vardır. Sükürataz yüksəkliyindən başlanan digər bir sıra Sobu-Top-Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.

Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü səxurlardan ibarətdir. Oxçuçayın hər iki sahilində karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Gəyən çölünü əmələ gətirir.

Rayon ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1.800-2.000 metr hündürlükdə olan enliyarpaqlı meşələr getdikcə subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə-məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışçı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən müləyim isti iqlim vardır. Rayonun ərazisindən sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz axır. Mənbəyini dağ silsilələrindən alan çaylar Araza töküldür.

Zəngilanın qədim və orta əsrlər tarixinin araşdırılmasına bir çox səbəblərdən çətin və mürəkkəb olub. Çünkü mənbələrdə məlumatın qitligi, Şərqdə Zəngiyan adlı bir neçə yerin, yaşayış məntəqəsinin mövcudluğu tədqiqatçılar üçün müəyyən çətinliklər törədib. Buna baxmayaraq, Zəngilan barədə əldə olunan tarixi faktlar bu ərazi-nin qədim və orta əsrlərdən tanındığını göstərir.

Zəngəzur bölgəsində Zəngilanın adına "Zəngiyan" şəklində XIV əsr coğrafiyasunas alimi, tarixçisi və dövlət xadimi Həmdullah Müstövfi Qəzvininin "Nüzhət əl-qülub" ("Könül nəşəsi") əsərində təsadüf olunur. Müəllif yazır: "Zəngiyan bir neçə kənddən ibarətdir və hazırda Mərdan Hakim ərazisinə daxildir. Araz çayı üzərindəki Xudafərin körpüsü həmin hüduddadır. (Körpünü) hicri 15-ci ildə (miladi 636) Məhəmməd peyğəmbərin tərəfdarlarından Bərk ibn Abdullah (Allah ona rəhmət etsin və nəvaziş göstərsin) tikdirmişdir".





Həmdullah Qəzvinin Mərdan Hakim barədəki məlumatı da diqqəti cəld edir və Zəngilanın lokalizasiyasına yardım edir: "Mərdan Hakim vilayətdir. Kəvani, Kəlalə və Cirm onun böyük kəndlərindəndir. Məhsulu taxıl, üzüm və yaxşı meyvədən ibarətdir. Bəzi əraziləri Araz çayının sahilindədir. Divana çatacaq gəlirləri 8.700 dinardır". Mərdan Hakim ərazisinin bir qisminin Araz çayı sahilində yerləşməsi faktı Zəngilanın həmin vilayətin tərkibinə daxil olması fikrinin həqiqətə uyğun olduğunu eks etdirir.

Relyefində dağlıq, alçaq dağlıq və düzənlik komponentləri səciyyəvidir. Rayonun qərb hissəsinin Qədim Azərbaycan torpağı Zəngəzur dağlarının şərqə uzanan qolları (Xustub, Böyük İşıqlı, Qırmızı Qatır qalası, Megri, Güney silsilələri) tutur və tədricən alçalaraq Oxçuçay boyu düzənliyə keçir. Böyük İşıqlı (3.024 m) zirvəsindən başlanan yan sıralar şimal-şərqə uzanaraq Bəsitleçayın yuxarı axınından tədricən enərək Müslan düzünə qovuşur. Digər qolları isə Rəzdərə-Sobu kəndləri istiqamətində maili yamaclarla Araz dərəsinə düşür.

Rayon ərazisində səciyyəvi relyef formalarından biri də Zəngilanın cənub-qərb kənarını haşileyən müxtəlif istiqamətli Bartazdağ silsiləsidir. Silsilə iki zirvəli (Bartaz və Sələfir, 2.270 m) olub cənub-şərq istiqamətində Qırmızı Qatır qalası adıyla uzanaraq Ağbənd-Vejnəli yaxınlığında dik yamaclarla Araz dərəsinə enir. Təbaşir-yura, neogen çöküntülərindən ibarət bəzi sahələrdə karst mağaralarına rast gəlinir. Silsilənin Vejnəli kəndi yaxınlığındakı hissəsində yüksək keyfiyyətli qızıl yatağı aşkar edilib.

Oxçu və Bərgüşad çayları arası ilə rayon ərazisində cənub-şərqə uzanın silsilə (Süsəndağ, 1.304 m) hündürlüyü 400-600 m olan Ağoyuq düzünü (təbaşir çöküntülü) əmələ gətirmişdir. Bu ərazidə Oxçuçayın hər iki sahilində dərin karst mağaralarına (sağ sahili meşəlikdə) rast gəlinir.

Şimal-şərqdən rayon ərazisinə uzanan Qaradağ silsiləsinin cənub-qərb qolları Araz və Həkəri çaylarına tərəf alçalan Gəyən çölündə müasir dövr çöküntüləri ilə örtülmüşdür.

Zəngilan ərazisində aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində respublika əhəmiyyətli faydalı qazıntı yataqları aşkar edilmişdir. Vejnəli kəndində zəngin qızıl yatağı, kvars, gümüş təzahürləri, kükürdlü mineral sular və s. aşkar edilmişdir.

Zəngilanın Bəşitçay hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çinarlıq dünyada ikinci yeri, Avropada birinci yeri tutur. Akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbii meşəliyi qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Bəşitçay qoruğu yaradılmışdır.

Öz mənbəyini dəniz səviyyəsindən 2.400-2.600 m yüksəklikdən (Zəngəzur dağ silsiləsi) götürən Bəşitçay 44 km-lik bir yol keçidkən sonra Araza töküür. Çayın hər iki sahilində yerləşən çinar meşəsinin ümumi sahəsi 117 hektardır. Qoruğun əsas qismini təbii meşələr, az bir hissəsini isə qumluqlar və daşlı sahələr tutur. Onun uzunluğu 15 kilometrə yaxındır. Eni isə bəzi yerlərdə 100, bəzən isə 200 metrə çatır.

Qoruqda bitən çinarlar həm eninə, həm də dərininə yaxşı kök atlığı üçün çox güclü küləyə, dağ selinə davamlıdır. Bu çinar ağacları yaxşı tikinti və mebel materialı kimi çox qiymətlidir. Onun oduncağı möhkəm və yüngül olur, qonur rənglidir. Qoruq 1993-cü ilin oktyabrında erməni işgalçıları tərəfindən zəbt olunub. Alınan məlumatlara görə, bu gözəl təbiət incisi vəhşicəsinə qırılıb Ermənistana daşınır.

Çox zəngin flora və faunaya malik olan Araz çayı hövzəsi rayonunun təbii sərvətləri sırasında özünəməxsus yer tutur. 70 il qapalı olan bu zonada İran-Azərbaycan sərhədində 1993-cü ilin ortalarında Bəşitçay qoruğunun tərkib hissəsi kimi Arazboyu qoruğu yaradılıb. Uzunluğu təqribən 50 km olan bu yaşlılığın eni Araz çayının axınına uyğun olaraq 50 metrdən 250 metrə qədər dəyişir. Burada müxtəlif ağaclar, çöl heyvanları və quşlar vardır. Ərazinin əsas torpağı gildir. Burada əsən suya tələbatı çox olan ağaclar bitir.

Rayonun mərkəzi olan Zəngilan şəhəri 1957-1967-ci illərdə şəhər tipli qəsəbə olub, 1967-ci ildə şəhər sta-



"İkinci dəfə olaraq, telegraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarسا da, nəsləri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadi... Qızlar və galınlar ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kisi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən komək gəlməmişdir. Ermənilərin nizamı orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır".

Azərbaycan
Cümhuriyyəti
Parlamenti və
Hökuməti adına
göndərilən
teleqramdan



tusu almışdır. Zəngilan rayonun mərkəzi Bakı-İrəvan dəmir yolundan ayrılan Mincivan-Qafan xəttinin üstündə yerləşir. Oxçuçayın sağ sahilində dağ ətəyində, Bakıdan 377 km məsafədədir.

1859-cu ildə Şamaxı zəlzələsi zamanı mərkəz Bakıya köçürürlür və imperatorun əmrilə Azərbaycanın qərbində Gəncə (Yelizavetpol) quberniyası təşkil olunaraq Zəngilan rayonu Zəngəzur qəzasının tərkibində Gəncə quberniyasına tabe edilir.

Azərbaycanın 1920-ci il inzibati-ərazi bölgüsü xəritəsində Zəngilan səhv olaraq Qubadlı qəzasının tərkibində göstərilmiş, Xanlıq, Bartaz kəndlərinin adları qeyd edilmişdir. 1925-ci ildə isə inzibati xəritədə Zəngilan Cəbrayıł qəzası tərkibində göstərilməklə Genlik, Zəngilan, Aladin, Qarabab, Dəlləklər kəndləri xəritəyə köçürülmüşdür. Sonralar Zəngilan mərkəzi Pirçivan olmaqla müstəqil rayon elan edilir.

1963-cü ildə Zəngilan rayonunun inzibati ərazisi yenidən dəyişdirilir. Həmin ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Zəngilan rayonu Zəngilan şəhəri mərkəz olmaqla Qubadlı rayonu ilə birləşdirilir. 17 iyul 1963-cü il tarixli fərmanla Zəngilan rayonu yenidən ayılır və müasir sərhədi bərpa olunur.

Zəngilan şəhərinin adı 1957-ci ilə kimi "Pirçivan" olmuş, həmin ildə ona "Zəngilan" adı verilmişdir və bu yaşayış məskəni 1957-67-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. Bununla əlaqədar bir fakt diqqəti cəlb edir: "Azərbaycan Respublikasının 1918-1920-ci illərə dair xəritəsində "Pirçivan" adlı iki yaşayış məntəqəsi (Oxçuçayın sağ sahilində) ilə yanaşı Zəngilan adlı yaşayış məntəqəsinin (Oxçuçayın sol tərəfində) olduğu aydınlaşır. 1957-ci il Pirçivana Zəngilan adının verilməsi buradakı Zəngilan yaşayış yerinin inkişaf və tarixi kökə malik olmasının nəticəsi kimi qiymətləndirilməlidir.

Zəngilan rayonu ərazisində türkdilli xalqların məskunlaşması uzaq keçmişdə baş vermişdir. Zaman keçdikcə ətraf məkanlardan buraya – münbit torpaqlara, əlverişli təbii coğrafi şəraitə malik əsrarəngiz gözəlliklər diyarı Zəngilan ərazisinə xeyli adam köçərək burada məskunlaşmışdır. Tarix-coğrafi baxımdan qədim



Azərbaycan torpaqları olan və azərbaycanlıların yaşadığı Zəngəzura Rusiya imperiyasının ikili siyaseti nəticəsində tədricən xain ermənilər də sızmağa başlamışdır. Ermənilərin bu ərazilərə İrandan köçürülməsinə qədər qonşu Qafan ərazisində cəmi 7 erməni kəndi vardı.

Zəngilan rayonunun əhalisi uzaq keçmişdən əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Heyvandarlığın inkişafı ilə əlaqədar əhali əsasən yay vaxtı Zəngəzur-Xustub dağlarındakı (İşıqlı, Güman, Ovçu gölü, Tanrıqlular, Bəzz yurdu) yaylaqlara köçür, qışı qışlaqda keçirirdi.

Zəngilan rayonunun düzənlik olan torpaq sahələri əkinçilik və bağçılıq üçün çox yararlıdır. İstər texniki bitkilər-pambıq, tütün, üzüm sahələri üçün, istərsə də meyvə tərəvəz və bağçılığın inkişafı üçün əlverişlidir. Son dövrdə üzümçülük və baramaçılıq sahəsi əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayırdı. Rayonun münbit və yaralı sahələri 72.550 hektar təşkil edirdi ki, bunun 7.204 hektarında taxıl, tütün, şəkər çuğunduru, kartof əkilir, üzüm-meyvə bağları kimi istifadə olunurdu. Rayonda 30 kolxoz və sovxozi, 3 fermer təsərrüfatı, 2 şərab, 1 konserv (ildə 400 min dekalitr ilkin şərab, 1 milyon şərti banka konserv istehsal edirdi), 1 çinqıl, 1 mərmər zavodu fəaliyyət göstərir. Əhalinin istifadəsində 12.864 hektar meşə fondu vardı.

Şəhərdə mərkəzi xəstəxana, poliklinika, 3 kitabxana, ümumtəhsil və musiqi məktəbləri, mədəniyyət evi, tarix-diyarşunaslıq muzeyi və digər mədəni-maarif müəssisələri vardi. Şəhər tabeliyindəki Malakeşin, Genlik kəndlərində və şəhərin özündə orta əsrlərə aid məscidlər, Keçikli kəndinin yaxınlığındakı Əsgülüm dağında qədim mağara və qala divarları mövcuddur.

Zəngilan – Zəngilan rayonunda kənd. Orxu çayının sağ sahilində, düzənlikdədir. Zəngilan kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şimal-qərbdə, rayonun 3,5 km-də, dəniz seviyyəsindən 400 m hündürlükdə yerləşir. Kəndin yaxınlığında Mincivan-Qafan dəmiryol xətti və Mincivan-Pirçivan şose yolu keçir. Kənddə işgala qədər (1993) orta məktəb,



mağaza, klub, kitabxana, tibb məntəqəsi, toxuculuq sexi, məscid və digər sosial obyektlər var idi. 82 ev, 306 nəfər əhali olmuşdur.

1930-1933-cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi idi. Yaşayış məntəqəsi kimi XIV əsrənən məlumdur. VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngiyən yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikir vardır. Toponim "zəngilərin məskəni, yaşadığı yer" mənasındadır. Cənubi Azərbaycanda da Zəngilan kəndi var.

Zəngilan – Zəngəzurda şəhər, eyniadlı rayonun mərkəzi. Oxçu çayının sahilində, Zəngəzur dağ silsiləsinin qurtaracağındadır. Zəngilan şəhər inzibati ərazi vahidiinin mərkəzidir. Şəhər dəniz səviyyəsindən 600 m hündürlükdə yerləşir. Bakı-Naxçıvan şosesinin üzərindədir. Şəhərdə işgala qədər (1993) 3 orta məktəb, kinoteatr, klub, mədəniyyət evi, ticarət mərkəzi, 35 mağaza, ATS, məscid və digər sosial obyektlər var idi. 2580 ev, 8433 nəfər əhali olmuşdur. Şəhərdə muzey, Alban dövründən qalmış daşdan yonulmuş heyvan fiqurları, şəhərlə üzbəüz Pircivan piri vardır. 1933-cü ildən 1957-ci ilədək Pirçivan adlanırdı. Etimologiyası haqqında bax: Zəngilan kəndi.

Zərnəli – Zəngilan rayonunda kənd. Fars dilində zərnə "əkin yeri" mənasındadır. Zərnəli kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd Həkəri çayının sahilində, rayon mərkəzindən cənub-şərqdə, rayonun 18 km-də, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Zərnəli kəndinin yaxınlığında Həkəri dəmiryolu dayanacağı yerləşir və Bakı-Naxçıvan şose yolu keçir. Zərnəli kəndi Havalı, Şərifan, Məmmədbəyli kəndləri ilə qonşudur. Zərnəli kəndində işgala qədər (1993) uşaq bağçası, kitabxana, mağaza, inzibati bina və digər sosial obyektlər var idi. 66 ev, 268 nəfər əhali olmuşdur. Zərnəli kəndində Dəlikdaş, Sarıyoğun, Dəvəsurşaq və s. yer adları vardır.

Toponim XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradag mahalından, Arazın sağ sahilini boyundakı Zərnə kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

Zərnətun – Sisyan rayonunda kənd adı. İrəvan əyalətinin sicil dəftərində (1728-ci il) Sisyan nahiyyəsində kənd adı kimi göstərilir. Fars dilində zərnə "əkin yeri" və türkçə ton "təpə" sozlərindən ibarətdir. Cənubi Azərbaycanın Qaradağ mahalındaki Zərnə kəndindən köcüb gəlmış ailələrin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir.

Zarnatun adlı bir kənd XIX əsrin II yarısında Naxçıvan qəzasında vardi. Zəngəzur qəzasında Zərnəli kənd adı da məlumdur. XIX əsr mənbələrində adı çəkilmir.

Zəvazədər – Sisyan rayonunda kənd adı. Bax: Zabazadur.

Zilanlı – Qubadlı rayonunda kənd. Dağətəyi düzənlilikdədir. Zilanlı kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd rayon mərkəzindən cənub-sərqədə, rayonun 25 km-də, dəniz səviyyəsindən 300 m hündürlükdə yerləşir. Zilanlı kəndi Həkəri və Bərgüşəd çaylarının birləşdiyi yerdə, Akara-Laçın şose yolunun 14 km-də yerləşir. Seləli, Kürd Mahrızlu kəndləri ilə qonşudur. Kəndlə üzbəüz Həkəri çayının digər tərəfində Xocahan, Qılıcan, Tinli, Ulaşlı kəndləri yerləşirdi. Kənddə işgala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi, 3 kitabxana, 3 mağaza, 2 yeməkxana, çayxana, çörəkbışırı sexi, xəstəxana, 3 kolxozun yem anbarı, maşın traktor parkı, inzibati binə, idarə binası, ferma və digər sosial obyektlər var idi. 300 ev, 1400 nəfər əhali olmuşdur. Zilanlı kəndində Yazı düzü, Kahalar, Qırıx arşın quyu, Zöhralan (Zöhrə ölüən) təpəsi, Narlı dərə, Uzun dərə, Əyri dərə, Həcər qəbri, Çiçək yarganı, Seləli bulağı, Qoşnalı bulağı və s. yer adları vارد.

Toponim kürddilli Zilanlı tayfasının adı ilə bağlıdır. Rusiya-İran müharibəsindən (1826-1828) sonra zilanlılar İrandan köcüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüdü. XIX əsr mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan Zilanlıının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələrini salmışlar. Hazırda Türkiyədə Zilan dərəsi, Zilan vadisi, Zilan çayı kimi adlar mövcuddur.

Ziyirk – Laçın rayonunda kənd. Qarabağ yaylasındadır. Malibəy kənd inzibati ərazi dairəsinin tabeliyində-





dir. Kənd rayonun 35 km-də yerləşir. Rayonun Zeyvə, Hoçaz, Avazlar, Malibəy, Hüsülü kəndləri ilə qonşudur. Kənddə işgala qədər (1992) 9 ev, 27 nəfər əhali olmuşdur. İnqilaba qədərki ədəbiyyatda Zikrik kimi qeyd olunmuşdur. Yerli məlumatə görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Ziyrik kəndindən gəlmış ailələr saldığı üçün belə adlanmışdır.

Toponimin mənəsi çox güman ki, "Qurani-Kərim"-dən gələn zikr sözü ilə bağlıdır. Zikr, xatırlamaq, zehində tutmaq, unutmamaq, anmaq və şükür etmək anlamına gələn Quran qaynaqlı bir termindir. Zikr Allahın varlığını, bütünlüğünü beynində və qəlbində hissətəmə həlidir. Quranın bir çox yerində zikr anlayışı, Allah ilə bəndə arasındakı əlaqəni ifadə edən bir anlayış olub, anma, yad etmə, xatırlama (12-ci surə, 85-ci ayə); şürə etmə, əziz tutma (2-ci surə, 40,47-ci ayələr); adını çəkmə (21-ci surə, 36, 60-ci ayələr); anlama, dərk etmə, düşünmə, ibrət alma (6-ci surə, 80, 126-ci ayələr; 7-ci surə, 57-ci ayə); ad-san, izzət qazanılan şey (94-cü surə, 4-cü ayə); öyüd vermə, öyüd alma (3-cü surə, 7-ci ayə; 13-cü surə, 19-cu ayə; 37-ci surə, 13-cü ayə) şeklinde işlənmişdir.

Zogallı dərə (Zoğallı düz) – Qubadlı rayonunun İslıqlı kəndi ərazisində düzəngah və dərə adı. Toponim Zəngəzurda əsasən yabanı halda geniş yayılmış zoğal bitkisinin adı ilə bağlıdır. Qədim adlardandır. Bu topónim hazırda Matenadaranda saxlanılan 1400-cü ilə məxsus bir qəbalədə qeyd olunur. Bu qəbalədə Tatev monastırına mənsub olan Hot, Şinher və Halidzor kəndlərinin hüdudları dəqiqləşdirilir və sərhəd xəttinin Zoğallı dərədən keçdiyi göstərilir.

Zor-zor – Sisyan rayonunda bol sulu bulaq. Vağudi və Urud kəndlərinin arasındakı İlən qayası dağının dibindən qaynayıb çıxan bu bol sulu, dumdur, şəffaf çeşmənin suyu ilə kəndlərin bağ və əkin sahələri suvarılır, Urud camaatı kəhrizlərlə yanaşı, Zor-zor bulağının suyundan da möişətdə istifadə edirdi. 1970-ci illərdə Zor-zordan çəkilən su kəməri vasitəsi ilə Urud kəndinin bütün evləri içməli su ilə təmin olunmuşdu. Zor-zor topónimi suyun gücünü, bollugunu, axın sürətini bildirir.

Zor – Qubadlı rayonunda kənd. Fərcan kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzinin 8 km-də, dəniz səviyyəsindən 980 m hündürlükdə yerləşir. Kənddən 45 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Zor kəndi Fərcan, Tarovlu və Ermenistanın Zeyvə kəndləri ilə həmsərhəddir. Ağa çayı kəndi iki yerə bölür. Kənddə işgala qədər (1993) klub, kitabxana, mağaza və digər sosial obyektlər var idi. 33 ev, 76 nəfər əhali olmuşdur. Zor kəndində "Qəcir qayası", "Biçənəklər", "Muradin bulağı", "Top meşə", "Əyri güney", "Ağ güney", "Xatun bağı", "Əhmədalı yeri" və s. yer adları vardır. Kənddə orta əsrlərə aid qəbiristanlıq var idi.





INFORMATORLARIN SİYAHISI

Kəndlər haqqında dəyərli
məlumat verən informatorlara
dərin təşəkkürümüzü bildirirəm:

QUBADLI RAYONU ÜZRƏ:

1. Abdalanlı kəndi – Novruz Fərzeliyev.
2. Alaqurşaq kəndi – Şahkərəm Məmmədov,
3. Altınca kəndi – Ramiz Quliyev.
4. Armudlu kəndi – Azər İbadov.
5. Aşağı Mollu kəndi – Rafiq İsmayılov.
6. Aşağı Cibikli kəndi – Ədalət Şahməmmədov.
7. Aşağı Xocamusaxlı kəndi – Cəfər Rəsulov.
8. Balasoltanlı kəndi – Xanlar Əliyev.
9. Ballıqaya kəndi – Suyatəl Məhərrəmova.
10. Başarət kəndi – Azər İbadov.
11. Boyunəkər kəndi – Namiq Hüseynov.
12. Çaytumas kəndi – Qadir Mikayılov.
13. Davudlu kəndi – Mehman Adıgözəlov.
14. Dəmirçilər kəndi – Əyyub Bədəlov.
15. Dondarlı kəndi – Mahir Yaqubov.
16. Əfəndilər kəndi – Qadir Mikayılov.
17. Əliqululuşağı kəndi – Aqil Səfərov.
18. Əyin kəndi – Etibar Mehdiyev.
19. Fərcan kəndi – Azad Hüseynov.
20. Göyərcik kəndi – İsləm Hüseynov.
21. Hal kəndi – Əli Ələsgərov.
22. Həkərli kəndi – Qüdrət Abışov.
23. Həmzəli kəndi – Qadir Mikayılov.
24. Hərtiz kəndi – Azad Hüseynov.
25. Hüseynuşağı kəndi – Vahab Abbasov.
26. Xallava kəndi – Ədalət Şahməmmədov.
27. Xanlıq kəndi – Sarvan Əhmədov.
28. Çardaqlı kəndi – Etibar Mehdiyev.
29. Xəndək kəndi – Qüdrət Abışov.
30. Xocahan kəndi – Şahin Baxışov.
31. Xocik kəndi – Faiq Hüseynov.
32. İşıqlı kəndi – Qüdrət Abışov.
33. Kavdadlıq kəndi – Vahab Abbasov.
34. Zilanlı kəndi – Telman Cabbarov.



- 35. Qaracallı kəndi** – Rəhim Məmmədov.
- 36. Qarağaclı kəndi** – Rəhim Məmmədov.
- 37. Qaraimanlı kəndi** – Xanlar Əliyev.
- 38. Qarakişilər kəndi** – Rəhim Məmmədov.
- 39. Qaraqoyunlu kəndi** – Tofiq Mustafayev.
- 40. Qaralar kəndi** – Allahverdi Haqverdiyev.
- 41. Qayalı kəndi** – Novruz Fərzəliyev.
- 42. Qədili kəndi** – Mehman Adıgözəlov.
- 43. Qəzyan kəndi** – Namiq Cabbarov.
- 44. Qılıcan kəndi** – Şahin Baxışov.
- 45. Qiyashlı kəndi** – Fikrət Rzayev.
- 46. Qundanlı kəndi** – Zərqəm İsmayılov.
- 47. Ləpəxeyranlı kəndi** – Novruz Fərzəliyev.
- 48. Mahmudlu kəndi** – Azər Eminov.
- 49. Mahrızlu kəndi** – Şahkərəm Məmmədov.
- 50. Mehrili kəndi** – Cəfər Rəsulov.
- 51. Məlikəhmədli kəndi** – Zərqəm İsmayılov.
- 52. Mərdanlı kəndi** – Eldar Ağalarov.
- 53. Məmər kəndi** – Əli Ələsgərov.
- 54. Məzrə kəndi** – Mehman Adıgözəlov.
- 55. Milanlı kəndi** – Azər İbadov.
- 56. Mirlər kəndi** – Mahir Yaqubov.
- 57. Muğanlı kəndi** – Şahkərəm Məmmədov
- 58. Muradxanlı kəndi** – Qüdrət Abışov.
- 59. Mollabürhan kəndi** – Rafiq İsmayılov
- 60. Mollalı kəndi** – Suyatəl Məhərrəmovə
- 61. Novlu kəndi** – Mehman Adıgözəlov
- 62. Padar kəndi** – Xanlar Əliyev
- 63. Poladlı kəndi** – Əyyub Bədəlov
- 64. Saldaş kəndi** – Namiq Hüseynov.
- 65. Saray kəndi** – Mahir Yaqubov.
- 66. Sarıyataq kəndi** – Mehman Məmmədov
- 67. Seləli kəndi** – Telman Cabbarov.
- 68. Tatar kəndi** – Xanış Cəfərov.
- 69. Teymur Müskənlə kəndi** – Mail Babayev.
- 70. Tinli kəndi** – Şahin Baxışov
- 71. Tarovlu kəndi** – Etibar Mehdiyev
- 72. Ulaşlı kəndi** – Ramiz Quliyev.
- 73. Yuxarı Cibikli kəndi** – Ədalət Şahməmmədov.
- 74. Yuxarı Xocamusaxlı kəndi** – Cəfər Rəsulov.
- 75. Yurarı Mollu kəndi** – Rafiq İsmayılov.
- 76. Yusifbəyli kəndi** – Qadir Mikayılov.
- 77. Zilanlı kəndi** – Telman Cabbarov.
- 78. Zor kəndi** – Azad Hüseynov.



ZƏNGİLƏN RAYONU ÜZRƏ:

- 1. Ağakışılər kəndi** – A.Cavadov.
- 2. Ağalı kəndi** – Nizami Mönsümov.
- 3. Ağbənd kəndi** – S.Süleymanov.
- 4. Ağbiz kəndi** – A.Cavadov.
- 5. Ağkənd kəndi** – Rəşid Həsənov.
- 6. Aladin kəndi** – Süleyman Həziyev.
- 7. Aşağı Yeməzli** – Nizami Fərəcov.
- 8. Babaylı kəndi** – N.Bağirova.
- 9. Baharlı kəndi** – Haqverdi Hüseynov.
- 10. Bartaz kəndi** – Həmdulla Şixəliyev.
- 11. Bartaz qəsəbəsi** – Musa Cəbrayılov.
- 12. Beşdəli kəndi** – Ə.Şükürov.
- 13. Birinci Alibəyli kəndi** – Əli Kərimov.
- 14. Büyük Gilətag kəndi** – İsmayıł Bəxtiyarov.
- 15. Bürünlü kəndi** – İ.Məmmədov.
- 16. Cahangirbəyli kəndi** – Həsən Quliyev.
- 17. Canbar kəndi** – Rəşid Həsənov.
- 18. Çöpədərə kəndi** – Haqverdi Hüseynov.
- 19. Dəlləki kəndi** – Haqverdi Hüseynov.
- 20. Dərə Gilətag kəndi** – Süleyman Həziyev.
- 21. Dərəli kəndi** – Rəşid Həsənov.
- 22. Əmirxanlı kəndi** – S.Süleymanov.
- 23. Genlik kəndi** – Ə.Şükürov.
- 24. Gəyəli kəndi** – Barat Xanlarov.
- 25. Günqışlaq kəndi** – Rəşid Həsənov.
- 26. Hacallı kəndi** – Telman Məmmədov.
- 27. Havalı kəndi** – Təşkilat Muradov.
- 28. Xurama kəndi** – Ceyhun Qəniyev.
- 29. Xumarlı kəndi** – Əli Kərimov.
- 30. İçəri Müşən kəndi** – Mirvari Vəliyeva.
- 31. İkinci Alibəyli kəndi** – Əli Kərimov.
- 32. İsgəndərbəyli kəndi** – A.Cavadov.
- 33. Keçikli kəndi** – Ə.Şükürov.
- 34. Kolluqışlaq kəndi** – Azər Bağırov.
- 35. Qaragöl kəndi** – Qulu Nəcəfov.
- 36. Qaragöz kəndi** – Coşqun Musayev.
- 37. Qaradərə kəndi** – Əyyub Qafarov.
- 38. Qarqulu kəndi** – Musa Cəbrayılov.
- 39. Qazançı kəndi** – Rəşid Həsənoğlu.
- 40. Qıraq Müşən kəndi** – Hüsü Hüsüyev.
- 41. Quyudərə Xəştəb kəndi** – Qədir Qasımov.
- 42. Malatküşin kəndi** – Ə.Şükürov.
- 43. Məliki kəndi** – Hidayət Həsənov.



- 44. Məmmədbəyli kəndi** – N.Bağirova.
- 45. Məşədiismayıllı kəndi** – Ağamməd Ağalarov.
- 46. Mincivan qəsəbəsi** – Ramilə Veliyeva.
- 47. Mirzəhəsənli kəndi** – Telman Məmmədov.
- 48. Muğanlı kəndi** – Telman Məmmədov.
- 49. Nəcəflər kəndi** – Qulu Nəcəfov.
- 50. Orta Yeməzli kəndi** – Səxavət Bəxtiyarov.
- 51. Ördəkli kəndi** – Əyyub Qafarov.
- 52. Pirveyis kəndi** – Rəşid Həsənov.
- 53. Rəbənd kəndi** – A.Cabbarova.
- 54. Rəzdərə kəndi** – Azər Bağırov.
- 55. Sarallı Xəştəb** – Mansur Orucov.
- 56. Sarıl kəndi** – Əli İldirim oğlu.
- 57. Seyidlər kəndi** – İ.Məmmədov.
- 58. Sobu kəndi** – Haqverdi Hüseynov.
- 59. Şamlı kəndi** – Süleyman Həziyev.
- 60. Şatarız kəndi** – Azər Bağırov.
- 61. Shayifli kəndi** – Barat Xanlarov.
- 62. Şəfibəyli kəndi** – Ağamməd Ağalarov.
- 63. Şərifan kəndi** – Ceyhun Qəniyev.
- 64. Şərikan kəndi** – M.Hüseynova.
- 65. Tağlı kəndi** – Qulu Nəcəfov.
- 66. Tatar kəndi** – Həsən Quliyev.
- 67. Tiri kəndi** – Həsən Quliyev.
- 68. Turabad kəndi** – Həsən Quliyev.
- 69. Üdgün kəndi** – Hidayət Həsənov.
- 70. Vejnəli kəndi** – S.Süleymanov.
- 71. Vəliqulubəyli kəndi** – Həsən Quliyev.
- 72. Vənətlə kəndi** – Süleyman Həziyev.
- 73. Yenikənd kəndi** – A.Cabbarova.
- 74. Yuxarı Gəyəli kəndi** – Rəşid Həsənov.
- 75. Yuxarı Yeməzli kəndi** – Möhübbət Qurbanov.
- 76. Yusiflər kəndi** – Qulu Nəcəfov.
- 77. Zəngilan şəhəri** – Ə.Şükürov.
- 78. Zəngilan kəndi** – Hidayət Həsənov.
- 79. Zərnəli kəndi** – Təşkilat Muradov.

LAÇIN RAYONU ÜZRƏ:

- 1. Ağalaruşağı kəndi** – Ramiz Ağayev.
- 2. Ağanus kəndi** – Bəhlul Cabbarov.
- 3. Ağbulaq kəndi** – Vaqif Həsənov.
- 4. Ağbulaq kəndi** – Əlqəmə Əhmədov.
- 5. Ağcakənd kəndi** – Ədil Salmanov.



6. Ağcayazı kəndi – Səyyar Alməmmədov.
7. Ağaqlan kəndi – Samir Nəsibov.
8. Alican kəndi – Teyyub Aliyev.
9. Alıqulu kəndi – Vəli Novruzov.
10. Alxaslı kəndi – Atamoğlan Quliyev.
11. Alpout kəndi – Ədalət Cəbrayılov.
12. Aşağı Cicimli kəndi – Sadəddin Məmmədov.
13. Aşağı Fərəcan kəndi – Səfa Orucov.
14. Arduşlu kəndi – Əli Cabbarov.
15. Ayıbasar kəndi – Bəhlul Mədətov.
16. Avazlar kəndi – Fərəc Kərimov.
17. Baldırğanlı kəndi – Əlövsət İsmayılov.
18. Bəilik kəndi – Vüqar Həsənov.
19. Birinci İpək kəndi – Elşən Quliyev.
20. Birinci Tığık kəndi – Osman Həsənov.
21. Bozdağan kəndi – Akif Əliyev.
22. Bozgüney kəndi – Mirzə Kərimov.
23. Bozlu kəndi – Hacif Təhməzov.
24. Budaqdərə kəndi – Əkrəm Rzayev.
25. Bülövlük kəndi – Ədalət Cəbrayılov.
26. Bülüldüz kəndi – Bəhlul Mədətov.
27. Cagazür kəndi – Ağəli İbrahimov.
28. Cicimli kəndi – Sadəddin Məmmədov.
29. Çəmbərəkənd kəndi – Şahin Nəsirov.
30. Çıraqlı kəndi – Adil Hilalov.
31. Çorman kəndi – Hümbət Məmiyev.
32. Daşlı kəndi – Rafiq Şahbazov.
33. Dambulaq kəndi – Adil Əsədov.
34. Dəyhan kəndi – Əlövsət İsmayılov.
35. Dəyirmənyanı kəndi – Elman Həsənov.
36. Əhmədli kəndi – Namiq Ağayev.
37. Ələkçi kəndi – Hümbət Məmiyev.
38. Ərdəşəvi kəndi – İnstallah Bəndəliyev.
39. Ərəb kəndi – Bəhlul Cabbarov.
40. Ərikli kəndi – Akif Cabbarov.
41. Əyrik kəndi – Teyyub Aliyev.
42. Fətəlipəyə kəndi – Allahverdi Zeynalov.
43. Fərraş kəndi – Arif Nəcəfov.
44. Fingə kəndi – Vaqif Səfərov.
45. Güləbird kəndi – Kənan Aslanov.
46. Hacıxanlı kəndi – Məhəmməd Umudov.
47. Hacılar kəndi – İlyas Əliyev.
48. Hacisamlı kəndi – Məhəmməd İskəndərov.
49. Haqnəzər kəndi – Hüseyin Mahmudov.
50. Hətəmlər kəndi – Rafiq Şahbazov.



- 51. Hoçaz kəndi** – Fərəc Kərimov.
- 52. Hüsülü kəndi** – Yelmar Əsədov.
- 53. Xaçınyalı kəndi** – İbadət Məmmədov.
- 54. Xanahılar kəndi** – Pərviz Həsənov.
- 55. Xırmanlılar kəndi** – Əlqəmə Əhmədov.
- 56. Xumarta kəndi** – Bəhmən Məmmədov.
- 57. İkinci Tığık kəndi** – Osman Həsənov.
- 58. İmanlılar kəndi** – Adil Əsədov.
- 59. İrçan kəndi** – Şahin Nəsirov.
- 60. Kaha kəndi** – Cavanşir İsmayılov.
- 61. Kalafalıq kəndi** – Mirzə Kərimov.
- 62. Kamallı kəndi** – Məhəmməd Mirzəyev.
- 63. Katos kəndi** – Bəhruz Əhmədov.
- 64. Kəravüz kəndi** – Allahverdi Zeynalov.
- 65. Köhnəkənd kəndi** – İzzət Səlimov.
- 66. Kürdhacı kəndi** – Məhəmməd İskəndərov.
- 67. Korcabulaq kəndi** – Fazıl Qasımov.
- 68. Köhnə Çorman kəndi** – Ədalət Həsənaliyev.
- 69. Qalaça kəndi** – Hilal Əzizov.
- 70. Qarabəyli kəndi** – Fazıl Qasımov.
- 71. Qaraçanlı kəndi** – Vəli Novruzov.
- 72. Qarakeçdi kəndi** – Bəhruz Əhmədov.
- 73. Qarasaqqal kəndi** – Zəminə Məmmədova.
- 74. Qarıkahə kəndi** – Şakir Əhmədov.
- 75. Qarıqlıq kəndi** – Pənah Dadaşov.
- 76. Qayğı qəsəbəsi** – Mehdi Süleymanov.
- 77. Qazidərə kəndi** – Əsgər Məmişov.
- 78. Qılınçı kəndi** – Ramin Məmmədov.
- 79. Qışlaq kəndi** – Teyyub Aliyev.
- 80. Qızılca kəndi** – Vüqar Həsənov.
- 81. Qorcu kəndi** – Səxavət Rzayev.
- 82. Qoşasu kəndi** – Xalıq Mehdiyev.
- 83. Qozlu kəndi** – Vaqif Səfərov.
- 84. Quşçu kəndi** – Həmid Həmidov.
- 85. Laçın şəhəri** – Oqtay Məmmədov.
- 86. Lolabağırlı kəndi** – Faiq Hümbətov.
- 87. Malxələf kəndi** – Xosrov Hüseyinov.
- 88. Malibəy kəndi** – Yelmar Əsədov.
- 89. Mayıs kəndi** – Tofiq Bayramov.
- 90. Mazutlu kəndi** – Bayram Abdullayev.
- 91. Məlikpəyə kəndi** – Nəzakət Babayeva.
- 92. Mığıdərə kəndi** – Əlövşət İsmayılov.
- 93. Minkəd kəndi** – Famil Şükürov.
- 94. Mirik kəndi** – Eynulla Şərifov.
- 95. Mişni kəndi** – Osman Həsənov.



- 96. Mollalar kəndi** – Fərəc Kərimov.
- 97. Nağdalı kəndi** – Akif Əliyev.
- 98. Narişlar kəndi** – Cavanşir İsmayılov.
- 99. Nurəddin kəndi** – Adil Behbudov.
- 100. Oğuldərə kəndi** – Ələkbər Səlimov.
- 101. Piçənis kəndi** – İbadət Məmmədov.
- 102. Pircahan kəndi** – Məhyəddin İmamverdiyev.
- 103. Sadınlar kəndi** – Baba Quliyev.
- 104. Seyidlər kəndi** – Vəli Novruzov.
- 105. Səfiyan kəndi** – Pərviz Həsənov.
- 106. Sonasar kəndi** – Qorxmaz Əliyev.
- 107. Suarası kəndi** – Gəncəli Kərimov.
- 108. Sus kəndi** – İlham Qəhrəman.
- 109. Şamkənd kəndi** – Humbət Məmiyev.
- 110. Şeylanlı kəndi** – Maşallah Baxışov.
- 111. Şəlvə kəndi** – Adil Əsədov .
- 112. Tərxanlı kəndi** – Azay Zeynalov.
- 113. Təzəkənd kəndi** – Həsən Sövzəliyev.
- 114. Turşsu kəndi** – Bəhlul Cabbarov.
- 115. Türklər kəndi** – Osman Həsənov.
- 116. Uludüz kəndi** – Fərəc Kərimov.
- 117. Unannovu kəndi** – İlkin İlyasov.
- 118. Vagazin kəndi** – Şəmistan Bayramov.
- 119. Vəlibəyli kəndi** – Cavanşir İsmayılov.
- 120. Yuxarı Fərəcan kəndi** – Səfa Orucov.
- 121. Zabux kəndi** – Telman Əşrəfov.
- 122. Zreti kəndi** – Fizuli Hüsrynov.
- 123. Zeyvə kəndi** – Ramin Məmmədov.
- 124. Ziyirk kəndi** – Samir Nəsibov.

QAFAN RAYONU ÜZRƏ:

- 1. Açıgu kəndi** – Rauf Tağıyev
- 2. Acıbac kəndi** – Bahadur Xanməmmədov.
- 3. Baharlı kəndi** – Səməd Qarayev.
- 4. Çobanlı kəndi** – Bahadur Xanməmmədov.
- 5. Dovrus kəndi** – Rəşid Təhməzoğlu.
- 6. Gığı kəndi** – Xeyrulla Hümbətov.
- 7. Gomaran kəndi** – Dünyamalı Dünyamalıyev.
- 8. Həçəti kəndi** – Səməd Qarayev.
- 9. Hünüt kəndi** – Səməd Qarayev.
- 10. Xələc kəndi** – Firuzə Şixiyeva.
- 11. Kurud kəndi** – Səməd Qarayev.
- 12. Qaraçimən kəndi** – Məmiş Qasımov.



- 13. Qaradığa kəndi** – Bahadur Xanməmmədov.
- 14. Qovşud kəndi** – Səməd Qarayev.
- 15. Quşçulu kəndi** – Qaçay İsmayılov.
- 16. Mahmudlu kəndi** – Səməd Qarayev.
- 17. Müsəlləm kəndi** – Bahadur Xanməmmədov.
- 18. Oxdar kəndi** – Yusif Muradov.
- 19. Pəyhan kəndi** – Səməd Qarayev.
- 20. Pürülü kəndi** – Səməd Qarayev.
- 21. Siznək kəndi** – Vidadi Mehdiyev.
- 22. Şabadin kəndi** – Abdulla İbrahimov.
- 23. Şəhərcik kəndi** – Abdulla İbrahimov.
- 24. Yuxarı Girətağ kəndi** – Rəşid Təhməzoğlu.

GORUS RAYONU ÜZRƏ:

- 1. Ağbulaq kəndi** – Telman Əliyev.
- 2. Qurdqalaq kəndi** – Telman Əliyev.
- 3. Əahverdilər kəndi** – İslam Tahirov.
- 4. Şurnuxu kəndi** – Əzəmət Rüstəmli.

MIĞRI RAYONU ÜZRƏ:

- 1. Aldərə kəndi** – İsrafil Məmmədov.
- 2. Lehvaz kəndi** – Əhmədəli Əliyev.
- 3. Lök kəndi** – Şamiran Abbasov.
- 4. Maralzəmi kəndi** – Hidayət Orucov.
- 5. Nüvədi kəndi** – Alqış Həsənoğlu.

SİSYAN RAYONU ÜZRƏ:

- 1. Ağudi kəndi** – Talib Zülfəliyev.
- 2. Comərdli kəndi** – Abbas Muxtarov.
- 3. Dəstəkerd kəndi** – Azər Hüseyinov.
- 4. Ərəfsə kəndi** – Oqtay Sadıqov.
- 5. Qəzəlcəq kəndi** – Şirin Şərifov.
- 6. Murxuz kəndi** – Elbrus Abdullayev.
- 7. Sofulu kəndi** – Nıkbın Əliyev.
- 8. Şəki kəndi** – Yamən Abbasov.
- 9. Vağudi kəndi** – Namaz Abbasov.



İSTİFADƏ OLUNMUS ƏDƏBİYYAT:

Azərbaycan dilində

1. Abasova M.Ə, Bəndəliyev H.S., Məmmədov X.İ. Böyük Qafqazın cənub-qərb hissəsinin toponimiyası. Bakı, 1993.
2. Ağasıoğlu Firidun. Azər xalqı. Bakı, 2000.
3. Azərbaycan folkloru antologiyası XII cild. Zəngəzur folkloru
4. Azərbaycanın inzibati-ərazi quruluşu 1828-2010. (toplawayanı və tərtib edəni İdrak Qarayev) Bakı, 2010. Bakı, 2005.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Baş Redaktor Yaqub Mahmudov. II cild. Bakı 2005
6. Azərbaycan toponimləri. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, iki cilddə. Bakı, 2007.
7. Bəhlul Behcət. Qaçaq Nəbinin tarixi. Bakı, 2011.
8. Budaqov B.Ə, Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti. Bakı, 1998.
9. Cavadov Qəmərşah. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı, 2000.
10. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Tərtib edəni: Cabir Əsədov. Bakı, 1995.
11. Eyvazova Roza. Əfqanistanda türk mənşəli toponimlər. Bakı, 1995.
12. Əlkəbərli Əziz. Qədim türk-oğuz yurdu – Ermənistan. Bakı, 1994.
13. Əliyev Əhmədəli. Azərbaycan dilinin Megri şivələri. Bakı, 2003.
14. Əliyev İqrar, Məmmədzadə Kamil. Qarabağın alban abidələri. Bakı, 1997.
15. Əliyev Vilayət. Zəngəzurda qalan izimiz. Bakı, 2004.
16. Əsədov S., Məmmədov İ. Ermənistanda azərbaycanlıları və onların acı taleyi. Bakı, 1992.
17. Faruq Sümer. Oğuzlar. Bakı, 1992

18. Fətiyev Yaşar. Qubadlı, görüşünə gəlmışəm. Bakı, 2002.

19. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Tərcümə, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2000.

20. Hacıyev Niyaz. Dağlıq Qarabağın tarixindən sənədlər. Bakı, 2005.

21. Həmdullah Mustovfi Qəzvini. Zeyle tarixe qozide. (seçilmiş tarixə əlavə. 1345-1346). Bakı, 1986.

22. Hidayət. Burdan min atlı keçdi. Bakı, 2004.

23. Xəlilov X.D. Qarabağın elat dünyası. Bakı, 1992.

24. Xəlilzadə Flora. Yolum düşə Zəngəzura. Bakı, 2007.

25. İlham Qəhrəman. Laçın folkloru. Bakı, 2009.

26. İskəndər bəy Münşü (Türkman). Tarixi-aləm-arayi-Abbası. Tehran, h 1314.

27. İravan əyalətinin icmal dəftəri (1595-ci il.) Tərcümə, araşdırma, qeyd və şərhlərin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1996.

28. Koroglu Xalıq. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999.

29. Qarayev Səməd. Qazangöl həsrəti. Bakı, 2002.

30. Qasimov Şikar. Əsirlikdə qalan Laçın. Bakı, 2012.

31. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994.

32. Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistən, Bakı, 1992.

33. Qızılbaşlar tarixi, Bakı, 1995.

34. Qlinka S.N. Ermənilərin azərbaycana köçürülməsi. Bakı, 1995.

35. Qorqatyan Z. Sovet Ermənistənin əhalisi 1831-1931-ci illərdə. Yerevan, 1931 (ermənicə).

36. Mehdiyev Ramiz. "Gorus-2010: Absurd teatr mövsümü". Şərq-Qərb. Bakı, 2010

37. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı, 1992.

38. Məmmədhəsən Baharlı (Vəliyev). Azərbaycan. Bakı, 1993.

39. Məmmədov İsrafil. Tariximiz, torpagımız, taleyimiz. Bakı, 2002.

40. Məmmədov İsrafil, Əsədov Sabir. Ermənistən azərbaycanlıları və onların acı taleyi. Bakı, 1996.

41. Mxitar Qoş. Alban salnaməsi. Bakı, 1993.

42. Mir Möhsün Nəvvab. 1905-1906-ci illərdə erməni-müsəlman davası. Bakı. 1993.

43. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993.





- 44.** Muradverdiyev A. Zəngəzur-Tariximizin yaddası. Bakı, 2007.
- 45.** Musa Urud. "Urud" Bakı, 2000.
- 46.** Musa Urud. Zəngəzur. Bakı, 2005.
- 47.** Musayev İsmayıł. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996.
- 48.** Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997.
- 49.** Nəbibəyli Ziyadxan. Zəngəzurun altın tacı Laçın. Bakı, 2008.
- 50.** Nizami Cəfərov. Azərbaycanlılar: Etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri. Bakı, 2001.
- 51.** Nizami Cəfərov. Azərbaycan xalqının tarixi və ya "tərcümeyi-halı". Bakı, 2012
- 52.** Ordubadi M.S. Qanlı illər. Birinci nəşri 1911. Bakı, 1991
- 53.** Piriyev Vaqif. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002
- 54.** Rəhimoğlu Həbib. Silinməz adlar, sağalmaz yaralar. Bakı, 1997
- 55.** Rüstəmli Əzəmet. Qədim oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları. Bakı, 1998.
- 56.** Sancak tevcih dəftəri – İstanbul. Başbakanlıq Osmanlı Arşivi. Tapu-tahrir dəftərləri. Kamil Kepəkçi tasnifi, mükərrə 523.
- 57.** Urut və İskəndər qalası livalarının müfəssəl dəftəri (1593-cü il). Ankara, Tapu və kadastro Kuyud-i Kadime Arşivi, 199, v.111a-191a.
- 58.** Vəlixanlı H. IX-XII əsr ərəb coğrafiyasunas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
- 59.** Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
- 60.** Yusifov J., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.



61. Адонц Н. Армения в эпоху юстиниана. СПб, 1908.
62. Алиев К. Античные источники по истории Азербайджана. Баку, 1987.
63. Аракел Даврижеци. Книга историй. М., 1973.
64. Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
65. Бакиханов Абаскули ага. Гюлистан-и Ирам. Баку, 1991.
66. Асадов С. Миф о великой Армении. Баку, 1999.
67. Гейбуллаев Г.А. О происхождении некоторых этиотопонимов Азербайджана. (Доланлар, Онгутлу, Араткенд, Абал, Алат, Керки, Кылычлы). "ДАН Азерб. ССР", 1981, №11.
68. Гейбуллаев Г.А. Топономия Азербайджана. Баку, 1986.
69. Гейбуллаев Г.А. К этногенезу азербайджанец. Том. I. Баку, 1991.
70. Древнетюркский словарь. М., 1969
71. Зелинский С.П. Экономический быт государственных крестьян Зангезурского уезда Елизаветпольской губернии. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края". том. IV, 1886.
72. Зубарев Д. Е. Карабахская провинция. Обозрение. ч. III. Спб.. 1836
73. Койчубаев Е.Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974
74. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984
75. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913
76. Папазян А.Д. Аграрные отношения в Восточной Армении в XVI-XVII вв. Ереван, 1972.
77. Рашид ад-Дин. Переписка. М., 1972
78. Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимов Ирана. М., 1971
79. Симеон Ереванци. Джамбр. Перевод С.С. Малхасяна. М., 1958.
80. Тер-Гевондян А.Н. Армения и Арабский Халифат. Ереван 1977.
81. Шавров Н. Новая угроза русскому делу в Закавказье. СПб, 1911.
82. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской Империи. СПб, 1892.



83. Ahmet Zeki Velidi Togan. Umumturk tarihine giriş. G.I.Istanbul, 1981.
84. Kirizoğlu M. Fahreddin. Dede Korkut Oğuznameleri. İstanbul, 1952.
85. Kirzioqlu F. 1593 ylide Osmanlı vilayet tahrir defterlerende Gence-Karabag sancakları; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.
86. İravan eyaletinin mufessel defteri, İstanbul. Basbakanlık Arsivi, №633
87. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan eyaleti Defteri.
88. Defteri mufessele eyaleti Gence. İstanbul Basbakanlik Arsivi. Taku-tahrir defterleri. №103.
89. Dəftəri-müfəssəl vilayəti Rəvan. İstanbul. Başbakanlıq Osmanlı Arşivi. Tapu-tahrir dəftərləri., 633
90. Dəftəri-icmal vilayəti-Rəvan. İstanbul. Başbakanlıq Osmanlı Arşivi. Tapu-tahrir dəftərləri., 681.

MÜNDƏRİCAT

Zəngəzurda türk
mənşəli toponimlər



Ön söz	7
Zəngəzurda türk mənşəli toponimlər	9
Aa	25
Bb	62
Cc	86
Çç	91
Dd	98
Ee	114
Əə	116
Ff	128
Gg	130
Hh	143
Xx	153
İi	162
Kk	168
Qq	184
Ll	226
Mm	230
Nn	261
Oo	265
Öö	269
Pp	269
Rr	278
Ss	279
Şş	300
Tt	318
Uu	330
Üü	339
Vv	340
Yy	345
Zz	356
İnformatorların siyahısı	386
İstifadə olunmuş ədəbiyyat	394

MUSA URUD

Zəngəzur toponimləri

Nəşriyyat redaktoru: Suğra OSMANOVA

Texniki redaktor: Elnur ƏHMƏDOV

Bədii redaktor: Fəxri VƏLİYEV

Səhifələyici: Hüseyin KƏRİMÖV

Yığılmağa verilmişdir: 25.11.2012.

Çapa imzalanmışdır: 28.02.2013.

Nəşrin ölçüsü: 70x100 1/16.

Fiziki çap vərəqi: 25.

Sifariş: 024/13. Sayı: 1000 ədəd.



NƏŞRİYYAT-POLIGRAFIYA MƏRKƏZİ

Bakı, Az1122, Zərdabi pr. 78 / Tel: 4977021
Faks: 4971295 / E-poçtu: office@nurprint.com